

M. M. Musayev

Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi



БАКЫ - 2010

Bakı Slavyan Universiteti Elmi Şurasının qərarı ilə çap olunur

Elmi redaktoru: Azərb. Milli EA-nın müxbir üzvü, f. e. d.,
prof. Kamal Abdullayev

Rəyçilər:

F. e. d., prof. Ahmet Bican Ercilasun

F. e. d., prof. Tofiq Hacıyev

F. e. d., prof. İkram Qasımov

F. e. n., dos. Nuridə Novruzova

Mehman Musayev. Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksi. Бакы,
«Kitab aləmi», 2010. - 403 s.

Dərs vəsaitində türkologiya, türkoloji dilçilik, ortaq türk dili və türk ədəbi dilləri qavramları (konseptləri) yeni bir türkoloji-linqvistik anlayışla açıqlanır. Mürəkkəb cümlənin subordinativ, koordinativ, korrelyativ-sintaktik omomodelləri müəyyənləşdirilir; polipredikativlik, sintaktik omonimlik və çoxmənalılıq anlayışlarına açıqlıq götirilir. Sözügedən omomodellərə görə mürəkkəb cümlənin mənaca növləri təsnifləndirilir, normativ-sintaktik quruluşları, üslubi-sintaktik normaları və variantları bir-birindən fərqləndirilir. Çağdaş türk ədəbi dillərində 23 konseptual-struktur növü müəyyənləşdirilən mürəkkəb cümlələrin sintaktik arxetipləri qədim türk dilində təsbit olunur. Həmin sintaktik konstruksiyaların dil-damışlı faktı olaraq aktual üzvlənməsi və mürəkkəb cümlə komponentli ümumtürk mətninin quruluşu da dərs vəsaitində öyrənilir.

	4702060000	
T	AB 003035	027-10

© Áàêêû Ñëàâéàí Óíèâãðñêôâðè, "Êèòàá àëÿìè" Íÿøðèééàò-
ïíëèãðàôèéà ïÿðêÿçè - 2010

*Əziz müəllimim, filologiya elmləri doktoru, professor
Ələövsət Abdullayevin anadan olmasının 90 illiyinə ithaf
edirəm.*

KİTABIN İÇİNDƏKİLƏR

Ön söz.....	10
Giriş.....	13
1. Türkologiya və türkoloji dilçilik qavramları.....	13
1.1. Ortaq türk dili qavramı	14
1.2. Müasir türk ədəbi dilləri və xəritəsi.....	15
2. Koqnitiv və kompüter-mühəndis dilçiliyi yönümləri və yönəmləri	23
2.1. Koqnitiv elm, koqnitiv dilçilik və metalingvistik qavramları	25
2.2. Linqvistik qavram	28
Girişə dair yoxlama sualları və tapşırıqlar.....	28
Ədəbiyyat	29

I HİSSƏ

TÜRKOLOJİ DİLÇİLİYİN TARİXİ VƏ BU GÜNÜ: PROBLEMLƏR, PERSPEKTİVLƏR, YENİLİKLƏR, YÖNÜM VƏ YÖNTƏMLƏR

1. Türkoloji dilçiliyin tarixi inkişaf yolu.....	32
1.1. I mərhələ.....	32
1.1.1. XI-XVIII yüzillərdə türkoloji dilçilik: ilk lüğətlər və qrammaika kitabları.....	33
1.1.2. XIX-XX yüzillərdə təsviri və tarixi-müqayisəli araşdırma- lar	34
1.2. II mərhələ.....	35
1.2.1. XX yüzil: təsviri-normativ və müqayisəli-tarixi araşdırma- lar	35
1.2.2. XX yüzulin sonu və XXI yüzil: yeni linqvistik yönümlər və yönəmlər	37
1.2.2.1. Türkoloji dilçilikdə konseptual-funksional qrammatika anlayışı.....	38
1.2.2.1.1. Sadə cümlənin qrammatik və aktual üzvlənməsi.....	40
2. Qavramlaşmalar və kateqoriyalışmalar.....	43
2. 1. Türk ədəbi dillərinin konseptual-struktur qrammatikası.....	44
2.1.1. Felin növ kateqoriyasının konseptual-struktur modeli.....	44
2.1.1.1. Bir işin yerinə yetirilməsinə dair r (-ar, -er; -ır, -ir, -ur, -ür) etdirənlik feilləri.....	45

2.1.1.2. -ar, -er// -ør etdirənlik feilləri.....	46
2.1.1.3. -ır (-ir,-ur,-ür) etdirənlik feilləri.....	47
2.1.1.4. T (-it, -it, -ut, -üt) etdirənlik feilləri	48
2.2. Felin şəkil kateqoriyasının konseptual-struktur təsnifləndirməsi.....	51
2.2.1. Felin rəvayət olunan keçmiş zamanının iki növü.....	53
2.2.2. Felin dar və geniş mənali vacib şəkli	56
2.3. Mürəkkəb cümlənin konseptual-struktur modelləşdirməsi ...	57
3. Türkoloji dilçilikdə mətn	59
4. Türkoloji dilçilikdə frazeologizmlərin araşdırma yöntemləri və yönümləri	59
4.1. Hər iki ədəbi dildə bir-biri ilə eyni və oxşar olan frazeologizmlər	64
4.1.1. Eyni olanlar	64
4. 1.2. Frazeoloji variantlar	64
4.2. Fərqli frazeologizmlər	65
4.2.1. Ədəbi dil səciyyəli frazeologizmlər	65
4.2.2. Danışq dili səciyyəli frazeologizmlər	65
Birinci hissəyə dair dair yoxlama sualları və tapşırıqlar.....	66
Ədəbiyyat.....	68

II HİSSƏ

MÜRƏKKƏB CÜMLƏ SİNTAKSİSİ	76
1. Mürəkkəb cümlənin konseptual-struktur modelləşdirməsi	76
1.1. Struktur-funksional, struktur-semantik, sintaktik-kommunikativ aspektlər.....	78
1.1.1. Struktur-funksional aspekt	78
1.1.2. Struktur-semantik aspekt	94
1.1.3. Sintaktik-kommunikativ aspekt	100
1.2. Polipedikativlik kateqoyiyası və mürəkkəb cümlələrin konseptual-struktur təsnifi	104
1.2.1. Polipredaktiv vahidlər və onların türk ədəbi dillərində işlənilməsi.....	105
1.2.2. Polipredikativ vahidlərin konseptual-struktur modelləşdirilməsi	108
1.2.2.1. Mürəkkəb cümlənin konseptual-struktur modeli	110
İkinci hissənin birinci bölümünə dair yoxlama sualları və tapşırıqlar	114

ƏDƏBİYYAT	116
MƏNBƏLƏR	123
2. Türk ədəbi dillərində mürəkkəb cümlənin konseptual-struktur növləri	124
2.1. Aydınlaşdırma konstruksiyaları.....	124
2.1.1 Aydınlaşdırma-subyekt konstruksiyaları.....	124
2.1.1.1. Subordinativ-subyekt mənalı mürəkkəb cümlələr	125
2.1.1.2. Korrelyativ-subyekt mənalı mürəkkəb cümlələr	137
2.1.2. Aydınlaşdırma-obyekt konstruksiyaları	141
2.1.2.1. Subordinativ-obyekt mənalı mürəkkəb cümlələr	142
2.1.2.2. Subordinativ-qapalı konstruksiyalar	148
2.1.2.3. Korrelyativ-obyekt mənalı mürəkkəb cümlələr	150
2.2. Təyin konstruksiyaları	153
2.2.1. MC quruluşunda predikativ təyinli asılı komponentlərin yeri	154
2.2.1.1. Predikativ təyinli asılı komponentlər MC sintaksisində..	155
2.2.1.2. Predikativ təyinli asılı komponentlər mürəkkəb təyin konstruksiyalarında.....	157
2.2.2. Təyin konstruksiyalarının struktur-semantik tipləri	159
2.2.2.1.Subordinativ-təyin mənalı mürəkkəb cümlələr	159
2.2.2.2. Korrelyativ-təyin mənalı mürəkkəb cümlələr	168
2.3. Zərflik konstruksiyaları.....	172
2.3.1. Zaman-məkan əlaqəli mürəkkəb cümlələr	172
2.3.1.1. Subordinativ-zaman mənalı mürəkkəb cümlələr	173
2.3.1.2. Koordinativ-zaman mənalı mürəkkəb cümlələr	175
2.3.1.3. Korrelyativ-zaman mənalı mürəkkəb cümlələr	180
2.3.1.4. Korrelyativ-yer mənalı mürəkkəb cümlələr	182
2.3.2. Səbəb-məqsəd əlaqəli mürəkkəb cümlələr	185
2.3.2.1. Subordinativ-səbəb mənalı mürəkkəb cümlələr	187
2.3.2.2. Koordinativ-səbəb mənalı mürəkkəb cümlələr	188
2.3.2.3. Subordinativ-məqsəd mənalı mürəkkəb cümlələr	192
2.3.2.4. Koordinativ-məqsəd mənalı mürəkkəb cümlələr	196
İkinci hissənin ikinci bölümünə dair yoxlama sualları və tapşırıqlar	197
ƏDƏBİYYAT.....	200
MƏNBƏLƏR.....	203

3. Sintaktik omonimlik anlayışı və çoxmənalı mürəkkəb cümlələr	208
3.1. Sintaktik omonimlik və çoxmənalılıq.....	208
3.1.1. Linqvistikada sintaktik omonimlik məsəlesi.....	209
3.1.1.1. Semantik-funksional sahələr və mürəkkəb cümlə sintaksisində çoxmənalılıq.....	218
3.2.Çoxmənalı xüsusi-mürəkkəb polipredikativ vahidlər	224
3.2.1. Subordinativ-tərz mənali mürəkkəb cümlələr	225
3.2.2. Subordinativ-dərəcə mənali mürəkkəb cümlələr	226
3.2.3. Subordinativ-müqayisə mənali mürəkkəb cümlələr	227
3.2.4. Korrelyativ-müqayisə mənali mürəkkəb cümlələr	229
3.2.5. Korrelyativ-kəmiyyət mənali mürəkkəb cümlələr	230
İkinci hissənin üçüncü bölümünə dair yoxlama sualları və tapşırıqlar	233
ƏDƏBİYYAT	234
MƏNBƏLƏR	237
4. Koordinativ-qoşulma konstruksiyalar	239
4.1. Koordinativ-nöticə mənali mürəkkəb cümlələr	240
4.1.1. Əsas komponentində bağlayıcı vasitə işlənənlər	241
4.1.2. Əsas komponentində bağlayıcı vasitə işlənməyənlər	243
4. 2. Şərt-güzəşt mənali mürəkkəb cümlələr	248
4.2.1. Koordinativ-şərt mənali mürəkkəb cümlələr	248
4.2.2. Koordinativ-güzəşt mənali mürəkkəb cümlələr	258
İkinci hissənin dördüncü bölümünə dair yoxlama sualları və tapşırıqlar.....	264
ƏDƏBİYYAT	265
MƏNBƏLƏR	267
III HİSSƏ	
TÜRK ƏDƏBİ DİLLƏRİNDE MÜRƏKKƏB CÜMLƏ KOMPONENTLİ MİKROMƏTN	270
1. Türkçə mətnin konseptual-intellektual mahiyyəti	270
2. Türkoloji dilçilikdə mətn dilçiliyi və sintaksisi araşdırması..	271
3. Mətn dilçiliyində konseptual-linqvistik yöntemlərin tətbiqi....	274
4. Mətn nədir və onun hansı konseptual-linqvistik özəllikləri vardır?	275
4.1. Dialoji-çərçivəli sintaktik quruluşlar və ya ontoloji səciyyəli	

əsl ümumtürk mətni örnəkləri	278
4.1.1. Nəsrələ söylənilən və ya yazılın türkçə mətn örnəkləri ...	279
4.1.2. Şeirlə söylənilən və ya yazılın türkçə mətn örnəkləri	282
4.2. Türkçə mətn örnəklərində parselyatikləşmə hadisəsi	289
4.2.1. Türkiyə və Azərbaycan türkcələrinin ədəbi-bədii mətnlərində parselyatikləşmə	292
5. Qaynaq və hədəf mətnlərin linqvistik-sintaktik özəllikləri	317
5.1. “Yarımçıq əlyazma” romanından bir mətn parçasının linqvistik-sintaktik təhlili.....	317
5.2. “Sehrbazlar dərəsi” romanından bir mətn parçasının linqvistik-sintaktik təhlili.....	320
5.3. “Tarixsiz gündəlik” povestindən bir mətn parçasının linqvistik-sintaktik təhlili.....	322
Üçüncü hissəyə dair yoxlama sualları və tapşırıqlar	332
ƏDƏBİYYAT	335
MƏNBƏLƏR	336

IV HİSSƏ

ƏLAVƏLƏR	338
I ƏLAVƏ	338
Azərbaycan türkcəsi-Türkiyə türkcəsi qısa feil lüğəti	338
II ƏLAVƏ	350
-ır (-ir,-ur,-ür) etdirənlik feilləri	350
III ƏLAVƏ	351
T (-it, -it, -ut, -üt) etdirənlik feilləri	351
IV ƏLAVƏ	354
Oğuz qrupu türk dillərində felin sadə və mürəkkəb zamanlarının morfoloji əlamətləri	354
V ƏLAVƏ	366
Azərbaycan türkcəsində feil şəkillərinin şəkilçilərinin cədvəli...	366
VI ƏLAVƏ	374
Azərbaycan türkcəsi-Türkiyə türkcəsi frazeoloji lüğəti	374
Son söz yerinə	401
Əlövsət müəllimə	401

ÖN SÖZ

Ali məktəblərimizin filologiya fakültələrində “Türkoloji dilçiliyin tarixi”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycan dili sintaksisi və mətn dilçiliyi”, “Türk dillərində mürəkkəb cümlə və mətn sintaksisi” kimi filoloji-türkoloji kurslar tədris edilir. Bu kursların tədrisi prosesində filologiyada aparılan ən yeni araşdırımaların nəticələrindən, həmçinin *koqnitiv və kompüter-mühəndis dilçiliyi* yönüm və yönəmlərindən istifadə olunur. Ancaq indi həmin kursların filologiya fakültələrindəki tədrisi üçün hazırlanan dərs kitabları və vəsaitlərin hazırlanmasında bəzi xüsuslara da diqqət edilir. Söyügedən dərs kitabları və vəsaitləri bütövlükdə filologiya elminin ən son nailiyyətləri, ayrılıqda isə ümumtürk dilinin əsas məntiqi tipinə görə yazılır. Belə bir məntiqi tip türk ədəbi dilləri fonemlərinin özüñə məxsus səs uyumu, morfemlərinin ardıcıl dizimlənməsi, sintaksemlərinin simmetrik-asimetrik söz sırası ilə səciyyələnir. Ümumtürk mətninin tipologiyası isə ilkin mərhələdə daha çox mətn komponentlərinin çərçivəli və qafiyəli sıralanması ilə müəyyənləşir. Nəsrədə cümlə konstruksiyalarının çərçivəli yerləşmələri, şeirdə isə həm sadə, həm də mürəkkəb cümlə komponentlərinin qafiyəli sıralanması müşahidə olunur. Dərs vəsaitində ümumtürk dili mürəkkəb cümlə konstruksiyalarının və sintaktik bütövlərinin struktur, semantik və funksional xarakterli özəllikləri qədim və yeni türk ədəbi dillərindən gətirilən örnəklərlə göstərilir. Söyügedən dilçilik kurslarının tədrisi prosesində türkoloji dilçiliyin günümüzə qədər keçib gəldiyi tarixi inkişaf yolu müxtəlif yönümləri ilə işıqlandırılır. Həmin sahəyə dair mövcud linqvistik qavramlar isə aparılan yeni dilçilik araşdırımalarına görə kateqoriyalasdırılır. Dərs vəsaitində türkoloji dilçiliyin tarixinə ümumi bir ekskursiya edildikdən sonra felin növ və şəkil kateqoriyaları, frazeoloji vahid və mürəkkəb cümlə növləri ümumtürk dilinin məntiqi tipinə görə təsnifləndirilir. Bu isə konseptual səciyyəli qavramlaşdırma və kateqoriyalasdırma proseslərinin müəyyən bir ölçüdə artıq türk ədəbi dilləri materialları əsasında da aparılması mənasına gelir.

M.M.Musayevin hazırladığı kitab “Ön söz”, “Giriş” və dörd ayrı ayrı hissədən ibarətdir. Girişdə türkolojiya, türkoloji dilçilik və ortaqtürk dili qavramları koqnitiv-mühəndis dilçiliyinin yönüm və yönəmləri baxımından açıqlanır, çağdaş türk ədəbi dillərinin sosyolinqvistik təsnifi və xəritəsi verilir. Kitabın birinci hissəsi “Türkoloji dilçiliyin tarixi və bu günü: problemlər, perspektivlər, yeniliklər, yönüm və yönəmlər”, ikinci

hissəsi “Mürəkkəb cümlə sintaksisi”, üçüncü hissəsi “Türk ədəbi dillərində mürəkkəb cümlə komponentli mikromətn”, dördüncü hissəsi isə “Əlavələr” olaraq adlandırılır. Birinci hissədə Mahmud Qaşqarlıdan bəri davam edib gələn türkoloji dilçiliyin tarixi inkişaf mərhələlərinə toxunulur, funksional-konseptual qrammatika anlayışından, türk ədəbi dillərində qrammatik, frazeoloji və mətn-dil səviyyələrinin konseptual-struktur modelləşdirmələrindən bəhs edilir, Türkiye və Azərbaycan türkcələrinin materialları əsasında felin növ və şəkil kateqoriyaları bir dilin elmi qrammatikasının yaradılması prinsiplərinə görə təsnifləndirilir. İkinci hissənin birinci bölümündə mürəkkəb cümlənin struktur, funksional, semantik və kommunikativ yönümlərdəki araştırma yönəmlərindən bəhs edilir və konseptual-struktur təsnifləndirməsi aparılır. İkinci bölümündə mürəkkəb cümlənin subordinativ, koordinativ və korrelativ omonimik-sintaktik modellərində gerçəkləşən subyekt-obyekt, təyin etmə, zaman-məkan, səbəb-məqsəd növlərinin konseptual-sintaktik təsviri verilir. Üçüncü bölümündə sintaktik omonimlik və çoxmənali polipredikativ vahidlər anlayışlarına açıqlıq göstirilir, subordinativ-tərz, subordinativ-dərəcə, subordinativ-müqayisə, korrelyativ-müqayisə və korrelyativ-kəmiyyət; dördüncü bölümündə isə koordinativ-nəticə, koordinativ-şərt, koordinativ-güzəşt mənali mürəkkəb cümlələr təsvir edilir. Kitabın ikinci hissəsində mürəkkəb cümlələrin türk ədəbi dillərində işlənilən normativ-sintaktik invariantları; üslubi-normativ və üslubi-sintaktik quruluşdakı normaları və həm birincilərin, həm də ikincilərin qədim türk dilindəki sintaktik arxetipləri müəyyənləşdirilir. Qeyd olunmalıdır ki, kitabın mürəkkəb cümlələrdən və ya polipredikativ vahidlərdən bəhs edilən bölmələrində sözügedən sintaktik vahidlərdən mətnqurucu komponentlər, ayrı-ayrı hallarda isə sintaktik bütövlər olaraq da danışılır. Bu baxımdan kitabı üçüncü hissəsi çox böyük maraq doğurur. Burada mürəkkəb cümlə sintaksisinə və mürəkkəb cümlə komponentlərinin mətnləşmədəki roluna aid önceki bölmələrdə deyilənlərdən hərəkətlə ümumtürk mətninin dialoji-çərçivəli, inversiyalı və parselyatikli simmetrik və asimmetrik-sintaktik quruluşları folklorik və çağdaş ədəbi-bədii mətn parçalarından seçilən sintaktik bütövlərə görə müəyyənləşdirilir. Bununla da türkologiyada müqayisəli mətn dilçiliyi qavrayışının açıqlanmasının və konkret araşdırmalarının aparılmasının yolu açılır. “Əlavələr” hissəsində isə felin növlərinə və şəkillərinə aid verilən cədvəllər, Azərbaycan türkçəsi-Türkiyə türkçəsi feil və fazeologizmlər lüğətlərinin örnəkləri kitabı önceki hissələrində deyilənləri iyerarxik olaraq tamamlayır.

Kitabda tabesiz-tabeli mürəkkəb, sadə geniş cümlələr və polipredikativ vahidlər anlayışlarına konseptual-struktur baxımdan yeni bir linqistik açıqlanma göstirilir. Subordinativ, koordinativ, korrelyativ-sintaktik modellərdə gerçəkləşən subyekt, obyekt, təyin, zaman, məkan, səbəb, məqsəd, nəticə, şərt və s. mənalı mürəkkəb cümlələr konseptual-struktur növlər və ya modellər olaraq təsnifləndirilir. Belə bir təsnifləndirmə zamanı onların ənənəvi qrammatikamızdakı “mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr, xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr, tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr, zaman budaq cümləli tabeli mürəkkəb cümlələr, səbəb budaq cümləli tabeli mürəkkəb cümlələr” kimi qrammatik-sintaktik adlandırmalarının da olduğu göstərilir və ikinci-lərlə birincilər arasındaki forma və məzmun fərqliliyi konkret linqistik açıqlanmalarla təsbit edilir.

M.M.Musayevin “Türk ədəbi dillərində mürəkkəb cümlə və mətn sintaksisi” adlı kitabı müxtəlif xarici dillərdə və türk dillərində yazılmış dilçilik ədəbiyyatı, qədim və çağdaş türk dillərindən göstirilən çox zəngin dil materialları əsasında yazılmışdır. Müxtəlif türk ədəbi dillərindən göstirilən örnəklər çox vaxt elə həmin dillərin əlifbalarına və imla qaydalarına uyğun olaraq verilmişdir. Bəzən isə örnəklərin yazılmasında “Sovetskaya tyurkologiya” jurnalında istifadə olunan transkripsiyadan və Əhməd Bican Ərcilasunun “Örnəklerle Bugünkü Türk Alfabeleri” (1996) kitabındaki əlifba örnəklərindən istifadə edilmişdir. Digər türk ədəbi dillərindən göstirilən faktik dil örnəkləri Azərbaycan türkcəsinə uyğunlaşdırılmışdır. Kitab yazıklärən təsviri, tarixi-müqayisəli və mətn dilçiliyinin, funksional-semantik və koqnitiv linqistikianın yönüm və yönəmlərindən kompleksiv olaraq istifadə edilmiş, mürəkkəb cümlələrin və mürəkkəb cümlə sintaksisi ilə bağlı olaraq təsvir edilən ümumtürk mətninin konseptual-linqistik özəllikləri retrospektiv, prospektiv, perspektiv və interospektiv aspektlərdə işıqlandırılmışdır. Bütün yuxarıda deyilənlərdən aydın olur ki, sözügedən kitab türk ədəbi dilləri mürəkkəb cümlə sintaksisinin öyrənilməsində bir dərs vəsaiti olaraq faydalı olacaqdır.

*Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor Kamal Abdullayev*

GİRİŞ

1. Türkolojiya və türkoloji dilçilik qavramları*

Avrasiya məkanında yaşayan türk xalqlarının hər birinin özünə-məxsus bir şəkildə dərk edilən dil, ədəbiyyat, folklor, mifologiya, tarix və etnoqrafiya qavrayışları vardır. Bunlar həmin xalqlara aid olan millimənəvi anlayışlar və ya xüsusi sosial kateqoriyalar kimi də dərk oluna bilər. Həmin qavrayışlardan və ya əsas milli dərketmə komponentlərindən ümumtürk dili və ya türkcə (İng. Turkic, Rus. Тюркский язык), ortaq türk tarixi və mədəniyyəti qavramları yaranır. Türkologiyada bütün bunlar ən ümumi şəkildə koqnitiv dərketmə xarakterli yeni elmi yönümlər və kompüter-mühəndis dilçiliyi yönəmlərinin tətbiq olunması ilə bir-birinə bağlı və iyerarxik olaraq açıqlana bilər.

Türkoloji dilçilik anlayışı ümumi türkologiya qavramını təşkil edən konseptual xarakterli əsas komponentlərdən və ya konkret qavram sahələrindən biri kimi seçilir. Türk dillərinin tarixi, müasir durumu, fonetik, fonoloji, leksik, leksikoqrafik, qrammatik, sintaktik, semantik, frazeoloji və mətn quruluşu türkoloji dilçilikdə indiyə qədər əsas etibarılə tarixi-müqayisəli, müqayisəli-tarixi və ənənəvi xarakterli təsviri dilçilik metodları ilə öyrənilmişdir. İndi günün ən vacib məsələlərindən biri *koqnitiv (cognitive linguistics) dilçilik* və *kompüter dilçiliyi (computational linguistics)* yönüm və yönəmlərinin linqvistik araşdırma məqsədilə türkoloji dilçilikdə də özəl olaraq tətbiq olunmasından ibarətdir. Bu isə türkoloji dilçiliyə dair görüləcək əsas işlərin konkret olaraq müəyyənləşdirilməsi və mövcud araşdırma-öyrənilmə yönəmlərinin türk dillərinə uyğunlaşdırılması nəticəsində həyata keçirilə bilər.

Günümüzdə Türkiyə ilə bərabər öz müstəqil dövlətləri olan digər Türk Respublikalarında da artıq ana dili həm ədəbi dil, həm də dövlət dili səviyyəsində işlənilir. Sözügedən statusa Rusiya Fedarasiyasında və Çinə Muxtar Respublikası olan türk xalqları da qismən nail olmuşdur. Hər hansı bir müstəqil dövlət statusu olmayan digər kiçik türk xalqlarının və qruplarının dillərinin bir qismi bəlli bir ölçüdə ədəbi dil səviyyəsində işlənilməkdədir. Bir qisminin isə tarixdə mövcud olmuş, bu gün isə

* Azərbaycan dilindəki “qavrayış” sözü “qavramlaşma” şəklində sözdüzəltmə və “qavramlaşdırma, qavramlaşdırılma” kimi isə fəlin formadüzəltmə modellərində işlənilmir. Buna görə də məqalədə həmin sözün sinonimi kimi “qavram” morfemi işlədirilir.

islənilməyən yazılıvardır. Daha doğrusu, bəzi türk dilləri yaxın və uzaq keçmişlərdə müəyyən bir yazıya və ya yazılı dil ənənəsinə malik olmuşdur. Günümüzdə isə bu dillərin bir çoxu, təəssüflər olsun ki, artıq sadəcə danışiq və ya möşət dili səviyyəsində əhalisinin bəlli bir qismi tərəfindən danışılmaqdadır. Böyük türk dillərinin bir çoxunun ikidillilik və çoxdillilik ortamlarında birinci və ikinci dil, kiçik türk dillərinin isə çox vaxt sözügedən linqvistik ortamlarda ikinci, üçüncü və hətta dördüncü diller kimi işlənilməsinə də təsadüf olunmaqdadır.

Bəs bir kontekstdə sinxronik xarakterli funksional dil özəlliklərini və sözügedən müasir dillərin dünyadakı işlənilmə coğrafiyasını müəyyənləşdirmək istədik. Bunun üçün aşağıda türk dillərinin öncəki coğrafi, tarixi, fonetik, morfoloji, tipoloji, ideoloji və digər mövəcud qarışiq təsniflərindən fərqli olan sosiolinqvistik xarakterli yeni bir təsnifləndirməsini türkoloji dilçiliyə dair yazılmış ən son tədqiqatlar əsasında apardıq.

1.1. Ortaq türk dili qavramı

Sözün dar mənasında türk ədəbi dilləri və dialektlərini ünsiyət saxlamaq və fikirlərini ifadə etmək məqsədilə bu və ya digər şəkildə işlədən bütün türk xalqlarının bir-birini başa düşə biləcəyi bir dili bildirir. Eynilə ərəblərin işlətdiyi “fəsih” ərəbcə (Qurani-Kərimin dili və ya ərəb ədəbi dili), çinlilərin danışdığı çin ədəbi dili, slavyan mənşəli xalqların müəyyən bir ölçüdə daha yaxşı bir-birini başa düşə bildiyi rus dili kimi.

Sözün geniş mənasında isə ortaq türk dili qavramı inkişaf etmiş türk ədəbi dillərindən birinin millətlərarası ortaq ünsiyət vasitəsi (lingua franca) səviyyəsində olması deməkdir. BMT-də işlənilən ingilis, rus, ispan, çin, fransız ortaq dillərindən biri kimi. Vurğulanmalıdır ki, ümumtürk dili və ya türk dilləri dünyada ən çox danışılan 7 dildən biridir.

Bəs son iki min il içərisində türkcə və ya ümumtürk dili sözün dar və geniş mənasında sözügedən özəlliklərə malik odlumu??!

- Oldu!

- Necə? Nə vaxt?

- B. e. öncə V-VI yüzillərə qədər və VI-VII yüzillərdən XIII-XIV yüzillərə qədər. Qədim və ən qədim türk dili kimi.


Türk dilləri bu gün ortaq bir Avrasiya dili və ya dünya türkcəsi ola bilmək imkanını həm bir-birinə ən yaxın qohum dillər və dialektlər olma səciyyəsi, həm sosyolinqvistik olaraq işlənilmə yayğınlığı, həm də Avrasiya coğrafiyasında dillər arasındaki qarşılıqlı dil-danışiq əlaqələri ilə əldə etməkdədir.

1.2. Müasir türk ədəbi dilləri və xəritəsi

Türklük fenomeni bu gün artıq Avrasiya və dünya coğrafiyasında Anadolu-Rumeli, Azərbaycan, türkmən, qazax, qırğız, özbək, qaraqalpaq, uyğur, tatar, başqırd, çuvaş, yakut, tuva, karaim, qaqauz, qaraçay-balkar, qumuq, noqay, altay, salar, xakas milli-mədəni kimlikləri ilə sözün dar mənasında etnik, geniş mənasında isə ümumi bir dil-mədəniyyət müəyyənlilik zəminində öyrənilir. Ümumtürk mədəniyyəti qavramını ənənəvi və yeni dinlər və inanclar, həyat tərzləri və davranış şəkilləri, ədəbiyyat və musiqi növləri formalaşdırır. Bütün bunlar isə ədəbi dillər və dialektlərdən ibarət olan ümumtürk dili ilə dərk olunur. Bununla bərabər, türkdilli xalqların Avrasiyada və dünyanın digər bölgələrindəki miqrasiya xarakterli nüfus yerləşimləri, müstəqil və muxtar respublikaları, milli-mədəni muxtariyyat və vilayət səciyyəli avtonom təşəkkülləri “Türklük fenomeni” şüurunun coğrafi-demoqrafik və milli-siyasi göstəriciləri kimi səciyyələndirilir. Ümumtürk dilinin “Dil xəritəsi” dil daşıyıcılarının ədəbi dilləri və dialektlərinin ana dili kimi birinci, ikinci və sosyolinqvistik xarakterli işlənilmə şərtləri, tədris və təlim özəlliklərinə görə konseptual olaraq yenidən tərtib olunur.

Ümumtürk dili Ural-Altay dilləri içərisində çuvaş və yakut dilləri ilə bərabər, qohum ədəbi dillər və dialektlər qrupu kimi təsnifləndirilir. Çünkü bəzi türk dilləri günümüzdə ümumxalq danışq dili və ya dialektlər səviyyəsində mövcuddur. Bunların bir qismi ya ədəbi dil özəlliyini itirmiş, bəzilərinin isə indiyə qədər heç belə bir statusu olmamışdır. Bu böyük dilin etnik-coğrafi yerləşimi, yazılın və danışilan ümumxalq dilləri kimi sosyolinqvistik səciyyəli yayılımı və ehtiva etdiyi müəyyən dil-danışq fərqliliklərinə görə ən yaxın qohum olan türk ədəbi dilləri və dialektləri kimi adlandırılması, bizcə, daha düzgündür. Bunların ədəbi və danışq dilləri kimi həm tarixi səciyyəli etnik-mədəni müəyyənlik, həm də Avropana, Asiya, Amerika, Afrika və Avstraliyadakı sosyolinqvistik xarakterli dil yayılma-islənilmə dairəsinə görə xəritəsi isə aşağıdakı şəkildə tərtib olunur.

Çağdaş Türk Yazı Dilleri ve Lehçeleri



Türk dilləri xəritəsi

A. Tarixi səciyyəli etnik yerləşim yerləri və nüfus sayımları ilə

1. Ən yaxın qohum türk ədəbi dilləri və dialektləri

1.1. Oğuz-karluq-qıpçaq dil-dialekt sistemləri və danışılan müasir türk dilləri

1.1.1. Oğuz qrupu

1.1.1.1. Türkə, türk dili və ya Türkçə Türkçəsi Türkiyə Cumhuriyyətinin dövlət dili və 72 milyondan çox nüfusun ana dilidir. Türkiyədə və dünyanın bir çox ölkəsində xarici dil kimi öyrənilir, ikidilli və çoxdilli ortamlarda birinci, ikinci və ya üçüncü dil səviyyələrində işlədir.

1.1.1.2. Azərbaycan dili və ya türkçəsi Azərbaycanda, Gürcüstannda, Rusiya Federasiyasında, İranda və s. işlənilir. Bu dildə təxminən 40 milyondan çox insan danışır. Ana dili, birinci, ikinci və xarici dil kimi işlədir.

1.1.1.3. Türkmen dili və ya türkçəsi Türkmenistanda, Özbəkistanda, Tacikistanda, Qazaxistanda, Rusiya Federasiyasında, İranda və Əfqanistanda danışılır. Təxminən 6 milyon insan türkmen dilini ana dili kimi işlədir.

1.1.1.4. Qaqauz dili və ya türkçəsi Moldovanın Komrat, Çadır-Lunq, Vulkaneşt, Kaqaül bölgələrində, Ukraynanın Odessa vilayətində, Qazaxistanda, Özbəkistanda işlədir. Sovet İttifaqında əhalinin 1989-ci ildəki siyahıya alınmasına görə 198 min nəfər adam qaqauz dilində danışmışdır. Bunların 87,5 %-i qaqauz dilini ana dili hesab etmişdir. Aradan keçən vaxt içərisində sözügedən rəqəm hər halda çox dəyişmişdir.

1.1.1.5. Salar dili və ya türkçəsi Çin Respublikasının Sinhay bölgəsində işlənilir. Əhalinin 1973-cü il siyahıya alınmasına görə 40 min adam salar dilini danışq dili səviyyəsində ana dili kimi danışır. Sözügedən dil ədəbi dil səviyyəsinə malik olmadıqından ümumtürk dilinin bir dialekti olaraq da səciyyələndirilə bilər.

1.1.1.6. Balkan türklərinin dili: Balkan türkləri əsas etibarilə dialekt və qismən də ədəbi dil səviyyələrindəki Türkçə, qaqauz və Krim-tatar türkçələrində danışır. Mövzuya dair hər hansı bir sosyolinqvistik araştırma (ana dili və ya xarici dil kimi dil daşıyıcılarının sayı, etnik tərkibi və s.) hələlik aparılmamışdır.

1.1.1.7. Sonkor dili və ya türkçəsi danışq dili səviyyəsində ana dili kimi işlənilir, cəmi 35 min adam tərəfindən İranın Sonkor şəhərində və Fərhad Xan yaşayış yerində danışılır. Sözügedən dil də ədəbi dil

səviyyəsinə malik olmadıqından ümumtürk dilinin və ya oğuzcanın bir dialekti kimi qymətləndirilə bilər.

1.1.1.8. Xalac dili və ya türkcəsi İranda 20 min adam tərəfindən danışılır və danışq dili səviyyəsində ana dili kimi işlənilir. Bu dil G. Dörferə, Talat Təkinə və Məhmət Ölmezə görə əcdad dil türkçədən (prototürk) gələn müstəqil bir türk dilidir (Языки Мира 1997: 471; Tekin, Ölmez 2003: 168). Ancaq xalac dilini digər oğuz qrupu türk dillərindən fərqləndirən özəlliklər çox deyildir (Языки Мира 1997: 471). Azərbaycan türkcəsi ilə iç-içə olması isə onu oğuz qrupu türk dilləri içərisində təsnifləndirməyə imkan verir. Söyügedən dil də ədəbi dil səviyyəsinə malik olmadıqından və əcdad dilin özəlliklərini müəyyən ölçüdə bilvasitə mühafizə etdiyindən ümumtürk dilinin bir dialekti kimi qymətləndirilə bilər.

1.1.1.9. Xorasan dili və ya türkcəsi İranda 400 min adam tərəfin dən danışılır, danışq dili səviyyəsində ana dili kimi işlənilir, Azərbaycan və turkmən türkçələri arasında keçid xarakterli bir dil-dialekt səviyyəsi təşkil edir. Söyügedən dil də ədəbi dil səviyyəsinə malik olmadıqından ümumtürk dilinin və ya oğuzcanın bir dialekti kimi qüymətləndirilə bilər.

1.1.1.10. İraq türkməncəsi və ya türkcəsi İraqın şimalında və qismən də digər bölgələrində ədəbi dil və danışq dili kimi işlənilir. Söyügedən dil fonetik-qrammatik quruluşuna və leksik-frazeoloji özəlliklərinə görə ən çox Azərbaycan türkcəsinə yaxınlığı ilə bilinir. Son on illiklərdə İraq türkmənləri daha çox Türkiyə türkcəsi əsaslı bir ədəbi dili işlədir. Türkmenlərin nüfusu təxminən 3 milyon nəfərə qədərdir.

1.1.2. Karluq/uyğur qrupu

1.1.2.1. Özbək dili və ya türkcəsi Özbəkistanın xaricində Tacikistanda, Qazaxistanda, Qırğızistanda, Türkmenistanda və digər ölkələrdə danışılır. Özbəkistanın rəsmi dövlət dilidir. Ana dili və xarici dil kimi 20 milyondan çox insan tərəfindən işlədirilir.

1.1.2.2. Uygur dili və ya türkcəsi Şərqi və Qərbi Türkistanda; Çində, Uygur Muxtar Respublikasında, Qazaxistanda, Özbəkistanda, Qırğızistanda, Türkmenistanda və digər ölkələrdə 20 milyona qədər insan söyügedən dildə danışır. Çində dövlət dili səviyyəsində, digər ölkələrdə isə danışq və ədəbi dil kimi işlənilir.

1.1.3. Qırçaq qrupu

1.1.3.1. Qazax dili və ya türkcəsi Qazaxistanda, Özbəkistanın, Qırğızistandan, Türkmenistandan, Tacikistanın, Rusiya Federasiyasının bəzi bölgələrində, Çində, Monqolustanda və Əfqanistanda işlənilir. Qazaxistandanın dövlət dilidir. Sovetlər İttifaqında əhalinin 1989-cu ildə həyata keç-

rılən siyahiya alınmasına görə Qazaxların sayı 8 milyon 136 min olmuşdur. 21 il içerisinde yəqin ki bu rəqəm çox dəyişmişdir.

1.1.3.2. Qırğız dili və ya türkçəsi Qırğızistanda, Özbəkistanda, Tacikistanda danışılır. Qırğızıstatının dövlət dilidir. Qırğızların sayı Sovet-lər İttifaqında əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə 2 milyon 529 min olmuşdur. 21 il içerisinde yəqin ki bu rəqəm çox dəyişmişdir.

1.1.3.3. Tatar dili və ya türkçəsi Rusiya Federasiyasında yerləşən Tatarıstan Muxtar Respublikasının dövlət dilidir. Tatarlar ən çox Rusiya Federasiyasında yaşayır (79,3 %). Tatarların sadəcə 26 %-i Tatarıstan Muxtar Respublikasının sakinidir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə 6 milyon 649 min tatar nüfusunun 5 milyon 523 mini tatar dilini ana dili kimi qəbul etmişdir. 21 il içerisinde yəqin ki bu rəqəm çox dəyişmişdir.

1.1.3.4. Başqırd dili və ya türkçəsi Rusiya Federasiyasında yerləşən Başqırdıstan Muxtar Respublikasında işlənilir. Başqırdıstanın dövlət dilidir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə başqırdların sayı 1 milyon 449 min olmuşdur. Bunlardan 1 milyon 75 mini başqırd dilində danışmışdır. 21 il içerisinde yəqin ki bu rəqəm çox dəyişmişdir.

1.1.3.5. Altay dili və ya türkçəsinin köhnə adı oyrot dili olmuşdur. Altay türkçəsi Rusiya Federasiyasında yerləşən Altay Muxtar Respublikasında işlənilir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə sözügedən dildə 60 min nəfər danışmışdır. 21 il içerisinde yəqin ki bu rəqəm dəyişmişdir. Sözügedən dil danişq və ədəbi dil səviyyələrində işlədirilir.

1.1.3.6. Qaraqalpaq dili və ya türkçəsi Özbəkistanın Qaralpaq Muxtar Respublikasında danişq dili və ədəbi dil səviyyələrində işlənilir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə keçmiş SSRİ-də sözügedən dildə danişanların sayı 424 min nəfər olmuşdur. 21 il içerisinde yəqin ki bu rəqəm çox dəyişmişdir.

1.1.3.7. Qaraçay-balkar dili və ya türkçəsi iki bir-birinə çox yaxın olan qaraçaylar və balkarlar adlı türk etnik qrupu tərəfindən işlədirilir. Qaraçaylar Rusiya Federasiyası Qaraçay-Çerkessk Muxtar Respublikasında, balkarlar isə Kabardin-Balkar Muxtar Respublikasında yaşayır. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahiya alınmasına görə qaraçay-balkar türkçəsində danişanların sayı 231 min olmuşdur. 21 il

icərisində yəqin ki bu rəqəm çox dəyişmişdir. Söyügedən dil danişq və ədəbi dil səviyyələrində işlənilir.

1.1.3.8. Noqay dili və ya türkçəsi danişq dili səviyyəsində, qismən də ədəbi dil kimi Rusiya Federasiyasının Stavropol, Astraxan və Krasnodar vilayətlərində və Dağıstan Muxtar Respublikasında işlənilir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahıya alınmasına görə noqayların sayı 45 min olmuşdur. 21 il icərisində bu rəqəm yəqin ki dəyişmişdir.

1.1.3.9. Qumuq dili və ya türkçəsi ən çox Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında, qismən də Şimali Osetiya, Çeçenistan, İnquşetiya Muxtar Respublikalarında işlənilir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahıya alınmasına görə qumuqların sayı 282 min nəfər olmuşdur. Bunların 97,4%-ü qumuq türkçəsini ana dilləri kimi qəbul etmişdir. 21 il icərisində bu rəqəm yəqin ki dəyişmişdir. Qumuq dili Dağıstan Muxtar Respublikasında işlənilən 6 ədəbi dildən biridir. Bolşevik inqilabından əvvəl qumuq dili söyügedən vilayətlərdə ortaq dil özəlliyinə malik olmuşdur. Sonralar həmin funksiyani rus dili yerinə yetirmişdir. Bu gün də söyügedən funksiyani rus dili həyata keçirdir.

1.1.3.10. Krim-tatar dili və ya Krim tatarcası Ukrayna Respublikasında və Özbəkistanda işlənilir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahıya alınmasına görə Krim tatarlarının sayı keçmiş SSRİ-də 272 min nəfər olmuşdur. 21 il icərisində bu rəqəm yəqin ki dəyişmişdir. Bu tatarların 252 mini o zamankı sayımla rəqəmlərinə görə Krim tatarcasını ana dili kimi qəbul etmişdir. Günümüzdə Krim tatarlarının böyük bir hissəsi Özbəkistandan və keçmiş Sovetlər İttifaqının digər bölgələrindən Krimə köçüb gəlmişdir.

1.1.3.11. Krimçak dili və ya türkçəsi Krimda yaşayan və bir qrup yəhudü dininə mənsub olan bir türk xalqının dilidir. Əhalinin 1989-cu ildə həyata keçirilən siyahıya alınmasına görə SSRİ-də 1448 nəfər krimçak yaşamışdır. Onların 34,9 %-u bu dili ana dili hesab etmişdir. Sadəcə yaşlı nəsil bu dildə danişa bilir. Krimçaklar rus dilini işlədirler. İndi gənc nəsil də bu dili öyrənmək istəyir. 1989-cu ildə ana dillərini öyrənmək üçün "Bazar günü məktəbləri" açmışdır.

1.1.3.12. Karaim dili və ya türkçəsi danişq dili kimi işlədir. Yəhudü dinindən olan karaimlər Litva, Ukrayna və Polşanın bəzi şəhərlərində yaşayırlar. Ədəbi dilləri yoxdur, amma yazıları vardır. Əvvəllər ibrani, sonralar isə kril əlifbasını işlətmışlar. Əhalinin 1989-cu ildə həyata keçirilən ümumi siyahıya alınmasına görə keçmiş SSRİ-də 2600 nəfər karaim yaşamışdır. Onların 21 %-i karaim dilini işlətmışdır.

1.1.3.13. Alabuqat tatarcası/noqaycası Rusiya Federasiyası Kalmıkistan Muxtar Respublikasının Ulan-Holl bölgəsində işlədir. Alabuqat tatarlarının və ya noqaylarının dilidir. Ədəbi dili və ya özünə məxsus bir yazısı yoxdur. Söyügedən dildə cəmi 422 nəfər adam danışır. Söyügedən dil də ümumtürk dilinin və ya tatarcanın bir dialekti olaraq qiymətləndirilə bilər.

1.1.3.14. Astraxan noqaycası-qaraqaşası Rusiya Federasiyası Krasnoyarsk bölgəsi Harabinsk diyarının Astraxan rayonunda işlədir. Qaraqaşların sayı 1973-cü ildə 5 min nəfər olmuşdur. Ədəbi dili və ya özünə məxsus bir yazısı yoxdur. Bu dil də ümumtürk dilinin bir dialekti kimi qiymətləndirilə bilər.

1.1.3.15. Yurd tatarcası və ya Astraxan noqaycası Rusiya Federasiyası Astraxan şəhəri cıvarlarında işlədir. 1850-ci ildə Yurd tatarlarının və ya noqaylarının sayı 8.700 nəfərdən ibarət olmuşdur. İndi kəndlərdə onlardan cəmi 22 min nəfər yaşayır. Ədəbi dili və ya özünə məxsus bir yazısı yoxdur. Söyügedən dil də ümumtürk dilinin və ya tatarcanın bir dialekti kimi qiymətləndirilə bilər.

1.1.3.16. Barabin tatarlarının dili tatarcanın bir dialektidir. Rusiya Federasiyasının Novosibirsk bölgəsində 8 min nəfər tatar tərəfindən danışılır.

1.2. Qırğız-yenisey və ya xakas qrupu

1.2.1. Xakas dili və ya türkcəsi Rusiya Federasiyasının Xakas Muxtar Vilayətində, Yenisey, Abakan və Çulım çaylarının orta hövzələrində yaşayan xalqlar tərəfindən danışılır. Xakas dilində danışanların sayı əhalinin 1989-cu ildə həyata keçirilən siyahıya alınmasına görə 81.428 nəfər olmuşdur. Aradan keçən müddət içərisində bu rəqəm yəqin ki dəyişmişdir. Söyügedən dil daha çox danışq, qismən də ədəbi dil səviyyələrində işlənilir.

1.2.2. Şor dili və ya türkcəsi Sibirin Altay bölgəsində işlədir. Əhalinin 1989-cu il siyahıya alınmasına görə söyügedən dili 9 min 400 nəfər ana dili hesab etmişdir. Bu gün həmin rəqəm yəqin ki dəyişmişdir. Yazısı vardır.

1.2.3. Çulım dili və ya türkcəsi Sibirin Çulım bölgəsində, Ob çayının sahilində danışq dili kimi işlədir. Söyügedən dil də ədəbi dil statusu və ya özünə məxsus bir yazısı olmadıqından ümumtürk dilinin bir dialekti olaraq qiymətləndirilə bilər.

1.2.4. Sarı uyğur dili və ya türkcəsi Çinin Qansu əyalətində danışq dili səviyyəsində işlənilir. Sarı uyğurların sayı əhalinin 1990-ci

ildə həyata keçirilən siyahıya alınmasına görə cəmi 12.297 nəfər olmuşdur. Bu gün həmən rəqəm yəqin ki dəyişmişdir. Söyügedən dil də ümumtürk dilinin bir dialekti kimi qiymətləndirilə bilər.

1.2.5. Fu-yü qırğızcası Çinin Mançurya bölgəsində danışq dili səviyyəsində işlənilir. Müxtəlif mənbələrə görə Fu-yü qırğızlarının sayı min nəfərdən ibarətdir. Söyügedən dil də ümumtürk dilinin və ya qırğızcanın bir dialekti olaraq qiymətləndirilə bilər.

1.3. Tuva qrupu

1.3.1 Tuva dili və ya türkcəsi Rusiya Federasiyasının Tuva Muxtar Respublikasında danışq və ədəbi dil səviyyələrində işlədir. Bu dildə 200 min 929 nəfər danışır.

1.3.2. Tofalar və ya karaqas dili Rusiya Federasiyasının İrkutsk bölgəsində işlənilir. Söyügedən dili danışanların sayı 731 nəfərdən ibarətdir. 314 nəfər şəxs tofalar dilini özlərinin ana dili hesab edir. 1989-cu ildən bəri həmin dilin yazılı yaradılmışdır. Tofalar dili ibtidai məktəblərdə dərs kimi keçilir.

2. Yakut dili qrupu

2.1. Yakut/saha dili və ya türkcəsində danışanların sayı əhalinin 1989-cu ildə keçirilən siyahıya alınmasına görə 382 min nəfərdən ibarət olmuşdur. Söyügedən dil Rusiya Federasiyasının Yakut (Saha) Muxtar Respublikasında danışq və ədəbi dil səviyyələrində işlədir və türk dilləri içərisində ən çox tuva dilinə yaxındır. Yakut dili ilə tuva dili arasındaki bir-birini başa düşmə faizi yüzdə sıfır bərabərdir (Tekin, Ölmez 2003: 68). Buna görə də həmin dilin digər türk dilləri ilə yaxınlığı yaxın və ən yaxın dil qohumluğu miqyaslarında deyil, qohum bir türk dili səviyyəsində təsnifləndirilir.

2.2. Dolqan dili və ya türkcəsi Rusiya Federasiyasının Krasnoyarsk bölgəsində və Yakut (Saha) Muxtar Respublikasında danışq dili səviyyəsində cəmi 7 min nəfər tərəfindən işlədir. Buna görə həmin dil də ümumtürk dilinin və ya yakutcanın bir dialekti kimi qiymətləndirilə bilər.

3. Bulqar qrupu

3.1. Çuvaş dili və ya türkcəsi Rusiya Federasiyasının Çuvaşistan Muxtar Respublikasında danışq və ədəbi dil səviyyələrində işlənilir. Keçmiş SSRİ-də Çuvaş dilində danışanların sayı əhalinin 1989-cu ildə keçirilən siyahıya alınmasına görə 1 milyon 839 min nəfər olmuşdur. Bu gün həmin rəqəm yəqin ki dəyişmişdir.

4. Urum/rum dili və ya urumca Ukraynanın cənubunda Azov dənizi sahilində milliyyətcə yunan-xristian dininə mənsub olan türkdilli xalq tərəfindən ana dili kimi danışılır. Söziqedən dil oğuz və qırqaq elementlərindən təşkil olunur (Справительно-историческая грамматика тюркских языков 2002: 5). Buna görə də də ayrıca öyrənilir (Языки Мира 1997: 160-523).

B. Mühacir türk danışq dilləri və dialektləri

Bunlar əsas etibarilə Qərbi Avropada, Cənubi Afrikada, Cənubi Amerikada və Avstraliyada evdə ana dili, ikidilli və çoxdilli ortamlarda isə ikinci və üçüncü dil kimi işlənilir. Söziqedən sosyolingvistik ortamlarda indiyə qədər ən çox Türkiyə, Azərbaycan, tatar və uyğur türkçələrinin işlənildiyini demək mümkündür. Bununla bərabər, digər türk ədəbi dilləri və dialektlərinin də özəlliklə Sovet İttifaqının süqtundan sonra mühciri səciyyəli danışq dilləri olaraq işlənilmə-yayıılma sahələrinin getdikcə genişləndiyi müşahidə olunur (Musaoglu 2007: 22-27).

2. Koqnitiv və kompüter-mühəndis* dilçiliyi yönümləri və yönəmləri

XX yüzulin sonlarından başlayaraq dilə dair elmin əsas təsisatları yenilənməkdədir. Həmin təsisatların dəyişim proseslərindən indi paradiqmatik və sintaqmatik sıralanmaların yenilənəmsi kimi də bəhs olunur. Artıq dil digər intellektual fəaliyyət formaları ilə birlikdə öyrənilməkdə və dilçiliyin tədqiqat obyekti də buna uyğun olaraq dəyişməkdədir. Araşdırıcıların diqqəti dil daşıyıcılarının şüurlu dil fəaliyəti üzərində mərkəzləşməkdə, dilin özü isə əsas dərkətmə mənbəyi kimi göstərilməkdədir. *Koqnitiv və kompüter-mühəndis və ya informasiya texnologiyaları dilçiliyi yönümləri və yönəmləri də həmin kontekstdə müəyyənləşdirilməkdədir.*

İnsan biliyi və ya bilik səviyyəsi sistemi necə qurulmuşdur, hansı formalarda və mexanizmlərlə işləyir? Bütün bunları və varlıq simvolları dəyişimlərinə dair fakt və hadisələrin və duyğuların yaratdığı biliklərin dərkətmə proseslərinin təfəkkürdə əks olunmasını günümüzdə *koqnitiv dilçilik* öyrənir. *Dil vasitəsilə insan beynində əks olunan bilik sisteminin alt və üst səviyyələri ilə qavramlaşdırılması və kateqoriyalasdırılması koqnitiv dilçiliyin* araştırma prinsiplərinin cəmi kimi dərk edilir. Elektro-

* Kompüter-mühəndis dilçiliyi anlayışı Azərbaycan dilində informasiya texnologiyaları dilçiliyi kimi də ifadə oluna bilər.

nik və kompüter texnologiyalarının inkişafı əsasında insan biliyinin dil vasitəsilə modelləşdirilməsini isə *informasiya texnologiyaları dilçiliyi* yerinə yetirir (Bilgisayar Destekli Dil Bilimi Çalıştayı Bildirileri 2006).

Dilçiliyin kateqoriyalara dayalı elmi əsası gözlə görünən bir şəkildə genişlənmişdir. Həll ediləcək problemlər araşdırıcılarından sadəcə dilçiliyi və uyğun sahələrini deyil, fəlsəfə, dərketmə nəzəriyyəsi, mifologiya, folklor, tarix, psixologiya, antropologiya kimi digər sosial elmləri də bilməyi tələb edir. Buna görə də, müxtəlif dillərə dair ontoloji səciyyəli araşdırırmalarda tətbiq olunan ən yeni linquistik yöntemlər konseptual olaraq formallaşdırılır və koqnitiv diiçiliyin tətbiqi sahələri də buna bağlı olaraq genişləndirilir (Маслова 2004; Андреева 2004).

Günümüzdə çağdaş izahı ilə insan intellektinə və bir bütün kimi dərk edilən təcrübəsinə dair mücərrəd və konkret qavramların birləşdirilə bilən alt kateqoriyalarla fərqli açıqlamalardakı təsviri işini koqnitiv dilçilik yerinə yetirir. Belə ki, insana məxsus *sitəm və ya giley-güzar etmək, təəssüf, niyyət, istək, səbəb, məqsəd, dəyərləndirmə, sevgi, sevinc* kimi semantik sahələr gerçək prototipləri ilə müəyyənləşdirilir. Həmin kontekstdə məhəbbət-acıma və ya sevgi-nifrət kimi linquistik qavramlar konkret diskursiv variantları ilə də göstərilir.

Məlum olduğu kimi, dünyanın konkret və mücərrəd obrazları (məsələn, su pərisi, təpəgöz, kentavr kimi) insan şüurunda dünyanın dil xəritəsi kimi koqnitiv-konseptual xarakterli *görmə, hiss etmə, dadma, eşitmə və oxuma* dərketmə vasitələri ilə əks olunur. Bütün bunlar insan şüurunda və təfəkkürdə ilk mərhələdə təhtəlşüur olaraq müəyyənləşir. Həmin obrazlarla dünyanın ümumi dil xəritəsi və konkret dil kateqoriyaları arasındaki iyerarxik əlaqələr isə günümüzdə koqnitiv dilçilikdə araşdırılır. Daha doğrusu, səs, morfem, söz, deyim və mətn komponentləri sıralanmaları dil-danışq vahidləri olaraq fonetik, morfoloji, sintaktik, leksik və frazeoloji səviyyələri ilə yenidən kateqoriyalasdırılır. Bunun nəticəsində toplum, fərd-danışan, verilən-informasiya və yozumlayıcı-dinləyən kimi diskurs faktorları ilə gerçəkləşən *konseptual sxemlər* də bu gün artıq konkret dil faktları ilə qurulur. Hətta daha geniş bir “konseptual müstəvi”də subyektivlik//obyektivlik dəyərləri müqayisə edilir. Subyektivliklə əlaqədar ayrıca bir *dil mərkəzçiliyi* və ya “*eqoizmi*”, bir başqa sözlə hadisə və faktların dəyərləndirilməsində məzmun və ifadə baxımından digər sosial əsaslarla müqayisədə “*dil daşıyıcısı*”na dayalılıq nəzəriyyəsi yaradılır (Муржсов, Самигуллина, Федорова 2004).

Koqnitiv dilçilikdə insan faktoru çox vaxt çağdaş sosial elmlərin ümumi bir elmi araşdırma əsası səviyyəsində də irəli çıxarılmışdır. Belə bir araşdırma əsası isə insan intellektinə söykənən dil bağlılıqlarının bundan sonra dönyanın dərk edilməsində bir başlangıç nöqtəsi yerində araşdırılacağının siqnallarını verməkdədir.

Son 20 il içərisində müəyyənləşən koqnitiv dilçilik yöntemləri ilə *yenidil gerçəkləri* öyrənilir. Bunları isə dil formalşamaları ilə konkret olaraq obyektləşdirilən və insan təfəkküründə özəl quruluşları ilə mövcud olan çevrələri, çevrələnmələri, səhnələri və s. təşkil edir. *Bu baxımdan dilin bilavasita gerçəkliyi və ya varlığı deyil, insan hafızəsindəki konseptual tablonu əks etdirdiyi də deyilə bilər* (Гуреев 2005). Bu fikir koqnitiv dilçiliyin tarixində ilk dəfə olaraq 1984-cü ildə ifadə edilmiş və dilin insan hafızəsində konseptual olaraq proyeksiyalar halına gətirilmiş biliklər sistemindən ibarət olduğu və bu bilikləri əks etdirdiyi göstərilmişdir (Jackendolff 1984).

Sözügedən mövzular mahiyyətcə yeni olan koqnitiv elm, koqnitiv dilçilik və kompüter-mühəndis dilçiliyi anlayışları müstəvisində araşdırıldığı üçün, mətndə yeri gəldikdə “istiqamət” sözünün yerinə “yöñüm”, “metod” sözünün yerinə isə “yöntəm” kəlmələri işlədilmişdir. “İsti-qamət” sözü ərəb, “metod” sözü isə fars mənşəlidir. Ancaq ikincilər türk mənşəli olsa da, bütün bu kəlmələr hamısı birlikdə dilimizdə işlənilən sinonim sözlər kimi də qiymətləndirilə bilər.

Bəs koqnitiv dilçilik və kompüter-mühəndis dilçiliyi elmi-linqvistik anlayışları və buna bağlı olaraq da yönüm və yöntemləri nə deməkdir? Bunların mahiyyəti nədən ibarətdir? Sözügedən qavramlar elm-şünaslıqda nə zaman ortaya çıxmışdır? Bütün bunlar mətndəki ümumi elmi təhkiyə əsnasında izah olunacaqdır. Bununla bərabər, biz elmi-terminoloji və metalinqvistik baxımdan mövzuya aşağıda qısaca olaraq özəl bir “açıqlanma” da gətirmək istədik.

2.1. Koqnitiv elm, koqnitiv dilçilik və metalinqvistik qavramları

Müasir dövrdə koqnitiv xarakterli elmi araşdırmalar və onların nəticələrinin praktik fəaliyyətdə həyata keçirilməsi öyrənməyə və dərketməyə açıq olan cəmiyyətlərdə getdikcə sürətlənməkdədir. Artıq 2000-ci illərdə sözügedən araşdırmalar Türkiyə universitetlərində də aparılmaqdadır. Həmin araşdırmalara dair elmi istiqamətlər bakalavr və magistratura programlarında yer almaqdə və dissertasiya mövzuları kimi işlənil-

məkdədir. Koqnitiv elmşunaslığın əsas araşdırma obyektləri, hər şeydən öncə, aşağıdakılardan ibarətdir:

- Elm, bilik-məlumat və biliş (cognition) fenomenləri;
- Hafızə psixologiyası;
- Biliyin və ya müxtəlif məlumatların təsvir olunması, mənimmsənilməsi, işlənilməsi və insan hafızəsində yerləşdirilməsi;
- “İnsan və kompüter münasibəti”ndə koqnitiv yönələr, zehin və beyin əlaqələri, ağlın meyarları və koqnitiv prosesləri və s.

Bütün bunlar – bilik, ağıl, zəka, zehin, beyin, anlamaq, ağıl (baş) işlətmək, ağıllı davranış və ya davranışmaq, bacarıq və s. özək (açar) sözlərin diskurs və mətn linqvistikası səciyyəli çərçivəsində açıqlana bilməkdir. Koqnitiv elmşunaslığının əsaslarını fəlsəfə, antropologiya, psixologiya, kompüter mühəndisliyi və dilçilik elmləri təşkil edir.

Türk dillərinin müxtəlif linqvistik səviyyələri müasir dövrün bir reallığı kimi işıqlandırılmalıdır. Çünkü onlar da artıq struktur-semantik və funksional dilçilik arşadırmaları müstəvisində dilçiliyin və digər ictimai elmlərin gəlib çatdığı informativ-diskursiv səviyyədə və ya yönümədə səciyyələndirilməlidir. Söyügedən yönümün elmi meyarları 1980-ci illərdən bəri dilçilikdə getdikcə daha çox aydınlaşmaqdadır. Bu yönüm dünyanın dil xəritəsini təşkil edən ən ümumi qavramlara və alt qavramlarına, onları təşkil edən kateqoriyalara görə müəyyənləşdirilməkdir. Burada məhz koqnitiv xarakterli dərkətmə əsnasında gerçəkləşən linqvistik yöntem diqqəti çəkməkdir.

Çağdaş dilçilikdə koqnitiv-konseptual tədqiqata, hər şeydən öncə, dünyanın dil xəritəsini təşkil edən böyük və kiçik dillərin tipoloji özəllikləri və ya dil universaliyaları və fərqliliklərinin söykəndiyi müxtəlif dil səviyyələri cəlb olunmaqdadır. Bu dil səviyyələrini fonetik-fonoloji, morfoloji və sintaktik qrammatika və leksik-leksikoqrafik və frazeoloji fenomenlər və onların ayrı-ayrı detalları təşkil etməkdir. İnkişaf etmiş dillərdə əsas dil çərçivələrinin (frame) tərkibləri sistematik-koqnitiv dərkətmə əsasında linqvistik bir yönəmlə qavramlaşdırılmaqdır və alt səviyyələri ilə kateqoriyalasdırılmaqdadır. Bütün bunlar isə yuxarıda göstərilən dil səviyyələrinə bağlı olaraq yerinə yetirilməkdir (Новое в зарубежной лингвистике 1988; Демьянков 1994; Кирик 1994; Кубрякова 1994; 2004; Bozşahin Cem ve Zeyrek Deniz 2000; Кравченко 2001; Курт 2002; Селиверстова 2002). Mücərrəd təfəkkürün qavramlaşdırma və buna bağlı olaraq kateqoriyalasdırma prosesləri dilçilikdə koqnitiv xarakterli dərkətmə əsasına görə müəyyənləşdirilməkdir. Bu da ictimai elmlərin

yeni paradiqmatik və sintaqmatik aurasında ortaya çıxan “dil eeqizmi və ya subyektivliyi” problemlerinin həll olunması yollarının axtarılması ilə paralel olaraq yerinə yetirilməkdədir (Гуреев 2004; 2005).

Koqnitiv xarakterli dərkətmə əsasında dilçilik və semiotika, koqnitivlik mexanizmi və qrammatik açıqlanma və şərhətmə əlaqələri antropoloji baxımdan insana məxsus dərkətmə-şüur-təfəkkür müstəvisində müəyyənləşdirilməkdədir. Dilçilikdə 2000-ci illərdən başlayaraq yaşanan dünyanın ən əsas konseptual obrazları və linqvistik qavram anlayışı tədqiqata cəlb olunmaqdadır. Bunlara bağlı olaraq da öncəliklə *iltifat*, *xoşbəxtlik*, *arzu-istək*, *sevgi-mərhəmət*, *sevgi-acımaq* kimi duygu-hissiyyat qavramları koqnitiv xarakterli dərkətmə yönəri ilə dərindən öyrənilməkdədir (Doğan 2000; Воркачёв 2001; Ханина 2004).

Çağdaş dilçilikdə dil hər yönü ilə koqnitiv-konseptual bir müstəvidə öyrənilərək metalinqvistik bir terminologiya və üslubla müəyyənləşdirilməkdədir. Bu, hər şeyden öncə, belə bir fəlsəfi əsasa söykənməkdədir: “Konkret dil şəkili və ya şəkilləri koqnitiv quruluşun və ya quruluşlarının, başqa bir ifadə ilə insan şürurunun, təfəkkürünün və qavrayışının dildəki əks olunmalarından ibarətdir” (Кибрик 1994: 126). Türk ədəbi dilləri və dialektlərində və buna uyğun olaraq da türkoloji dilçilikdə şürurun, təfəkkürün və qavrayışın türk dillərindəki əks olunmalarına əsasən əmələ gələn konkret qrammatik səviyyələri koqnitiv yönəmlə təsvir olunmalıdır. Bu baxımdan felin şəkil, növ və tərz kateqoriyalarının sözügedən yönəmlə dəqiqlik olaraq müəyyənləşdirilə biləcəyini fikirləşirik (Musaoğlu, Kirişçioglu 2008).

Meta yunanca bir söz olub leksikoqrafik olaraq “vasitəsilə” və ya “sonra” mənalarını ifadə etməkdədir. **Metalingvistik** qavramı isə dilçilikdə təbii, canlı dilə dair yazılmış tədqiqatlara görə müəyyənləşdirilən ikinci bir dil-ifadə sistemi kimi xarakterizə olunmaqdadır. Buraya, hər şeydən öncə, özəl linqvistik terminologiya sistemi ve mətn linqavistikası səciyyəli quruluş və quruluşlar və buna uyğun olaraq elmi səciyyəli leksika və ayrı-ayrı leksik qrupları daxildir (LES 1990: 297). Dil səviyyələrinin özünəməxsus bir şəkildə tipoloji qavramadırılması və kateqoriyalasdırılması müasir dilçiliyin universal miqyasındaki əsas meyarları və ya metadili olaraq bilinməkdədir. Türkoloji dilçiliyin orijinal bir metalinqvistiyyətinin və ya metadilinin olduğunu söyləmək hələlik sözün tam mənasında, təəssüf ki, mümkün deyildir (Musaoğlu 2008: 229).

2.2. Linqistik qavram

Sözügedən anlayış insan tərəfindən psixoloji səviyyədə dərk edilən və koqnitiv xarakterli şüurlanma ilə kamilləşən təfəkkürün yaranması və inkişafının dil çərçivəli faktorları ilə müəyyənləşdirilməkdədir. Bu anlayış Allahın yaratdığı insan təfəkkürünün inkişafi ilə bilavasitə bağlıdır və dünya sistemi mütənasibliyinin mühafizə olunmasında qavramaların rolu və linqistik olaraq adlandırılması ilə isə bilavasitə əlaqəlidir. Dünyanın dil xəritəsini təşkil edən universal və milli səciyyəli fonetika, fonologiya, morfologiya, sintaksis, leksika, leksikoqrafiya və frazeologiya üst kateqoriyaları konkret linqistik göstəricilərlə bilinir. Bunlar eyni zamanda mücərrəd konseptual quruluşlarla ifadə edilən qavram və komponetləri ilə də təsbit olunur. *Beləliklə, həm konkret dil göstəriciləri, həm də konseptual faktorlarla ifadə edilən anlayışlar linqistik qavramlar olaraq tərif edilir.* Sözügedən kateqoriyalardan hər biri bir çox dildə konkret qrammatik göstəriciləri ilə işaretlənir. Bəzən isə müxtəlif dillərdə qrammatik kateqoriyaların konkret qrammatik göstəriciləri olmur. Məsələn, bir çox dildə leksik, sintaktik və morfoloji göstəricilərin birinci və sonrakı funksiyaları ilə kompleksiv olaraq ifadə edilə bilən ümumi aspektuallıq linqistik qavramı və buna bağlı olaraq müəyyənləşdirilən tərz alt kateqoriyası və ya alt qavramı vardır. Aspektuallıq faktoru bu və ya digər şəkildə türk dillərində də vardır. Ancaq bir çox dünya dilində olduğu kimi ümumtürk dilində aspektullağın konkret bir kateqoriya olaraq morfoloji göstəriciləri yoxdur (Musaoğlu, Kirişçioglu 2008).

Girişə dair yoxlama sualları və tapşırıqlar

1. “Ön Söz”də və “Giriş”də adı çəkilən “Türkoloji dilçiliyin tarixi”, “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər”, “Azərbaycan dili sintaksi və mətn dilçiliyi”, “Türk dillərində mürəkkəb cümlə və mətn sintaksi” kimi filoloji-türkoloji kursların tədrisinin və bunlarla bağlı olaraq *koqnitiv və kompüter-mühəndis dilçiliyi* yönüm və yönəmlərinin öyrənilməsinin başlıca məqsəd və vəzifələri hansılardır?

2. Bu kursların tədris olunmasının ayrılıqda gənc türkoloq və bütövlükdə filoloq kadrlarının hazırlanmasında yeri və önəmi nədən ibarətdir?

3. Konkret olaraq “Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi” kursunun hansı ənənəvi və yeni elm sahələri ilə əlaqəsi vardır? Kursun əsas araştırma-öyrənilmə yönüm və yönəmləri hansılardır?

4. Türkoloji və türkoloji dilçilik qavramları nə deməkdir? Türkoloji dilçilik qavramı sözün geniş və dar mənalarında hansı qavrayışları və dilçilik sahələrini ehtiva edir?

5. İndiyə qədər türk dilləri hansı elmi-linqvistik prinsiplərlə təsnif olunmuşdur? “Türk dillərinin sosiolinqvistik təsnifləndirməsi” bəhsini türkologiyada aparılmış olan əvvəlki təsnifatlardan hansı özəllikləri ilə fərqlənir?

6. Koqnitiv və kompüter-mühəndis dilçiliyində dil necə və hansı elmi əsaslarla görə öyrənilir? İnsana məxsus olan hansı duygular koqnitiv dilçilikdə əsas araştırma-öyrənilmə obyektləri kimi yer alır? Koqnitiv dilçiliyin əsas elmi-linqvistik prinsipləri kimi özünü göstərən qavramlaşdırma və kateqoriyalasdırma anlayışları haqqında nə deyə bilərsiniz? Türkoloji dilçilikdə ayrı-ayrı dil səviyyələrinə dair aparılan qavramlaşdırma və kateqoriyalasdırma əsnaları və ya prosesləri necə müəyyənləşdirilə bilər?

7. Konseptual səciyyəli qavramlaşdırımlar, kateqoriyalasdırımlar və “linqvistik qavram”lar nə deməkdir? Bu qavramlaşmaların və kateqoriyalasmaların əsas prinsiplərinin təsbit edilməsi üçün sözügedən kursda hansı dil səviyyələri və ya türkoloji dilçilik problemlərinə toxunmuşdur?

Ədəbiyyat

Андреева С. В. 2004, *Типология конструктивно-синтаксических единиц в русской речи*. –Вопросы языкоznания, № 5, с. 32-44.

Bilgisayar destekli dil bilimi çalışmayı bildirileri 2006, 14 Mayıs 2005, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dil Kurumu Yayınları, Ankara, s. 139-158.

Bozşahin, Cem ve Zeyrek, Deniz 2000, *Dilbilgisi, Bilişim ve Bilişsel Bilim*. –Dilbilim Araştırmaları, Boğaziçi Üniversitesi Yayınevi, İstanbul, s. 41-48.

Демянков В. З. 1994, *Когнитивная лингвистика как разновидность интерпретирующего подхода*. –Вопросы Языкоznания, № 4. с. 17-33.

- Doğan G. 2000, ‘*İltifat olgusuna Bilişsel Bir Yaklaşım*. –Dilbilim Araştırmaları, Boğaziçi Üniversitesi Yayınevi, İstanbul, s. 49-63.
- Ханина О. В. 2004, Желание: когнитивно-функциональный портрет.–Вопросы Языкоznания, № 4, с. 122-155.
- Jackendoff R. 1984, *Sense and reference in a psychologically based semantics//Talking minds*. Cambridge (Mass.), s. 49-72.
- Кибрик А. А. 1994, Когнитивные исследования по дискурсу. – Вопросы Языкоznания, № 5, с. 126-139.
- Кравченко А. В. 2001, Когнитивная лингвистика и новая эпистемология (К вопросу об идеальном проекте языкоznания).–Известия АН. Серия Литературы и Языка, том 60, № 5, с. 3-12. 88.
- Кубрякова Е. С. 1994, Начальные этапы становления когнитивизма: лингвистика – психология – когнитивная наука. – Вопросы Языкоznания, № 4, с. 34-47.
- Курт О. 2002, *Обучение студентов языкового вуза идиомам турецкого языка на основе когнитивно-культурологического подхода*, АКД, Минск, 18 с.
- Гуреев В. А. 2004, Языковой эгоцентризм в новых парадигмах знания.– Вопросы Языкоznания, № 2. с. 57-67.
- Гуреев В. А. 2005, Проблема субъективности в когнитивной лингвистике.–Известия ран. Серия литературы и языка , Т. 64, № 1, с. 3-9.
- LES: 1990, *Лингвистический энциклопедический словарь*, Москва, “Советская Энциклопедия”, 1990, 683 с.
- Маслова Е. С. 2004, Динамика типологических распределений и стабильность языковых типов. –Вопросы языкоznания, № 5, с. 3-16.
- Мурясов Р. З, Самигуллина А. С, Федорова А. Л. 2004, Опыт анализа оценочного высказывания. –Вопросы языкоznания, № 5, с. 68-78.
- Musaoglu, Mehman 2007, Çağdaş Türk Yazı Dilleri ve Haritası, TÜRKSOY Türk Dünyası Kültür ve Sanat Dergisi, 25/4, s.22-27.
- Musaoglu, Mehman 2008, Azerbaycan Türkçesinde Fiil Çekimi. Gazi Türkiyat, Türkük Bilimi Araştırmaları Dergisi, Güz, 3, s.11-29.
- Musaoglu, Mehman, Kirişcioğlu, Fatih 2008, Türk Dil Biliminde Görünüş Kategorisinin İncelenmesi Üzerine. –Türkologiya, No 1-2, 2008, s. 32-54.

Новое в зарубежной лингвистике 1988, вып. XXIII, *когнитивные аспекты языка*, Москва, “Прогресс”, с. 281-309.

Селиверстова О. Н. 2002, *Когнитивная семантика на фоне общего развития лингвистической науки*. –Вопросы Языкознания, № 6, с. 12-26.

Сравнительно-историческая грамматика тюркских языков 2002, Региональные реконструкции, Москва “Наука”.

Tekin, Talat, Ölmez, Mehmet 2003, *Türk Dilleri. Giriş. Yıldız. Dil ve Edebiyat 2*, İstanbul, 195 s.

Воркачов С. Г. 2001, *Концепт счастья: понятийный и образный компоненты*. –Известия АН. Серия Литературы и Языка, том 60, № 6, с. 47-58.

Языки мира 1997, *Тюркские языки*, Издательский Дом “Кыргызстан” Бишкек, 542 с.

I HİSSƏ

TÜRKOLOJİ DİLÇİLİYİN TARİXİ VƏ BU GÜNÜ: PROBLEMLƏR, PERSPEKTİVLƏR, YENİLİKLƏR, YÖNÜM VƏ YÖNTƏMLƏR

1. Türkoloji dilçiliyin tarixi inkişaf yolu

Həmin yol indiyə qədər əsas etibarilə “XI-XVIII yüzillərdəki və ya V.Radlovdan öncəki və XIX yüzildən və ya V.Radlovdan sonrakı türkologiya” ümumi tezisi ilə öyrənilmişdir. Ancaq türkoloyada əsas önəmli dəyişikliklər ya Birinci Türkoloji Qurultaya qədər, ya da Birinci Türkoloji Qurultaydan sonra baş vermişdir. Belə ki, Birinci Türkoloji Qurultaya qədər türk dilləri və dialektlərinin ilk lügətləri tərtib olunmuş, bəzi qrammatika kitabları yazılmış və qədim yazılı abidələrimiz oxunmuşdur. Birinci Türkoloji Qurultaydan sonra isə *türk ədəbi dillərinin yeni qrammatika kitabları yazılmış, ədəbi dil normaları müəyyənləşdirilmiş və latin əsaslı əlifbalara keçilmişdir*. Buna görə də, türkoloji dilçiliyin ümumi tarixi inkişafi Birinci Türkoloji Qurultaydan öncəki və sonrakı mərhələləri ilə dövrləşdirilərək öyrənilməkdədir:

1.1. I mərhələ

Həmin mərhələdə türk dilləri və dialektləri bütövlükdə Hind-Avropa və ayrılıqda ərəb dilçilik məktəbləri ənənələrinə əsasən öyrənilmişdir. Belə ki, XI-XVIII yüzillərdə türk dilləri və dialektlərinə dair araşdırırmalar əsas etibarilə ərəb dilçilik məktəbi ənənələrinə görə aparılmışdır. XIX yüzildən etibarən isə mövcud araşdırırmalar ümumilikdə Hind-Avropa dilləri qaydalarına görə aparılsa da, ərəb dilçiliyi ənənələri də bu və ya digər şəkildə XX yüzilin əvvəllərinə qədər özünü göstərmişdir. XX yüzilin əvvəllərindən başlayaraq isə türkoloji dilçilikdə Hind-Avropa dilçiliyi ənənələrinin əsas rol oynadığı müşahidə olunur. Bu baxımdan Hüseyin Cahitin “Türkçe Sarf ve Nahiv”i (2000) həmin anlayışla türk dilində yazılmış ilk qrammatika kitablarından biri kimi uyğun sahədə qaynaqlıq etmişdir (2000: 9). Beləliklə, türk dilləri və dialektlərinə dair aparılan araşdırımlarda XI-XVIII yüzillərdə ərəb, XIX yüzildən etibarən isə Hind-Avropa dilçiliyi ənənələri təsirli olmuşdur. Birinci Türkoloji Qurultaydan əvvəlki mərhələ iki tarixi dövrə bölünür.

1.1.1. XI-XVIII yüzillerdə türkoloji dilçilik: ilk lügətlər və qrammatika kitabları

XI-XVIII yüzillerdə *klassik türk ədəbi dillərinə dair* yazılın lügətlər və qrammatika kitabları “Sanskrit”in öyrənilməsi ilə sürətlənən Hind-Avrupa dilçiliyi ənənələri ilə bu və ya digər şəkildə əlaqədardır. Ancaq lügətlərlə birlikdə hazırlanan qrammatika kitabları *isim, feil, ədat nitq hissələri təsnifləndirməsinə* əsasən yazılmış olduğundan ərəb dilçiliyi ənənələrinə bağlıdır. Belə ki, həmin dövrdə türk dillərinə dair hazırlanan 20-yə qədər qrammatika kitabı ərəb soylu və ya İslam mədəniyyətini mənimsəmiş filoloqlar tərəfindən yazılmışdır (Мелиоранский 1900: 4; Kaydarov 1999: 19-22; Татарская грамматика 1993: 43). Bu baxımdan P. M. Melioranskinin “Ərəb filoloqu türk dili haqqında” (1900) adlı əsəri də başlangıçda müəllifi məlum olmayan “Türk qammatikası” kitabları* ilə əlaqədar olaraq qələmə alınmışdır.

Türkoloji dilçiliyə dair ərəb dilçilik məktəbi ənənələrinə görə yazılmış ilk qrammatika kitabı Mahmud Qaşqarlinin əlimizə gəlib çatmayan “Kitabü cevahirü’l nahv fi lügati’t-Türk” adlı əsəridir. Mahmud Qaşqarlinin XI yüzildə qələmə aldığı və bizə gəlib çatan “Divanü Lügətit-Türk” (1998) adlı digər əsəri ilə də türk dillərinin fonetik, qrammatik, leksik və leksikoqrafik quruluşunun öyrənilməsinə zəmin hazırlanmışdır (Демирчизаде 1972). Türkoloji dilçiliyə aid “Codex Cumanicus, Kitābü'l-idrāk li Lisāni'l-etrak, İbn-i Mūhennā Lugati, Mukaddimetü'l-Edeb” kimi əsərlər isə Qıpçaq, Oğuz, Karluq-Uyğur türk dilləri və dialektləri ilə əlaqədar olaraq yazılmışdır (Caferoğlu 1984:192-193; Hacıeminoğlu 1997: 15-19). *Bu kitablar fonetika, qrammatika bölmələrindən, lügətlərdən və bəzən də mətnlərdən ibarət olub xaricilərə türk dilini öyrətmək məqsədilə hazırlanmıştır.* Həmin kitablarda türk dilləri və dialektlərinin ərəb və fars dillərindən fərqlənən özəllikləri də göstərilmiş-

* P. M. Melioranski İbni-Mühənnnanın “Türk dili haqqında” adlı əsərinin Oksfordakı (3), Parisdəki (1) və Berlinədəki (1) əl yazması nüsxələrini araşdırmışdır. O, həmin mövzu ilə əlaqədar yazdığı “Ərəb filoloqu türk dili haqqında” adlı əsərini doktorluq dissertasiyası kimi müdafiə etmişdir. Ancaq P.M.Melioranski haqqında yazdığı əsərin kimə məxsus olduğunu bilməmişdir. Buna görə də, onun bilinməyən ərəb soylu birisinə aid olduğunu güman edərək əsərə “Ərəb filoloqu türk dili haqqında” adını vermişdir. 1920-ci ildə Kılıslı Rüfət əsərin 6-ci nüsxəsinin əl yazmasını İstanbul Dövlət Muzeyinin Kitabxanasında taparaq onun İbni-Mühənnnaya aid olduğunu təsbit etmişdir (Малов 1928).

dir. Belə ki, ayrılıqda türkçə sözlərə, atalar sözlərinə və deyimlərə geniş yer verilmişdir. Ancaq bütövlükdə ümumtürk dilinin morfologiyası ərəb qrammatikası ənənələrinə əsasən *feil//ad//ədat* təsnifləndirməsi ilə öyrənilmişdir. Bəzi sintaktik özəlliklər də elə eyni bölümədə izah olunmuşdur (Kitâb-ı Mecmû-ı Tercümân-ı Türkî ve Acemî ve Müğalî 2000; Kadri: 2002 və s.). Bunlardan Osmanlı türkcəsinə dair ilk olaraq yazılımı Beqramalı Kadrinin “Müyessiretü'l-Ulûm” (2002) əsəridir.

1.1.2. XIX-XX yüzillərdə təsviri və tarixi-müqayisəli araşdırımlar

Türkoloji dilçilikdə **Hind-Avropa dilçilik ənənələrinə** görə türk dilleri və dialektlərinə dair əsərlər sistemli olaraq XIX yüzildən etibarən yazılmışdır. Bununla yanaşı, XVII-XVIII yüzillərdə də dövrün **Hind-Avropa dilləri qaydaları** ilə xarici dillərdə türk dilinə dair yazılım qrammatika kitablarına təsadüf olunur. Avropada 1612-ci ildə türk dilinə dair ilk qrammatika kitabını Hieronymus Megiser adında Stuttgartlı bir alman latin dilində yazmışdır. Nitq hissələri həmin kitabda ərəb dilçiliyinə əsasən müəyyənləşdirilən *feil//ad//ədat* təsnifləndirməsi ilə deyil, *isim*, *sifət*, *say*, *əvazlıq*, *fel*, *zərf*, *ədat*, *qoşma*, *bağlayıcı*, *nida* sistemli struktur-funksional kateqoriyalasdırma ilə öyrənilmişdir. Qrammatika kitabında 220 türk atalar sözü və deyim verilmişdir (Megiser 1612).

XIX yüzil və XX yüzinin əvvəllərində türk dilləri və dialekt-lərinə dair Avropada, Osmanlı İmperatorluğunda, Çar Rusiyasında ərəb və latin mənşəli dilçilik məktəbləri ənənələrinə əsasən hazırlanmış müxtəlif araşdırımlar paralel olaraq davam etdirilmişdir. Türk yazılı abidələri oxunmuşdur (Кононов 1982: 12-108). Renesansdan sonra filologiyada gerçəkləşən yeni dilçilik axınlarının təsiri ilə türk dilləri və dialektlərinə dair rus, fransız və alman dillərində yazılmış irihəcmli lüğətlər, qrammatika kitabları və digər araşdırımlar çıxılmışdır (Radloff 1882; Ашмаринъ 1903; Deny 1921 və s.).

Sözügedən araştırma və qrammatika kitablarında fonem və morfemlərin, söz birləşməsi və cümlə quruluşlarının fonetik, morfoloji və sintaktik özəllikləri göstərilmişdir. Ümumtürk dilinin tarixi səciyyəli lüğət tərkibini və danışılan dilin canlı söz varlığını təşkil edən leksemələrin, deyim və atalar sözlərinin leksik-leksikoqrafik təsviri aparılmışdır. Beləliklə, türkologiyada ənənəvi xarakterli dilçilik yönümü formalasdırılmışdır. Bir başqa ifadə ilə tarixi-müqayisəli və ya müqayisəli-tarixi dilçilik və onun uyğun araştırma yöntemləri müəyyənləşdirilmişdir. Bu yöntemlərin

müəyyənləşdirildiyi araşdırmalara aşağıdakı fundamental əsərlər örnək olaraq göstərilə bilər (КАЗЫМ-БЕК 1846; Böhrlingk 1851; *Грамматика Алтайского языка* 1869; Radloff 1882; Мелиоранский 1900; Deny 1921və s.).

1.2. II mərhələ

Klassik dilçilik ənənələri kontekstində tarixi-müqayisəli və müqayisəli-tarixi pillələri ilə müəyyənləşən ümumi-müqayisəli (komparativistika) və təsviri-normativ xarakterli filoloji yönəmlər türkoloji dilçiliyin həmin inkişaf mərhələsində tətbiq olunmuşdur. Ümumi-müqayisəli dilçiliyin türk dillərinə dair tarixi-müqayisəli yönüm və yönəmləri ilə hər hansı bir türk ədəbi dilinin və ya dialektinin dil özəllikləri türkoloji kontekstdə qədim türk dili və əcdad dillə müqayisədə öyrənilir. Burada yeri gəldikcə digər türk dillərinin dil faktaları da müqayisəyə cəlb olunur. Məsələn, yuxarıda Mirzə Kazimbəyin (1846), Böthlinqkin (1851) və Melioranskinin (1900) adı çəkilən əsərləri tarixi-müqayisəli yönüm və yönəmlərlə yazılmışdır. Müqayisəli-tarixi dilçiliyin yönümü və yönəmləri ilə isə hər hansı bir türk dili deyil, bütövlükdə türk dilləri və ayrılıqda bir neçə və ya qrup türk dillərinin hər cür dil səviyyələri öyrənilir. Burada əsas məqsəd əcdad dilin rekonstruksiyasının aparılmasıdır. Türkoloji dilçilikdə sözügedən yönüm və yönəmlərlə yazılmış əsərlərə ən tipik örnək olaraq aşağıda adı çəkilən və 6 cilddən ibarət olan “*Türk dillərinin müqayisəli-tarixi grammatikası*” (1984-2006) kitabı göstərilə bilər.

Beləliklə Birinci Türkoloji Qurultaydan keçən müddətdə göstərilən dilçilik yönəmləri ilə aparılan araşdırmalar XX yüzilin sonlarına qədər intensiv olaraq davam etdirilmişdir. Bununla yanaşı, XX yüzilin 70-ci illərindən başlayaraq ya ümumi türkoloji kontekstdə, ya da sadəcə çağdaş dilçilik axınları yönümlərində türk ədəbi dillərinə dair yeni linqvistik yönəmlərlə də araşdırmalar aparılmışdır.

1.2.1. XX yüzil: təsviri-normativ və müqayisəli-tarixi araşdırmalar

Türkoloji dilçilikdə indiyə qədər ən çox dialektologiya, dil tarixi, ədəbi dil və söz yaradıcılığı; leksikologiya, leksikoqrafiya və frazeologiya; fonetika, fonologiya və qrammatika fənlərinin öyrənilməsi əsas yer tutmuşdur. Həmin fənlərə dair aparılan araşdırmalar Birinci Türkoloji Qurultaydan bəri həm ümumi-müqayisəli, həm də təsviri-normativ xarakterli

dilçilik yönümləri və uyğun yöntemləri ilə günümüzə qədər də bu və ya digər şəkildə aparılmışdır.

Xarici dillərdə türk dillərinin fonetikası və qrammatikasına dair yazılan bəzi kitablar monoqrafik səciyyə daşıyır və türkoloji dilçilikdə hələ də əsas fundamental elmi mənbələr kimi sayılmalıdır. Həmin kitablar əsas etibarilə tarixi-nüqayisəli dilçilik kontekstində klassik səciyyəli təsviri dilçilik metodları ilə yazılmışdır. Bu kitablara dair aşağıdakı əsərlər örnek olaraq göstərilə bilər (Deny 1921; Дыренкова 1941; Дмитриев 1948; Brockelman 1954; Кононов 1956; Покровская 1964; Тенишев 1976 və s.).

Rus dilində və müxtəlif türk dillərində əsas etibarilə müqayisəli-tarixi və təsviri-normativ xarakterli dilçilik yöntemləri ilə türk dillərinin müqayisəli fonetikasına və qrammatikasına dair yazılmış kitablar isə ən çox elmi kollektivlər tərəfindən hazırlanmışdır. Sözügedən elmi işlərə dair hazırlanmış aşağıdakı kitablar diqqəti çəkməkdədir (Исследования по сравнительной грамматике тюркских языков 1955; 1956; 1961; 1962; Häzirki zaman Türkmen dili 1962; Сравнительно-историческая грамматика тюркских языков 1984; 1986; 1988; 1997; 2002; 2006; Oğuz qrupu türk dillərinin müqayisəli qrammatikası 2002 və s.).

Bələ kitablar fərqli müəlliflər tərəfindən də yazılmışdır (Emre 1949; Hidir 1959: 113-156; Azimov, Bayliev 1961; Tekin 1968; Ergin 1972; Hüseynzadə 1973; Tənişev 1976; Sızdıkova 1984; Axmetjanov 1989; Mirzəzadə 1990; Karahan 1995; Banguoğlu 1998; Türkmen diliniň grammatikası 1999; Korkmaz 2003 və s.).

Qeyd olunmalıdır ki, “*Philologiae Turcicae Fundamenta*” (1959) və “*Türk dilləri*” (1966) və “*Türk dillərinin müqayisəli-tarixi qrammatikası*” (1984; 1986; 1988; 1997; 2002; 2006) kimi ümumiləşdiricili qaynaqlar fərqli elmi heyətlər tərəfindən hazırlanmışdır. Buna baxmayaraq, “*Philologiae Turcicae Fundamenta*” (1959) və “*Türk dilləri*” (1966) əsərlərinin hər ikisi təsviri-normativ və tarixi-müqayisəli, “*Türk dillərinin müqayisəli-tarixi qrammatikası*” (1984; 1986; 1988; 1997; 2002; 2006) qaynağı isə sırf müqayisəli-tarixi dilçilik yöntemləri ilə yazılmışdır. Birincilərdə türk ədəbi dillərinin hər birinin fonetik, qrammatik, leksik, dialektoloji və s. özəlliklərinə dair linqvistik xarakterli açıqlamalar, yazılı mətnlərindən örnekler verilmişdir. İkincilərdə isə bir-biri ilə yaxın və ən yaxın səviyyələrdə qohum olan türk dilləri və dialektlərinin diaxronik inkişafı izlənilməklə pro- və protodil layları müəyyənləşdirilmişdir.

1.2.2. XX yüzilin sonu və XXI yüzil: yeni linqvistik yönümlər və yönəmlər

Türkoloji dilçilikdə yeni linqvistik yönümlər və yönəmlərlə *dəyişim səciyyəli* araşdırmaların aparılması işi XX yüzilin 70-ci illərindən bəri sürətlənmişdir. Bu araşdırmaların ümumi türkoloji kontekstin nəzərə alınmaqla yazılanları əsas etibarilə türk ədəbi dillərinin qrammatikası və semantikasına aiddir. Bununla yanaşı, türk ədəbi dillərinə dair tərcümə və çevirmə (bir türk dilindən digərinə ədəbi mətn uyğunlaşdırması) nəzəriyyəsi; informasiya texnologiyaları dilçiliyi; sosyolinqvistikə və mətn dilçiliyi məsələlərinə də həmin araşdırma larda bu və ya digər şəkildə toxunulmuşdur (Cavadov 1975; Ахматов 1983; Бердалиев 1989; Nurmanov... 1992; Uzun 1995; Языки мира. Тюркские языки 1997: 160-525; Abdullayev 1999; Ugurlu 2004; Musaoğlu 2003; 2006; Kazimov 2004: 428-457 və s.).

XX yüzilin 70-ci illərindən bəri türk ədəbi dillərinin ümumi türkoloji kontekstdə öyrənilməsi işi yenidən formallaşmaqdadır. Həmin yönüm həm dilçilikdəki mövcud klassik ənənədən, həm də ən yeni linqvistik təməyüldən fərqlənir. Birincidən yeni linqvistik yönəmlərin türkoloji dilçilik araşdırmalarında sistematiq olaraq tətbiqi, ikincidən isə həmin araştırma prosesində türk dilləri və dialektlərinin diaxronik-sinxronik mahiyyətinin bütövlükdə dərk olunması ilə seçilir.

Məlumdur ki, müqayisəli-tarixi və ya tarixi-müqayisəli və təsviri-normativ xarakterli ənənəvi dilçilik araşdırmalarında yeni linqvistik yönəmlərin tətbiq olunması sistematiq xarakter daşıdır. Müasir türk ədəbi dillərinə dair konkret dil hadisələrini və faktlarını sadəcə çağdaş dilçilik axınları kontekstində öyrənən araşdırma larda isə ümumi türkoloji kontekst çox vaxt unudulur. Məsələn, ümumtürk diliñə dair sabit söz sıralı simmetrik sıra və inversiya, ellipsis və s. özəllikli asimmetrik-sintaktik qavramlaşdırması və uyğun kateqoriyalasdırılması prinsipləri flektiv səciyyəli Hind-Avropa dilləri sintaksisinin sıralanması qaydaları ilə müəyyənləşdirilir (Эргуванлы 1987; Юхансон 1987; Uzun 2000 vb.)

Fikrimizcə, türk ədəbi dillərinə dair indiyə qədər yeni linqvistik yönümlərlə və yönəmlərlə aparılan araşdırmaların məqsədyönlü nəticələrinin ümumiləşdirilməsi bundan sonra türkoloji dilçilikdə əsas iş olmalıdır. Ənənəvi, yeni və ən yeni araştırma yönümləri və yönəmləri sistematiq bir bağlılıqla birləşdirilməlidir. Bununla da türk ədəbi dillərinin öyrənilməsinə dair konseptual-struktur xarakterli qavramlaşdırma və kateqoriyalasdırma prinsiplərinin düzgün müəyyənləşdirilməsi işi təmin edilə bilər.

1.2.2.1. Türkoloji dilçilikdə konseptual-funksional qrammatika anlayışı

Öncə funksional qrammatika anlayışı və ya alt qavramının nə olduğuna diqqət yetirək. Bu alt qavram və ya qavrayış (konsept) konkret bir qrammatika sahəsi və ya növü yerində dilin mətn, cümlə, cümlə birləşmələri, müxtəlif morfoloji-sintaktik quruluşlar və s. kimi dil-nitq vahidləri və diskurslarının qarşılıqlı funksiyalarını və onların işlənilmə qaydalarını ehtiva edir. Funksional qrammatikada müxtəlif dil səviyyələrindən təşkil olunan linqvistik sistem quruluş (struktur) qurucu komponentlərinin semantik vəzifələrinin qarşılıqlı birliyi əsasında işqalandırılır. Məlum olduğu üzrə, dil materiallarının təsvir olunmasında funksional qrammatikanın yaradılmasının metodologiyasını təşkil edən prinsiplərdən biri olaraq başlanğıcda ənənəvi şəkildən, yəni konkret dil vasitəsindən funksiyaya və mənaya yönəlmə yönəmi əsas götürülür. Bu yönəm funksiyadan şəklə, yəni konkret bir dil vasitəsinə yönəlməyi qəbul edən yönümə uyğun hala getirilərək işlədir. Dilin işlənilmə sisteminin sinxronik təsvirində hər iki yönüm və yönəmin qarşılıqlı olaraq bir-birinə uyğunlaşdırılması ilə tətbiq olunması isə dilçilikdə daha sonrakı dönmələrdə həyata keçirilmişdir (Bondarko 1984;1987; LES 1990).

Ümumtürk dilinin linqvistik-kommunikativ sistemi, hər şeydən öncə, saitlərin və samitlərin qarşılıqlı səs uyumuna, sözdüzəldici, sözdəyişdirici və formadüzəldici şəkilçilərin aqqilütinativ sırasına və “kəlmə mürəkkəbləşməli” yönümlü söz yaradıcılığına görə müəyyənləşdirilir. Göstərilən sistem qrammatikal, aspektual və konseptual olaraq qurulur. Cümlə üzvlərinin “mübtəda, tamamlıq, xəbər” sıralı simmetrik və daha geniş bir müstəvidəki “təyin, mübtəda, təyin, tamamlıq, zərflik, xəbər” səciyyəli genişlənən asimmetrik sıralanmasının da rolü burada yox deyildir.

Çağdaş türk ədəbi dillərinin sinxronik dil-işlənilmə sisteminin yuxarıda göstərilən yönüm və yönəmlərin funksional qrammatika metodologiyasının əsas prinsipləri səviyyəsində qarşılıqlı olaraq müəyyənləşdirilməsi ilə təsvir olunması mürəkkəb cümlə sintaksisinin öyrənilməsinə daha uyğundur. Bu, ümumtürk dilinin səs uyumu, aqqilütinativ və standart sintaktik quruluşu ilə Avropa İttifaqı və gələcək Avrasiya çoxdillilik ortamında dəyişən dil tədrisi və təlimi dəyərləri (Templer 2002) arasında da ziddiyət təşkil etməyəcəkdir. Bununla bərabər, elm və informatikanın inkişafının dəyişmə sürətinə görə əmələ gələn funksional anlam sahələri, mərkəzləri və çalarlarının sinxronik-kommunikativ, mətnlinqvistik və

konseptual olaraq mühəndis dilçiliyi ilə təsvir olunması şərtləndiriləcəkdir.

Qrammatika anlayışını ifadə edən sözün (yunan. *Grammatike* – “gramma” sözündən düzəldilmişdir) lügəvi mənəsi “hərf, yazmaq” deməkdir. Konseptual olaraq bir üst ana qavram və ya başlıq (sərlövhə) məzmununu bildirir. Bu qavramı ehtiva edən alt qavramlar və ya başlıqlar isə dilçilikdə ənənəvi olaraq göstərilən morfologiya, sintaksis, söz yaradıcılığı, qismən yeni olaraq müəyyənləşdiriləni isə mətn sintaksisi və qrammatikası sahələrindən ibarətdir. Dilçilikdə nisbətən yeni elmi sahə olan fonomorfologiya və ya morfofonologiya da bura daxil edilir.

Türk ədəbi dilləri bu günə qədər əsas etibarilə təsviri, tarixi-müqayisəli, müqayisəli-tarixi və müqayisəli-tutuşdurmalı dilçilik metodları ilə öyrənilmişdir. 1970-ci illərdən etibarən türkoloji dilçilikdə də yeni linqvistik metodlarla aparılmış araşdırırmalar diqqəti çəkməyə başlamış, struktur-semantik və funksional qrammatika anlayışları ortaya çıxmışdır. 1980-ci illərdən bəri formalaşan koqnitiv elm, koqnitiv linqvistika və kompüter-mühəndis dilçiliyi sahələri struktur-semantik və funksional araşdırırmalar əsasında yeni bir konseptual-funksional qrammatika anlayışını da gündəmə gətirməkdədir. Əslində belə bir anlayışın dilçilikdəki gündəmə gelişini “çağdaş linavistikada funksional ənənə ilə generativ istiqamətin birləşdirilməsi və uyğun metodlarının bir yerdə tətbiq olunması istəkləri” (Фёдорова 2008: 98-1004) də dəstəkləməkdədir.

Qeyd olunmalıdır ki, dilçilikdə “funksional qrammatika” anlayışı 1920-1930-cu illərdə Praqa dilçilik məktəbində ortaya çıxmış, 1950-ci illərdə isə aktual üzvlənmə nəzəriyyəsi və praktik dilçilik araşdırımları ilə daha yüksək bir inkişaf mərhələsinə qədəm qoymuşdur. “Generativ transformasional qrammatika” linqvistik qavramı isə struktur dilçiliyin bir davamı olaraq 1950-ci illərdə Amerikada ortaya çıxmışdır. Söyügedən qavram H.Xomskinin 1957-ci ildə yazmış tamamladığı “Sintaktik quruluşlar” adlı əsəri ilə bir linqvistik nəzəriyyə və praktik təlim olaraq formalaşmışdır. Birincisi dili leksik-qrammatik vasitələr və kontekstin vəhdətində götürərək bunlarla bütövlükdə ifadə edilən fikrə və ayrılıqda reallaşan funksiyaya dayanmaqdadır. Burada semantika və funksiyanın bir-birinə bağlı olaraq reallaşması və həmin kontekstdə fikrin konkret dil vasitələri ilə ifadəsinin öyrənilməsi daha geniş yer almaqdadır. İkincisi isə dili daha çox müəyyən formal transformasional modellər şəklində öyrənməkdə və gəlinən metalinqvistik inkişaf mərhələsində onu beynin koqnitiv-konseptual bir funksiyası olaraq dəyərləndirməkdədir (Фёдорова 2008: 98-1004).

1960-ci illərdən başlayaraq dilin semantikasına, funksiyasına, quruluşuna, antropologiyasına və işlənilməsinə dair yuxarıda göstərilən dilçilik məktəblərində bir-birindən fərqli fikirlər irəli sürülmüşdür. Söyügedən mübahisələr bu və ya digər şəkildə günümüze qədər davam etməkdədir. Ancaq bugünkü metalinqvistik açıqlanma mərhələsində yeni bir dönmə girilmişdir. Belə ki, həm birinci məktəb daxil olan işlərin, həm də ikinci qrupda yer alan nəzəri və praktik dilçilik araşdırılmalarının bir yerdə tətbiq oluna bilən funksional-konseptual cəhətləri üzərində durulmaqdır. Bizim “Türkoloji dilçilik kursu” muzda da məhz həmin cəhətlərdən hərəkət edilməkdədir.

Beləliklə, konseptual-funksional qrammatika anlayışının konseptual qisminin örnəklərlə açıqlanmasına keçmədən öncə, klassik “funksional qrammatika” qavramının əsas parametrləri və prinsiplərinin nə olduğunu sadə cümlənin aktual üzvlənməsi timsalında qısaca olaraq bir daha aydınlaşdırılmasının faydalı olduğunu düşünürük.

1.2.2.1.1. Sadə cümlənin qrammatik və aktual üzvlənməsi

Cümlədə və mətndə söz qrupları və cümlə üzvləri indiyə qədər ənənəvi olaraq nitq hissələrinə və cümlə komponentlərinin arasındaki sintaktik əlaqələrə görə öyrənilmişdir. “Mübtəda, təyin, tamamlıq, zərflik və xəbər və ya baş cümlə-budaq cümlə” ənənəvi-qrammatik üzvlənməsi tədris sistemində əsas rol oynamışdır. Söyügedən sintaktik vahidlərin semantik-funksional parçalar olaraq öyrənilməsi isə 1970-ci illərdən başlayaraq tədris və təhsil sistemində getdikcə daha geniş yer tutmuşdur. Sintaktik vahidlər cümlə üzvlərinin aktual üzvlənməsinə görə yeni linqvistik terminlərlə adlandırılmışdır: tema (thema: yun. verilmiş, bəlli olan) və rema (rhema: yun. kəlmə, söylənilən, diqqətə alındıran). Müasir funksional qrammatikada sintaksis və mətn bölgülərinin tərtib olunmasının əsas prinsilərindən biri cümlənin və ya mətn komponentlərinin konkret bir sintaqmatik sistem təşkil etməsi ilə bağlıdır. Beləliklə, dilin və ya dillərin sintaqmatik olaraq işlənilməsinə görə funksional bir qrammatikanın hazırlanması dilçilikdə 1960-ci illərdə ortaya çıxmış, 1970-ci illərdə isə tədbiq olunmuşdur. Sadə cümlə əsasında ümumtürk dilinin həm ənənəvi-paradiqmatik, həm də yeni sintaqmatik araşdırma-öyrənilmə mərhələləri aşağıdakı sxemdə göstərildiyi şəkildə müəyyənləşdirilə bilər.

SXEM 1

		T R Tələbə//kitabı oxudu		
Paradiqmatik	1. Morfologiyyaya görə: 2. Sintaksisə görə:	İ ¹ M	İ ⁴ T	F X
Sintaqmatik	3. Semantikaya görə: 4. Semantik-funksional üzvlənməyə görə	S T	O	P R

“Tələbə kitabı oxudu” cümləsində morfologiyyaya görə model-ləşdirmədə isimlərin, yəni adların hansı hal şəkilçiləri ilə işlənildiyi “Nom. ‘adlıq’ + Gen. ‘iyiylilik’ + Dat. ‘yönlük’+ Akk. ‘təsirlik’ +Lok. ‘yerlik’+Abl. ‘çıxışlıq’ sırası ilə işaretənmişdir:

İ¹-adlıq hali;

İ⁴-təsirlik hali;

F-feil.

Sonraki modelləşdirmələrdə isə M- mübtədanı, T-tamamlığı, X-xəbəri; S-subyektii, O-obyekti, P-predikatı; T-temanı, R-remanı göstərir. Sözügedən birinci və ikinci modelləşdirmələr hər hanısı bir dilin sintaktik sisteminin paradiqmatik olaraq gerçəkləşən semantik və semantik-funksional mərhələlərinin əsasını təşkil edir. Birinci və ikinci modelləşdirmələr dilin konkret quruluşunu, üçüncü və dördüncü modelləşdirmələr isə onun semantik və funksional işlənilmə mahiyyətini ehtiva edir. Sözün tam mənasında türkçənin funksional qrammatikası birincilərdən ikincilərə və ikincilərdən birincilərlə keçidlərlə yerinə yetirilə bilər.

Funksional-konseptual və ya konseptual-funksional qrammatika anlayışı bəlli qavramlardan semantik-funksional sahələrə, oradan da dilin fonetik-fonoloji, morfoloji-sintaktik, leksik-leksikoloji, lekskoqrafik-frazeoloji sistemlərinə iyerarxik keçişlərlə bağlı olaraq açıqlanmalıdır. Daha doğrusu, hər hansı bir dilin konseptual-funksional qrammatikası günümüzdə və gələcəkdə koqnitv və kompüter-mühəndis dilçiliyi yönümləri və yönəmlərinin tətbiq olunması ilə hazırlanır bilər.

Ümumtürk dilinin Türkiyə türkçəsi əsasındaki yeni bir cümlə üzvləri təsnifləndirməsi isə atalar sözlərimizin sintaktik-mətnlinqvistik özəlliklərindən hərəkətlə sadə cümlə örnəyində mümkün ola bilən bir semantik-funksional sıralanma ilə formullaşdırıla bilər.

SXEM 2

$M+T/Z+X=(M=T+Z+X; Z+T=M+X; T=Z+X; Z=T+X \text{ və s..})$		
M=mübtəda		
T=tamamlıq		
Z=zərflik		
X=xəbər		
T (M)	R (TZX)	
1. Dost	= acı söyler (Türk.)	
Süyji dil	= ýýlanı hininden çykarar (Türkmən.)	
Aqil	= bozorda sotilmaydi (Özbək.)	
T(ZT)	R(MX)	
2. Sürüden ayrılan koyunu	= kurt kapar (Türk.)	
Sürüdən ayrılan qoyunu	= qurd yeyər (Azərb.)	
Sürüden azaşan goynu	= gurd alar (Türkmən.)	
Podadan ayrılgan qo'yını	= bo'ri yer (Özbək.)	
Bölingendi	= böri ceydi(Qazax.)	
T(T)	R(ZX)	
3. Ayağını	= yorganına göre uzat (Türk.)	
Ayağını	= yorğanına görə uzat (Azərb.)	
T(Z)	R(TX)	
Yorgana görə	= ayak uzat (Türkmen.)	
Körpängä karap	= ayak uzat (Özbək.)	
Körpeňe qaray	= ayağındı kösil (Qazax.)	

Göründüyü kimi, sözügedən cümlə-mətnlərdə və ümumiyyətlə dilin sintaktik sistemində söylənilən bəlli olan-bilinən (tema) və bəlli edilən-yeni söylənən (rema) semantik-funksional parçalar və ya sintaqmlar olaraq müəyyənləşdirilir. Belə bir araştırma-öyrənilmə yönümü və yönəmi cümlə üzvlərinin ənənəvi təsnifləndirməsindən fərqlidir. Belə ki, yuxarıda göstərilən birinci müqayisəli atalar sözü kontekstində “tamamlıq/zərflik/xəbər qrupu” xəbərliliklə və ya bəlli edilənlə (rema ilə) işlənilir. İkinci müqayisəli atalar sözü kontekstində mübtəda xəbərlə birlikdə xəbərlik və ya bəlli edilən (rema) qrupunu təşkil edir. Üçüncü müqayisəli atalar sözü kontekstində isə sadə cümlə parçalarının sintaktik kontekstdəki

semantik-funksional yerleşməsi birinci və ikinci kontekstdəkilərdən fərqli bir sıralanma ilə gerçəkləşir. Beləliklə, Türkiyə və Azərbaycan türkçələrindən gətirilən örnəklərin temaya və remaya görə təsnifləndirilməsi $T=Z+X$ formuluna dayanır. Türkmen, özbək, qazax türkçələrindən gətirilən örnəklərin temaya və remaya görə təsnifləndirməsi $Z=T+X$ formuluna əsasən müəyyənləşdirilir. (Mürəkkəb cümlə örnəyində tema-rema aktual üzvlənməsindən isə dərs vəsaitinin ikinci hissəsində bəhs edilcəkdir.)

Müsəir dilçilikdə hər hansı bir dildəki cümlə üzvlərinin semantik-funksional parçalara ayrılmasıının linqvistik-sintaktik formulları mətnə və ya öyrənilən dilin sabit və inversiyali sıralanmalarına görə gerçəkləşən ontoloji səciyyəli əsl mətn örnəyinə görə öyrənilir. Söyügedən əsl mətn örnəyinin yazılı və şifahi olaraq gerçəkləşən müxtəlif formaları kontekstə, dilin işlənildiyi sosyolinqvistik ortama, diskursa və ya canlı dilin danişiq-xəbərləşmə vasitəsi olaraq hər şəkildəki işlənilmişinə görə müəyyənləşir. Bu baxımdan söyügedən semantik-funksional parçaların, yəni tema və remaların hər hansı bir mətinlinqvistik ortamdakı sayı istər türk ədəbi dillərində, istərsə də digər dünya dillərində bir universal-linqvistik amil olaraq fakültativ səciyyəlidir. Bunların sayı hər hansı bir dilin müxtəlif dil-danişiq sahələrindəki işlənilmə potensialına bağlı olaraq ortaya çıxar.

2. Qavramlaşmalar və kateqoriyalışmalar

Söyügedən qavramlaşmalar və kateqoriyalışmalar, hər şeydən önce, insan hafızəsində gerçek prototipləri ilə dərk olunaraq yığılan və beyində yenidən işlənilən biliklərə söykənməkdədir. Həmin biliklərin və hər cür digər məlumatların dil səviyyələri ilə ifadəsinə bağlı olaraq özünü göstərən ümumi “funksional-semantik tablo”nun “on-line” olaraq müəyyənləşdirilməsi və alt qavramları və kateqoriyaları ilə adlandırılması isə koqnitiv dilçiliyin işidir. Bu baxımdan ilk önce türk ədəbi dillərinə dair konseptual səciyyəli qavramlaşmalar və kateqoriyalışmalar kontekstinin əsas parametrlərinin nədən ibarət olduğunu göstərmək istədik. Buna görə də formadüzəltmə və sözdəyişdirmə alt kateqoriyalarına dair önce felin növ və şəkil, üst səviyyəli predikativlik dərəcələrinə aid olaraq isə sintaksisin mürəkkəb cümlə modellərini müyyənləşdirdik. Ümumtürk mətninin bəzi ontoloji-tipoloji özəlliklərini də təsbit etməyə çalışdıq və universal-milli səciyyəli frazeoloji söz yaradıcılığına aid örnəklərlə bir-birinə iki ən yaxın qohum dilin müqayisəli frazeologiya korpusunun “on-line” prinsiplərini sıraladıq. Beləliklə, türkoloji dilçilikdə konseptual qavramlaşdırmaların və uyğun kateqoriyalışdırılmanın leksem-frazem səciyyəli söz

yaradıcılığını, formadüzeltmə və sözdəyişdirmə əlamətlrinə və sintaksis-mətn səviyyəsindəki predikativlik dərəcələrinə görə müəyyənləşdirilə biləcəyini göstərdik.

2.1. Türk ədəbi dillərinin konseptual-struktur qrammatikası

İndiyə qədər istər sözün geniş anlamında türk dilləri və dialektlərinin, istərsə də sözün dar anlamında müasir türk ədəbi dillərinin öyrənilməsində ümumtürk dili özünəməxsusluqları çox vaxt gözdən qaçırılmışdır. Ancaq dil kateqoriyalarının ümumtürk dili məntiqi tipinə görə modeləşdirilməsi mümkün kündür. Belə ki, aşağıda həm ayrılıqda fəlin növ və şəkil kateqoriyalarına, həm də bütövlükdə üst predikativlik dərəcələri ilə müəyyənləşən mürəkkəb cümlələrə dair konseptual-struktur xarakterli linqvistik modelləşdirmələr verilmişdir. Bununla bərabər, ümumtürk mətinin bəzi ontoloji-tipoloji özəllikləri də göstərilmişdir.


2.1.1. Fəlin növ kateqoriyasının konseptual-struktur modeli

Haqqında bəhs edilən modelləşdirmə leksik-qrammatik xarakterli ${}^oR, {}^oT$ və oDIR formadüzəldici şəkilçilərin ayrıca bir birinci dərəcəli işi *etdirmək** (*səbəb*) növü alt kateqoriyasının qurucu morfoloji əlaməti kimi fərqləndirilməsi ilə qurulur.

Bu modeldəki konseptual-morfoloji komponentlərin yeri növdüzəldici alt kateqoriyaların məlum=etdirən=icbar və məchul=qayıdış=qarşılıq-müştərək sintaqmatik və məlum=məchul; etdirən=qayıdış; icbar=qarşılıq-müştərək paradiqmatik sıralanmaları ilə müəyyənləşdirilir:

* “Etmək” feli Azərbaycan türkçəsində bir işi yerinə yetirmək, əmələ gətirmək, görmək, eləmək mənasında işlədirilir (Azərbaycan dilinin izahlı lüğəti 1980: 216). Burada sözügedən feil növü “et+dir” köməkçi morfemlərindən düzəldilmiş sözlə adlandırılmışdır.

Etdirənlik sırası: Etmək Etdirmək Başqasına etdirmək
 morfoloji- (Aktiv) (Səbəb) (İkiqat səbəb)
 leksikoqrafik iç-,qaç-, biş- °r, °t: içir-, bişir- °t, d °r: içirtdir-,qaçırt-
 növlər



Qayıdışlıq sırası: Məchulluq Qayıdışlıq Qarşılıqlıq-müştərəklik
 Sintaktik- (Pasif) (Refleksif) (Resiprok)
 kontekstual °l, °n: döyül-, sevil- °l, °n: döyün-, sevin- °ş: görüş-, qaçış-
 növlər (Musaoğlu 2008: 214).

2.1.1.1. Bir işin yerinə yetirilməsinə dair r (-ar, -er; -ir, -ir, -ur, -ür) etdirənlik feilləri

R (-ar,-er; -ir, -ir, -ur, -ür) şəkilçisi ən çox təsirsiz məlum feillərdən bir qat səbəblilik anlamlı təsirli etdirənlik feillərini əmələ gətirir. Və ya felin mənaca konkret bir növünü, başqa bir sözlə, etdirənlik paradigmatik sıralanmasında bir işi görmək və başa çatdırmaq semantik mərkəzini yaradır. Necə ki, aşağıda Türkiyə türkçəsindən gətirilən etdirənlik anlamlı *onar-* ‘təmir etmək’ və *ölcer-* ‘alovu gücləndirmək və ya lampanın işığını artırmaq’ feilləri təsirli, digərləri isə təsirsiz feillərdən əmələ gəlmışdır. ⁰R şəkilçisi *onar-* felində saitlə bitən bir felə (*ona*) artırılmışdır. Halbuki bu şəkilçinin digər türk ədəbi dilləri və dialektlərində əksəriyyət etibarilə ç, ş, t, bəzən də x, p samitləri ilə bitən təsirsiz feillərə artırıldığı müşahidə olunmaqdadır (Musaoğlu 2008: 218). Konseptual xarakterli belə bir leksikoqrafik durumun türk dilində ortaya çıxmazı bütövlükdə şəkilçilərlə reallaşan söz yaradıcılığında, ayrılıqda isə feil daxili məna yuvalanmasında və ya felin növ kateqoriyasının şəkillənməsində yeni bir linqvistik hadisədir. Belə bir dil daxili inkişaf cümhuriyyət dövrü Türkiyəsində başlanğıçda türk dil inqilabına bağlı olaraq həyata keçirilmişdir. Nəticədə elm və texnologiyanın və gündəlik həyatda ortaya çıxan müxtəlif konseptual faktorların ifadə olunmasına və Türkiyə türkçəsinin zənginləşdirilməsinə bağlı olaraq davam etdirilmişdir. Sözügedən morfoloji əlamətlə gerçəkləşən linqvistik hadisə digər türk dilləri və

dialektlərindən fəqli səviyyədə orijinal bir feil növü əmələ gətirmə qılınlığı olaraq müəyyənləşdirilə bilər.

2.1.1.2. -ar, -er// -ər etdirənlik feilləri

-Ar şəkilçisi ilə formalasən *çal-ar* (Türkçe Sözlük 1998: 427) ‘yetişmək və dəymək’ feli subyektə məxsus bir vəziyyəti bildirir. Bu baxımdan sözügedən feil bir işi görmək və ya başa çatdırmaq mənasını deyil, subyektə məxsus bir işin və ya fəaliyyətin icra olunmasını ifadə edir. *Ölç-* təsirli feli isə *ölçer-* (Türkçe Sözlük 1998: 1723) təsirli feli halına gələrək mənaca fərqliləşmişdir. Ancaq yenə də bir işi görmək mənasında işlənilən bir feil səciyyəsini daşımaqdadır. ⁰R şəkilçisi -ar, -er şəkilləri ilə bir işi görmək və başa çatdırmaq mənalı feil növü qılınlığını yaratmaqdadır. Sözügedən iş-hərəkət qılınlığını ifadə edən etdirənlik feilləri aşağıdakılardan ibarətdir:

çıkar//çixar(t)-	kopar//qopar-
çöker- ‘çökdürmək’	onar-
gider- ‘ortadan qaldırmaq’	ölçer-
göçer- ‘keçirmək, həvalə etmək’	uyar- ‘xəbərdarlıq etmek’

Yuxarıda göstərilən *çıkar//çixar-* və *kopar//qopar-* feilləri şəkilcə eyni, bəzi mənalarına görə isə fəqli semantik quruluşa malikdir. Bunlar Türkiyə və Azərbaycan türkçələrində çoxmənalı feillər olaraq xarakterizə oluna bilər. Birinci felin Türkiyə türkcəsində 26 mənasının olduğu göstərilir (Türkçe Sözlük 2005: 423). Bu felin Türkiyə türkcəsində Azərbaycan türkcəsindən fəqli olaraq “başa düşmək, anlamaq” mənası vardır. Azərbaycan türkcəsində isə həmin felin 17 mənasının olduğu göstərilir (Azərbaycan dilinin izahlı lüğəti 1987: 443). Bu felin Azərbaycan türkcəsində Türkiyə türkcəsindən fəqli olaraq “qərar vermek, hökm çıxartmaq” mənası vardır. Beləliklə, daha geniş bir leksik-qrammatik işlənilmə sferasında *çıkar//çixar* felinin, daha dar işlənilmə sahəsində isə *kopar//qopar-* felinin Türkiyə və Azərbaycan türkçələrində üst-üstə düşməyən digər mənalarına da təsadüf olunur. Sözügedən dil hadisəsi həm leksik çoxmənalılıq, həm də leksik-semantik omonimlik səviyyələrində izah oluna bilər. Məsələn, “top” sözü “Türkçə sözlük”də çoxmənalı bir kəlmə olaraq (Türkçe Sözlük 2005: 1990) verilir. “Azərbaycan dilinin izahlı lüğət”ndə (1987: 196) isə omonim dil vahidi kimi yer alır.

Yuxarıda göstərilən digər feillər isə sözügedən türk ədəbi dillərində fəqli kəlmələrlə ifadə olunmuşdur. Hətta “çökermek-çökdürmək” feillərində sözügedən leksik-qrammatik fərqlilik ⁰R, və D°IR formadü-

zəldici şəkilçilərin işlənilməsilə ortaya çıxmışdır. Dərs vəsaitinin “Əlavə-lər” bölümündə sözügedən fərqlilikləri “Azərbaycan türkçəsi-Türkiyə türkçəsi feil lüğəti”ndə konkret örnəkləri ilə müşahidə edə bilərsiniz (Bax: Əlavə 1).

2.1.1.3. -ir (-ir, -ur, -ür) etdirənlik feilləri

⁰R şəkilçisinin -ir (-ir, -ur, -ür) şəkilləri ilə təsirsiz, bəzən də təsirli feillərdən səbəbiyyət əlaqəli dərk etmə müstəvisində təsirli feillər düzəlir. Sözügedən morfoloji əlamətlərlə felin əsasən etdirmə və oldurma bildirən etdirənlik növü qılınlışları əmələ gəlir. -ir (-ir, -ur, -ür) şəkilçisi saitlə bitən feillərə artırılır. *Vazgeçir-* ‘fikrindən daşındırmaq’ feli istisna olunmaqla sonu samitlə bitən bir qrup təkhecalı felə əlavə olunur. Sözügedən şəkilçi cümlə və danışiq içərisindəki funksiyasına görə, bəzən *etdirmə* və ya bir işi *gördürmə*, *həll etdirmə* və ya *başa çatdırma* bildirən feillər düzəldir. Daha doğrusu, eyni bir paradiqmatik müstəvidə müəyyənləşən qrammatik və leksikoqrafik-morfoloji vahidləri əmələ gətirir. Məsələn:

İcmək feli

1. Anası uşağa “Həmən o suyu iç!” dedi.
Ana uşağa suyu içirdi.

Etdirmə

2. Anası uşağa suyu (öz əliylə) içirdi.

Bir işi görüb qurtarma

Gətirilən örnəklərdən belə bir nəticəyə gəlmək olar. ⁰R morfeminin -ir (-ir, -ur, -ür) feil şəkilləri funksional dil sisteminin səbəbiyyət üst qavramı (Musaoglu 2003: 25-27) və *ettirmə*, *iş gördürmə*, *yardım etmə*, *səbəb olma*, və *izin vermə* kimi alt qavramları ilə yuxarıda göstərilən feil növünü əmələ gətirir. Halbüki, ⁰R+⁰T formasındaki digər feil şəkilləri ifadə etdiyi hər hansı bir işi məcburi gördürmə mənası ilə etdirmək və ya hər hansı bir işi görmək fəaliyyətini deyil, D⁰IR şəkilçisi ilə sərf felin növü qılımlığını da düzəldir. Necə ki, icbar termini feil növləri sistemində üst deyil, alt kateqoriyanı ifadə etməkdədir. Sözügedən morfoloji əlamətlər birlikdə sadəcə felin icbar növündə işlənilməkdədir. Ona görə ki, -ir (-ir, -ur, -ür) şəkilçisi omonimik ⁰T morfemindən ayrıca işlənilməkdə və ümumtürk dilində sinxronik və diaxronik səciyyəli sintaqmatik məna sıralanmalarını əmələ gətirməkdədir. Buna görə də, sözügedən köməkçi morfemlə şəkillənən feillər ümumtürk dilinin lüğət tərkibində məhdud sayda olmasına baxmayaraq, konkret leksikoqrafik vahidlər olaraq diqqəti cəlb etməkdədir.

İkinci “Əlavə”də verilən 23 leksikoqrafik vahiddən *bitir-*, *doğur-*, *doyur-*, *içir-*, *kayır//qayır-*, *pişir//bişir-*, *sızır-* ‘*süzmək*’, *şışır-*, *yitir//itir-*, *taşır//daşır-*, *uçur-*, *vazgeçir-* feilləri sözügedən formadüzəldici şəkilçinin təsirsiz feillərə artırılması ilə əmələ gəlmüşdür. Bunlar “yan anlamlı”, yəni leksik-qrammatik mənali təsirli feillər kimi formalasmışdır. *Batır-*, *düşür-*, *göçür//köçür-*, *kaçır//qaçır-*, *üşür-* ‘*hücum etdirmək*’, *yatr-*, *yetir-* feilləri də təsirsiz feillərdən əmələ gəlmüşdir, ancaq bunlar həm təsirli, həm də təsirsiz feillər kimi işlənilir. Aş- təsirli felindən *aşırmak//aşırmaq* təsirli-təsirsiz feli əmələ gəlmüşdir. *Geç//keç-* təsirli-təsirsiz səciyyəli “düz anlamlı”, yəni leksik mənali feildən *geçir//keçir-* xarakterli “yan anlamlı” bir feil, *iç-* təsirli feildən isə *içir-* təsirli feli düzəlmüşdir (Bax: Əlavə 2).

2.1.1. 4. T (-ıt, -it, -ut, -üt) etdirənlik feilləri

T (-ıt, -it, -ut, -üt) morfemi səbəbiyyət bildirən qavramlaşma sahəsində “*icazə vermək*, *yardım etmək*, *səbəb olmaq*, *təmin etmək*” və s. mənaları ilə bir işi “gördürmə, yerinə yetirmə” ifadə edən “etdirənlik feilləri”ni formalasdırır. Bu feillər “etdirənlik müstəvisi”ndə fərqli bir feil növü alt kateqoriyasını əmələ gətirir. Aşağıda Türkiyə türkcəsindən gətirilən konkret bir dil-danışlıq ortamında sözügedən feillərin “səbəb olmaq” və “yerinə yetirmək” mənaları ilə ayrı-ayrı feil növü örnəkləri olaraq işləniləndiyi müşahidə olunur:

i a. İpteki çamaşırlar kurudu.

i b. İpteki çamaşırlar kurumuş.

ii a. İpteki çamaşırları güneş *kuruttu*.

ii b. İpteki çamaşırları güneş *kurutmuş*.

Ümumi dərkətmə kontekstində “*olmaq*, *təmin etmək*” mənaları ifadə olunmuşdur.

iii a. Ayşe ipteki çamaşırları kuruttu.*

iii b. Ayşe ipteki çamaşırları kurutmuş.

iv a. Sababtan beri ipe serilmiş ama hâlə nem olan çamaşırları Ayşe evde *kuruttu*.

iv b. Sababtan beri ipe serilmiş ama hâlə nem olan çamaşırları Ayşe evde *kurutmuş*.

* Ulduz işarəsi götilən cümlələrin mənaca xətalı olduğunu bildirir. *Ki-* şəkilçisi ilə reallaşan “sintaktik çərçivə”də yanlış olaraq işlənilən mübtədə ilə düzgün bir konseptual dərkətmə sıralanması pozulmuşdur.

Özəl dərkətmə müstəvisində “səbəb olmaq, yerinə yetirmək” mənaları ifadə olunmuşdur.

Zaman qavramı **i a.** və **i b.** örnəklərində kuru//quru- feli xəbəri ilə və fərqli morfoloji əlamətlərlə ifadə edilmişdir. Bilvasitə və bilavasitə gerçkləşən subyektiv şahidliyin sözügedən danışq ortamının formallaşmasında feil növünün qılımçı^{*} olaraq hər hansı bir təsiri yoxdur. **ii a.** və **ii b.** örnəklərində gətirilən cümlələrin xəbərləri yerində işlənilən feillər **T** morfemi ilə ümumi dərkətmə kontekstində “*olmaq* və *təmin etmək*” yan anlamlarını ifadə edir. Buna bağlı olaraq da təsirli etdirənlik feilləri səviyyəsində gerçəkləşmiş və mücərrəd bir mübtəda ilə işlənildiyindən danışq ortamına təsir edərək yuxarıda göstərilən sintaktik sistemi və mətnlinqvistik dərkətmə kontekstini bilavasitə dəyişdirmişdir. **iv a.** və **iv b.** örnəklərində gətirilən cümlələrin xəbərləri yerində işlənilən feillər də **T** morfemi ilə formalasaraq “**özəl dərkətmə müstəvisində səbəb olmaq, yerinə yetirmək yan anlamları**” ilə işlənilmişdir. Bunlar da təsirli etdirənlik feilləri kimi reallaşmışdır, ancaq konkret səciyyəli mübtədanın işlənilməsilə sintaktik sıraya və mətnlinqvistik sıralanmaya bilvasitə təsir göstərmişdir. Buna görə də, **T** morfemi ilə və göstərilən, yan anlam sahələri ilə formalasən leksikoqrafik vahidlər “Türkçe Sözlük”ün uyğun bölmələrindəki leksikoqrafik sıralamalarda ayrıca olaraq yer alır. **T (-it, -it, -ut, -üt)** morfemi ilə formalasən etdirənlik feil növünə örnək olaraq Türkiyə türkçəsindən cəmi 237 feil seçilmişdir (Türkçe Sözlük 1998).

Sözügedən etdirənlik feillərdən 200-ü təsirsiz feillərdən yan anlamlı təsirli feil düzəldilməsi morfoloji-sintaktik modelinə əsasən müəyyənləşdirilir. Bu feillərdən bəziləri aşağıdakılardan ibarətdir. Məsələn: *acit-, ağart-, aksirt//asqirt-, bocalat- ‘sürüklətmək, tərəddüt etməsinə səbəb olmaq’, Caldırt- ‘oğurlatmaq’, cingirdat//cinqildat-, çitlat-*

Qılmaq feli Azərbaycan türkçəsində ‘etmək, görmək, yerinə yetirmək, əda etmək, icra etmək’, **qılınmaq** feli isə ‘görülmək, əmələ gətirilmək, edilmək, yerinə yetirilmək’ mənasında işlənilir (Azərbaycan dilinin izahlı lüğəti 1964: 512). **Qılımış** sözü həmin morfemlər əsasında düzəldilir. Bu söz-termin felin milli mentalitetə bağlı olaraq əsas və anlamlı morfemlərlə gerçəkləşən leksik-semantik mahiyətini və eyni zamanda manaca növlərini ifadə edir. Leksik-semantik mahiyətə malik olan danışq (verba dicenti), təfəkkür (verba sentiendi), hərəkət, iş (verba operandi), hərəkət (verba movendi) və s. feillər (Dmitriev 1962: 570-598) təsirlilik-təsirsizlik, təsdiq-inkar və növ kateqoriyaları ilə feil qavramlaşmasının birinci, zaman, şəkil və şəxs kateqoriyaları ilə isə ikinci alt qavramlaşdırmasını təşkil edir. Beləliklə, dərs vəsaitində felin birinci alt qavramlaşdırması **qılımış**, ikinci alt qavramlaşdırması isə **görünüş** sözləri ilə ifadə olunmuşdur.

darılt-, domalt//dombalt-, ekşit//turşut-, fırlat-, gebert//gəbərt-, genişlet//genişlət-, ihtiyarlat- ‘qocaltmaq’, ırkilt- ‘həyəcanlandırməq, qorxutmaq’, kimildat//qimildat-, korkut//qorxut-, körelt- ‘söndürmək, bitirmək’ morart- ‘qaralmaq, göyərtmək’, parlat-, sersemlet//sərsəmlət-, sümkürt- ‘burnunu sildirmək’, terlet//tərlət-, tozut- ‘toz qaldırmaq, sovurmaq, ağlını itirmək’, yücelt//ucalt- və s.

Yuxarıda göstərilən tipdəki feillərdən 20-si təsirli feillərdən təsirli feil düzəldilməsi, yəni feil daxili söz yaradıcılığı morfoloji-sintaktik modelində formalıdır. Bunlar aşağıdakılardır. Məsələn: *Animsat*- ‘xatırlatmaq’, *belirt-* ‘açıqlamaq’, *çemberlet*/*çənbərlət-*, *donat-* ‘bəzəmək, süsləmək, birisinin geyinməsini təmin etmək’, *evirt-* ‘çevirmək’, *savurt//sovur-*, *yayımlat-*, *yont-* və s.

Akit//axıt-, benzet//bənzət-, damlat//damcılata-, koyult- ‘qoyulaşdırmaq’, *siçrat-, yönelt//yönəlt-* etdirənlik feilləri təsirsiz feillərdən təsirli və təsirsiz feillər olaraq düzəldilir. Bu da morfoloji-sintaktik səciyyəli bir söz yaradıcılığı modelidir. Sözügedən feillər “Türkçe Sözlük”də leksikoqrafik vahidlər olaraq yer alır (Türkçe Sözlük 1998: 60; 269; 525; 1373; 1960; 2467).

Carpit- ‘düzgün olmayan bir hala gətirmək’, *benimset/mənimsət-*, *dinlet//dinlət-, hatırlat//xatırlat-, hirpalat/xırpalat-, özlet//özlət-, püskürt-, tanıt-* feilləri də “Türkçe Sözlük”də ayrı-ayrı leksikoqrafik vahidlər olaraq yer alır (Türkçe Sözlük 1998: 44; 267; 595; 957; 988; 1748; 1835; 2132). Həmin etdirənlik feilləri təsirli feillərdən təsirli və təsirsiz feillər olaraq feil daxili söz yaradıcılığı morfoloji-sintaktik modelində gerçəkləşir.

Ayart- ‘başdan çıxartmaq’ (ayırt-) ve *isirt-* ‘dişlətmək’ feilləri, təsirli və təsirsiz feillərdən təsirli və təsirsiz feillər olaraq düzəldilir (Türkçe Sözlük 1998: 172; 176; 1022). Sözügedən etdirənlik feillərinin bütün siyahısı üçüncü “Əlavə”də əlifba sırası ilə verilmişdir (Bax: Əlavə 3).

Təmin etmək, səbəb olmaq, icaza (izin) vermək, yardım (kömək) etmək, bir işi gördürmək və ya elətdirmək, yerinə yetirmək və s. anlamlar müxtəlif hadisələrin və konseptual fenomenlərin qavramlaşdırılmasında və kateqoriyalasdırılmasında önemli rol oynayır. Bu anlam sahələri ilə gerçəkləşən feillər ümumtürk dilinin leksik tərkibində çox yer tutur. Bu baxımdan Türkiyə türkcəsi və Azərbaycan türkcəsində °R, °T şəkilçiləri ilə formalasən 250-yə qədər etdirənlik feli diqqəti çəkir. Sözügedən feillərin 200-ü təsirsiz feillərdən təsirli feil olaraq düzəlir. Leksik-qrammatik xarakterli belə bir söz yaradıcılığı modeli feil daxili qrammatik-leksikoqrafik səciyyəsi ilə seçilir. Uyğun bir hərəkətli iş, durum və

proses etdirənlik feilləri ilə və subyektiv, obyektiv və predikativ faktorlarla normal bir sintaktik sıralanmada ifadə edilir. Bu isə diskurs səciyyəli ümumi tekstlinqvistik kontekstlərin funksional olaraq gerçəkləşməsi ilə əlaqəlidir. Təmin etmək, səbəb olmaq, icazə (izin) vəmək, yardım (kömək) etmək, bir işi gördürmək və ya elətdirmək, yerinə yetirmək və s. anlamlarla istənilən bir kontekst gerçəkləşir. Bu, səbəbiyyət xarakterli bir qavramlaşmanın da ortaya çıxardır. Belə bir qavramlaşma faktoru konseptual-koqnitiv səciyyəli dərketmə çərvələrinin (frame) dərkədici səviyyədəki “iltifat, xoşbəxtlik, arzu, istək, mərhəmət, sevgi, acıma” və s. qavramları ilə qarşılıqlı olaraq təmin olunmaqdadır. Necə ki, bir ana öz uşağınə suyu, hər şeydən öncə, onu sevdiyi və ona kömək etmək lazımlı gəldiyi üçün *içirir*. Hər hansı biri kor bir adamı küçənin o biri tərəfinə ona yazığı gəldiyi və mərhəmət etdiyi üçün *keçirir*.

Sözügedən işlərlə ümumi səciyyəli səbəbiyyət qavramlaşması müəyyənləşir. Belə müəyyənləşmə “bir işi yerinə yetirmə və ya bir işi gördürmə fəaliyyətlərinin “sevgi və yardım etmək, acıma və mərhəmət” qavramlarına bağlı olaraq həyata keçirilməsi ilə gerçəkləşir. Bütün bunlar isə “R və “T morfemlərinin çox vaxt təsirsiz, bir qismi də təsirli və təsirli-təsirsiz olan uyğun feil köklərinə və kök əsaslarına artırılması ilə mümkün olmuşdur.

Beləliklə, felin etdirənlik (mənaca) növü onun digər məlum, icbar, məchul, qayıdış və qarşılıq-müştərək növləri ilə leksikoqrafik səviyyədə yer almaqdə və mübtəda, tamamlıq və xəbər sıralanmalı sintaktik ortamda işlənilməkdədir. Burada müxtəlif konseptual faktorlar və səbəbiyyət faktına bağlı anlamlar iyerarxiyası “R və “T formadüzəldici şəkilçilərlə ifadə edilir. Bu da sözügedən etdirənlik feillərinin felin növləri içərisində koqnitiv-konseptual xarakterli bir kateqoriya olaraq təsnifləndirilməsini şərtləndirir.

2.2. Felin şəkil kateqoriyasının konseptual-struktur təsnifləndirməsi

Azərbaycan dilinə aid yazılmış monoqrafik xarakterli dilçilik əsərlərində felin xəbər şəkli olaraq “zamanları” (Axundov 1961), digər feil şəkilləri kimi isə “əmr, lazıim, arzu, vacib, şərt və davam şəkilləri” (Rəhimov 1965) öyrənilmişdir. Bununla bərabər, qrammatika kitablarında bəzən “felin bacarıq şəkli”ndən (Hüseynzadə 1973: 228-229) də bəhs edilmişdir. Feil şəkillərinin təsnifati türk ədəbi dillərinə dair indiyə qədər ənənəvi və yeni dilçilik yöntemləri ilə yazılmış bir çox elmi-linqvistik araşdırımada da geniş yer almışdır. Sözügedən əsərlərdə həm hər bir dildə işlənilən feillərin özünəməxsus fərqliliklərindən, həm də türk dilləri

feillərinin eyniliklərindən kompleksiv olaraq danışılmışdır (Kononov 1956: 218-251; Adamoviç 1985; Erguvanlı 2002; Sezer 2002 və s.).

Sovetlər Birliyi dağıldıqdan sonra, yuxarıda göstərildiyi kimi, türk dillərinin bir çoxu rəsmi dövlət dili statusu almışdır. Yeni müstəqil türk dövlətlərinin, muxtar tespulikalarının və xaricdə yaşayan soydaşlarının dillərinin həm türk mənşəli, həm də xarici vətəndaşlara öyrədilməsinə böyük bir ehtiyac yaranmışdır. Türkiyə türkcəsi ilə bərabər, digər türk ədəbi dilləri də xarici vətəndaşlar tərəfindən öyrənilməkdə və həmin dillərin təlimi və tədrisi digər şəkillərdə də gündəmə gəlməkdədir. Məsələn, türk mənşəli ana dilini yaxşı bilməyən insanların və bir türk dilini digər bir türk dili daşıyıcısının öyrənməsi işi də bu və ya digər şəkildə başlanılmışdır (Hengirmen 1995; Öztopcu 1994; Khudazarov 2005 və s.).

Bu isə 1990-cı illərdən etibarən türk ədəbi dillərinin öyrənilməsində və tədris olunmasında yeni bir elmi-linqvistik və tədris-metodiki istiqamətin ortaya çıxmasına yol açmışdır. Belə bir araşdırma-öyrənilmə və tədris edilmə kontekstində türk ədəbi dillərinin və ya ümumtürk dilinin funksional-normativ səciyyəli stolüstü bir kitabının hazırlanmasına çox ciddi ehtiyac hiss edilməkdədir. Əlbəttə, belə bir dərs kitabının və uyğun tədris vəsaitlərinin hazırlanması üçün, hər şeydən önce, türk dilləri qrammatikasının üst və alt qavramları və kateqoriyaları həm konseptual, həm də funksional yönümləri ilə müəyyənləşdirilməlidir. Burada ənənəvi xarakterli müqyisəli-tutuşdurmalı və 1990-cı illərdən bəri müəyyənləşdirilən konseptual-struktur yönümlü linqvistik yöntemlərdən türk ədəbi dillərini öyrənən xarici vətəndaşların başa düşəcəyi bir şəkildə istifadə olunmalıdır.

Məsələn, ümumtürk dili feil şəkillərində ortaya çıxan ən önemli dil-nitq fərqlərindən biri Türkiyə türkcəsində geniş zaman qavramının ayrıca bir -r (-ar, -er, -ır, -ir, -ur, -ür) morfoloji əlaməti ilə ifadə olunmasından ibarətdir. Digər türk ədəbi dillərində isə sözügedən zaman qavramı indiki və qeyri-qəti gələcək zaman şəkilləri ilə ifadə olunur. Türk dillərində belə bir morfoloji fərqlilik açıq bir şəkildə nümayiş etdirilməlidir. Bunun üçün sözügedən zaman şəkilləri hər bir ədəbi dildə üst və alt səviyyələri ilə konseptual olaraq kateqoriyalasdırılmalıdır. Belə bir kateqoriyalasdırılmanın aparılması üçün isə türk dillərinin zaman şəkilləri konkret morfoloji əlamətləri ilə bir yerdə müşahidə edilə bilməlidir. Məhz bu məqsədlə kitabın dördüncü “Əlavəsi”ndə “Oğuz qrupu türk dillərində felin zaman şəkillərini”nin bütün mümkün təsriflənmə formaları ilə cədvəli verilmişdir (Bax: Əlavə 4). Əlbəttə, türk dillərində feillərin ifadəsinə

dair bunun kimi digər funksional-struktur xarakterli morfoloji fərqlərə də rast gəlinir.

Bu baxımdan felin xəbər və digər şəkilləri dilin həm bir funksional fəaliyyət, həm də milli mentalitetin bir psixolinqvistik ifadəsi kimi ayrı-ayrı türk yazı dilləri materialları ilə konseptual-struktur səviyyədə kateqoriyalasdırılmalıdır. Bu iş kitabın beşinci “Əlavəsi”ndə ilkin bir təcrübə olaraq aparılmışdır. “Əlavə” “Azərbaycan dilində feil şəkilləri” olaraq adlandırılan böyük bir “Cədvəl”dən ibarətdir. Həmin “Cədvəl”də felin şəkilləri zaman, hekayə, rəvayət və şərt formalarında şəxsə görə bir bütün olaraq təsrifləndirilmişdir. Yeni təsnifləndirmədə felin 12 deyil, 14 şəkli yer almışdır. Felin rəvayət olunan nəqli keçmiş zamanının bir deyil, iki növünün; yəni həm -miş, -miş, -muş, -müs, həm də -ib, -ib, -ub, -üb morfoloji əlamətləri ilə işləniləndirilmişdir. Felin vacib şəklinin də bir deyil, iki növünün; yəni həm -mali, -məli morfoloji əlaməti ilə sintetik, həm də *-mali olmaq* morfoloji-sintaktik birləşməsi ilə analitik şəkillərinin işləniləndirilən vurgulanmışdır. Beləliklə, sözügedən feil şəkillərinin də sintaqmatik və paradiqmatik əlamətləri ilə qrammatika kitablarımızda yer alaraq tədris olunmasının lazımlığı həm tədrisetmə praktikası, həm də linqvistik örnəkləri ilə təsbit olunmuş, felin təsdiq və inkaretmə ifadələri “Cədvəl”də yer almışdır (Bax: Əlavə 5). (Qeyd olunmalıdır ki, sözügedən təsnifləndirmənin aparılması müəllifin uzun illər boyunca xaricilərə keçdiyi Azərbaycan dili dərslərində əldə etdiyi linqvistik-metodiki təcrübə stimul rolunu oynamışdır.)

2.2.1. Felin rəvayət olunan keçmiş zamanının iki növü

Azərbaycan dilində felin indiki, müəyyən və qeyri-müəyyən gələcək, -dı, -di, -du, -dü və -miş, -miş, -muş, -müs şəkilçiləri ilə düzələn keçmiş zaman şəkilləri vardır. Həmin şəkillər sözügedən dilin qrammatika kitablarında “Cədvəl”dəki göstərilən formada təsvir olunmuşdur (Hüseynzadə 1973: 190-198). Azərbaycan dilində -miş, -miş, -muş, -müs keçmiş zaman şəkilçiləri ilə paralel olaraq -ib,-ib,-ub,-üb feli bağlama morfoloji əlamətlərinin də sözügedən qrammatik funksiyada işlənilməsindən bəhs edilmişdir (Hüseynzadə 1973:194). Buna baxmayaraq, -ib, -ib, -ub, -üb (-yib, -yib, -yub, -yüb) feli bağlama şəkilçiləri ilə formallaşan zaman şəkli sözügedən keçmiş zaman şəklinin ikinci bir növü səviyyəsində paradiqmatik olaraq ayrıca təsnifləndirilməmişdir. Halbuki, -ib, -ib, -ub, -üb (-yib, -yib, -yub, -yüb) feli bağlama şəkilçiləri ilə formallaşan zaman şəklinin hekayəsi xaricindəki digər təsdiq, inkar və sual mürəkkəb şəkillərində

də paradiqmatik olaraq işlənildiyi və bütövlükdə rəvayət olunan zaman qavrayışının qrammatik əlaməti kimi dərk olunduğu “Cədvəl”də bariz bir şəkildə müşahidə olunmaqdadır. Bununla bərabər, -miş, -miş, -muş, -müs şəkilçisi ilə düzələn zaman şəkli Azərbaycan dilində daha çox tam üslubda, başqa bir ifadə ilə kitab dilində işlənilməkdədir. -Ib, -ib, -ub, -üb (-yib, -yib, -yub, -yüb) feli bağlama şəkilçiləri ilə formalasən zaman şəklinin diskursda işlənilmə tezliyi isə birinci ilə müqayisədə daha genişdir. Söyügedən zaman şəkli həm tam, həm də sərbəst üslubda, başqa bir ifadə ilə dildə və danışqda (nitqdə) ən yaygın bir formada yer almaqdadır. Buna görə də, söyügedən rəvayət olunan keçmiş zaman xəbər şəklinin müasir Azərbaycan dilinin qrammatikasında ikinci bir növ olaraq fərqlişdirilməsinə ehtiyac vardır. İkinci şəkil, yuxarıda göstərildiyi kimi, daha çox danışq dilinə xasdır. Məsələn:

Sən bizə xoş gəlmi(ş)sən.

Sən bizə xoş gəlibsən.

Sən bizə xoş gəlib, səfa gətiribsən.

*Sən bizə xoş gəlmisən.

*Sən bizə xoş gəlmış, səfa gətirmişsən.

Siz bizə xoş gəlmi(ş)siz (siniz)

Siz bizə xoş gəlibsiz.

Siz bizə xoş gəlib, səfa gətiribsiz.

*Siz bizə xoş gəlmışsiniz.

*Siz bizə xoş gəlmış, səfa gətirmışsiniz.

Bütün protokollar yazılmışdır.

Bütün protokollar yazılıb.

*Bütün protokollar yazılmış.

Müəllim gəlmüşdir.

Müəllim gəlib

*Müəllim gəlibdir.

Müəllimlər gəlmüşdir (lər)

Müəllimlər gəlib (lər)

*Müəllimlər gəlibdir(lər).

Tələbə lazım olan ədəbiyyatı oxumuşdur.

Tələbə lazım olan ədəbiyyatı oxuyub.

*Tələbə lazım olan ədəbiyyatı oxumuş.

*Tələbə lazım olan ədəbiyyatı oxuyubdur.

Tələbələr lazım olan ədəbiyyatı oxumuşdur.

Tələbələr lazım olan ədəbiyyatı oxuyub(lar).

*Tələbələr lazım olan ədəbiyyatı oxumuş.

*Tələblər lazım olan ədəbiyyatı oxuyubdur(lar).

Yaxşı eləyib kinoya bilet almı(ş)sınız.

Yaxşı eləyib kinoya bilet alıbsız(sınız).

Yaxşı eləyib kinoya bilet alıb(lar).

*Yaxşı eləyib kinoya bilet almış (lar).

İkinci şəxs təkdə -miş, -miş, -muş, -müs şəkilçisinin ş komponentinə aktif olaraq diferensiallaşan dil-danışiq zəncirində təsadüf olunmur. Həmin morfoloji şəklin bütünüün işlənilməsinə isə yaygın olaraq yazılı mətnlərdə rast gəlinir. Göstərilən komponentin sözügedən işlənilmə tezliyi -miş, -miş, -muş, -müs şəkilçisinin dörd variantlı olaması ilə əlaqədardır. Necə ki, sözügedən morfoloji şəklin işlənilməsi -ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -yüb) şəkilçisi ilə paradiqmatik müqayisədə bir qrammatik əlamət kimi fakültativ səciyyəlidir. Müqayisə et:

Mən gəlmışəm

Sən gəlmisən

O gəlmışdır

Biz gəlmışık

Siz gəlmışsiniz

Onlar gəlmış(dir)(lər)

Mən gəlmışəm.

Sən gəlibsən

O gəlib

Biz gəlmışık.

Siz gəlibsiz (siniz)

Onlar gəlib (lər)

-*Ubdur* şəkilçisi -ıbdır, -ibdir, -ubdur, -übdür (-ibdi, -ibdi, -ubdu, -übdü) morfoloji variantlarında Anadolu-Qafqaz coğrafiyası Oğuz türkçəsində, onun dialect və ağızlarında, özelliliklə də müxtəlif xalq ədəbiyyatı örnəklərinin dilində vaxtilə çox geniş miqyasda işlənilmişdir

(Adamoviç 1985: 202-2005). Bəlkə bu gün də həmin morfoloji əlamətlə formalasən felin rəvayət olunan keçmiş və ya əslində tamamlanmış indiki zamanına (*perfekt*) bəzi yazarların və ana dilində birinci dil olaraq danışan şəxslərin dilində təsadüf olunur. Ancaq çağdaş Azərbaycan dilində diskursiv xarakterli ədəbi ünsiyyət ortamı üçün sözügedən morfoloji əlamət -mişdir, -mişdir, -muşdur, -müşdür şəkilçisi ilə uyğun bir paradiqmatik-sintaqmatik paralellik təşkil edə bilmir. Buna görə də, yuxarıda -ibdir, -ibdir, -ubdur, -übdür şəkilçisi ilə işlənilən cümlələrin funksional və konseptual baxımdan xətalı olduğu ulduz işaretisi ilə göstərilmişdir.

2.2.2. Felin dar və geniş mənalı vacib şəkli

Felin vacib şəkli müasir Azərbaycan dilində -mali, -məli morfoloji əlamətinin və şəxs şəkilçilərinin feil kökü və ya əsasına artırılması ilə sintetik olaraq əmələ gəlir (Hüseynzadə 1973: 224). Bununla bərabər, felin sözügedən şəkli morfoloji-sintaktik xarakterli *mali+olmaq* və şəxs *şəkilçiləri* sıralanması ilə də qurulur. Daha doğrusu, -mali, -məli şəkilçili feil kökünə və ya əsasına *olmaq* köməkçi morfeminin artırılması ilə əmələ gələn feil şəklinin analitik forması da Azərbaycan dilində işlənilir (Rəhimov 1965: 215; Khudazarov 2005:194-195). Felin morfoloji-sintaktik üsulla formalasən vacib şəklinin ifadəsi Azərbaycan dilində əsas etibarilə hər hansı bir iş və ya hərəkətin bəlli bir ölçüdə daha geniş səciyyəli keçmiş və gələcək zamanlardakı baş vermə əsnası ilə əlaqədardır. Birinci şəkil daha çox hər hansı bir işi görənin öz aldığı qərara əsasən yerinə yetirdiyi iş və ya dar bir fəaliyyət sahəsi ilə bağlı olaraq işləniilr. İkinci isə Azərbaycan dilində xaricdən gələn hər hansı bir təzyiq və diqtə edilən konkret bir məcburiyyətlə gerçəkləşmiş olmaq və ya ola bilmək anları ilə bağlı olaraq ortaya çıxır (Khudazarov 2005:194). Beləliklə, dar və geniş mənalı birinci və ikinci şəkillərin Azərbaycan dilində parallel olaraq işlənilməsi ayrılıqla sintaqmatik bir özəllik, bütövlükdə isə qrammatik-sintaktik çoxmənalılıq olaraq qiymətləndirilə bilər.

Morfoloji-sintaktik xarakterli vacib şəklinin ifadəsi felin hər üç zamanındakı hər hansı bir iş və ya hərəkətin yerinə yetirilməsinin daha geniş bir zamanının “baş vermə çərçivərləri” ilə bağlı olur. Daha doğrusu, sözügedən şəkil məhdud olmayan daha geniş bir zaman müstəvisindəki xaricdən gələn hər hansı bir təzyiqlə yerinə yetirilən və ya yetiriləcək gerçəkləşmə müddətlərini bildirir.

Aşağıda felin dar və geniş mənalı vacib şəkillərinə dair örnəklər göstirilmişdir. Həmin örnəklər bu və ya digər şəkildə sözügedən özü qərara

gəlmə və ya xaricdən olan bir təzyiqlə yerinə yetirilmə nəticəsində baş verən iş və ya hərəkət aktlarını iadə edir. Həmin iş-hərəkət mənalarının diskursiv səciyyəli örnəklərlə deskriptiv olaraq təsviri onların bir-birindən fərqliliyini bəlli bir ölçüdə göstərməkdədir. Məsələn:

Mən də Bakıya *getməliyəm*.

Mən də Bakıya *getməli oluram*.

Mən də sabah Bakıya *getməliyəm*.

*Mən də sabah Bakıya *getməli oluram*.

Sən də bu kitabları *almalısan*.

İndi sən də bu kitabları *almalısan*.

İndi sən də bu kitabları *almalı olursan*.

*İndi sən də bu kitabları almalı olarsan.

*İndi sən də bu kitabları almalı olacaqsan (Musaoğlu 2008).

Biz yuxarıda felin rəvayət olunan keçmiş zamanı ilə ifadə olunan xəbər və ayrıca da vacib şəklinin qrammatika kitablarımızda və türkoloji dilçilik araşdırılmalarında daha geniş bir şəkildə öyrənilməyən bəzi mövzuları üzərində durduq. Daha doğrusu, ana dilinin təlimi və tədrisi məqsədilə onun paradigmatik olaraq təsbit edilməyən bəzi şəkillərini göstərdik. Azərbaycan dilinin tədrisində felin zaman və şəkil kateqoriyası bəhslerinin ayrıca bir morfoloji və morfoloji-sintaktik bölmələri səviyyəsində öyrədilməyən bəzi konseptual və funksional özəlliklərinə toxunduq. Ancaq felin istər xəbər, istərsə də digər bütün şəkilləri struktur, funksional və semantik əlamətləri ilə konseptual olaraq kateqoriyalاشdırılmalıdır. Dərs vəsaitində isə tam olaraq mürəkkəb cümlələrin, qismən də ümumtürk mətninin ontoloji özəllikləri sözügedən yönündə konseptual-struktur baxımdan öyrənilmişdir.

2.3. Mürəkkəb cümlənin konseptual-struktur modelləşdirməsi

Yuxarıda göstərildiyi kimi, XI yüzildən başlayaraq türk dillərinə dair öncə ərəb, sonra isə Hind-Avropa dilçilik məktəbi ənənələrinə görə lügətlər və qrammatika kitabları yazılmışdır. XIX yüzilə qədər yazılın qrammatika kitablarında əsasən müəyyən fonetik məlumatlar və geniş morfoloji açıqlanmalar yer almışdır. Qrammatika kitablarının sonunda çox zaman sözügedən dillərin leksikonuna aid qısa lügətlər verilmişdir. Yalnız XIX yüzildən etibarən klassik Hind-Avropa dilciliyi ənənələrinə görə yazılın qrammatika kitablarında “Sintaksis” bəhs qoyulmuşdur. Sözügedən bəhslərdə müvafiq olaraq “Mürəkkəb cümlə” mövzusu da işlənilmiş

və son iki yüz il boyunca türkoloji dilçiliyin ən mübahisəli məsələlərindən birinə çevrilmişdir. Mübahisənin əsas məğzi asılı komponentin (clause) xəbərinin “qrammatik xarakteri” ilə bağlı olmuşdur. Həmin xəbər türk dillərində şəxsə, zamana və kəmiyyətə görə təsriflənən bir feilləmi ifadə olunmalıdır? Və ya təsriflənməyən feli sıfət, feli bağlama, məsdər və digər yarımpredikativ birləşmələrin mərkəzləri də özəl-mürəkkəb quruluşlu mürəkkəb cümlələrin xəbərləri olaraq ifadə edilə bilərmə?

Əlbəttə, özəl-mürəkkəb quruluşlu cümlələrin, başqa bir deyişlə tabeli mürəkkəb cümlələrin xəbərləri yalnız təsriflənən bir feillə və ya uyğun bir təsriflənən “predikativ mərkəz”lə ifadə olunmalıdır. Bu və buna bənzər digər suallara həm türkoloji dilçiliyin tarixində, həm də əlinizdəki dərs vəsaitində daha konkret örnəklərlə və yeni konseptual-linqvistik açıqlanmalarla cavab tapa bilərsiniz.

Mürəkkəb cümlələr türk dillərində artıq sadəcə “yarımpredikativ və tampredikativ mərkəzlər”in “qrammatik xarakteri”nə və ya ənənəvi olaraq cümlənin mübtəda, xəbər, təyin, tamamlıq kimi üzvlərinin sintaktik vəzifələrinə görə təsnif olunmamışdır. Onlar konseptual xarakterli anlam sahələrinə və komponentlər arasındaki sintaktik əlaqələrin bütövlüyünə və həmin bütövlüyün hissələrlə diferensiallaşmasına görə yenidən öyrənilmişdir. Hər şeydən önce, mürəkkəb cümlələrin komponentləri arasındaki omonimik səciyyəli sintaktik tabelilik əlaqələri dəqiqliq təsbit olunmuşdur. Mürəkkəb cümlələrin mənaca növləri *subjekt*, *obyekt*, *zaman*, *məkan*, *təyinətmə*, *dərəcəlilik*, *səbəb*, *məqsəd*, *güzəşt*, *nəticə*, *şərt*, *qarşılaşdırma*, *tərz*, *müqayisə* kimi məna sahələrinə əsasən müəyyənləşdirilmişdir. Beləliklə, dünyanın dil xəritəsinin “semantik tablosu”ndakı ayrı-ayrı anlam sahələri ilə müəyyənləşən konkret dərkətmə proseslərinin ümumtürk dilində mürəkkəb cümlələrlə ifadəsinin konseptual-struktur modelləşdirilməsi aparılmışdır. Türk dillərində mürəkkəb cümlələrin üç konseptual-struktur və ya -sintaktik modeli və həmin modellərdə müxtəlif kontekstual anamlara görə reallaşan 23 növü vardır. Mürəkkəb cümlənin omomodelləri və mənaca növəri qədim türk dilindən başlayaraq geriyə və irəliyə doğru bütün əski və çağdaş türk ədəbi dillərində və dialektlərində işlənilir. Özəl-mürəkkəb quruluşlu cümlələrin komponentləri arasındakı sintaktik tabelilik əlaqələri bütövlükdə subordinativ-, koordinativ- və korrelyativ-omonimik modellər çərçivələrində müəyyənləşdirilir. Ayrılıqda isə ümumtürk dili sintaksisinə məxsus olan ən üst predikativlik və modallıq dərəcələri həmin omomodellərdə mürəkkəb cümlələrin ayrı-ayrı konkret məna növləri kimi kateqoriyalasdırılır. Beləliklə, mürəkkəb cümlələrin

ümumi konseptual-struktur modeli və ya sintaktik-semantik kateqoriyalas-dırması işi dərs vəsaitinin birinci və ikinci fəsillərində konkret örnəklərə görə aparılmışdır.

3. Türkoloji dilçilikdə mətn

Ümumtürk mətni, başqa bir ifadə ilə türk ədəbi dillərində mətn 1970-ci illərdən başlayaraq türkologiyada və türk dilləri materialları ilə yazılın linavistik araşdırımlarda struktur, semantik və funksional olaraq mətn sintaksisi, qrammatikası, quruluşu və ya dilçiliyi baxımından öyrənilir. Söyügedən araşdırımlarda mətni təşkil edən konkret dil vahidlərinin sintaktik və mətnə görə müəyyənləşən semantik komponentlərinin linqvisistik sıralanması göstərilmişdir. Mətnin sərhədləri, “hökm-bilgi və cümlə-mətn” müstəvisində temaya və remaya ayrılmazı, mətn düzəldici struktur elementlər türk dilləri materialları ilə də təsbit olunmuşdur. Konkret bir mətni təşkil edən sadə və mürəkkəb cümlələrin və mikromətnlərin arasındakı semantik, qrammatik və funksional əlaqələr müəyyənləşdirilmişdir. Həmin əlaqələrin əvəzliklərlə və digər dil vahidləri ilə anaforiklik, kataforiklik (Yunanca: anaphora; catarhoric reference ve anaphorik reference), koranaforiklik və korkataforiklik (co-reference) olaraq müəyyənləşdirilən metalinqivistik fenomenlərlə yaradıldığı vurgulanmışdır. Belə bir metalinqivistik kontekstdə həm yazılı abidələrin, həm də çağdaş mətnlərin dili üzərində durulmuşdur (Uzun 1995; Abdullayev 1999; Musaoğlu 2003 və s.).

Türkoloji dilçilikdə mətn dilçiliyi aşadırması müstəqil ümum-türk mətni dilçiliyi yönündə gerçəkləşən bir fənni formalasdırmaqdır. Söyügedən araştırma yönümü türk mətnlərinin diaxronik və sinxronik olaraq retrospektiv, prospектив, perspektiv və interospektiv aspektlərdə mətn dilçiliyinə görə ətraflı öyrənilməsini şərtləndirməkdədir. Bu isə daha sonrakı araşdırımlarda istər çağdaş və tarixi, istərsə də diskurs-yazılı dil örnəkləri ilə əsl ümütürk mətni tipologiyasının müəyyənləşdirilməsinə və daha dərinində öyrənilməsinə şərait yaratmaqdadır.

4. Türkoloji dilçilikdə frazeologizmlərin araşdırma yöntemləri və yönümləri

Türkoloji dilçilikdə istər frazeologiya kateqoriyası, istərsə də digər dil kateqoriyaları qohum olmayan xarici dillərlə kontrastiv-müqayisəli yöntəmlə işıqlandırılmalıdır. Türkologiya isə bütövlükdə uzaq qohum dillər (Ural-Altay dilləri), qohum dillər (çuvaş, yakut və türk dil-

ləri), yaxın və ən yaxın qohum dillər (oğuz, qırğız, karluq, qırğız-yenisey türk dilləri yarımqrupları ilə) səviyyələrində konfrontativ-tutuşdurmalı yönəmlərlə öyrənilməlidir. Söyügedən araştırma-öyrənilmə aurasında keçmişə görə retrospektiv, indiyə görə prospektiv, gələcəyə görə perspektiv və “milli-mənəvi özə söykənən interospektiv” (Добровольский 1998) linqistik yönümləri^{*} əsas olaraq götürülməlidir.

* Frazeoloji vahidlərin ayrı-ayrı növləri və yarımnövlərinə və digər kateqoriyalara dair dil vahidləri koqnitiv-konseptual olaraq gələcəyə görə perspektiv, indiyə görə prospektiv, tarixi keçmişə görə isə retrospektiv aspektlərdə araşdırılmaqdadır. Sosial elmlərdə konkret hadisə və predmetlər, tarixi gedışatlar bütövlükdə retprosperspektivel və ayrılıqda interospektivel bir müstəvidə dyərləndirilərək kompleksiv bir şəkildə birləşdirilməkdir. Belə bir kontekstdə frazeologizmlərin ayrıca bir növü “müqayisəsiz səciyyəli” özbaöz olan milli mentalitetə, etnoqrafiyaya, demoqrafiyaya, folkloraya, mifologiyaya və s. görə, hər şeydən önce, interospektiv aspektdə öyrənilməkdir. Yuxarıda göstərilən aspektlərin bütününe görə isə frazeologiyada yeni bir araştırma-öyrənilmə konteksti formaşdırılmaqdadır: *prospektiv*, *retrospektiv*, *perspektiv* və *interospektiv müstəvi*. Söyügedən yönüm koqnitiv dilçiliyin əsas linqistik prinsiplərindən biri olaraq da qıymətləndirilə bilər (Musaoğlu 2002: 319-320; Musaoğlu, Hasanova 2006b).

Sosial elmlərin intellektual kontekstin mahiyyətini dillə əks etdirən dərk etməyə (idraka), şüura və təfəkkürə əsasən tədricən dəyişdiyi, inkişaf etdiyi və getdikcə də həmin prosesdə bir-biri ilə qovuşduğu müasir elmşünaslıqda müşahidə olunmaqdadır. Müasir dilçiliyin əsas inkişaf meyli isə milli-mənəvi dəyərlərə və canlı və cansız aləmə dair faktorlara görə müxtalif üst və alt qavramların və kateqoriyaların yeni bir konseptual-kateqorial kontekstdə bir-biri ilə bağlı olaraq qavramlaşdırılması və kateqoriyalashdırılması ilə müəyyənləşir. Həmin qavramlaşdırımlar və kateqoriyalashdırımlar müasir elmşünaslıqda böyük təkamül dəyişiklikləri keçirdən və artıq bütövlükdə koqnitiv xarakterli sosial elmlərin ayrı-ayrı sahələrinə dair inkişaf etdirilən və formallaşdırılan yeni elmi-tatbiqi metodlarla aparılır. Şübhəsiz ki, yeni bir konseptual-kateqorial kontekstdə gerçəkləşən bütün qavramlaşmalar və kateqoriyalasmalar, hər şeydən önce, təbii insan dilində öz əks-sədəsini tapır, yəni sözün əsl mənasında dildə simvollaşır, sistemləşir, mücarradlaşır və konkretləşir. Buna görə də dəyişən, yeniləşən sosial elmlərin başında, bizcə, dilçilik gelir. Dilçilik elminin isə bu gün tədqiq və tədbiq olunan sahələri getdikcə genişlənir. *Daha doğrusu, həmin elm sahəsinin yuxarıda göstərilən retrospektiv, prospектив, perspektiv və interospektiv araştırma aspektiləri orijinal konseptual-semantik yönümləri və informasiya texnologiyaları və kompüter dilçiliyi program təminatları sistemləri ilə ortaya çıxır. Ümumi müqayisəli dilçiliyin bu gün həmin sistemlərlə təkmilləşdirilən müqayisəli-qarşılaşırmalı və -tutuşdurmalı yönəmləri isə yenidən müəyyənləşdirilir.*

Frazeoloji vahidlərin yaranma prinsipləri həm ayrı-ayrı konkret dillərin, həm də müqayisə olunan müxtalif sistemli dillərin materialları ilə müəyyənləşdirilməkdir. Müxtalif sistemli dillərin frazeologiyasının leksik-semantik və sintaktik eynilikləri, fərqliliklər və universallıqlar sistemləri həm müqayisəli-qarşılaşırmalı (kontrastiv), həm də müqayisəli-tutuşdurmalı (konfrontativ) yönəmlərlə öyrənilməkdir. Bu gün müqayisəli dilçilikdə *prospektiv+retrospektiv=perspektiv+inrerospektiv* səciyyəli binar aspektlər və

Məsələn, “*Canı sulu olmaq, Araz aşağındandır, kür topuğundan, Adı it dəftərində də yoxdur, qanı qaralmaq*” kimi frazeologizmlər Azərbaycan türkçəsində işlənilməkdədir. Bunların etimologiyası da “Azərbaycançılıq konteksti”ndə yaşılmış olan konkret həyat təcrübələri ilə interospektiv yönümdə müəyyənləşdirilə bilər. Çünkü həmin frazeologizmlərə Azərbaycan türkçəsi ilə müqayisəli-tutuşdurmalı kontekstdə öyrənilən Türkiyə türkçəsində belə təsadüf olunmur. Bunlar Azərbaycan türkçəsinə görə müəyyənləşdirilə bilən interospektiv və inrerstrat səciyyəli dil vahidləridir.

Bu kontekstdə Azərbaycan və türk ədəbi dillərində işlənilən frazeologizmlər konkret olaraq iki ayrı qrupda kateqoriyalasdırılır:

1. Hər iki ədəbi dildə sadəcə bəzi fonetik-orfoqrafik fərqlilikləri ilə eyni və müəyyən linqvistik variantları ilə oxşar olan frazeologizmlər vardır. Bunlar həmin ədəbi dillərdə təqribən yüzdə yetmişlik və ya səksənlik bir əksəriyyəti təşkil edir.

2. Hər iki ədəbi dildə varlığı türk dilləri və dialektlərinin tarixi inkişafı, areal-coğrafi dəyişimləri və funksional-işlənilmə xarakterli müəyyənləşmə normları ilə şərtlənən fərqli frazeologizmlərə də təsadüf olunur. Bunlar söyügedən dillərdə təqribən yüzdə on beşlik və ya iyirmilik bir hissəni təşkil edir. Yuxarıda göstərilən interospektiv-interstrat səciyyəli frazeologizmlər də bu qrupda yer tutur və digər fərqli deyimlərdən leksik tərkibi və semantik prototiplərinin orijinallığı ilə seçilir.

Məlum olduğu kimi, dünyanın qavramlar xəritəsi dillə dərk olunur. Dillə dərk olunan bütün məlumatlar, eşidilənlər, bilinmələr, görünmələr, görmələr, ön və son sezmələr, hər cür təhtəlsür hiss etmələr insan həfizəsində yiğilir, orada bilik, fikir, düşüncə kimi işlənilir və təfəkkürdə əks olunur. Bu baxımdan Azərbaycan və türk dillərində işlənilən frazeolo-


ya artıq iyerarxik xarakterli tak bir araştırma-öyrənilmə istiqaməti ortaya çıxmışdır. Həmin istiqamətdə sinxronik-diaxronik səciyyəli tədqiqatların davam etdirilməsi tarixi-müqayisəli və ya müqayisəli-tarixi dilçiliyin pro-, protodil dil səviyyələrinin canlandırılması işlərinin nəticələndirilməsinə götürüb çıxardacaqdır.

Bəsliklə, türkologiyada tarixi-müqayisəli və ya müqayisəli-tarixi dilçilik bu gün artıq ümumi bir *prospektiv+retrospektiv=perspektiv+interospektiv* aspektidə müqayisəli-qarşılaşdırılmalı və -tutuşdurmalı linqvistik yönüm ilə konseptual olaraq müəyyənləşdirilə bilməkdədir. Frazeologizmlər konseptual-kateqorial xarakterli qavramlaşdırılmaların və kateqoriyalasdırmaların ümumi və xüsusi prinsiplərinə görə sinxronik-prospektiv, diaxronik-retrospektiv və diaxronik-interospektiv səviyyələrdə təsnifləndirilməkdədir (Musaoglu, Həsənova 2006a).

gizmləri sözügedən *dərk etmə-şüur-təfəkkür* müstəvisində yuxarıda göstərilən araştırma-öyrənilmə yönümlərinə və onların müxtəlif dillər arasındaki əlaqələr əsasında müəyyənləşən substrat, adstrat, superstrat və interstrat səciyyəli dil təbəqələri ilə təşkil etdiyi oppozitivliyə görə tədqiq etdik.

Frazeologizmləşmə hadisəsi və frazeologizmlər müasir filologiya elmində və türkologiyada indiyə qədər əsas etibarilə ənənəvi olaraq keçmişə görə retrospektiv, indiyə görə prospектив və gələcəyə görə perspektiv yönümlərdə öyrənilmişdir. Aşağıdakı sxemdə retrospektiv projeksiyalı araşdırmanın tədqiqat obyekti dil təbəqəsi kimi substratlar, prospектив projeksiyalı araşdırmanın tədqiqat obyekti dil təbəqəsi kimi adstratlar, perspektiv projeksiyalı araşdırmanın tədqiqat obyekti dil təbəqəsi kimi superstratlar və ya dil təşəkkülləri olaraq göstərilmişdir. Qavramlar dünəyinə görə müəyyənləşdirilən frazeologizmləşmə hadisəsi və onun araştırma-öyrənilmə kontekstinin axırınca buağını tamamlayam interospektiv projeksiyalı araşdırmanın tədqiqat obyekti kimi isə interstrat dil təbəqəsi seçilmiş və göstərilən yönümlərlə substrat, adstrat, superstrat və interstrat səciyyəli dil təbəqələrinin qarşılıqlı iyerarxiyası müəyyənləşdirilmişdir. Bununla da özünəməxsus leksik tərkibi və semantik prototipləri ilə seçilən fərqli frazeologizmlərin koqnitiv-konseptual olaraq öyrənilməsinin yol açılmışdır. Sözügedən araştırma-öyrənilmə müstəvisində yer tutan kubun səkkiz buağının türk ədəbi dillərində işlənilən frazeologizmləşmə dərəcələrinə və fərqlərinə görə çəkilmişdir:

Qavramalar dünyasına görə müəyyənləşdirilən frazeologizmləşmə hadisəsi və araşdırma-öyrənilmə konteksti



Sxem 1

4.1. Hər iki ədəbi dildə bir-biri ilə eyni və oxşar olan frazeologizmlər

Birincilər, yəni hər iki ədəbi dildə bir-biri ilə eyni olan frazeologizmlər böyük əksəriyyəti təşkil edir. Bununla yanaşı, müəyyən leksik-qrammatik fərqliliklərlə eyni semantik sahələrdə gerçəkləşən, ancəq hər iki ədəbi dildə bir-birində qarşılılığı olmayan ikincilər, yəni bir-birinə oxşar olan frazeologizmlər isə frazeoloji variantlar olaraq müəyyənləşdirilir. Hər iki qrupa daxil olan frazeologizmlər örnəkləri ilə aşağıdakı kimi korpuslaşdırıla bilər.

4.1.1. Eyni olanlar

Sözügedən frazeologizmlər həm leksik, həm də semantik dolunumuna görə bir-biri ilə, əsasən, eynidir. Müşahidə edilən fərqliliklər isə sadəcə bəzi fonetik dəyişikliklərin və sinonim sözlərin işlənilməsindən ibarətdir. Məsələn:

Adam olmaq: ‘adam olmak’; *adət görmək* ‘adət görmek’; *adi qalmaq* ‘adı kalmak’; *ağ bayraq qaldırmaq*: ‘beyaz bayrak çekmek, teslim olmak’; *ağıl öyrətmək*: ‘akıl öğretmək’; *ağır gəlmək*: ‘ağır gelmek’; *ağız-burnunu əzişdirmək*: ‘ağzını burnunu dağıtmak’; *ağzında şirə qalub*: ‘tadi damağında kalmak’; *ağzı ilə quş tutmaq*: ‘ağzıyla kuş tutmak’; *anadan (anasından) əmdiyi süd burnundan gəlmək (tökülmək)*: ‘anasından emdiği süt burnundan gelmek’; *alarları dəymək (sərinləşmək, soyumaq)*: ‘aları açılmak’; *atdan düşüb eşşəyə minmək*: ‘attan inip eşege binmek’; *Ayda ildə bir namaz, onu da şeytam qoymaz*: ‘Ayda yılda bir namaz, onu da şeytan komaz’ və s.

4.1.2. Frazeoloji variantlar

Sözügedən frazeologizmlərin semantik quruluşu və funksional qarşılıqları hər iki ədəbi dildə eynidir. Müşahidə edilən ayrılıqlar isə bəzi leksik vahidlərin və morfoloji əlamətlərin fərqli şəkillərdə işlənilməsi ilə ortaya çıxmışdır. Məsələn:

Abi-neysan (abi-leysan) kimi göz yaşı axıtmaq (tökmək): Nisan yağmuru gibi gözyası dökmek’; *abır-həyadan salmaq*: ‘rezil kepaze etmek’; *aci bağırsaq kimi uzanmaq*: ‘yılan hikâyesine dönmek’; *acından qarnı quruldamaq*: ‘(acından) karnı zil çalmak’ *Açaram sandığı, tökərəm pambığı*: ‘Açırtma kutuyu, söyletme kötüyü’; *açıq qapını itələmək*: ‘havanda su dövmek’; *adamin yerə baxanı*: ‘yere bakan yürek yakan’; *addım atmağa qoymamaq*: ‘adım attırmamak’; *adi pisə çıxmaq*: ‘adi

kötüye çıkmak'; *ağır tərpənmək*: ‘ağırдан almak’; *ağız-burnunu turşutmaq*: ‘ağzını burnunu büzmek’; *ağzı aralanmak*: ‘dili çözülmek’; *axına qarşı getmək*: ‘akıntıya karşı kürek çekmek’; *Alaqarğa balasına aşiq olub*: ‘Kirpi yavrusunu kadife tüylüm diye sever//Kuzguna yavrusu anka görünür’; *arabanın dal çarxi*: ‘zurnanın son deliği’; *arı yuvasına çöp soxmaq*: ‘arı kovanına çomak sokmak’; *aşının suyunu vermək*: ‘ağzının payını (ölçüsünü) vermek’ və s.

4.2. Fərqli frazeologizmlər

Hər iki ədəbi dilin söz-ifadə varlığında bir-biri ilə paralel olaraq işlənilən, leksik-grammatik qarşılıqları və variantları olmayan frazeologizmlər də iki qrupda müəyyənləşdirilə bilər:

1. Müqayisə edilən birinci ədəbi dildə hələ işlənilən, ikincinin isə tarixi xarakterli söz varlığında saxlanılan və ya birincidə XX yüzildə meydana çıxan *ədəbi dil səciyyəli frazeologizmlər*;

2. Müqayisə edilən birinci ədəbi dildə, əsasən, şifahi olaraq işlənilən, ikincidə isə həm diskursiv səciyyəli vasitələr, həm də frazeoloji formlaşmaları ilə müşahidə edilən *danişiq dili səciyyəli frazeologizmlər*.

4.2.1. Ədəbi dil səciyyəli frazeologizmlər

Həmin frazeologizmlərə daha çox müqayisə edilən birinci ədəbi dilə dair yazılı mətnlərdə təsadüf edilir və onlar müqayisə edilən birinci ədəbi dildən ikinci ədəbi dilə konseptual səciyyəli dil açıqlamaları ilə çevrilir; məsələn:

Abrına qısilmaq: ‘konuşmaktan kaçınmak, tepkisini göstermək, utancından ağzını açmamak’; *al dilə tutmaq*: ‘kandırmak//tatlı dille kandırmaya çalışmak’; *ana xəttini təşkil etmək*: ‘təməlini oluşturmak’; *bağrını qana döndərmək*: ‘haddinden fazla kederlendirmek, ıstırap vermek, üzmek’ vb.

4.2.2. Danişiq dili səciyyəli frazeologizmlər

Həmin frazeologizmlərin işlənilməsinə daha çox şifahi ədəbiyata dair mətnlərdə və diskursiv xarakterli dil ortamlarında təsadüf edilir. Onlar müqayisə edilən birinci ədəbi dildən ikinci ədəbi dilə diskursiv səciyyəli dil-danişiq vasitələri və idiomatik xarakterli ifadələrlə çevrilir; məsələn:

Adəmdən xatəmə: ‘ezelden ebede, yüz yıllarca’; *Adı it dəftərində (da) yoxdur*: ‘adi sanı bilinmemek’; *Adını tut (çək) qulağını bur*: ‘lafının üstüne gelmek; İyi adam lafinin üstüne gelir; İti an çomağı hazırla//İti an

taşı eilne al’; *Ağ at arpa yemez*: ‘yaşına durumuna uygun olmayan isteklerde bulunmak: Kırkından sonra azanı teneşir paklar’; *ağız əymək*: ‘alay etmek, dalga geçmek//taklit etmek’; *ağzı isti yerdə olmaq//Ağzı isti yerdədir*: ‘durumu iyi olmak’; *Ağzına çullu dovşan yerləşmir (siğışmir)*: ‘atıp tutmak’; *aliğını aşırmaq*: ‘hakkından, üstesinden gelmek’; *altına od qoymaq*: ‘yangına körükle gitmek’; *anasının əmcəyini kəsən*: ‘anاسının gözü’; *Aranda tutdan olmaq, dağda qovutdan//Əli aşından da olmaq, Vəli aşından da*: ‘Diymat’ a pirince giderken evdeki bulgurdan olmak; *Aslanın erkəyi, dışısı olmaz*: ‘Cesur yürekli insanlar, özellikle de cesur bayanlar için kullanılır’; *At gedib, örökəni də aparıb*: ‘gerekli olan diğer şeylerin de kaybolması’ və s.

Yuxarıda sözungedən frazeoloji vahidlərə dair leksikoqrafik açıqlamaları tərtib etdiyimiz “Azərbaycan türkçəsi-Türkiyə türkçəsi frazeoloji lügəti”nin A hərfi ilə başlayan qismində konkret örnəkləri ilə görə bilərsiniz. Bax: Əlavə 6.

Beləliklə, hər iki ədəbi dildə və ümumiyyətlə türk ədəbi dillərində bir-biri ilə eyni və oxşar (variant) olan frazeologizmlər, bizcə, yuxarıda müəyyənləşdirilən araştırma-öyrənilmə kontekstinin prospektiv-adstrat və perspektiv-superstrat aspektlərində öyrənləşdirilir. Çünkü günümüzdə və gələcəkdə Türkiyə və Azərbaycan türkçəlerinin qarşılıqlı bir dil-işlənilmə imkanına sahib olduğu artıq danılmaz bir gerçəklilikdir. İstər ədəbi, istərsə də danışq dili səciyyəli fərqli frazeologizmlər isə sözungedən araştırma-öyrənilmə konteksinin interospektiv-interstrat və retrospektiv-substrat aspektlərində araşdırmağa cəlb olunmalıdır. Bunu, hər şeydən öncə, “Azərbaycanlıq fenomeni” və koqnitiv-konseptual araşdırmanın qlobal aurası tələb edir.

Birinci hissəyə dair yoxlama sualları və tapşırıqlar

1. Kursun hansı ənənəvi və yeni elm sahələri ilə əlaqəsi vardır? Kursun əsas araştırma-öyrənilmə yönüm və yönəmləri hansılardır?
2. Türkoloji və türkoloji dilçilik qavramları nə deməkdir? Türkoloji dilçilik qavramı sözün geniş və dar mənalarında hansı qavrayışları və dilçilik sahələrini ehtiva edir?
3. Türkoloji dilçilikdə indiyə qədər istifadə edilən əsas ənənəvi dilçilik metodları hansılardır? Türk dillərinin öyrənilməsində 1970-ci illərdən başlayaraq hansı yeni linquistik yönümlərdən və yönəmlərdən isti-

fadə olunmaqdadır? Bəs sözügedən kursda türkoloji dilçiliyin mövzuları hansı yeni linqvitistik yönüm və yönəmlərdən istifadə edilərək açıqlanır?

4. Sözügedən kursda hansı dilçilik məsələlərinə sadəcə olaraq toxunulmuşdur? Bəs türkoloji dilçiliyin hansı öməli məsələləri kursda daha ətraflı öyrənilmişdir? Türk dillərində mürəkkəb cümlələrə dair hansı yeni təsnifləndirmə irəli sürülmüşdür?

5. Koqnitiv dilçiliyin əsas elmi-linqvitistik prinsipləri kimi özünü göstərən qavramlaşdırma və kateqoriyalasdırma anlayışları haqqında nə deyə bilərsiniz? Türkoloji dilçilikdə ayrı-ayrı dil səviyyələrinə dair aparılan qavramlaşdırma və kateqoriyalasdırma əsnaları və ya prosesləri necə müəyyənləşdirilə bilər? Koqnitiv dilçilikdə hansı araşdırma-öyrənilmə aspektləri həm sinxronik, həm də diaxronik özəllikləri ilə bilinməkdədir?

6. Dünyanın qavramlar xəritəsi hansı araşdırma görünüşlərinin (projeksiyalarının) və dil təbəqələrinin qarşılıqlı oppozitivliyinə görə öyrənilir?

7. Türkoloji dilçiliyin birinci və ikinci tarixi inkişaf mərhələləri hansı konkret dönenmləri əhatə edir? Sözügedən birinci və ikinci mərhələlər nə üçün müxtəlif dönenmlərə ayrırlar? Həmin dönenmlərdə türk dillərinə dair hansı ümumi və konkret xarakterli dilçilik araşdırmları aparılmışdır?

8. Ərəb dilçilik məktəbi ilə Hind-Avropa dilçilik məktəbi arasındakı başlıca fərq nədən ibarətdir? Həmin dilçilik məktəbləri ənənələrinə görə yazılan türkoloji dilçilik əsərləri bir-birindən başlıca olaraq hansı linqvitistik özəllikləri ilə fərqlənir?

9. Qrammatika qavramı nə deməkdir və ənənəvi olaraq hansı linqvitistik sahələri əhatə edir? Bəs istər ümumi dilçilkə, istərsə də türkoloji dilçilikdə konseptual-funksional qrammatika qavrayışının ortaya çıxmاسını və elmi-linqvitistik baxımdan müəyyənləşdirilməsini bu gün hansı amillər şərtləndirməkdədir?

10. Türkoloji dilçilikdə istər frazeologiya, istərsə də digər dil kateqoriyaları koqnitiv-konseptual dilçiliyin kursda müəyyənləşdirilən sinxronik-diaxronik xarakterli hansı yönüm və yönəmləri ilə araşdırılmaqdadır? Azərbaycan dilində interospektiv yönimdə araşdırılmaqla hansı frazeoloji vahidlər müəyyənləşdirilə bilər?

11. Azərbaycan və türk ədəbi dillərində işlənilən frazeologizmlərin hansı linqvitistik korpusları və onlara görə dəqiq bir şəkildə müəyyənləşdirilə bilən frazeoloji kateqoriyaları vardır? Bunları konkret linqvitistik təsnifləndirmələri və dil örnəkləri ilə açıqlayın?

12. Türk dillərində indiyə qədər felin hansı mənə növlərindən bəhs olunmuşdur? 0R (-ır, -ir, -ur, -ür) və 0T (-ıt, -it, -ut, -üt) morfoloji əlamətləri ilə formallaşan feil şəkillərinin ayrıca bir mənə növü kimi təsrləndirilməsinə türkoloji dilçilikdə nə üçün ehtiyac hiss edilir? Bunu mətndən gətirilən konkret dil örnəkləri ilə açıqlayın.

13. Türkoloji dilçilikdə indiyə qədər felin hansı zamanlarından və xüsusi şəkillərdən bəhs olunmuşdur? Bəs sözügedən kursda felin həm xəbər, həm digər xüsusi və ümumi şəkilləri predikativliyə və modalığa görə müəyyənləşən hansı əlavə feil formaları ilə təsnifləndirilir? Bunları dərs vəsaitində təsvir olunan konkret dil örnəkləri ilə açıqlayın.

14. Türk dillərində mürəkkəb cümlələrin əvvəlki təsnifləndirmələri hansı linqvistik prinsiplərlə aparılmışdır? Türk dillərində mürəkkəb cümlələrin, başqa bir ifadə ilə tabeli mürəkkəb cümlələrin konseptual-struktur modelləşdirilməsi və buna uyğun olaraq da mənə növlərinə görə təsnifləndirilməsi hansı linqvistik yönüm və yönəmlərlə yerinə yetirilmişdir?

15. Bütövlükdə ümumtürk mətninin və ayrılıqda türk dillərinə aid olan müxtəlif mətnlərin mətn dilçiliyi və çağdaş koqnitiv və kompüter-mühəndis linqvistikası baxımından kompleksiv olaraq araşdırılması nə deməkdir? Türkoloji dilçilikdə indiyə qədər həmin sahədə hansı işlər görülmüşdür? Bu araşdırımların türkoloji dilçilikdə hansı perspektivləri ola bilər?

Ədəbiyyat

ABDULLAYEV, Kamal 1999, *Azərbaycan dili sintaksisinin nəzəri problemləri*, Bakı: "Maarif" Nəşriyyatı, 281 s.

ADAMOVİÇ, MILAN 1985, *KONJUGATIONSGESCHICHTE DER TÜRKISCHEN SPRACHE*, Leiden, 337 s.

АХМАТОВ И. Х. 1983, *Структурно-семантические модели простого предложения в современном карачаево-балкарском языке (основные вопросы теории)*, Нальчик: Изд-во "Эльбрус", 355 с.

АХМЕТЯНОВ Р. Г. 1989, *Общая лексика материальной культуры народов Среднего Поволжья*, Москва, 193 с.

Axundov A. A. 1961, *Felin zamanları*, Bakı: ADU, 140 s.

Axundov A. A. 2003, *Dil və ədəbiyyat* (iki cilddə), I cild, Bakı, 658 s.

АНДРЕЕВА С. В. 2004, *Типология конструктивно-синтаксических единиц в русской речи*. –Вопросы языкоznания, No 5, s. 32-44.

АШМАРИНЬ Н. И. 1903, *Опыт исследования чувашского синтаксиса*. I, Казань, 570 с.

AZƏRBAYCAN DİLİNİN İZAHLI LÜĞƏTİ, I cild, 1964, 595 s.; II cild, 1980, 576 s.; III cild, 1983, 554.; IV cild, 1987, 541s., Bakı, “ELM”.

AZIMOV P, BAYLIEV X. 1961, *Türkmen diliniň grammatikası** 15-nji neş. Aşgabat, 156 s.

BANGUOĞLU, Tahsin 1998, *Türkçenin Grameri*, Ankara Üniversitesi, 628 s.

БЕРДАЛИЕВ А. 1989, *Семантико-сигнификативная парадигматика и синтагматические отношения в конструкциях сложноподчиненного предложения узбекского языка*, АДД, Ташкент, 51 s.

BİLGİSAYAR DESTEKLİ DİL BİLİMİ ÇALIŞTAYI BİLDİRİLERİ 2006, 14 Mayıs 2005, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dil Kurumu Yayınları, Ankara, s. 139-158.

BOZŞAHİN, Cem ve ZEYREK, Deniz 2000, *Dilbilgisi, Bilişim ve Bilişsel Bilim*. –Dilbilim Araştırmaları, Boğaziçi Üniversitesi Yayınevi, İstanbul, s. 41-48.

BÖHTLINGK, von Otto 1851, *Über Die Sprache Der Jakuten: Grammatik: Text und Wörterbuch*, S. Petersburg; Rus dilində: *О языке якутов*, 1985, 645 s.

BROCKELMAN, Carl 1954, *Osttürkische grammatic der Islamischen literatur Sprachen Mittelasiens*, Leiden. 429 s.

CAFEROĞLU, Ahmet 1984, *Türk Dili Tarihi*, I-II, 3. Baskı, İstanbul, 242 s.

CAHİT, Hüseyin 2000, *Türkçe Sarf ve Nahiv*. Hazırlayan: Prof. Dr. Leyla Karahan. Ankara, 720 s.

* Yuxarıda göstərilən, Azərbaycan, özbək və türkmən ədəbi dillərindən alınan qaynaqların adları, latin əsaslı əlifbalarında verilmişdir. Digər türk ədəbi dillərindən alınan qaynaqların adları isə “Ortaq türk əlifbasi”nda Prof. Dr. Əhməd Bican Ərcilasunun (1996: 11-34) örnəklərlə tərtib etdiyi bugünkü türk əlifbalarına əsasən yazılmışdır. Araşdırında istifadə olunan E. Erquvanının məqaləsini ingilis dilindən rus dilinə A.V.Dibo, L.Yohansonun məqaləsini isə alman dilindən rus dilinə İ. M. Boquslavski tərcümə etmişdir.

CAVADOV, Abdurrahman 1975, *Azərbaycan dilində söz sırası*. Bakı. “Elm”.

DEMİRÇİZADE, Abdulezel 1972, *Сравнительный метод Махмуда Кашигари*. – Советская тюркология, № 1. с. 33-36.

ДЕМЯНКОВ В. З. 1994, *Когнитивная лингвистика как разновидность интерпретирующего подхода*. – Вопросы Языкоznания, № 4. с. 17-33.

DENY, Jan 1921, *Türk Dili Grameri (Osmanlı lehçesi)*. Çeviren: Ali Ulvi Elöve, İstanbul, Maarif Matbaası, 1941, 1142 s.

ДЫРЕНКОВА Н. П. 1941, *Грамматика шорского языка*. М.-Л. 308 с.

DİVANÜ LÜGAT-İT-TÜRK TERCÜMESİ 1998, Çeviren: Besim Atalay, 4. Baskı, Cilt I, 529 s. Cilt II, 366 s. Cilt III, 452 s. Türk Tarih Kurumu Basımevi, Ankara.

ДМИТРИЕВ Н. К. 1948, *Грамматика башкирского языка*. М.-Л. 276 с.

ДМИТРИЕВ Н. К. 1962, Стой тюркских языков. Изд-во Восточной Литературы, Москва.

ДОБРОВОЛЬСКИЙ Д. О. 1998, *Национально-культурная специфика во фразеологии*. – Вопросы языкоznания, № 6, с. 48-56.

DOĞAN G. 2000, ‘*İltifat olgusuna Bilişsel Bir Yaklaşım*. – Dilbilim Araştırmaları, Boğaziçi Üniversitesi Yayinevi, İstanbul, s. 49-63.

ERCİL��ASUN, Ahmet B. 1996, *Örneklerle Bugünkü Türk Alfabeleri*, T. C. Kültür Bakanlığı Yayınları, 301s.

ERGİN, Muharrem 1972, *Türk Dil Bilgisi*, Minnetoğlu Yayınları, İstanbul, 391 s.

ЭРГУВАНЛЫ Э. 1987, *Нетипичный случай падежного оформления в турецкой каузативной конструкции*. – в сб. Новое в зарубежной лингвистике. XIX, Проблемы современной тюркологии, Москва: Прогресс, с. 299-310.

ERGUUVANLI, Eser Taylan 2002, *The Verb in Turkish*. LINGUISTIK AKTUELL/ LINGUISTICS TODAY, Offprint, s. 1-45.

EMRE, Ahmet Cevat 1949, *Türk Lehçelerinin Mukayeseli Grameri* (İlk Deneme), Birinci Kitap. Fonetik, İstanbul, Bürhaneddin Erenler Matbaası.

ФЁДОРОВА О. В. 2008, *Методика регистрации движений глаз “визуальный мир”, шанс для сближения психолингвистических традиций*. – Вопросы Языкоznания, № 6, с. 98-120.

Грамматика Алтайского языка 1869, Составлена членами Алтайской миссии. Казань, 289 с.

ГУРЕЕВ В. А. 2004, *Языковой эгоцентризм в новых парадигмах знания*. – Вопросы Языкоznания, № 2. с. 57-67.

ГУРЕЕВ В. А. 2005, *Проблема субъективности в когнитивной лингвистике*. – ИЗВЕСТИЯ РАН. СЕРИЯ ЛИТЕРАТУРЫ И ЯЗЫКА, Т. 64, № 1, с. 3-9.

HACIEMİNOĞLU, Nacmettin 1999, *Harezm Türkçesi*, İ.U. Edeb. Fakültesi Yayınları, 189 s.

Häzirki zaman Türkmen dili. Sintaksis 1962, A. M. Gorkiy adındaky Türkmen Dävlet Universiteti, 331 s.

HENGİRMEN, Mehmet 1999, *Yabancılar için Türkçe Dilbilgisi*, Engin Yayınevi, Ankara, 350 s.

HIDIROW M. N. 1959, *Türkmen diliniň taryhündan materiallar*. A. M. Gorkiy adındaky Türkmen Döwlet Uniwersitetiniň ylmy ýızgılary, Vip. XVI.

HÜSEYNZADƏ, Muxtar 1973, *Müasir Azərbaycan dili*. Morfologiya, III, Bakı, "Maarif", 356 s.

ХАНИНА О. В. 2004, *Желание: когнитивно-функциональный портрет*. – Вопросы Языкоznания, № 4, с. 122-155.

Исследования по сравнительной грамматике тюркских языков 1955; 1956; 1961; 1962, Фонетика; Морфология; Лексика; Синтаксис, Изд-во АН СССР. Москва.

JACKENDOFF R. 1984, *Sense and reference in a psychologically based semantics//Talking minds*. Cambridge (Mass.), s. 49-72.

KADRİ, Bergamalı 2002, *Müyessiretü'l-Ulûm*, Hazırlayan: Esra Karabacak, TDK, Ankara.

KARAHAN, Leyla 1995, *Türkçede Söz Dizimi*, Ankara, 167 s.

KAYDAROV, Abdu-Ali Turganbaylı, ORAZOV, Meyirbek 1985, *Türklük Bilgisine Giriş*, Aktaran: Dr. Vahit Türk, İstanbul, 1999, 228 s.

КАЗЫМ-БЕК 1846, *Обшая грамматка турецкого-татарского языка*. Казань, 457 s.

KAZIMOV, Qəzənəfər 2004, *Müasir Azərbaycan dili. Sintaksis*, Bakı, 499 s.

KHUDAZAROV T. M. 2005, *Teach yourself Azeri*, For English students, Baku.

Kitâb-ı Mescî-i Tercümân-ı Türkî ve Acemî ve Mugalî 2000,
Hazırlayan: Prof. Dr. Recep Toparlı, Prof. Dr. Sadi Gögmeli, Doç. Dr.
Nevzat H. Yanık, TDK, Ankara.

КИБРИК А. А. 1994, *Когнитивные исследования по дискурсу*.
–Вопросы Языкоznания, № 5, с. 126-139.

КОНОНОВ А. Н. 1956, *Грамматика современного турецкого литературного языка*, Издательство АН СССР, М. – Л.

КОНОНОВ А. Н. 1982, *История изучения тюркских языков в России. Дооктябрьский период*. Ленинград, “Наука”, 299 с.

KORKMAZ, Zeynep 2003, *Türkiye Türkçesi Grameri (Şekil Bilgisi)*, TDK, Ankara, 1224 s.

КРАВЧЕНКО А. В. 2001, *Когнитивная лингвистика и новая эпистемология (К вопросу об идеальном проекте языкоznания)*. –Известия АН. Серия Литературы и Языка, том 60, № 5, с. 3-12. 88.

КУБРЯКОВА Е. С. 1994, *Начальные этапы становления когнитивизма: лингвистика – психология – когнитивная наука*. – Вопросы Языкоznания, № 4, с. 34-47. 2004,

КУБРЯКОВА Е. С. *Об установках когнитивной науки и актуальных проблемах когнитивной лингвистики*. –Известия АН. Серия Литературы и Языка, том 63, № 3, с. 3-12.

КУРТ О. 2002, *Обучение студентов языкового вуза идиомам турецкого языка на основе когнитивно-культурологического подхода*, АКД, Минск, 18 с.

LES: 1990, *Лингвистический энциклопедический словарь*, Москва, “СОВЕТСКАЯ ЭЦИКЛОПЕДИЯ”, 1990, 683 с.

МАЛОВ С. Е. 1928, *Ибн-Муханна о турецком языке*. – Записки коллеги востоковедов, Т. III, Вып. 2, Ленинград, с. 221-248.

МАСЛОВА Е. С. 2004, *Динамика типологических распределений и стабильность языковых типов*. –Вопросы языкоznания, № 5, с. 3-16.

MEGİSER, Hieronymus 1612, *Institutionum linguae turcicace libri quatuor*, Leipzig, 320 s.

МЕЛИОРАНСКИЙ П. М. 1900, *Араб филолог турецком языке*. СПб.; (1894-1897);

МЕЛИОРАНСКИЙ П. М. *Краткая грамматика казахско-киргизского языка*, Оренбург, 1894, Часть I, С. Петербургъ, 1897, Часть II. 92 с.

MİRZƏZADƏ H. İ. 1990, *Azərbaycan dilinin tarixi qrammatikası*, ADU, 375 s.

МУРЯСОВ Р. З, САМИГУЛЛИНА А. С, ФЕДОРОВА А. Л. 2004, *Опыт анализа оценочного высказывания.* –Вопросы языкоznания, No 5, s. 68-78.

MUSAOĞLU, Mehman 2002, *Türkolojinin Çeşitli Sorunları Üzerine Makaleler-İnceleme*, T. C. Kültür Bakanlığı Yayınları, Ankara, 320 s.

MUSAOĞLU, Mehman 2003, *Türkeçenin İşlevsel Dilbilgisi ve Metin Kompozisyonu*. Dil Dergisi, Sayı:120, s. 22-40.

MUSAOĞLU, Mehman 2006, *Türkçe Aktarma Bilimi ve Dil Bilimsel Boyutları*. Bilgisayar Destekli Dil Bilimi Çalıştayı Bildirileri, 14 Mayıs 2005, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dil Kurumu Yayınları, Ankara, s. 139-158.

MUSAOĞLU, Mehman, HƏSƏNOVA, Vəfa 2006a, *Türkoloji dilçilikdə frazeologiya və frazeologizmlərin kontrastiv- və konfrontativ-müqayisəli təsnifi*. Türkologiya Dərgisi, Beynəlxalq Elmi Jurnal, No 2-4, Aprel- Dekabr, Bakı, s. 29-54.

MUSAOĞLU, Mehman, HƏSƏNOVA Vəva 2006b, *Türkçede Deyimler*. –TÜRKSOY, Türk Dünyası Kültür ve Sanat Dergisi, Sayı 19, Ekim, Ankara, s. 46-53.

MUSAOĞLU, Mehman 2008a, *Türkçede Çatı*. –Prof. Dr. Ahmet Bican Ercilasun Armağanı. Akçağ, Ankara, s. 207-234.

MUSAOĞLU, Mehman 2008b, *Azərbaycan Türkçesinde Fiil Çekimi*. Gazi Türkiyat, Türkük Bilimi Araştırmaları Dergisi, Güz, 3, s.11-29.

MUSAOĞLU, Mehman, KIRİŞÇİOĞLU, Fatih 2008, *Türk Dil Biliminde Görünüş Kategorisinin İncelenmesi Üzerine*. –Türkologiya, No 1-2, 2008, s. 32-54.

НОВОЕ В ЗАРУБЕЖНОЙ ЛИНГВИСТИКЕ 1988, вып. XXIII, когнитивные аспекты языка, Москва, “ПРОГРЕСС”, с. 281-309.

NURMANOV A, MAHMUDOV N, AHMEDOV A. 1992, *Uzbek tilinin mazmuniy sintaksisi*, Toshkent.

Oğuz qrupu türk dillerinin müqayisəli qrammatikası, III, Sintaksis, Azərb. Milli EA Nəsimi adına Dilçilik İnstitutu, Bakı, Slavyan Universiteti, 2002, s. 94-174.

ÖZTOPÇU, Kurtuluş 1994, *Colloquial Azerbaijani. A Mini Course*, Copyrigt, 47 s.

PHILOLOGIAE TURCICAE FUNDAMENTA. TOMUS PRIMUS,
1959, Wiesbaden Bd. I.

ПОКРОВСКАЯ Л. А. 1964, *Грамматка гагаузского языка. Фонетика и морфология*. Москва, Изд-во “Наука”.

RADLOFF, WILHELM 1882, *Vergleichende Grammatik der nördlichen Turksprachen, I. Phonetik der nördlichen Turksprachen*. Leipzig.

RƏHİMOV, Mirzə 1965, *Azərbaycan dilində feil şəkillərinin formallaşması tarixi*, Azərb. SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı: 1965, 267 s.

СЕЛИВЕРСТОВА О. Н. 2002, *Когнитивная семантика на фоне общего развития лингвистической науки*. – Вопросы Языкознания, № 6, с. 12-26.

SEZER, Engin 2002, *Finite inflection in Turkish, The Verb in Turkish*. LINGUISTIK AKTUEL/LINGUISTICS TODAY, s.1-45.

SIZDIKOVA P. 1984, XVIII-XIX ғғ. *Qazaq ädäbi tiliniň tarixi*, Almatı, 246 s.

Сравнительно-историческая грамматика тюркских языков 1984; 1986; 1988; 1997; 2002; 2006, Фонетика; Морфология; Синтаксис; Лексика; Региональные реконструкции, про- и протоязык, Москва “Наука”.

Татарская грамматика 1993, Т. I, 552 с, Т. II 396 с, Т. III, 1992, 488 с, Казань, Татар. Книжное Изд-во.

TEKİN, Talat 1968, A. *Grammar of orkhon turkic*. Indiana University publications. The Hague (Uralic and altaic Series. Vol. 69).

ТЕНИШЕВ Э. Р. 1976, *Строй саларского языка*. Москва “Наука”, 576 с.

Türkmen diliniň grammatisasy 1999, Morfologiya, Aşgabat “Ruh” 601 s.

Türkçe Sözlük, 1, 2, Türk Dil Kurumu, Ankara, 1998, 2523 s.

Türkçe Sözlük, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2005, 2243 s.

UĞURLU, Mustafa 2004, *Türk Lehçeleri Arasında Kelime Eş Değerliği*. Bilig, Sayı 29, s. 30-39.

UZUN, Leyla Subaşı 1995, *Orhon Yazıtlarının Metindilbilimsel Yapısı*, Ankara, 176 s.

UZUN, Nadir Engin 2000, *Ana Çizgileriyle Evrensel Dilbilgisi ve Türkçe*, İstanbul.

ЯЗЫКИ НАРОДОВ СССР 1966, *Тюркские языки*, Москва
“Наука”.

ЯЗЫКИ МИРА 1997, *Тюркские языки*, Издатель. Дом
“Кыргызстан” Бишкек, 542 с.

ВОРКАЧОВ С. Г. 2001, *Концепт счастья: понятийный и
образный компоненты*. –Известия АН. Серия Литературы и Языка,
том 60, № 6, с. 47-58.

ЮХАНСОН Л. 1987, *Определенность и актуальное членение
в турецком языке*. –в сб. Новое в зарубежной лингвистике. XIX,
Проблемы современной тюркологии, Москва: Прогресс, с. 398-425.

II HİSSƏ

MÜRƏKKƏB CÜMLƏ SİNTAKSİSİ

I. MÜRƏKKƏB CÜMLƏNİN KONSEPTUAL-STRUKTUR MODELLƏŞDİRİMƏSİ

Dilçilikdə mürəkkəb cümle sintakası indiyə qədər, əsasən, aşağıdakı araştırma-öyrənilmə aspektləri üzrə tədqiq edilmişdir: struktur-funksional, struktur-semantik və kommunikativ-sintaktik. Son zamanlarda mürəkkəb cümlələrin konseptual-struktur modelinin hazırlanması üzərində də durulmaqdadır. Belə ki, mürəkkəb cümlələrin struktur-semantik təsnifi artıq konseptual-struktur modelləşdirilmə səviyyəsində də aparılmışdır (Musaoğlu 2007: 169).

Mürəkkəb cümlələrin struktur-semantik tipologiyası indiyə qədər yuxarıda ilk adları çəkilən üç aspekt üzrə ənənəvi olaraq öyrənilmişdir. Bu sahədə həm formadan məzmuna, həm də məzmundan formaya doğru istiqamətlərdə mürəkkəb cümlələrə aid müəyyən araşdırmalar aparılmışdır. Bununla belə, indiyə qədərki əksər tədqiqatların ya sırf sinxiron, ya da diaxron yönümlərdə yerinə yetirildiyi də diqqəti çəkir. Daha doğrusu, mürəkkəb cümlələrin öyrənilməsində sinxron-diaxron yönümlü və ya başqa bir deyişlə retrospektiv səciyyəli monoqrafik tədqiqatlar hələlik yox dərəcəsindədir.

Türk dillərinin digər dil-nitq səviyyələrinin retrospektiv aspektidə tədqiqinə də yalnız son onilliklərdə başlanılmışdır (Гарипов 1979; Yusifov 1984). Buna görə də həmin sahədə vahid bir araştırma-öyrənilmə sistemi və ya **özünə məxsus** elmi-tədqiqat üslubu hələlik yoxdur.

Türk dilləri indiyə qədər tarixi-miqayisəli metodla daha çox Orxon-Yenisey yazılarından başlanılaraq günümüzə qədər öyrənilmişdir. Bununla bərabər, ayrı-ayrı tədqiqatlarda ən qədim, yəni ulu-əcdad türk dilinin yazıyaqədərki mərhələsinin bərpasına müəyyən cəhdlər göstərilmişdir. Onun mövcudluğu fonetik, leksik-morfoloji və tarixi-tipoloji dəllillərlə artıq təsdiq edilmişdir (Hacıyev, Vəliyev 1983: 9-49; Алияров 1984: 4-38; Cəlilov 1983: 169-173; Əhmədov 1983: 174-178). Bizcə, türk dillərinin yeni, orta və qədim inkişaf mərhələləri çağdaş sinxron səviyyəsindən başlanaraq öyrənilərsə, o zaman onun Orxon-Yenisey yazılarından önceki ulu layını da bütün parametrləri ilə daha asanlıqla bərpa etmək mümkün olar. Ona görə ki, indiyə qədər türkoloji dilçilikdə bütün

dil səviyyələrinin arxetipləri və buna müvafiq olaraq ulu dil qatı danişq-dialekt sistemi olaraq qiymətləndirilən Orxon-Yenisey yazılarına görə müəyyənləşdirilmişdir. Bunun nəticəsində də türkologiyada Orxon-Yenisey yazılarından başlanan birxətli linqvistik tədqiqat yönümü və türk xalqlarının guya VII-IX yüzillərdən etibarən Ön Asiyaya, eləcə də Qafqaza kütləvi sürətdə yayılması fikri süni surətdə formalasdırılmışdır. Ancaq qədim türk dili öz informasiyavericilik tutumuna görə ayrılıqda mükəmməl bir ədəbi dil örnəyidir. Buna görə də, şübhəsiz ki, özündən öncəki yetişmə-inkişaf mərhələsinə malik olmalı idi. Həmin mərhələ isə qədim hun-türk imperiyası tarixinə söykənən ulu və ya əcdad türk dövründür (Sheka 2009: 125-134).

Bir sözlə, ümumtürk superetnosunun ünsiyyət vasitəsi olan ulu və ya əcdad dilin mövcudluğunu sübut edəcək kifayət qədər başqa tarixi-tipoloji dəlillər də gətirmək mümkündür. Hər şeydən öncə, qədim türk tarix-abidələrinin Sibirin və Altayın əlçatmaz yerlərində qorunmasına görə oraların sərt təbiətinə borculuyuq. Ulu hun-türk qaynaqlarının orallardan, eləcə də Yaxın Şərq və Qafqazdan itirilməsi isə, böyük Çin assimiliyasiyası və ərəb istilası ilə bərabər, günümüzdə dirnaq arasındaki yaxın dostlarımızın və ya qoşularımızın fəaliyyəti ilə də əlaqədardır.

Bu kontekstdə çağdaş türk xalqları üçün ulu yurd və ulu dil anlayışları təkcə Altaya və Sibire görə deyil, bütövlükdə bütün böyük Avrasiya coğrafiyasına və ən qədim insan məskənlərindən biri olan Qafqaza da söykənərək müəyyənləşdirilməlidir. Çünkü eramızın əvvəllərində parçalanmış hun-türk superetnosunun müxtəlif tayfalarının eyniköklü dili hələ islamdan çox-çox öncə Qafqaz regionunda işlənilmişdir. Bu dilin müxtəlif elementlərinin qonşu, lakin qohum olmayan digər olü və diri dillərdə qalması da həmin fikri subut etməkdədir (Məlikov 1983: 128-136). Türk xalqlarının ən qədim epos-folklor yaradıcılığının elementləri ilə yaxından səsləşən, "Manas" və "Alpamış" kimi möhtəşəm tarix-abidələrindən biri də məhz "Kitabi-Dədə Qorqud"dur. Dastan həmin regionda və bu ərazi-dəki göy türk-oğuz hökmranlığı dövründə yaranmışdır. Onun dilində işlənən əksər toponimik adlar da elə həmin regionun tarixi-siyasi coğrafiyasını əhatə etməkdədir.

Türk dillərinin ən qədim ulu-əcdad qatının bütün dil səviyyələrinə görə bərpası məsələsi təkcə türkoloji dilçiliyin deyil, bütövlükdə türklüyü və bununla bağlı olaraq türkoloji elmşunaslığının qarşısında duran ən vacib problemlərdəndir. Bu baxımdan ümumtürk dilinin digər səviyyələri ilə bərabər sintaktik quruluşunun da tarixi-müqayisəli metodla petro-

spektiv yönündə öyrənilməsi çox mühüm əhəmiyyət kəsb etməkdədir. Belə bir araştırma-öyrənilmə istiqaməti həm türk dillərinin “yazıya-qədərki” ulu təsvirinin verilməsinə, həm də onun sonrakı ardıcıl-oxşar inkişaf mərhələrinin sərhədlərinin müəyyənləşdirilməsinə yol açar.

1.1. Struktur-funksional, struktur-semantik və sintaktik-kommunikativ aspektlər

Mürəkkəb cümlələrin tədqiqində ardıcıl linqistik ənənə XIX yüzilin ortalarından başlayaraq Hind-Avropa dilciliyində yaranmışdır. Yuxarıda mürəkkəb cümlə sintaksisinin tədqiqinə dair göstərilən struktur-funksional, struktur-semantik və sintaktik-kommunikativ araştırma-öyrənilmə aspektləri də məhz həmin linqistik ənənə əsasında formallaşmışdır. Türk dillərində isə mürəkkəb cümlə sintaksisi daha çox struktur və funksional aspektlərdə öyrənilmişdir. Əslində isə həmin prinsiplər üzrə aparılmış tədqiqatlar türkoloji dilcilikdə çox zaman bu və ya digər şəkildə bir-birini tamamlamışdır. Buna görə də brincilər araşdırmalarımızın ilk mərhələsində mürəkkəb cümlə sintaksisinin öyrənilməsində ikimərhələli vahid bir struktur-semantik aspekt, ikinci isə başlangıç səviyyəsində müəyyənləşdirilmişdir.

1.1.1. Struktur-funksional aspekt

Mürəkkəb cümlələrin öyrənilməsində sırf struktur araştırma digərlərindən əsas və asılı komponentlərin predikativ mərkəzlərinin morfoloji və sintaktik vasitələrlə formallaşmasına görə seçilmişdir. Bu sintaktik vahidlər başlanğıcda mürəkkəb cümlələrin komponentlərini əlaqələndirən hər cür bağlayıcı vasitələrin quruluşca analitikliyi (mürəkkəbliyi) və sintetikliyinin (sadəliyi) mürmüəyyənləşdirilməsi ilə öyrənilmişdir. Belə ki, müxtəlif bağlayıcı vasitələrə, yəni əsas və asılı komponentlərin predikativ mərkəzlərinin morfoloji-sintaktik ifadəsinə görə mürəkkəb cümlələr türk dillərində iki əsas hissəyə bölünmüştür: analitik və sintetik (Şirəliyev 1953: 29-40; Пощелуевский 1975: 174).

Türkoloji dilcilikdə mürəkkəb cümlələrin analitikliyi və sintetikliyi ilə seçilən üçüncü bir qrupu analitik-sintetik quruluş səviyyəsində müəyyənləşdirilmişdir. Analitik-sintetik quruluşlu mürəkkəb cümlələrdən də müxtəlif türk dilləri materialları əsasında bəhs edilmişdir (Самойлович 1925: 137-141; Гордлевский 1928:110-112; Абдурахманов 1960: 87-89; Закиев 1963: 270; Нартиев 1981: 11-14; Şirəliyev, Mehdiyev: 1981: 388-389).

Sözügedən sintaktik vahidlərin bir hissəsi isə -sa, -sə şəkilçiləşmiş ədatına görə mürəkkəb cümlə sintaksisində “şərt cümləsi və ya dövrü” kimi fərqləndirilmişdir. “Şərt cümləsi və ya şərt dövrü”nın müəyyənləşdirilməsinə A.N.Kononovun (1956: 526-534), N. K. Dmitrievin (1962: 118, 389, 405-409), V.Hatiboğlunun (1972: 148-149), C. Mansuroğlunun (1955: 39-71), H.Edikskunun (1963: 381-384) əsərlərində yer verilmişdir.

Türkoloji dilçilikdə analitik quruluşlu mürəkkəb cümlələr kimi daha çox bağlayıcılı, bağlayıcı sözlü sintaktik vahidlər müəyyənləşdirilmişdir. Burada struktur əlamətlərlə yanaşı, asılı komponentlərin qrammatik-semantik mənalara görə bəzi funksional növləri də bir-birindən fərqləndirilmişdir (Казым-бек 1848: 125, 451-457; Грамматика алтайского языка 1869: 171- 199; Гайдаржи 1978; Пощелуевский 1975: 176, 174; Groenbech 1936: 54).

Sintetik quruluşlu mürəkkəb cümlələrdən bəhs edildikdə bir sıra ismi və feli tərkibli sintaktik vahidlər də nəzərdən keçirilmişdir. Sintetikliyin başlıca əlamətləri olaraq asılı komponent hesab edilən, bəzi hallarda isə həqiqətən asılı komponent olan hissələrin predikativ və yarımpredikativ mərkəzləri feil təsnifləndirilməsi ilə bir-birindən fərqləndirilmişdir. Burada predikativ mərkəzlərin, yəni əsas və asılı komponentlərin arasındakı sintaktik tabeliliyin formalaşması uyğun prinsip olaraq götürülmüş və buna görə bağlayıcı funksiyasında işlənilən sintetik vasitələr müəyyənləşdirilmişdir. Bunlar isə müxtəlif leksik-qrammatik şəkilçilərdən, şəkilçiləşmiş ədatlardan və s. ibarətdir (Казым-бек 1848: 451-457; Самойлович 1925: 100-102; Ашмаринъ 1903: 307; Banguoğlu 1940: 83-92; Демесинова 1974: 135-145; Hamzaev 1962: 102-124).

Mürəkkəb cümlələrin struktur aspektidə araşdırılmasında indiyə qədər sintetik üsuldan daha çox istifadə edilmişdir. Bu da türk dillərində daha M. Kazimbəydən başlayaraq uzun müddət tərkiblərin budaq cümlə hesab edilməsindən, eləcə də polipredikativ vahidlərin bütövlükdə mürəkkəb cümlə sintaksisi bəhsində öyrənilməsindən irəli gəlmişdir.

Polipredikativlik sintaksisdə ayrıca bir üst quruluş kateqoriyası səviyyəsində öyrənilmişdir. Mürəkkəb cümlələr də bu kateqoriyanın bir alt quruluşudur. Göstərilən üst kateqoriya həm tərkibli həm də mürəkkəb sintaktik vahidlərin formal-semantik quruluşuna görə müəyyənləşir. Buraya, hər şeydən önce, bir sıra qoşmalı, feli tərkibli sadə genişlənmiş cümlələr və mürəkkəb cümlələr ayrı-ayrı alt kateqoriyalar səviyyəsində daxildir.

Yuxarıda göstərildiyi kimi, komponentləri sintaktik olaraq tabe-sizlik bağlayıcıları ilə əlaqələnən frazadanböyük konstruksiyalar və ya

mikromətnlər sovet dilçiliyində tabesiz mürəkkəb cümlələr səviyyəsində təsnifləndirilmişdir. Daha doğrusu, bunların uyğun semantik və struktur sərhədləri dilçilikdə mikromətn səviyyəsində dəqiq müəyyənləşdirilməmişdir. Buna görə də sözügedən mikromətnlərin hələlik polipredikativlik kateqoriyasının alt quruluşu səviyyəsində öyrənilməsi təbiidir.

Konstruktiv-sintaktik və semantik-funksional baxımlardan polipredikativ vahidləri birləşdirən ümumi cəhət onlarda çoxmərhələli aktual üzvlənmənin mümkünluğu ilə də şərtlənir. Həmin konstruksiyalarda bir-dən çox situasiya ifadə edilir. Bu baxımdan mürəkkəb cümlələr, qoşmalı və tərkibli sadə genişlənmiş cümlələr polipredikativlik kateqoriyasının iki alt quruluşu olaraq müəyyənləşir. Birincilər **xususi-mürəkkəb** quruluşlu polipredikativ vahidlər olub başqa bir ifadə ilə mürəkkəb cümlələrdən ibarətdir. Burada mürəkkəb cümlə komponentlərinin predikativ mərkəzləri formal-qrammatik cəhətdən predikativliyin bütün əlamətlərini özündə ehtiva edir. Mürəkkəb cümlələri təşkil edən əsas və asılı komponentlərin xəbərləri şəxsə, kəmiyyətə görə dəyişir və fəlin bütün şəkillərdə təsriflənir. Quruluşca **xususi-mürəkkəb olmayan** polipredikativ vahidlər (Скрибник 1988: 518) isə müxtəlif qoşmalı və feli sıfat, feli bağlama və məsədər tərkibli sadə geniş cümlələrdən ibarət olur. Həmin sintaktik vahidlərdə əsas predikativ mərkəzlərdən başqa, yarımcıq predikativlər və onların formallaşdırıldığı yarımpredikativ birləşmələr (Маматов 1990: 10-20), yaxud da ismi “predikatör” lu müəyyən söz qrupları olur. (Bütün bunlarla əlaqədar olaraq, aşağıda polipredikativlik kateqoriyasından daha geniş bəhs ediləcəktir.)

Struktur aspektdə mürəkkəb cümlələrin tədqiqində ən çox mübahisə doğuran ənənəvi məsələ, yuxarıda da göstərildiyi kimi, müxtəlif qoşmalı və tərkibli birləşmələrin mürəkkəb cümlənin budaq cümləsi hesab edilməsi olmuşdur. Bu birləşmələr bir sıra ismi, feli, qoşmalı konstruksiyalardan, eləcə də mütləq feli tərkiblərdən və “ismi predikatorlu” söz qruplarından ibarət olmuşdur (Semahat 1968: 186; Yüce 1973: 88). Həmin mühəsibə, iki əsrdir ki, davam edir (Гаджиева 1973: 16). Bununla belə, türk, eləcə də digər iltisəqi dillərdə qeyri-predikativ və yarımpredikativ konstruksiyalar indi daha qeyd-şərtsiz olaraq budaq cümlə hesab edilmir. Həmin sintaktik vahidlər dilçilik tədqiqatlarında budaq cümlənin analoqu (Гаджиева, Серебренников 1986: 114; Цедендамба 1987: 199, Musayev 1991), potensial budaq cümlələr (Гаджиева, Серебренников 1986: 112, 118), asılı transformlar (Гюлсевина 1991) və s. olaraq da adlandırılır.

Sintaktik konstruksiyaların polipredikativlik dərəcələrinin sözügedən qavram və kateqoriyalasdırma baxımından müəyyənləşdirilməsi dilçilikdə nisbətən yeni bir istiqamətdir. Burada polipredikativlik dərəcəsindən asılı olaraq, birdən artıq predikativ və yarımpredikativ mərkəzləri olan “mürəkkəbləşmiş” sadə geniş cümlələr və bütün mürəkkəb cümlələr birlikdə polipredikativ quruluş kimi tədqiq olunur (Черемисина, Колосова 1987). Doğrudan da, informasiyavericilikdə istər xususi-mürəkkəb quruluşda olmayan polipredikativ vahidlər, istərsə də xususi-mürəkkəb quruluşda olan polipredikativ vahidlər frazadanböyük vahidlərin tərkibində belə eynitipli çoxmərhələli aktual üzvlənməyə məruz qalır. Müq.et.:

(1) – Azərb. Şamxal// anasını gözü yaşlı görüb // evdə// bədbəxt bir hadisə baş verdiyini / zənn etdi (İ. Şixli. Dəli Kür, 1968, s. 28).

$T[(T_1s - R_1v) - (T_2s - R_2v)]$ –asılı hissə – R – əsas hissə.

(2) – Adam da // yixılıb ölürlər.// Bir at // nədir ki // özünü üzürsən (F. Kərimzadə. Xudafərin Körpüsü, 1982, s. 104).

$R[(T_1s - R_1v) - (T_2s - R_2v)]$ – əsas hissə – T – asılı hissə.*

Frazadanböyük konstruksiyanın tərkibindəki “Bir at// nədir ki// özünü üzürsən” xususi-mürəkkəb quruluşlu ikinci polipredikativ vahid mürəkkəb cümlədir. “Şamxal// anasını gözü yaşlı görüb // evdə// bədbəxt bir hadisə baş verdiyini / zənn etdi” xususi-mürəkkəb quruluşda olmayan birinci polipredikativ vahid isə sadə genişlənmiş cümlədir. Hər iki sintaktik vahid yalnız ifadənin formasına görə bir-birindən fərqlənir. İfadənin məzmun planına, yəni **semantik-funksional sahələrin reallaşmasına** görə isə hər iki sintaktik konstruksiya bir-birinə bənzəyir. Daha doğrusu, hər iki polipredikativ vahid səbəb-nəticə əlaqəli linqvistik bir qavrama (qavrayışa) görə ayrı-ayrı konkret sintaktik vahidlər səviyyəsində gerçəkləşmişdir. Bu tip sadə genişlənmiş və mürəkkəb cümlələr digər danışq vəziyyətlərində sinonim konstruksiyalar kimi də biri digərini əvəz edə bilər. Belə bir dil-nitq hadisəsi ənənəvi dilçilikdə indiyə qədər daha çox üslubi-grammatik səviyyədə öyrənilmişdir (Шендельс 1959: 68-81; Гвоздев 1965: 302-307; Abdullayeva 1975).

1970-ci illərdə mətn dilçiliyi ortaya çıxdı. Bundan sonra türkologiyada da tabesiz mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik kon-

* T – tema, R – rema, S – mübtədə, yaxud hər hansı başqa bir substantiv element, v – xəbər. Mötərizədə aktual üzvlənmənin ikinci mərhəlesi göstərilmişdir. /xətt ilə aktual üzvlənmənin birinci, // xətt ilə isə aktual üzvlənmənin ikinci mərhəlesi işarə edilmişdir. Oxşar örnekler aynı bir sıra nömrəsi ilə verilmişdir.

ruksiyaların mikromətnlər səviyyəsində öyrənilməsinin yolu açıldı. Bunuñla da çağdaş dilçilikdə artıq mürəkkəb cümlələrin klassik tabeli mürəkkəb cümlələr (hipotaksis) və tabesiz mürəkkəb cümlələr (parataksis) sistemi olaraq təsnifləndirilməsi lüzumu getdiçə ortadan qalxdı. Konseptual olaraq mürəkkəb cümlənin qavramlaşdırması, sintaktik modellərinə və mənaca növlərinə görə uyğun kateqoriyalasdırması işi isə çağdaş dilçilikdə artıq tabeli mürəkkəb cümlələrə görə aparılmaqdadır. Sadə və mürəkkəb cümlə qarşılışmasının ikinci tərəfində tabeli mürəkkəb cümlələr işqlandırılmaqdadır. Daha doğrusu, artıq sadəcə söz birləşmələri və qrupları, sadə və mürəkkəb cümlələr (tabeli mürəkkəb cümlələr) sintaksisin əsas kateqoriyaları olaraq öyrənilməkdədir (Typev 2002).

Bu kontekstdə tabesiz mürəkkəb cümlələr olaraq təsnifləndirilən sintaktik konstruksiyalar çağdaş dilçilikdə sintaksis və mətn səviyyələri arasındakı bağlığını təşkil edən aralıq bir mərhələ səviyyəsində dəyərləndirilməkdədir. Bunlar cümlə intonasiyalı mikromətn örnəkləridir və aşağıda subordinativ-, koordinativ- və korrelyativ-sintaktik mürəkkəb cümlə modelləri olaraq adlandırdığımız xüsusi-mürəkkəb quruluşlu konstruksiyalardan fərqlidir.

Sözügedən cümlə intonasiyalı mikromətin örnəkləri, xüsusi-mürəkkəb səciyyəli cümlələr kimi eyni bir mövzunu və ya durumu ifadə edə bilsələr də, onlar kimi qapalı deyil, açıq bir sintaktik quruluşa malikdir. Yəni xüsusi-mürəkkəb quruluşlu cümlələr bağlayıcılar və bağlayıcı özəllikli digər qurucu yardımçı morfemləri olan sintaktik vahidlərdir. Tabesiz mürəkkəb cümlələr olaraq adlandırılın sintaktik konstruksiyalar isə cümlə intonasiyalı mikromətn örnəkləridir və özüne məxsus konkret qurucu üzvləri yoxdur. Klassik dilçilikdə tabesizlik bağlayıcıları olaraq adlandırılın bağlayıcı vasitələr isə yalnız onların deyil, sadə geniş cümlələrin və sintaktik bütövlərin də komponentlərini bir-birinə bağlayır.

Sözügedən mikromətn örnəkləri konkret qurucu üzvləri olmayan, kontekstə və diskursa görə diferensiallaşan dil-danışq parçalarıdır. Buna görə də cümlə intonasiyalı həmin mikromətn örnəkləri dil-danışq əlaqələri sistemində sintaksis və mətnlər arasındakı kontekstual bağlılığı əmələ gətirən diskursiv parçalar olaraq müəyyənləşdirilməlidir. Çünkü bunlar monopredikativ və yarımpredikativ quruluşlu sadə cümlələr və xüsusi-mürəkkəb səciyyəli polipredikativ vahidlərlə əsl mətn örnəkləri arasındakı linqvistik qarşılaşmanı “yumşaltmaqdə” və bütövlükdə bunların birindən digərinə keçid rolunu oynamaqdadır. Bu baxımdan ümumtürk dilinin gələcəkdə yazılıcaq bir funksional qrammatikasının əsas başlıq-

lарындан бири “cүмлө интонацијалы синтактикалык бүтөвлөр ве я мікрометнелер” олараq müəyyənləşdirilə bilər.

Bütövlükde ümumtürk dilində sözügedən sintaktik kateqoriyalasdırmanın göstərilən aspektde düzgün aparıldığı tabesiz mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik konstruksiyaların komponentlərinin aktual, yəni semanik üzvlənmisi ilə də təsdiq edilir. Bu baxımdan aşağıda müxtəlif türk dillərindən gətirilən atalar sözləri komponentlərinin semantik-funksional bağlılıqlarına görə sıralanması və ya aktuallaşması diqqəti çəkir. Müq. et:

(3) T = tema, R = rema, S = subyekt və ya mübtəda, O = obyekt və ya tamamlıq, V=xəbər və ya predikat

T + R // T + R və s. = (S = O+V//S=OV; S=OV//S=O+V;
O=S+V//O=SV) – ümumi formul

(3.1.) T(S) R(OV) T(S) R(OV)

Aç ne yemez, // tok ne demez (Türk.)

Ac nə yeməz, // tox nə deməz (Azərb.)

Açlyk näme iýdirmez, //dokluk näme diýdirmez (Türkmen.)

Aç ne cemes, //toq ne demes (Kazak.)

(3. 2.) T (S) R (OV) T (S) R (OV)

Koyun can derdinde, //kasap yağ derdinde (Türk.)

Keçi can hayindadir, //qəssab piy axtarır (Azərb.)

(3. 3.) T(O) R(SV) T(O) R(SV)

Anlayana sivrisinek saz, //anlamayana davul zurna az (Türk.)

Anlayana bircə milçək də sazdır, //anlamayana zurna-qaval da azdır (Azərb.)

Yuxarıdakı sxemdə göstərilən cümlə intonasiyalı mіkrometn örnəklərinin semantik-kommunikativ parçalarına, başqa bir ifadə ilə tema-ya və remaya görə aktuallaşması uyğun bir şəkildə işarətlənmişdir. Daha doğrusu, gətirilən atalar sözləri-mikrometnlərdə // xətdən öncəki kommonent “Tema”, sonrakı isə “Rema” olaraq müəyyənləşdirilir. Tema və Remanı təşkil edən cümlə üzvləri isə klassik adlandırmaları ilə “mübtəda”, “tamamlıq” və “xəbər” olaraq göstərilir. Sözügedən sintaktik konstruksiyalarda gerçəkləşən aktual üzvlənmə yuxarıda gətirilən mürəkkəb cümlələrdəki aktual üzvlənmədən fərqlidir. Birincilərdə Tema və Remaya ayrılma və ya aktual üzvlənmə ikimərhələli, ikincilərdə isə birmərhələli xarakter daşımaqdadır. Çünkü hər hansı bir dil ortamına görə cümlədə və mətndə müəyyənləşdirilə bilən Tema və Rema uyğun cümlə üzvlərindən təşkil olunur. Məhz sözügedən sintaktik və mətnlinqvistik təşəkkül də

semantik-funksional komponentlərinə və ənənəvi qrammatik üzvlərinə görə kateqoriyalasdırılır, cümlə və mətn arasında ayrıca bir linqvistik səviyə olaraq təsnifləndirilir.

Beləliklə, mürəkkəb cümlələrlə cümle intonasiyalı mikromətnlər ayrı-ayrı sintaktik və mətnlinqvistik quruluşlardır. Buna görə də mürəkkəb cümlələrin sinonimliyi əsasən sadə genişlənmiş cümlələrlə gerçəkləşir. Mürəkkəb cümlələrlə xususi-mürəkkəb quruluşda olmayan polipredikativ vahidlərin, yəni “mürəkkəbləşmiş” sadə geniş cümlələrin sinonimliyi iki semantik-sintatik səviyədə müəyənləşir:

- A) Sistem sinonimlik;
- B) Kontekstual sinonimlik.

Hər iki halda sıralanan, yaxud da şaxələnən semantik-funksional məna sahələrinin sintaktik sinonimliyindən söhbət gedir. İstər sinonimik sıralanmada, istərsə də şaxələnən ağacların mənşəsi ilkin mövqedə dayanaların yaxın semantik-funksional anlam sahələrini ifadə etməsi sistem sinonimliyi təşkil edir. İkinci halda isə artıq sonrakıların sinonimliyindən söhbət gedə bilər. Tədqiqatın sonrakı bölmələrində mürəkkəb cümlələrin semantik-funksional sahələrinin sıralanmasından və şaxələnməsindən daha geniş danışılacaqdır.

Göstərilən sintaktik vahidlərin yaxın orta əsrlər, eləcə də ilkin oğuz-türk və qədim türk mənbələrində sinxron-diaxron istiqamətində araşdırılması aşağıdakı nəticəni ortaya çıxartmışdır. Hər iki sintaktik quruluş, yəni sadə “mürəkkəbləşmiş” və xususi-mürəkkəb polipredikativ vahidlər struktur-semantik təşkilinə görə muasir sinxron vəziyyətindəkindən çox az fərqlənir. Müq. et:

Yaxın orta əsrlərin yazılı abidələrində:

1. türk. Bildüm buni ki, başa almış bela gönü'l (K. Paşazade. Yusuf-u Züleyha, s. 57); 2. türkm. ئى، كۈنۈل، مۈجىدە كىم، ئىل سېرىلى-ھۇرمانىن گەلەدۇر* (Baýram han. Saýlanan eserlär, 1970, s. 97); Eý ýaranlar, ýyglamaýýn neýläýin, Yşk meni ýandyryp, ýakyp baradyr (Magtymguly. Saýlanan eserler).

Türk dilinin ümumoğuz qatında:

I. Azərb. Qaçan Qazan evi yağmalansa, halalının əlin alır, dışarı çıxardı (KDQ); türk. Şunlar ki çoktur malları, gör nice oldu halleri (Y.Emre. Şiirleri, 1963, s. 27); 2. Eski Özbek. Algil ögüt mendin, oğul

* Göstərilən örnəkdə əsas hissənin predikativ mərkəzinin ikinci tərəfi ellipsisə uğramışdır.

erdäm milä, Qoyda uluğ bilgä bolub, bilgiñ ula (Maxmud Kaşgariy. Devanu luğot-it turk, 1960, s. 85).

Qədim türk:

Ol ödün maqajt **elig edgü ögli teginig buşsuly körüp** inča tep jarlıqadı... ‘Hökmdar Makayt ağıllı şahzadəni kədərli gördükdə ona danışmağa icazə verdi’ (ДТС, с. 170); kişi emgæk iðsa seňä belgülüг / unütma ol emgäknı bolma ölüm... ‘Əgər bir adam sənə açıq bir şəkildə əziyyət verirsə, sən bu əziyyəti unutma, hissiz-duyğusuz və ölü olma’ (DTS, s. 172).

Hər iki sintaktik quruluş, göründüyü kimi, türk dillərinin bütün inkişaf mərhələlərində və qədim türk dilində bir-biri ilə paralel olaraq işlənilmişdir. Bu da göstərilən struktur-tipoloji modellərin sintaktik arxetiplər olduğunu söyləməyə əsas verir. Deməli, hər hansı bir dilin, yaxud da dil ailəsinin ilkin inkişaf mərhələsindən başlayaraq həm sadə, həm də mürəkkəb cümlə sintaksisi mövcud olmuşdur. Bu kontekstdə sadə, yaxud da “mürəkkəbləşmiş” cümlə quruluşundan mürəkkəb cümlə sisteminin təşəkkül tapması konsepsiyası və onun türk dillərinin sintaksisinə tətbiq olunması fikri isə kökündən yanlışdır. Çünkü bu fikir həyatın bütün sahələrinə aid edilən dialektik materializmin “sadədən mürəkkəbə doğru inkişaf” konsepsiyasına əsaslanmışdır. Bu da dünya təcrübəsində özünü doğrultmadı. Dil sistemində bəlli bir işarəvilik sistemi yarandıqdan sonra dəyişən sintaktik konstruksiyalar və ya quruluş deyil, müəyyən leksik-morfoloji elementlər və bağlayıcı vasitələr ola bilər.

Qədim türk dilində mürəkkəb şərt konstruksiyaları və asılı komponentlərin predikativ mərkəzləri -sa//sar şərt elementi, yaxud da predikativliyin “sıfır” vəziyyəti ilə formallaşan sintaktik vahidlər daha geniş yayılmışdır. Müq. et:

I – qadaşın joq **ersä** jorï tut adaš / adaš edgü **bolsa** bu boldi qadaš... ‘Əgər sənin qohumun yoxdursa, özünə bir dost tap və əgər həmin dost yaxşıdırırsa, onda hesb et ki, o, sənin qohumundur’ (ДТС, с. 401); edi ters **turur** bu aš içkü jegü/**seriklig kişidin jesä...** ‘Yeməyi qəbul etmək çox çətin olur, əgər onu şübhəli bir adamın əlindən alırsansa’ (ДТС, с. 555).

II – kimündə uquş **bolsa** aslı bolur/**qajuda** bilig **bolsa** belgik alur ‘Kimdə ağıl varsa, o, hökmdar olur/Kimdə müdriklik varsa, o, bəylik alır’ (ДТС, с. 409); **nečä er beðüsä** baş ayrış beðür/ **nečä** baş **beðüsä** beðük börk keðür... ‘Kişi nə qədər yüksələrsə, onun qayğıları da o qədər artar/Başı nə qədər böyük şapqa geyinər’ (ДТС, с. 356) .

III – uluy taluj smutri **kim** bulyaq telgæk üküş... ‘Ulu dəniz Samurdur, harada ki dalğalanma böyükdür’ (ДТС, s. 123); boluyluy körür men, jarayu munü/ kiçigliktä taştın aðin joq müni... ‘Mən görürəm ki, o, çalışmaq üçün gəlməlidir/ Az yaşlılıqdan başqa onun bir qüsürü yoxdur (ДТС, s. 112).

Birinci bölgüdə verilmiş cümlelerin hər ikisi mürəkkəb şərt konstruksiyasıdır. Birinci cümlədə normal olaraq budaq cümlə əvvəl, baş cümlə sonra gəlmişdir. İkinci cümlədəki asılı komponentin postpozisiyada işlənməsi isə inversiya hadisəsidir. Deməli, qədim türk dilində də sintaktik sıralanmada simmetrik və asimetrik dil-nitq hadisələri bir-biri ilə paralel olaraq işlənilmişdir.

İkinci bölgüdəki birinci iki sintaktik konstruksiya aydınlaşdırma-subyekt əlaqəli xususi-mürəkkəb polipredikativ quruluşdur, yəni ənənəvi şəkildə adlandırsaq, mübtədə budaq cümləli tabeli mürəkkəb cümlələrdir. Hər iki mürəkkəb cümlənin asılı komponentlərində işlənilən “kimündə”, “qajuda” bağlayıcı sözlərinin əsas hissələrdəki korrelyat-qarşılığı olan ‘o’ əvəzliyi burada fakultativdir. Qədim türk dilindəki həmin sintaktik vahidlərin eyni tipli ümumoguz varyantından başlıca fərqi isə məhz bağlayıcı sözlərin yiyəlik deyil, yerlik halda işlənilməsindən ibarətdir. Komponentləri asılı hissələrdəki ‘neçə’ bağlayıcı sözü ilə əlaqələnən ikinci iki sintaktik vahid isə müqayisə mənalı polipredikativ vahidlərdir.

Üçüncü bölgüdəki birinci konstruksiya atributiv əlaqəli xususi-mürəkkəb polipredikativ vahiddir, yəni ənənəvi dilçilikdəki adı ilə adlandırsaq təyin budaq cümləli tabeli mürəkkəb cümlədir. Burada əsas komponentdə korrelyat funksiyasını “kim” əvəzliyi yerinə yetirir, asılı hissədəki relyat-bağlayıcı söz isə fakultativdir. İkinci konstruksiya isə aydınlaşdırma-obyekt əlaqəli xususi-mürəkkəb polipredikativ vahiddir, yəni ənənəvi dilçilikdəki adı ilə adlandırsaq tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir. Komponentlərindən biri açıq quruluşlu olan mürəkkəb cümlədə təkcə analitik deyil, həm də sintetik bağlayıcı vasitələr işlənilir. Bu da həmin konstruksiyaları çağdaş variantlarından fərqləndirir.

Göründüyü kimi, türk dillərinin həm qədim, həm də orta və yeni inkişaf mərhələlərində mürəkkəb cümlələrin hər iki quruluşunun işlənilməsində elə bir fərqli cəhət müşahidə olunmur. Daha doğrusu, hər hansı bir sadə genişlənmiş və ya tabesiz mürəkkəb cümlə olaraq adlandırılan sintaktik konstruksiyaların bir-birinə və ya mürəkkəb cümləyə çevriləməsi faktı nəzərə çarpmır. Ona görə də həmin sintaktik konstruksiyaların predikativ, yaxud yarımpredikativ komponentlərə bölünməsi dilin bütün inkişaf

mərhələlərində yalnız informasiyavericiliyə görə olub danışq ortamında diferensiallaşdır. Bu isə hər hansı bir “göydəndüşmə” struktur-semantik təkamülü rədd edir. Belə ki, mürəkkəb cümlə sintaksisində asılı hissələr, yəni budaq cümlə əsas kompenentdən, yəni baş cümlədən yalnız qrammatik cəhətdən asılı olur. Həmin konstruksiyaların aktual üzlənməsində isə, yuxarıda göstirilmiş nümunələrdən də görünüyü kimi, asılı hissə (budaq cümlə) daha müstəqil, yəni rema verilən, əsas komponent (baş cümlə) isə tema-məlum olan yerində özünü göstərir. Bununla bərabər, əksinə vəziyyət də istisna olunmur.

Beləliklə, çağdaş türk dilləri diferensiallaşana qədər ümumtrk dilində polipredikativ vahidlərin bütün tipləri, istər “mürəkkəbləşmiş” sadə geniş cümlələr, istərsə də mürəkkəb cümlələr bir-biri ilə paralel olaraq işlənilmişdir. Bunu türkoloji dilçilikdə aparılan son araşdırmalarda mürəkkəb cümlələrin daha protodil səviyyəsində işlənildiyinin göstərilməsi də sübut etməkdədir (Sheka 2009: 127).

Bu da qədim türk dövründən etibarən bir sintaktik qurumun digərindən əmələ gəlməsi fikrini qətiyyətlə ortadan qaldırır. Mürəkkəb cümlələrin sinxron-diaxron aspektə öyrənilməsi bir daha onu təsdiq edir ki, türk dillərinin oğuz-karluk-qıpçaq layı onun şərq qolundan, yəni qırğız-yenisey dil-dialekt sistemindən sintaktik quruluşunun analitikliyi-mürəkkəbliyi ilə seçilir (Mycaeb 1990b: 23). Ona görə ki, qərb qoluna daxil olan dillər ən qədim türk dövründən və ondan çox-çox öncə də Ön Asyanın qədim dilləri ilə bir arealda yerləşmiş və bir-biri ilə linqivistik əlaqədə olmuşdur. İkincilər isə daha çox sintekstik quruluşlu dillərlə temasda inkişaf etmişdir.

Orxon abidələrinin dilində işlənilən mürəkkəb cümlə predikativ mərkəzlərinin qrammatik olaraq “sıfır” vəziyyətindəki ifadəsi və bağlayıcı vasitələrlə işlənilməsi diqqəti çəkir. Bununla bərabər, mürəkkəb cümlələrin şərq qoluna daxil olan eyni dövr yazılı abidələrinin dilindəki uyğun sintaktik konstruksiyalardan müəyyən konstruktiv-qrammatik xarakterli fərqləri də türkoloji dilçilikdə əsaslı müqayisəli-tipoloji linqivistik araşdırımaların aparılmasını tələb edir. Bu tip araşdırımların hələlik aparılmışlığı bir halda, türk dilləri mürəkkəb sintaktik quruluşunun təkamülü haqqındaki mövcud fikir mübahisə doğurur. Həmin fikrə görə, mürəkkəb cümlələr guya bir, yaxud iki sadə cümlənin inkişafı nəticəsində əmələ gelmişdir (Şirəliyev 1953: 35-36). Əsl həqiqətdə isə belə bir mülahizə formal-dialektik məntiqə əsaslanır və *aprior* hökmür, çünkü türk dillərinin illüstrativ-diaxronik faktları ilə təsdiq olunmur.

Sintaktik konstruksiyaların hər birinin həm ayrılıqda, həm də bütövlükdə bir-birini qarşılıqlı əvəz etmə yolu ilə inkişafı isə dil sisteminde formal-paradiqmatik əlamətlərin dəqiqləşməsi, təkmilləşməsi, intensivliyi və s. bağlıdır. Buraya hər hansı bir dövrde ədəbi dillərin inkişafı, normaları, uzusu və ya dil alışqanlığı ilə şərtlənən hər cür analitik və sintetik bağlayıcı vasitələr daxildir. Yəni türk dillərinin inkişaf tarixinin ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığına, yaxud da ictimai-siyasi hadisələrə və ya müftərif xarakterli ideoloji sistemlərə görə müəyyənləşdirilməsi düzgün deyildir.

Ulu türk, orxon-türk, oğuz-türk və çağdaş türk dili mərhələləri ümumtürk dilinin müxtəlif tarixi inkişaf səviyyələridir. Çağdaş oğuz-karluq-qıpçaq apealında müəyyənləşən türkçələr və ya ədəbi dillər və dialektlər vahid bir dil-dialekt sisteminin ayrı-ayrı qollarıdır. Orxon yazısı da zamanına görə inkişaf etmiş ədəbi dil örnəyidir. Bu baxımdan qədim qıpçaq abidəsi S.Sarainin “Gülüstan” poeması, oğuz və uyğur-özbək abidələri “Oğuznamə”, “Məhəbbətnamə” dastanları, yaxud da Y.Əmrə, Məhtimqulu və M.P.Vaqifin şeir dili sintaksisi eyni bir struktur-semantik quruluşa malikdir.

Türkoloji dilçilikdə mürəkkəb cümlələrin struktur-funksional tədqiqi daha çox asılı komponentlərin sintaktik funksiyasına görə aparılmışdır. Asılı komponentlərin funksiyası sadə cümlədəki analoqları olan cümlə üzvlərinə görə müəyyənləşdirilmişdir. Onların mürəkkəb cümlənin əsas komponentlərinin hər hansı bir üzvünə və yaxud ona bütövlükdə aid olduğu göstərilmişdir. Burada mürəkkəb cümlə tərəflərinin mövqeyi, onları əlaqələndirən hər cür bağlayıcı vasitələr qurucu əlamətlər olaraq təsnifləndirilmişdir. Mürəkkəb cümlələrin tabelilik əlaqəsinə görə təsnifləndirilməsində sadə cümlə üzvlərinin sintaktik funksiyasından hərəkət edilmişdir. Mürəkkəb cümlələrin mənaca növləri bütövlükdə sintaktik quruluşa görə deyil, budaq cümlələrin adları ilə öyrənilmişdir. Daha doğrusu, onlar mübtəda budaq cümləsi, xəbər budaq cümləsi, tamamlıq budaq cümləsi, təyin budaq cümləsi, zaman budaq cümləsi, yer budaq cümləsi, səbəb budaq cümləsi və s. olaraq adlandırılmışdır. Həmin tədqiqatlardan bəziləri aşağıda göstərilmişdir (Dəmirçizadə 1948: 24-35; Грунина 1961: 135-163; Гаджиева 1963: 24-47; Гайдаржи 1981). Burada mürəkkəb cümlənin ikinci komponenti kimi özünü göstərən baş cümlə isə sanki unudulmuşdur.

Mürəkkəb cümlələrin bu şəkildə təsnif edilməsi elmi-linqvistik baxımdan heç də məqsədə uyğun deyildir. Ona görə ki, həmin adlar öyrə-

nilən sintaktik konstruksiyaları komponentləri ilə bütövlükdə ehtiva etmir. Mürəkkəb cümlələr, hər şeydən öncə, müstəqil-qapalı və sinxronik-səmantik vahidlərdir. Onlar hər hansı bir mətnə müstəqil olaraq daxil olur. Bu baxımdan mürəkkəb cümlələr həmin tədqiqatlarda parçanın deyil, bütünü adı ilə adlandırılmalıdır. Nəcə ki, 1980-ci illərdən etibarən sözügedən təsnifləndirmə sövq-təbii olaraq düzəldilmiş və mürəkkəb cümlələr Azərbaycan dilçiliyində daha düzgün bir şəkildə addlandırılmışdır. Məsələn:

- Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Zərflik budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Yer budaq cümləli tabeli mürəkkəb cümlələr;
- Kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr və s.

Mürəkkəb cümlələrə həsr olunmuş sonrakı türkoloji tədqiqatlarda isə struktur əlamətlərlə funksional xususiyətlər birlikdə dəyərləndirilmişdir. Belə ki, həmin sintaktik vahidlərin əvvəlkilərlə müqayisədə daha mükəmməl elmi-linqvistik təsviri verilmişdir. Sözügedən tədqiqatlardan bəziləri aşağıdakılardan ibarətdir (Покровская 1964: 69-87; Abdullayev 1974; Баскаков 1984: 154-184; Mycaev 1987: 83-92). Bu gün isə artıq mürəkkəb cümlələrin təsnifləndirilməsində sadəcə ikinci adlandırmadan istifadə olunur (Musaoğlu 2002: 104-174). Nürəkkəb cümlələrin struktur-funksional tədqiqində onların analitik, sintetik, analitik-sintetik və leksik-morfoloji əlaqə üsullarından bəhs olunur. Həmin əlaqə üsullarında müəyyənləşən bütün formal-paradiqmatik əlamətlər aşağıda göstərilən tədqiqat əsərlərində geniş təhlil olunur (Нартыев 1988: 65-136; Mycaev 1986: 60-67; Mycaev: 1987: 77-85; Mycaev 1990a: 59-62).

Bununla bərabər, mürəkkəb cümlələrin struktur, funksional və səmantik əlamətlərinə görə təsnifləndirilməsində başqa bir istiqamət də nəzərə çarır. Bu da ənənəvi dilçilikdə bağlayıcısız mürəkkəb cümlələrin hipotaksis və parataksislə birlikdə ayrıca sintaktik quruluş səviyyəsində müəyyənləşdirilməsindən ibarətdir (Грунина 1961; Mycaev 1987; Закиев 1963: 31; Нартыев 1988: 139-183).

Bağlayıcısız mürəkkəb cümlələr hipotaksis və ya tabeli mürəkkəb cümlələr və parataksis və ya tabesiz mürəkkəb cümlələr səviyyələrində

izah olunmuşdur. Bunlar əslində bağlayıcısı buraxılmış cümleler demekdir. Bağlayıcısız mürəkkəb cümleler olaraq adlandırılan sintaktik konstruksiyaların komponentlərindən hər biri müstəqil struktur-semantik vahid kimi özünü göstərir (Абдуллаев 1984: 26) və açıq sintaktik quruluşda və dil ortamında işlənilir. Buna görə də onları bütövlükdə frazadan böyük konstruksiyalar olaraq qəbul etmək mümkündür (Mycaeb 1990b: 24). Belə bir vəziyyətdə isə “bağlayıcısızlıq”ın sintaktik əlaqələr sistemində xususi bir universal-tipoloji hadisə olmadığı və həmin dil-nitq hadisəsinin işlənilməsinin yalnız “dildə qənaətə olan ümumi meyl”lə (kursiv bizimdir -M. M.) şərtləndiyi müəyyənləşdirilmiş olur.

Deməli, öyrənilən xususi-mürəkkəb polipredikativ vahidlərin bağlayıcılarsız işlənilən sintaktik quruluşları vardır. Onların komponentlərinin əlaqələnməsində nə analitik xarakterli bağlayıcılar, bağlayıcı sözlər, nə də sintektik özəllikli ədatlar, şəkilçiləşmiş morfoloji elementlər və digər bağlayıcı vasitələr işlənir. Bu cür leksik-morfoloji bağlılıq üsulunu “bağlayıcısızlıq” kimi təhlil etmək düzgün deyildir. Ona görə ki, mürəkkəb cümle komponentlərinin belə tabelilik əlaqəsi də xususi-mürəkkəb mahiyət daşıyır; məs.: Azərb. **Əgrək derlər** bir yigid dutsaqmış (KDQ); türk. **Solak Karaca derlerdi** Sultan Baylendin bir kulu var idi (Кононов 1956: 543); türkm. **Babalarımızın edi ölçəp bir biç dien** nakılı şular ýaly zatdan gelip çıxandır (Danışıqdan).

Ifadə planına görə mürəkkəb cümlelerin bu tip tabelilik əlaqəsi komponentlərin predikativ mərkəzlərinin semantik valentliyinə və morfoloji-sintaktik formalaşmasına əsasən müəyyənləşir. Məzmunun ifadəsində isə mürəkkəb cümlelerin həmin tipi polipredikativ vahidlərin digər növlərində olduğu kimi reallasır. Burada da semantik-funksional sahə bir-dən çox hadisə və hərəkət aktına görə diferensiallaşdır. Komponentləri leksik-morfoloji üsulla, yəni heç bir bağlayıcı vasitə işlənilmədən, predikativ mərkəzlərin leksik-sintaktik valentliyinə görə əlaqələnən mürəkkəb cümleler qədim türk dilində də işlənmisdird: məs.: ol qar qamuy qışın inär/aşlıq tarify anının önər ‘Bütün qış qar yağır/ bununla da çörək yetişir’ (ДТС: 63).

Türk dillərinin oğuz-karluq-qıpçaq layında komponentləri ayrı-ayrılıqla analitik və sintetik üsullarla əlaqələnən xususi-mürəkkəb polipredikativ vahidlər analitik-sintetik vasitələrlə formalaşan uyğun sintaktik konstruksiyalara nisbətən daha geniş yayılmışdır. Xüsusi-mürəkkəb polipredikativ vahidlərin komponentləri arasında analitik üsul bağlayıcılar, bağlayıcı-relyat, korrelyat-qarşılıq sözlər, qəlib-əvəzliklər və başqa müx-

təlif leksik-sintaktik vasitələrlə formalasılır. Komponentlərin analitik-sintetik üsulla əlaqələnməsində isə göstərilən bağlayıcı vasitələrdən əlavə, sintetik əlamətlər, əsasən şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti və -mi⁴ şəkilçiləşmiş ədati işlənilir. Sintektik əlaqə üsulunda isə bağlayıcı vasitələrin funksiyasını göstərilən şəkilçiləşmiş morfoloji-sintaktik əlamətlər yerinə yetirir. Müq. et:

I – Azərb. Papirosla da həyətə girmək olmazdı, **çünki** Umud bu vaxtacan nəinki atasının, heç qardaşı Kamranın da yanında damağına papiros qoymamışdı (İ.Məlikzadə. Yaşıl gecə, 1989, c. 132); **Çün hər nə kim** əkersən, **ani** biçərsən axır (İ.Nəsimi. Əsərləri, V, 1985, s. 184); qədim qıpçaq. Ejlə issi edi **kim**, boğazni gurutup, ağızni qinatur edi ‘Elə istiydi ki, boğazı qurumuş, ağızı yanmışdı’ (C. Sarai. Guliştan; Nadjip, 1975, c. 143).

II – Azərb. İndi ay aşiq, bir ağız oxu, əgər xoşuma gəlsə, səni öz evimdə saxlayıb, nə mətləbin var yerinə yetirəcəyəm (Azərbaycan dastanları); türk. ... bir cinmiyim ki, oğlumuzu onlar ziyaret ediyor da benim görmekliğime müsade buyurulmuyor ‘...bir cinmiyəm ki, oğlumuza onlar baş çəkir də mənim görməyimə icazə verilmir’ (R. N. Güntekin. Gizli Ev, 1959, s. 43).

III – qaq. Karşı gelerizmi bir kere, gene lafederiz ‘Əgər qarşılaşsaq, yenə də söhbət edərik’/ Danışıldan/ ; qədim türk. qadaşın joq ersə jorj tut adaş / adaş edgü **bolsa** bu boldi qadaş... ‘Əgər sənin qohumun yoxdursa, özünə bir dost tap və əgər həmin dost yaxşıdırsa, onda hesab et ki, o, sənin qohumundur’ (ΔTC, c. 401).

Gətirilmiş nümunələrdən də görünür ki, xususi-mürəkkəb polipredikativ vahidlərin struktur-funksional tipologiyasının müəyyənləşməsində onların komponentlərini əlaqələndirən bağlayıcı vasitələr ^{*} həllədici deyil, ixtiyari, daha doğrusu, diaxronik-fakultativ xarakter daşıyır. Mürəkkəb cümlələrin yalnız funksional baxımdan öyrənilməsinə, yəni asılı komponentlərin sadə cümlə üzvlərinə görə müəyyənləşdirilməsinə gəldikdə isə, burada bir neçə əsas cəhət nəzərdən qaçırlımıştı:

-Birincisi, budaq cümlə tiplərinən bəzilərinin sadə cümlə sintak-

* Mürəkkəb cümlələrin komponentləri arasındaki “sıfır” vəziyyətli leksik-morfoloji bağlılıq istisna olunmaqla digər sintaktik əlaqə üsullarında –analitik, sintetik, analitik-sintetik – işlənən hər cür bağlayıcı vasitələr nəzərdə tutulur. Ümumiyyətlə, bağlayıcı vasitələrin bu və ya digər intensivliklə işlənilməsi mürəkkəb cümlənin quruluşunu dəyişdirmir, onların normativ-sintaktik tiplərinin müəyyənləşməsinə səbəb olur.


sisində, yəni cümlə üzvləri arasında uyğun analoqları yoxdur.

Məsələn: şərt, güzəşt, nəticə və s. cümlə üzvləri.

-İkincisi, tərəfləri koordinativ tabeliliklə əlaqələnən mürəkkəb cümlələrin hamısı, subordinativ və korrelyativ quruluşlu mürəkkəb cümlələrin isə müəyyən bir hissəsi çoxmənalı sintaktik konstruksiyalardır. Bu da mürəkkəb cümlələrin cümlə üzvlərinə görə ənənəvi təsnifləndirilməsi analogiyasının doğru olmadığını sübut edən faktlardan biri kimi özünü göstərir.

Qeyd olunmalıdır ki, sintaksisin və bütövlükdə dil sisteminin digər səviyyələrində çoxmənalılıq leksik səviyyədəki uyğun dil hadisə-sindən fərqli olaraq başqa cür ifadə edilir. Buna görə də mürəkkəb cümlə sistemində həmin sintaktik konstruksiyaların hər hansı bir elmi-linqvistik təsnifatı verilərkən xüsusi-mürəkkəb tabelilikdəki çoxmənalılığın özünə-məxsusluğu mütləq nəzərə alınmalı və ayrıca olaraq öyrənilməlidir. Deyilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, xüsusi-mürəkkəb polipredikativ vahidlərin tiplərinin müəyyənləşdirilməsində mürəkkəb cümlələrin struktur-funksional aspektdə təsnifi adekvat prinsip kimi özünü göstərə bilmir. Yəni bu, sərf ənənəvi xarakter daşıyır və artıq hər hansı ciddi bir tənqidə də dözmür. Beləliklə, tərəflərin sintaktik əlaqə üsullarına və asılı komponentlərin funksiyasına görə mürəkkəb cümlələrin ənənəvi struktur-funksional təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar^{*} (Sxem №I)

* Aparılmış təsnifat mürəkkəb cümlələrin normativ-sintaktik tiplərinə əsasən müəyyənləşdirilmişdir. Mürəkkəb cümlələrin struktur-funksional aspektdə tədqiqində inдиyə qədər yalnız normativ-sintaktik quruluş öyrənilmişdir. Həmin konstruksiyaların üslubi-sintaktik variantları isə ya bağlayıcısız mürəkkəb cümlə kimi qiymətləndirilmiş, ya da ayrı-ayrı struktur-semantik tiplərə görə düzgün izah edilməmişdir.



Mürəkkəb cümlələrin mövcud təsnifində budaq cümlələrin konkret funksional tipləri ilə komponentlərinin sintaktik əlaqə üssulları vahid bir sistem təşkil edə bilmir. Ona görə ki, mürəkkəb cümlənin komponentlərini bir-birinə bağlayan leksik-morfoloji, sintetik və analitik-sintetik əlaqə üssulları ilə onun mənaca növləri arasında tərs mütənasiblik mövcuddur. Belə bir mütənasibszizlik mürəkkəb cümlə növlərinin ayrı-ayrı cümlə üzvlərinə görə müəyyənləşdirilməsi prinsipinin yetərsizliyi ilə bağlıdır. Bu baxımdan mürəkkəb cümlənin mənaca növlərinin ayrı-ayrlıqda analitik, sintetik və analitik-sintetik əlaqə üssullarına və cümlə üzvlərinə görə öyrənilməsi mürəkkəb cümlə sintaksisinin tədqiqində birinci mərhələni təşkil etmişdir. Bu isə sonrakı mərhələdə mürəkkəb cümlənin həm quruluş modellərinə, həm də mənaca növlərinə görə iyerarxik xarakterli uyğun bir konseptual təsnifləndirməsinin aparılmasını şərtləndirməkdədir.

Məlum olduğu kimi, klassik dilçilikdə ümumi anlayış kateqoriyaları dilin “siqnifikativ”(məna) tərəfində müəyyənləşən semantik-funksional sahələr və müvafiq sintaktik məna əlaqələri ilə bir yerdə müəyyənləşdirilmişdir. Buna bağlı olaraq hər cür konstituent, yəni təyinedici və ya qurucu formal-naradiqmatik vasitələr göstərilmişdir. Birincilər və ikincilər bir yerdə struktur-semantik bütöv kimi başa düşülməlidir*.

Beləliklə, türk dillərində xüsusi-mürəkkəb polipredikativ vahidlərin, yəni mürəkkəb cümlələrin adekvat bir elmi-tipoloji təsnifi yenidən müəyyənləşdirilməlidir. Bunun üçün başqa vasitələrdən, hər şeydən öncə, struktur-semantik aspektdə aparılmış digər tədqiqat prinsiplərindən də istifadə etmək lazımdır.

1.1.2. Struktur-semantik aspekt

Mürəkkəb cümlə sintaksisinin öyrənilməsində sözügedən aspekt Hind-Avropa dillərində XIX yüzilin axırlarından başlayaraq özünü bu və ya digər şəkildə göstərmişdir. Mürəkkəb cümlələrin tədqiqində göstərilən aspekt onların sintaktik quruluşunda təközəkliliyin və ya subordinasiyanın və cütözəkliliyin və ya koordinasiyanın müəyyənləşdirilməsi ilə bağlı olaraq ortaya çıxmışdır.

* Sintaktik semantikada təqiqat obyekti olaraq öyrənilən ifadəçi cümlə və yaxud söyləmdir. Həmin kommunikativ-konstruktiv vahidlərin semantikası real gerçeklikdəki faktları göstərən denotata və yaxud referentə və onlar haqqında hökmü ifadə edən siqnifikata və yaxud predikativ mənaya görə müəyyənləşir. Cümlənin konkret hissələrinə münasibətdə mübtəda (subyekt) adətən daha çox denotata, xəbər (predikat) isə siqnifikata uyğun gəlir.

Mürəkkəb cümlə sintaksisində təküzəklilik baş cümlədə vahid bir qrammatik-semantik tabeliliyə əsaslanan mərkəzin olması ilə fərqləndirilir. Yəni bu tip cümlələrdə asılı komponent əsas hissənin konkret bir üzvünə aid olur: ya onun predaktiv mərkəzinin qəlib-əvəzliklərlə ifadə edilmiş bir üzvünü izah edərək tamamlayır, ya da ondakı hər hansı bir fakultativ üzvü əvəz edir. Türk dillərində mübtəda, xəbər, tamamlıq, təyin və bəzi zərflik budaq cümləli tabeli mürəkkəb cümlələr daha çox təküzəkliliyi ilə seçilir. Cütözəkli mürəkkəb cümlələrdə isə vəziyyət tama-mılə əksinədir. Burada mürəkkəb cümlələri təşkil edən komponentlər kommunikativ-sintaktik baxımdan daha müstəqildirlər: asılı hissə də əsas komponentə bütövlükdə aid olur. Dil sistemində şərt, güzəşt, nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr yalnız cütözəkli quruluşda işlənir. Zaman, səbəb, məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr hər iki sintaktik quruluşda diferensiallaşır. Yerdə qalan mürəkkəb cümlələrin böyük bir hissəsi isə, əsəsən, təküzəkli hesab oluna bilər. Əlbəttə, mürəkkəb korrelyativ konstruksiyalara burada xüsusi yanaşılmalıdır. Məsələ burasındadır ki, ənənəvi dilçilikdə mürəkkəb cümlə sintaksisinin struktur-semantik asnektdə tədqiqi daha çox təküzəkliliyə görə aparılmışdır. Daha doğrusu, korrelyativ konstruksiyalar ya təküzəkli, ya da cütözəkli sintaktik vahidlər, yəni mürəkkəb cümlələr kimi izah olunmuşdur. Ancaq təküzəklilər subordinativ, cütözəklilər koordinativ xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlərdir. Korrelyativ konstruksiyalar isə komponentlərinin qarşılıqlı tabeliliyinə əsəsən müəyyənləşən sintaktik vahidlərdir. Daha doğrusu, birincilərdən və ikincilərdən fərqli bir sintaktik modeldə müəyyənləşən mürəkkəb cümlələrdir. Formal ifadəyə görə də, həmin konstruksiyalar ayrıca bağlayıcı vasitələr sisteminə malikdir. Onların asılı hissəsinə bağlayıcı sözlər (relyat), əsas komponentində isə qarşılıq sözlər (korrel-yat) işlənilir. Tərəflər də “postprepozitiv” mövqelərdə yerləşir.

Mürəkkəb cümlələrin öyrənilməsinin göstərilən aspekti dilin “dərindəki” quruluşunun zaman, yer, səbəb, məqsəd, nəticə, şərt kimi semantik və funksional əlaqələrinin müəyyənləşdirilməsinə bağlıdır. Buraya xüsusi-mürəkkəb polipredikativ vahidlərin formal-paradiqmatik əlamətlərinin göstərilən əlaqələrlə bir yerdə açıqlanması da aiddir.

“Dərindəki” quruluş (глубинная структура), “üzdəki” quruluş (поверхностная структура) anlayışları dilçilik repertuarında 50-ci illər-dən etibarən paralel olaraq işlədilmişdir. Bu terminlər dilçilikdə riyaziyyat metodlarının tətbiq edildiyi “generativ” qrammatika elminin inkişafı ilə

bağlı olaraq yayılmışdır. Sonralar həmin terminlərdən ənənəvi qrammatikada da istifadə edilmişdir.

Birinci anlayışa daha çox dilin mənə tərəfi, ümumi semantik-sintaktik kateqoriyalar daxildir. İkinçiyyə isə sintaktik vahidlərin quruluşunu müəyyənləşdirən formal-paradiqmatik vasitələr aid edilə bilər.

Yuxarıda göstərilən ifadələrdən ancaq məcazi mənada və “işçi terminlər” kimi istifadə etmək olar. Yəni bütövlükdə monopredikativ və polipedikativ konstruksiyaların çoxfunksionallığı və çoxmənalılığı onları şəkilləndirən formal-paradiqmatik vasitələrdən təcrid edilmiş şəkildə öyrənilə bilməz.

Bir sözlə, sadə və mürəkkəb cümlə sintaksisində özünü göstərən polipredikativ vahidlər ayrı-ayrı dil-danişq sahələrində sinonimik sintaktik konstruksiyalar olaraq da işlənilir. Ancaq bu, onların çoxmənalılığının və ya çoxfunksionallığının sintaktik quruluşun “üz qabığı”nı şəkilləndirən formal-paradiqmatik vasitələrdən ayrı təsəvvür edilməsini şərtləndirməz.

Dilçilikdə haqqında danışlan prinsip mürəkkəb cümlələrin öyrənilməsində lap əvvəldən nisbi bağlayıcı sözlərin, yəni işaret və sual əvəzliklərinin sintaktik statusunun müyyənləşdirilməsi ilə bağlı olmuşdur (Корш 1877: 16). Bu da xüsusi-mürəkkəb tabelilikdə nisbi konstruksiyaların ayrıca olaraq öyrənilməsinə müəyyən zəmin yaratmışdır. Sonralar isə struktur-semantik təhlilin köməyi ilə mürəkkəb cümlələr müxtəlif sistemli dillərdə semantik və struktur vasitələrə görə daha dərindən və ətraflı araşdırılmışdır (Потебня 1968: 248-273; Богородицкий 1935: 228-242; Бондаренко 1984: 92).

Semantik-funksional kateqoriyalar dilçilikdə formal-paradiqmatik xarakterli qrammatik əlamətlərin təzahür formalarına görə işıqlandırılmışdır. Mürəkkəb cümlə komponentlərinin arasındaki sintaktik tabeliliyə görə müəyyənləşən struktur-funksional və struktur-semantik aspektlərin bir-birindən fərqli araştırma-öyrənilmə prinsipləri göstərilmişdir. Həmin prinsiplərə görə mürəkkəb cümlələrin müxtəlif mümkün təsnifatları aparılmışdır (Поспелов 1959: 19-27; Карчинская 1966: 185-198; Белошапкова 1967: 108-113; Орлов 1970: 52-63; Гулыга 1965: 91-132).

Türkoloji dilçilikdə mürəkkəb cümlə sintaksisi struktur-semantik aspektidə indiyə qədər çox da geniş öyrənilməmişdir. Mürəkkəb cümlə sintaksisində predikativlik, modallıq, inkar və təsdiq və müxtəlif bağlayıcı vasitələr səviyyəsindəki paradiqmatik formal-struktur əlamətlər və sintaktik mənə, funksiya, omonimlik, çoxmənalılıq, amfiboliya, çoxfunksiya-liqliq kimi semantik-siqnifikativ xüsusiyyətləri türk dilləri materialları əsa-

sında ümmüniləşdirən tədqiqatlar 1980-ci illərdən sonra meydana çıxmışdır (Berdaliev 1989).

Hind-Avropa linqviistik ənənəsindən fərqli olaraq, türk dillərində təközəklilik və cütözəklilik mürəkkəb cümlə sintaktik quruluşunun diaxronik inkişafına, daha doğrusu, onların komponentlərinin predikativ mərkəzlərinin formallaşmasının təkamülünə şamil edilmişdir. Yəni bu və ya digər halda mürəkkəb cümlələrin təkamülünün guya cütözəkliliyin, ya da təközəkliliyin inkişafi ilə bağlı olduğu göstərilmişdir (Abdullayev 1974: 350-411). Ancaq hər hansı bir dilin dil-nitq səviyyəsində formalasdığı lap ilk inkişaf mərhələlərindən etibarən mürəkkəb cümlə komponentləri arasında tabelilik əlaqəsinin həm təközəklilik, həm də cütözəklilik quruluşunda mümkünlüyü danılmazdır.

Mürəkkəb cümlə sintaksisinin indiyə qədərki struktur-semantik aspektde tədqiqinin, şübhəsiz ki, rasional cəhətləri çoxdur. Bununla bərabər, həmin tədqiqat aspektinin qüsurları da yox deyildir. Bunlar, hər şeydən öncə, sözügedən tədqiqat aspektinin subyektivliyi və qeyri-dəqiqliyi ilə əlaqədar olub çoxmənali və nisbi xarakterli xüsusi-mürəkkəb konstruksiyaların müəyyənləşdirilməsində özünü göstərir (Orlov 1970: 54).

Mürəkkəb cümlə sintaksisinin struktur-semantik aspektde öyrənilməsinə aid olan prinsiplərdən türk dilləri üçün daha məqsədəuyğun olanları sintaktik quruluşun təközəkliliyə və cütözəkliliyə görə müəyyənləşdirilməsidir. Belə ki, türk dilləri iltisaqi sistemə malik olduğundan, struktur-semantik aspektin digər prinsipləri, məsələn sintaktik quruluşun açılığı və ya qapalılığı xüsusi-mürəkkəb polipredikativ vahidlərin linqviistik tipologiyasının müəyyənləşdirilməsində invariant kimi özünü göstərə bilmir. Bununla belə, təkcə sintaktik quruluşun təközəkliliyi və cütözəkliliyinə görə də türk dillərində mürəkkəb cümlələrin struktur-tipoloji müxtəlifliyinin tam elmi-linqviistik təsvirini vermək mümkün deyildir. Ona görə ki, subordinativ-çoxmənali^{*} xüsusi-mürəkkəb polipredikativ vahidlərin struktur-semantik təyinində sərhədlər itir, yəni həmin sintaktik konstruksiyalarda ehtiva olunan semantik-funksional məna sahələri sinkretik olaraq işlənilir, təközəklilik və ya cütözəklilik burada invariant, yəni əsas qurucu vasitə kimi özünü göstərə bilmir; məs.: Azərb. Hasar qapısına girmişkən qara polad qlinciyla ənsəsinə **elə** çaldı **ki**, başı top kimi yerə düşdü (KDQ, 1961, s. 110); qaq. Onnar üçü **osoy** biri birine benzermişler,

* Aşağıda mürəkkəb cümlələrin həmin struktur-semantik tipi haqqında geniş bəhs ediləcəkdir.

ani yok nasıl tanımaa... ‘Onlar üçü də bir-birinə elə oxşayırmışlar ki, tanımaq mümkün deyilmiş’ (Danışıqdan); türk. İnsanlar benim güzel olduğumu **okadar** çok tekrarladılar **ki**, ben buna inanmaya başladım ‘İnsanlar mənim gözəl olduğumu o qədər çox təkrarlamağa başladılar ki, mən də buna inanmağa başladım’ (N.Hikmet. Yeşil Elmalar, 1966, s. 39).

Yuxarıda götirilən cümlələrdə bütövlükdə həm tərz, həm də nəticə mənaları vardır. Buna görə də həmin cümlələr çoxmənalı sintaktik konstruksiyalar olaraq qiymətləndirilir.

Struktur-semantik aspektə görə mürəkkəb cümlə sintaksisində bu cür xüsusi-mürəkkəb tabeliliyi qeyri-müəyyən cütözəklilik də adlandırmak olar. Heç də təsadüfi deyildir ki, xususi mürəkkəb polipredikativ vahidlərə dair aşağıda təqdim edilən yeni təsnifatda həmin mürəkkəb cümlələr subordinatif-çoxmənalı sintaktik konstruksiyalar səviyyəsində müəyyənləşdirilir.

Belə ki, burada mürəkkəb cümlə komponentləri nisbi-semantik müstəqilliyə malik olmaqla çoxmərhələli aktual üzvlənməyə məruz qalır və katafopik əvəzlik-zərfərlər biri digərinə bağlanır. (Kataforik leksik-sintaktik vasitələrlə mətnin, yaxud söyləmin sonrakı mənalı hissələrinə işarə olunur.) Yuxarıda göstərilən cümlələrdə sözügedən əvəzlik-zərfərlər “elə, osoy, okadar” sözlərindən ibarətdir. Həmin bağlayıcı vasitələr fakultativ də ola bilər. Ancaq asılı hissə əsas komponemtdəki predikativ mərkəzin zərflik-müqayisə xarakterli həmin kataforik-genişləndirici üzvünə aid olur. Buna görə də göstərilən bağlayıcı vasitələr asılı predikativ vahidin əsas hissəsindəki “siqnalçı”sı yerində özünü göstərir.

Cütözəkli sintaktik vahidlər kimi müyyənləşdirilən konstruksiyalarda isə mürəkkəb cümlələrin əsas və asılı komponentləri semantik baxımdan müstəqildir və ikincilər birincilərə bütövlükdə aid olur. Ona görə də şərt-güzəşt mənalı konstruksiyalar bütövlükdə cütözəkli sintaktik qurluşda müyyənləşir və onları qoşulma ələqəli mürəkkəb cümlələr kimi qruplaşdırmaq lazım gəlir; məs.: qədim kipçaq. Ağır jarı dağı varsa qumlar inci bolsa, tiləncilər ning köri tolmagay ‘Əgər bütün səhraların qumu dönüb inci olsa, onda da yoxsulların gözü doymaz’(C.Capaı. Гулистан; Наджип, 1975, c. 129) ; qədim türk. nečä tildam ersä kişäldi tilig ‘O nə qədər gözəl bir natiq olsa da, onun dilini sanki bağlamışdılar’ (ДТС, c. 310).

Mürəkkəb cümlə sintaksisində cütözəkli-koordinativ xüsusi-mürəkkəb polipredikativ vahidlərin sintaktik quruluşu “sıralanan” çoxmənalılığı görə fərqlənir, yəni həmin sintaktik konstruksiyalarda ya şərt, ya

da güzəşt mə'nalarından biri ilkin (prepozitiv) mövqedə dayanır. Buna görə də aşağıda semantik-funksional məna sahələrinin qarşılıqlı oppozisiyasından, sinkretikliyi və sıralanmasından geniş danişılacaqdır.

Nisbi-korrelyativ sintaktik konstruksiyalar Hind-Avropa dilçiliyi ənənəsində daha çox təkzəkli mürəkkəb cümlələr kimi təhlil olunur (Поспелов 1959: 19-27). Azərbaycan türkçəsində isə onlar cütözəkli sintaktik vahidlər səviyyəsində araşdırılmışdır (Джавадов 1988). Bu da tək-özəklilik və cütözəkliliyi mürəkkəb cümlə quruluşunun təkamülü ilə əlaqələndirməkdən irəli gəlmişdir. Bununla belə, təkcə Azərbaycan türkçəsinə deyil, bütövlükdə digər türk ədəbi dillərinə və dialektlərinə də sadalanan fikirlərdən heç birini şamil etmək olmaz. Ona görə ki, həmin xüsusi-mürəkkəb polipredikativ vahidlər türk dillərində universal bir struktur-tipoloji keyfiyyət kimi qədim mərhələdən işləkdir. Bu tip sintaktik vahidlərin ən əsas səciyyəvi xüsusiyyəti isə komponentlərinin qarşılıqlı tabeliliklə əlaqələnməsindən ibarətdir. Aşağıda gətirilən örnəkdən də bunu görmək mümkündür. məs.: Seni **kim** ayırlar ayırla anı 'Kim sənə hörmət edirsə, sən də ona hörmət et' (ДТС, c. 20).

Komponentlərin qarşılıqlı tabeliliyi ilə və ikiyərli bağlayıcı vasitələrin* (bağlayıcı söz-relyat-asılı hissədə, qarşılıq söz-korrelyat-əsas komponentdə) polipredikativ quruluşdakı düzülüşünə görə fərqlənən korrelyativ konstruksiyalar xüsusi-mürəkkəb tabelilikdə ayrıca bir sistem təşkil edir. Bundan başqa, prepozitiv mövqedə işlənən bağlayıcı sözlər həmin sintaktik vahidlərin əsas formal-paradiqmatik əlaməti kimi özünü göstərir.

Asılı hissəsi əsas komponentin predikativ mərkəzinin tərəflərindən birinə aid olan, onu tamamlayan, yaxud da əvəz edən xüsusi-mürəkkəb polipredikativ vahidlərin struktur-semantik təsnifləndirməsi, yuxarıda da göstərildiyi kimi, təkzəkli hesab edilir. Burada asılı hissənin həm semantik, həm də qrammatik cəhətdən əsas komponentdə bağlılığına baxmayaraq, həmin mürəkkəb cümlələrin aktual üzvlənməsində rema-informatik 'yük', əsasən, birincinin üzərinə düşür. Türk ədəbi dillərində tək-

* Bağlayıcı vasitələr xüsusu-mürəkkəb polipredikativ vahidlərdə işlənilməsinə görə iki yerə ayrılır: biryerli vasitələr qarşılıqsız, ikiyərli isə qarşılıqlı işlənir. Birincilərə bağlayıcılar, qalib-əvəzliklər, şəkilçiləşmiş adatlar və s. daxil edilə bilər. İkiyərli bağlayıcı vasitələri isə, əsasən, korrelyativ konstruksiyalarda özünü göstərir. Bura, hər şeydən önce, bağlayıcı sözlər, korrelyatlar və qarşılıqlı işlənən digər leksik-sintaktik vasitələr aiddir. Burada, bağlayıcı sözlərdən başqa, həmin bağlayıcı vasitələrin, xüsusilə də qarşılıq sözlərin fakultativliyi də istisna olunmur.

özəkli mürəkkəb cümlələrə aydınlaşdırma, atributiv, zaman, səbəb və məqsəd konstruksiyalarının böyük bir hissəsini aid etmək olar; məs.: Azərb. **Bu** yalan irmış **ki**, girməz olduğunu cənnət bağınə (Kişvəri. Əsərləri, 1988, s. 91); türk. O **bir** dilberdir **ki**, yoktur nişanı ‘O bir dilbərdir ki, tayibərabəri yoxdur’ (Y. Emre. Şairleri, 1963, s. 52); qaq. Çıkarer bu gözünün birini **o zaman** kardaşı verer ona biraz tereke ‘Nə zaman ki gözünün birini çıxardar, onda qardaşı ona bir az yemək verər’ (Qaqauz folokloru, 1964, s. 247); Tərk edər **ki**, külli-watan, unudar ol yolu ‘Tərk edər ki, külli-vətən unudar ol yolunu’ (Magtymguly. Saýlanan eserler, 1, 1983, s. 236).

Struktur-semantik aspektə dair deyilənlərə və faktik dil nümunələrinə əsaslanmaqla həmin araşdırma-öyrənilmə yönümü haqqında hələlik aşağıdakı ümumiləşdirmələri aparmaq olar:

-Birincisi, komponentlər arasında sintaktik əlaqənin xarakterindən asılı olaraq, mürəkkəb cümlələr iki hissəyə deyil, üç qrupa bölünməlidir. **Təközəklilər** (subordinativ), **cütözəklilər** (koordinativ) və **nisbi-korrelyativ və ya korrelyativ** konstruksiyalar.

-İkincisi, mürəkkəb cümlələrin müəyyən bir hissəsi istisna olunarsa, böyük bir qrupu çoxmənalı sintaktik vahidlər kimi özünü bürüzə verir.

-Üçüncüüsü, mürəkkəb cümlələrin istər konkret bir mətnə, istərsə də hər hansı bir kontekstdə işlənilməsi bütün hallarda informativ-kommunikativ xarakter daşıyır və müəyyən bir məlumatın bildirilməsinə xidmət edir. Ona görə də mürəkkəb cümlələrin çoxmərhələli aktual üzvlənməsinin ayrıca olaraq öyrənilməsi zəruridir və linqvistik tipologianın qarşısında duran ən aktual problemlərdəndir.

Beləliklə, xüsusi-mürəkkəb polipredikativ vahidlərin mükəməl bir elmi-linqvistik təsvirini vermək, onun struktur-semantik tiplərini müəyyənləşdirmək üçün mürəkkəb cümlə sistemində həm də çoxmənalılığın necə ifadə olunduğunu ayrıca olaraq araşdırmaq lazımdır.

1.1.3. Sintaktik-kommunikativ aspekt

Dilçilikdə aktual üzvlənmədən, daha doğrusu, sintaktik vahidlərin kommunikativ vəzifəsindən və müəyyən informativ hissələrə ayrılmamasından ilk dəfə sadə cümlə səviyyəsində bəhs edilmişdir (Крушельницкая 1956: 55-67; Русская грамматика 1980: 190-203). Bu da təsadüfi deyildir ki, bir dil-nitq hadisəsi kimi aktual üzvlənmənin sadə cümlə səviyyəsində daha asan öyrənilməsi linqivistik ədəbiyyatda xüsusi olaraq qeyd edilmişdir (Золотова 1982: 293). Bununla belə, aktual üzvlənmə mürəkkəb cümlə və mətn səviyyələrində də tədqiqata cəlb edilmişdir

(Шешукова 1972: 69-111; Распопов 1973: 148-186; Страхова 1977: 40-52; Слюсарева 1979: 3-15; Кормановская 1987: 102-110; Крылова, Матвеева 1990: 60-70). О да qeyd olunmalıdır ki, ilk əvvəllər mürəkkəb cümlələrin aktual üzvlənməsi ilə struktur-semantik aspektdə tədqiqi məsələləri dilçilikdə qarışdırılmışdır. Daha doğrusu, burada aktual üzvlənmə adı altında əslində xüsusi-mürəkkəb polipredikativ vahidlərin struktur-semantik tiplərindən bəhs edilmiş və mürəkkəb cümlə komponentləri heç informativ-sintaktik qütblərə də ayrılmamışdır (Распопов 1964: 137-194). Halbuki xüsusi-mürəkkəb polipredikativ vahidlərlə, eləcə də bütövlükdə cümlənin struktur-semantik aspektdə tədqiqi ilə onun aktual üzvlənməsinin öyrənilməsi eyniləşdirilə bilməz. Ona görə ki, əgər birincidə semantik-funksional sahələrə (obyekt, zaman, səbəb, tərz, şərt, və s.) və formal-paradiqmatik əlamətlərə (bağlayıcı vasitələrə, komponentlərin düzülüşü ilə şərtlənən tabeliliyin xarakterinə və s.) görə cümlənin dil sistemindəki struktur-semantik tipologiyası müəyyənləşdirilirsə, ikincidə onun predikativliyə və modallığa əsaslanan kommunikativ yükü və bununla bağlı olaraq ünsiyyətin ümumi arxitoktenikasında yeri və məqamı başa düşülür.

Türkoloji dilçilikdə isə aktual üzvlənmədən əsasən cümlə səviyyəsində bəhs olunmuşdur (Cavadov 1973: 54-59; Амиров 1970: 34-38; Əlizadə 1983: 75-82; Абдуллаев 1983: 68-91; Джанибеков 1992). Yəni aktual üzvlənmə sadə və mürəkkəb cümlələr və ya mətn səviyyələrində daha geniş bir tədqiqata çəlb edilməmişdir. Onun ayrı-ayrı sintaktik quruluşlarındakı milli-özəl təzahürləri isə biri digərindən fərqləndirilməmişdir. Bununla bərabər, türk ədəbi dillerinin sintaksisində aktual üzvlənmənin mürəkkəb cümlə səviyyəsində öyrənilməsinin perspektivli olduğunu da qeyd edilmişdir (Абдуллаев 1983: 90-91). Polipredikativ vahidlərin xüsusi-mürəkkəb quruluşundan danışılanda onların informatik-semantik qütblərə- tema və pemaya bölündüyüünə toxunulmuş və həmin dil-nitq hadisəsinin mətn-söyləmdə reallaşmasına dair konkret nümunələr göstərilmişdir (Мысаев 1987: 79).

Bu kontekstdə yuxarıda sadə və mürəkkəb cümlələrin aktual üzvlənməsinə dair gətirilən konkret örnekler (1; 2; 3, 3.1, 3. 2, 3. 3) ümumtürk dilinin konseptual-funksional qrammatikasının hazırlanmasında sintaktik-kommunikativ səciyyəli araşdırma-öyrənilmə aspektinin nə qədər gərəkli olduğunu göstərir. Aşağıda gətirilən mikromətdə də mətn-linqvistik xarakterli tema-rema üzvlənməsini komponentlərin tema və remaya ayrılmasına görə asanlıqla müşahidə edə bilirik; məsələn:

(4) Ala qarğı//qoruğa da lazım deyil. //Onu// ovlamırsınız, /ona görə də iki yüz il yaşayır (İ. Məlikzadə. Yaşıl gecə).

Göstərilən cumlələr daha böyük bir mətnin bütöv bir hissəsi kimi mikromətn təşkil edir və “vahid kommunikativ məqsəd”(Шешукова 1972: 69) bildirir. Ona görə ki, həmin sintaktik-informatik konstruksiyanın vahid bir tema-pematiq üzvlənməsi mövcuddur. Onu da aşağıdakı kimi formullaşdırmaq olar: T [(T_{1S} - R_{1V}) - (T_{2S} - R_{2V})] - asılı hissə ; R-əsas hissə.

Sözügedən söyləm çoxmərhələli mətnlinquistik səviyyədə aktuallaşmışdır və kiçik bir mikromətndən ibarətdir. Birinci komponent ikinciyə görə tema səviyyəsində özünü göstərir. Beləliklə, konkret bir koordinativ-nəticə quruluşlu xüsusi-mürəkkəb polipredikativ vahidin (Onu ovlamırsınız, ona görə də iki yüz il yaşayır) mətndə işlənməsi özündən əvvəlki cümlə ilə (Ala qarğı qoruğa lazım deyil) şərtlənir. Mətndə cümlələrin bu cür qarşılıqlı əlaqəsi haqqında Vittmeps yazır: “Cümlə hərada oldu, özünə yer tuta bilməz, çünki onunla bağlı olan söyləmin mətnin müəyyən bir yerində gəlməsi zəruridir” (Wittmers 1970: 9).

Azərbaycan türkcəsinə aid olan materiallar əsasında mürəkkəb cümlələrin komponentləri arasında aktual üzvlənməyə görə formalasian “derivativ (şaxəli), tranzitiv (keçidli), kompleativ (əlavəli), komitativ (müşayətli), anneksiv (qoşulmalı), koalitiv (birləşməli)” əlaqə formalarından bəhs edilmişdir (Əlizadə 1981: 70-72). Ancaq onların aktual üzvlənmə ilə nə dərəcədə bağlı olduğu və sadalanan ələqələrə görə hansı qütblərə və necə bölündüyü təsrifləndirilməmişdir. İşlənilən “işçi terminlər”in isə nə kimi anlayışları bildirdiyi illüstrativ dil materialları əsasında lazıminca açıqlanmamışdır.

Mürəkkəb cümlələrin aktual üzvlənməsi sadə cümlədəki uyğun semantik-sintaktik dil-nitq hadisindən iki cəhəti ilə fərqlənir:

-Aktual-informativ vahidlərin mürəkkəb cümlələrdə yerləşməsi həmin konstruksiyaların özünəməxsus xüsusiyyəti olub sözügedən sintaktik vahidlərdə tam predikativ mərkəzin birdən çox olması ilə şərtlənməkdədir.

-Mürəkkəb cümlə komponentləri informativ hissələrə bölünür, çoxmərhələli xarakter daşıyır, ayrı-ayrılıqda tema və remaya ayrılır.

Mürəkkəb cümlə quruluşunda əsas hissə çox vaxt temaya uyğun gəlir. Asılı hissə isə əksər hallarda remaya uyğun gəlsə də, lakin əksinə qütblənmə də istisna edilmir. Bundan başqa, istər əsas, istərsə də asılı komponentlər ayrılıqda mənalı informativ hissələrə, yəni qütblərə bölü-

nür. Elə hallar da da olur ki, mükəkkəb cümlə özü bütövlükdə qütblərə ayrılır: əsas komponentlə asılı tərəfin bir hissəsi, yaxud asılı komponentlə əsas komponentin bir hissəsi, yaxud da əsas komponentlə asılı hissənin hamısı və s. tema və ya rema kimi diferensnallaşır. Mürəkkəb cümlənin özü bütövlükdə mətnin aktuallaşmasında ya tema, ya da rema olur.

Bütün bunlar isə dilin predikativ-sintaktik səviyyələrində, eləcə də onun sintaktik-informatik vahidləri olan frazadanböyük konstruksiyalarında ortaya çıxan aktual üzvlənmənin linqvistik baxımdan ayrıca olaraq qiymətləndirilməsini şərtləndirir. Daha doğrusu, həmin dil-nitq hadisəsinə görə müəyyənləşən monopredikativ, polipredikativ komponentli hər hansı başqa kiçik və ya böyük mətnlərin təsnifinin konkret konstitusiyadan, verilən informasiyadan və kommunikativ məqsəddən asılı olduğunu göstərir.

Mürəkkəb cümlələrin kommunikativ-sintaktik aspektidə öyrənilməsi iyerarxik səciyyəli bir xarakter daşımaqdadır. Belə bir araşdırma-öyrənilmə işi, hər şeydən önce, yuxarıda göstərilən struktur-funksional və struktur-semantik səciyyəli təsnifləndirmələrin sadə cümlə sintaksisindəki tətbiqinə də dayanır. Bu isə bir tərəfdən mono- və polipredikativ konstruksiyalarda, frazadanböyük vahidlərdə, eləcə də bütün mikro- və makromətnlərdə aktual üzvlənmənin nitq fəaliyyəti ilə bağlılığından irəli gəlir. Digər tərəfdən isə müxtəlif sistemli dünya dillərində həmin dil-nitq hadisəsinin universal-tipoloji keyfiyyət kimi hələlik lazımlıca öyrənilməməsi ilə də şərtlənir.

Aktual üzvlənmə dil sistemində, hər şeydən önce, nitq parçalarının intonasiyasına və sıralanmasına görə müəyyənləşər. Burada quruluş (paradiqmatik) sintaksisində başqa, dil-nitq vahidlərinin düzülüş (sintaqmatik) qanuna uyğunluğu da mühüm rol oynayır.

Mürəkkəb cümlələrin aktual üzvlənməsi nitq fəaliyyətində qarşıya qoyulmuş, yəni adresat, adresant və referentin qarşılıqlı əlaqələrində ifadə olunmuş konkret kommunikativ vəzifələrdən asılıdır. Sintaksisdə informativ vahidlərin aktuallaşması üçün əvvəlcədən müəyyənləşdirilmiş, ‘xüsusi’ formal-paradiqmatik əlamətlər də mövcud deyildir. Yəni müəyyən aktualizatorlar söyləmdə mətnin ümumi təşkilindən və konsituasiyadan asılı olaraq özünü bürüzə verir. Beləliklə, mürəkkəb cümlə sintaksisində aktual üzvlənmənin öyrənilməsi mətn dilçiliyinin gələçək daha geniş tədqiqi üçün zəruridir. Ona görə ki, gedışatın ümumi siqnifikativ məzmununu bildirən müxtəlif semantik-funksiohal sahələrin təzahürü nitq kəsiyi kimi frazadanböyük vahidlərin informativliyinə əsaslanır. Bununla da

mətnin linquistikası, sintaksisi, eləcə də onun bütün paradiqmatik təyinediciləri aktual və qrammatik üzvlənmənin vəhdətində təsnif oluna bilər.

Bələliklə, mürəkkəb cümlələr indiyə qədər struktur-funksional və struktur-semantik aspektlərdə öyrənilərkən onların sintaktik-kommunikativ xüsusiyyətləri və mətnin bir komponenti səviyyəsində qapalı bir sintaktik quruluş olaraq işlənilməsi nəzərə alınmamışdır. Buna görə də mürəkkəb cümlələrin ayrı-ayrı tiplərinin, eləcə də onun elmi-linqvistik tipologiyasının müəyyənləşdirilməsində çox zaman semantik-funksional sahələrin oppozisiyasına və sıralanmasına əsaslanılmamışdır. Bunun əvəzinə isə paradiqmatik təyinedicilərə (funksional asılılıq, bağlayıcı vasitələr və s.) istinad edildiyindən ənənəvi dilçiliyin əsas sahələrdən biri olan mürəkkəb cümlə sintaksisində də təhtəlşür təcrübədən irəli gedilməmişdir. Mürəkkəb cümlələrin adekvat elmi-linqvistik təsvirini vermək üçün, hər şeydən öncə, onların dil sistemində sintaqmatik xüsusiyyətlərini, o cümlədən semantik-funksional sahələrin çoxmənalılığına əsaslanan omomodellərini müəyyənləşdirmək lazımdır. Sintaktik omomodellərə görə mürəkkəb cümlələrin struktur-semantik tiplərini müəyyənləşdirərkən xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlərin digər əvvəlki aspektləri ilə bərabər, sintaktik-kommunikativ xüsusiyyətləri də nəzərə alınmalıdır. Bunsuz sintaktik arxitoktenikanın dil-nitq dəyişmələrində müəyyənləşən informasiyavericilik tərəfi kölgədə qalar.

1.2. Polipedikativlik kateqoyiyası və mürəkkəb cümlələrin konseptual-struktur təsnifi

Dilçilik tədqiqatlarından birində polipredikativ vahidlər kimi tərkibində ən azı üç predikativ mərkəzi olan konstruksiyalar müəyyənləşdirilmişdir (Калашникова 1972: 78). Bu, ənənəvi dilçilikdəki mövcud istiqamətdən, yəni frazadan böyük vahidləri və ya mikromətnləri tabesiz mürəkkəb cümlələr kimi qiymətləndirməkdən irəli gəlir. Əslində isə polipredikativ vahidlər iki predikativ mərkəzli olaraq da özünü göstərir. Həmin predikativ mərkəzlərdən hər ikisi tam predikativ və ya biri tam, digəri yarımpredikativ quruluşlu ola bilər.

Hər hansı bir sintaktik konstruksiyada üç və ya daha çox müxtəlif quruluşlu predikativ mərkəz vardırsa, o daha mürəkkəb cümlə yox bir neçə sadə və ya mürəkkəb cümlədən ibarət olan mikromətn kimi qiymətləndirilir. Əlbəttə, komponentləri sintaktik paralellərdən ibarət olan konstruksiyalar bura daxil edilmir. Bununla bərabər, aşağıda gətirilən cümlələr də mikromətnlər kimi səciyyələndirilə bilməz. Çünkü bu cümlələridəki sin-

tatik paralel səciyyəli təkrarlar əslində gətirilən sintaktik konstruksiyaların həmcins üzvləri yerində işlənilir. Məsələn:

1. **Əgər o istəsə də, israr göstərsə də, mən getməyəcəyəm;**

2. Mən getmək istəmirəm, çünki o, **pis adamdır, anasının əmcəyini kəsəndir.**

Yuxarıda göstərilən budaq cümlələr eyni sintaktik quruluşlu predikativ mərkəzlərdən ibarətdir. Buna görə də həmin cümlələr mikromətn deyildir.

Bu konteksdə istər qarışq tipli tabesiz, istərsə də qarışq tipli tabeli mürəkkəb cümlələr kimi adlandırılan sintaktik konstruksiyalar da frazadan böyük vahidlər səviyyəsində dəyərləndirilir. Ona görə ki, həmin frazadan böyük vahidləri və ya mikromətnləri təşkil edən cümlələrin predikativ mərkəzləri müxtəlif sintaktik quruluşlarda diferensiallaşır.

Türkoloji dilçilikdə polipredaktivlik anlayışının izahı və həmin kateqoriyaya aid olan terminlərdən mürəkkəb cümlə sisntaksisinin araşdırılmasında istifadə edilməsi iki baxımdan özünü doğrudur. Bu, bir tərəfdən subordinativ, koordinativ və korrelyativ tabeliliyə görə mürəkkəb cümlələrin yeni bir konseptual-linqvistik təsnifinin aparılmasından və buna bağlı olaraq polipredaktiv vahidlərin struktur-semantik tiplərinin adlandırılması zərurətindən irəli gəlir. Digər tərəfdən isə şərq arealına daxil olan türk dil-dialekt sistemində mürəkkəb cümlələr, eləcə də mürəkkəbləşmiş sadə denis cümlələr indiyə qədər daha çox polipredaktiv vahidlər kimi öyrənilmişdir.

Heç də təsadüfi deyildir ki, həmin dil-dialekt sisteminə daxil olan turkcələrdə ikincilər daha geniş yayılmışdır. Qeyd olunmalıdır ki, haqqında danişilan konstruksiyaların geniş işlənildiyi yakut və čuvaş dillərinin fonetik, morfoloji, leksik xüsusiyyətlər əsasında qədim türk yox, ondan öncəki ulu türk dövrünə aid olduğu güman edilməkdədir (Гюлсевина 1991: 154). Əgər həmin dillərin sintaktik quruluşunu, eləcə də oğuz-qıpçaq (Orxon abidələri) və qıpğız-yenisey (Yenisey abidələri) dilləri kimi yazılı kitabələrinin olmadığını da bura əlavə edilərsə, o halda müəlliflə razılışmaq mümkündür.

1.2.1. Polipredaktiv vahidlər və onların türk ədəbi dillərində işlənilməsi

Polipredaktiv vahidlər digər sintaktik konstruksiyalardan onları təşkil edən əsas və ya asılı npedikativ mərkəzlərin şəxsə, zamana, digər feil şəkillərinə və köməkçi feillərlə də təsriflənməsinə (verbum-finitum'a) görə fərqlənir. Əsas komponentlər xüsusi-mürəkkəb quruluşda baş cümlə,

tərkibli “mürəkkəbləşmiş” konstruksiyalarda isə yuxarıda göstərilən morfoloji təsrifləndirməyə görə tam olaraq müəyyənləşən predikativ mərkəzlərin yerləşdiyi sintaktik qruplardır. Asılı hissə birincilərdə budaq cümlə, ikincilərdə isə mütləq subyekt-mübtədəsi olan təpkiblər, yaxud da “verbum-finitum” səciyyəli təsnifə görə tam olaraq müəyyənləşməyən yarımpredikativ birləşmələrdir. Predikativ mərkəzlər özü isə həm birincilərdə, həm də ikincilərdə subyekt-predikat üzvlənməsinin ya tam, ya da yarımcıq ifadə olunan ayrı-ayrı sintaktik qruplarından ibarətdir. Göstərilən sintaktik üzvlənmə birincilərdə tam, ikincilərdə isə, bir qayda olaraq, yarımcıq olur. Hər hansı bir dilin, yaxud da qohum dillərin sintaktik sistemində polipredikativlik kateqoriyasının müəyyənləşdirilməsi mürəkkəb cümlə temrin-anlayışını və ya linqistik açıqlanmasını istisna etmir. Əksinə onun xüsusi-mürəkkəb olmayan polipredikativ quruluşla və monopredikativ vahidlərlə oppozisiyada geniş öyrənilməsinə yol açır.

Beləliklə, hər hansı bir sinsemantik konstruksiyadakı subyekt-predikat üzvlənməsinin mərkəzləşdiyi ayrı-ayrı predikativ vahidlərin qrammatik ifadəsi feli və ya ismi səciyyəli morfoloji təsnifləndirməyə (verbum-finitim'a) görə ya tam, ya da yarımcıq olur. Bir sözlə, eyni bir sintaktik konstruksiyadakı ikidən çox predikativ vahiddə subyekt-predikat üzvlənməsi tam, yaxud yarımcıq ifadə olunarsa polipredikativ, olunmazsa onda monopredikativ cümlələr və onların birincilərlə oppozisiyası haqqında danışmaq olar.

Hər hansı bir predikativ vahidin yuxarıda göstərilən subyekt-predikat və ya bəlli bir ölçüdə mübtədə-xəbər üzvlənməsinə əsaslanan bir predikativ mərkəzi olur. Ayrı-ayrı predikativ vahidlərdə “mərkəz” in bu və ya digər “tərəf” i ilə sıx bağlı olan digər genişləndirici (determinant) üzvlər də işlənilir. Burada əsas olan fakt odur ki, qrammatik-semantik cəhətdən hər hansı bir predikativ vahiddəki predikativ mərkəz daxil olduğu sintaktik konstruksiyanın digər bir predikativ vahidindəki uyğun mərkəzə nisbətdə müstəqildir.

Predikativ vahidlərdə mübtədə və xəbər bir-biri ilə bütün sintaktik-qrammatik parametrləri ilə tam olaraq üzvlənir. Bu, hər şeydən öncə, xəbərin “verbun-finitum”da işlənilməsi və ya kəmiyyətə, zamana, şəxsə və şəklə görə təsriflənməsi deməkdir. Subyektin isə ya bilavasitə ondakı predikativ mərkəzlə, ya onunla bağlı digər bir “müstəqil” subyekt-mübtəda vasitəsi ilə reallaşması mənasına gəlir. Bu tip predikativ vahidlərin yerləşdiyi sintaktik konstruksiyalar mürəkkəb cümlələr kimi təsnif olunur. Predikativ vahidlərdə subyekt-predikat üzvlənməsi sintaktik-qrammatik

cəhətdən yarımcıq ifadə olunan polipredikativ konstruksiyalarda da predikativ mərkəzlərin bir çox hallarda ayrıca mübtəda-subyekti olur. Bununla belə, həmin sintaktik vahidlərin “verbum-finitum”a görə tam olaraq müəyyənləşən xəbəri olmur. Daha doğrusu, onların predikativ mərkəzləri yerində fəlin məsdər, feli sıfət və feli bağlamalar kimi ikinci bir linqvistik açıqlanması ilə ifadə olunan üzvlər işləniirl. Beləliklə, ister göstərilən mütləq feli tərkibli, isterse də yarımpredikativ birləşməli təksubyektlə konstruksiyalar türkoloji dilçilikdə xüsusi-mürəkkəb quruluşu olmayan polipredikativ vahidlər kimi təsnif oluna bilər.

Ancaq sözügedən sintaktik konstruksiyalar türk ədəbi dillərinin sintaksisində “mürəkkəbləşmiş sadə cümlələr” kimi öyrənilməlidir. Bunu bir tərəfdən həmin dillərin təlim və tədrisindəki 1950-ci illərdən bəri davam edən mövcud linqvistik-pedaqoji ənənə tələb edir. İkinci bir tərəfdən isə Avrasiya coğrafiyasının Şərqində və Qərbində yer alan türk dil-dialekt sistemlərində mürəkkəb cümlələrin və “genişlənmiş” sadə cümlələrin işlənilməsində özünü göstərən intensivlik fərqliliyi nəzərə alınır. Daha doğrusu, polipredikativ vahidlərin işlənilməsində özünü göstərən intensivlik və ya yayılma fərqliliyi mürəkkəb cümlələrin araşdırılmasında və öyrədilməsindəki təlim və tədris ənənəsinin qorunmasını zəruri hala gətirir.

Türkoloji dilçilikdə cümlələr polipredikativlik və polipredikativ vahidlər adları altında türk dillərinin şərq arealına daxil olan dil-dialekt sisteminin materialları əsasında daha geniş öyrənilmişdir. Burada mürəkkəb cümlələr xüsusi-mürəkkəb, “genişlənmiş” sadə cümlələr isə xüsusi-mürəkkəb tərkibdə olmayan sintaktik quruluşlar olaraq təsnif edilmişdir (Ефремов 1983:165-169; Боргоякова 1984: 125-137; Черемисина, Колосова 1987: 80-96; Черемисина, Скрибник 1988: 5-20; Шамина 1987). Digər iltisaqi sistemli dillərdə də xüsusi-mürəkkəb quruluşda olmayan konstruksiyalar çox zaman sintetik tip, xüsusi-mürəkkəb quruluşda olanlar isə analitik, analitik-sintetik tiplər kimi fərqləndirilmişdir (Скрибник 1988; Бродская 1988). Bununla bərabər, polipredikativliyə dair tədqiqatlarda çoxsubyektlə və yarımpredikativ birləşməli polipredikativ vahidlərin bütövlükdə, yaxud da qismən mürəkkəb cümlə kimi təsnif edilməsi (Черемисина, Колосова 1987: 9; Скрибник 1988: 11) yenə də mübahisə doğurur. Yəni bu, əslində ənənəvi dilçilikdəki “mübtədası, yaxud da subyekti olan tərkiblərin budaq cümlə olması” haqqındaki fikri təsdiqləyir. Bir sözlə, polipredikativlik və polipredikativ vahidlər haqqında

deyilənlərdən mürəkkəb cümləyə aid olanları daha məqbul prinsiplər kimi qəbul etmək olar.

Bu kontekstdə xüsusi-mürəkkəb quruluşlu olmayan polipredikativ vahidlərə daxil edilən mütləq feli tərkibli, subyektsiz yarımpredikativ, qoşmalı konstruksiyaların və digər “mürəkkəbləşmiş” sadə geniş cümlələrin hər hansı bir təsnifi isə hələlik mübahisə doğurur. Bundan başqa, tabesiz mürəkkəb cümlə olaraq adlandırılan frazadan böyük vahidlərin sintaktik ststusu da polipredikativliyə görə hələlik dəqiq müəyyənləşdirilməmişdir.

Bütün deyilənlərlə yanaşı, çağdaş nəzəri linqvistikada dil sistemininin struktur-semantik modelləşdirilməsi ilə əlaqədar meydana gələn polipredikativlik anlayışı və onun araşdırma-öyənilmə meyarları elmi-linqvistik terminologiyaya artıq çox möhkəm daxil olmuşdur (Mamatov 1990: 25). Buna görə də ondan istifadə edilərək predikativ sintaksis həm cümlə, həm də mətn səviyyələrində daha ətraflı öyrənilməlidir. Belə ki, türk dillərində monopredikativ konstruksiyalardakı sintaktik qanunauyğunluqlar əsasında sadə “genişlənmiş” və mürəkkəb cümlələrlə mikromətnlərin sərhədləri dəqiq müəyyənləşdirilməlidir. Sadə və mürəkkəb cümlələrin qurılaraq mətnləşməsi, yəni parselyatikləşmə hadisəsinin öyrənilməsində də polipredikativlik kateqoriyasının prinsiplərindən istifadə olunmalıdır. Bütün bunlardan sonraki bölüm də mətndən və ümumtürk mətninin qurulmasında mürəkkəb cümlə sintaksisinin oynadığı roldan danışılarkən daha geniş bəhs olunacaqdır.

1.2.2. Polipredikativ vahidlərin konseptual-struktur modelləşdirilməsi

Sintaksisdə polipedikativliyin xüsusi bir **quruluş-kateqoriya** səviyyəsində müəyyənləşdirilməsi ehtiyacı əslində sadə və mürəkkəb cümlələrin adekvat təsnifinin aparılmasındakı çətinliklərdən irəli gəlmişdir. Belə ki, istər stpuktur-funksional, istərsə də ənənəvi struktur-semantik aspektlərdə mürəkkəb cümlələrin **omonimik-semantik özəllikləri** və **buna uyğun sintaktik modelləri** nəinki göstərilməmiş, hətta omonimliklə çox-mənalılıq bir çox hallarda qarışdırılmışdır. Buna görə də mürəkkəb cümlələrin omomodellərə əsaslanan **struktur-sematik tipləri** indiyə qədər müəyyənləşdirilməmişdir.

Ayrı-ayrı mürəkkəb cümlələr sintaktik-diskursiv kontekstdə ümumi semantikasına görə birdən çox konseptual səciyyəli mənaya malik ola bilirlər. Məsələn, şərt-zaman, şərt-güzəşt və s. konkret mürəkkəb cümlə

növləri kimi. Bunları mürəkkəb cümlə sintaksisində sintaktik çoxmənəlilik hadisəsi olaraq da adlandıra bilərik. Bu barədə kitabın sonrakı bölmələrində daha geniş və örnklərə görə ətraflı danışılacaqdır. Bundan öncə, mürəkkəb cümlənin komponentlərinin eyni bir tabelilik əlaqəsi və buna uyğun bağlayıcı vasitələri ilə qurulan ayrı-ayrı sintaktik quruluşlarında müxtəlif və eyni saciyyəli mürəkkəb cümlə növləri sıralanmasını göstərmək istəyirik. *Biz burada mürəkkəb cümlənin sintaktik əlaqənin xarakterinə görə müəyyynləşən quruluşlarını omomodellər, həmin omomodellərdə sıralanan konseptual-funksional sahələri isə onun mənaca növləri olaraq təsnifləndiririk.*


Yuxarıda da göstərildiyi kimi, komponentlərin sintaktik-semantik tabeliliyinə və bunlara uyğun konstituent, yəni qurucu bağlayıcı vasitələrə görə mürəkkəb cümlənin subordinativ-sintaktik, koordinativ-sintaktik və korrelyativ-sintaktik saciyyəli omonimik modelləri qurulur. Beləliklə də xüsusi-mürəkkəb polipredikativ vahidlərin 23 konseptual-struktur tipi və ya konkret olaraq mürəkkəb cümlənin mənaca növləri həmin omomodellərdə konseptual-funksional sahələrə əsasən müəyyənləşir. Bunlar aşağıdakılardan ibarətdir:

- 1) subordinativ-subyekt;
- 2) subordinativ-obyekt;
- 3) subordinativ-qapalı-obyekt;
- 4) subordinativ-təyinətmə;
- 5) subordinativ-zaman;
- 6) subordinativ-səbəb;
- 7) subordinativ-məqsəd;
- 8) subordinativ-tərz bildirmə;
- 9) subordinativ-dərəcə;
- 10) subordinativ-müqayisə və ya -gərəkdirmə;
- 11) koordinativ-zaman;
- 12) koordinativ-səbəb;
- 13) koordinativ-məqsəd;
- 14) koordinativ-nəticə;
- 15) koordinativ-şərt;
- 16) koordinativ-güzəşt və ya -müqyisəli-güzəşt;
- 17) korrelyativ-subyekt;
- 18) koppelyativ-obyekt;
- 19) korrelyativ-təyinətmə;
- 20) korrelyativ-saman;

- 21) korrelyativ-yer və -yer-məkan;
- 22) korrelyativ-müqayisə və ya -gərəkdirmə;
- 23) korrelyativ-kəmiyyət bildirmə.

1.2.2.1. Mürəkkəb cümlənin konseptual-struktur modeli

Mürəkkəb cümlənin komponentləri arasındakı sintaktik tabelilik əlaqələri, yuxarıda da göstərildiyi kimi, bütövlükdə subordinativ-, koordinativ- və korrelyativ-sintaktik omomodellər çərçivələrində müəyyənləşdirilir. Ayrılıqla isə ümumtürk dili sintaksisinə məxsus ən üst predikativlik dərəcələri ilə gerçəkləşən konseptual-funksional sahələr həmin omomodellərdə mürəkkəb cümlələrin ayrı-ayrı konkret mənaca növləri kimi kateqoriyalasdırılır. Mürəkkəb cümlələrin konseptual-struktur modeli dünyanın dil xəritəsinin “semantik tablosu”nda yer alan konseptual-funksional sahələrin dərk olunması proseslərinə görə qurulur. *Subyekt-obyekt, zaman-məkan, səbab-nəticə, səbab-məqsəd, şərt-qarşılaşdırma, tərz-müqayisə, yer-məkan* və s. konseptual-funksional sahələri sözügedən dərk etmə kontekstini təşkil edən başlıca semantik kateqoriyalardır. Aşağıdakı sxemdə bütün bunlar daha əyani şəkildə göstərilmişdir. (Sxem № 2).



Xüsusi-mürəkkəb polipredikativ vahidlərin göstərilən konseptual-struktur növlərinin bir sıra quruluşları dil-nitq sistemində üslubi-sintaktik variantlar kimi işlənir*. Üslubi-sintaktik variantlar səviyyəsində özünü göstərən xüsusi-mürəkkəb polipredikativ vahidlər yazılı və sıfahi nitq prosesində informasiyavericiliyin xarakterindən asılı olaraq komponentlərin yerləşməsinə, yəni formanın ifadəsinə görə uyğun normativ analoq-konstruksiyalardan fərqlənir. Burada komponentlərin yerdəyişməsi inverziya hadisəsindən fərqli olaraq daimidir və dil-nitq faktı səviyyəsindədir.

Dil-nitq dəyişmələri prosesində üslubi-sintaktik variantların işlənilməsi ünsiyyətin arxitektonikasının səciyyəvi cəhətlərindəndir. Dil sisteminde isə onlar informasiyavericiliyi reallaşdırın başlıca aktlarda - cümlə və mikromətnlərdə verilən biliyi və ya məlumatı aktuallaşdırmağa xidmət edən qrammatik-üslubi vasitələrdən biri kimi işlənilir.

Xüsusi-mürəkkəb polipredikativ vahidlərin üslubi-sintaktik variantları ilkin oğuz-türk layında (X-XIV yüzillər) özünü göstərir və çağdaş Azərbaycan türkcəsində daha geniş yayılmışdır. Lakin mürəkkəb cümlə quruluşlarının üslubi-sintaktik variantlarının qədim türk dilində də işlənilməsi istisna olunmur. Əksinə, qədim türk dilində üslubi-sintaktik variantlar səviyyəsində özünü göstərən bəzi konstruksiyalar türk dillərinin sonrakı inkişaf mərhələlərində normativ-sintaktik vahidlər səviyyəsində müəyyənləşir. Deməli, mürəkkəb cümlə sintaksisində üslubi-sintaktik variantların formallaşması ədəbi dil ənənələrinin möhkəmlənməsi, onun funksional üslublarının sabitləşməsi və “norma-uzus-variant” sisteminin bütövlükdə müəyyənləşməsi ilə şərtlənir. Mürəkkəb cümlə üslubi-sintaktik variantlarının müxtəlif türk ədəbi dillərində fərqli polipredikativ vahidlərlə işlənilməsi isə daha çox hər hansı bir dilin sintaktik quruluşu, eləcə də aid olduğu arxetipika ilə bağlıdır.

Bu baxımdan hər hansı bir üslubu-sintaktik variantın mürəkkəb cümlə sisteminde uyğun normativ analoq-konstruksiyası vardır. Həmin ilkin xüsusi-mürəkkəb polipredikativ vahidlərin əksəriyyəti oğuz-qıpçaq dil-dialekt sisteminə daxil olan türkçələrin çoxunda işlək olduğundan, mürəkkəb cümlələri ümumtürk səciyyəli struktur-semantik konstruksiyalar kimi xarakterizə etmək olar.

Türkoloji dilçilikdə qarşıda duran aktual məsələlərdən biri sadə və

* Asağıda xüsusi-mürəkkəb polipredikativ vahidlərin konseptual-struktur tiplərinin üslubi-sintaktik variantlarından yeri göldikcə danışılacaqdır.

mürəkkəb cümlələrin konseptual-struktur modelləri əsasında sintaktik arxetiplik məsələsinin qoyulması və ən qədim türk dilində mürəkkəb cümlə sintaksisi quruluşunun müəyyənləşdirilməsidir. Qədim türk yazıları türk xalqlarının daşlar üzərinə həkk olunmuş böyük tarixi olmaqla bərabər, həm də onların ədəbi-bədii sənət nümunələridir. Bu gün çağdaş türk ədəbi dillərində işlənilən xüsusi-mürəkkəb polipredikativ vahidlərin əksəriyyəti həmin abidələrin dilində də işlək olmuşdur. Bu isə dil sisteminin digər səviyyələri ilə bərabər istər pro-, istərsə də prototürkdə sadə və mürəkkəb cümlə sintaksisi və onun əsasında formallaşan əski türk mətni rekonstruksiyasının müəyyənləşdirilməsinin vacibliyini mənasına gelir.

Qədim türk, xüsusilə də orxon-oğuz yazılarında mürəkkəb cümlələrin ritmik harmoniyası və hər hansı bir konkret fikrin ifadəsi üçün onlardakı tema-rematik üzvlənmə də diqqəti çox çəkir. Bununla bağlı olaraq yazılı tarix-abidələrin dilində mürəkkəb cümlələrin və bütövlükdə sintaktik konstruksiyaların konseptual-struktur tiplərinin dəqiqlik göstərilməsi zəruridir. Bütün bunlar qədim türk mətnlərinin tipologiyasının müəyyənləşdirilməsinə, eləcə də həmin dillərin sonrakı etnik-coğrafi və inzibati-mədəni qruplaşmalarında formallaşan dil-nitq qanunauyğunluqlarını və universal-tipoloji keyfiyyətləri ətraflı öyrənməyə kömək edər.

Orxon-oğuz yazılarının tarixi-tipoloji qaynaqlarının hərtərəfli araşdırılması ilə bərabər, onların ədəbi-filoloji və elmi-linqvistik şərhisinin verilməsi də çağdaş türkologiya elminin qarşısındaki ənənəvi vəzifələrdəndir. Ona görə ki, hər hansı bir xalqın abidələrinin ədəbi-filoloji şərhini və sintaktik quruluşunun təsviri onun keçib gəldiyi inkişaf yolunu izləməyə daha geniş yol açır. Belə ki, bir dilin digər səviyyələrdən fərqli olaraq sintaksisi daha böyük bir ölçüdə millidir və onun dəyişməsi əslində yeni qohum dillərin yaranması deməkdir. Orxon-oğuz yazılarının da sintaktik quruluşu digər qohum olmayan dillərə məxsus qədim kitabələrdəki mətn sintaksisindən fərqlənir və çağdaş türkcələrdə də mahiyyətcə böyük bir ölçüdə dəyişilməz qalır.

Bu kontekstdə N.B.Steblevanın “Gültəkin” və Tonyukuk” abidələrinin dilində işlənilən sadə və mürəkkəb cümlələrdə özünü göstərən sinsemantik özəllik haqqında söylədiyi aşağıdakı fikir maraq doğurur:

“*Gültəkin abidəsinin Böyük və Kiçik kitabələrinin, həmçinin Tonyukukun şərəfinə yazılmış kitabənin mətnlərini araşdırırdıq. Biz belə bir vəziyyətə diqqət yetirdik ki, kitabələrin hər bir runik sətri bir cümlə yox, cümlələr qrupundan ibarətdir. Və onlar bir fikri ifadə edən sadə və mürəkkəb cümlələrdən təşkil olunur. Kitabələrin məzmunu cümlədən cümləyə*

deyil, cümlə qruplarından cümlə qruplarına açılır, yəni sıralarla verilir”
(Стеблева 1965:7).

N.B.Stblevanın orxon abidələrinin dilinin sintaksisində dair sözügedən mülahizələri çox böyük maraq doğurur. Əslində türk mətninin tipologiyasının, özəlliklə də əski türk şerinin vəzn və qafiyə sisteminin sadə və mürəkkəb cümlə komponentlərinin sintaktik paraleлизimə görə sıralanması əsasında öyrənilməsi bir çox orijinal linqvistik nəticələrə gəlib çıxmaga yol açmaqdadır. Bu barədə əsərin sonrakı bölmələrində Dədə Qorqud mətninin sintaktik quruluşundan bəhs edilərkən daha geniş məlumat veriləcəkdir.

Beləliklə, ilkin türk-oğuz dövrünün və onun əsasında duran Orxon-Oğuz əsaslı qədim türk dilinin keçib gəldiyi inkişaf mərhələləri frontal aspektdə retrospektiv, prospектив, perspektiv və interospektiv baxımlardan bir yerdə öyrənilməlidir. Bununla bağlı olaraq mürəkkəb cümlələr, eləcə də digər “predikativ” konustruksiyaların çağdaş sinxron kəsikdə struktur-semantik və ya artıq başqa bir deyişlə konseptual-struktur modellərinin müəyyənləşdirilməsi də zəruridir. Ona görə ki, dilin bütün səviyyələrinin, eləcə də onun mono- və polipredikativ vahidlərinin struktur-semantik modelləri dəqiq təyin edilməzə, onda onun keçib gəldiyi tarixi inkişaf yolu da hərtərəfli açıqlamaq olmaz.

İkinci hissənin birinci bölümünə dair yoxlama sualları və tapşırıqlar

1. Dilçilikdə mürəkkəb cümlə sintaksisi indiyə qədər hansı araştırma-öyrənilmə aspektlərinə görə tədqiq edilmişdir? Mürəkkəb cümlələrin öyrənilməsində sinxronik və diaxronik istiqamətlərdən necə istifadə olunmuşdur? Tarixi-müqayisəli metodla aparılan araşdırılarda retrospektiv yönümlü öyrənilmə istiqaməti nə üçün lazımdır? Retrospektiv, prospектив, perspektiv və interospektiv araştırma-öyrənilmə yönümlərinin dənən çağdaş elmşunaslıqda necə istifadə olunmalıdır?

2. Türk dillərində mürəkkəb cümlə sintaksisi indiyə qədər sinxronik olaraq əsas etibarilə hansı araştırma-öyrənilmə aspektlərinə görə işıqlandırılmışdır? Mürəkkəb cümlələrin öyrənilməsində struktur araştırma aspekti semantik və funksional aspektlərdən hansı morfoloji və sintaktik vasitələrin işlənilməsilə seçilir?

3. Analitik, sintetik və analitik-sintetik quruluşlu cümlə fərqləndirmələri bağlayıcı vasitələrin daha çox hansı xüsusiyyətlərinə görə müəy-

yənləşdirilir? Türkoloji dilçilikdə mürəkkəb cümlələrin böyük bir hissəsi nə üçün “şərt cümləsi və ya şərt dövrü” kimi fərqləndidrilir?

4. Nə üçün çağdaş türkoloji dilçilikdə feli sıfət, feli bağlama, məsədər tərkibləri və qoşmali yarımpredikativ birləşmələr budaq cümlə, onların mərkəzi “predikator”u isə budaq cümlənin xəbəri hesab olunmur? Buna bağlı olaraq xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlər və xüsusi-mürəkkəb quruluşlu olmayan polipredikativ vahidlər anlayışlarının nə demək olduğunu açıqlaya bilərsinizmi?

5. Mürəkkəb cümlə anlayışına bağlı olaraq hipotaksis və parataksis təsnifləndirməsi prinsipinin lüzumsuzluğu nə zaman və hansı dilçilik tədqiqatlarının başlanılması ilə ortaya çıxmışdır? Bundan sonra sadə və mürəkkəb cümlə təsnifləndirməsində ikinci oppozitiv tərəfin yerini hansı mürəkkəb cümlələr almışdır?

6. Mürəkkəb cümlələrlə xüsusi-mürəkkəb quruluşda olamayan, yəni klassik adı ilə tabesiz mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik konstruksiyaların aktual üzvlənməsi arasındaki fərqlər nədən ibarətdir? Bunu mətndə verilən uyğun mürəkkəb cümlə və mikromətn örnəkləri ilə izah edin.

7. Mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik vahidlərin və xüsusi-mürəkkəb quruluşda olmayan sadə genişlənmiş cümlələrin diaxronik analoqlarının çağdaş sinxronik variantlarından bir fəqliliyi vardır mı? Varsa mətndə verilən uyğun örnəklərdən istifadə edərək fikrinizi açıqlayın.

8. Nə üçün bağlayıcısız tabesiz mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik konstruksiyalar ya mikromətn örnəkləri, ya da bağlayıcısı buraxılmış cümlələr kimi səciyyələndidrilir?

9. Mürəkkəb cümlələrin, yəni xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlərin komponentləri arasında özünü göstərən analitik, sintetik, analitik-sintetik və leksik-morfoloji üsullar hansı bağlayıcı vasitələrin işlənilməsilə bir-birindən fərqləndirilir?

10. Türk ədəbi dillərində mürəkkəb cümlənin komponentləri arasında ənənəvi olaraq təközəkli və cütözəkli sintaktik əlaqə şəkilləri müəyyənləşdirilmişdir. Bəs nə üçün mürəkkəb cümlələr bu dərs vəsaitində subordinativ, koordinativ və korrelyativ olaraq üç qrupa bölünür?

11. Mürəkkəb cümlələrin aktual üzvlənməsi nə deməkdir? Onların aktual üzvlənməsi sadə cümlədəki uyğun semantik-sintaktik dil-nitq hadisəsindən hansı xüsusiyyətləri ilə fərqlənir? Mətndə verilən örnəklərdən istifadə edərək fikrinizi açıqlayın.

12. Polipredikativlik və monopredikativlik kateqoriyalasdırması nə deməkdir? Polipredikativ konstruksiyalar olaraq müəyyənləşdirilən mürəkkəb cümlələrin omonimik-sintaktik modelləri və bu modellərdə ifadə olunan mənaca növləri hansılardır? Bunları kitabda verilən uyğun sxemdən istifadə edərək bir-bir sayın.

13. Türk ədəbi dilləri və dialektlərinin yeni, orta, qədim və ən qədim dövrlərinin sərhədlərini dəqiq müəyyənləşdirmək üçün mürəkkəb cümlə sintaksisi mövzusu ilə əlaqədar araşdırmaqlar kompleksiv olaraq hansı araşdırma-öyrənilmə yönümündə aparılmalıdır?

14. Polipredikativ-quruluş kateqoriyası mürəkkəb cümlə anlayışını istisna etmir, əksinə xüsusi-mürəkkəb polipredikativ vahidlər adı altında elə həmin sintaktik konstruksiyalar nəzərdə tutulur. Mürəkkəb cümlələr, eləcə də “mürəkkəbləşmiş” polipredikativ vahidlər onları təşkil edən predikativ mərkəzli əsas və asılı komponentlərə görə müəyyənləşir. Bu baxımdan dil-nitq sistemində polipredikativlik bir kateqoriya kimi hansı cümlədən böyük oppozitiv tərəflə qarşılıqlı olaraq öyrənilməlidir?

Ədəbiyyat

ABDULLAYEV, Əlövsət 1974, *Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr*. B.: “Maarif” Nəşriyyatı, 418 s.

ABDULLAYEVA, Nabat 1975, *Müasir Azərbaycan dilinin sintaksişi üzrə xüsusi seminar materialları (Tərkiblər və budaq cümlələrin sinonimliyi)*, B.: “Maarif” Nəşriyyatı, 277 s.

АБДУЛЛАЕВ К. М. 1983, *Проблемы синтаксиса простого предложения в азербайджанском языке*. Б.: Изд-во “Элм”, 1983, 108 с.

АБДУЛЛАЕВ К. М. 1984, *Теоретические проблемы синтаксиса азербайджанского языка*. АДД. 1984, 45 с.

АБДУРАХМАНОВ Г. А. 1960, *Основы синтаксиса сложного предложения современного узбекского литературного языка*. Ташкент: Изд-во АН Узбек. ССР, 126 с.

АЛИЯРОВ С. С. 1984, *Об этногенезе азербайджанского народа /К постановке проблемы/. – Сб.: К проблеме этногенеза азербайджанского народа. АН. Азерб. ССР, Институт Истории. Б.: Изд-во “Элм”, 1984, с. 4-38.*

АШМАРИН Н. И. 1903, *Опыт исследования чувашского синтаксиса. Часть первая*. Казань: Типо-литография В. М. Ключникова, 570 с.

- BANGUOĞLU, Tahsin 1940, *Ana Hatlariyle Türk Grameri*. Ankara Dil ve Tarih-Coğrafya Fakültesi. İstanbul: Maarif Matbaası, 96 s.
- БАСКАКОВ А. Н. 1984, *Предложение в современном турецком языке*. М.: Изд-во “Наука”, 198 с.
- БЕЛОШАПКОВА Б. А. 1967, *Сложное предложение в современном русском языке. /Некоторые вопросы теории/*. М.: Изд-во “Просвещение”, 160 с.
- БЕРДАЛИЕВ А. 1989, *Семантико-сигнификативная парадигматика и синтагматические отношения в конструкциях сложноподчиненного предложения узбекского литературного языка*. АДД. Ташкент, 51 с.
- БОГОРОДИЦКИЙ В. А. 1935, *Общий курс русской грамматики. /Из университетский чтений/*, Издание 5-е переработанное. М.-Л., Соцакгиз, 354 с.
- БОНДАРЕНКО А. Ф. 1984, *Семантика сложноподчиненного предложения/на материале французского языка/*. Кишинев: “Штиинца”, 147 с.
- БОРГОЯКОВА Т. Н. 1984, *Временные полипредикативные конструкции в хакасском языке*. –В сб.: Вопросы хакасского литературного языка. Абакан: с. 125-137.
- БРОДСКАЯ Л. М. 1988, *Сложноподчиненное предложение в эвенкийском языке*. Новосибирск: “Наука”, Сибирское отделение, 131 с.
- CAVADOV, Əbdürəhman 1973, *Mətn və cümlədə sözlərin sırası*. –Azərb. SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, No 4, s. 54-59.
- CƏLİLOV, Firudin 1983, *Azərbaycan dilində “Al” köklü sözlər (tarixi-etimoloji etüd)*. –Azərbaycan filologiyası məsələləri, I, B.: “Elm” nəşriyyatı, s. 165-173.
- ЧЕРЕМИСИНА М. И., КОЛОСОВА Т. А. 1987, *Очерки по теории сложного предложения*. Новосибирск: Изд-во “Наука”, Сибирское отделение, 196 с.
- ЧЕРЕМИСИНА М. И., СКРИБНИК Е. К. 1988, *Глагольные грамматикализованные конструкции в алтайских языках*. – Сб.: Языки народов СССР. Новосибирск, с. 5-20.
- ДЕМЕСИНОВА Н. Х. 1974, *Развитие синтаксиса современного казахского языка*. Алма-Ата: Изд-во “Наука” Казах. ССР, 171 с.

ДӘМІРÇİZADӘ, Әbdülezzәl 1948, *Mürəkkəb cümlələr*. – “Azərbaycan məktəbi” jurnalı. № 1(25), s. 24-35.

ДЖАВАДОВ А. Г. 1988, *Семантическое ядро сложноподчиненного предложения в азербайджанском языке /двуядерность/. АКД*, Баку, 23 с.

ДЖАНИБКОВ Х. С. 1992, *Актуальное членение предложения в карачаево-балкарском языке*. АДД, Алма-Ата, 50 с.

ДМИТРИЕВ Н. К. 1962, *Строй тюркских языков*. М.: Изд-во “Восточной литературы”, 607 с.

EDİSKUN, Haydar 1963, *Yeni Türk Dil Bilgisi*, İstanbul: Remzi Kitapevi, 386 s.

ЕФРЕМОВ Н. Н. 1983, *Якутские полипредикативные предложения с формой -тагына*. – Сб.: Тюркские языки Сибири. Новосибирск, с. 63-77.

ӘHMӘDOV, Ramazan 1983, *Sami və türk dillərində bəzəi leksik paralellər*.–Azərbaycan filologiyası məsələləri, I, B.: “Elm” nəşriyyatı, s. 174-178.

ӘLİZADӘ, Fikrət 1981, *Aktual üzvlənmə komponentlərinin funksiyası və tərkibi*.– Azərbaycan dilçiliyi məsələləri. B.: ADU nəşri, s. 75-82.

ӘLİZADӘ, Fikrət 1983, *Tabeli mürəkkəb cümlədə aktual üzvlənmə*.–Azərbaycan dilində tabeli mürəkkəb cümlə məsələləri (Elmi əsərlərin tematik məcmuəsi). B.: ADU nəşri, s. 70-72.

HACIYEV, Tofiq, VƏLİYEV, Kamil 1983, *Azərbaycan dili tarixi. Ocerklər və materiallar*. B.: “Maarif”, 182 s.

HAMZAEW, M. 1962, *Türkmen dilinde wagt eýerjeňli goşma sözlem*.–Dil bilimi institutynyň işleri, IV goýberliş, Türk. SSR Ylymlar Akademiyasynyň neşirýaty. Aşgabat, s. 91-124.

HATİPOĞLU, Vecihe 1972, *Türkçenin Söz dizimi*. Türk Dil Kurumu Yayınları, Ankara Üniversitesi Basımevi.

КАЛАЩНИКОВА Г. Ф., АЛЬНИКОВА В. Ю. 1976, *О структурной организации русского полипредикативного предложения*.–Вопросы Языкоznания, № 6, с. 78-89.

КАРЧИНСКАЯ О. Г., ЮЛДАШЕВА Г. К. 1966, *К вопросу о классификации сложноподчиненных предложений в русском языке*.– Сб.: Структурная типология языков. М.: Изд-во “Наука”, с. 185-198.

КАЗЫМ-БЕК М. 1848, *Общая грамматика турецкого-татарского языка*. Казань, 457 с.

- КОНОНОВ А. Н. 1956, *Грамматика современного турецкого литературного языка*, Издательство АН СССР, М. – Л., 562 с.
- КОРМАНОВСКАЯ Т. И. 1987, *О коммуникативной организации сложноподчиненного предложения (на материале английского языка)*.–Вопросы Языкоznания, № 3, с. 102-110.
- КОРШ Ф. Е. 1877, *Способы относительного подчинения*. Глава изъ сравнительного синтаксиса. М., 110 с.
- КРЫЛОВА О. А., МАТВЕЕВА Т. Ф. 1990, *Отдельное предложение— высказывание и связной текст*. – Филологические науки. НДВШ, № 1, с. 60-70.
- КРУШЕЛЬНИЦКАЯ К. Г. 1956, *К вопросу о смысловом членении предложения*. –Вопросы Языкоznания, № 5, с. 55-67.
- ГАДЖИЕВА Н. З. 1963, *Синтаксис сложноподчиненного предложения в азербайджанском языке (в историческом освещении)*. М.: Изд-во АН СССР, 220 с.
- ГАДЖИЕВА Н. З. 1973, *Основные пути развития синтаксической структуры тюркских языков*. М.: Наука, 397 с.
- ГАДЖИЕВА Н. З., СЕРЕБРЕННИКОВ Б. А. 1986, *Сравнительно-историческая грамматика тюркских языков. Синтаксис*. М.: Наука, 273 с.
- ГАРИПОВ Т. М. 1979, *Кыпчакские языки Урало-Поволжья. Опыт синхронической и диахронической характеристики*. М.: Наука, 3033 с.
- ГАЙДАРЖИ Г. А. 1978, *Гагаузский синтаксис. Относительное и бессоюзное подчинение придаточных*. Кишинев: Изд-во «Штиинца», 92 с.
- ГАЙДАРЖИ Г. А. 1981, *Гагаузский синтаксис. Придаточные предложения союзного подчинения*. Кишинев: Изд-во «Штиинца», 132 с.
- ГОРДЛЕВСКИЙ Вл. 1928, *Грамматика турецкого языка (морфология и синтаксис)*. М.: Издание Института Востоковедения им. Н. Нариманова при ЦИК СССР, 159 с.
- Грамматика Алтайского языка 1869, составлена членами Алтайской миссии. Казань, 289 с.
- GRONBECH K. 1936, *Der türkische Sprachbau*. 1, Leiden, munksc AARD EINAK MUNK SC AAKD, Kopenhagen.
- ГРУНИНА Э. А. 1961, *Некоторые вопросы синтаксиса сложноподчиненного предложения в современном узбекском*

литературном языке. – В сб.: Исследования по сравнительной грамматике тюркских языков, часть третья, синтаксис. М.: Изд-во АН СССР, с. 135-163.

ГУЛЫГА Е. В. 1971, Теория сложноподчиненного предложения в современном немецком языке. М.: Изд-во «Высшая школа», с. 91-132.

ГУРЕВ В. А. Британская грамматическая традиция //Известия АН. Серия Литературы и Языка, том 61, 2002, № 3, с. 37-48.

ГВОЗДЕВ А. Н. 1965, Очерки по стилистике русского языка. Издание третье. М.: Изд-во «Просвещение», 407 с.

ГЮЛСЕВИНА Г. 1991, Следы чувашского, якутского и халаджского языков в языке древнетюркских памятников (хроникальные заметки). – Вопросы Языкоznания, № 6, с. 152-155.

МАМАТОВ М. Ш. 1990, Вторичный предикат в определительных конструкциях с показателем относительной связи. – Советская Тюркология, 1970, № 4, с. 10-20.

MANSUROĞLU, Mecdut 1955, *Türkçede Cümle Çeşitleri ve Bağlaçlar*. – Türk Dili Araştırmaları Yıllığı, Belleten, s. 39-71.

МӘLİKOV, İmran 1983, *Qədim xett və Azərbaycan dil uyğunluqları*. – Azərbaycan filologiyası məsələləri, I, B.: “Elm” nəşriyyatı, s. 128-136.

МУСАЕВ М. М. 1986, Структурно-функциональная классификация в тюркских языках (на материале огузской группы). – Советская Тюркология, № 4, с. 60-67.

МУСАЕВ М. М. 1987, Полипредикативные единицы с каузальным и целевым отношением в тюркских языках огузской группы. – Советская Тюркология, № 6, с. 77-85.

МУСАЕВ М. М. 1990а, Обстоятельственные сложноподчиненные предложения со сравнительным отношением в тюркских языках огузской группы. – Доклады АН Азербайджана. № 2 с. 59-62.

МУСАЕВ М. М. 1990б, Индоевропейская лингвистическая традиция и аспекты изучения сложноподчиненных предложений в тюркских языках (на материале огузской группы). – Советская Тюркология, № 4, с. 21-32.

MUSAYEV, Mehman 1991, *Azərbaycan dilində xüsusi-mürəkkəb polipredikativ vahidlərin bəzi üslubi-sintaktik variantları*. – Azərbaycan

ədəbi dilində norma və normalaşma məsələləri (Gənc dilçilərin III respublika konfransı materialları, 25-26 noyabr) B., s. 29-32.

MUSAOĞLU, Mehman 2002, *Türkolojinin Çeşitli Sorunları Üzerine Makaleler-İncelemeler*, T. C. Kültür Bakanlığı Yayınları, Ankara, 320 s.

MUSAOĞLU, Mehman 2007, *Türkoloji dilçilik birinci türkoloji qurultaydan öncə və sonra*. –Birinci Türkoloji Qurultayıın 80 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, s.167-170.

NARTYEW N. 1981, *Häzirki zaman Türkmen dilinde goşma sözlemin gurluşy*, II bölüm, Eýerjeňli goşma sözlem. Aşgabat,120 s.

НАРТЫЕВ Н. 1988, Стой сложного предложения в современном туркменском языке. Ашхабад: Ылым, 200с.

ОРЛОВ К. П. 1970, К вопросу о классификации сложноподчиненных и придаточных предложений русского языка. –Филологические науки. НДВШ, № 5, с. 52-63.

ПОКРОВСКАЯ Л. А. 1964, Грамматика гагаузского языка, Фонетика и морфология. М.: Изд-во “Наука”, 157 с.

ПОСПЕЛОВ Н. С. 1959, Сложноподчиненное предложение и его структурные типы. –Вопросы Языкоznания, № 2, с. 19-27.

ПОТЕБНЯ А. А. 1968, Из записок по русской грамматике, Т. 3, М.: Изд-во «Просвещение», 550 с.

ПОЦЕЛУЕВСКИЙ А. П. 1975, Избранные труды. Ашхабад: «Ылым», 236 с.

РАСПОПОВ И. П. 1964, Коммуникативно-синтаксический аспект структуры сложноподчиненных предложений. – Сб.: Вопросы лексикологии и синтаксиса. Уч. записки, Т. 18, сер. Фил. Наук. № 8/12/. Уфа: Башкирское книжное изд-во, с. 137-194.

РАСПОПОВ И. П. 1973, Очерки по теории синтаксиса. Воронеж: Изд-во Воронежского ун-та, 219 с.

Русская грамматика 1980, Т. 2. Синтаксис. М.: Изд-во “Наука”, 686 с.

САМОЙЛОВИЧ А. 1925, Краткая учебная грамматика современного османско-турецкого языка. М., 154 с.

SHEKA Yu. V. 2009, *Rekonstriüksiyon Prensipleri*. –Dil Araştırmaları, Uluslararası hakemli dergi, Sayı: 4, Bahar, s. 125-134.

SEMAHAT, Senaltan 1968, *Studien zur sprachlichen Gestalt der deutschen und türkischen Sprichwörter*. Marburg, 186 s.

- СКРИБНИК Е. К. 1988, *Полипредикативные синтетические предложения в бурятском языке. Структурно-семантическое описание*. Новосибирск: “Наука”, Сибирское отделение, 174 с.
- СЛЮСАРЕВА Н. А. 1979, *Категориальная основа тема-рематической организации высказывания-предложения*. – Сб.: Синтаксис текста. М.: Изд-во “Наука”, с. 3-15.
- СТЕБЛЕВА И. В. 1965, *Поэзия тюрков VI-VII веков*. М.: Изд-во “Наука”, 147 с.
- СТРАХОВА В. С. 1977, *О коммуникативном аспекте сложноподчиненного предложения*. – Сб.: Язык и коммуникация, Научных трудов МГПИЯ им. М. Тореза, В. 124. М., с. 40-52.
- ЦЕДЕНДАМБА Ц. 1987, *Проблемы сложноподчиненного предложения в современном монгольском языке*. АДД, М., 36 с.
- ШАМИНА Л. А. 1987, *Временные полипредикативные конструкции тувинского языка*. Новосибирск: Изд-во “Наука”, Сибирское отделение, 183 с.
- ШЕНДЕЛЬС Е. И. 1959, *Понятие грамматической синонимии*. – Филологические науки. НДВШ, № 1, с. 68-81.
- ШЕШУКОВА А. В. 1972, Об актуальном членении сложных предложений. – Филологические науки. НДВШ, № 1, с. 69-111.
- ŞİRƏLİYEV, Məmmədağa 1953, *Müasir Azərbaycan dilində mürəkkəb cümlə məsələsi*. – Ədəbiyyat və Dil İnstitutunun əsərləri (Dilçilik seriyası), V C. Bakı, s. 29-40.
- ŞİRƏLİYEV, Məmmədağa., MEHDİYEV, Nəsib 1981, *Tabeli mürəkkəb cümlə*. – Müasir Azərbaycan dili, III, Sintaksis. Bakı, “Elm” nəşriyyatı, s. 387-426.
- YUSIFOV, Mübariz 1984, *Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası*, B.: “Elm”, 150 s.
- YÜCE, Nuri 1973, *Gerundien im Türkischen. Eine morphologische und syntaktische untersuchung*. Mainz, 89 s.
- ЗАКИЕВ М. З. 1963, *Синтаксической стroy татарского языка*. Казань: Изд-во Казанского ун-та, 464 с.
- ЗОЛОТОВА Г. А. 1982, *Коммуникативные аспекты русского синтаксиса*. М.: Изд-во “Наука”, 362 с.

Mənbələr

- BAYRAM HAN 1970, *Sayılanan eserler*. Aşgabat: "Türkmenistan" neşirýaty, 157 s.
- DTS: Древнетюркский словарь 1969, Изд-во "Наука", Ленинградское отделение, Ленинград, 677 s.
- EMRE, Yunus 1963, *Şiirleri*, İstanbul: Varlık Yayınevi.
- GÜNTEKİN, Reşat Nuri 1974, *Yaprak Dökümü*, Hadiye Güntekin İnkilap ve Ana kitapevleri, 136 s.
- KDQ: *Kitabi-Dədə Qorqud*. 1962, Bakı, Azərb. Dövlət Nəşriyyatı, 175 s.
- KİŞVƏRİ 1984, *Əsərləri*, B.: Yaziçi, 163 s.
- KOSHQARİY, Mahmut 1960, *Turkiy suzlar devoni (Devonu luqot-it türk)*, üç tomluk, I tom. Taškent: Uzbek. SSR Fanlar Akademiyası Naşiryeti, 499 s
- Гагауз фолклору 1964, собиратель и составитель Н. И. Бабаоглу. Кишинев: "Картия Молдовеняскэ", 259 s.
- MAGTYMGULY 1983, *Sayılanan eserler*. İki tomluk, I, II, Aşgabat: "Türkmenistan", 264 s.; 299 s.
- MƏLİKZADƏ, İsi 1989, *Yaşıl gecə, Roman və povestlər*, B.: Yaziçi, 305 s.
- NƏSİMİ, İmadəddin 1985, *Əsərləri*, V. B.: Elm, 355 s.
- НАДЖИП 1975, *Тюркоязычный памятник XIV века "Гулистан" Сейфа Сараи и его язык*, ч. II. Алма-Ата: Изд-во "Наука" Казах. CCP, 299 s.
- PAŞAZADE K. Yusuf u Züleyha, Hazırlayan Dr. Mustafa Demirel. Kültür ve Turizm Bakanlığı Yayınları, 248 s.
- ŞİXLI, İsmayıł 1968, *Dəli Kür*, B.: Gənclik, 448 s.

2. TÜRK ƏDƏBİ DİLLƏRİNDE MÜRƏKKƏB CÜMLƏNİN KONSEPTUAL-STRUKTUR NÖVLƏRİ

Subordinativ, koordinativ və korrelyativ omonimik-sintaktik quruluşlarda subyekt-obyekt; təyin etmə; zaman, məkan, səbəb, məqsəd, çoxmənali tərz, dəraca, müqayisə, kəmiyyət və qoşulma, nəticə, şərt-güzəşt mürəkkəb cümlə növləri diferensiallaşdırır. Bu növlər sözügedən funksional mənaların aydınlaşdırma, təyin, zərflik, çoxmənali mürəkkəb cümlələr və koordinativ-qoşulma konstruksiyaları olaraq kateqoriyalasdırılması ilə öyrənilir.

2.1. Aydınlaşdırma konstruksiyaları

Aydınlaşdırma əlaqəli MC (mürəkkəb cümlə və ya mürəkkəb cümlələr) asılı tərəf əsas komponentdəki subyekt-predikat və obyekt üzvlənməsinə aid olur. O, həmin tərəflərdən birini tamamlayır; ondakı qəlib-əvəzliklərlə ifadə olunan, yaxud da subyekt-obyekt mənali buraxılan hər hansı bir üzvü əvəz edir. Həmin xüsusi-mürəkkəb PV (polipredikativ vahidlər) sintaktik tabeliliyin xarakterinə görə həm subordinativ, həm də korrelyativ quruluşlarda olur. Bu tip konstruksiyaların əsas komponentində subyekt-predikat qütbənməsi və onda ifadə edilən fikrin obyektdə münasibəti bilavasitə asılı tərəf vasitəsilə aydınlaşdırılır. Ənənəvi dilçilikdə mübtədə budaq cümləli TMC (tabeli mürəkkəb cümlələr), xəbər budaq cümləli TMC, tamamlıq budaq cümləli TMC adları altında öyrənilən sintaktik konstruksiyalar burada aydınlaşdırma əlaqəli xüsusi-mürəkkəb PV kimi təsnifləndirilir.

2.1.1 Aydınlaşdırma-subyekt konstruksiyaları

Aydınlaşdırma-subyekt konstruksiyalarında asılı tərəf əsas komponentin qrammatik-semantik cəhətdən “yarımcıq” ifadə olunmuş subyektinə aid olur. Cümənin subyekti isə burada ya mübtədə, ya da xəbər^{*} funksiyasında işlənir. Həmin subyekt çox zaman müxtəlif qəlib-əvəzliklərlə

*O, bu, elə, belə, həmin, haman, onda, bunda və s. qəlib-əvəzliklər, “nominallaşmış və predikatlaşmış” digər bağlayıcı vasitələr oxşar sintaktik vəziyyətlərdə özünü göstərir. Bunlar subordinativ-sintaktik quruluşlu xüsusi-mürəkkəb PV əsas komponentində cümlənin “yarımcıq” ifadə edilən subyektinin, obyektinin, təyininin və zaman, tərzi-hərəkət və s. zərfliklərinin yerində işlənilir, faktülativ də olur. Sözügedən bağlayıcı vasitələr əsas komponentin “siqnalçısı” kimi özünü göstərdiyindən, subordinativ-sintaktik xüsusi-mürəkkəb tabeliliyin qurucularıdır.

və digər “nominallaşmış” leksik vasitələrlə (burası, orası, hamısı və s.) ifadə olunur. Subordinativ-sintaktik quruluşlu həmin xüsusi-mürəkkəb PV konstituent bağlayıcı vasitələr fakultativ də olur; məs.: Azərb. **Bu** o deməkdir **ki**, elmi-nəzəri tədqiqatın hüdudları daha da genişlənir... (“Ulduz” jurnalı, 1983, №5, s. 40): Aydındır **ki**, xalq danışq dilindəki frazeoloji söz birləşmələrini bir sözlə əvəz etmək olur (“Elm və həyat” jurnalı, 1983, №3, s.27); Təəccübü **burası idi ki**, səs-səmir tamam kəsilmişdi (Danışqdan); türk. Birincisi şu: Halit Cemil tevkif edildi. ‘Birincisi odur ki, Xalid Cəmil həbs edildi’ (N. Hikmet. Yeşil Elmalar, 1965, s.118); türkmən. Söygüme söygi bilen jogap berseň, meniň baham **soldur**. ‘Sevgimə sevgi ilə cavab versən, mənim qiymətim odur’(A.Gurbanow. Gülnar,1982, s.148).

Korrelyativ-sintaktik quruluşlu aydınlaşdırma-subyekt konstruksiyaları isə həm konstituent bağlayıcı vasitələrin işlənilməsinə, həm də komponentlərin yerləşməsinə görə birincilərdən fərqlənir. Belə **ki**, burada prepozitiv mövqedəki asılı hissədə relyat-bağlayıcı sözlər, əsas komponentdə isə korrelyat-qarşılıq sözlər işlənir; məs. Azərb. **Kim ki** tez gəlir, **o**, yaxşı yerləri tutur (Danışqdan); **Hər kim** yüz il yaşamasa, günah onun **özündədir** (O. Sarıvolli); türk. **Her kim ki**, Devrik Sultan Hazretlerinin türbesinin bulunduğu yerden başqa bir sinemaya gider, cehennem ateşine yanacağını bile!... ‘Hər kim ki taxtdan düşürülmüş Sultan Həzrətlərinin türbəsinin olduğu yerdən başqa bir kinoya gedər, cəhənnəm atəşinə yanaçağını bilsin!’ (A.Nesin. Mahmut ile Nigar,1964, s. 65).

Korrelyariv-sintaktik quruluşlu aydınlaşdırma-subyekt konstruksiyalarında da konstituent bağlayığı vasitələrin fakultativliyi istisna olunmur. İstər subordinativ-sintaktik, istərsə də korrelyativ-sintaktik quruluşlu aydınlaşdırma-subyekt xüsusi-mürəkkəb PV deyiləndə ənənəvi dilçilikdəki mübtəda və xəbər cümləli TMC kimi öyrənilən sintaktik konstruksiyalar nəzərdə tutulur.

2.1.1.1. Subordinativ-subyekt mənalı MC

Əsas komponentdəki subyektin ifadəsinə görə subordinativ-subyekt xüsusi-mürəkkəb PV və ya subordinativ-subyekt mənalı MC iki yerə bölünür. Birincilərdə müxtəlif qəlib-əvəzliklər və digər “nominallaşmış” bağlayıcı vasitələrlə ifadə olunan subyekt əsas komponentin mübtədası yerində işlənir və asılı hissə də məhz onları tamamlayır, yaxud da əvəz edir. İkincilərdə isə müxtəlif “predikatlaşmış” bağlayıcı vasitələr (işarə, qeyri-müəyyən əvəzlikləri, köməkçi leksik vahidlər və s.) cümlənin

əsas komponentinin xəbəri yerində işlənir, asılı hissə də həmin “yarımcıq” subyekt-xəbəri aydınlaşdırır. Bu tip MC əsas komponentin əvəzliklərlə və digər “predikatlaşmış” köməkçi leksik vasitələrlə ifadə olunmuş xəbəri “bağlayıcı-operator” (Турниязов 1987) funksiyasında işlənir. Bunlar tərəfləri əlaqələndirən başlıca vasitə kimi özünü göstərir. Buna görə də birincilərdən fərqli olaraq, həmin MC göstərilən konstituent bağlayıcı vasitələr fakultativ olmur.

A) Əsas komponent daha çox öncə, asılı hissə isə sonra gəlir. Bu tip MC tərəflərinin əlaqələnməsində “ki” bağlayıcısı özünü göstərir. Bəzən də asılı hissənin xəbəri şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti ilə işlənir, ona -mi⁴ şəkilçiləşmiş ədati da qoşulur və burada qrammatik-sintaktik vasitələrin fakultativliyi də istisna olunmur. Asılı hissə əsas komponentin işaret və başqa nominallaşmış əvəzlik və digər köməkçi qəlib-leksik vahidlərlə ifadə edilən, yaxud da fakultativ olan subyekt-mübtədasına, yəni qrammatik mübtəda-xəbər üzvlənməsinin birinci tərefinə aid olur. Əsas komponentdə “siqnalçı” əvəzliklərin və digər qəlib leksik vahidlərin işlənib-islənilməməsinə, çox hallarda isə fakultativliyinə görə haqqında danışilan MC iki qrupa ayırmalı olar.

1. Əsas hissədəki mübtəda-xəbər üzvlənməsində birincinin yerliyi kimi o, ol, bu, elələri, belələri* (Azərb.), şu (türk) ol, şu (Türkmən) kimi işaret və eləsi, beləsi, orası, burası, bəzi, bəziləri (Azərb.), dahası (türk) kimi nominallaşmış əvəzliklər, eləcə də digər köməkçi “bir neçəsi, bir neçələri, bir şey, bir məsələ, bir hal, bu cəhət, o cəhət, bir cəhət” kimi qəlib-leksik vahidlər işlənilir; məs.: Azərb. **Bu** da təsadüfi deyil **ki**, yazılımız keçmişimizin Xətainin adı və fəaliyyəti ilə bağlı olan parlaq və mürəkkəb mərhələsinə xüsusi maraq göstərirlər (“Ödəbiyyat və incəsənət” qəzeti, 20 may, 1983-cü il, s. 6); **Bu** yalan imiş **ki**, girməz oğru cənnət bağına (Kisvəri. Əsərləri, 1984, s. 36); **O** da sonradan məlum oldu **ki**, danışqlarının çoxu yalan imiş (Danışıldan); **Elələri** də vardır **ki**, heç danışdırmasan yaxşıdır (Danışıldan); **Burası** yaxşıdır **ki**, Əkrəm Əylisi şəri həyat faktı kimi inandırıcı və qabarlıq göstərir, ona qarşı barışmaz mövqə tutur (“Ödəbiyyat və incəsənət” qəzeti, 20 may 1983-cü il, s. 6); Klassiklərimizin **eləsi** yoxdur **ki**, külliyyatı və ya seçilmiş əsərləri bu 50 ildə öz əlisbamızda çap edilməmiş olsun (“Kommunist” qəzeti, 13 iyun

*Azərbaycan türkçəsində və digər türk ədəbi dillərində fonomorfoloji quruluşuna və səs tərkibinə görə təxminən eyni olan formal-paradiqmatik vasitələr və onların işlənildiyi nümunələr tədqiq edilən dillər üzrə çox zaman sadalanır.

1992-ci il, s.2); **O cəhət** maraqlıydı **ki**, kinoya heç kim gəlməmişdi (Danışıqdan).

Azərbaycan türkçəsində göstərilən subordinativ-subyekt mənali MC elə quruluşları vardır ki, bütövlükdə frazadanböyük vahidin sonluğunu kimi özünü göstərir. Jəni frazadanböyük vahidin əvvəlki cümləsindəki rema üzv kənara çıxır və həmin mətnindəki ikinci cümlə-komponentin birinci tərəfinin predikativ mərkəzinin rema əsas hissəsi kimi işlənilir; məs.; Görünür, bu da çıxmır, aşkar **hiss olunur. Hiss olunur ki**, artisliyi bacarmırsan (M.Cəlal. Seçilmiş əsərləri, 4 c., 1969, s. 286).

Göstərilən dil-nitq hadisəsi də parselyat-qoşulmalı mətn-konstruksiyalar kimi izah olunur. Çünkü burada hər hansı bir söyləmin buraxılmış üzvü kənara çıxaraq bir frazadanböyük vahid əmələ getirir. İstər mono-, istərsə də polipredikativ vahidlərin məzmununa görə tamamlanmayan rema üzvü informasiyavericilikdə yerləşdiyi sırtaktik əhatədən ayrıllaraq MC mətnin sonluq-komponenti kimi formalasdırır.

Qaqauz və türkmən türkçələrində subordinativ-subyekt mənali MC göstərilən quruluşunda əsas komponent daha çox postpozisiyada işlənir. Dilçilik ədəbiyyatında həmin uzus-sintaktik keyfiyyət qaqauz türkçəsinin qrammatik quruluşunda ekstralinqvistik faktor kimi qiymətləndirilir. Belə bir vəziyyətin Hind-Avropa dilləri ilə bir ərazidə yerləşən qaqauz türkçəsinin sintaktik quruluşuna sözügedən dillərin göstərdiyi dilxarici təsirlərdən əmələ gəldiyi söylənilir (Дмитриев 1962: 251).

Azərbaycan türkçəsində sözügedən uzus-keyfiyyətin yeni bir sintaktik quruluşda reallaşması (Cəfərzadə 1976) qədim türk dili sintaktik qurumunun günümüzə qədər qorunması deməkdir. Belə ki, güclü informasiyavericiliyə malik olduğundan özünəməxsus analitizmi ilə fərqlənən türk dillərinin qədim və ilkin mərhələlərində MC tema əsas hissəsi prepozisiyada və interpozisiyada çox geniş işlənir. Bu da sözügedən konstruksiyaları göstərilən qurumlu subordinativ-subyekt mənali MC sintaktik arxetipləri kimi qiymətləndirməyə əsas verir. Sintaktik quruluşu etibarilə həmin konstruksiyaların özəlliyi ondan ibarətdir ki, onlarda digər bağlayıcı vasitələrə təsadüf edilmir; məs.: qaq. Yankuyu yoktu nee aaramaa, **bu** belliydi. ‘Yanku nə üçün axtarılmırkı, bu bəlliyydi’ (N.Babaoğlu. Bucak ecelleri, 1979, s.115); türkmən. Häzir ajal kimiň ýakasından öñürti tutjak, **ol** mälim däl... ‘İndi əcəl kimin yaxasından daha əvvəl yapışacaq, bu məlum deyil’ (H.Derýaew. Ykbal; Nartyev, 1988, s. 86); **Men üstün çyksam, bayrama mynasyp bolžakmy ýa-da ýok, ine, şu anyk däl.** ‘Mən qalib gəlsəm, bayrama

münasib olacağammı və ya yox, məhz bu, məlum deyil' (O.Akmäm-medov. Jezalandyrılmaşan jenayatçular: Jenə orada, s. 88); Azərb. Bayram adında bir oğlan vardı, **o da** yerimi demədi (Danışqdan).

Azərbaycan türkçəsində bu tip sintaktik konstruksiyaların üslubi-sintaktik normaları* çoxdan formalılmışdır. Bunlar qrammatik-sintaktik norma kimi formalılmış olan subordinativ-subyekt mənali MC komponentlərinin yerləşməsinə, yəni informasiyavericilikdə tema komponentin rema-komponent kimi işlənilməsi ilə fərqlənir. Burada asılı hissə əvvəl gəlir və əsas komponentdəki "bu, o, onlar" qəlib-əvəzliklərinə aid olur; məs.: C.Məmmədquluzadə burada din məktəblərini pisləməklə, həm də təlim-tərbiyənin kiçik yaşlardan düzgün getməməsini irəli sürür **ki, bu** da da çox böyük əhəmiyyətə malikdir; Etajerka və mərtəbələrərəsi artırımlar 45 əvəzinə 60 dərəcəli bucaq altında quraşdırılmışdır **ki, bu** da adamların çıxıb-düşməsi üçün təhlükəlidir; 1963-64-cü illərdə respublikamızın kolxozları qoyunçuluqdan 23 milyon gəlir götürmişdir **ki, bu** da heyvandarlıqdan əldə edilən gəlirin 34 faizini təşkil edir (M. Adilov. Qəzet dili, s. 5-6); Otağın önündə kırışı gərdi, keyigi sinirlədi. Baxdı gördü bu otaq (məgər Bajbecan qızı) Baniçək otağıymış **ki**, Beyrəyin beşik kərtmə nişanlısı, adaxlışıydı (KDQ, 1962, s.46); Bağdaddan götərilən vəsiqələrin içərisində çox qiymətli və tarixi vəsiqələr də vardır **ki, onlar** birinci Məmun xəlifənin yazılarıdır (M.S.Ordubadi. Qılınc və qələm).

Dilçilikdə sözügedən örnəklər nisbi və ya qoşulma budaq cümləli TMC kimi izah olunmuşdur (Гаджиева 1963: 19-220; Adilov 1973: 5-6; Abdullayev 1974: 345-349). Əslində isə bu tip cümlələr, özünün ənənəvi adı ilə adlandırılsa, mübtəda budaq cümləli TMC (Musayev 1984). Ümumiyyətlə, türk dillərinin mürəkkəb cümlə sintaksisində danışılanda nisbi budaq cümlələr adı altında nəyin nəzərdə tutulduğu başa düşülmür. Bu, yəqin ki türk dillərini flektiv dillərin qrammatikasına əsaslanaraq öyrənməkdən irəli gəlmışdır. Bundan başqa, ilkin türk-oğuz mərhələsindən işlək olan həmin konstruksiyalarda əsas komponentdəki qəlib-əvəzliklər fakultativ də olur.

*Üslubi-sintaktik normalara aid edilən konstruksiyalarda rema-komponent özünün bir qədər fərqli sintaktik quruluşuna görə seçilir. Yəni buradakı MC modelində bütövlükdə bir dəyişiklik olmasa da, onun asılı və ya əsas rema-komponenti müəyyən konstituentlərinə görə fərqlənir. Üslubi-sintaktik normalar dil sistemində ədəbi dilin müxtəlif üslublarının inkişafı nəticəsində formallaşır və informasiyavericilikdə nitq faktından dil amilinə çevirilir.

Burada sintaktik-normatif quruluşla üslubi-sintaktik normalar arasındaki fərqlər konstruktiv xarakter daşıyır. Daha doğrusu, birincilərdə əsas komponentin mübtədası müxtəlif nominallaşmış leksemrlə, ikinci-lərdə isə əsasən “o, bu, onlar” əvəzlikləri ilə ifadə olunur. Birinci halda “ki” bağlayıcısı əsas komponentdə, ikinci vəziyyətdə isə asaslı hissədə işlənir.

Subordinativ-subyekt mənalı MC hər iki normatif quruluşu türk-oğuz layında ilkin mərhələdən işlək olmuşdur. Çağdaş türk dillərinin differensiallaşması ilə əlaqədar olaraq onlardan birincisi qrammatik-sintaktik norma kimi reallaşmışdır. İkincisi isə ədəbi dilin inkişafı ilə bağlı olduğundan üslubi-sintaktik norma kimi özünü göstərir. Bu da onun öyrənilən türk ədəbi dillərində ekstralinqvistik faktor olaraq qohum olmayan dillərin təsiri ilə yarandığı fikrini təkzib edir.

2. Əsas komponentdə mübtədə buraxılır. O, kontekstual “yarımçıq” cümlələrdən ibarət olur. Asılı hissə daha çox onun ismi xəbərlə ifadə olunan predaktiv mərkəzlərindəki subyekt-mübtədə qütbünü əvəz edir. Burada əsas komponentin subyekt-mübtədəsi çox hallarda fakultativ, bəzən də sıfır-fakultativ vəziyyətlərində olur. Əsas komponentin predaktiv mərkəzi ismi və ya digər mürəkkəb feli xəbərlərlə ifadə olunanda mübtəda-subjekt burada təssəvür edilir. (Predikativ mərkəz kimi dərs vəsaitində asılı və əsas hissələrin xəbərləri nəzərdə tutulur.) Onun predikativ mərkəzi frazeoloji birləşmələrdən, ən çox da interpozisiyada işlənən adlardan və digər köməkçi leksik elementlərdən ibarət olan mürəkkəb xəbərlərdən təşkil olunanda isə vəziyyət tamamilə dəyişir. Daha doğrusu, bu cür əsas komponentli sintaktik konstruksiyalar göstərilən subordinativ-subyekt mənalı MC üslubi-sintaktik variantları kimi qiymətləndirilə bilər və onların subyekt-mübtədəsi da özünü yalnız asılı komponentlərdə bürüzə verir.

Xüsusi-mürəkkəb PV ayrı-ayrı struktur-semantik tiplərinin bəzi quruluşları dil-nitq sistemində üslubi-sintaktik variantlar kimi özünü göstərir. Üslubi-sintaktik variantlar kimi işlənən xüsusi-mürəkkəb PV yazılı və şifahi nitq prosesində informasiyavericiliyin xarakterindən asılı olaraq komponentlərin yerləşməsinə və bağlayıcı vasitələrin işlənməsinə görə uyğun normativ-sintaktik konstruksiyalardan fərqlənir. Yslubi-sintaktik normalardan isə həmin konstruksiyalar daha çox nitq akti və kontekstlə bağlılığına görə seçilir. Subordinativ-subyekt mənalı MC sözügedən quruluşunun işlənilməsi də turk dillərinin qədim sintaktik layı ilə əlaqədardır. Bununla belə, o, ünsiyyətin arxitoktenikasında sonradan orta-

ya çıxan digər səciyyəvi cəhətlərlə də bağlıdır. Dil sistemində isə onlar informasiyavericiliyi reallaşdırın başlıca aktlarda-cümlə və frazadan-böyük vahidlərdə verilən məlumatı aktuallaşdırmağa xidmət edən kontekstual vəsitələrdən biri kimi özünü bürüzə verir.

İnformasiyavericiliyin xarakterindən asılı olaraq müxtəlif ifadə formalarında özünü göstərən üslubi-sintaktik variantlar dilin ən qədim layından başlayaraq müvafiq dil-uzus-norma dəyişmələrində normativ-sintaktik konstruksiyalarla paralel olaraq işlənilmişdir. Türk dillərinin MC sistemində üslubi-sintaktik normalar kimi özünü bürüzə verən konstruksiyalar isə ədəbi dilin, eləcə də klassik yazı üslubunun təsiri ilə intensivləşir. Bunlar normativ-sintaktik vahidlərlə birlikdə öyrənilməli olsa da, müəyyən konstituentləri ilə seçilən xüsusi-mürəkkəb quruluş-keyfiyyətdir və iki formada işlənir:

1. İndiyə qədər qoşulma budaq cümləli TMC kimi izah edilən və buna oxşar konstruksiyalar;
2. Asılı hissəsi predikativ təyin olan korrelyativ xüsusi-mürəkkəb PV.

Normativ-sintaktik konstruksiyalar kimi özünü göstərən birincilərin komponentləri ki//kim bağlayıcısı ilə əlaqlənir, -mi⁴, -sa² elementləri də həmin xüsusi-mürəkkəb PV əsas hissələrinin predikativ mərkəzinə qoşulur. Bununla bərabər, həmin bağlayıcı vasitə və elementlərin fakultativliyi burada istisna olunmur; məs.: Azərb. **Yadınızdadırsa**, “Azərbaycan gəncləri”nin 17 fevral 1983-cü il tarixli nömrəsində “Silah dostlarımı axtarıram” sərlövhəli yazı və şəkil dərc olunmuşdu (“Azərbaycan gəncləri” qəzeti, 31 may 1983-cü il, s. 4); **Yadındadırımı**, anan səni bize götirmişdi. (Danışqdan); Fərrux Yassarın adından yazılın bu məktubda bildirilirdi **ki**, qoca Şirvanşah ölüm yatağındadır... (F.Kərimzadə. Xudafərin körpüsü); Məlum olunur **ki**, ol münafiq, Almış ələ nöqsı-əhdisi-sabiq (Məsihi. Vərqa və Gülsə, 1977, s.165); Xoşdur **ki**, bulam visalə fırşət (M. Füzuli. Seçilmiş əsərləri, 1988, s.105); Yadın olsun **kim**, məni-biçarəni yad etmədin (Kişvəri. Əsərləri, 1984, s. 49); Ol səbəbdəndir **ki**, mən bimarü rəncur olmuşam (N. Nəsimi. Əsərləri, 1985, s. 91); On altı ildir **kim**, ölüsu-dirisi xəberin kimsə bilməz (KDQ, 1962, s. 58); türk. Belliydi **ki**, onlar da işe hazırlanıyorlardı. ‘Məlumdu ki, onlar da işə hazırlanırlardı’ (O. Kemal. Bereketli topraklar üzerinde, 1967, s. 61); İyi **ki**, her şeyi düşünüp senin kayboldığunu polise haber verdim. Yaxşı **ki**, hər şeyi fikirləşib sənin itdiyini polisə xəbər verdim’ (M. Hikmet. Yeşil Elmalar, 1965, s.115); türkmen. Beýle maglumdyr **ki**, hiç bir gamgusarym galmaza-

‘Belə məlumdur ki, heç bir qəm-qüssəm qalmaz’ (Magtymguly. Saýlanan eserler, 1,1983, s. 26); **Maglum, ki ne nöwg jogap etgeý men** ‘Məlum ki, nə cür cavab vermişəm’ (Baýram han. Saýlanan eserler, 1970, s.111).

Qaqauz tükçəsində göstərilən tip xüsusi-mürəkkəb PV asılı tərəf əsas komponentə ən çox “ani” bağlayıcısı ilə bağlanır. Slavyan dillərində olduğu kimi, burada da bağlayıcı asılı hissənin tərkibində işlənir; məs.: Belliydi, **ani** artık yanıldılar, geri yolu görəmezdi ‘Bəlliyydi ki, artıq yanılışdır, geriyə yoluñ olduğunu görə bilməzdilər’(H. Babaoglu. Бұджак ежеллери, 1979, c. 80); Saat altıda çıktım dinnenmek odasından, başladım bakınmaa da taa o zaman qeldi aklıma, **ani** ben dünden ekmek imedim. ‘Saat altıda istirahət otağından çıxdım, ora-bura baxdım və o zaman ağlıma gəldi ki, mən dünəndən bəri yemək yeməmişəm’(Yenə orada, s.197).

“Ki” bağlayıcılı xüsusi-mürəkkəb PV daha çox türkmən klassiklərinin dilində işlənir və çağdaş sintaktik sistemdə arxaikləşmişdir (Соегов 1991: 47). Əsas komponentin buraxılmış mübtədasını əvəz edən digər subordinativ-subyekt konstruksiyaları isə quruluşca Azərbaycan, türk, qaqauz dillərindəki uyğun normativ-sintaktik vahidlərdən fərqlənir. Bu tip MC əsas hissə asılı komponentdən sonra gəlir və tərəflər diyip//diyliп bağlayıcı sözü (Hanser 1975) ilə əlaqələnir, bəzi hallarda isə -mi⁴ şəkilçi-ləşmiş ədati asılı hissənin predikativ mərkəzinə qoşulur. Burada həmin bağlayıcı vasitələrin və elementlərin fakultativliyi də istisna olunmur; məs.: ‘Ýağşydan at galar **diyliп**, ýöne ýerden aýdylımayar. ‘Yaxşının adı qalar deyə, boş yerə söylənmir’ (“Edebiyat ve sungat” gazeti; Nartyýew, 1988, s. 89); Studentlər gulak **asýamy-asmaýamy** perwaýyna hem däl. ‘Tələbələr qulaq asırmı-asırmırı vecinə belə deyil’ (G.Gurbansähedow. Toýly Mergen; Yenə orada, s. 88); Seni bolsa kysmat **nırä** cekyä, maňa mälim däl. ‘Səni qismətin hara çekir, mənə məlum deyil’(H. Deryaew. Ykbal; Yenə orada, s. 86).

Teyin-tyiin, tip (qədim türk), *deyə diyən, diye* (Azərb., türk), *deyni* (qaq.), *diyip ~diyliп~öydüp* (türkmən) formal-paradiqmatik vasitələri əslində eyni bir bağlayıcı sözün müxtəlif fonomopfoloji variantlarıdır (Кононов 1980:228; Mirzəzadə 1990: 364-365; Quliyev 1990: 67-68). Sözungedən bağlayıcı sözlə işlənən MC türk dillərində arxetip sintaktik konstruksiyalar hesab edilir. Çünkü komponentləri göstərilən bağlayıcı vasitə ilə əlaqələnən xüsusi-mürəkkəb PV qədim türk dilində ən işlek normativ-sintaktik konstruksiyalardandır.

Əsas komponentdə mübtədəsi buraxılan xüsusi-mürəkkəb PV elə quruluşları vardır ki, onlar üslubi-sintaktik variantlar kimi öyrənilir. Belə ki, bu cür sintaktik konstruksiyalar təksubyektliliyi ilə seçilir; həmin xüsusi-mürəkkəb PV hətta “yarımcıq” müptədəsi əsas hissədə təsəvvür olunur və yalnız asılı hissədə müəyyənləşir. Üslubi sintakik-variantlardan biri olaraq müəyyənləşən subordinativ-subyekt sintaktik konstruksiyalarının əsas komponentlərində predikativ mərkəzlər ya zaman bildirən adlarla, ya da feli frazeoloji birləşmələrlə ifadə edilir.

a) Əsas komponenti zaman bildirən adlarla işlənən subordinativ-subyekt mənalı MC Azərbaycan dilində rast gəlinir. Asılı komponent əsas hissəyə ki//kim bağlayıcısı ilə bağlanır; məs.: Bir xeyli müddətdir **ki**, “Ana” radiojurnalındaki çıxışlarımla bağlı saysız-hesabsız məktublar alıram (“Azərbaycan gəncləri” qəzeti, 25 iyun 1983-ci il, s. 3); Üç həftə olardı **ki**, həyətin qarovalunu ümüd etdiyimiz Pəsər birdən-birə vərdişini pozmuşdu (“Ulduz” jurnalı, 1990, №12, s.25) ; Müddəti boldu **kim**, ol dildarını görməz gözüm (Kişvəri. Əsrləri, 1984, s. 57) ; On altı ildir **kim**, ölüsü-dirisi xəbərin kimsə bilməz (KDQ, 1962, s. 58).

Əsas komponent asılı hissənin içərisində –interpozisiyada daha çox işlənir. Burada aktual üzvlənməyə görə, əsas məlumat asılı hissədə verilir, əsas komponent isə onu bir növ təsdiqləyir. Bu tip MC əsas komponent yalnız qrammatik üzvlənməyə görə müstəqil hesab olunmalıdır. Əslində əsas komponentin atılması mövcud sintaktik vahidin quruluşuna heç bir xələl gətirmir və bunlar baş cümləlikdən transformasiyaya uğramış zaman zərfəri kimi də səciyyələndirilə blər. Əsas komponentin zaman bildirən adlarla ifadə olunan subordinativ-subyekt mənalı MC tərəfləri arasında ki//kim bağlayıcısı özünü göstərir, bəzən də onun yeri fakultativ olur; məs.: Gamal Əliyev **iyirmi ildən çoxdur** ki, milis orqanlarında çalışır (“Kommunist” qəzeti, 30 iyun 1983-cü il, s. 4); Mən **üç ildir** növbəyə yazılmışam (Anar. Beşmərtəbəli evin altıncı mərtəbəsi, 1962, s. 8); Yaşı əllini haqlamış Qasım bəy **bir ildən artıq idi ki**, bütün ölkəni ələk-vələk etmiş, Ərdəbilda “qeybə” çıxan Heydər oğlu İsmayılı tapa bilməmişdi (F. Kərimzadə. Xudafərin körpüsü. 1982, s. 228).

Azərbaycan dilində göstərilən subordinativ-subyekt xüsusi-mürəkkəb PV elə quruluşlarına da təsədűf edilir ki, onlarda əsas komponent parselyasiyaya uğrayır. Yarımçıq cümlə quruluşunda özünü bürüzə verən həmin qoşulma-parselyat konstruksiyalar qoşulduğu bazis-cümlə ilə birlikdə artıq söyləm//cümlə deyil, frazadanbölük vahid//mətn təşkil edir;

məs.; Murad nə gəzir ölüb gedib. **Coxdandı**; Nənəm yaziq yaman gündədir. **Üç ildi** (Danışqdan.)

Dilçilik ədəbiyyatında indiyə qədər hər cür qoşulma-parselyat konstruksiyaların qoşulduğu bazis-cümlələrlə əlaqəsi daha çox cümlə sintaksisi səviyyəsində izah edilmişdir (Sadıqov 1980; Алиев 1985; Kazımov 1989). Burada isə əsas və ya asılı komponentlərdən kənara çıxan hissələrin əvvəlkilərlə sintaktik əlaqəsi təkcə MC tərəfləri arasındaki bağlayıcılıq kimi yox, həm də frazadanböyük vahid//mətn formalaşmasının təzahürlərindən biri kimi özünü göstərir*.

Beləliklə, mürəkkəb cümlə səviyyəsində ösünü büruzə verən “qoşulma cümlələr” (Cəfərzadə 1976; 1977) həm yarımcıq, həm də bütöv sintaktik quruluşlarda olur. Həmin sintaktik konstruksiyalar bütövlükdə MC və frazadanböyük vahidlərin üslubi-sintaktik normaları olub, dil sistemində daxildir. Parselyativ-qoşulma konstruksiyalar isə bilavasitə nitq fəaliyyətində meydana çıxır. Onlar qoşulduğu bazis-cümlələrlə birlikdə üslubi-sintaktik variantlar olub, daha çox “yarımcıq” sintaktik quruluşlarda özünü göstərir.

b) Əsas komponentin predikativ mərkəzi “elə gəlir, elə (belə) çıxır, belə görünür” və s. feli frazeoloji birləşmələrlə ifadə edilir. Asılı tərəf əsas hissənin mübtədəsi yerində işlənir və ona “ki” bağlayıcısı ilə bağlanır; məs.: Azərb. Onların danışığından **elə (belə) çıxırdı ki**, “qara kağız” i şələnlərin çoxusu sonradan sağ-salamat qayıdır gəlir (“Azərbaycan qadını” jurnalı, 1983, №5, s.15); **Mənə elə gəlir ki**, sənin müəllim dostların içərisində ən sədaqətlisi və səni ən çox istəyən Nazir müəllimdir (A. Babayev. Bir parça həyat, 1971, s. 67); **Böylə görünür ki**, aşinasən (M. Füzüli. Seçilmiş əsərləri, 1988, s.188); türk. Cülbahara **öylə geliyordu ki**, canını ver Memo dese, Memo sevncden aklını yitirecekti. ‘Gülbahara elə gəlirdi ki, Memoya canını ver dese, sevincdən ağlını itirəcəkdi’(O. Kemal. Ağrıdağı Efsanesi, 1978, s.7).

Göstərilən feli frazeoloji birləşmələrin əsas komponentlərindən **“görünür, ola bilsin”** ifadələri müstəqil sintaktik mövqedə işlənərək, Azərbaycan dilində müəyyən modallıq münasibətləri bildirən ara sözlər kimi də özünü göstərir (Seyidov 1958: 55). Bağlayıcının fakultativliyi də burada istisna olunmur; məs.: **Görünür**, zəngəzurlu Qaçaq Həcəri həddən ziyanadə şişirdirlər, əlahəzərət (S. Rəhimov. Qafqaz qartalı, 1971, s. 41);

* Dil-nitq dəyişmələri prosesində işlənən bu tipli digər xüsusi-mürəkkəb PV də yeri göldikcə göstəriləcəkdir.

Onlar da, **görünür ki**, mənim tələbələrim kimi dərs qurtaranda sevin-diklərindən quş kimi uçurlar (A. Babayev. Bir parça həyat. 1972, s. 5); Ancaq, **ola bilsin ki**, sənin buralı olmağının da təsiri var (İ. Əfəndiyev. Seçilmiş əsərləri, 1959, s. 178)

Dilçilik ədəbiyyatında qeyd olunur ki, “elə əlmək” birləşməsi Azərbaycan dilində frazeoloji vahid deyildir. Rus dilindəki “мне кажется” (və ya başqa misallarda “ему казалось”) konstruksiyasının kalkasıdır” (Bayramov 1978: 19). Qaqauzcadə göstərilən subordinativ-subyekt konstruksiyalarının rus dilindəki adekvat quruluşa daha uyğun şəkildə işlənməsi də bu baxımdan müəllifin fikrini sanki təsdiqləyir. Həmin dildə bu tip MC komponentləri əsasən “ani” və “sansın” bağlayıcıları ilə əlaqələnir; məs.: Şansora gelərdi, ani (sansın) kemençə öter heptan kusursuz. ‘Ona elə gəldi ki, sanki kamança qüsursuz çalır’(D.Kara Çoban. Tamannik,1977, s.125).

Öyründiyi kimi, əsas komponentdə konkretləşdirici “elə, belə” zərf-əvəzlikləri işlənməmişdir. Bu da qaqauz türkçəsinin sintaktik qurumuna dilxarici təsirlərin nəticəsi kimi izah oluna bilər. Burada sanki sözlər də rus dilində olduğu kimi sıralanmışdır. Müqayisə edin: Kostya gelerdi “Костя казалось”; Sidora gelerdi” Сидору казалось” örnəklərində də olduğu kimi.

Bununla belə, Azərbaycan türkçəsində, eləcə də digər türk ədəbi dillərində xüsusi-mürəkkəb PV normativ-sintaktik quruluşları kimi bütün üslubi-sintaktik variantları da onların öz daxili resursları hesabına forma-laşır. Ekstralinqvistik təsirlər burada yalnız ayrı-ayrı cümlə quruluşlarının işlənilmə tezliyində özünü göstərir. Məhz belə bir intensivlik biri digəri ilə temasda olan, lakin qohum olmayan dillərin sintaktik quruluşundakı bir sıra universaliyaların ekstralinqvistik dil faktorları kimi izah edilməsinə səbəb olmuşdur. Rus dilində ayrı-ayrı frazeoloji birləşmələr türk dillərinə kalka olunub, bəzi subordinativ-subyekt mənalı MC əsas komponentlərinin predikativ mərkəzlərinin ifadəçisi kimi formallaşsa belə, bu onları frazeologizmlidən çıxartır. Buna görə də türk dillərinin mürəkkəb cümlə sintksisində əsas komponentlərinin prediktiv mərkəzləri frazeoloji birləşmələrlə ifadə olunan konstruksiyalar subordinativ-subyekt mənalı MC üslubi-sintaktik variantları kimi öyrənilməlidir. Frazeoloji birləşməli MC üslubi-sintaktik variantlar səviyəsində izah edilməsinin əsas bir səbəbi də tema-komponent kimi özünü göstərən frazeologizmlərin PV daha sərbəst işlənməsidir.

B) Əsas komponent öncə, asılı hissə isə sonra işlənir. Bu tip xüsusi-mürəkkəb PV tərəflərinin əlaqələnməsində “ki” bağlayıcısı özünü göstərir. Burada da həmin qrammatik-sintaktik əlamətin fakultativliyi istisna olunmur. Asılı hissə əsas komponentin işarə, qeyri-müəyyən əvəzlikləri və həmin əvəzliklərlə bərabər müxtəlif leksik-qrammatik elementlərlə ifadə olunan **subyekt xəbərini** tamamlayır. Mübtəda-xəbər üzvlənməsinin ikinci tərəfinə aid olur. Bu tip subordinativ-subyekt xüsusi-mürəkkəb PV əsas komponentindəki xəbərin quruluşuna görə iki yerə ayrılır. Subordinativ-subyekt xüsusi-mürəkkəb PV həmin quruluşunda əsas komponentin xəbəri sadə olduqda əvəzliklərlə və digər əvəzlik-zərf xarakterli sözlərlə ifadə olunur. Mürəkkəb olduqda birinci tərəfi əvəzlik, ikinci komponent isə müxtəlif köməkçi leksik-qrammatik elementlərdən ibarət olur.

1) Əsas komponentin xəbəri işarə, bəzi hallarda isə qeyri-müəyyən əvəzliklərdən və digər əvəzlik-zərf xarakterli sözlərdən ibarət olur; məs.: O da **budur ki**, Qədirin tapançasını tapıb ailəsinə vermək lazımdır (Ə.Yusifoğlu. Düşmənimin düşməni, 1978, s. 99); Söz **odur ki**, haqqə vara (Atalar sözü); Qəribə **burasındadır ki**, bu məlumatların çoxunu mənə hamidan əvvəl Alxanov özü çatdırıb (F. Ağayev. İldırım ömrü, 1971, s. 40); Amma səhvi **buradadır ki**, haman vücudi-küllə iradə və ixtiyar qərar verir (M. F. Axundov. Əsərləri, II, 1961, s. 204-205); Qorxum **bu ki**, karü bari-Bərqa, Eyləyə bizi cahanə rüsva (Məsihi. Vərqa və Gülsə, 1977, s. 60); İmdi fikrim **budurur kim**, can sana qurban qılay (Kişvəri. Əsərləri, 1984, s. 114); Bütپərəst **andaq ki**, bütün gərgəc iman tapşurur (Yenə orada, s. 22); Aşıq **oldur kim**, qılar canan fəda canına (M. Fizuli. Seçilmiş əsərləri, 1988, s. 174); -Xanım, bu gəz Bayandır xandan buyruq **boylədir kim**, oğlu-qızı olmayanı tanrı taala qarğayıbdır, biz dəxi qarğarız... (KDQ, 1962. s. 17); türk. Senden ricam **sudur ki**, bana ötekilerin, başkalarının nasıl insan eti yediklerini anlatsın. ‘Səndən xahişim budur ki, mənə digərlərinin, başqalarının necə insan eti yediklərini nağıł etsin’(N. Hikmet. Yeşil elmalar, 1965, s.192); qaq. Eski gagauz adəti öle; isle dostunu leezim buyuredesin evine bir ikrama. ‘Köhnə qaqaуз adəti belədir ki, gərək dostunu evinə qonaq dəvət edəsən’ (N. Babaoğlu. Bucak ecelleri, 1979, s.148); türkmən. –Niçigi şol, patyşa yedi yaşardan yetmiş yaşara çenli, wezir-wekili bilen bar şäýyny tutup, awa-şikara gitdi, galada erkek göbeklidən jandar ýok, oglum. ‘Səbəbi budur ki, padışah yeddi yaşdan yetmiş yaşa qədər vəzir-vəkili ilə bütün hazırlığını görüb ova-şikara getdi, qalada heç bir kişi yoxdur, oglum’

(Görogly, 1958, s. 294); Mert oldur ki, bolsa köňli rehimli, Göwresi giň gerek, özi pähimli ‘Mərd odur ki, olsa könlü rəhmlı, Gövdəsi gen gərək, özü ağılli’(Magtymguly. Saýlanan eserler, 1, 1983, s. 118); Derwüs oldur könli (bolqay) dolu gam, özünü sagınsa, halk içre adem ‘Dərviş oldur könlü (olsa) dolu qəm, özünü saxlasa, (olar) xalq içrə adam’ (Döwletmämmet Azady. Wagzy-azat, 1962 s. 144).

Yuxarıdakı örnəklərdən birində işlənilən andaq//antaq işarə əvəzliyi sözügedən funksiyada qədim türk abidələrinin dilində də özünü göstərir. Aşağıda həmin əvəzliliklə işlənən xüsusi-mürəkkəb PV dair uyğun örnəklər verilir.

2) Əsas komponentin xəbəri mürəkkəb quruluşda işlənir. Söyügedən xəbərin birinci hissəsi “o, bu, orası, burası, elə, belə” və s. işarə və qeyri-müəyyən əvəzlilikləri ilə ifadə olunur. İkinci tərəf isə “deyil, demək, ibarət idi” və s. köməkçi leksik-sintaktik vahidlər, “idi, imiş” yarımcıq, “olmaq” köməkçi feillərindən ibarət olur. Əsas komponentin bu cür formalaşan “yarımcıq” isim-feli xəbərləri asılı hissədə konkretləşir. Bu tip subordinativ-subyekt mənali MC daha çox Azərbaycan və qaqauz tükçələrində yayılmışdır; məs.: Üçüncü niyyəti də **bundan ibarət idi ki**, Şeyix Əliyə bir cam şərbətin içinde zəhər verilməlidir (F. Kərimzadə. Xudafərin körpüsü. 1982, s. 20); Bu qəribəlik **ondan ibarət idi ki, o artıq gücünü itirmişdi** (Yenə orada); Təəccüblü **burası idi ki**, tarlada heç kim görünmürdü (Danışqdan); Sənin də muzdun **bu olar ki**, mənim kimi bəy ilə qohum olarsan (Y. Hacıbəyov. Arşın mal alan); Bə qərəzi **bu imiş ki**, biz ona sitayış edək (M. F. Axundov. Əsərləri, 1, 1958, s. 262.).)

Qaqauz türkçəsində göstərilən tip mürəkkəb cümlələrin əsas komponentinin xəbəri sinkretik şəkildə işlənir. Daha doğrusu, əsas komponentin xəbərini əvəzliliklərə “idi “ yarımcıq feli ifadə edir. Həmin morfemlərin arasına bitişdirici ünsür əlavə olunur və ikincinin ilk saiti düşür. Azərbaycan türkçəsində bütöv bir morfoloji vahid kimi özünü göstərən və ədəbi dildə tədricən normaya çevrilən “eləydi, beləydi” və s. formalı qaqaz tükçəsində mövçud sintaktik konstruksiyaların predikativ mərkəzini formalaşdırıb əlamət kimi artıq reallaşmışdır; məs. ; Köprü **öləjkeydi, ki** may-may yıkilejek. ‘Körpü eləydi ki, sanki həmən uçacaqdı’ (Gaydarji, 1981, s. 37).

Asılı hissəsi əsas komponentin mübtəda-xəbər üzvlənməsinin ikinci tərəfinin görə müəyyənləşən subordinativ-subyekt xüsusi-mürəkkəb PV sintaktik arxetipləri qədim türk dilində özünü göstərir. Söyügedən subordinativ-subyekt xüsusi-mürəkkəb PV arxetipləri qədim türk dilində

bağlayıcısız işlenir və burada əsas komponentin xəbəri də xəbərlik morfoloji əlaməti olmadan özünü bürüzə verir; məs.; Körög sabi **antag**; Tokuz Oğuz budun üze kagan alurti. ‘Casusun sözü belədir ki, dokuz oğuz millətinin üstündə xaqan oldu’ (M. Ergin. Orhun Abideleri 1980, s. 92.); ərandä əri **ol** qamuy nejkä erk “(настоящий) муж из мужей тот, кто властен (буке. у кого есть власть) над всеми вещами.” ‘Kişilərin içərisində ər kişi odur ki, hər şeyin üstündə hakimiyyəti vardır’ (ДТС, с.179); kişi jılqı birlə adırtı bu ol / təbuqa jaraşıq jesə aj oyul. “О юноша, разница между людьми и скотом заключается в том, что они едят, что соответствует их природе.” ‘Ay oğul, insanla qoyun arasındaki fərq ondan ibarətdir ki, onların hər birinin yediyi öz təbiətlərinə uyğun olur’ (ДТС, с.240); bayırısaq **ol** **ol** kör kişig ədläsä. “добрый тот, кто оказывает внимание людям.” ‘Xeyirxah odur ki, insanlara diqqət göstərir’ (ДТС, с.165).

Azərbaycan türkçesində subordinativ-subyekt mənali MC göstərilən quruluşunun əslubi-sintaktik variantlarına da rast gəlinir, məs.; **Bir budu ki**, eldən ayıbdi; Heç ayıbı yoxdu, **bir odu ki**, balaca axsıyr (Danışıldan). Nitq fəaliyyətində əsas hissə kənara çıxır və burada qoşanla qoşulanın əlaqəsi frazadan böyük vahidlərin komponentləri arasındaki bağlılıq kimi özünü göstərir; məs; Xasiyyəti pis olan bir arvadla ömrünü günüünü çürütmə – sənə məsləhətim **budu** (Danışıldan).

2.1.1.2. Korrelyativ-subyekt mənali MC

Bu tip MC asılı hissəsində bağlayıcı sözlər (relyat), əsas komponentdə isə qarşılıq sözlər (korrelyat) işlenir. Digər korrelyativ konstruksiyalarda olduğu kimi, bu tip mürəkkəb cümlələrin də komponentləri arasında qarşılıqlı tabeliliyə görə asılı hissə əvvəl, əsas komponent isə sonra işlenir. Burada xüsusi-mürəkkəb PV tipi əsas komponentdə işlənən korrelyat-qarşılıq sözün sintaktik funksiyasına görə müəyyənləşir. Korrelyativ-subyekt mənali MC əsas komponentində işlənən korrelyat-qarşılıq söz cümlənin ya mübtədası, ya da xəbəri yerində olur.

A) Əsas komponentdə mübtədanın qəlibi kimi ya şəxs əvəzliyi, ya da digər əvəzliklər işlenir, yaxud da nəzərdə tutulur. Aasılı hissə əsas komponentin hər hansı bir əvəzliklə ifadə olunmuş mübtədasını tamamlayır və onun xəbəri bir çox hallarda -sa, -sə şəkilçiləri ilə işlenir. Bağlayıcı söz kimi isə asılı komponentin mübtədası funksiyasında “kim, kim ki, hər kim, hər kim ki, hər kəs, hər kəs ki, bir kəs, nə ki, hər nə ki, nə, nə də” və s. nisbi əvəzlikləri özünü göstərir; məs.: Azərb. ...cümə günü Mələkə

Cəlaliyyənin hüzuruna **kim** nə istəyə girsə, əliboş, naümid qayıtmayacaq (“Azərbaycan” jurnalı, 1983, №3, s. 22); **Kim** getsə, **o**, qayaların basında bu müqəddəs köhlənin ayaqlarının izini görər (F.Kərimzadə. Xudafərin körpüsü, 1982, s. 293); türk. -onu **kim** söyлемişse, düpedüz haletmiş... ‘Onu kim söyləmişdir, düppədüz həll etmişdir’(Aziz Nesin. Gözünde Gözlük, 1960, s. 12); **Kim ki**, diyordu, bu delikleri kapatır, **o** kişi bu sarayı temelinden yıkar. ‘Kim ki, bu deşikləri bağlayacağını söyləyirdisə, elə o bu sarayı yerli-dibli uçurdar’(Y. Kamal. Ağrıdağı Efsanesi, 1978, s. 18); **Her kim ki**, devrik Sultan Hazretlerinin türbesinin bulunduğu yerden başka bir sinemaya gider, cehennem ateşine yanacağını bile... (A.Nesin. Mahmut ile Nigar, 1964, s. 65); Kişi **neyi** sever ise, dilinde sözü **ol** olur. ‘Adam nəyi istəsə, dilində sözü də o olar’ (Y. Emre. Şairleri, 1963, s. 63); qaq. **kim** isteरerse, **o** gelsin yaşasın Budjakta... ‘Kim istəyirsə, o gəlsin yaşasın Budcakda’ (Budcaktan sesler, 1959, s.17) .

Tükəmən türkcəsində komponentləri korrelyativ əlaqə ilə bağlanan xüsusi-mürəkkəb PV digər MC quruluşları ilə müqayisədə daha geniş yayılmışdır. Bu həmin dildə bağlayıcı vasitələrin –əvəzliklərin daha zəngin bir sistemə malik olması ilə bağlıdır (Aşın 1957: 69). Belə ki, korrelyativ-subyekt mənalı MC göstərilən quruluşunun əsas komponentində korrelyat “o” sözündən başqa, *ol*, *şolam*, *şol* ‘o’ qarşılıq əvəzlikləri də işlənilir; məs.: Buları **kim** okasa, körlükden açylýar... ‘Bunları kim oxusa, gözü açılar’ (A. Gurbanow. Gülnar, 1981, s.182); **-Kim** erbet aýdym aýtsa, **şol** utansyn, men näme üçin utanaýyn. ‘Kim pis mahni oxusa, o utansın, mən nə üçün utanım’ (Yenə orada, s.150); Goý, **kim** gorkýan bolsa, galada galybersin. ‘Kim qorxursa, qoy qalada qalsın’ (Görogly, 1958, s. 374); Her kim any söýse, tirkidir olmez. ‘Hər kim onu söysə, diridir olməz’ (Magtimguly. Sayılanan eserler, 2, 1983, s.184); **Kim bozarsa, taňrydan biganady** (Dövlətməmmət Azady. Wagzy-azat, 1962, s.38). Türk dillərinin qərb qoluna daxil olan digər türkçələrin tarixi abidələrində də uyğun sintaktik konstruksiyalara təsadüf edilir; məs.: qədim uyğur. **Şäkär irniň nabat-i lüsra oxşar, ayakňi kim öjä məňu yaşar** (Oğuznamə; Şerbak, 1959, s.134).

B) Asılı hissə əsas komponentin xəbəri yerində işlənən şəxs, işaret, qayıdış əvəzliklərinə aid olur. Bu tip korrelyativ-subyekt konstruksiyaları Azərbaycan və tükəmən türkçələrində yayılmışdır. Həmin sintaktik vahidlərin birinci tərəfində “kim, hər kim, hər kəs, hər nə, neçə, nə qədər” və s. bağlayıcı sözlərdən biri özünü göstərir. Asılı hissənin xəbəri şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti ilə; işlənir; məs.; Azərb. **Hər**

kim səhətinə fikir vermirə, xəstəliyinin günahkarı onun **özüdür**: **Kimin** imkanı varsa, vəzifə də **onundur**, mövqə də, hörmət də; Keçən il **necə** idisə, indi də **elədir** (Danışqdan); türkm. **Kim** işleyän bolsa, kim jan edip zähmet çekyän bolsa, hakyky arzuwam, pák duýgam, ýasaýşa bolan çäksiz söýgem **şolarda** bolýar, **şolarda...** ‘Kim işləsə, kim cani-dildən zəhmət çəksə, həqiqi arzu da, pak duyğu da, həyatə olan sərhədsiz sevgi də onlarda olar, onlarda’(A.Gurbanow. Gülnar, 1982, s.51); **Her kim** haýynlyk etse, jezasy **şudur**. ‘Hər kim xəyanət etsə, cəzası budur’ (Görogly, 1957, s.28).

Korrelyativ-subyekt mənali MC üslubi-sintaktik variantları göstərilən normativ quruluşlarından müəyyən təyinedicilərin (konstituentlərin) işlənilməsinə və komponentlərin düzülüşündəki fərqlərə görə seçilir. Yəni burada sintakik modeldə elə bir fərqli amil nəzərə çarpır. Təyinedicilərin müxftəlifliyi isə lap qədim türk dilindən başlayaraq özünü gösdərir. Beləliklə, türk dilində xüsusi-mürəkkəb PV normativ-sintaktik quruluşları və üslubu-sintaktik variantları eynitipli modellərə aid olub, paralel işlənilmişdir.

Türk dillərinin oğuz-qıpçaq layında korrelyativ-sübyekt mənali MC aşağıdakı üslubi-sintaktik variantları özünü göstərir:

1. Əsas komponentin mübtədəsi yerində qeyri-müəyyən şəxs əvəzliyi işlənir. Bu tip korrelyativ-sübyekt mənali MC Azərbaycan türkcəsində təsadüf edilir; məs.: Stol üçün **nə** lazım idi, **hamısı** hazırlanmışdı; Dağılmış şəhərlərdən, kəndlərdən qaçqın düşmüş **nə ki** uşaqlar var, **hamısı** bizim övladımızdır (Danışqdan).

2. Əsas komponentdə mübtədanın qəlibi kimi qayışlı əvəzliyi özünü göstərir. Bu tip cümlələrə Azərbaycan və türkmən türkçələrində təsadüf edilir; məs.: Azərb. ...**bir kəsin** mənimlə düşmənciliyi varsa, qoy **özü** mənimlə danişsin (Danışından); türkmən. Onsoñ Göwher jan, hergiz ýadyň-da bolsun, **kim** gaçany harlasa, **onuň özi** har bolar ‘Sonra, Gövhərcan, həmişə ağlında olsun, kim qaçanı xorlasa, onun özü xor olar’ (A.Gurbanow. Gülnar, 1982, s.186).

3.Türkmən türkcəsində korrelyativ-subyekt mənali MC əsas komponentində mübtədanın qəlibi kimi yiylilik şəxs əvəzliyi işlənir; məs.: Enesi **nâme** diyse, **şonuňky** bolmalydyr. ‘Nənəsi nə desə, onun dediyi olmalıdır’(Danışqdan).

Türk dillərində üslubi-sintaktik norma kimi özünü göstərən korrelyativ-subyekt konstruksiyaları, əsasən, predikativ təyinli asılı cümlələrin işləndiyi sintaktik vahidlərdir (Musayev 1988). Predikativ təyinli asılı cümlələr müxtəlif quruluşlu MC, eləcə də koprəlyativ-subyekt mənali

MC formalaşmasında özünü gösterir və həmin sintaktik vahidlərin daxil olduğu konstruksiyalar isə bütövlükdə dil sistemində üslubi-sintaktik normalar kimi izah oluna bilər*.

Predikativ təyinli asılı cümlələrdə təyin olunan isim, yaxud da substantivləşmiş digər sözlər, intonasiya və bağlayıcı-aktualizator vasitəsilə ayrılır. Ancaq həmin isim “budaq cümlə kimi seçilən” (Abdullayev 1974: 240-243), predikativ vahiddən sonra gələn baş cümlə ilə ayrıraqda heç bir sintaktik əlaqəyə girmir; onun əlaqəsi yalnız özündən sonra işlənən predikativ hissə ilə olur. Aktuallaşan isimdən və predikativ hissədən ayrı işlənən əsas komponent isə bütöv bir sintaktik vahiddir.

Predikativ təyinli asılı komponentlər mürəkkəb cümlə sintaksisində, daxil olduğu MC növündən asılı olmayıaraq, ayrıca bir cümlə-uzus sistemidir. Mürəkkəb cümlədə onların sintaktik funksiyası əsas komponentdə qəlib-əvəzlik kimi işlənən, yaxud təsəvvür edilən operator-sözə görə müəyyənləşir. Bu tip asılı cümlələr əksər hallarda əsas komponentdən əvvəl işlənir. Azərbaycan dilində predikativ təyinli mübtəda, tamamlıq, zaman və yer budaq cümlələrinə də təsadüf edilir; məs.: Bir adam ki, yaxşılıq qanmayacaq, **o**, bizə lazımdır; Bir könül ki, sindirildi, **onu** daha tikmək olmaz (Danışıldan); O çağrı ki, o vaxt heç Təhminə də yer üzündə yox imiş, hələ atasıyla anası təzə-təzə gəzməyə başlayıblarmış (Anar); O evdə ki biz yaşayırıq, orada, yəni həmin evin birinci mərtəbəsində “çörək dükəni” da var idi (Danışıldan).

Predikativ təyinli asılı cümlələrin işləndiyi xüsusi-mürəkkəb PV dil sistemində, bir qayda olaraq, korrelyativ-sintaktik modeldə diferensiallaşır, yəni burada aktuallaşan isim bir növ bağlayıcı söz funksiyasını yerinə yetirir; məs.: Azərb. **Bir adam ki**, böyüklerinin sözünə qulaq asmir, **o**, həyatda xeyir-dua tapa bilməz (Danışıldan); **hidayət şəm'i kim**, derlər, zəmiri-xordədanındır (Kişvəri. Əsərləri, 1984, s.15); **Şol pəri-peykər ki**, yüzindən niqab almış gəlür, Bir mələkdir kim, fələkdən afitab almış gəlür (Yenə orada, s.21); **hər kişinin ki**, əsli çün div ola, **ol** eşitməyə... (İ. Nəsimi. Əsərləri, 5, 1985, s.37); türkmən. **Her kişi kim**, söz magnyga düşməndir, Bir dertlidir, **ana** derman düşmandır. ‘Hər kişi ki, sözün mənasını başa düşməyib, Bir dərdlidir, ona dərman düşməndir’ (Magtymguly. Saýlanan eserler, 2, 1983, c.45); **Her yigit kim**, garyp düşse watandan, habar sorar her bir ýoldan ötəndən. ‘Bir igid ki, qərip düşsə vətəndən, xəbər sorar hər bir yoldan ötəndən’ (Yenə orada, s.172).

* Predikativ təyinli asılı cümlələr və onların MC sistemində yeri “Təyin konstruksiyaları”ndan danışılarkən daha geniş açıqlanacaq və onların ayrı-ayrı xüsusi-mürəkkəb PV aid olan tiplərindən də nümunələr göstəriləcəkdir.

Göründüyü kimi, predikativ təyinli asılı hissələr və bu tip sintaktik vahidlərlə işlənən xüsusi-mürəkkəb PV daha çox ədəbi dil faktı kimi özünü gösdərir ki, bu da imformasiyavericilikdə rema-komponentin daha qabarlıq nəzərə çarpdırılmasına görədir.

Korrelyativ-subyekt mənalı MC qədim mərhələdəki sintaktik arxetiplarınə gəldikdə isə, onlar çağdaş oğuz türkçələrindəki uyğun konstruksiyalardan o qədər də fərqlənmir. Belə ki, burada da asılı hissə öncə, əsas komponent isə sonra gəlir, birincidə relyat-bağlayıcı söz, ikincidə isə müvafiq korrelyat-qarşılıq söz işlənir və hər iki tərəfdə onların fakultativliyi istisna olunmur; məs.; **kim** ol jüzci ərsə kişi yegi **ol** “кто лицемер, тот хорош среди людей”. ‘Kim üküzlüdürsə, o, insanların arasında yaxşı yer tutur’ (ДТС, с.288); ağar bilsə kaşyar tilin **här** kişi/bilür **ol** ədibniň nekim ajmıšı “если кто знает кашгарский язык, /тот будет знать все, что сказано этим поэтом.” ‘Əgər kim qaşqar dilini bilişə, o, bu şairin söylədiyi hər şeyi biləcəkdir’ (Yenə orada, s.357); qaju **kim** toyar ərsə ölgü kəräk/qaju **neñ** ajar ərsə ilgü kəräk “тот кто родится, должен умереть, /то, что поднимается, должно опуститься”. ‘Kim doğulursa, ölməlidir, /нә qadırılırsa, düşməlidir’ (Yenə orada, s.207); turqaru köni kertü jorïyin jorïsar **ol** timin kişikä sanur. “того, кто постоянно будет вести истинный образ жизни, непременно будут считать человеком.” ‘Kim həmişə düzgün həyat tərzi yaşayırsa, o, mütləq həqiqi insan sayılacaqdır’ (Yenə orada, s.274).

Qədim türk dilində korrelyativ-subyekt konstruksiyalarının asılı hissələrindəki relyat-bağlayıcı sözlər, həmin cümlələrin çağdaş adekvat quruluşlarındakı uyğun formal-paradiqmatik vasitələrdən fərqli olaraq, yiyəlik, təsirlilik və yerlik (Мукаев 1990) hallarında da işlənir; məs.; **kiminj** himməti bolmasa **ol** ölüg “тот, у кого нет рвения,-мертвец.” ‘Kimdə qeyrət yoxsa, ölüdür’ (ДТС s.197); **negü** eksə jerkä jana **ol** onür/ **negü** bersä evrä anı-**oq** alur “что сеют в землю, то и вырастает опять/что дают, то и получают снова.” ‘Torpağa нә əkirlərsə, o, yendən göyərir/ нә verirlərsə, onu yenidən geri alırlar’ (Yenə orada, s. 190); bilig **kimdä** bolsa bədöklük alur “у кого знания, тот добьется высокого положения.” ‘Kimin bilyi varsa, o, yüksək səviyyəyə qalxır’ (Yenə orada, s. 91).

2.1.2. Aydınlaşdırma-obyekt konstruksiyaları

Aydınlaşdırma-obyekt konstruksiyalarında asılı hissə əsas komponentin *iş*, *təfəkkür*, *nitq* və s. feillərlə ifadə olunmuş xəbərinə aid olur. Daha doğrusu, onun buraxılmış, yaxud da müxtəlif əvəzliklərlə və köməkçi leksik vahidlərlə ifadə olunmuş “yarımçıq” obyekti və ya vasi-

təsiz və vasitəli tamamlığını tamamlayır. Əsas hissədə qəlib-əvəzliklər, eləcə də korrelyat sözlər işlənir. Bir çox halda isə komponentlər təkcə bağlayıcı sözlə, yaxud da heç bir bağlayıcı vasitə olmadan, yəni leksik-morfoloji üsulla əlaqələnir.

Komponentləri leksik-morfoloji üsulla əlaqələnən xüsusi-mürəkkəb PV əsas və asılı komponentlərin sərhədlərini ayıran xüsusi komponent-bağlayıcı vasitələr işlənmir. Asılı tərəfin yerinin sərbəstliyi bu tip cümlələrin başlıca xarakterik cəhətidir. Bununla belə, onun xəbərinin təsriflənə bilməsi və əsas komponenti tamamlaması bu tip sintaktik vahidləri MC kimi öyrənməyə əsas verir. Bunlar “bağlayıcısız” MC kimi tədqiq olunmalıdır. Onların komponentləri arasında ənənəvi olaraq müəyyənləşdirilən sintaktik əlaqələr (analitik, sintetik, analitik-sintetik) isə həmin əsasda aşağıdakı kimi yenidən qruplaşdırılır: 1. analitik üsul; 2. sintetik üsul; 3. analitik-sintetik üsul; 4. leksik-morfoloji üsul (Musayev 1987).

Aydınlaşdırma-obyekt konstruksiyalarında həm qəlib-tamamlıqlar, həm də digər bağlayıcı vasitələr fakultativ də olur. Beləliklə, bir tərəfdən komponentlər arasındaki tabeliliyin xarakterinə, digər tərəfdən isə əsas və asılı hissələrin eyni bir struktur-semantik PV yerləşməsinə görə aydınlaşdırma-objekt konstruksiyaları türk dillərində aşağıdakı sintaktik quruluşlarda müəyyənləşir.

2.1.2.1. Subordinativ-obyekt mənali MC

Subordinativ-obyekt konstruksiyalarında asılı hissə əsas komponentin əvəzlik-tamamlıqlarla, eləcə də digər köməkçi leksik vahidlərlə ifadə edilmiş vasitəsiz və vasitəli obyekt-tamamlığını, daha doğrusu feil-xəbərin tamamlayır. Buna görə də bir çox hallarda asılı hissənin əsas komponentdəki “tamamlığı”nın siqnalçısı işlənmir. Bir sözlə, bağlayıcı vasitələrin işlənilməsinə və komponentlərin MC yerləşməsinə görə subordinativ-obyekt konstruksiyaları türk dillərində üç qrupa bölünür.

A) Əsas hissə önce gəlir, asılı hissə ona həm bağlayıcılarla, həm də digər sintetik vasitələrlə bağlanır. Əsas komponentdə siqnalçı əvəzliklər və köməkçi leksik vahidlər fakultativ də olur. Bu tip subordinativ-obyekt konstruksiyalarının həm sabitləşmiş üslubi-sintaktik variantları, həm də əsas komponentin müəyyən üslubi məqamlarda yerinin dəyişməsi ilə əlaqədar olaraq özünü göstərən inversiya olunmuş formaları öyrənilən dillərdə geniş yayılmışdır.

1. Əsas komponentdə asılı hissənin siqnalçısı kimi o, bu//mu, şu, şo (Azərb., türk., türkmən) əvəzlik-tamamlıqları və digər köməkçi leksik

vasitələri işlənir. Bundan başqa, bu tip subordinativ-obyekt konstruksiyalarının komponentlərinin əlaqələnməsində ki//kin//kim, gər (Azərb., türk., qaq., türkmən), ýagny (türkmən) bağlayıcıları, ani, aniki, sansın, nijä, nasıl, neçin, açan, uj, kəni//köne (Qaq.) bağlayıcı vasitələri (Musayev 1987) özünü göstərir; məs.; Azərb. Mən **onu** başa düşə bilmirəm **ki**, Bəysunqurun başını aparmamaq bir yana, hələ onun üstündə gözyası da axıdırlar (F. Kərimzadə. Xudafərin körpüsü, 1982, s.197); Buraya yiğilənlərin hamısı **bir şeyi** yaxşı bilirdi **ki**, bu vaxta qədər düşmənin işgal etdiyi ərazidən heç kim çıxarılmamışdı (Danışlıdan); Bilməz **ani kim**, bu bir eybi-cəhalətdür mana (Kişvəri. Əsərləri. 1984, s.6); Bil **muni ki**, necəsi işkarəm (Məsihi. Vərqa və Gülsə, 1977, s.197); türk. Bildüm **bunu ki**, başa almış belə gönül. ‘Bunu bildim ki, başı bəla könül almış’ (K. Paşazadə. Yusuf-u Züleyha, s.248); Bu **şunu** göstəriyor ki, sen çok kuvvetli, yaman bir reissin. ‘Bu onu göstərir ki, sən çox qüvvətli, yaman bir rəissən’ (N. Hikmet. Yeşil Elmalar, s.192); türkmən. **Şony** belli biliň ýokdur gaýraty. ‘Bunu bəlli bilin ki, qeyrəti yoxdur’ (Magtymguly. Sayılan eserler, 2, 1983, s.33); Bilgil **any**, jümle jahyldan beter ‘Bilgil onu cümlə cahildən betər’(D. Azadı. Wagzy-azat, 1962, s.122).

Subordinativ-obyekt mənalı MC həm asılı komponentlərin siqnalçısı kimi işlənən tamamlıq-əvəzliklərin, həm də digər bağlayıcı vasitələrin fakultativliyi geniş yayılmışdır. Həmin konstruksiyalarda, eləcə də buna oxşar digər vəziyyətlərdə bu və ya başqa bir bağlayıcı vasitənin işlənib-islənməməsi MC mövcud təsnifatına, yəni onun komponentlərinin subordinativ tabeliliyinə heç bir xələl götərmir; məs.; Azərb. Gəl gör **ki**, nədür qəmində halım (Məsihi. Vərqa və Gülsə, 1977, s.43); Bar ümidüm **kim**, rəvan nəqdi bolqay yüz zövq ilə (Əmani. Əsərləri, 1983, s.96); Xəbər ver, ey səba yarə **ki**, miskin Kişvəri öldü (Kişvəri. Əsərləri, 1984, s.91); Sonra eşitdik kin, qoyun otduyur Gəncədə, qar gedif dağdan (M.Cəfərzadə, 1990, s.252); Gər inanmazsan **ki**, əmək yıldı gönlüm şəhrini (İ.Nəsimi. Əsərləri, 1985, s.63); türk. Anlamışlar **ki**, bu aşık, bir başqa aşık. ‘Anlamışlar ki, bu aşiq başqa bir aşqdır’ (S. A. Kansu. Sevgi Elması, 1972, s.27); qaq. Annamiş adam, **ani** iş hayırsız... “Adam başa düşmüştür ki, iş xeyirsizdir” (V. Moşkov, 1904, s.46).

Subordinativ-obyekt mənalı MC sözügedən quruluşu bütövlükdə vasitəsiz nitq formasında da işlənir. Burada istər müəllif nitqi kimi işlənən əsas hissədə, istərsə də hər iki komponent arasında heç bir bağlayıcı vasitə özünü göstərmir. Asılı hissə olan özgə nitqi isə özünü söyləmin reması kimi bürüzə verir; məc.; Azərb. Dedilər: kuyində bar bir valehi-şeydayı-

zar (Əmani. Əsərləri, 1983, s. 90); Oğlan aydır; -Baba, çün məni evrəyim dersən, mənə layiq qız necə olur... (KDQ, 1962, s.92); türk. Bana sorma: “Nişün esrük olur sen?” ‘Məndən soruşma ki, nə üçün xəstə olursan’ (M. Mansuroğlu. Sultan Veled'in Türkçe Manzumeleri, 1958, s.42); türkmən. Resul diydi: “Nhi etme gedaga, Gedadır set bolan jümle belaga” ‘Rəsul dedi: “Zülm etmə gədaya, Gədadır mane olan bütün bələya’(D. Azady. Wagzy-azat, 1962, s.69).

2. Əsas komponentdə asılı hissənin siqnalçısı işlənmir. Asılı hissə əsas komponentin buraxılmış tamamlığını əvəz edir və -m⁴ sual ədədi da birinci tərəfin xəbərinə qoşulur. Bu tip subordinativ-obyekt mənali MC Azərbaycan, qaqauz və türkmən türkçələrində təsadüf edilir; məs.: Azərb. Bilirsənmi, bu meşənin qırılmasına səbəb nə oldu; (Ə.Yusifoğlu. Düşmənimin düşməni, 1978, s. 33); qaq. Ee sen bilersin mi, naşey o para. ‘Eee sən bilirsənmi, o hansı puldur’ (Pokrovskaya, 1978, s.72); türkmən. Görýäňmi, başgaçarak paýhaslanylsa, netiye-de başgaçarak bolýa ‘Görürsənmi, bir az fərqli düşünülsə, nəticə də fərqli olar’(Danışqdan).

MC və frazadanböyük vahidlərdə komponentlərin yerlərinin dəyişməsi iki şəkildə özünü göstərir: a) inversiya; b) parselyasiya. Yəni xüsusi-mürəkkəb PV əsas hissələri oğuz qrupu türk dillərində həm inversiyaya uğrayır (Bayramov 1987: 14-18), həm də yerləşdiyi konstruksiyalardan kənara çıxaraq parselyat kimi qoşanla birlidə müxtəlif nitq hissələrini, frazadanböyük vahidləri formalasdırır. Subordinativ-obyekt mənali MC yuxarıda göstərilən hər iki quruluşunda əsas hissələrin rema mövqeyinə keçib, postpozisiyada işlənməsi isə məhz inversiya hadisəsi kimi izah olunmalıdır. Ona görə ki, burada komponentlər arasındaki tabeliliyin subordinativ xarakteri dəyişmir. Bundan başqa, bu tip konstruksiyalarda bağlayıcı vasitələr də bu və ya digər şəkildə özünü göstərir, yaxud da fakultativ olur. Belə cümlələrə Azərbaycan və türkmən türkçələrində təsadüf edilir; məs.: Azərb. Daha burada başqları da olmuşdumu, mən onu bilmədim; İndi bizdən istədiyi nədir, başa düşmürəm (Danışqdan); türkmən. Köp sözleýip, çykmaç derde duşup men, Lukman kaýsy, derman kaýsı, bilmədim ‘Çox söyləyib, sağalmaz dərdə düşdüm mən, loğman hansı, dərman hansı, bilmədim’ (Magtymguly. Saýlanan eserler, I, 1983, s. 76); Garazhaý, kimsi urşa barýa, kimsi gaçyp gelýär - oña düşüner ýaly bolmady ‘Qərəz, kimi müharibəyə gedir, kimi qaçıb gəlir, onu başa düşə bilmədik’ (H. Deryaw. Ykbal; Nartyew, 1988, s. 98).

Subordinativ-obyekt konstruksiyaları da frazadanböyük vahidlərin sonluq komponenti kimi özünü göstərir; məs.: O, ailənin, nəslin başçısı idi

və hər şeyi **bilməli idi**. **Bilməli idi ki**, oğullar, qızlar, nəvələr, kürəkənlər nə düşünür (“Azərbaycan” jurnalı, 1969, №9, s. 58); Ah kaş Hüseyin **icazə verəydi**. **İcazə verəydi ki**, onun adını hər yerdə sərbəst çəkəydi, istədiyini, sinəsində illərdən bəri gizlətdiyini açıq danişaydı (A.Əliyev. Daşlar da ağlayarmış, 1985, s.143).

B) Asılı hissə öncə gəlir. Əsas komponentə **diyip//öydüp** bağlayıcı vasitələri ilə bağlanır və əsas komponentin buraxılmış tamamlığını əvəz edir. Subordinativ-obyekt mənalı MC sözügedən quruluşuna türkmən türkcəsində təsadüf edilir. Bu tip MC əsas komponentin xəbəri daha çox “övretmek, hasap etmek, hasaplamaq, gövnüne getirmek, kellesine getirmek, çaklamak, düşünmek” və s. kimi feillərlə ifadə olunur; məs.: Hudojnik millilige ýugrulan bolmalydyr **diyip**, sungatyn taryhy öwredýer. ‘Rəssam milliliklə yoğrulan bir adam olmalıdır deyə, sənət tarixi öyrədir’(Edebiyat we Sungat” gazeti; Nartyýew, 1988, s.100); Muhammet şu çaka çenli öýkeländir **diyip**, gövnüne getirenokdy ‘Məhəmməd bu zamana qədər küsmüşdür deyə, ürəyinə salmirdi’ (O.Akmämmädow. Jezalandyrılmaýan jenayatçylar; Yenə orada); Çerkez işan onuň ýüreginde razyçylyk bardyr **öydüp** düşündi. ‘Çerkəz işan onun ürəyində razılıq vardır deyə, fikirləşdi’ (H.Derýaýew; Yenə orada, s.101.).

C) Asılı hissə öncə gəlir, əsas komponentə bağlayıcı vasitəsiz bağlanır və onun feil-xəbərinə aid olur. Bu tip MC komponentləri arasındaki əlaqə ənənəvi dilçilikdə “leksik tabelilik” (Kononov 1956: 514-527) kimi də izah olunmuşdur. Əslində isə burada asılı və əsas komponentlərin feil-xəbərləri əsasında formallaşan həmin tip əlaqə də subordinativ tabeliliyiə aid edilməlidir. Sözügedən MC daha çox Anadolu və türkmən türkçələrində yayılmışdır. Göstərilən subordinativ-obyekt mənalı MC xəbərləri təfəkkür, hərəkət, nitq və s. feillərlə ifadə olunur; məs.: türk. Kalkmak, ayrılmak vakti geldi **saniyordum***. ‘Hiss edirdim ki, qalxmaq, ayrılmqa vaxtı geldi’(Ö. Seyfettin. Kolleksyon); Şunu, yalnız köylerde olur **bilirdim**. ‘Bilirdim ki, o yalnız kəndlərdə olur’ (Danişqdan); türkmən. Gökden ýere bir ot düşdi, Pelek maňa saçdı **sandym**. ‘Göydən yerə bir od düşdü, Fələk mənə saçdı sandım’(Görogly, 1958, s.38); Şu ýerden perwaýsyz bir çıkip gitmesinler **diýdim**. ‘Dedim ki, o yerdən laqeyd çıxıb getməsinlər’ (“Edebiyat we sungat” gazeti; Nartyýew, 1988, s.101).

İnformasiyavericilikdə verilən konkret məlumatın aktuallaşlığı konteksdən asılı olaraq yuxarıda göstərilən xüsusi-mürəkkəb PV kompo-

* Kursivlə verilən hissələr göstərilən xüsusi-mürəkkəb PV əsas komponentləridir.

nentlərin yeri dəyişir, yaxud da əsas hissədəki subyekt-predikat qütbləş-məsini təşkil edən üzvlərdən biri ellepsisə uğrayır. Burada bağlayıcı vasitələrin ilənilməsində də müəyyən fərqlənmələr özünü göstərir. Bu tip konstruksiyalar subordinativ-obyekt xüsusi-mürəkkəb PV göstərilən normativ-sintaktik quruluşunun üslubi-sintaktik variantları kimi izah oluna bilər.

Azərbaycan türkçəsində üslubi-sintaktik variantlar kimi işlənən subordinativ-obyekt konstruksiyalarının əsas komponentinin predikativ mərkəzi ellepsisə uğrayır; məs.: Gəldim (gördüm) **ki**, evdə heç kim yoxdur (Danışqdan); getdi **kin**, bir dəmir öy var, bir əjdaha gələr (Cəfərzadə, 1990, s.253).

Subordinativ-obyekt mənali MC də əsas komponentinin predikativ mərkəzi frazeologizmlərlə ifadə olunur. Bu tip konstruksiyaların formallaşması daha çox ədəbi dilin inkişafı ilə bağlıdır. Buna görə də əsas komponenti frazeologizmlərlə ifadə olunan subordinativ-obyekt mənali MC Azərbaycan dilində üslubi-sintaktik variant kimi xarakterizə oluna bilər; məs.: **Mən elə (belə) zənn edirdim ki**, əsgərlər düşmənlərlə döş-döşə gəldiyi zaman sən də öz sözünü deyəcəksən (Danışqdan); Mən isə, kapitan, başqa cür düşünürəm, **zənn edirəm ki**, bu işi aparan lazımdır, hətta vacibdir... (C. Əmirov. Sahil əməliyyatı, 1958, s.99); **Güman edirdim ki**, bu şad xəbər onun fikrini dağdırıb, kefini açacaq (V.Şıxlı. Tanışlarım və dostlarım, 1966, s.26).

Digər türk ədəbi dillərində, o cümlədən qədim uyğur və qırqaq abidələrində də subordinativ-obyekt mənali MC yuxarıda göstərilən normativ-sintaktik quruluşuna təsadüf edilir; məs. : Kənä kelib kördi **kim** bir şuñkar kiat (?) niiñi çägüsün j(ë) mäktä turur “и вот, вернувшись сюда, увидел он: ястреб пожирает внутренности”. ‘O, bura geri qayıdanda gördü ki, qırğı içini yeyir’(Oğuznamə; Şerbak. 1959, s.26); Eşitkil ai begim bändäñ sözini həçə **kim** bolmasak biz san içingä “Услышь, о мой господин, слово своего слуги, как бы мной пренебрегали”. ‘Ey mənin ağam, öz nökərinin sözünü eşit, gör mənimlə necə saymazyana rəftar etdilər’ (там же, с.132); İşı bağlanmas ol er ning, bilüsän “хорошо знаешь, что его дело не заспорится.” ‘Yaxşı bilirsən ki, onun işi mübahisə etmək deyildir’ (S.Saray. Gulistan; N. Nadjip, 1971, s.110); Sultan ustadını jigirip aytı: özgäning oğlanlarından čävrüng mənim oğlun üzä artugrag turur “султан рассердился на его учителя и сказал, что ты моего сына обижкаешь больше других.” ‘Sultan onun müəlliminə hirs-

ləndi və dedi ki, sən mənim oğlumu başqalarından daha çox incidirsən’ (Yenə orada, s.235).

Subordinativ-obyekt mənalı MC normativ-sintaktik qruplarının hamısı qədim türk dilində də geniş yayılmışdır. Belə ki, birinci qrup konstruksiyalarda komponentlər daha çox bağlayıcısız, yəni subordinativ tabeliliyin məntiqinə və digər bağlayıcı vasitələrinə görə əlaqələnir. Qədim türk dilində informasiyavericilik daha çox şeirvari bir üslubda gerçəkləşdiyindən, burada komponentlərin yeri müasir variantlardakılardan daha sərbəst olmuşdur; məs.: boluyluq körür mən jarayu munı /kiçigliktä taştın aðin joq müni “я вижу, что он должен подойти (для работы), у него нет пороков, кроме малолетства.” ‘Mən görürəm ki, o iş üçün gəlməlidir, onun uşaqlıqdan başqa bir qüsuru yoxdur’ (ДТС, s.112); negü ter eşitgil beg elçi beg “послушай, что говорит мудрый правитель” ‘Dinlə, gör müdrik hökmər nə deyir’ (Yenə orada, s.169).

MC komponentlərini əlaqələndirən və müxtəlif fonomorfoloji variantlarda özünü göstərən teyin~tiyin, tip (qədim türk), deyə, diyən, diye (Azərb. Türk), deyni (qaq.), diyip~diyilip~öydüp(türkmən) bağlayıcı sözün sinxron vəziyyətdə subordinativ-obyekt mənalı MC konstituent-bağlayıcı vasitəsi kimi işlənilməsinə ancaq çağdaş türkmən türkcəsində təsadüf edilir. Qədim türk dilində isə həmin bağlayıcı söz göstərilən sintaktik funksiyada daha intensiv işlənir; məs.: tegmäči men **teyin** saqıntıüm ‘я подумал: “я не буду нападать (на него) ...” ‘Mən fikirləşdim ki, onun üstünə hücum etməyəcəyəm.’ nekə terər biz üküs **tiyin** nekə qorqur bir az **tiyin**... tidim ‘я сказал: “Почему мы должны бежать, дескать, (врагов) много!” – “Почему мы должны(их) боятся, дескать, (нас) мало.” ‘Mən dedim ki, biz nə üçün qaçmalıyıq, guya düşmən çoxmuş.’ ‘Nə üçün biz onlardan qorxmalıyıq, guya sayımız azmiş’ (A. H. Кононов. Грамматика..., 1980, s.228).

Komponentləri leksik-morfoloji tabeliliklə əlaqələnən subordinativ-obyekt mənalı MC qədim türk dilində daha geniş yayılmışdır. Məlum olduğu kimi, həmin konstruksiyalarda asılı tərəf öncə, əsas hissə isə sonra gəlir. Burada da komponentlər arasındaki leksik-morfoloji tebelilik əsas və asılı hissələrin predikativ mərkəzlərinin leksik-semantik valentliyinə əsasən formallaşır; məs.: ol üç kağan ökpəsip, Altun ýis üzə kabısalım, - mimic ‘эти три кагана, рассудив сказали: “Да, мы пойдем походом на Алтунскую черн” ‘Bu üç kağanı mühakimə edərək dedilər ki, bəli biz Altın camaat üstünə hücum edək’ (Айдаров, 1971, s.180); Edgü sabı ötegi kelmez – miyin “Говорят, что добное слово его и труд не

приходят.” ‘Deyirlər ki, onun xeyixah sözü və əməyi bir işə yaramır’ (Yenə orada, s.221); Kelip erser kū er ükülür kelmez erser tägliğ sabığ ali olur migi “Если придут – увлечится (число) людей. Если не придут, собирай вести, - сказал он.” ‘O dedi ki, əgər gəlsələr, adamların sayı artacaq, əgər gəlməsələr, xəbərləri topla’ (Yenə orada, s.330).

Beləliklə, subordinativ-obyekt mənali MC bütün qrupları müəyyən fərqlərlə (bunlar bağlayıcı vasitələrin işlənilməsinin intensivliyindən ibarətdir) qədim türk dilində də işlənir.

2.1.2.2. Subordinativ-qapalı konstruksiyalar

Özgə nitqi asılı hissə kimi interpozisyada işlənir. Əsas komponentin isə mübtəda-subjekt tərəfi əvvəldə, xəbər-predikat hissəsi isə sonda gəlir. Əvvəldə gələn hissə elə subyekt-predikat qütbənməsi ilə də ifadə olunur. Özgə nitqi şəklində ifadə olunan asılı hissə müəllif nitqi ilə bir növ çərçivəyə alınır (Mycaev 1991). Qədim türk dilində çox geniş işlənən həmin konstruksiyaların sintaktik quruluşunu A.N.Kononov konkret örnəklərlə açıqlayır: “Türk runik abidələrində özgə, yaxud müəllif nitqinin birbaşa verilməsi üçün, “ramkali” konstruksiyalardan və ya “qapanma” (İ. İ. Meşşaninovun termini) metodundan geniş istifadə olunmuşdur. Özgə nitqi baş cümlənin mübtəda və xəbərinin arasında gəlir. Burada bağlayıcı pauza olur: ol sabiū esidip **qayanım** ben ebgärü tüsäjn tidi “Услышав эти слова, мой каган сказал: “Отправлюсь –ка я домой”, - сказал он” ‘Mənim kağanım bu sözləri eşidib dedi: “Mən evə gedirəm”, - o dedi’; ýç körög kisi kelti **sabī bir** gayanī sü tasıqtı on oq süsi qalısız tasıqtı tir “Пришли три соглядатая, слово их едино: “Их каган выступил с войском, войско десятиродового (народа) все целиком выступило”, -говорят они.” ‘Üç xəfiyyə gəldi, onların sözü birdi: “Onlar in xaqanı orduyla hücuma keçdi, 10 boydan ibarət olan ordu (xalq) bütövlükdə hücuma keçdi”, -онлар danışırlar.’

Mürəkkəb cümlənin tabe edən hissəsi, əgər onun üstünə məntiqi vurğu düşürsə, əvvələ keçir, ikinci tabe olan komponenti isə enən intonasiya ilə deyilir. “Ramkali”, yaxud da “qapalı konstruksiya” vasitəli nitqin verilməsində onu açan və bağlayan *te~ti* felinin iki formasını düzəldir. İntonasiyani gücləndirmək məqsədilə türk runik abidələrində geniş işlənilən nisbi-aydınlaşdırıcı *anča* “так, таким образом” ‘belə, beləliklə’ sözündən istifadə olunur... türk qara **qamuy** bodun **anča timis** illig bodun ertin... **tir ermiş** “Тюркский народ, весь народ так, должно быть, сказал: “Я был народом, имеющим эль ...”-сказал, как

передают, он.” ‘Bütün türk halkı belə olmalıymış dedim: “Men eli olan bir halkım” dedim, o belə söyləyir’; türgäs qayan **anča timis** beniñ bodunım anta erür timis “Тюргешский каган так сказал: “Мой народ будет там!” –сказал он.” ‘Türkeş xaqanı belə dedi: “Mənim xalqım orada olacaq”- o dedi’; ben **anča tir** men ben bilgä toňuquq altun jisiy asa keltimir ... tidi “я так сказал, правитель Тонюкук, сказал: “Мы решили (через) Алтунскую черн ...” ‘Mən belə dedim, müdrik Tonyukuk, dedi: “Biz Altun halkını keçərək gedək” (Кононов 1980: 230-231).

Qədim türk yazılı abidələrinin sintaksisindən bəhs edən Ə. A. Quliyev də göstərilən PV A. N. Kononov kimi izah edir və onları “qapalı konstruksiya” (1990: 72) adlandırır. Doğrudan da həmin termin-ifadə sözgedən xüsusi-mürəkkəb PV sintaktik qurumunu tam ehtiva edir. Ona görə ki, burada rema-deyilən tema-məlum olanla əhatələnir. Bu isə danişiq dilində, eləcə də ilkin türk-oğuz və qədim türk mərhələlərində informasiyavericiliyin son dərəcə qüvvətli olması ilə əlaqədardır; məs.: Azərb. Onda padşah: **Gedərsən mənə cənnət almasını gətirirsən** –dedi (Nağıllardan); Burla xatun aydır: **-Mərə, çün kim, Qazan bəydən buyruq olubdur**, qoyun otursun dedi (KDQ, 1962, s.62); türkmən, Biri baryp: **-Öwez, eger boýun egseň, patyşa seniň günäňi geçjek** diýär-diýdi. ‘Biri gəlib: -Övez, əgər boyun əysən, patışah sənin günahından keçəcək deyir- dedi (Görogly, 1958, s.260).

Subordinativ-qapalı konstruksiyalar mətn səviyyəsində də özünü gösdərir. Belə ki, həmin konstruksiyalarda rema-verilən frazadan böyük vahid kimi işlənir. Bu tip nitq kəsiklərində tema-məlum olanın prepozisiyada gələn hissəsi başlanğıc (zacin), postpozisiyada işlənən tərəf isə sonluq (концовка) funksiyasındadır; məs.: Azərb. **Qonşuların çağırır ki: Qız Züleyxa! Zübeydə! Ürүdə, Can qız, can paşa!** Ayna Mələk! Qutlu Mələk! Ölməyə, itməyə getmişdim? Yatacaq yerim yenə bu xaraba olasıydı. Nolayıdı mənim evimə bir ləhzə baxaydınız. **Qonşu haqqı tanrı haqqı**-deyib söylər (KDQ, 1962, s.15); **Qazanın bəyləri baxdılар gördülər kim, yağı gəlir, ayıtlılar:** Qazanı buraxuban gedərsəvüz evində bizi qovarlar. Yeyrəyi budur ki, burda qarlavuz-**dedilər** (Yenə orada, s.141); türkmən.

Magtymguly: O nämədir, yaşyl-gyzyl öwüsýän?

O nämədir, ayagy ýók, towusýan?

O nämədir, ýedi derýa böwüsýän?

Şaxyr bolsaň, şondan bize habar ber! (Magtymguly. Saýlanan eserler, 2, 1983, s.9);

‘O nədir ki, al-yaşıla bürünür?
 O nədir ki, ayağı yox, tullanır?
 O nədir ki, yeddi dərya sallanır?
 Şairsənsə, bundan bize xəbər ver!’

Resulla aýtdy: “Ýa Şahyerdan, eýa Selim hoja, ýa Baba Selman, Ebubekr-Sytdyk, ýa Omar, Osman, Bu gulnuň maksadyn bergil!” diýdiler (Magtymguly. Saýlanan eserler, I, 1983, s.15).

Rəsulla dedi: “Ya Şaxmərdan, ey Səlim xoca, ya Baba Salman, Əbbubəkr-Sıtdık, ya Ömər, Osman, bu qulunun məqsədin vergil” dedilər”

Qədim türk dilində işlənən frazadanböyük subordinativ-qapalı kostruksiyalar da sintaktik quruluşuna görə sonrakılardan fərqlənmir; məs.: **Türk kara kamuğ budun ança timis**, Jllig budun ertim qani? Kimke ilig kazğanurmen tip ermis, kağanlıq budun ertim kağanım qani? Ne kağanqa içig küçig birürmen? –tip ermis “Вся масса тюркского народа сказала так: Я была народом, имевшим свое государство. Где теперь мое государство? Для кого добываю государства? Я была народом, имевшим своего кагана. Где мой каган? Какому кагану я отдаю свои труды и силу?” ‘Bütün türk xalqı belə dedi: Mən öz dövləti olan bir xalqdım. İndi mənim dövlətim haradadır? Mən kim üçün dövlət qururam? Mən öz xaqanı olan bir xalqdım. Mənim xaqanım haradadır? Mən hansı xaqana öz əməyimi və gücümü verirəm?’(Айдаров, 1971, s.292).

Türk dillərinə subordinativ-qapalı konstruksiyalar istər sinxron, istərsə də diaxron aspektlərdə indiyə qədər lazıminca tədqiq olunmamışdır. Halbuki özgə nitqi və onun həm vasitəli, həm də vasitəsiz formalarda qapalı nitq kəsikləri ilə ifadəsi sintaksisin, eləcə də mətn dilçiliyinin öyrənilməmiş sahələrindəndir.

2.1.2.3. Korrelyativ-obyekt mənali MC

Bu tip aydınlaşdırma-obyekt kostruksiyalarında, digər korrelyativ xüsusi-mürəkkəb PV olduğu kimi, asılı hissə öncə, əsas komponent isə sonra gəlir. İnformasiyavericiliyə görə burada rema-verilən əsas komponentlə, tema-məlum olan isə asılı hissə ilə ifadə olunur. Asılı hissədə bağlayıcı sözlər (relyat) əsas komponentdə isə qarşılıq sözlər (korrelyat)-əvəzliklər işlənir. Korrelyativ-obyekt mənali MC tərəflərində işlənən bağlayıcı və qarşılıq sözlərdən başqa, şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti də asılı hissənin predikativ mərkəzinə qoşulur. Göstə-

riñen tip MC tərəflərində işlənən bağlayıcı vasitələr fakultativ də olur. Komponentlərinin arasında korrelyativ tabelilik əlaqəsi olan aydınlaşdırma-obyekt konstruksiyaları oğuz türkçələrində, eləcə də qədim türk dilində yayılmışdır.

Korrelyativ-obyekt mənalı MC bağlayıcı vasitələrin işlənilməsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Asılı hissədə kim (ki), nə (ki), hər kim (ki), hər nə (ki), hər kəs (Azərb., türk), kime, näme, näməni, kim, her kimse, haýsı, kaýda (Türkmən) bağlayıcı sözleri, əsas komponentdə “o” şəxs əvəzliyi, turkməncədə *şoňy*, *şoňa*, *oňa*, *andan* əvəzlik-qarşılıq sözleri işlənir; məs.: Azərb. **Kimdə** ürək var, **onda** çörək var (Atalar sözü); **Nə** istəyir, **onu** ver (Danışqdan); turkmən. **Her kimse** akyldyr, bil **andan** gaçar. ‘Hər kim ağıllıdırsa, bil ondan qaçar’ (Magtymguly. Saýlanan eserler, I, 1983, s.186).

2. Asılı hissədə bağlayıcı sözler, əsas komponentdə isə qarşılıq-əvəzliklər özünü göstərir. Birinci tərəfin predikativ mərkəzinə şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti də qosulur; məs.: **hər kim** səni bağla, **ona** da gedərsən; O sazi **kim** mənim könlüm istəyən kimi yaxşı çala bilsə, **ona** bağışlayacağam (Dastanlardan); türk. **Ne**, kim ol buyurdısa, **anı** kılın! ‘O nə buyurdusa, onu yerinə yetirin’ (Sultan Veled'in Türkçə Manzumeleri, 1958, s.17).

Turkmən türkçəsində bu tip korrelyativ-obyekt mənalı MC geniş yayılmışdır və burada qarşılıq sözler də daha müxtəlif fonomorfoloji variantlarda özünü göstərir; məs.: A-haw heley bu öye ýasa gelen ýaly bolup ýatma-da, ogluňa aýt, **kime** öylense, **şoňa** öylensin ‘Ehey arvad, bu evə yasa gələn kimi yatma da oğluna söylə, **kiminlə** istəyirsə, **onunla** evlənsin’ (A. Gurbanow. Gülnar, 1982, s.27); -ll **näme** etse, **şony** eder, ilden-ä çykmas. ‘El nə etsə, onu edər, eldən çıxmaz’ (Yenə orada, 1982, s. 206); **Kim** elini sabynlap ýuwup, süpürip gelmese biz **ony** aramyza goýbermeris. ‘Kim əlini sabinla yuyub-təmizləyib golməsə, biz onu aramızqa qoymarıq’ (H. Ysmaýlow, 1963, s.210); ... goý **kimi** halasa, **şoňa** barsyn. ‘Qoy kimi istəyirsə, ona getsin’ (Görogly, 1958, s.305); **Kaýda** baksam, **ana** nazar ýetirdim ‘Hara baxsam- ona nəzər yetirdim’(Magtymguly, Saýlanan eserler, I, 1983, s.15).

3. Əsas komponentə qarşılıq söz fakultativ də olur; məs.: Azərb. Axı torpağa **nə** lazımsa, ata-babalarımız bizdən yaxşı bılıblər (Danışqdan); turkmən. **Kim** şatlanmasa, **kim** tans edib, aýdym aýtmasa, toýumuza getirmeris. ‘Kim şadlanmasa, rəqs edib oxumasa, toyumuza gətirmərik’ (Danışqdan); qədim uyğur. Omul kim **məniň**, ağızumğa bakar turur **bolsa**

taratǵu tartib dost tutarmän... “Того, кто мне повинуется, принеся дары за друга приму...” ‘Kim mənə tabe olsa, hədiyyə gətirsə, onu özümə dost hesab edirəm’ (Şerbak, 1959, s.34).

Aydınlaşdırma-obyekt konstruksiyalarında asılı hissə sadə cümle sintaksisinə görə tamamlıqların suallarına cevab verir, vasitəsiz və vasitə olur. Basitəsiz olduqda əsas hissənin təsirlik halda olan, yaxud nəzərədə tutulan tamamlığına, vasitəli oduqda isə ikinci tərəfin yönlük, yerlik, çıxışlıq hallarında olan, yaxud nəzərdə tutulan tamamlığına aid olur.

Asılı komponenti predikativ təyinli olan korrelyativ-obyekt mənalı MC Azərbaycan, türk və türkmən türkcələrində yayılmışdır. MC sistemində üslubi-sintaktik norma kimi izah etdiyimiz bu tip konstruksiyaların predikativ təyinli olması xüsusiyyəti burada da özünü göstərir. Korrelyativ-obyekt mənalı MC də korrelyasiya asılı hissədəki bağlayıcı funksiyasında işlənən təyin olunanla əsas komponentdəki qarşılıq söz-əvəzlik vasitəsi ilə reallaşır; məs.: Azərb. **Bir adamlı ki**, dostluq etdin, gərkə **ona** axira qədər sadiq qalasan (Danışqdan); Ona ki Hak nazar kıldı ben onu nice yereyim. ‘Ona ki xalq nəzər qıldı, mən onun nöqsanlarını necə deyim’ (Y. Emre. Şiirləri, 1963, s.37); türkmən. Baýram ki, sorag eýlär idi agzy nyşany, laglyny sorup boldy sözi muhteser **andan**. ‘Bayram ki, sual eyler idi, ağızı nişanı, ləlini soruşdu müxtəsər ondan’ (Baýram han. Səylanan eserler, 1970, s.81).

Oğuz-kıpçaq abidələrində korrelyativ-obyekt mənalı MC normativ-sintaktik konstruksiyaları geniş yayılmışdır. Burada da həmin tip MC komponentlərini əlaqələndirən bağlayıcı vasitələr müxtəlif fonomorfoloji variantlarda özünü göstərir və qarşılıq sözün fakultativliyi də istisna olunmur; məs.: ...ağzında **ne** kelsə degäy “что попадает на язык, то и выболтает.” ‘Ağzına nə gəlsə, deyir’ (S. Sarai. Gulistan; Nadjip, 1975, s.139); **Neni** könglüng tiläsä, bar, **ani** qil... “что твое сердце желает, иди то и делай.” ‘Nəyi ürəyin istəyirsə , get onu elə’ (Yenə orada, s.170); Közägä **ne** quysang **ani** ickäsän “что нальешь в кувшин, то и попьешь.” ‘Bardaǵına nə töksən, onu içərsən’ (Yenə orada, s.180); Hüsüd er qanda **kim** ähli hünär bolsa, **ani** közlər... “Где бы ни был искусный человек, его подмечает завистник.” ‘Bacarıqlı adam harda olsa, paxıl onu görür’ (Yenə orada, s.193); Erdäm iyəsi **qanda** varsa altun verürlər, dağı yuqarı kerürür lär “Куда бы ни пошел образованный человек, ему дадут золото и поведут на почетное место.” ‘Təhsil almış adam hara getsə, ona qızıl verib yuxarı başa keçirdirlər’ (Yenə orada, s.230).

Korrelyativ-obyekt normativ-sintaktik konstruksiyalarının arxetipleri hesab oluna bilən MC qədim türk dilində geniş yayılmışdır. Həmin konstruksiyaların komponentləri bağlayıcı və qarşılıq sözlərlə əlaqələnir. Burada asılı komponentin predikativ mərkəzinə şərt quruluşunun sə//sär morfoloji-sintaktik əlaməti də artırılır. Qədim türk dilində işlənən korrelyativ-obyekt mənəli MC bağlayıcı vasitələr tərəflərdən ya birində, ya da hər ikisində fakultativ ola bilər; məs.: seni **kim** ayırlar ayırla **anı** “кто к тебе с уважением относится, уважай его.” ‘Kim sənə hörmətlə yanaşırsa, sən də ona hörmət et’ (DTS, s. 20); jaqışsa jarutur baqışsa **özün** “если кто приблизится и посмотрит (на солнце), того (оно) осветит.” ‘Kim günəşə yaxınlaşır və ona baxırsa, о да ону işıqlandırır’ (Yenə orada, s.82); **Kim** ədgü tilär ersä ədgü qılur/basınčak ja satyayqa baqmış bolur “кто ищет добрых (дел), добра и творит добро, (тому) надлежит обращать внимание на униженных и оскорбленных.” ‘Kim xeyirxah işlər axtarırsa, xeyirxahlıq da elə xeyirxahlıq doğurur, onun alçaldılmış-lara və təhqir olunmuşlara diqqət yetirməsi lazımdır’ (Yenə orada, s. 86); jayuq ersär ədgü ayı berür “кто находится близко, (тому) дают хорошие дары.” ‘Kim yaxındadırsa, ona yaxşı hədiyyələr verirlər’ (Yenə orada, s.163); jaraşıq **nə** ersä **anı** berdilär “Они дали все, что было подходящего.” ‘Uyğun olan nə varsa, onu verdilər’ (Yenə orada, s.240); käräm **kimdä** ersä **anı** er tegil “того называй мужчиной, у кого есть благородство.” ‘Kim alicənabdırsa, ona kişi de’ (Yenə orada, s.290); tavar **kimiň** ükilsə beglik **aňar** kərgajür “беком следует быть тому, у кого приумножается имущество.” ‘Kimin malı artısa, bəylilik ona yaraşır’(Yenə orada, s.300).

Misallardan göründüyü kimi, qədim türk dilində işlənən koppelativ-obyekt konstruksiyalarında bağlayıcı ve qarşılıq sözlər çağdaş türkçələrdəki uyğun xüsusi- mürəkkəb PV fərqli olaraq yiyəlik və alət hallarında (kimiň-aňar) da işlənir. Beləliklə, türk dillərinin qərb qolunda çox geniş yayılan normativ-sintaktik aydınlaşdırma konstruksiyaları MC sintaksısında daha çox birmənalılığı və çoxsubyektliliyi ilə fərqlənir.

2.2. Təyin konstruksiyaları

Mürəkkəb təyin konstruksiyalarında asılı hissə əsas komponentin isimlə ifadə olunan, yaxud da substantivləşən hər hansı konkret bir üzvünü təyin edir. Struktur-funksional baxımdan təyin konstruksiyalarını başqa PV fərqləndirən amillər “predikativ təyinli budaq cümlələr” in (Musayev 1988) onlarda intensiv işlənilməsi və asılı komponentin yerinin

söyləmdə daha sərbəst olmasından ibarətdir. Bu da həmin PV əsas və asılı komponentlərinin kommunikativ funksiyadan asılı olaraq hər hansı bir konstruksiyada həm tema, həm də rema kimi işlənməsini şərtləndirir.

Komponentləri xüsusi-mürəkkəb tabeliliklə əlaqələnən təyin konstruksiyalarda üslubi-sintaktik normalar və üslubi-sintaktik variantlar daha intensiv işlənir. Ənənəvi dilçilikdə həmin dil-nitq hadisələrinin izahı isə yiylilik halın sintaktik vəzifəsinin və onunla bağlı olaraq atributiv semantikalı asılı hissələrin MC sistemindəki yerinin dəqiq müəyyənləşdirilməsi ilə əlaqədardır.

2.2.1. MC quruluşunda predikativ təyinli asılı komponentlərin yeri

Türk ədəbi dillərinə aid dilçilik tədqiqatlarında yiylilik halın sintaktik vəzifəsi və bununla bağlı olaraq MC sistemində müxtəlif üslubi-sintaktik normalar və variantların işlənilməsinin linqvistik izahı hələlik verilməmişdir. Həmin sahədəki mövcud tədqiqatlarda müəyyənlilik bildirən təyini söz birləşmələrinin birinci tərəfinin təyin funksiyasında işlənildiyi göstərilmişdir (Abdullayev 1978; Axundov, Əhmədov 1983). Bununla bərabər, bir sıra xüsusi-mürəkkəb PV əsas komponentdəki yiylilik halda işlənən qarşılıq sözə (korrelyata) aid tipləri müəyyənləşdirilmişdir (Abdullayev 1978; Mycaeb 1986: 62-65). Beləliklə, ənənəvi dilçilikdə müəyyənlilik bildirən təyini söz birləşmələri daha çox mürəkkəb bir cümlə üzvü və həmin sintaktik qrupların birinci tərəfi isə təyin olaraq izah edilmişdir (Sadıqov 1982).

Azərbaycan türkcəsində söz birləşmələrinin, eləcə də təyinin öyrənilməsində mövcud paradoksal hal indiyə qədər qalmışdır. Bu, müəyyənlilik bildirən nominativ söz qruplarının qeyd-şərtsiz mürəkkəb bir cümlə üzvü kimi təhlil edilməsi ənənəsi ilə bağlı olmuşdur. Digər tərəfdən isə sözügedən hadisə ikinci və üçüncü növ təyini söz birləşmələri kimi adlandırılan sintaktik qrupların komponentləri arasında qarşılıqlı bir korrelyativ-qrammatik tabelilik əlaqəsinin mövcudluğu mülahizəsi ilə də əlaqədardır (Seyidov 1984:4). Əgər ikinciyə görə birinci tərəf müəyyənlilik bidirən hal şəkilçisi qəbul edirsə, bu, elə özü bir ikinci dərəcəli üzv kimi təyinin təyin ounanı izah etməsi deməkdir. İkinci tərəf birincini həm semantik, həm də qrammatik cəhətdən özünə tabe edir; cümlə üzvləri sitemində ikinci dərəcəli üzvlər baş üzvlərlə idarə olunur və onların təsiri ilə morfoloji əlamətlər qəbul edir.

İkinci tərəfin birinciyə tabeliliyinə gəldikdə isə (Seyidov 1984:4) burada qrammatik tabelilik əlaqəsi yox, tabe edənlə tabe olunanın semantik bağlılığı vardır. Dil sisteminin üst quruluşunda morfoloji əlamətlərlə reallaşan idarə əlaqəsində isə birtərəfli qrammatik tabelilik mövcuddur; bütün hallarda ikinci tərəf birincini idarə edir. Müəyyənlik bildirən təyini söz birləşmələrində isə idarə əlaqəsi özünü həm də təyin və təyin olunan cümlə üzvləri münasibətdə göstərir.

Ənənəvi dilçilikdə budaq cümlə tiplərindən bəzilərinin yanlış qruplaşdırılması da iyılık halının sintaktik funksiyasının düzgün müəyyənləşdirilməməsi ilə bağlıdır. Belə ki, əsas və asılı komponentlərin qarşılaşdırılması, asılı hissədə semantik cəhətdən aktuallaşan, isimlə ifadə olunan üzvün səhv izah edilməsi iyılık halının sintaktik vəzifəsini düzgün öyrənməyə mane olmuşdur. Bu da onu göstərir ki, cümlə üzvlərinin sintaktik funksiyasını təkcə sadə cümlədə yox, həm də mürəkkəb cümlədə və mətn-də müəyyənləşdirmək lazımdır. Çünkü atributiv semantikalı, yəni predikativ təyinli asılı komponentlər xüsusi-mürəkkəb quruluşun həm təyin, həm də digər konstruksiyalarında geniş yayılmışdır.

2.2.1.1. Predikativ təyinli asılı komponentlər MC sintaksisində

Türk dillərində predikativ təyinli asılı komponentlər əsasən korrelyativ-subyekt, -obyekt, -təyin, -zaman və -yer mürəkkəb konstruksiyalarında özünü göstərir*. Yuxarıda qeyd edildiyi kimi, predikativ təyinli asılı komponentlərin işləndiyi xüsusi-mərəkkəb PV müxtəlif struktur-semantik tipləri MC sintaksisində tərəflərin korrelyativ tabeliliyinə görə müəyyənləşir. Bunula belə, ənənəvi dilçilikdə həmin tip sintaktik vahidlərin müxtəlif quruluşları təyin budaq cümləli MC qarışdırılmışdır. Məsələn: 1. “Bir ürək ki, döndü, **ona** siz neyləyə bilərsiniz? (M. İbrahimov. Böyük dayaq); 2. Bir fələkzadənin ki, həyatı sənin elindədir, zənnimcə **onu** bir kəlmə sözünə qırban verməzsən... (C. Cabbarlı. Mənsur və Sitarə); 3. Ancaq o adamların ki, ürəkləri ayrı-ayrıdır, elə özləri də gecətə ayrırlar (İ. Hüseynov. Dan ulduzu); 4. Bir adama ki, dost dedin, gərək axıra qədər **ona** sadıq qalasan; 5. Bir məclisdə ki, Zülfüqar kimi sərxaşlar iştirak edəcək, mən **oraya** gedə bilmərəm; 6. Bir adamdan ki, cəmiyyət həmişə zərər çəkir, **onu** cəmiyyət özü çürük bir yara kimi kəsib atmalıdır; 7. Bir adamlı ki, çörək kəsdim, axıra qədər itirmərəm; 8. Bir

* Korrelyativ-zaman və-yer konstruksiyalarına dair uyğun faktik dil örnekleri kitabının sonrakı bölümündə veriləcəkdir.

adam üçün ki, ürəyim yanır, onun ki, təşnəsiyəm, **ona** eşqimi bildirməkdən acizlik çəkirəm (M. İbrahimov. Böyük dayaq); 9. Bir insan ki, oğurluqla, adam öldürməklə fəxr edə, vəhşilik ilə iftaxar edə, mən sadə ürəkli bir qız **onunula** yaşamağı özümə həqarət bilirəm (C. Cabbarlı. Vəfali Səriyyə); 10. Bir adam ki, yaxşılıq qanmayacaq, yoldaşın qədrini bilməyəcək, mənə lazım deyil (M. İbrahimov. Böyük dayaq); 11. Bir həkim ki, ixtisası üzrə işləməyə, **onu** vəzifəsində saxlamaq olarmı (“Kirpi” jurn.); 12. Bir şey ki, hamisinin ürəyindən oldu, tez yerinə yetirmək gərək (M. İbrahimov. Mədinənin ürəyi); 13. Bir şey ki, lazımsız ola, **ona** pul verərlərmi? (N. Nərimanov. Bahadır və Sona); 14. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir, ancaq elmin gücünə xösbəxt olubdur (N. Nərimanov. Teatr barəsində bir neçə söz); 15. Hansı tələbə ki, dərslərini müntəzəm surətdə hazırlayır, imtahanda əziyyət çəkmir; 16. Həmin məktubun ki, adresi düzgün yazılmamışdı, **onu** poçtalyon böyük çətinliklə sahibinə çattırdı; 17. Həmin meşədə ki, bizim düşərgəmiz yerləşmişdi, **orada** gözəl bir bulaq da var idi” (Abdullayev 1974: 240-242).

Yuxarıdakı 1, 2, 4, 6, 7, 8, 9, 11, 12, 13, 16-cı cümlələr tamamlıq, 3-cü təyin, 10, 14, 15-ci cümlələr mübtəda, 5, 17-ci cümlələr isə yer budaq cümləli tabeli mürəkkəb cümlələrdir. Gösterilən cümlələrən birinci komponent asılı, ikinci isə əsas hissədir. Burada asılı hissə və bununla bağlı xüsusi-mürəkkəb PV struktur-semantik tipləri əsas hissədəki korrelat-əvəzliklərə görə müəyyənləşir. Yəni korrelyativ-təyin konstruksiyalarında qarşılıq söz adlıq və yiyəlik, korrelyativ-subyekt konstruksiyalarında yalnız adlıq, korrelyativ-obyekt konstruksiyalarda isə həm təsirlilik, həm də qoşmalrla işlənən yiyəlik və digər hallarda özünü göstərir. M. Hüseynzadə qoşmaların əsasən qeyri-müəyyən, bəzi hallarda isə müəyyən yiyəlik halda gelən sözlərlə işləndiyini qeyd edir: “... qoşmalar hal şəkilçilərindən sonra işlənib, ismin başqa nitq hissələrinə qoşulmasına xidmət edə və müəyyən haldan sonra işlənə bilir. Qoşmalar başlıca olaraq qeyri-müəyyən yiyəlik (Rəşid üçün), yönük (Rəşidə görə) çıxışlıq (Rəşiddən ötrü) hallarla işlənir. Yerlik hal şəkilçilərindən sonra heç bir qoşma işlənə bilməz. Müstəsna olaraq, şəxs, bəzi işarə və sual əvəzliklərində yiyəlik haldan sonra qoşmalar işlənənə bilir; məs.: mənim üçün, sənin üçün, kimin üçün, mənimlə səninilə və s.” (Hüseynzadə 1973: 60). Ancaq türk dillərində yeddinci halın, eləcə də digər mümkün halların (Бетлинк 1989: 355-366) hal paradigmاسından çıxarılması, ilə~la, lə //yla,-ylə //fürün, -çin, -çin,-çun,-çün morfemlərinin qoşma kimi izah

olunması mübahiseli olaraq qalır (Əlizadə 1990). Bütün bunlar elmi qrammatikamızda öz həllini gözləyən məsələlərdəndir.

Korrelyativ-zaman və-yer konstruksiyalarında isə qarşılıq-əvəzlik yerlik halda işlənir.

İndiyə qədər predikativ təyinli asılı komponentlər ya təyin budaq cümləsi kimi izah olunmuş, ya da bəzi hallarda həmin konstruksiyaların işləndiyi PV bir sıra struktur-semantik tipləri təhtəlşür olaraq düzgün vərilmüşdür. Belə bir qarşıqlıq təkcə Azərbaycan türkçəsinin deyil, bütövlük-də türk ədəbi dillərinin mükəmməl elmi qrammatikasının yoxluğundan və hal paradiqmasının sintaksisdən kənarda öyrənilməsindən irəli gəlmişdir.

2.2.1.2.Predikativ təyinli asılı komponentlər mürəkkəb təyin konstruksiyalarında

Ənənəvi dilçilikdə predikativ təyinli asılı komponentlərin təyin budaq cümləsi kimi izah edilməsi bəs nə ilə əlaqədardır? Bu, bir çox hallarda həmin konstruksiyaların interpozisyada işlənən müvafiq təyin budaq cümlələri ilə qarışdırılmasından irəli gəlmişdir. İnterpozisyada özünü göstərən təyin budaq cümlələri baş cümlənin özündən əvvəl və sonra gələn hissələri ilə subordinativ tabelilik əlaqəsindədir. Bununla belə, zahirən bu tip konstruksiyalara bənzəyən predikativ təyinli asılı komponentlərin işləndiyi digər xüsusi-mürəkkəb PV təyin budaq cümləli MC hesab edilməsinə M. Ş. Şirəliyevin N. A Mehdiyevlə yazdığı əsərində də rast gəlinir: “O şəhər ki, bu əhvalat orada vaqe olub, Araz çayına yavuq Azərbaycan şəhərlərindən biridir (C. Məmmədquluzadə); O məməkət ki, öz ixtiyarını bir müstəbidə tapşırmağı rəva görür, **onun** doğrudan da taledən, gərdişdən, fələkdən başqa bir ümidi qalmır!; O xasiyyət ki, mənim oğlumda var, hara getsə korlanacaq (H.Mehdi); O şeyi ki, axtarırsan, min daşın dalında gizlədir (M.İbrahimov); Yox, istəmirəm o dövləti ki, məni Bəhramdan ayıracاق (C.Cabbarlı; Şirəliyev M. Ş., Mehdiyev N.A. 1981: 404).

Yuxarıdakı birinci, ikinci və axırıncı örnəklər təyin budaq cümləli sintaktik vahidlərdir. Birinci cümlədə asılı hissə interpozisyada işlənir. İkinci misaldakı prepozisyada gələn asılı komponent predikativ təyinli konstruksiyadır. Buradakı təyin olunan isim (məməkət) “ki” ədati vasitəsilə aktuallaşır. O, xüsusi intonasiya ilə ayrılır, lakin asılı hissənin tərkibində bir üzv olaraq qalır və onun ikinci komponentlə (onun doğrudan da taledən, gərdişdən, fələkdən başqa ümidi qalmır!) ayrılıqda heç bir sintaktik əlaqəsi yoxdur. Asılı hissə əsas komponentin “onun” işarə əvəzliyi ilə

ifadə olunan və iyıqlik halda ilənən üsvünə-təyinə aid olur. Axırıncı cümlə isə komponentləri subordinativ tabeliliklə əlaqələnən konstruksiyadır. Burada yalnız əsas hissədə inversiya hadisəsi özünü göstərir. Yerdə qalan iki örnəkdən birincisi korrelyativ-subyekt, ikincisi isə korrelyativ-obyekt konstruksiyasıdır. Bunların da asılı hissələri predikativ təyinli sintaktik vahidlərlə ifadə olunmuşdur.

M. Hüseynzadənin MC haqqındaki tədqiqatında təyin budaq cümlələri bağlayıcı vasitələrə görə qruplaşdırılır və interpozisyada gələn asılı hissələrə də prinsip etibarilə daha düzgün yanaşılır (Hüseynzadə 1962: 205-210). İyıqlik halın və predikativ təyinli asılı komponentlərin sintaktik vəzifəsi haqqında yuxarıda deyilənlər də göstərilən əsərdəki şərh, eləcə də örnəklərlə bir növ həməhəng səslənir: “Belə mürəkkəb cümlələrin baş cümlələrində o işarə əvəzliyi müxtəlif hallarda işlənə bilər; məs.: O yolla ki, qurtarmaq mümkündür, **o** yolu da biz gedə bilmirik; O şey ki, sizə çox yaxşı görünür, biz ancaq **onun** gölgəsi ilə oynayırıq (M. İbrahimov”; Hüseynzadə 1962: 208).

Ə. Z. Abdullayevin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” adlanan monoqrafiyasında isə, yuxarıda araşdırılan örnəklərdən fərqli olaraq, aşağıda göstərilən misalların hamısı təyin budaq cümləli mürəkkəb cümlələrdir. Həmin xüsusi-mürəkkəb PV asılı hissələr interpozisyada işlənmişdir: “Bu əhvalat ki, **indi istəyirəm nəql eləyim**, çoxdanın sözdür (C. Məmmədquluzadə. Danabaş kəndinin məktəbi); Baxın, **iki il bundan qabaq gördünüz o abidar ləblər, o zərif, qırmızı dodaqlar ki, hər baxan “indicə canı alar”** deyərdi, indi nə hala düşmüş (C. Cabbarlı. Mənsur və Sitarə); Bir şeyi ki, **şəriət tələb edə bilmir**, sən də edə bilməzsən (S. Hüseyin. Yatmış kəndin qış gecələri); Ruhum ki, **bədən-dədir**, sənindir, hər nəş’ə ki **bəndədir**, sənindir (Füsuli) və s.” (Abdullaev 1974: 240-243).

Azərbaycan dilçiliyində interpozisyada gələn təyin budaq cümlələrinin sintaktik statusunu birinci dəfə Ə. Ş. Sadıqov daha düzgün müəyyənləşdirmiş və onları “daxili təyin budaq cümləsi” (Sadıqov 1986: 64-71) adı ilə adlandırmışdır. Ancaq burada da predikativ təyinli budaq cümlələrlə interpozisyada işlənən təyin budaq cümlələri qarışdırılmışdır. Azərbaycan türkcəsi mürəkkəb cümlə sistemində ikincilərin həmin mövqeyinin qohum olmayan başqa dillərin təsiri ilə formalasdığı göstərilmişdir (Sadıqov 1986: 64-71).

MC sintaksisində asılı komponentlərin prepozisiya, interpozisiya və postpozisiya mövqelərində işlənilməsi müxtəlif sistemli bir çox dünya,

eləcə də türk dillərində mövcud olan sintaktik universalıyadır. Azərbaycan türkcəsində həmin sintaktik konstruksiyaların işlənilməsinə qonşu bir dilin ekstralinqüistik təsiri göstərilən çümlələrin interpozisya mövqeyini dilin müxtəlif mərhələlərində daha da intensivləşdirmək səviyyəsində ola bilər.

2.2.2. Təyin konstruksiyalarının struktur-semantik tipləri

MC sintaksisində təyin konstruksiyalarının komponentləri həm analitik, həm də analitik-sintetik vasitələrlə əlaqələnir. Həmin xüsusi-mürəkkəb PV əsas və asılı hissələrinin əlaqələnməsində həm bağlayıcılar və şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti, həm də bирyerli və ikiyerli digər bağlayıcı vasitələr özünü göstərir. Təyin konstruksiyalarının istər subordinativ, istərsə də korrelyativ tabeliliklə əlaqələnən struktur-semantik tipləri qədim türk dilindən başlayaraq oğuz-qıpçaq arealında da çox geniş yayılmışdır.

2.2.2.1. Subordinativ-təyin mənali MC

Mürəkkəb təyin konstruksiyalarının içərisində subordinativ-təyin mənali MC sintaktik quruluşunun təközəkliliyi (üzvlənməməsi) və komponentlərin daha çox analitik üsulla – bağlayıcılarla və bирyerli bağlayıcı vasitələrlə əlaqələnməsi ilə seçilir. Bu tip MC asılı komponent əsas hissədəki hər hansı sintaktik funksiyada işlənən bir ismi, yaxud da substantivləşmiş digər bir üzvü təyin edir. Subordinativ-təyin konstruksiyaları sintaktik quruluş kimi bütövlükdə frazadan böyük vahidlərin komponenti olsa da, sintaktik-kommunikativ baxımdan ayrılıqda üzvlənir: asılı hissə tema, əsas hissə isə rema kimi özünü daha çox göstərir.

Subordinativ-təyin mənali MC komponentlərin yerləşməsi və onları əlaqələndirən konstituent-bağlayıcı vasitələrə görə türk dillərində əsasən iki sintaktik quruluşa bölünə bilər.

I. Birinci qrupa daxil edilən subordinativ-təyin konstruksiyaları komponentlərinin MC tərkibində yerləşməsinin sabitliyi ilə daha çox seçilir. Əsas hissə önce, asılı komponent isə sonra gəlir. Əsas hissədə təyin olunan isim-üzvdən qabaq müxtəlif bирyerli təyinedici sözlər – siqnalçı qəlib-vasitələr, komponentlər arasında isə ki, hansı ki, kim, kin//kün, necə ki və s. (Azərb., türk, turkmən), ani, aniki*, angısının və s. (qaq.) işlənir. Bu tip subordinativ-təyin konstruksiyalarının əsas komponentində elə,

* Qaqauz türkcəsində “ki” bağlayıcısının əvəzinə, daha çox “ani, aniki” bağlayıcı vasitələri işlənir.

öylə//böylə//şeylə//öyle, belə, andaħ, nə, bir, nə bir, elə bir, o, bu, həmin//haman, hansı//qansı, ol//şol və s. siqnalçı qəlib-əvəzliklər və digər uyğun leksik vahidlər özünü göstərir; məs.; Azərb. **Elə** söz de **ki**, kəli tökülsün, dəymisi qalsın (Atalar sözü); Ata **elə** bir qamçı çəkdi **ki (kin)**, belində zol qaldı (Danışlıqdan); **Nə** bəladır **ki** ona böylə giriftar olubam (M. Fuzuli. Seçilmiş əsərləri, II, 1988, s.90); **Öylə** sərməstəm **ki**, idrak etməzəm dünya nədir (Yenə orada, s.189);

Faş oldu **bu** macəra cəhanə

Kim: “Qeys oluban əsiri-Leyli,

Leyli dəxi salmış ona meyli (Yenə orada, s.28);

Qansı müşküldür ki, tədric ilə asan etmədi (Yenə orada, s.187); **Bir** bəladur **ki**, can verməkdir anın çarəsi (Kişvəri. Əsərləri, 1984, s.120); **Nə** **bir** həziq təbibim var **ki**, mühlik dərdimi görsün (Yenə orada, s.75); Sən **ol** mö'min **ki**, mö'min əhli-dindir (İ. Nəsimi. Əsərləri, V, 1985, s.44); Gəl **şol** nigari gör **ki**, nə nəqşü nigar edər (Yenə orada, s. 89); Bu **necə** hüsni surətdir ki, nur ehsan edər ayə (Yenə orada, s.218); türk. Hala **öyle** yorgunsun **ki**, dinlemeye tahammülün yok gibi geliyor bana. ‘Hələ elə yorgunsan ki, mənə qulaq asmağa belə səbrin çatmir’ (N. Hikmet. Yeşil Elmalar, 1965, s.250); Bu ne sırdır **kim** ben agzum açmadan düşmüş dile. ‘Bu nə sırdır ki, mən ağızımı açmadan dilə-dişə dsüşmüsdür’ (Sultan Veled'in Türkçe Manzumeleri, 1958, s.23); O **bir** dillberdir **ki**, yoktur nişanı. ‘O, bir dilbərdir ki, tayı-bərabəri yoxdur’ (Y. Emre. Şiirleri, 1963, s.52); qaq. Onun surati koyu-booz şaminkanın dartımı içində **ölə** inandırıcı, pak gözäldi, **ani** hepsi başka gözellikler kaybeldiler dünne üzünden. ‘Onun sıfəti dartılmış qoyu-boz örtünün içində elə inandırıcı, çox gözäldi ki, bütün digər gözəlliklər dünya üzündən yox olmuşdu’ (D. K. Coban, Tamannik, 1977, s.83); Kız **ölə** güzelmiş, **ani** onun gibi hiç bütün dünnede yokmuş. ‘(Budcaktan sesler, 1959, s.125); türkmən. **Şeylə duşmandır ki, taňla syryñyz paş eýleyir.** ‘Elə düşməndir ki, sanki sırrınızı faş edir’ (Magtymguly. Saýlanan eserler, 1, 1983, s.185); Geldi anda **bir** ýigit **kim**, hoş zyban. ‘Onda bir igid gəldi ki, şirin dilli’ (Dövletməmmət Azady. Wagzy-azat, 1962, s. 98); qədim özbək. Oşul **kizandaħ** körklük erdi **kim** külsä kök teñri külä turur; y (i) ğ lasa kök teñri y (i) ğ laya tutur. “Дева была так красива: если смеется, голубое небо хохочет; если плачет, небо голубое рыдает.” ‘Qız elə gözəl idi ki, əgər gülsə, mavi səma qəh-qəhə çəkib gülür, əgər ağlasa, göy üzü hönkür-höñkür ağlayır’(Шербак, 1959, s.28).

Subordinativ-təyin konstruksiyalarının komponentlərini əlaqələndirən həm siqnalçı qalib-əvəzliklər, həm də digər leksik-sintaktik vasitələr, eləcə də də bağlayıcılar fakultativ ola bilər; məs.: Azərb. Güli-rə'nayə bax **kim**, bülbülmün həmişə naləvü əfşanın istər (Əmani. Əsərləri, 1983, s. 51); türkmən:

Adam bardyr, any şalar gaçyrdar,
Adam bar, zulm edip, garyp agyrdar,
Adam bar, per düşək ýanyň agyrdar,
Adam bardyr ki dyzyna degmez (Magtymguly. Saýlanan eserler, 1, 1983, s.210).

‘Adam vardır, onu şahlar qaçırdar,
Adam var, zülm edib qərib ağrıdar,
Adam var, pər döşək yanın ağrıdar,
Adam vardır ki dizinə dəyməz.’

Subordinativ-təyin konstruksiyalarının əsas komponentində, informasiyavericiliklə bağlı olaraq, xəbər, bəzən də onun morfoloji əlaməti düşür; məs.: **Elə** qulaqburması **ki**, yeri ömürlük ağrıyır (“Ulduz” jurnalı, 1984, №2, s.7); **həmin** Lələ bəy **ki**, onun bir baxışına görə bağırsaqlarını boğazına dolamaq istəyirdi (F. Kərimzadə, Xudafərin köprüsü, 1982, s.218); türk. Bir de öyle sert, öyle düşmanca baktı **ki** Gülbahar dondu kallı. ‘Bir də elə sərt, elə düşməncəsinə baxdı ki, Gülbahar dondu qaldı’ (Y. Kemal. Ağrıdağı Efsanesi, 1978, s.79); **Bir** çare **ki**, kızı Tahir'i unutsun da kapansın yarası. ‘Bir çarə ki, qızı Tahiri unutsun və yarası bağlansın’ (K. A. Kansu. Sevgi Elması, 1972, s. 22).

Azərbaycan türkcəsində təyin konstruksiyalarının göstəriləm tipinin bəzi quruluşlarında asılı hissə söyləmdən bütövlükdə kənara çıxar; yəni parselyat kimi əvvəlki cümlənin təyin olunması, asılı hissənin isə aktuallaşan üzvü funksiyasında özünü göstərir. Maraqlıdır ki, parselyat kimi özünü göstərən bu tip sintaktik vahidlər predikativ təyinli asılı hissələrdir; məs.: Azərb. Xaqani Rzaquluyev torpağımızın ən agrılı **yerində** yaşayır. **O** yerdə **ki**, **axşamı güllələr gətirir, səhəri toplar açır.** Gecələr **fitnələr ayaq açır** (“Gənclik” jurnalı, 1990, №6, s.17); Amerikanın keçmiş prezidenti R. Reyqan özünün “Azadlıq, tərəqqi və sülh” məqaləsində (bax: “Международная жизнь”, 1988, №11) çox haqlı olaraq yazar ki, biz artıq təfəkkür **iqtisadiyyatına** daxil oluruq, **o iqtisadiyyata ki, orada yaradıcılıq azadlığı təbiət ehtiyatlarının ən qiymətli növü sayılır** (“Gənclik” jurnalı, 1990, №8, s.21); ... belə ki, 1940-cı ilin yayında Xatinda, alman ordusundan qaçıb Belarusiyada pənah tapmış 15 min

polyak zabitinin çekistlər tərəfindən güllələnməsi, Molotov-Ribbentrop paktının gizli protokolları, Pribaltika və Ukranyada “**Meşə qardaşları**” və **banderaçılars** haqqında “antikommunist” ruhda yazılmış materialları dərc olunmuşdur. O, “**meşə qardaşları**” və **banderaçılars** ki, onlar hələ yetmişinci illərdə Mordovianın və Perm vilayətinin xüsusi düşərgələrində uzunmüddətli həbs cəzası cəkirdirlər (“İstiqlal” qəzeti, iyul 1991-ci il, №4(9), s.7.); qaq. -Ee, dostlarım, bizim halkımızın kök-senseleleri eskide, pek eskiden çıxajeklar. **Öle eskiden, ani unuduler şansora da hiç inanamarsınız...** ‘Ee, dostlarım, bizim xalqımızın kökü çox-çox əvvəller keçmişdə ortaya çıxmışdır. Elə keçmişdə ki, yaddan çıxığına görə heç inanmazsınız...’(D.Tanasoglu. Uzun kervan, 1985, s.14).

Bəzən sonluq-komponentdə kənara çıxmışlı olan ad-üzvün yerində əvvəlki cümlədəki təyin olunanın özü yox, onun eynitipli sinonimi işlənir; məs.: Mühəribənin ən qızığın çağında, həmyerlimizin şöhrət ulduzunun yenicə parladığı bir dövrə-1942-ci il yanvarın 14-də yazılıb. **O günlərdə ki, qəhrəmanın sinəsinə Qızıl Ulduz təzə taxılmışdı** (“Kommunist” qəzeti, 16 aprel 1985-ci il, s.4).

Dil sitemində bu tip nitq kəsikləri də frazadanböyük vahidlər kimi təhlil olunmalıdır. Predikativ təyinli asılı hissələr burada mətnin müstəqil bir komponentidir. Əvvəl gələn cümlələrdəki “yerində”, “iqtisadiyyata”, “meşə qardaşları”, “banderaçılars” sözləri mətnin kataforik göstəriciləri olub, onun sonrakı hissələrinin işlənilməsini şərtləndirir. Sonluq konstruksiyalar kimi özüne göstərən cümlələrdəki təyin olunan hissələr isə frazadanböyük vahidlərin anaforik ifadəçiləri olub, əvvəlki komponentdə işlənən uyğun sözə işaret edir.

Türk dillerinin oğuz-qıpçaq dil-dialekt sistemində subordinativ-təyin konstruksiyalarının müxtəlif quruluşlu üslubi-sintaktik variantları işlənir.

I. Asılı komponent əsas hissənin içərisində gəlir; çox zaman onun mübtədasından və tamamlığından sonra işlənir. Əsas hissənin asılı komponentdən əvvəl və sonra gələn tərəfləri bir sintaktik vahid kimi təsəvvür olunur, həmin üzvlər arasında bütün qrammatik əlaqələr özünü göstərir. Bu tip subordinativ-təyin konstruksiyalarına daha çox Azərbaycan, türk və qaqauz türkcələrində təsadüf edilir; məs.: Azərb. O şəhər ki, **bu əhvalat orada vəqe olub**, araz çayına yavuq Azərbaycan şəhərlərindən biridir (C. Məmmədquluzadə. Ölülər); Ruhum ki, **bədəndədir**, sənindir, hər nəş’ə ki, **məndədir**, sənindir (M. Füzuli. Seçilmiş əsərləri, II, 1958, s.178); türk. O kadınlar ki, **dalları yerləre degen koy gölgeli meyve bahçelerinde gülüp**

türkü söylemek, süslenip salına salına dolaşmaktan başkasına alışmamış, rahatlıktan semirmiş kadınlardı. ‘O qadınlar ki, budaqları yerə dəyən kölgəli meyvə bağçalarında gülüb mahni oxumaq, bəzənib sallana-sallana gəzməkdən başqa bir şeyə vərdiş etməmiş, rahatlıqdan səmirmiş qadınlardı’ (O. Kemal. Cemile, 1966, s.104); **Ol, kim oldu ölümsüz, ol kaldı,** uçmаки bu cihanda nakd aldı. ‘O, kim ki ölümsüz oldu, o qaldı, cənnəti bu dünyada nağd aldı’ (Sultan Veled'in Türkçe Manzumeleri, İstanbul, 1958, s.10); qaq. O yıl, ani **ben geçirdim sende** –en anılma yılım benim. ‘O il ki, mən sənin yanında keçirdim, ən unudulmaz ilimdir’ (D. K. Coban. Tamannık, 1977, s.101).

Daha çox klassik yazı üslubunda formallaşan bu cür subordinativ-təyin konstruksiyalarının işlənilməsi ilkin türk-oğuz layı üçün xarakterik deyildir. Bununla bərabər, həmin xüsusi-mürəkkəb PV sintaktik quruluşu və struktur-tipoloji mənsubiyyəti digər uyğun konstruksiyalardan yalnız komponentlərin yerləşməsinə görə fərqlənir.

2. Subordinativ-təyin konstruksiyalarının haqqında danışılan üslubi-sintaktik variantları məzmunun ifadəsinə görə digər uyğun PV oxşasa da, qrammatik quruluşunun özəlliyi ilə onlardan fərqlənir. Burada təyin olunan kimi işlənən “hissə” (əsas komponentdəki” isim-üzvlər) bağlayıcı funksiyasında özünü göstərir. Belə subordinativ-təyin konstruksiyalarında əsas komponent önce gəlir. Asılı komponenti əsas hissəyə bağlayan bağlayıcı vasitə birincinin təyin olunan isim-üzvündən, işaret əvəzliyindən və “ki” bağlayıcısından ibarət olur. Subordinativ-təyin konstruksiyalarının bu quruluşu daha çox çağdaş Azərbaycan nəşrində yayılmışdır və ədəbi dildə yeni sintaktik keyfiyyət kimi xarakterizə oluna bilər; məs.: Bağın yanına buruldu, **o bağın ki**, iyun günü yaşıl “Moskvic”in içində Təhminəni gözləyirdi; Başqa qadınların nəvazişi onda özüne inam hissi oyandırırdı, **o hissi ki**, Təhminəylə olanda itirirdi, daha doğrusu, heç vaxt duya bilmirdi Təhminəylə olanda; Cənəzəni həmin o böyük otaqda qoyduclar, **o otaqda ki**, orada hacansa, yox hacansa niyə, cəmisi bir neçə gün bundan qabaq, kresloda, televizorun qarşısında oturmuşdu, əynində pijama şalvari, yaşıl yün çemper (Anar).

Göstərilən quruluşlu sintaktik konstruksiyaların mövcud üslubi-sintaktik variantlarının Azərbaycan türkcəsində işlənilməsi ədəbi dilin müxtəlif üslublarının danışq dili ilə qarşılıqlı əlaqəsindən irəli gəlmüşdür. Söyügedən subordinativ-təyin konstruksiyalarının üslubi-sintaktik variantları Azərbaycan türkcəsində daha çox tərcümə üslubunun var olan təsiri-nin ortadan qaldırılmasına bağlı olaraq işlənilir. Bunlar əslində danışq

dilində indi də geniş işlənən “hansı ki” bağlayıcılı xüsusi-mürəkkəb PV ədəbi-bədii dildə yeni yaranmış, daha sabit quruluşlu sintaktik əvəzedicisidir. Müqayisə et: Al gəldi aşiq Vəli! O arvaddan həzər etmək gərək, **hansı ki**, əri evə gələndə simsarığın sallaya, əri gedəndən sonra şallaq ata (N.Vəzirov. Əsərləri, 1935, s.192); Bir qoyun kəsdi bizə, **hansı ki**, otuz kilo əti gələrdi (Danışıldan).

Son illərdəki çağdaş Azərbaycan nəsrinin təhkiyəsində qədim türk və ilkin türk-oğuz, eləcə də danışq dili arxitoktenikasına uyğun olaraq sintaktik, morfemlərarası qrammatik sıranın nəzərə çarpacaq dərəcədə sərbəstləşməsi diqqəti çəkir. Bunlarla bağlı komponentləri mürəkkəb cümlələrdən ibarət olan frazadanbəyik vahidlərin, mətn-cümlələrin, ramkalı konstruksiyaların daha intensiv işlənilməsi ədəbi dilimizin türk-oğuz etnik təfəkkürünə qayıdış zəminində inkişafını göstərən meyllərdəndir. Bu baxımdan subordinativ-təyin konstruksiyalarının haqqına danışılan üslubi-sintaktik variantları da həmin tendensiyanın təzahürlərindən biri kimi qiymətləndirilə bilər.

3. Asılı hissəsi frazeologizmlərlə və ya modal sözlərlə ifadə olunan subordinativ-təyin konstruksiyaları da Azərbaycan dilində üslubi-sintaktik variantlar kimi qruplaşdırıla bilər; məs.: **Elə işə düşüb ki, Allah göstərməsin;** Başında **bir** iş gəlib **ki**, day **demə;** **Bir** hala düşdü **ki, gözlər olsun görməsin;** Axşamçağı **bir** yağış başladı **ki, gəl görəsən;** Qızda bir yanaqlar vardı, **deyirdin** Quba alması (Danışıldan); ...bu çoban qızından **bir** oğlan oldu **ki, sacının bir yanı gümüş, bir yanı qızıl** (Nağıllardan).

Ümumtürk dilinin oğuz-qıpçaq arealında subordinativ-təyin konstruksiyalarının müəyyən konstituentləri ilə seçilən üslubi-sintaktik variantları yayılmışdır. Bu tip subordinativ-təyin konstruksiyalarının uyğun normativ-sintaktik vahidlərdən fərqi özünü daha çox onların komponentlərini əlaqələndirən qəlib-əvəzliklərdə və korrelyat sözlər kimi işlənən leksemindrə göstərir.

1. Əsas komponentdəki təyin edilən isim-üzvlərin asılı hissədə müxtəlif əvəzliklərlə və əvəzlik-zərf xarakterli sözlərlə ifadə olunan qarşılığı olur. Bununla bərabər, əsas komponentdə MC tərəflərini əlaqələndirən bирerli qəlib-əvəzliklər və digər bağlayıcı vasitələr də işlənir. Ancaq onlar təyin olunanın asılı hissədəki aid olduğu mövcud qarşılıq sözlə relyat-korrelyat münasibətinə girmir; məs.: Azərb. ...yalnız **o cəmiyyətlər** hərtəlifli tərəqqiyə nail olacaqlar ki, **orada** əsil fikir azadlığı hökm sürəcək, biliyə, istedada və insan intellektinə hörmət olunacaq (“Gənclik”

jurnalı, 1990, №8, s.21); İxtilafi böyüdüb barışmaz bir şəklə salmaq üçün yeganə **bir çarə** vardır ki, **o** da Qızıl Arslan tərəfindən Atabəyə qarşı sui-qəsd hazırlamaqdan ibarətdir (M. C. Ordubadi. Qılınc və qələm, 1983, s.265); Nəyə lazımdır **o taxt-tac ki**, hamı **ona** nifrat edir (F. Kərimzadə. Xüdafərin körpüsü, 1982, s.128); Murad bəy, səni **elə** yüksək **bir** mərtəbəyə qaldırıram ki, **orada** gərək padşah süfrəsindəki düz-çörəkdən özgə heç bir düz-çörək görünməsin (Yenə orada, s.179); türk. **Bir takım** sevdigim yüzler vardır **ki**, ben **onları** görmekten ziyade düşünmekten hazzedirim. ‘Bəzi sevdiyim üzlər vardır ki, mən onları görməkdən daha çox fikirləşməkdən ləzzət alıram’ (A. Hamit. Finden, 1959, s.30); qaq. Miti geze-geze bu ler **bir ev**, nenda yaşarmış Taş Falayan hem Gürgen Kırıradan, onun da karısını yapmışlar izmetçi. ‘Miti gəzə-gəzə bir ev tapır, harada ki yaşayırmış Taş Ealayan və Gürgen Kırıradan, onun da arvadını xidmətçi etmişdilər’ (Budcaktan sesler, 1959, s.138).

Təyin olunanla ona işaret edən qarşılıq sözün sintaktik əlaqəsi burada sərf korrelyativ yox, məntiqi-semantik məzmun daşıyır. Ona görə də sözügedən konstruksiyalardakı korrelyasiya üslubi-sintaktik mahiyyətdədir. Bunun əksinə olaraq, korrelyativ konstruksiyalardakı asılı hissələrdə işlənən bağlayıcı sözlərlə əsas komponentlərdəki korrelyat vasitələr eyni bir sintaktik funksiyaya malik olur. Məhz elə buna görə də belə PV komponentləri arasında korrelyativ-sintaktik tabelilik əlaqəsi yaranır.

2. Əsas komponentdəki siqnalçı qəlib-əvəzlik yiyəlik halında işlənir, yaxud da fakultativ olur; məs.: Azərb. Şirvanşahlar məscidindəki by hərəkətim həm də **onun** sübutudur ki, 1989-cu il noyabr-dekabr aylarında ermənilərə qarşı məndə pis niyyət olmamışdır (“İstiqlal” qəzeti, 4 may 1991-ci il, № 2(8), s.6); Konflikt belə bir dərəcəyə məhz **bunun** nəticəsində gəlib çatmışdır **ki**, biz həmişə lazımı məqamlarda laqeydlik və cəsarətsizlik göstərmişik (Danışıldan); **Bunun** nəticəsidir ki, hələ qədim yunanlar tərəfindən qadın libasında öz ayağının altında sikkədə zərb edilmiş, qorxaqlığı ilə indi də bütün dünyada məşhur olan bir millətin oğulları tarixin gedisiini idarə etmiş bir millətə meydan oxuyur (“İki sahil” qəzeti, 4 dekabr, 1991-ci il, s.5); türkmən. İmdi bilməz căresin kim, ne kylasydyr köňül ‘İndi bilməz çarəsin ki, nə etsin könül’ (Magtymguly. Saylanan eserler, 2, 1983, s.66).

Subordinativ-təyin konstruksiyalarının yiyəlik halin sintaktik funksiyası ilə bağlı olaraq formallaşan bu tip quruluşunda inversiya hadisəsi də özünü göstərir. İnformasiyavericilikdə daha çox rema kimi özünü göstərən əsas hissə sonra gəlir; məs.: Azərb. Sən cavansanmı, qocasanmı,

bunun мəseləyə heç bir dəxli yoxdur” (Danışıldan); түркмəн. Sen ýaşmy, ýaş dälmi, **онуňам** parhy ýokdur. ‘Сən cavansanmı, cavan deyilsenmi, bunun bir fərqi yoxdur’ (Danışıldan).

Subordinativ-təyin konstruksiyaları oğuz-qırcaq arealına daxil olan digər türkçələrdə də yayılmışdır; məs.: Közümä **ol** ot dan cäkkil **kim**, tävan lar közinä cäkär sän “мои глаза намаж тем лекарством, каким ты мажешь глаза животных.” ‘Mənim gözümə o otdan çək ki, sən həmin otdan heyvanların gözünə sürtürsən’ (C. Сараи. Гулистан; Наджип, 1975, s.34); Köngül bermä **ol** ösdängä ki, häyläsi coqdur “Не влюбись в ту красавицу, у которой много хитрости и коварства.” ‘Könül vermə o gözələ ki, hiyləsi çoxdur’ (Yenə orada, s.135); **Eylä** issi edi **kim**, boğazni gurutup, ağızni qıynatur edi “так жарко было, что иссушало горло и сжигало рот.” ‘Elə isti idi ki, boğazını qurutdu və ağızını yandırdı’(Yenə orada, s. 175).

Axırıncı sözügedən misaldan da göründüyü kimi, subordinativ-təyin konstruksiyalarında daha çox nəticə, tərzli müqayisə və eləcə də digər mənalar “zaman, məkan, məqsəd... və s. ola bilər” (Abdullayev 1974: 245-249). Lakin həmin çalarlar haqqında danışılan MC əsas mənası ilə qarşılıqlı oppozisiya yaratmadığından burada kontekstual səciyyə daşıyır. Buna görə də onlar subordinativ-təyin konstruksiyalarında deyil, subordinativ-coxmənalı və koordinativ-nəticə PV özünü invariant kimi göstərir.

Qədim türk dilində subordinativ-təyin konstruksiyalarının sözügedən quruluşunun sintaktik arxetipleri heç bir bağlayıcı vasitə omadan işlənir; məs.: mäväl keldi türkä munar menjätür “на тюркском языке возникла притча, которая подходит к этому.” ‘Türk dilində bir hekayə yaranmışdır ki, buna uyğun gəlir’ (DTS. s. 295).

Təyin konstruksiyalarının yuxarıda təhlil edilən subordinativ-sintaktik quruluşu ister ilkin türk-oğuz, ister sə də daha əvvəlki mərhələdə o qədər də işlək olmamışdır. Həmin subordinativ konstruksiyaların o biri sintaktik quruluşu isə çağdaş türk ədəbi dillərində nisbətən az işlənsə də, türk-oğuz mərhələsində geniş yayılmışdır.

II. Asılı komponent əvvəl gəlir. O, əsas hissənin isimlə ifadə olunan konkret bir üzvünü təyin edir. Asılı komponent bağlayıcı sözlərlə, ya da bağlayıcı vasitələrsiz, yəni intonasiya və subordinativ tabeliliyin semantik-məntiqi məzmunu ilə – leksik-morfoloji üsulla əsas hissəyə bağlanır. Beləliklə, bağlayıcı vasitələrin işlənib-işlənməməsinə və leksik-morfoloji üsulun asılı komponentin xəbərindəki ifadəsinə, eləcə də birinci

tərəfin informasiyavericilikdəki funksiyasına görə bu tip subordinativ-təyin konstruksiyalarını iki qrupa ayırmış olar.

1. Asılı komponent özgə nitqi formasında gəlib, əsas hissənin isimlə ifadə olunan bir üzvünü təyin edir. Bu tip subordinativ-təyin konstruksiyalarının tərəfləri həm bağlayıcı vasitələrlə, həm də bağlayıcısız olaraq leksik-morfoloji üsulla bağlanır. Sözügedən xüsusi-mürəkkəb PV türkmən dilində daha geniş yayılmışdır.

a) Asılı komponent əsas hissəyə *diýen//diýlen* ‘deyə’ bağlayıcı sözləri ilə bağlanır; məs.: **Babalarymyzyň**: “*Ýedi ölçüp, bir kes*” **diýen nakyly** şular ýalı zatdan gelip çykandır. ‘Babalarımızın: “Eddi ölçüp, bir biç” deyən məsəli belə şeylərdən gəlib çıxmışdır’; **Men şol ahun bilen haram haýsı, halal haýsı, hak näme**, nähak näme **diýlen** mesele hakynda gürrün açaýyn. ‘Mən o axundla haram hansıdır, halal hansıdır, haqq nədir, nahaqq nədir deyilən məsələ haqqında söhbətə başlayım’ (Danışıldan).

b) Asılı hissə əsas komponentə leksik-morfoloji üsulla bağlanır; məs.: **Urus ýatdy** habary tiz wagtda bütün dünýä ýaýradı. ‘Mühəribə qurtardı xəbəri tez bir vaxtda bütün dünyaya yayıldı’ (Danışıldan); **Şonuň üsti bilenem özleriniň üsti açylar** gorkusy barmış. ‘Onun üstü ilə özlərinin də üstü açılar qorxusu varmış’ (A.Govşudow. Saýlanan eserler; Nartyýev, 1988, s.96).

2. Asılı komponent əsas hissəyə leksik-morfoloji üsulla bağlanır. Onun xəbəri “demək” felinin təsriflənən formasından ibarət olur. Əsas komponentdə isə təyinin qəlibi kimi ‘bir’ sözü işlənir. Bu tip subordinativ-təyin konstruksiyaları həm çağdaş Anadolu türkcəsində, həm də türk-oğuz və bütövlükdə oğuz-qırqaq arealında geniş yayılmışdır. Asılı komponentin yerinə görə həmin MC iki qrupa ayırmış olar.

a) Asılı komponent önce gəlir; məs.: **Tursun Fakı derlerdi bir aziz vardi**. ‘Tursun Fakı deyilən bir övliya vardi’; **Solak Karaca derlerdi** Sultan Bayazid'in bir kulu var idi. ‘Sultan Bəyazidin Solak Qaraca deyilən bir qulu vardi’; **Sevda Riza derler** yarı sersem **bir** kasap vardi. ‘Sevda Riza deyilən yarı sərsəm bir qəssab vardi’; **Kul Hasan'ın karısı derler** kir saçlı bir kadın var. ‘Qul Həsənin arvadı deyilən ağsaçlı bir qadın var’ (Кононов 1956, s.543); Həsən bəy deyərlərdi, **bir** böyüümüz vardi (Danışıldan); **Məgər (sultanım) Dirsə xan deyirlərdi, bir bəyin** oğlu-qızı yoxdu (KDQ, 1962, s.16); **Tərsusamış derlərdi** oğuzda **bir** yigit vardi (Yenə orada, s.131).

b) Asılı komponent interpozisyada işlənir; məs. – Oğuzdan, **Qanturalı derlər**, bir yigid varmış... (KDQ, 1962, s.95); Çox zamanmış, **əgrək derlər** bir yigid dutsaqmış (Yenə orada, s.133); bu möclisdə **unüng tinglar** kişi jog ‘В этой комнате нет человека, который бы слушал твой голос. ‘Bu otaqda sənin səsinə qulaq asan adam yoxdur’ (C. Сараи. Гулистан; Наджип, 1975, s.130).

Yuxarıda götirilən örnəklərin bəziləri işlənildiyi türk ədəbi dillərində MC olaraq özünü göstərir. Həmin örnəklər Azərbaycan türkcəsinə çevrildikdə artıq tərkibli genişlənmiş cümlələr kimi öyrənilir. Sözügedən tip xüsusi-mürəkkəb PV komponentləri subordinativ tabeliliklə əlaqələnən normativ-sintaktik quruluş ilə paralel olaraq işlənilən *üslubi-sintaktik variant* kimi də izah oluna bilər.

Bu konstruksiyalar tədqiq olunan çağdaş türk ədəbi dillərində az işlənir və oğuz-qıpçaq mərhələsində daha geniş yayılmışdır. Beləliklə, Türk ədəbi dillərinin sonrakı inkişaf mərhələlərində yuxarıda təhlil edilən subordinativ-təyin konstruksiyalarının birinci tipi ədəbi dildə normativ-sintaktik quruluş kimi tam diferensiallaşmışdır. İkinci qrupa daxil edilən həmin MC isə üslubi-sintaktik variantlar kimi işlənmiş, ədəbi dil normasına çevrilməmişdir.

2.2.2.2. Korrelyativ-təyin mənalı MC

Korrelyativ-təyin konstruksiyalarında da asılı hissə öncə, əsas komponent sonra gəlir. Asılı hissədə əvəzlik-bağlayıcı sözlər, relyat funksiyasında özünü göstərən digər leksik-sintaktik vasitələr, əsas komponentdə isə əvəzliklər və başqa korrelyat sözlər işlənir. Bu tip sintaktik konstruksiyaların asılı hissələrinin xəbəri çox zaman felin şərt şəkli ilə ifadə olunur. Korrelyativ-təyin konstruksiyalarında konkret bir semantik-funksional sahə asılı və əsas komponentlərin arasındaki nisbi tabelilik əsasında diferensiallaşır. Daha doğrusu, burada məzmunun ifadəsi qarşılıqlı işlənən korrelyativ nisbi əvəzliklərə və digər leksik-sintaktik vasitələrə görə müəyyənləşir.

Asılı hissələrin dil-nitq sistemindəki normativliyinə və üslubi-linqvistik təkamülünə görə korrelyativ-təyin konstruksiyalarının tədqiq edilən türk ədəbi dillərində əsasən bir normativ-sintaktik tipi özünü göstərir. Belə MC asılı hissəsində sual və qeyri-müəyyən nisbi əvəzliklərə bağlayıcı söz yerində işlənir. Xüsusi-mürəkkəb tabelilikdə mürəkkəb cümlələrin böyük bir qisminin sintaktik tiplərini müəyyənləşdirən və müstəqil bir cümlə üzvü kimi özünü göstərən bağlayıcı sözlər burada da korrelyativ

modelin qurucuları funksiyasını daşıyır. Korrelyativ-təyin konstruksiylarının normativ-sintaktik quruluşu kimi özünü göstərən həmin xüsusi-mürəkkəb PV asılı hissəsində kim, kim ki, hər kim/ki/, bir kəs/ki/, nə, hər nə/ki/, hansı, kanda və s. bağlayıcı sözləri, əsas hissəsində isə iyiyəlik həlinda işlənən korrelyat şəxs əvəzliyi özünü bürüzə verir; məs.: Azərb. **Kim** içəri axırdı gırsə, **onun** biletini diqqətlə yoxlayın; **hansımı** deyirən, **onun** axırına çıxaq (Danişqdan); **Kim ki**, dünayi-dəni civəsiğə berdi könül, Görünür əhli-bəsirətgə **anın** vəsif-kəsif... (Əmani. Əsərləri, 1983, s. 103); **Kim ki**, doğru yol verər, **anın** yeri dar olmasun (Nəsimi. Əsərləri, V, 1985, s. 191); türkmən. Kimiň goýny yüz, **onuň** gepi düz. ‘Kimin qoynu yüz, onun sözü düz’ (Atalar sözü); **Kim ki**, müňkür bolsa, **anyň** aldyda **bardyr lahat**. ‘Kim ki imansız olsa, onun alnında vardır yalani’- (Magtymguly. Saýlanan eserler, I, 1983, s.185); **Kanda** barsa, bolgaý **anyň** hemdem ‘hara getsə, olar onun həmdəmi’ (Döwletmämmet Azady. Wagzy-azat, 1962, s.38).

Korrelyativ-təyin konstruksiyalarının normativ-sintaktik quruluşunda özünü göstərən ikiyerli bağlayıcı vasitələrin tərəfləri fakultativ də olur; məs. ; Azərb. **Kim ki**, oldu taleyi həqdən səid, olmadı şeytan kimi adı mərid (Kişvəri, Əsərləri, 1984, c.304); **Kim ki**, dilaram ilə ömrünü sərf eylədi, hər günü eyd oldü, hər dünü qədrü bərət (Nəsimi, Əsərləri, 1985. s.37); türk. Ol neşeyi, **kim** kimsene bulmadı, ol kim **ani** buldu canı ölmədi. ‘O nəşəni kim-kimsənə tapmadı, ol şəxs ki tapdı, canı ölmədi’ (Sultan Veled’in Türkçe Manzumeleri, 1958, s.21), türkmən. **Kim ki** pesdir, hakdan ergeý döwleti. ‘Kim ki pisdir, haqdan olur dövləti’ (Döwletmämet Azady. Wagzy-azat, 1962, s.33); **Kim** dükany şükr ile eýler küşəd, Nygmaty gündən-güne bolgaý zyýad ‘Kim dükəni şükr ilə eýlər abad, Neməti gündən-günə olar ziyad’(Yenə orada, s.96); Yagşyň, siliň dumany däl ol. Hüñkar patışanyň ýygny geldi, **şonuň** dumany ol ‘Yağışın, selin dumani deyil o. Hüñkar patışahin ordusu gəldi, onun dumani o’ (Görogly, 1958, s.350); **Kim bardyr ki**, pelek bagryñ ezməmiş. ‘Kim vardır ki, fələk bağrin əzməmiş’ (Magtymguly, 2, 1983, s.13): qədim qıpçaq. **Här kim** xiyanät bilən tirilgäy, hisab vaqtında elləri titrägäy “кто поведет преступный образ жизни, у того во время отчета задрожат руки.” ‘Hər kim ki xəyanətlə diriləcək, haqq-hesab vaxtında əlləri əsəcək’ (C.Caraı. Gulistan; Nadžip, 1975, s.125).

Türk dillərində korrelyativ-təyin konstruksiyalarının üslubi-sintaktik variantları da yayılmışdır.

A) Normativ-sintaktik konstruksiyalardan fərqli olaraq əsas komponentdə qarşılıq söz yerində adlıq halında işlənən işarə əvəzliyi özünü göstərir, məs.: Azərb. **Kim ki**, bidar olmadı eşqində hər şəb ta səhər, **ol** yalançı müddəinin bəxti bidar olmasın (Nəsimi. Əsərləri, V, 1985, s.204); türkmən. **Kim** hajuk-hujuk etse, sen **şoň** adamsy diýýär ‘Kim yaltaqlıq etsə, sən onun adamışan, deyər’ (Ý.Mämmədiyew. Ene toprak; Nartyew, 1988, s.94).

B) Asılı hissədə bağlayıcı söz yerində işarə əvəzliyi işlənir; məs.: Azərb. Kişvəri bir quldurur ol şəhriyarin **kim**, **anın** sənү xəmi binəhayət lütf ilə ehsani bar (Kişvəri. Əsərləri, 1984, s.23); qədim qırqaq. Gussä birlən kecə yatur **ol kim**, Ertä yanında bolmasa derhäm “Вечером с огорчений ложится тот, у кого утром не окажется дерхема.” ‘Axşamları qəm-qüssə içərisində o adam yatır ki, sabahları əlində bir manat belə olmur’ (C.Сараи. Гулистан; Наджип, 1975, s.168).

Korrelyativ-təyin mənalı MC sabitləşmiş konstituentləri (qurucuları) ilə seçilən və müəyyən üslubi-sintaktik normalar kimi fərqlənən konstruksiyalarını isə öyrənilən türk ədəbi dillərində iki qrupa bölmək olar.

A) Asılı komponentdə bağlayıcı söz yerində **nə**, **nə kimi**, hansı və s. sual əvəzlikləri, əsas hissədə isə korrelyat yerində adlıq, eləcə də yiyəlik hallarında işlənən işarə və şəxs əvəzlikləri özünü göstərir; məs.: Azərb. Lakin **nə kimi şərtlə** hökmдар olmuşsunuzsa, **o şərtləri** yerinə yetirməlisiniz (M.S.Ordubadi. Qılinc və qələm, 1983, s.423); Xəlifələr mövhumiati xalq arasında **nə məqsədlə** yaymışdırsa, sən də **o məqsədlə** təriqət və mövhumata qarşı mübarizə aparmalısan (Yenə orada, s.45); türk. **Hangi** köye vardıłarsa, **o köyü** bomboş buldular. ‘Hansi kəndə girdilərsə, o kəndi bomboş gördülər’ (Y.Kemal. Ağrıdağı Efsanesi, 1978, s.21); türkmən. Onsoň **haýsy** gyzy oňat görýän bolsaň, **şol** gyz ýadyňa düşer; Sen **nähili** geýim geýseň, men hem **şonuň** ýaly geýim geýerin ‘Ondan sonra hansı qızı sevsən, o qız yadına düşər; Sən necə geyim geyinsən, mən də sənin kimi geyinərəm’ (Danışqandan).

Qaqauz türkcəsində sözungedən korrelyativ-təyin konstruksiyaları quruluşca digərlərindən fərqlənir. Belə ki, burada asılı hissədə bağlayıcı söz kimi adverbiaşmış “bir” sözü işlənir, məs.. Gitmiş, gitmiş yetişmiş bir yere, **o yerde** oturmuş günün bobası, baxsa, onun karısı orda. ‘Getmiş, getmiş yetişmiş bir yerə, o yerdə oturmuş günün babası, baxıb görmüş ki, arvadı orada’ (Moşkov, 1904, s.15); Varmış bir vakıttı bir adam, da **o**

adam fukaraymış. ‘Bir vaxtlar bir adam varmış, o adam fəqirmiş’ (Yenə orada, s.58).

B) Asılı hissə predikativ təyinli olur. Buradakı təyin olunan hissə ona aid olan işarə və təyini əvəzliklərlə birlikdə bağlayıcı söz yerində işlənir. Əsas hissədəki relyat-təyin olunanın qarşılığı kimi işlənən əvəzliklərin müəyyənlilik və qeyri-müəyyənliliyinə görə üslubi-sintaktik normalar kimi reallaşan həmin konstruksiyaları iki qrupa ayırmış olar.

1. Əsas komponentdəki korrelyat işarə əvəzliyi adlıq halında işlənir. Bu tip korrelyativ-təyin konstruksiyaları Azərbaycan və türkmən türkçələrində yayılmışdır; məs.: Bir məmləkətdə ki, əli qabarlı əkinçi balalarına çörək vermək üçün yol kəsməyə məcbur olacaqsa, **o** məmləkət can üstündədir (F. Kərimzadə. Xudafərin köprüsü, 1982, s.111); O sırrı ki, sən Koroğluya deməyə gedirsən, mənim də sinəm elə **haman** sırrın xəzinəsidir... (“Koroğlu” dastanı); Bəl qansısının ki, var dərdi, oldu **o** qəzalə həmnəvərdi (Məsihi. Vərqa və Gülşa, 1977, s.66); türkmən. Her dilber kim, könlüm öyün ýarydar, ýatan bagtym **ol** ýaradan ýörüder ‘Hər dilbər ki, könlüm evin yarıdar, yatmış baxtım o Yaradan yeridər’ (Magtymguly. Sayılanan eserler, I, 1983, s.18).

2. Əsas komponentdəki korrelyat şəxs əvəzliyi yiyəlik halında işlənir; məs.: Qəddü rəftarı ol şuxun ki, könlüm mübtəlasıdır, **Anun** hər şivəsi guya bir əhli-dil bəlasıdır (Kişvəri. Əsərləri, 1984, s.25); hər hekayət kim, var, **onun** həddivü hayanı var (Yenə orada, s.53).

Korrelyativ-təyin konstruksiyalarının sözügedən hər iki quruluşunda korrelyat əvəzliklər fakultativ də olur; məs.: Azərb. Hər daşə ki, yetdi tökdü yaşın, Ləl eylədi kuhi dəqit daşın (M. Füzuli, Seçilmiş əsərləri, 1988, s.46); Ol pəripeykar ki, tacı-səltənət başındadır, Çinü maçını müsəxxər eyləmək başındadır (Nəsimi. Əsərləri, 1985, s.91); türk. Şunlar ki çoktur malları, gör nice oldu halleri. ‘Onlar ki çoxdur malları, gör necə oldu halları’ (Y.Emre. Şirrləri, 1963, s.21).

Qədim türk dilində işlənən korrelyativ-təyin konstruksiyaları da çağdaş normativ-sintaktik quruluşdadır. Ancaq həmin korrelyativ-təyin konstruksiyalarının asılı hissəsində işlənən bağlayıcı sözlər özünü yiyəlik halında da göstərir, məs.: **kimi** ərsä umdu qılur ərsä qul/**anıŋ** boşluqı kör ölüm birlə ol “кого алчность сделает рабом,/освобождение того будет (только) со смертью.” ‘Açıglık kimi qul edirsə, onun qurtuluşu ancaq ölümlə olur’ (ДТС, s.114); **kimünj** jašı altmış tūgätsä saqış/tatış bardı **andin** jağı boldı qış “от тех, кому исполнилось шестьдесят лет, /сладость (жизни) ушла и (для них) лето перешло в зиму.” ‘Kimin altmış

yaşı olursa, həyatın şirinliyi gedir və yayın yerinə qış gəlir' (Yenə orada, s.245).

Korrelyativ-təyin konstruksiyalarının arxetiplərində də əsas hissədə işlənən korrelyat-əvəzlik fakultativ olur; məs.: **kimiñ** tamari joyun bosalar qanayı jeñil “у кого толстые сосуды, кровоиспускание легкое.” ‘Kimin damarları qalındısa, onun qan verməsi asandır’ (ДТС, s.270); ne **kim** keñsə ergä tilindən kelür “все, что достается мужу, идет от его языка.” ‘Kişinin başına nə gelirsə, dilindən gelir’ (Yenə orada, s.295).

Ümumtürk dilinin ilkin struktur-semantik ifadə formaları inkişaf edərək zənginləşmiş və hətta bir sıra aqqlütinativ-sintaktik quruluşun bəzi ən qədim vasitələri müasir sinxron səviyyəyə qədər gəlib çıxmışdır. Bu da onu sübut edir ki, çağdaş türk ədəbi dillərində istər subordinativ, istərsə də korrelyativ tabelilik əlaqələr sistemi qədim türk struktur-tipoloji quruluşuna görə müəyyənləşmişdir.

2.3. Zərflik konstruksiyaları

Ümumtürk dilinin oğuz-qırqaq layında xüsusi-mürəkkəb quruluşda müəyyənləşən zərflik konstruksiyaları subordinativ, korrelyativ, koordinativ modellərdə işlənilir; ya qismən, ya da tam çoxmənalı sintaktik vahidlər kimi özünü göstərir. Sözügedən xüsusi-mürəkkəb PV semantifunksional sahələrə görə aşağıdakı kimi qruplaşdırmaq olar.

2.3.1. Zaman-məkan əlaqəli MC

Məkan və zaman mövcudiyyəti işaretlər sistemi olan dilin müxtəlif səviyyələri vasitəsilə ifadə olunur (Фердинанд де Соссюр 1977: 98-111). Sözügedən səviyyələrdən biri olan sintaksis isə dil-nitq sistemində daha çox özünün iyerarxiyini ilə seçilir. İyerarxiya burada sintaktik vahidlərin ümumi-oxşar keyfiyyətləri və özəl əlamətləri ilə müəyyənləşir. Sintaksisin xüsusi-mürəkkəb PV təşkil edən bölməsində özünü konkret olaraq göstərən “kompleksiv-konstruktiv” (Шербак 1981:156) formalardan biri isə zaman və məkan əlaqələrinin əsas variantları (invariantları) kimi işlənən mürəkkəb cümlələrdir.

Sintaksisdə indiyə qədər zaman konstruksiyalarının əsas variantı səviyyəsində ənəvi olaraq zaman budaq cümləli tabeli mürəkkəb cümlələr öyrənilmişdir. Türkoloji dilçilikdə də zaman budaq cümləsi geniş tədqiq olunmuş, hətta sözügedən mövzuya aid ayrıca olaraq namizədlilik dissertasiyaları həsr edilmişdir (Мураталиев 1962; Авезов 1973).

Zaman konstruksiyalarının struktur-semantik tiplерinin hər birində konkret olaraq hər hansı bir qrammatik zaman reallaşır. Həmin qrammatik zaman hüdudu isə iki əsas hissəyə ayrılır: 1) müxtəlifzamanlılıq; 2) eynizamanlılıq.

Qrammatik zaman hüdudları müxtəlif linquistik səviyyələrdə özünü bilvasitə, zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə isə bilavasitə göstərir. Yəni zaman hüdudları, hər şeydən öncə, PV predikativ mərkəzlərinin sintaktik indikativliyinə görə müəyyənləşir. Bununla belə, müxtəlif sistemli dillərdə, eləcə də türk dillərində zaman hüdudlarına görə sözügedən xüsusi-mürəkkəb PV uyğun bir elmi təsnifini vermək mümkün deyildir. Ona görə ki, ayrı-ayrı zaman hüdudlarında işlənən uyğun konstruksiyaları istər müxtəlifzamanlılığı, istərsə də eynizamanlılığı görə fərq-ləndirən nə ayrıca feil formaları, nə də bağlayıcı vasitələr yoxdur.

Ənənəvi olaraq yer budaq cümləli tabeli mürəkkəb cümlələr kimi adlandırılın sintaktik vahidlər isə asılı hissənin əsas komponentə korrelyativ bağlılığını görə seçilir; tərəflərdə qarşılıqlı işlənən bağlayıcı sözlər və korrelyat özünü göstərir. Asılı hissə əsas komponentdəki məkanı hallardan birində işlənən korrelyat işarə əvəzliklərinə, yaxud da yer zərfində aid olur, onda icra olunan iş və ya hərəkətin yerini bildirir. Asılı hissə Azərbaycan və türkmen türkcələrində müəyyən üslubi-sintaktik variantlar nəzərə alınmazsa, əsas komponentdən əvvəl gəlir. Qaqauz türkçəsində həmin sintaktik vahidlər əsas komponentdən əvvəl, sonra və onun içərisində işlənsə də, quruluşca digər türk dillərindəki uyğun PV kəskin surətdə fərqlənir. Anadolu türkçəsində isə yer budaq cümləli tabeli mürəkkəb cümlələrə bir normativ-sintaktik invariant olaraq təsadüf edilmir.

Beləliklə, ümumtürk dilinin oğuz-qıpçaq layında zaman-məkan əlaqəli xüsusi-mürəkkəb PV hər üç omonimik-sintaktik modeldə; subordinativ, koordinativ və korrelyativ quruluşlarda müəyyənləşir.

2.3.1.1. Subordinativ-zaman mənali MC

Azərbaycan türkçəsində işlənən subordinativ-zaman konstruksiyalarında əsas komponent öncə, asılı hissə sonra gəlir. Asılı hissənin siqnalçısı kimi “o”, “bu” işarə əvəzlikləri ilə “zaman, vaxt, gün” və s. “zaman isimləri” (Hüseynzadə 1972: 272) əsas komponentdə işlənir. Bundan başqa, əsas komponentdə zaman zərfi olaraq “onda” sözü də asılı hissənin siqnalçı qəlib-əvəzliyi yerində özünü göstərir. Subordinativ-zaman mənali MC komponentləri arasında “ki” bağlayıcısının işlənilməsi və fakultativliyi də istisna olunmur; məs.: Siyasi lider **o zaman** məşhurlaşa bilir **ki**,

xalqla özü arasında möhkəm etimad körpüsü yaradır... (“Azərbaycan” qəzeti, 19 dekabr 1991-ci il, s.4); Texnika və texnologiya sahəsində yalnız **o vaxt** ümumbaşşeri meyarlardan yüksəkdə dayanan nümunələr əldə etmək mümkün olacaq **ki**, xalq dolğun demokratiya şəraitində yaşayacaq... (“Gənclik” jurnalı, 1990, No 8, s.21); Bir də **onda** ayıldı **ki**, at onu evə gətirib (Danışıqdan); Evim **o gün** yixıldı, Ağam bir xatun aldı (Bayati).

Azərbaycan türkçəsində subordinativ-zaman mənali MC üslub-sintaktik variantlarına da təsadüf edilir. Həmin MC əsas komponentində siqnalçı qəlib-əvəzliyin yerində “o” işarə əvəzliyi ilə “yera, yerdə” sözləri birlikdə işlənir; məs.: **O yerdə** özünü yetirdi **ki**, kişi artıq keçinmişdi (Danışıqdan); **O yera** gəldi **ki**, yağı basılmışdı (KДQ, 1962, s.77).

Qaqauz və türkmən türkcələrinde komponentləri subordinativ tabeliliklə əlaqələnən uyğun MC asılı tərəfi öncə, əsas hissəsi isə sonra gəlir. Əsas komponentdə siqnalçı qəlib-əvəzliyin yerində müvafiq o zaman (qaq.), şonda ‘orada’ (türkmən) sözləri işlənir. Bu tip MC komponentləri arasında digər bağlayıcı vasitələrə təsadüf edilmir; məs.: Nasreddin etişmireməmiş cuvap etmee, **o zaman** hoca ere yıkılmış, girişmiş yuvar-yuvar yuvarlanması. ‘Nəsrəddin cavab verməyə yetişə bilmirmiş, o zaman xoca yerə yixilmiş, başlamış yuvar-yuvar yuvarlanmasığa’ (Qaqauz folkloru, 1964, s.249); -Çıkarer bu gözünün birini, o zaman kardaşı verer, ona biraz tereke. ‘Çıxardır gözlərinin birini, o zaman qardaşı ona biraz yemək verir’ (Yenə orada, s.190); türkm. Öwez bendi bolup, Hüñkar soltanyň ýanyна getirilende, patyşa Öweziň köp sözlerine düşünmedi, Serwijanyň bolsa düşünmeyän dili ýokdy, şonuň üçin Hüñkar Serwijany dilmaçlıyk üçin çagyrdы, şonda Serwijan Övezi görüp, onuň mertligine, owadanlygyna jan-dil bilen aşyk boldy ‘Övəz əsir düşüb Hünkar Soltanın yanına gətiriləndə, patışah Övəzin çox sözünü başa düşmədi, Sərvicanın isə bilmədiyi bir dil yox idi, onun üçün Hünkar Sərvicanı dilmachlıq üçün çağırıldı, onda Sərvican Övəzi görüb onun mərdliyinə, yaraşığına canildən aşiq oldu’(Görogly, 1958, s.384).

Qədim türk dilində isə subordinativ-zaman konstruksiyalarının əsas komponentində asılı hissənin siqnalçısı kimi **qaçan** ‘haçan’ sual əvəzliyi özünü göstərir; məs.: harislıqnı qojar haris er qaçan/ölüp jatsa torpaq içiňä kirip “алчный муж оставит алчность, когда/умреет и войдет в землю.” ‘Tamahkar kişi acgözlüyündən o zaman qurtarır ki, ölüb torpaq altına girir’ (ДТС, s.199).

Beləliklə, oğuz qrupu türk dillərində işlənilən subordinativ-zaman mənalı MC sintaktik tabeliliyin adekvat göstəricisi kimi qəlib-əvəzliklərin, eləcə də həmin funksiyada özünü göstərən digər sözlərin rolü əsasdır.

2.3.1.2. Koordinativ-zaman mənalı MC

Asılı hissə öncə, əsas komponent isə sonra gəlir. Bu tip MC asılı hissə əsas komponentə bütövlükdə aid olur və onun subyekt-predikat üzvlənməsində qrammatik zamanı ifadə edir. Qrammatik quruluşu etibarilə, yəni əsas və asılı hissələrin predikativ mərkəzlərinin feil-xəbərlərinin formallaşmasına və bağlayıcıların işlənilməsinə görə koordinativ-zaman mənalı MC iki hissəyə ayrılır.

1. Asılı hissə əsas komponentə “ki” bağlayıcısı ilə bağlanır. Bundan başqa, asılı komponentdə “yenicə, təzəcə, xeyli, təzə və s. (Azərb.), henüz ‘daha’, tam və s. (türk) genişləndirici zaman zərfləri də komponentlər arasındaki qrammatik zaman münasibətinin dəqiqləşməsində müəyyən rol oynayır. Bununla belə, onlar qurucu bağlayıcı vasitələr kimi təsnif oluna bilməz. Cənki, həmin sözlərin komponentlər arasındaki koordinativ-sintaktik tabeliliyin müəyyənləşməsindəki rolü yarımcıq-qapalı xarakter daşıyır və onlar daha çox asılı komponentə aid olur. Koordinativ-zaman mənalı MC komponentləri arasında həm eynizamanlılıq, həm də müxtəlifzamanlılıq münasibətləri vardır. Asılı hissənin predikativ mərkəzi və ya feil xəbəri təsdiqdə və inkarda, eləcə də felin şühudi keçmiş, qəti və qeyri-qəti gələcək zaman, indiki zaman, indiki və gələcək zamanın hekayəsində və felin digər mürəkkəb şəkillərində işlənilir. Əsas komponentin xəbəri isə daha çox felin şühudi keçmiş zaman forması ilə ifadə olunur; məs.: Sərdar Rəşidə **təzəcə** qəlyan vermişdilər **ki**, evindən teflon etdirilər (M. S. Ordubadi. Əsərləri, 1965, s.370); Mən qapiya **yenicə** çatmışdım **ki**, arxadan çağırıldılar; **Xeyli** getmişdilər **ki**, arxalarında tappılıtı səsi, at kişnərtisi eşitdilər...(Danışıldan); Şah Abbasın cülausundan altı il keçib, yeddinci il başlamışdı **ki**, aşağıda zikr olunan qəziyyə vəqə oldu (M. F. Axundov. Əsərləri, I, 1958, s.303); ...qapi eşiyi üzərində ərquru qoymuşlardı **ki**, bu məhəldə xan Qazan yetdi, qonur atın oynatdı (KDQ, 1962, s.28); Səlim ağa **hələ** tanışlıq verməmişdi **ki**, ha tərəfdənsə Səfiqulu bəy gəlib çıxdı və sorğu-sualsız onlara qoşuldu (M. İbrahimov. Pərvanə, 1971, s. 233); Yekaterena barədəki yazının təhlili adı qaydası ilə rahatca sona yetməkdə idi **ki**, uşaqlardan Tofiq adlı birisi əlini qaldırdı (Yenə orada, s.496); Gecə yarısına bir saat qalırdı **ki**, qonaqlar başladılar dağılışmağa (C. Məmmədquluzadə. Əsərləri, 1966, s. 95); O durub dəhlizin

qapısını tamam açdı və qayıdır **təzədən** çarpayıya uzanmaq isteyirdi **ki**, açıq qapıdan qonşu qızın sevincək səsini eşitdi... (Ə.Əylisli. Bu kənddən bir qatar keçdi, 1977, s.203); türk. Eniştemle **henüz** bir dans bitirmişdim **ki**, kapının önünde teyzem, Tarık da yanında ayakda durmuş, bana yanına gelmemi işaretle bildirmişti. ‘Yeznəmlə daha bir rəqs nömrəsini oynayıb bitirmişdim ki, qapının qarşısında xalam, Tarık da yanında ayaqda durmuş, mənə yanına gəlməyimi işaretlə bildirmişdi’ (H. E. Adıvar. Akile Hanım Sokağı, 1958, s.13); Çırak, dükkənin yarı inik kepenklerini **tam** kaldırmıştı **ki**, ağa Kooperatif berberinin yanındakı köşeden çıktı. ‘Şagird dükkanın yarı enmiş qapılarını tam qaldırmışdı ki, ağa Kooperativ dəlləyinin yanındakı dalandan çıxdı’ (Yenə orada, s.11); Fok sürüsü denizə açılılı çok olmuştu **ki**, üç Fokun bulunduğu yörede bir Kutub Ayısı belirdi. ‘Fok sürüsü dənizə açılılı çox olmuşdu ki, Fokun olduğu yerdə bir Qütb Ayısı peydə oldu’ (Akıllı Fok Balığı, 1984, s.16).

Qaqauz türkçəsində göstərilən quruluşlu koordinativ-zaman konstruksiyalarında “ki” bağlayıcısının funksiyasını **açan** ‘nə zaman, nə vaxt, haçan’ sözü yerinə yetirir. “Açan” sözü bir sıra hallarda bağlayıcı söz (nisbi əvəzlilik) funksiyasından uzaqlaşaraq, tabelilik bağlayıcısı yerində də işlənir (Покровская 1964: 157). Daha doğrusu, oğuz qrupu türk dillərində bağlayıcı söz kimi korrelyativ konstruksiyalarda işlənən və əsas komponentdə korrelyat qarşılığı olan (məsələn, haçan-o vaxt) leksik-sintaktik vasitə burada koordinativ quruluşlu xüsusi-mürəkkəb PV özünü göstərir. Bu isə subordinativ MC uyğun ifadələrin qəlib-əvəzlilik funksiyasından uzaqdır. Koordinativ-zaman mənali MC komponentlərin yeri qaqauz türkçəsində daha sərbəstdir: asılı hissə həm pre-, həm inter-, həm də postpozisiyada gəlir; məs.: **Açan yoluk-partal fukara gelmiş beyara**, zengin olan artık orodaymış. ‘Haçan sökük-yoluk fəqir biyara gəlmiş, zəngin olan artık oradaymış’ (N. Babaoglu. Gagauz dili, 1962, s.89); **Açan bir suvani urayor o taziya**, tazi kalkayor dışarı kaçmaa, yorgan-da ardına ‘Haçan bir suvani uğrayır o taziya, tazi qalxıb bayırqa qaçıır, yorğan da dalında’(Мошков, 1904, s.197); ...**Da açan jaklaşyor onnarın –ardına**, yer sarsılmış onun lukurtusundan. ‘Bəli haçan yaxınlaşır onların arxasından, yer tərpənir onun hokkurtusundan’ (Yenə orada, s.34); **Açan işitmış bunu devler**, bakınırmışlar, urulmuş gibi. ‘Haçan bunu divlər eşitmış, baxınırmışlar vurulmuş kimi’ (Gagauz folkloru, 1964, s.129); Şindi **açan şkolayı bitirdi**, geri geldi, daa isle işler, hem de başkasını da üreder. ‘İndi, haçan ki, məktəbi bitirdi, geri gəldi, daha yaxşı işləyir, başqalarını da öyrədir’(Budcaktan sesler, 1959, s.22); Sabahlen, **açan bakmışlar**, ka-

ra yüzüm ölmüş. ‘Sabah-sabah, haçan ki baxmışlar, qara üzüm artıq ölüb’ (Мошков, 1904, s.22); Çok sevinersin, **açan işidersin gagauz melodi-yalarını, hem kaval sesini...** ‘Çox sevinərsən, haçan eşidərsən qaqaуз melodiyalarını, həm də qaval səsini...’ (Budcaktan sesler, 1959, s.24).

Koordinativ-zaman konstruksiyalarının bağlayıcısız işlənən quruşularına Azərbaycan və qaqaуз türkçələrində təsadüf edilir; məs.: Aradan bir müddət keçmişdi, yenə hər iki dost şirin söhbət edirdilər (Azərbaycan nağılları, 1976, s. 252); Və Məmmədağa bütün bunları fikirləşə-fikirləşə **təzəcə** yuxuya gedirdi, dar dalanda şivən qopdu (Elçin. Bir görüşün tarixçəsi, 1977, s.58); Eləcə Mirzə Sadığın ağzından bu söz bəlkə çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basıldı (C. Məmmədquluzadə. Əsərləri, 1966, s.437); qaq. Tamam yapamemişlər işi, geler karısının kopesi... ‘Tamam eləyə bilməmişlər işi, arvadın əri gəlir’ (Мошков, 1904, s.184).

Türkmən türkcəsində sözügedən quruluşlu koordinativ-zaman konstruksiyalarına təsadüf edilmir.

Koordinativ-zaman mənalı MC sözügedən tipini nəsr təhkiyəsində formalılmış normativ-sintaktik quruluş kimi qiymətləndirmək lazımdır. Çünkü, həmin MC əsasən nəsr əsərlərinin dilində, şifahi xalq yaradıcılığını mənsur qolunda rast gelinir.

Oğuz qrupu türk ədəbi dillərində sözügedən koordinativ-zaman mənalı MC üslubi-sintaktik variantları da işlənir. Həmin tip konstruksiyalar formal ifadəsinə görə bağlayıcısız işlənilməsi ilə seçilir. Belə ki, koordinativ-zaman konstruksiyalarının üslubi-sintaktik variantlarında asılı hissənin xəbərinə -mi⁴ şəkilçiləşmiş ədati qoşulur. Məzmunun ifadəsinə görə isə, həmin konstruksiyalarda zaman mənasından əlavə, şərt, səbəb çalarları da olur; məs.: Azərb. Palataya **gəldimi**, lazım olan işi görüb qəfildən də yoxa çıxırı (B.Bayramov. Qaşsız üzük, 1977, s.213); türk. Bak havadan laf **açıldı mı** iş degişir. ‘Bax, havadan söhbət açıldımı, iş dəyişir’(A. Nesin. Deliler Boşandı, 1974, s.75); qaq. **Koydum mu** başımı yasta, uykı birden basır. ‘Başımı yastiqa qoydummu, yuxu birdən gəlir’ (Danışlıqdan); türkmən. Myhmanlar **geldimi**, tabakları çekip başla. ‘Qonaqlar gəldimi, qabları çəkib başla’ (Danışlıqdan).

2. Asılı hissədə bağlayıcılar və bağlayıcı birləşmələri işlənir: “elə ki, o gün ki, haçan ki, onda ki, şol zamanda kim, ol zamandan bərəli kim, ol vəqtədək ki, ta, ta ki, hər dəm ki və s. (Azərb.), vatka ki (Türk), niceł/nereden//açan ‘necə/haradan/haçan’ (qaq.). Bunlar sözügedən koordinativ-zaman mənalı MC komponentlərini əlaqələndidirir. Burada da asılı

və əsas hissələrin predikativ mərkəzlərinin fəlin müxtəlif zamanlarına və şəkillərinə görə istifadəsində elə bir özünəməxsusluq yoxdur. Qanuna uyğunluq isə yalnız ondan ibarətdir ki, digər zaman konstruksiyalarında olduğu kimi, komponentləri bağlayıcı birləşmələrlə əlaqələnən koordinativ-zaman mənalı MC predikativ mərkəzləri feil-xəbərlərlə, yaxud da predikativ və yarımcıq köməkçi feillər vasitəsilə formalasılır; məs.: Azərb. **Elə ki**, əlin bir yerə toxunur, tikan deyir, mən buradayam ha! (Ə.Əylisli. Bu kənddən bir qatar keçdi, 1977, s.66); **O gün ki**, aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi (S. Vurğun. Seçilmiş əsərləri, 1976, s.11); türk. **Vakta ki** o cocuğu gördüm, her şeyden ümidiyi kestim. ‘Nə vaxt ki, o uşağı gördüm, hər şeydən ümidiyi kəsdim’ (S. Ali. Son Hikayeler, 1966, s.23); qaq. **Nicel/nereden//açan** girersin küü içine, saa tarafında, yüksəklik üstündə, durer bizim evelki derman. ‘Haradan girərsən kəndin içində, sağ tərəfində təpənin üstündə durur bizim əvvəlki dərman’; ... (Danışçıdan); qədim qıpçaq: **Vakta ki** de dä gul erindən enci raziy Barişmas alar necə buyursa qaziy “Когда жена бывает недовольна мужем, Не помирятся они сколько бы ни приказывал судя.” ‘Nə vaxt ki, arvad ərindən razi qalmır, hakim nə qədər söyləsə də onlar barışmazlar’ (C. Сараи. Гулистан; Наджип, 1975, s.186).

Klassiklərin dilində **ki**//**kim** bağlayıcısı və müxtəlif zaman isimləri ilə formalasılan bağlayıcı birləşmələr koordinativ-zaman mənalı MC komponentləri arasında da işlənir; məs.: Nitqin utandırır məliki **şol zamanda kim**, Lə’lin hadisə başlar və goher fəşan olur (Nəsimi; Mirzəzadə, 1990, s.359); **Ol zamandan bərə kim** yüzini görmədi, Yaş gözümüz-dən cari oldu dəmbədəm seylab tək (Xətai; Yenə orada, s.359); Ol əzimətlə vəhşi hərəmzadə müntəzir fürsət idi **ol vəqtədək ki** əzəzayı Əhəə vaqe olub neyrani-mühəribə iştial buldu (Füzuli; Yenə orada).

Bağlayıcı birləşmələrin yerinin sərbəstliyi koordinativ-zaman konstruksiyalarının normativ-sintaktik quruluşunu dəyişmir. Çünkü, sözügedən MC komponentlərin yeri sərbəst qalır, bağlayıcı birləşmələr də struktur-semantik quruluşuna görə digərlərindən fərqlənmir. Bununla bərabər, Azərbaycan türkcəsində koordinativ-zaman mənalı MC müxtəlif üslubi-sintaktik variantları da geniş yayılmışdır. Həmin konstruksiyalar bir-birindən, eləcə də MC uyğun normativ-sintaktik quruluşundan bağlayıcı birləşmələrin işlənilməsinə və onların struktur-semantik quruluşuna görə fərqlənir. Koordinativ-zaman mənalı MC üslubi-sintaktik variantlarının komponentləri arasında “**ki**” bağlayıcısı işlənmir, asılı hissənin pre-

dikativ mərkəzinin feil-xəbəri isə daha çox indiki və keçmiş zamanlarla ifadə olunur.

1. Asılı hissədə “elə ki, bir zaman ki, o zaman ki, o vaxt ki, o gündən ki, onda ki” və s. bağlayıcı birləşmələri işlənir. Sonra gələn əsas komponentdə isə “o vaxt, o zaman, onda” və s. işaret və zaman isimləri konkretləşdirici zaman zərfliyi yerində olur. Hər iki tərəfdə “deyirdin, deyirdi, istədim ki” və s. ara sözləri və predikativ cümlələr bağlayıcı yerində, bütün sintaktik təkrarlar isə bağlayıcı-xəbər kimi özünü göstərir, yaxud da fakultativ olur. Bununla belə, həmin MC asılı hissəsində bağlayıcı söz işlənmədiyindən buradaki konkretləşdirici zaman zərfliklərini korrelyat-söz kimi qiymətləndirmək mümkün deyildir. Digər tərəfdən isə, sözügedən zaman konstruksiyaları koordinativ-sintaktik model üzrə formallaşdırıldından həmin konkretləşdiriciləri siqnalçı qəlib-əvəzliklər kimi də izah etmək olmaz. Beləliklə, koordinativ-zaman konstruksiyalarının müxtəlif üslubi-sintaktik variantlarının ümumtürk dilinin oğuz-qıpçaq layında geniş işlənilməsi informasiyavericiliklə bağlı olan bir məsələdir. Belə ki, dilimizin elmi, eləcə də rəsmi üslubları zaman-zaman yad təsirlərə məruz qalaraq tendensiyalı inkişaf yönümünə düşdüyündən, həmin konstruksiyalar ədəbi dilin bədii-publisistik qolunda və canlı danışqda özünü daha çox göstərir; məs.: **O vaxt ki** adam gözükölgəli oldu, -dedi, - **onda** da batdı (Elçin. Bir görüşün tarixçəsi, 1977, s. 153); **O zaman ki** adam ulduzların piçiltisini eşitmır, demək, qocalır, **o zaman ki**, dəniz nəgməsini ondan əsirgəyir, demək qocalır... (Ə. Babayeva. Adamlar və talelər, 1973, s.273); **Elə ki**, gün qalxanda buradan üzüaşığı diqqət yetirirdin, **deyirdin** bəs kəhkəşanın təsbehi sapından dağlıb şəhərimizə tökülb; **Onda ki** qolların qüvvədən düşür, əllərin əsir, **onda deyirlər**, burur iş başına, rəhbərlik elə, hamının dərdinə qal, yol göstər (Danışqdan).

Koordinativ-zaman mənali MC sözügedən üslubi-sintaktik variantlarının sinonim quruluşları canlı danışq sintaksisində də geniş yayılmışdır. Bu da onu göstərir ki, üslubi-sintaktik konstruksiyalar, eləcə də kateqoriyalar təkcə ədəbi dilə görə deyil, bütövlükdə dil sisteminə görə müəyyənləşdirilməlidir.

2. Asılı hissədə “biləndə ki, eşidəndə ki, görəndə ki, soruşanda ki” və s. zaman bildirən feli bağlamalar və həmin feli bağlamalarla düzələn tərkiblər bağlayıcı birləşmə kimi işlənir. Bunlar uyğun MC tərəflərini əlaqələndirir. Məs.: **Ancaq biləndə ki işə getmək lazımdır**, qızdırımm da azaldı, yuxum da qaçıdı; **Eşidəndə ki** bizim evlənməyimizə mane olan üçüncü bir şəxs varmış, uzun müddət özümə gələ bilmədim (Danışqdan).

3. Asılı hissədə “çün, çünki (çunkim), əmma çün; necə ki//neçə ki//necə; nə qədər ki (Azərb.), nekadar, kaç kere ‘nə qədər, neçə dəfə’ (qaq.) bağlayıcıları işlənir. Bu tip MC səbəb, müqayisə, kəmiyyət, şərt və s. məna çalarları da özünü göstərir; məs.: Azərb. **Çünki** oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu (“Koroğlu” dastanı); **Əmma çün** od şölə urdi, Malikibni Urvə bir tazi atə minüb ilərү gəldi (Şühədanamə; Mirzəzadə, 1990, s.361); **Necə ki** atasından bəraət kağızı gəlməmişdi, quzu kimi idi, indi az qalır göz çıxartsın (M. İbrahimov. Pərvanə, 1971, s. 150); **Nə qədər ki** xəlifə ölməmişdir, o, qiymətli və əzəmətli bir qız kimi yaşayacaqdır (M. S. Ordubadi. Qılınc və qələm, 1983, s.217); qaq. **Nekadar** sud gider, o hep mirovayı basmayı gösterer. ‘Nə qədər məhkəmə gedər, o davamlı olaraq Mirovaya təzyiq edər’ (Budcaktan sesler, 1959, s.106).

Cün//çünki və haçan ki bağlayıcıları ilə koordinativ-zaman konstruksiyalarının komponentlərinin əlaqələnməsinə əsasən klassiklərin dilində rast gəlinir (Mirzəzadə 1990: 360-362). Kəmiyyət mənalı koordinativ-zaman konstruksiyalarının üslubi-sintaktik variantlarına isə qədim türk dilində də təsadüf olunur. Həmin MC asılı hissəsində *neçə* ‘nə qədər’ bağlayıcısı işlənir; məs.: *neçə* er bədüsə baş aytığı bədür/ *neçə* baş bədüsə bədük börk bədür “насколько возвышается муж, настолько увеличивается голова, настолько большую шапку надевает.” ‘Kişi nə qədər yüksəlsə, başı nə qədər böyüsə, o qədər də böyük şapqa geyinər’ (ДТС, s. 20).

Koordinativ-zaman mənalı MC birinci tipi daha çox normativ-sintaktik quruluş kimi formalaşmıştır. Sözügedən xüsusi-mürəkkəb PV ikinci quruluşu, yəni komponentləri bağlayıcı birləşmələrlə əlaqələnən MC isə daha çox üslubi-sintaktik variantlar kimi özünü göstərir və klassik ədəbi dildə daha geniş yayılmışdır.

2.3.1.3. Korrelyativ-zaman mənalı MC

Sözügedən xüsusi-mürəkkəb PV komponentləri də analitik-sintetik üsulla əlaqələnir. Həmin sintaktik konstruksiyaların qurucu bağlayıcı vasitələri olaraq həm bağlayıcılar, bağlayıcı və qarşılıq sözlər, həm də sintetik elementlər özünü göstərir. Korrelyativ-zaman mənalı MC asılı hissə önce, əsas komponent sonra gəlir. Birincidə *havaxt*, *nə vaxt*, *haçan* və s. sual əvəzlikləri ilə ifadə edilmiş bağlayıcı sözlər, ikincidə isə *o gün*, *həmişə*, *o vaxt*, *o zaman*, *şonda* ‘onda, o vaxt, orada’ və s. zaman isimləri və işarə əvəzlikləri ilə işlənən korrelyat qarşılıq sözlər özünü göstərir. Komponentləri analitik-sintetik üsulla əlaqələnən MC asılı hissəsinin predikativ mərkəzinə şərt quruluşunun -sa² morfoloji-sintaktik

əlaməti qosulur; məs.: Azərb. **Havaxt** toy səsi eşitsən, **o gün** bizdəsən (İ. Məlikzadə. Küçələrə su səpmişəm, 1977, s.247); türk. **Ne vakit** mümkün olursa, **o vakit** gelirsiniz. ‘Nə vaxt mümkün olarsa, o vaxt gələrsiniz’ (“Türk Dili” jurnalı, 1976, s.199); türkmən. –Siz **haçan** gitseňiz, menem **şonda...** ‘Siz haçan getsəniz, mən də onda...’(B. Seýtäkow. Bedirkent, 1972, s.136).

Korrelyativ-zaman mənalı MC komponentlərini əlaqələndirən bağlayıcı vasitələr fakultativ də olur; məs.: Azərb. **Qaçan** Qazan evin yağmalatsa, halalının əlin alır dışarı çıxardı (KDQ, 1962, s.150); qaq. **Açan** baksalar, derenin kenarında kum içinde düüner bir balık... ‘Haçan baxsalar, dərənin kənarında qum içində çırpinır bir balıq...’(Budcaktan sesler, 1959, s.12); türkmən. **Haysı** nomer kime degişli bolsa, **şol sekundta** jogap gaýtaryldy ‘Hansı nömrə kimə aiddirə, o saniyədə cavab verildi’(B. Kerbabayew. Nebitdag. 1957, s.39); qədim qırqaq. Gaçan kelsä yangi eldä uzun tuqmi bolur “когда виноград окажется в новой стране, он будет казаться кислым.” ‘Nə vaxt üzüm yeni bir ölkədə meydana çıxsa, o turş olar’ (C. Сараи. Гулистан; Наджип, 1975, s.26); qədim özbək. **Kaçan** kim iki saf tursa bazavlan seniç çekerläriň kökrär ču arslan “когда же становятся в ряды твои войны, они издают громовой клич, словно львы.” ‘Onlar nə vaxt sənin ordunun sıralarında yer tutsalar, şir kimi göy gurultusuna bənzər səs çıxaralar’(Щербак, 1956, s.131).

Ümumtürk dilinin oğuz-qırqaq arealında asılı hissəsi predikativ təyinli sintaktik vahidlərlə ifadə edilmiş korrelyativ-zaman mənalı MC təsadüf edilir; məs.: **ol jalə ki**, düşdü güli rüx sarınız üzrə, Bir qətrə yağış damdiyü min lalə tər oldu (İ. Nəsimi. Əsəsrləri, V, 1985, s.210); Qədim uyğur. Tün akşam kim körndi bairam ayı Muhammad xoja-beg dävlät xumayı buyurdi ürgä şadirvan uruldi kadax kelturdilər mäjlis kuruldi “Ночью когда показался месяц байрама, Мухаммед Ходжа-бек, владка государства, приказал... и были поставлены юрты и татры, принесены кубки и устроен маджлис.” ‘Gecə nə vaxt ki bayram ayı göründü, hökmdar Məhəmməd Xoca bəy əmr verdi... yurdalar, çadırlar quruldu, qədəhlər gətirildi və məclis başladı’ (Щербак, 1959, s.189).

Qədim türk dilində təsadüf edilən koordinativ-zaman mənalı MC də əsas komponentdə qarşılıq söz fakultativ olur; məs.: **qaçan** ol moyoçlar bidilç imqa təgdilər ərsär ol jultuz təbrämädin şük turdi “когда те маги достигли Вифлеема, та звезда остановилась неподвижно.” ‘Nə vaxt həmin sehrbazlar Viflemeyə çatsalar, o ulduz hərəkətsiz qalar’ (ДТС, s.400).

Korrelyativ-zaman konstruksiyalarının çağdaş oğuz qrupu türk ədəbi dillərindən başlayaraq qədim türk dilinə qədər ümumtürk dilində işlək olması sözügedən MC modelinin yuxarıda haqqında danışılan “şərt dövrü” ilə bağlılığından irəli gəlir. Həmin tip konstruksiyalarda ifadə planı -sa-/sar elementləri vasisəsilə reallaşır. Digər tərəfdən korrelyativ-sintaktik modelin qədimliyi türk ədəbi dillərində özünü bir daha onda göstərir ki, predikativ təyinli sintaktik vahidlər məhz həmin modelə aid olan MC daha çox işlənir. Ümumiyyətlə, predikativ təyinli asılı komponentlərlə işlənən MC türk dillərində əsasən arxetip konstruksiyaların üslubi-sintaktik normaları kimi formalaşır.

2.3.1.4. Korrelyativ-yer mənali MC

Sözügedən sintaktik konstruksiyaların öyrənilməsində özünü göstərən mübahisə asılı tərəfdə işlənən və onu əsas hissəyə bağlayan “hər yerdə ki, o yerə ki, hara ki, haraya ki, haradan ki” kimi vasitələrin bağlayıcı söz (Abdullayev 1974: 271, 272, 276-277; Bağırov 1978:40), yaxud da mürəkkəb bağlayıcı (Şirəliyev., Mehdiyev 1981:40) olub-olmaması üstündədir. Əslində isə sözügedənlər quruluşca mürəkkəb olsalar da, sintaktik funksiyalarına görə bunları bağlayıcı söz hesab etmək olar. Çünkü, asılı komponentdə işlənən həmin sözlərin əsas hissədə müvafiq korrelyat-qarşılılığı olur və onlar bağlayıcı kimi işlənsə də, ilkin leksik mənasını saxlayır. Bundan başqa, “o yerdə ki, o yerlərə ki” və s. bağlayıcı sözlərin modeli üzrə xüsusi-mürəkkəb quruluşda predikativ təyinli asılı komponentlər və MC müəyyən üslubi-sintaktik normalar kimi özünü göstərir. Yəni bu tip korrelyativ-yer mənali MC hər hansı bir təyin olunan isim bəlli aktualizatorlarla birlikdə asılı komponentin əsas sintaktik konstituenti kimi işlənir; məs.: **Bir məktəbdə ki**, nizam-intizam var, **orada** dərs keyfiyyəti də yüksək olar (Danışıldan).

Korrelyativ-yer mənali MC komponentlərində qarşılıqlı olaraq bağlayıcı sözlər və məkanı hallardan birində işlənən leksik vahidlər, qoşmalar, köməkçi adlar, işaret əvəzlikləri və s. işlənir. Asılı komponent həmin məkanı hallardan birində özünü göstərən yer zərflərinə, yaxud da korrelyat-sözlərlə ifadə edilən digər leksik vahidlərə aid olur, əsas hissədəki iş və hərəkətin icra olunduğu yeri bildirir. Korrelyat-sözlər kimi özünü göstərən bir sıra qoşmalar, köməkçi adlar və digər leksik vahidlər işaret əvəzlikləri ilə işlənir. Asılı komponent, Azərbaycan və türkmən türk-cələrində müəyyən üslubi-sintaktik variantlar nəzərə alınmazsa, əsas hissədən əvvəl gəlir. Qaqauzçada isə həmin komponentlər həm pre- və

postpozisiyada, həm də interpozisiyada özünü göstərsə də, quruluşca o biri dillərdəki sintaktik vahidlərdən o qədər də fərqlənmir.

Korrelyativ-yer mənalı MC komponentlərini əlaqələndirən qurucu bağlayıcı vasitələrə görə ümumtürk dilinin oğuz-qıpçaq dil-dialekt sistemində iki sintaktik qrupa bölünür.

I. Korrelyativ-yer konstruksiyalarının komponentləri bağlayıcı sözlərlə və əsas hissədə onların qarşılığı kimi özünü göstərən digər vasitələrlə analitik olaraq əlaqələnir (Musayev 1989). MC analitik-sintetik bağlılığında isə şəkilçiləşmiş elementlər də özünü göstərir. Korrelyativ-yer mənalı MC asılı həssəsində hara, haraya (ki), harada (ki), haradan (ki); o yerə (ki), o yerdə (ki), o yerdən (ki); bir yerə (ki), bir yerdə (ki), bir yerdən (ki); hər yerdə (ki), nə yerdə (ki); xanda//qanda, hər qanda (ki) – Azərb.; açan, nice//nasıl ‘necə/nə cür’; nekadər, angı ‘hansi’, ani ‘ki’, ne; neanda//nenda, ner(e)de//nerde, nereden, ne-ani, nereyi, neendan//nerden, neresi, nereyiden, nerey ‘harada, haradan, haranı, harası və s.’ o vaxt ‘o vaxt’ (qaq.) bağlayıcı sözləri işlənir. Həmin MC əsas komponentində isə ora, orda//ordan, oradan, oraya (Azərb.), orada, orıy ‘orəni’, orası, oyanı, oyandan, ordan//oradan, orayıdan ‘oradan’, o yerden; yukarda (da), aşada (da), yakın (da), yırak (ta), uzak (ta); nenda; hererde//hererden//hererden ‘hər yerdə//hər yerdən’ (qaq.), qanda ‘harada’ (qədim qıpçaq) korrelyat sözləri işlənir; məs.: Azərb. Birləşmiş **harda/harada**, dirilik **orda/orada** (Atalar sözü); **Bir yerdə ki** haqsızlıq, uğurluq, yalançılıq, təcavüz, adam öldürmək, bir-birini incitmək olmasın, daha **orada** kimlərə cəza verile bilər (M.S.Ordubadi. Qılınc və qələm, 1983, s.290); **Nə yerdə kim** keçər sözüm, mənim halimə ağlarlar (Kişvəri, 1984, s.50); qaqq. **Nerde** işində Kopçak, **orayı** sefte gelmiş 1814 yilda 40-50 gagauz senselesi ‘Kopçak haradaydı, 40-50 qaqız kökü ilk önce oraya gelmişdir’ (Budcaktan sesler, 1959, s.17); **Angı** odada yaşadın şındiyeden, **orada** da dur ‘Hansi otaqda indiyə qədər yaşadınsa, orada da dur’ (Tanasoglu, 1965, s.32); **Nerede** dikmiş o fidanı, **o yerden** Jordavadan kırk saltık yolmuş ‘Harada o fidanı ekmişdirsə, oradan Jordavandan qırx saatlıq yol imiş’ (Moşkov, 1904, s.23).

Korrelyativ-yer mənalı MC sözügedən quruluşunda həm əsas, həm də asılı komponentlərdə bağlayıcı və qarşılıq sözlər fakultativ də olur, məs.: Azərb. **Hara** baxırsan, ürəkaçan bir şey görmürsən (Danişiqdan); qaqq. Bolnitsa, **nereden** çıktıydı skoruy, bulunardı ortakı küyde ‘Xəstəxana, haradan ki təcili yardım maşını çıxdı, ortadakı kəndə idi’ (N. Babaoglu. Budjak ecelleri, 1979, s.20); qədim qıpçaq. Qändə kim ac it täpar et tiş urur, sormas ani “Где голодная собака найдет мясо, (там и)

начнет грызать, не расспрашивая о нем.” ‘Ac it harada ət tapırsa, heç bir şey soruşmadan elə orada gəmirməyə başlayır’ (C.Caraı. Гулистан; Наджип, 1975, s.66).

II. Komponentləri analitik-sintetik üsulla əlaqələnən korrelyativ-yer mənalı MC Azərbaycan, qaqauz və türkmən türkçələrində daha geniş yayılmışdır. Bu MC asılı komponentində hara, harada, hansı (Azərb.), açan, nice, ani, angı (qaq.), kanda ‘harada’, nire, niredə, niredən, hanžak, haňža, handan, häysy ýerde, nire (türkmən), qanda, ne jergä ‘harada, nə yerə’ (qədim qıpçaq), əsas hissəsində isə ora, oraya, orada//oradan; o səmtə, o tərəf (Azərb.), oradan (qaq.), şol tarapa, şo erde, şol erde, şol ere, şoňa, şonda, şol erik, şonuň ugruna, şol erden ‘o tərəfə, o yerdə, o yerə, ona, orada, o yeri, onun ugruna, o yerdən’ (türkmən), onda (qədim qıpçaq) qarşılıq sözləri özünü göstərir. Azərbaycan və türkmən türkçələrində korrelyativ-yer mənalı MC asılı komponentinin xəberinə -sa² şərt əlaməti, qaqauz türkcəsində isə -mi⁴ şəkilçiləşmiş ədati qoşulur; məs.: Azərb. Sən **hara** daş qoysan, mən **ora** baş qoyaram (Danışqdn); qaqq. Etişersin köşeye **mi açan**, **oradan** çekeder Bulgar maalesi ‘Haçan dalana çatsan, oradan başlayır Bulqar məhəlləsi’ (Danışqdan); türkmən. **Nirä** barsaň, toýuň gürrüňi edilýärdi ‘Hara getsən, toyun söhbəti edilirdi’ (A.Gurbanow. Gülnar, 1983, s.230); Ony sen sürersin, onsoň sen **niredə** goýsaň, **şonda** durar ‘Onu sən sürərsən, ondan sonra sən haraya qoysan, orada durar’ (Yenə orada, s.190); **Kanda** bolsan, bolga sen subhan bile ‘Harada olsan, sən Yaradanla ol’ (Döwetmämmet Azady. Wagzy-azat, 1962, s.33); qədim qıpçaq. **Ne jergä** baqsam, **anda** hüsnüng ayan körünür ‘Haraya baxsam orada hüsnün ayan görünür’ (C.Caraı. Гулистан; Наджип, 1975, s.281).

Göründüyü kimi, komponentləri analitik-sintetik üsulla əlaqələnən korrelyativ-yer mənalı MC də əsas hissəsində qarşılıq söz fakultativ olur.

Azərbaycan və qaqauz türkçələrində korrelyativ-yer konstruktivlarının elə quruluşları da işlənilir ki, həmin sintaktik vahidlərin əsas komponentlərində korrelyat qarşılıq kimi sərbəst söz birləşmələri özünü göstərir. Bu birləşmələrin birinci tərəfi işarə əvəzlikləri ilə ifadə edilir. Sözügedən sintaktik hadisə dil-nitq sistemində sabitləşmiş norma kimi özünü göstərə bilmədiyindən, eləcə də uyğun normativ-sintaktik quruluşun müəyyən ölçülərindən kənara çıxdığından bu tip korrelyativ-yer mənalı MC üslubi-sintaktik variantlar kimi qəbul etmək lazımlı gəlir; məs.. Azərb. **Harada** Ali baş Komandan olubsa, o da **həmin işğalda** fəallıq

göstərmişdir (“Azərbaycan” qəzeti, 28 dekabr 1991-ci il, s.7); **Hara** dolu düşdü, **oranın işi** bitdi. Taxıl, meyvə olmayacaq (Danışıldan); qaq. **Açan** dönersin bayira, **o köməde** var bir yeni şkola ‘Haçan məmləkətə qayıtsan, artıq orada bir yeni məktəb var’ (Danışıldan).

Azərbaycan türkcəsində korrelyativ-yer mənali MC asılı hissəsi predikativ təyinli cümlələrlə də ifadə edilir. Bağlayıcı söz yerində aktuallaşan substantiv üzv və onunla birlikdə işlənən aktualizatorlar burada özünü qurucu vasitə kimi göstərir. Dil sistemində üslubi-sintaktik normalar səviyyəsində səciyyələndirilən həmin korrelyativ-yer mənali MC asılı hissəsində bağlayıcı söz yerində özünü göstərən üzv canlı danışq dilində aktualizatorlarsız, özü də həm pre-, həm də interpozisiyada işlənir; məs.: Nəbi, biz **Qarabax** deyirux, o **oralarda** qaçaxlıx elədi; “**Cür**” deyərdük, **orda** hərən bi az yeri olardı (Cəfərzadə, 1990, s.272).

Azərbaycan türkcəsində işlənən korrelyativ-yer mənali MC göstərilən quruluşuna öyrənilən digər türk ədəbi dillərində təsadüf edilmir. Bu, Azərbaycan türkçəsi MC sistemini digər oğuz qrupu türk ədəbi dillərinin adekvat quruluşlarından fərqləndirən özəl cəhətlərdəndir. Özünü üslubi-sintaktik norma kimi göstərən predikativ təyinli konstruksiyaların üslubi-sintaktik variantlarına da Azərbaycan türkcəsində təsadüf edilir; məs.: O evdə ki, biz yaşayırıq, **həmin evin birinci mərtəbəsində** “qadın salonu” yerləşirdi (Danışıldan).

Müxtəlif nitq variantlarının işlənilməsi oğuz qrupu türk ədəbi dillərinin dil-danışq sistemlərini fərqləndirən cəhətlərdəndir. Bu baxımdan korrelyativ-yer mənali MC predikativ təyinli hissəsi ayrıca bir üslubi-sintaktik keyfiyyət olaraq səciyyələndirilir.

Qədim türk dilində korrelyativ-yer konstruksiyalarının analitik-sintetik quruluşuna təsadüf edilir. Orxon yazılarında həmin konstruksiyaların asılı hissəsində *qajda*, *qajuda* ‘harda, harada’ bağlayıcısı, əsas komponentində isə *anda* ‘orda’ qarşılıq sözləri işlənir. Əsas hissədə qarşılıq söz fakultativ də olur; məs.. qılıç **qajda** ərsə kümüş **anda** ol “где меч, там и серебро.” ‘harda qılinc olsa, orda gümüş olur’ (ДТС, s.44); **qajuda** jegü bolsa içgü kerək “где едят, там и пить надо.” ‘Harada yemək yeyilsə, orada içmək lazımdır’(Yenə orada, s.409).

Beləliklə, korrelyativ-yer mənali MC təkcə bir omonimik-sintaktik modeldə müəyyənləşməsi, məkan bildirən sintaktik vahidlərin daha çox xüsusi-mürəkkəb olmayan quruluşla ifadə edilməsindən irəli gelir.

2.3.2. Səbəb-məqsəd əlaqəli MC

Ümumtürk dilinin oğuz-qıpçaq arealında zərflik konstruksiyalarının səbəb-məqsəd əlaqəli MC komponentlərinin subordinativ və koordinativ tabeliliyinə görə seçilir. Bu tip MC semantik quruluşundakı əsas oxşar cəhət isə yaxın semantik-funksional “səbəb-məqsəd əlaqəri”ni bildirməsindən ibarətdir. Belə ki, hadisə və predmetlərin arasındaki səbəb-məqsəd əlaqələrinin dildəki mürəkkəb işarəsi kimi özünü göstərən həmin MC xüsusi-mürəkkəb quruluşda bir yarimsistem təşkil edir. Məhz buna görə də 1952-ci ildən başlayaraq Azərbaycan dilçiliyində “Səbəb budaq cümləsi” bəhs “Məqsəd budaq cümləsi” bəhs ilə birləşdirilmiş və xəbəri şəxslə formada olan sintaktik vahidlər budaq cümlə hesab edilmişdir (Şirəliyev., Hüseynov 1951:142-143). Səbəb budaq cümləsinin tədqiqində düzgün istiqamət də elə həmin göstərilən dərslikdən başlamışdır. Ancaq uzun müddət məktəb qrammatikasında və digər dilçilik ədəbiyyatında səbəb budaq cümləsinin məqsəd budaq cümləsi ilə birləşdirilməsi (Tağızadə 1952; Həsənov 1957) də özünü doğrultmamışdır. Cünki, göstərilən asılı komponentlər arasında zahirən müəyyən oxşarlıq olsa da, məzmunun ifadəsinə görə bunlar müxtəlif MC komponentləridir. Belə ki, səbəb budaq cümləsi baş cümlədəki iş və ya hərəkətin səbəbini bildirir və niyə, nə üçün, nə səbəbə? suallarına cavab verir. Məqsəd budaq cümləsi isə baş cümlədəki iş və ya hərəkətin məqsədini bildirir və niyə, nədən ötrü, nə məqsədə? suallarına cavab verir. Bundan başqa, “səbəb budaq cümləsinin ifadə etdiyi hadisə, hərəkət səbəb bildirdiyi üçün baş cümlədəki işdən əvvələ aid olur; məsələn: Fəxr eləyirəm ki, məktəbimizi sənin kimi qəhrəmanlar qurtarıb (Ə.V.) cümləsində budaq cümlə (məktəbimizi sənin kimi qəhrəmanlar qurtarıb) baş cümlədəki işdən əvvələ aid olan bir fəaliyyəti bildirir. Məqsəd budaq cümləsinin ifadə etdiyi iş isə baş cümlədəki işdən sonra aid olur, bir məqsəd kimi qarşıda durur; məsələn: hazırlaşırkı ki, ata minib fermaya getsin (M.İ.) cümləsində baş cümlədəki hərəkət (hazırlaşırkı) budaq cümlədəki hərəkətdən əvvələ aiddir” (Şirəliyev., Hüseynzadə., Kazımov 1987:144).

Qeyd olunmalıdır ki, sözügedən sintaktik vahidlər ifadə planına görə də bir-birindən fərqlənir. Belə ki, səbəb budaq cümləli MC asılı hissələrinin predikativ mərkəzi daha çox felin xəbər şəkli və onun digər formalı ilə, eləcə də adlarla ifadə olunur. Məqsəd budaq cümləli MC asılı hissələrinin predikativ mərkəzi, yəni xəbəri isə əsasən felin əmr və arzu şəkillərində işlənir. Felin arzu və əmr şəkilləri isə dil sistemində hərə-

kötin daha sonra icra olunacaq qrammatik məzmununun müəyyənləşməsinə xidmət edir.

Struktur-semantik quruluşlarındakı oxşarlıq (məsələn, məzmunun ifadəsinə görə əlaqəli funksional məna sahələrinin diferensiallaşması, komponentlərin sıralanması, ifadə planına görə isə biryerli bağlayıcı vasitələrin, “ki” bağlayıcısının, “deyə” arxetip bağlayıcı sözünün müxtəlif fonomorfoloji variantlarının işlənilməsi və s.) göstərilən sintaktik vahidlərin hissələri arasında subordinativ və koordinativ tabeliliyin formallaşmasının əsas səbəbidir.

2.3.2.1. Subordinativ-səbəb mənalı MC

Əsas komponentdə ona görə, ondan ötrü, onun üçün, nədən, nişə kim və s. (Azərb.), onun için, onuştan ‘ona görə’(qaq.) biryerli bağlayıcı vasitələri, ki//kim (Azərb., türkmən) bağlayıcıları, asılı hissədə isə ki, kim, ani (Azərb., qaq.) bağlayıcıları işlənir; məs.: Azərb. Mən Uğurluya **ona görə** (**onun üçün**, **ondan ötrü**) minnətdaram **ki**, o nə özünü, nə başqalarının nöqsanını məndən (nəinki məndən, heç kəsdən) gizlətmir (S. Səxavət. Yüz ilin kişi, 1982, s. 191); **Anınçün** bən sana yalvarmanam, **kim** yalvaran çöqdür (Qövsi; Mirzəzadə, 1990, s.364); qaq. Mamusu cuvap verer ona:-**Onuştan**, cocuum, dureriz karannikta, **onuştan** çıkmə-eriz aydınnaa, **ani** biz bulunırız ayının yuvasında, ankısı tikali bir büük taşlan da o taşı kimsey yok nice kaldirsın ‘Anası ona cavab vertir: -Mənim balam, ona görə qaranlıqda dururuq, ona görə işıqlığa çıxa bilmirik ki, biz ayının yuvasındayıq, yuvanın ağızı isə bir böyük daşla bağlanmışdır və o daşı da bir adam yoxdur ki qaldırsın’ (Bucaktan sesler, 1959, s.140); Kirana sevməzmiş bobasını, **onun içün ani** o pek fenaymış ‘Kirana atasını onun üçün sevməzmiş ki, o çox pis imiş’ (Yenə orada, s.133).

Subordinativ-səbəb mənalı MC asılı hissəsi əsas komponentin predikativ mərkəzinin səbəb genişləndiricisi kimi özünü göstərdiyindən, birinci tərəfdəki əvəzlilik, qoşma və adlarla ifadə edilmiş biryerli bağlayıcı vasitələr çox zaman fakultativ olur. Daha doğrusu, biryerli bağlayıcı vasitələrsiz işlənən subordinativ-səbəb mənalı MC də ümumtürk dilinin oğuz-qıpçaq arealında normativ-sintaktik quruluş kimi reallaşmışdır. Bu tip konstruksiyaların komponentləri ki//kim tabelilik bağlayıcıları ilə əlaqələnir: məs.: Azərb. Əfsuslar olsun **ki**, Cəbrayıł sonuncu varis olacaqdi (“Ulduz” jurnalı, 1990, N 12, s.25); Qəm çəkmə **ki**, saxlaram səlamət (Məsihi. Vərqa və Gülsə, 1977, s.139); Təvəkkül ixtiyar etgil **kim**, andin nik məqam olmaz (Əmani. Əsərləri, 1983, s.71); Gözün, ey şux avçudur

ki, can quşunu avlar da (Kişvəri, Əsərləri, 1984, s.40); Sən mənə yar ol **ki**, könlüm daxı yar istəməz (Nəsimi. Əsərləri, 1985, 127); türkmən. Bu sypatlar birle ol, çekmäň **ki**, betkärdir cilim ‘Bu özəlliklərə malikdir, buna görə də çəkmə ki, hər şeydən betərdir cilim’ (Magtymguly. Saýlanan eserler, I, 1983, s.185); Gel **ki**, jemgyyeti-dilhaýi-perişan geledur ‘Gəl ki, cəmiyyəti-dilxayı-pərişan galır’ (Bayram han. Saýlanan eserler, 1970, s.65); Eý könül, müzde **kim**, ol serwi-huraman geledur ‘Ey könül, sənə müjdə olsn ki, ol sərvi-xuraman gəldi’(Yenə orada, s.64).

Subordinativ-səbəb mənali MC ki//kim tabelilik bağlayıcıları da fakultativ olur; məs.: türk. Müyesser kıl saadet birle emrüm ‘Müyəssər qıl əmrəm səadətlə birləşdir’ (K. Paşazade. Yusuf u Züleyha, s.248); qədim qıpçaq. Eginci lär kelip şikayät gildi lar, Nil yäqasında mamuq ektik, vaqtısız yägmur kelip tälaf qıldı ‘Əkinçilər gəlib şikayət etdilər ki, Nil yaxasında pambıq əkdik, vaxtsız yağış yağıb tələf etdi’(C. Сараи. Гулистан; Наджип, 1975, s.75).

Subordinativ-səbəb mənali MC asılı komponent əsas hissədəki predikativ üzlənmənin rema qütbünə aid olur. Buna görə də həmin MC əsas hissəsindəki biryerli qəlib-bağlayıcı vasitələrin işlənilməsi çox zaman fakultativ xarakter daşıyır. Asılı komponent birinci tərəfin rema-nəticə qütbünə aid olduğundan xüsusi-mürəkkəb quruluş sintaksisində səbəb bildirən rema-hisə olaraq müəyyənləşir. (Dərs vəsaitinin ikinci hissəsinin birinci bölümündə oxşar sintaktik konstruksiyaların uyğun modellərinin çoxmərhələli aktual üzlənməsinə dair konkret örnəklər verilmişdir.)

Bir sözlə, istər subordinativ, istərsə də koordinativ-səbəb konstruksiyalarına komponentlərinin nəticə-səbəb sıralanması xasdır. Bu isə onları səbəb-nəticə əlaqəli oxşar xüsusi-mürəkkəb PV fərqləndirən başlıca amildir.

2.3.2.2. Koordinativ-səbəb mənali MC

Məzmunun ifadəsinə görə koordinativ-səbəb konstruksiyalarının struktur-tipoloji xarakteristikası daha çox komponentlərin nəticə-səbəb əlaqəsinə əsasən sıralanması ilə müəyyənləşir. Nəticə mənali əsas hissə səbəb bildirən asılı komponentdən önce gəlir. İfadə planına görə isə koordinativ əlaqə nəticə mənali prepozitiv mövqedəki əsas komponentdə “özəl bağlayıcı vasitələr”in işlənilməsi ilə şərtlənir. Ona görə də həmin MC komponentləri əsasən tabelilik bağlayıcıları ilə əlaqələnir. Əsas komponentdə, digər koordinativ xüsusi-mürəkkəb konstruksiyalarda olduğu kimi, siqnalçı qəlib-bağlayıcı vasitələr, yəni “yarımcıq” genişləndirici üzv-

lər özünü göstərmir. Burada asılı hissə əsas komponentin predikativ üzv-lənməsinin hər hansı bir konkret tərəfinə bağlı deyildir. O, əsas komponent bütövlükdə aiddir.

Koordinativ-səbəb mənalı MC normativ-sintaktik quruluşu əsasən ilkin oğuz-qıpçaq mərhələsində başlayaraq reallaşmışdır. Normativ-sintaktik quruluş səviyyəsində müəyyənləşən həmin koordinativ-səbəb mənalı MC asılı hissəsində çün, çünkü//çunkim, niçün ki, nösün ki//neyşə ki, ki neçün, nədən ki, ona görə ki, ondan ötrü ki, anın üçün^{*} ki//kim, ta, zira//zira ki və s. (Azərb.), çün//çunkü, zira, onun için(ki), anunçundur ki, anunçun ‘onun üçün’ və s. (Türk), aniki, neçinki, neçin ani, neçinki ani, te neçin ‘çunki’, zere ‘zira’, ani və s. (qaq.), çün, çünkü, anın üçün ‘onun üçün’, sebəbi, sebəbi diyseň//sebəp diyseň, sebəp nämə diyseň//sebəbi nämə diyseň ‘bu səbəbə’, nämə üçün diyseň, neçün ‘nə üçün’ və s. (Türkmən) bağlayıcıları işlənir; məs.: Azərb. Papirosla da həyətə girmək olmazdı, **çunki** Umud bu vaxtacan nəinki atasının, heç qardaşı Kamranın da yanında damağına papiro qoymamışdı (İ. Məlikzadə. Yaşıl gecə, 1979, s.132); O susurdu, **ona görə ki**, oğurluqdan xəbəri var idi (Danışqandan); Gəmi-eşqin bərabər dünyəvü üzbağə qılmasının, **Anınçun kim**, qədimi məhrəmi-hər gizli razumdur (Əmani. Əsərləri, 1983, s.64); Dərmə gülündən anın, **çün** gülü dəgməz xarınə (Nəsimi, 1985, s.213); Əbsəm ol, **niçün ki**, eşq adabını bilməz ədib (Yenə orada, s.34); Səndən müdam ehsan umar, **çün kim**, gədadır binəva (Yenə orada, s.24); Türk. Bu rəngi-buydan var gülde asar, **Anınçun** bülbüld ider nalevu-zar ‘Bu rəngi-buydan var güldə əsər, onun üçün bülbüld edər naləvü-zar’ (K.Paşazade. Yusuf u Züleyha, s.59); Ölüp sine girer isem etim tenim çürümiye, **Onun için ki** dünyadan ben giderim sevmek ile ‘Ölüb sinə girər isəm etim, tənim çürüməyə, onun üçün ki dünyadan mən gedirəm sevmək ilə’(Y. Emre. Şiipleri, 1963, s.67); qaq. Zavodlardan, fabrikalardan kasaba zaametçiləri bize yolerler türlü mexanizmlar, sırtımıza ruba, **te neçin** eşindi var kolaylımız hem işləmee, hem dinnenmee ‘Zavodlardan, fabriklərdən qəsəbə zəhmətkeşləri bizə yollayırlar müxtəlif mexanizmlər, əynimizə patlar, çunki indi artıq həm işləmək, həm də dincəlmək asandır’ (N. Babaoglu. Bucak ecelleri, 1979, s.17); Türk. Munuň hem sebəbini ol özünüň kesek zyňanyndan gördü, **çunki** bu gezek gümmüldi gaty erbet boldy ‘Bunun da səbəbini o özünün kəsək atmasında gördü, çunkü bu dəfə

* “Üçün, anun üçün” bağlayıcıları bütövlükdə ümumtürk səciyyəli olub, qədim türk abidələrində də işlənilmişdir.

gurultu çox pis oldu’(H.Ysmaýylow, Öküz gödek, 1963, s.169); Rejep hat ýazyp oturan ýerinden bularyň gürrüňini diňleýärdi, **sebäbi** makalany ýazan özüdi ‘Rəcəb məktub yazdığını yerdə onların söhbətinə qulaq asırdı, çünkü məqaləni yazan da özüydü’ (Yenə orada, s. 255); Eý, Görogly, sen baryp, Bezirgen bilen öz güýjüni synaşsaň, synaş, emma gaýtjak wagtynda onuň bilen dogan okaşyp gaýtgyn, **sebäbi diýseň**, Bezirgen gaty gowy ýigitdir... ‘Ey Koroğlu, sən gedib Bəzirganla öz gücünü sınayırsan sına, amma geriyə qayıdan vaxt onunla qardaş olub geri qayıt, çünkü Bəzirgan da çox yaxşı igiddir’ (“Görogly” eposu); Taňry söýdi, **cün** amal berdi saňa ‘Tanrı sevdi, çünkü amal verdi sənə’ (Döwletmämmet Azady. Wagzy-azat, 1962, s.127).

Koordinativ-səbəb mənalı MC sözügedən quruluşu bağlayıcısız da işlənir; məs.: Azərb. –Sən Səba xanıma inanmalısan, o mənə əbəs yerə and içməzdi (M. S. Ordubadi. Qılınç və qələm, s.87); qədim qıpçaq. Küc bilən bitmaz išing, aqcä keräk tür aqcä ‘Güclə işin bitməz, pul lazımdır, pul’ (C. Sarai. Гулистан; Наджип, 1975, s. 24).

Sözügedən sintaktik konstruksiyaların çoxmənalı və qismən çoxmənalı xüsusi-mürəkkəb PV digərlərindən onunla fərqlənir ki, onlarda iki məna- səbəb və nəticə bütövlükdə ifadə edilir. Və koordinativ-səbəb mənalı MC həmin tipi qədim türk epoxası öz ömrünü başa vurdurudan sonra, yəni oğuz-qıpçaq ədəbi dillərinin formalasdığı mərhələdən differensiallaşmışdır. Oğuz qrupu türk ədəbi dillərində koordinativ-səbəb konstruksiyalarının üslubi-sintaktik variantları da işlənir. Bunlar sözügedən MC normativ-sintaktik quruluşundan fərqli olaraq qədim türk dilində də geniş yayılmışdır.

a) Türk ədəbi dillərində koordinativ-səbəb mənalı MC elə quruluşları vardır ki, asılı komponent səbəb mənası bildirərək prepozisiyada işlənir. O, əsas hissəyə “deyə, diye; deyni, diyi; deýip, diýip, öýdüp; teyintiyin-teyü-tip” arxetip bağlayıcı sözün müxtəlif fonomorfoloji variantları ilə bağlanır. Həmin səbəb konstruksiyalarının əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada əsas komponent təkcə nəticə mənası bildirmir. Daha doğrusu, komponentləri göstərilən bağlayıcı sözlə əlaqələnən xüsusi-mürəkkəb quruluşlu PV türk dillərində arxetip sintaktik konstruksiyalarlardan biridir və bütövlükdə əsas mənadan əlavə, müxtəlif çalarları, o cümlədən də məqsəd mənasını ifadə edir. Səbəb mənası həmin MC əsas komponentin mərkəzinin xəbər qütbünün semantik valentliyi ilə bağlıdır; məs.: Azərb. O gəlir **deyə** mən evdən çıxmı gedim?! (Danışqdan); Oxucularımız üçün maraqlı olar **deyə**, Ümbülbanunun Fransada çıxan “pano-

rama” jurnalına verdiyi müsahibəni dərc edirik (“Səhər” qəzeti, 26 aprel 1993-cı il, s.4); türk. Üsküdar küpleri çok iyidir **diye** de annem Büyükdadan bir küp ısmarlamaşıtı ‘Üsküdar küpləri çox yaxşıdır deyə, anam Böyükadadan almaq üçün bir küp sıfariş etmişdi’ (H. Balıkçısı. Mavi Sürgün; Баскаков, 1984, s.147); qaq. Tudorka hastaymış **deyni**, urokłara gelmedi ‘Tudorka xəstəymış deyə, dərslərə gəlmədi’ (Danışqdan); türkmən. Gyş gutardy **diýip**, odunyň baýytma, ýagy gelýär **diýip** – unuň ‘Qış bitdi deyə odununu, yağı gəlir deyə ununu bitirmə’(Atalar sözü).

Koordinativ-səbəb mənalı MC göstərilən quruluşunda asılı hissə inter- və postpozisiyada da işlənir; məs.. Azərb. Sərhədçilər **təhlükəli zonadı** **deyə** kəndlilərin içəri keçməsini günü-gündən çətinləşdirirdilər (Ulduz” jurnalı, 1960, No 12, s.277); türk. Hiç bilməden evləndim, **annem babam istədi diye** ‘Heç bilmədən evləndim, atam-anam istədi deyə’(Danışqdan).

b) Türkmen türkcəsində səbəb mənalı asılı komponentlərin xəberinə -mi, -mi sual ədatları qoşulur. Bu tip MC asılı komponent əsas hissədəki hərəkətin qeyri-müəyyən səbəbini bildirir (Нартыев, 1988: 112) və bir növ ara cümlələrin sinonimi kimi özünü göstərir; məs.: Han şuny duýdumy ýa-da özünüň-de ýüregi syrylyp başladymy, garaz, hemmeden öň onuň özi dillendi ‘Xan bunu eşitdimi və ya özünün də acından ürəyi sıyrılmağa başladımı, qərəz, hamidan önce onun özü dilləndi’ (B. Seytäkow. Doganlar; Нартыев, 1988, s.112); Emma ondan **çekindilermi, nätdilermi**, garaz kän bir garşysyna çykan bolmady ‘Amma ondan sonra çəkindilərmi, nə etdilərmi, qərəz, bir də qarşısına çıxan olmadı’ (Ý. Mämmediýew. Ene toprak; Yena orada).

c) Azərbaycan türkcəsində koordinativ-səbəb mənalı MC komponentləri modallıq ifadə edən “ismi xəbər”lərlə, sual əvəzlikləri və sual cümlələri ilə əlaqələnir; məs.: Axşamdan düşmüsən üstümüzə, **nə var, nə var** inək balasını əmizdirib; Daha mal-heyvan saxlamıram, **deynən niyə?** Özüm baxa bilmirəm, uşaqlar da kömək eləmir; Mən getmək istəmirəm, **niyə?** Gedəcəm ürəyim bulanacaq (Danışqdan).

Sözügedən cümlələr nəticə-səbəb əlaqəli mətn-diskurs örnəkləri səviyyəsində də götürülə bilər. Çünkü buradaki mikromətnləri təşkil edən komponetlər hər biri müstəqil bir cümlə intonasiyası ilə söylənməkdir.

Struktur-semantik təşkilinə görə koordinativ-səbəb mənalı MC normativ quruluşu və onun müxtəlif üslubi-sintaktik variantlarının işlənilməsi türk ədəbi dillərinin diaxronik inkşafı ilə şərtlənir. Çünkü, həmin sintaktik vahidlərin, eləcə də subordinativ-səbəb mənalı MC normativ-

sintaktik quruluşlarının formalaşması türk oğuz-qıpçaq ədəbi dillərinin diferensiallaşması ilə bilavasitə əlaqədardır. Bunun əksinə olaraq, həmin normativ-sintaktik konstruksiyalardan ikincilər, yəni komponentləri bağlayıcı sözlə əlaqələnən üslubi-sintaktik variantlar qədim türk dili sintaksisinin xüsusi-mürəkkəb quruluşunda ən işlək polipredikativ vahidlərdəndir. Deməli, həmin üslubi-sintaktik variantların hələ qədim türk dövründə bəri işlənilməsi türk dilləri sintaksısında MC bəzi normativ-sintaktik quruluşlarının orta və yeni mərhələlərdə diferensiallaşmasına yol açmışdır.

2.3.2.3. Subordinativ-məqsəd mənalı MC

Məzmunun ifadəsinə görə asılı hissə əsas komponentin məqsəd-genişləndidricisi kimi özünü göstərir. Subordinativ-məqsəd konstruksiyalarının normativ-sintaktik quruluşunda əsas hissə pre-, asılı komponent isə postpozisiyada olur. İfadə planına görə isə asılı hissənin predikativ mərkəzinin xəbər qütbü felin əmr və arzu şəkillərində işlənir. Əsas komponentdə ona görə, ondan ötrü, o məqsədlə, ‘o qəsdlə, o səbəblə, o niyyət ilən, qəsdən və s. (Azərb.), o zorumnan, onun için, o nietlen, ‘niyyətlə’ (qaq.), şənün üçün ‘onun üçün’ (Türkmən) biryerli bağlayıcı vasitələri, asılı hissədə isə ani (qaq.), haýsyki ‘hansı ki’(Türkmən) bağlayıcıları işlənir; məs.: ...Fatik Güllalını bu evə **ona görə** gətirmişdi **ki**, onu danışdırıb gülsünlər, vaxtları şən keşçin (S. Səxavət. Yüz ilin kişi, 1982, s.10); Mən sizi **qəsdən** bu otağa evvəlcə gətirdim **ki**, siz Bağdadda gördünüz gözəllərin, oxuyub-çalanların üzərində nə qədər zəhmət çəkil-diyiini təyin edə biləsiniz (M. S. Ordubadi. Qılınç və qələm, 1983, s.351); Nikola gelmiş yazın eve salt **o zorumnan (onun için)**, **ani** diiştirsin rubalarını ‘Nikola yayda evə məhz ona görə gəlmiş ki, palтарlarını dəyişdirsin’(Danışqdan); türkmən. **Şonuň üçin** hem oña hat ýaz, **haýsyki** onuň inisiniň kimiň tarapydadygyna gözü ýetsin ‘Ona görə həm ona da məktub yaz, hansı ki onun kiçik qardaşının kimin tərəfində olduğunu gözü görsün’(Danışqdan).

Digər zərflilik konstruksiyalarından fərqli olaraq, komponentləri “məqsəd” semantik-funksional sahəsi ilə əlaqələnən MC təkcə bir normativ-sintaktik quruluşu türk dillərində geniş yayılmışdır. Səbəb-məqsəd mənalı sintaktik vahidlərin göstərilən normalaşmış quruluşu X-XI yüzillərdən etibarən türk oğuz-qıpçaq dil-dialekt sistemində işlənir. Sözügedən xüsusi-mürəkkəb PV komponentləri bir-birinə öyrənilən dillərdə daha çox **ki/kim** bağlayıcısı ilə bağlanır; məs.: Azərb. Getdim **ki**,

düzəm o davə xəсли (Məsihi. Vərqa və Gülşa, 1077, s.89); Yar göndərmiş bitik **kim**, Kişvərini öldürün (Kişvəri. Əsərləri, 1984, s.6); türk. Uş yine geldim **ki**, bunda sır sözüm ayan eyledim ‘Bax yenə gəldim ki, bunda sırr sözümü ayan eylədim’(Y.Emre. Şıirleri, 1973, s.90); qədim qıpçaq. Bir qul kentkä bardi **kim**, tuz ketürgäy “некий раб отправился в деревню, чтобы принести соль. ‘Bir qul kəndə getdi ki, duz gətirsin’(C.Caraı. Гулистан; Наджип, 1975, s.206).

Azərbaycan türkcəində subordinativ-səbəb və məqsəd konstruksiyaları frazadanböyük vahidlərin sonluq-komponenti yerində özünü göstərir. Bu tip MC sonluq-komponentindəki əsas hissəsi əvvəlki cümlənin axırınca sözü ilə ifadə olunur. Burada həmin əsas hissə nəzərə alınma-sa belə, frazadanböyük vahidin mənası pozulmur. Mətn düzəldici vasitə kimi özünü göstərən həmin leksik təkrarlar bütövlükdə anaforik elementlər kimi qiymətləndirilir. Söyügedən “anaforik” predikativ mərkəzlər ancaq feli xəbərlərdən ibarət olur, məs: Bəlkə də məsələ utancaqlıqdə deyil, Altay **qorxurdu**. **Qorxurdu ki**, birdən qızın acığı tutar, “axtar tayıni tap” deyər (M. Əlizadə. Qara brilyant, hekayələr və novellalar, 1973, s.162); Bəlkə səma gəlini ay başındakı çiçək çələngini yerə **səpələyirdi**. **Səpələyirdi ki**, qatı zülməti parçalasın, bədirləndiyi vaxtlarda olduğu kimi dün-yanı yenə öz gümüşü ziyasına qərq etsin (A. Əliyev. Daşlar da ağlayarmış, 1985, s.93).

Bəzən göstərilən quruluşlu frazadanböyük vahidlərin birinci komponenti də MC ifadə olunur; məs.. **Biləndə ki**, Səmayə bu yerlərdə pərvazlanıb, bu yerlərdə toprağa məhəbbət dərsi alıb, qəlbən sevinirsən. **Sevinirsən ki**, belə gözəl torpaqlarda belə də hünərvər insanlar yaşayıb yaradırlar (S. Əliyev. Cənub mirvarisi, 1985, s. 50).

Söyügedən konstruksiyalarda əsas hissə tema (verilən), aslı komponent isə rema (yeni) yerində işləndiyindən, ikinci tərəf kommunikativ vəzifəsindən asılı olaraq xüsusi intonasiya ilə aktuallaşır. Bu tip xüsusi-mürəkkəb PV oğuz qrupu türk dillərində əslubi-sintaktik variantlar kimi özünü göstərir.

a) Asılı hissə əsas komponentə mürəkkəb bağlayıcılarla bağlanır; məs.: Alişan oğlu daha da təşvişə düşdü, qapını bərk çəkdi və qapı ağzında dayandı, **ondan ötrü ki (ona görə ki)** Sona içəri girməsin (M.Cəlal. Bir gəncin manifesti, 1970, s.121).

b) Asılı hissə əsas komponentə “taki, ta” tabesizlik bağlayıcıları ilə bağlanır; məs.: Azərb. Bir çəşmə gərək önmədə tur-ab (sulu), **ta** ola ləbim onunla sirab (Xətai. Dəhnəmə); türk. Ahmet Cemil, odasına girer,

orada bekler, **taki** küçük bey kitaplarını alıp haremden çıksın ‘Əhməd Cəmil otağına girir, orada gözləyir, taki kiçik bəy kitablarını alıb hərəmənadan çıxsın’(H. Edikskun. Yeni türk Dilbilgisi; Baskakov, 1984, s.174).

c) Asılı hissə əsas komponentə ki/kim bağlayıcısı ilə bağlanır. İfadə planına görə sözügedən xüsusi-mürəkkəb PV həmin üslubi-sintaktik variantları komponentləri ki/kim bağlayıcısı ilə əlaqələnmə digər səbab və məqsəd konstruksiyalarından fərqlənir. Belə ki, burada əsas hissədən sonra tələffüzdə fasılə edilir və ki/kim bağlayıcısı asılı komponentdə işlənir; məs.. Azərb. Saqı, gətir ol meyi-muğani, **Kim** unudalım qəmicihanı (Füzuli. Əsərləri, 1988, s.34); türk. Gözünü aç, **kim** seni belli görem... ‘Güzünü aç ki səni əməlli-başlı görmüm’(K. Paşazade. Yusuf u Zuleyha, s.18); qaq. Sveti Nikulay vermiş onara üç yüz altın, **ki** sölemesin kimseye... ‘Sveti Nikolay onlara üç yüz qızıl vermişdir ki, söyləməsinlər kimsəyə’ (Moşkov, 1904, s.26).

ç) Qaqauzcada həmin xüsusi-mürəkkəb PV komponentləri *ani*, *aniki* ‘ki’ bağlayıcıları ilə də əlaqələnir; məs.: ...soker kendi yuvasına da çıktıqça kaper yuvasının kapusunu bir büütük taşlan, **ani** olmasın hiçbir kolayı kızın çıkmış ordan ‘...öz yuvasına salır və yuvanın ağzına da böyük bir daş qoyur ki, qız oradan çıxa bilməsin’(Bucaktan sesler, 1959, s.140); Ben zeetlenerim geje-gündüz, **aniki** prost edesin benim gunahlarımı ‘Mən gecə-gündüz əziyyət çəkirəm ki, mənim günahlarımı bağışlayanas’ (Danışıldan).

d) Əsas komponentdə biryerli bağlayıcı vasitə kimi “o şərtlə, bu şərtlə, bir şərtlə” ifadələri işlənir. Asılı komponent həmin şərt bildirən sözlərə aid olub, əsas hissədəki iş və hərəkətin məqsədini bildirir və ona “ki” bağlayıcısı ilə bağlanır; məs.: Axır borc almışam. Yiyəsi **bu şərtlə** mənə verir **ki**, firəng malı gətirəm, qazancını yarı bölek (M. F. Axundov. Əsərləri, I, 1958, s.197); Müxtəsər, Qasiməli **bu şərtlə** razi oldu **ki**, Xudayar bəy də öz qızını versin Qasiməliyə (C. Məmmədquluzadə. Dana-baş kəndinin əhvalatları); Seminariyada gürcü dilindən dərs demək üçün cənab Kipianiyə rəsmi olaraq **bu şərtlə (o şərtlə, bir şərtlə)** icazə veririk **ki**, siz daim ona nəzarət yetirəsiniz (İ. Şixli. Dəli Kür, 1968, s. 201).

e) Əsas komponent önce, asılı hissə sonra gəlir. Biryerli bağlayıcı sözlər asılı hissəni rema kimi aktuallaşdırır və onu əsas komponentlə əlaqələndirərək həm aktualizator, həm də mürəkkəb bağlayıcı yerində işlənir; məs.: Qızım, bu neşənin sultanlığını qəbul edirəm, **bu şərtlə ki**, sən də mənə vəliəhd olasan (S. S. Axundov. Qorxulu nağıllar); Yaxşı qızım, bu gecə nənənin əvəzinə mən sənə qorxulu nağıl söyləyərəm, **bu**

şərtlə ki, qorxmayasan (Yenə orada); Usta Zeynal gəldi və boynuna çəkdi
günü iki manata Muğdisi Akopun səqfini təmir etsin; **bu şərtlə ki**, bu gün
başlayıb, sabah axşama kimi işini tamam edib, otağın gəcini və torpağını
təmizləyib qurtarsın (C. Məmmədquluzadə. Əsərləri, 1966, s.348).

Göstərilən mürəkkəb bağlayıcılar klassiklərin dilində “bəşərti ki”,
yaxud “bəşərtə ki” şəklində işlədilmişdir; məs.: Gətirdiyiniz şeylərin başın
batırmaq, izin itirmək mənim boynuma, bəşərti ki, hər zaddan mənə yarı
pay olsun (M. F. Axundov. Hacı Qara).

Bir çox hallarda sözügedən şərt mənalı məqsəd asılı kompo-
nentləri əsas hissədən kənara çıxaraq ayrıca bir sintaktik substansiya kimi
işlənir. Parselyasiya hadisəsi əsasında formallaşan həmin frazadan böyük
vahidlərdə mətnin əsas hissəsi ilə bağlı olaraq əlavə məlumat ifadə edilir.
Bu, mətn düzəltmədə sağtərəfli kommunikativ funksiya olaraq qiymətlən-
dirilir (Москальская 1980: 29): məs.: Əgər nəqd pulunuz yox isə, mən
yağ ilə də sövda edərəm. **Bəşərti ki**, xalis inək yağı ola (M.F.Axundov.
Əsərləri, I, 1958, s.204); Qorxma, biz qalib gələcəyik. **Bir şərtlə ki**, gərək
hamımız milli mənafeyə xidmət edək (Danışıldan).

Qeyd olunmalıdır ki, şərt mənalı bağlayıcı vasitələrin sözügedən
konstruksiyalarda aktualizator-bağlayıcı yerində işlənməsi həmin xüsusi-
mürəkkəb PV qismən çoxmənalı sintaktik vahidlər kimi də izah etməyə
əsas verir. Lakin həmin konstrusiyaların şərt budaq cümləli MC kimi
qiymətləndirilməsi (Cəlilov 1983) düzgün deyildir. Birincisi, şərt budaq
cümləli MC sintaktik quruluşunun koordinativliyi ilə seçilir, yuxarıdakı
konstruksiyaların komponentləri arasında isə subordinativ tabelilik əlaqəsi
mövcuddur. İkincisi, türk dillərində şərt kateqoriyası konkret olaraq təkcə
xüsusi-mürəkkəb quruluşda ifadə edilir. Ona görə də verilmiş kontekstdə
“o şərtlə, bu şərtlə, bir şərtlə” biryerli bağlayıcı vasitələrinin şərt zərfliyi
kimi izah edilməsi (Cəlilov 1983: 44) özünü doğrultmur. Bütövlükdə isə
şərt mənası eksər MC quruluşlarında, xüsusiş də bütün çoxmənalı zərflik
konstruksiyalarında özünü bürüzə verir. Bununla belə, onların hamisini
şərt budaq cümləli MC kimi izah etmək olmaz. Ona görə ki, həmin MC
şərt mənasından əlavə, təkcə onlara məxsus olan digər semantik-funk-
sional sahələr də vardır ki, bu da omonimlikdən fərqli hadisədir. Üçüncü-
sü, formanın ifadəsinə görə subordinativ-məqsəd konstruksiyalarında asılı
hissənin predikativ mərkəzi felin əmr və arzu şəkillərində diferensialla-
şırsa, koordinativ-şərt xüsusi-mürəkkəb PV həmin komponenetin xəbəri
şərt şəklində işlənir.

2.3.2.4. Koordinativ-məqsəd mənali MC

Asılı hissə əsas komponentə “deyə-diye-deyni-diýip-tiyin” fonomorfoloji variantlarında işlənən bağlayıcı sözlə bağlanır. Məqsəd konstruksiyalarının yuxarıda göstərilən birinci normativ-sintaktik quruluşundan fərqli oaraq, asılı hissə burada öndə gəlir. Məqsəd konstruksiyalarının həmin quruluşunun qədim türk dilində çox geniş yayılması ondakı informasiyavericiliyin intensivliyi ilə izah edilə bilər. Xüsusi-mürəkkəb quruluşda rema asılı komponentin öndə işlənilməsi isə psixolinqvistik bir aktdır. Bu, istər qədim, istərsə də çağdaş türklərin doğma dil vasitəsilə dünyani necə dərk etməsi və məqsədə hansı yollarla çatması ilə şərtlənir. Belə ki, məzmunun ifadəsində hər hansı bir məqsəd aydınlığının ilkinliyi onun sintaktik substansiyasının öndə gəlməsini, forma planına görə isə həmin konstruksiyaların komponentləri arasında ayrıca bir bağlayıcı sözün sabitləşməsini zəruri etmişdir; məs.: Azərb. Dərslərimi yaxşı hazırlayım **deyə** istirahət günü evdən bayira çıxmadım (Danışlıdan); Ki bakhama alemin işine **deyni** o baalamış kendi gözlerini bir boşpaylan ‘Ailəmin işinə baxmayım deyə o öz gözlərini bir parça ilə bağlamışdır’ (D. Karaçoban. Alçak saçak altında); türkmən. Jüneyit hana bir ýaragam gitmesin **diýip**, Hywa ýarag äkidýän söwdagärleriň öñünde goýduk ‘Cüneyit Xana bir silah da getməsin deyə, Xivəyə silah aparan södagərlərin qabağına qoysuq’ (H. Derýaýew. Ykbal; Нартыев, 1988, s.113); qədim türk. Äcümiz apamız tutmıs yip sub idisiz bolmazun **tiyin**, az budnıň itip yar (atın)... “Говоря: пусть не будет без хозяина страна (букв. Земля и вода), принадлежавшая нашим предкам, мы, устроив немногочисленный (или азский) народ...” ‘Ölkənin sahibi, yəni bizim əcdadlarımıza məxsus olan torpaq və su yox olmasın deyə biz azsaylı xalqı təşkil edərək...’ (Малов, 1951, s. 30, 38); Türk budunıň atı küci yok bolmazun **tiyin**, kaňım kaňanıň, özim katunıň kötürmiş täňri, il birigmä täňri, türk budun atı küci yok bol(mazun **tiyin**, özigmin ol täňri)... “Небо, которое чтобы не пропало имя и слава тюркого народа, возвысило моего отца-кагана и мою мать-катун. Небо, дарующее (ханом) государство, посадило меня самого, надо думать, каганом, чтобы не пропало имя и слава тюркого народа.” ‘Tanrı, türk xalqının adı-sanı yox olmasın deyə, mənim xaqqan atamı və xatın anamı yüksəklərə qaldırdı. Xana dövlət hədiyyə edən Tanrı məni xaqqan etdi, türk xalqının adı-sanı yox olmasın deyə’ (Yenə orada, 31, 39).

Koordinativ-məqsəd konstruksiyalarında asılı komponent interpozisiyada da işlənir; məs.: Ben, **tekrar söze başlasun diye**, uzun uzun sabırıla bekledim ‘Mən, təkrar söze başlasın deyə, uzun-uzun səbirə gözlədim’ (N. Hikmet. Yeşil Elmalar, 1985, s.14). Yuxarıda deyilənlərdən əlavə, koordinativ-məqsəd konstruksiyalarının komponentləri da//de (türk) tabesizlik bağlayıcıları və “ürçin” (Türkmen) qoşması ilə də bağlanır; məs.: Hasta iyileşsin **de** ben masrafa katlanırm ‘Səstə sağalsın da mən xərcəri ödəyərəm’ (Danışlıqdan); Türkmen. Şol demriň üstündəki deşijekden içindəki därä ot düşsün **ürçin**, ol desige-de däri dykypdyr ‘O dəmirin üstündəki deşikdən içindəki baruta od düşsün deyə, həmin deşiyə də barut qoyub’ (A. Gowşudow. Sayılanan eserler; Нартыев, 1988, s.114).

Türkmen türkcəsində müqayisə olunan digər oğuz qrupu türk ədəbi dillərində fərqli olaraq “ürçin” qoşması bağlayıcı söz yerində işlənilir. Buna səbəb odur ki, “ürçin” qoşmalı MC asılı komponentinin xəbəri söyügedən ədəbi dildə təsriflənən feillə ifadə olunur. Bu tip MC də “deyə” bağlayıcı sözlü xüsusi-mürəkkəb PV eyni sintaktik quruluşdadır.

Səbəb və məqsəd konstruksiyalarının normativ-sintaktik quruluşları və üslubi-sintaktik variantlarının işlənilməsi təkcə ədəbi dilin inkişafı və onun normalarının diferensiallaşması, yaxud da müxtəlif ekstralinq-vistik təsirlərin intensivliyi ilə bağlı deyildir. Türk dilləri sintaksisində və onun xüsusi-mürəkkəb quruluşunda hər hansı bir sintaktik konstruksiyanın müəyyənləşməsi bütövlükdə dil-nitq sistemi və informasiya-vericiliklə şərtlənir. Daha doğrusu, müxtəlif mətn-diskurs ortamlarında üslubi-sintaktik variantların işlənilməsi hər hansı bir üslubi məqamın və ya şəxsin fərdi yaradıcılıq məhsulu olmayıb, bütövlükdə dil-dialekt sisteminin, yaxud da sistemlərinin iyerarxik qanunauyğunluqları ilə bağlıdır.

İkinci hissənin ikinci bölümünə dair yoxlama sualları və tapşırıqlar

1. MC konseptual-struktur və ya mənaca növləri subordinativ, koordinativ və korrelyativ omonimik-sintaktik modellərdə başlıca olaraq hansı semantik-funksional sahələrə görə təsnifləndirilir? Söyügedən növlər semantik-funksional məna sahələrinin MC sinaksisinə aid olan hansı kateqoriyalasdırmaları əsasında öyrənilir?

2. Aydınlaşdırma konstruksiyalarının omonimik-sintaktik quruluşu semantik-funksional məna sahələrinə görə hansı MC növərinə ayrıılır?

3. Türk dillərində subordinativ-subyekt və korrelyativ-subyekt xüsusi-mürəkkəb PV olaraq adlandırılan MC ənənəvi türkoloji dilçilikdə ifadə edən termin-qarşılıqlar hansı söz və birləşmələrindən ibarətdir? Onlar və digərləri çağdaş dilçilikdə nə üçün yeni linquistik terminlərlə ifadə oluna bilir? Sözügedən MC növlərinə aid öyrənilən türk ədəbi dilləri ədəbi abidələrindən və çağdaş yazarlarının əsərlərindən örnəklər seçərək dəyərləndirin.

4. Subordinativ-subyekt mənalı MC uyğun bir danışq ortamında sağa doğru genişlənməsilə əmələ gələn frazadanböyük vahidlərə və ya mikromətnlərə aid örnəklər göstərin. Bunu bir mürəkkəb cümlə və mətn sintaksisi özəlliyi olaraq izah etməyə çalışın.

5. Korrelyativ omonimik-sintaktik quruluşu xarakterizə edən başlıca özəlliklər nədən ibarətdir? Korrelyativ-subyekt mənalı MC dair öyrənilən türk ədəbi dillərindən örnəklər göstərin.

6. Korrelyativ-subyekt mənalı MC normativ-sintaktik quruluşları ilə üslubi-sintaktik variantları komponentlərin sıralanması və bağlayıcı vasitələrin işlənilməsinə görə bir-birindən necə fərqlənir? Örnəklərlə açıqlayın.

7. Predikativ təyinli asılı cümlələrin işləndiyi MC nə üçün üslubi-sintaktik norma olaraq izah edilir? Ümumiyyətlə, MC sistemində normativ-sintaktik quruluş, üslubi-sintaktik norma və üslubi-sintaktik variant anlayışları nə deməkdir? Bunları dərs vəsaitindən gətirilən örnəklərə görə konkret olaraq açıqlamağa çalışın.

8. Aydınlaşdırma-obyekt konstruksiyalarının öyrənilən türk ədəbi dillərində hansı konseptual-struktur növləri vardır? Sözügedən xüsusi-mürəkkəb PV ənənəvi türkoloji dilçilikdə MC sintaksisinə aid olan hansı terminlərlə adlandırılmışdır?

9. Qədim və yeni digər türk ədəbi dillərində MC aydınlaşdırma əlaqəli sintaktik quruluşları ən çox hansı bağlayıcı sözlərin işlənilməsilə diferensiallaşır? Subordinativ-qapalı xüsusi-mürəkkəb vahidləri digər MC quruluşlarından fərqləndirən əsas sintaktik özəllik nədən ibarətdir?

10. Korrelyativ-obyekt xüsusi-mürəkkəb PV və ya konseptual-struktur MC növünü xarakterizə edən əsas sintaktik özəllik nədən ibarətdir? Örnəklərlə göstərin.

11. Təyin konstruksiyaları ənənəvi türkoloji dilçilikdə MC sintaksisinə aid olan hansı terminlərlə adlandırılmışdır? Predikativ təyinli asılı komponentlər faktoru nə deməkdir və konkret olaraq ən çox hansı

MC quruluşlarında özünün göstərir? Bunun yiyəlik halin sintaktik funksiyası ilə nə kimi bir əlaqəsi vardır?

12. Subordinativ-təyin mənali MC vasitəsilə frazadanböyük və ya mikromətn örnəkləri konkret olaraq necə əmələ gəlir? Buradakı mürəkkəb cümlə və mətn sintaksisi özəlliyyinə dair örnəklər göstərin.

13. Subordinativ-təyin mənali MC üslubi-sintaktik variantlarını fərqləndirən başlıca sintaktik özəlliklər hansılardır? Öyrənilən türk dillərindən həmin özəllikləri ifadə edən örnəklər göstərin.

14. MC komponentləri arasında ənənəvi olaraq hansı sintaktik- və leksik-morfoloji əlaqə üsulları müəyyənləşdirilir? Təyin konstruksiyalarının komponentləri leksik-morfoloji üsulla əlaqələnən və MC olaraq adlandırılan növünə aid örnənilən türk ədəbi dillərindən örnəklər göstərin.

15. Təyin konstruksiyaları korrelyativ-obyekt xüsusi-mürəkkəb PV sintaktik-normativ quruluşu və üslubi-sintaktik normalarını bir-birindən fərqləndirən sintaktik özəllikləri örnəklərlə göstərin.

16. Zərflik konstruksiyaları hansı semantik-funksional mənə sahələrinə görə kateqoriyalasdırılır? Bunların dərs vəsaitində göstərilən üst və alt kateqoriyaları hansılardır?

17. Zaman-məkan əlaqəli MC konseptual-struktur növləri hansılardır? Bunlardan biri olan subordinativ-zaman mənali MC komponentləri ən çox hansı bağlayıcı vasitələrlə əlaqələnir? Türk ədəbi dilləri abidələrindən və çağdaş yazarların əsərlərindən örnəkləri seçərək dəyərləndirin.

18. Koordinativ-zaman mənali MC normativ-sintaktik quruluşunun asılı komponentində hansı leksik vasitələr işlənilir? Bəs sözügedən MC üslubi-sintaktik variantlarının komponentlərinin əlaqələnməsində hansı morfoloji əlamət özünü göstərir. Örnəklərlə açıqlayın.

19. Korrelyativ-zaman mənali MC komponentləri ən çox hansı sintaktik-morfoloji üsulla və uyğun bağlayıcı vasitələrlə əlaqələnir? Örnəklərlə açıqlayın.

20. Korrelyativ-yer mənali MC öyrənilməsində özünü göstərən mübahisə nədən ibarətdir? Öyrənilən türk ədəbi dillərində sözügedən MC hansı normativ-sintaktik quruluşuna təsadüf edilir?

21. Səbəb-məqsəd əlaqəli MC konseptual-struktur növləri hansılardır? Azərbaycan dilciliyində səbəb və məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələr olaraq adlandırılan sintaktik konstruksiyaların təsrifləndirilməsindəki mübahisə əsas etibarilə nədən ibarətdir? Bu mübahisə necə həll edilir?

22. Subordinativ-səbəb mənalı MC komponentlərinin bağlayıcı vasitələrlə əlaqələnməsinə görə müəyyənləşən normativ-sintaktik quruluşun öyrənilən türk ədəbi dillərində hansı formalaşmaları vardır? Çağdaş türk ədəbi dillərindən seçdiyiniz uyğun örnəklərlə açıqlamağa çalışın.

23. Türk ədəbi dillərində koordinativ-səbəb mənalı MC normativ-sintaktik quruluşu və üslubi-sintaktik variantları hansı bağlayıcı vasitələrin işlənilməsində formalaşır? Ədəbi dil abidələrindən seçdiyiniz uyğun örnəklərlə açıqlayın.

24. Türk ədəbi dillərində subordinativ-məqsəd mənalı MC komponentləri əsas etibarilə hansı qurucu bağlayıcı vasitələrlə əlaqələnir? Subordinativ-səbəb mənalı MC mətn düzəldici özəlliklərini konkret örnəklərlə açıqlayın.

25. Koordinativ-məqsəd mənalı MC komponentləri qədim türk dilindən etibarən qədim və yeni türk ədəbi dillərində ən çox hansı bağlayıcı sözlə bir-birinə bağlanır? Müxtəlif türk yazılı abidələrindən MC aid seçdiyiniz örnəklərlə mövzunu açıqlamağa çalışın.

Ədəbiyyat

ABDULLAYEV, Əlövsət 1974, *Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr*. B.: “Maarif” Nəşriyyatı, 418 s.

ABDULLAYEV, Əlövsət 1978, *Azərbaycan dilində yiyəlik halın sintaktik vəzifəsi*. ADU “Elmi əsərləri”, No 4, s. 3-7.

ADİLOV, Musa 1973, *Qəzet dili*, B.: ADU nəşri, 111 s.

AXUNDOV, Ağamusa., ƏHMƏDOV, İsmayıл 1983, *Bizim fikrimizcə... –Azərbaycan dili və ədəbiyyat tədrisi*, No 4, s. 34-37.

АЛИЕВ А. А. 1985, Явление парцеляции в языке современной азербайджанской прозы. –Советская Тюркология, № 3, с. 72-78.

АШНИН Ф. Д. 1957, Принципы дифференциации туркменских указательных местоимений. –Труды Института языка и литературы АН Туркм. ССР, В. II, с. 69-78.

АВЕЗОВ М. 1973, Придаточное предложение времени и его структура современном каракалпакском языке. АКД, Ташкент, 27 с.

BAĞIROV, Əbdülhəmid 1978, *Mürəkkəb cümlələrin üslubi xüsusiyyətləri*. B.: ADU nəşri, 52 s.

BAYRAMOV, Hüseyin 1978, *Azərbaycan dili frazeologiyasının əsəsləri*. B.: “Maarif” nəşriyyatı, 174 s.

БАЙРАМОВ М. М. 1987, *Инверсия в современном азербайджанском языке*. АКД, В.: 24 с.

СӘFƏRZADƏ M. M. 1976, *Azərbaycan danişq nitqində qoşulma konstruksiyaları (dialekt materialları üzrə)*. “Elmi əsərlər”, Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, “Dil və Ədəbiyyat” seriyası, No 3, s. 8-15.

СӘFƏRZADƏ M. M. 1977, *Azərbaycan dialekt nitqində qoşulma cümlələr*. “Elmi əsərlər”, Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, “Dil və Ədəbiyyat” seriyası, No 1, s. 42-46.

СӘFƏRZADƏ M. M. 1990, *Azərbaycan dilinin dialekt sintaksisi*, B.: Azərbaycan Dövlət Nəşriyyatı, 349 s.

ÇƏLİLÖV B. 1983, *Şərt budaq cümləsinin bir tipi haqqında*. – Azərbaycan dili və ədəbiyyat tədrisi. No 4, s. 44-45.

ДМИТРИЕВ Н. К. 1962, *Строй тюркских языков*. М.: Изд-во “Восточной литературы”, 607 с.

ФЕРДИНАНД ДЕ СОЦЦИОР 1977, *Труды по языкознанию*. Москва.: “Прогресс”, 639 с.

HANSER O. 1975, *Türkische Nebensätze in der Form direkter rece*. Turcia. Rewue U”e”tudes Turques Tome Y11, Paris-Straßbourg, s. 34-24.

HƏSƏNOV Q. M. 1957, “Dəhnamə”dəki tabeli mürəkkəb cümlələr haqqında. ADU Aspirantlarının Elmi əsərləri, III buraxılış, B.: ADU nəşriyyatı, s. 133-152.

HÜSEYNZADƏ, Muxtar 1962, *Tabeli mürəkkəb cümlə*.–Müasir Azərbaycan dili. Sintaksis. B.: Azərtədrisnəşr, 183-210.

HÜSEYNZADƏ, Muxtar 1972, *Müasir Azərbaycan dili. Morfologiya*, III hissə, B.: “Maarif” nəşriyyatı, 356 s.

KAZIMOV, İsmayıł 1989, *Azərbaycan dilində parselyasiya hadisəsi*.– Azərbaycan dili və ədəbiyyat tədrisi. No 2, s. 17-19.

КОНОНОВ А. Н. 198, *Грамматика языка тюркских runических памятников VII-IX вв.* Л: “Наука”, Ленинградское отделение, 1980- 255 с.

КОНОНОВ А. Н. 1956, *Грамматика современного турецкого литературного языка*, Издательство АН СССР, М. – Л., 562 с.

Гаджиева Н. З. 1963, *Синтаксис сложноподчиненного предложения в азербайджанском языке (в историческом освещении)*. М.: Изд-во АН СССР, 220 с.

QULİYEV, Əbülfəz 1990, *Qədim türk yazılı abidələrinin sintaksisi*. B.: 76 s.

MÜRZƏZADƏ, Hadi 1990, *Azərbaycan dilinin tarixi qrammatikası*, Azərbaycan Universiteti Nəşriyyatı, Bakı, 375 s.

МУРАТАЛИЕВ М. 1962, *Придаточные предложения времени в киргизском языке*. АКД, Фрунзе, 12 s.

MUSAYEV, Mehman 1984, *Müasir Azərbaycan dilində mübtədə budaq cümləsinin tipləri*. –Azərbaycan dili və ədəbiyyat tədrisi. № 3, s. 65-67.

МУСАЕВ М. М. 1986, *Структурно-функциональная классификация в тюркских языках (на материале огузской группы)*. – Советская Тюркология, № 4, с. 60-67.

МУСАЕВ М. М. 1987, *Полипредикативные единицы с каузальным и целевым отношением в тюркских языках огузской группы*.–Советская Тюркология, № 6, с. 77-85.

MUSA耶V M. M. 1988, *Predikativ təyinli budaq cümlələr və onların nitqdə yer*. – Aərbaycan nitq mədəniyyəti problemləri, Elmi-metodik konfransın materialları (18 dekabr 1987-ci il), Bakı, s.153-154.

MUSA耶V M. M. 1989, *Oğuz qrupu türk dillərində yer budaq cümləsi*. –Azərb. SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, № 2, s. 96-99.

МУСАЕВ М. М. 1990, *Обстоятельственные сложноподчиненные предложения со сравнительным отношением в тюркских языках огузской группы*. –Доклады АН Азербайджана. № 2 с. 59-62.

НАРТЫЕВ Н. 1988, *Строй сложного предложения в современном туркменском языке*, Ашхабад: Ылым, 200 с.

ПОКРОВСКАЯ Л. А. 1964, *Грамматика гагаузского языка, Фонетика и морфология*. Москва, Изд-во “Наука” 157 с.

SADIQOV, Əvəz 1980, *Azərbaycan orijinal nəşr abidələrinin dilində qoşulma konstruksiyalar*. –Azərbaycan SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, № 1, s. 104-108.

SADIQOV, Əvəz 1982, *Üçüncü növ təyini söz birləşməsi haqqında bir neçə söz*. – Azərbaycan dili və ədəbiyyat tədrisi, № 4, s. 45-50.

SADIQOV, Əvəz 1986, *Azərbaycan dilinin yazılı abidələrində işlənmiş təyin budaq cümləli tabeli mürəkkəb cümlənin xüsusi bir növü haqqında*. –Azərb. SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, No 1, s. 64-71.

SEYİDOV Y. M. 1958, *Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər*. B.: ADU nəşri, 74 s.

SEYİDOV Y. M. 1984, *Bir neçə söz bir cümlə üzvü rolunda*. – “Azərbaycan müəllimi” qəzeti, 14 aprel 1984-cü il.

СОЕГОВ М. 1991, Развитие синтаксической системы туркменского литературного языка в советскую эпоху(в связи с расширением сфер его применения). АДД. Ашхабад, 55 с.

ШЕРБАК А. М. 1981, Очерки по сравнительной морфологии тюркских языков (Глагол). Л: “Наука”, Ленинградское отделение, 182 с.

ŞİRƏLİYEV, Məmmədağa., HÜSEYNOV, Muxtar 1951, *Azərbaycan dilinin qrammatikası*, II hissə, B.: Azərnəşr, 182 s.

ŞİRƏLİYEV, Məmmədağa., MEHDİYEV, Nəsib 1981, *Tabeli mürəkkəb cümlə*. –Müasir Azərbaycan dili, III, Sintaksis. B.: “Elm” nəşriyyatı, s. 387-426.

ŞİRƏLİYEV, Məmmədağa., HÜSEYNZADƏ, Muxtar., KAZIMOV, Qəzənfər 1987, *Azərbaycan dili*, Sintaksis, 7-8-ci siniflər üçün dərslik. B.: “Maarif” nəşriyyatı, 182 s.

ТУРНИЯЗОВ Н. К. 1987, *К вопросу о синтаксической деривации гипотаксиса (на материале современного узбесского языка)*. –Советская Тюркология, № 6, с. 111-115.

TAĞIZADƏ, Seynal 1952, *Tabeli mürəkkəb cümlə haqqında*. – “Azərbaycan məktəbi” jurnalı, No 6, s. 36-37.

Mənbələr

ADIVAR H. E. 1958, *Akile Hanım Sokağı*, İstanbul, 247 s.

AĞAYEV F. 1981, *İldirim ömrü*, roman. B.: Gənclik, 303 s.

AXUNDOV M. F. 1958, *Əsərləri*, I. Azərb. SSR EA nəşri, 450 s.

AXUNDOV M. F. 1961, *Əsərləri*, II. Azərb. SSR EA nəşri, 573 s.

AXUNDOV S. S. *Qorxulu nağıllar*. B.: Gənclik, 128 s.

Akıllı Fok Balığı 1984, Öğüyayınları. Ankara: Cemal Gürsel caddesi, 16 s.

- ALİ S. 1966, *Son Hikayeler*, Eserler, Varlık Yayınevi, İstanbul, 127 s.
- ANAR 1981, *Beşmərtəbəli evin altinci mərtəbəsi*, Povest və roman. B.: yaziçi, 356 s.
- Айдаров Г. 1971, *Язык орхонских памятников древнетюркской письменности VIII века*. Алма-Ата: Изд-во “Наука” Казах. ССР, 377 с.
- “Aydınlıq” qəzeti, 2-18 aprel 1991-ci il.
- AZADY, Döwletmämmed 1962, *Wagzy-azat*. Aşgabat: TSSR Ilymlar Akademiyasynyň nesirýaty, 118 s.
- “Azərbaycan” qəzeti, 19 dekabr 1991-ci il.
- “Azərbaycan qadını” jurnalı, 1972, № 2; 1983, № 5.
- “Azərbaycan gəncləri” qəzeti, 31 may 1983-cü il; 25 iyun 1983-cü il.
- BABAOGLU N. 1962, *Gagauz dili*, 7-8 klasslar için, Kişiinev: “Kartya Moldovenyaske”, 256 s.
- BABAOGLU N. N. 1979, *Bucak ecelleri*. Kişiinev: “Literatura artistike”, 209 s.
- BABAYEV A. 1971, *Bir parça həyat*. B.: Gənclik, 96 s.
- BABAYEVA Ə. 1973, *Adamlar və teleler*. B.: “Gənclik” nəşriyyatı, 272 s.
- Баскаков А.Н. 1984, *Предложение в современном турецком языке*. Москва, Изд-во “Наука”, 198 с.
- BAYRAM HAN 1970, *Sayılanan eserler*. Aşgabat: “Türkmenistan” nesirýaty, 157 s.
- Bucaktan seslär 1959, Literatura yazıları. Kişiinev: “Kartya Moldovenyaske”, 227 s.
- CƏLAL M. 1969, *Seçilmiş əsərləri*, 4 c, B.: Gənclik, 474 s.
- CƏLAL M. 1970, *Bir gəncin manifesti*, roman. B.: “Gənclik” nəşriyyatı, 251 s.
- DMİTRİY, Kara Çoban 1977, *Tamannık*. Kişiinev: “Literatura artistike”, 158 s.
- DTS: Древнетюркский словарь. Л: “Наука”, Ленинградское отделение, 676 с.
- “Elm” qəzeti, 28 aprel 1990-ci il.
- “Elm və həyat” jurnalı, 1983, № 3.
- EMRE, Yunus 1963, *Şiirleri*, İstanbul: Varlık Yayınevi.
- “Ədəbiyyat və incəsənət” qəzeti, 20 may 1983-cü il; 26 aprel 1985-ci il.
- ƏFƏNDİYEV İ. 1959, *Seçilmiş əsərləri*. B.: Azərnəşr, 402 s.

- ƏLİYEV A. 1985, *Daşlar da ağlayarmış*. B.: Gənclik, 184 s.
- ƏLİYEV S. 1985, *Cənub mirvarisi*. B.: Yaziçı, 232 s.
- ƏLİZADƏ M. 1983, *Qara brilyant*. Hekayələr və novellalar. B.: Yaziçı, 175 s.
- ƏMANİ 1983, *Əsərləri*. B.: Yaziçı, 335 s.
- Əmirov C. 1958, *Sahil əməliyyatı*. B.: Uşaqgəncnəşr, 274 s.
- ƏYLİSLİ Ə. 1977, *Bu kənddən bir qatar keçdi* (hekayələr, povestlər, pyeslər), B.: Azərnəşr, 267 s.
- FÜZULİ M. 1988, *Seçilmiş əsərləri*, 2, B.: Azərb. Dövlət Nəşriyyatı, 590 s.
- “Gənclik” jurnalı, 1990, № 6, 8.
- Гагауз фолкьлору 1964, собиратель и составитель Н. И. Бабаоглу. Кишинев: “Картия Молдовеняскэ”, 259 с.
- Гайдаржи Г. А. 1973, *Гагаузский синтаксис. Относительное и бессоюзное подчинение придаточных*. Кишинев: Изд-во “Штиинца”, 92 с.
- Görogly 1958, Aşgabat: Türkmenistan Döwlet Neşirýaty, 627 s.
- GURBANOW A. 1982, *Gülnar. Powestler hem hekayalar*. Aşgabat: “Türkmenistan” Neşirýaty, 383 s.
- GÜNTEKİN, Reşat Nuri 1959, *Gizli El, Roman*. İstanbul: İnkılاب Kitabevi, 151 s.
- GÜNTEKİN, Reşat Nuri 1974, *Yaprak Dökümü*, Hadiye Güntekin İnkilap ve Ana kitapevleri, 136 s.
- HAFİZ N. 1978, Çevrem, Toplum, Bilim, Yazın ve sanat dergisi, Mart, VI, № 17.
- HAMİT A. 1959, *Finten, Dram*. Ankara: Maarif Basımevi, 159 s.
- HİKMET N. 1965, *Yeşil Elmalar*, Roman, İstanbul: Pınar Yayınevi, 280 s.
- İsmaýylow H. 1963, *Öküz gödek. Sayılanan eserler*. Aşgabat: 278 s.
- “İki sahil” qəzeti, 4 dekabr 1991-ci il.
- “İstiqlal” qəzeti, 4 may 1991-ci il; iyul 1991-ci il, №4(9).
- KANSU C. A. 1972, *Sevgi Elması*, Ankara Üniversitesi Basımevi, 46 s.
- KEMAL O. 1966, *Cemile, Roman*, Varlık Yayınları, Ankara Caddesi, İstanbul, 138 s.
- KEMAL O. 1967, *Bereketli Topraklar Üzerinde*. Sofya: NP, 66 s.
- KEMAL Y. 1978, *Ağrıdağı Efsanesi*, Milliyet Yayınları, Ağaoğlu Yayınevi, 144 s.

- KEMİNE 1971, *Şahyryn ömrüne we döredižilige degişli makalalar ýgyndysy*. Aşgabat: “Ylym” neşiriyaty, 384 s.
- KERBABAEW B. 1957, *Nebitdag*, Aşgabat: Türkmenistan Döwlet Neşiriyaty, 571 s.
- KDQ: *Kitabi-Dədə Qorqud*. 1962, Bakı, Azərb. Dövlət Nəşriyyatı, 175 s.
- Кыдырбаева Р., Кырбашев К., Жайнакова А. 1988, “Манас” эпосунун варианты. Фрунзе: Изд-во “Илим”, 158 с.
- KİŞVƏRİ 1984, *Əsərləri*, B.: Yaziçi, 163 s.
- KOSHQARİY, Mahmut 1960, *Turkiy suzlar devoni (Devonu luqot-it türk)*, üç tomluk, I tom. Taşkent: Uzbek. SSR FanlarAkademiyası Naşiryeti, 499 s.
- “Kommunist” qəzeti, 30 iyun 1983-cü il; 12 yanvar 1985-ci il; 13 iyun 1991-ci il.
- KÖÇƏRLİ F. 1963, *Seçilmiş əsərləri*. B.: Azərb. SSR EA nəşri, 340 s.
- Kösä Mina 1975, *Kardaşlık*. Kiшинев: “Картая Молдовеняскэ”, 83 s.
- KUDRET C. 1958, *Havada Bulut Yok*. Roman. İstanbul.
- “Маадай-Кара” дастаны 1973, Эпос народов СССР, Москва.
- Magtymguly 1983, *Sayılanan eserler*, iki tomluk, I, II, Aşgabat: “Türkmenistan”, 264 s.; 299s.
- Малов С. Е. 1951, *Памятники древнетюркской письменности. Тексты и исследования*. М.-Л.: Изд-во АН СССР, 79 с.
- Манас 1968, *Кыргыз элинин батырлык эпосу*. 2-китей, Москва, 685 c.
- MANSUROĞLU M. 1958, *Sultan Veled'in Türkçe Manzumeleri*. İstanbul: Pulhan Matbaası, 1958, 206 s.
- Meläýew H. 1980, *Tylla teňñeler (Powestler we hekaýalar)*, Aşgabat, 223 s.
- MƏLİKZADƏ M. 1989, *Yaşıl gecə. Roman və povestlər*, B.: Yaziçi, 305 s.
- MƏMMƏDQULUZADƏ C. 1966, *Əsərləri*, 1 c. Azərbaycan Dövlət Nəşriyyatı, 679 s.
- MƏSİHİ 1977, *Vərqa və Gülsə*. B.: Azərb. Dövlət Nəşriyyatı, 286 s.
- MİRZƏZADƏ H. İ. 1990, *Azərbaycan dilinin tarixi qrammatikası*. B.: Azərb Universiteti Nəşriyyatı, 375 s.

Мошков 1904, *Оразцы народной литературы Тюркских племен*. Издание В. Радловым. Часть I, Наречия бессарабских гагаузов, тексты собраны и переведены с Мошковым с двумя прибавлениями. С. Петербург.

Мусаев С. 1979, *Эпос “Манас”*. Фрунзе: Изд-во “Илим”, 204 с.

NESİN A. 1960, *Güzünde Gözlük*. Karikatür Yayınları. İstanbul: Fan Matbaası, 96 s.

NESİN A. 1964, *Mahmut ile Nigar*. İstanbul, 89 s.

NESİN A. 1974, *Deliler Boşandi*. Sunar Hüsnütabiat Matbaası, İstanbul, 183.

NƏSİMİ, İmadəddin 1985, *Əsərləri*, V. B.: Elm, 355 s.

Наджип Э. Н. 1975, *Тюркоязычный памятник XIV века “Гулустан” Сейфа Сараи и его язык*, ч. II. Алма-Ата: Изд-во “Наука” Казах. CCP, 299 s.

ORDUBADİ M. C. 1983, *Qılinc və qələm*. B.: Azərb. Dövlət Nəşriyyatı, 663 s.

PAŞAZADE K. *Yusuf u Züleyha*. Hazırlayan Dr. Mustafa Demirel. Kültür ve Turizm Bakanlığı Yayınları, 248 s.

Покровская Л. А. 1978, *Синтаксис гагаузского языка в сравнительном освещении*. М.: Изд-во “Наука”, 202 s.

RƏHİMOV S. 1971, *Qafqaz qartalı*. B.: Gənclik, 202 s.

“Səhər” qəzeti, 26 aprel 1990-cı il; 17, 24 mart 1992-ci il.

SƏXAVƏT S. 1982, *Yüz ilin kişiisi*. B.: Gənclik, 202 s.

Seýtäkow B. 1972, *Bedirkent, roman*. Aşgabat: “Türkmenistan” Neşiriyaty, 442 s.

Шербак А. М. 1959, *Огузнаме. Мухаббатнаме. Памятники древнеуйгурской и староузбекской письменности*. М.: Изд-во “Восточной литературы”, 170 s.

ŞİXLİ, İsmayıл 1968, *Dəli Kür*, B.: Gənclik, 448 s.

TANASOGLU Д. Н. 1965, *Сложноподчиненное предложение в современном гагаузском языке*. АКД, В.: 43 s.

“Ulduz” jurnalı, 1979, № 10; 1981, № 7; 1982, № 11; 1983, № 5; 1984, № 2; 1990, № 12.

VƏZİROV N. B. 1935, *Əsərləri*. B.: Azərnəşr, 620 s.

VURĞUN S. 1976, *Seçilmiş əsərləri*, I c., Şeirlər. B.: Azərnəşr, 286 s.

“Yeni fikir” qəzeti, 6 dekabr 1990-cı il.

YUSİFOĞLU Θ. 1981, *Düşmənimin düşməni*, roman. B.: Yazarı,
336 s.

3. SİNTAKTİK OMONİMLİK ANLAYIŞI VƏ ÇOXMƏNALI MÜRƏKKƏB CÜMLƏLƏR

Dərs vəsaitinin ikinci hissəsinin birinci və ikinci bölmələrində NC subordinativ-, koordinativ- və korrelyativ-sintaktik omomodellərindən geniş bəhs olundu. Söyügedən omomodellərdən hər birində MC mənaca müxtəlif növlərinin ifadə edilə bildiyi örnəklərlə göstərildi. Türk dillərində sintaktik konstruksiyaların komponentlərinin tabelilik əlaqəsinə görə omonimlik və ya omomodellik səviyyəsində ortaya çıxan dil-nitq hadisəsi struktur-sintaktik faktdır. Komponentlərin qismən və ya tam olaraq birlikdə sırasıyla ifadə edə bildiyi müxtəlif mənalar və çalarları isə sintaktik çoxmənalılığı təşkil edir. Bu isə semantik-funksional dil hadisəsidir.

3.1. Sintaktik omonimlik və çoxmənalılıq

Omonimlik və çoxmənalılıq dil sisteminin müxtəlif səviyyələrində semantik hadisələr olaraq müəyyynləşdirilir. Söyügedən dil hadisələri leksik, qrammatik və semantik səciyyəli özəllikləriylə çoxmərhələli səviyyələrdə, müxtəlif konseptual kontekstlərdə və fərqli dil-danışq ortamlarında özünü göstərir. Onlar dilin müxtəlif yaruslarında eyni bir linqvistik açıqlanma ilə birmənali olaraq izah edilə bilmir. Əgər hər hansı bir dilin tarixi inkişafi prosesində sözün mənaları genişlənərək omonimlik əmələ gətirirsə, sintaksisidə və xüsusilə də onun sadə və mürəkkəb cümlə səviyyələrində belə bir semantik-funksional inkişaf mümkün deyildir. Cümələ sərf konstruktiv-informatik vasitə olduğundan, onun semantik-funksional sahələrinin tam və yarımcıq oppozisiyasına əsaslanan çoxmənalılığı leksik-semantik səciyyəli bir omonimlik kimi diferensiallaşa bilmir. Sintaksisində ancaq sadə cümlələrin predikativliyi və modallığa əsasən müəyyənləşdirilən struktur-semantik modellərində (AXMATOV 1983: 158-308), mürəkkəb cümlə səviyyəsində isə komponentlərin tabeliliyinin sintaqmatik xarakterinə görə formallaşan omonimik quruluşlarından danışmaq olar. Buradan belə bir məntiqi nəticə alınır ki, indiyə qədər sintaksisidə omonimlik adı altında əslində leksikologiyada bəhs edilən eyniadlı və məzmunlu leksik-semantik kateqoriyadan danışılmışdır. Mürəkkəb cümlə sistemində isə omomodellər komponentlər arasındakı tabeliliyin xarakterinə görə müəyyənləşdirilir. Belə bir kateqoriyalasdırma aparılmadığından həmin omomodellərdə təsnif edilə bilən struktur-semantik və ya konseptual-struktur tiplər də əslində indiyə qədər təhtəlşür olaraq öyrənilmişdir.

3. 1.1. Linqistikada sintaktik omonimlik məsələsi

Bu məsələ ilk dəfə diaxronik aspektdə L.A.Bulaxovskinin “Omonimlərin həyatından” adlı məqaləsində işıqlandırılmışdır. Həmin əsərdə leksik və morfoloji omonimlərin bir-birində fərqləndirilməsinə cəhd göstərilmişdir (Булаховский 1928). Bir ümumi dil hadisəsi kimi isə omonimliyi linqistikada V.V.Vinoqradov daha geniş bir şəkildə öyrənmişdir. Belə ki, onun “Müasir rus dilində qrammatik omonimlik haqqında” adlı əsərində morfemlərin omonimliyi və bununla bağlı olaraq da omomodellər məsələsi daha ətraflı və dəqiqlikli tədqiqata cəlb olunmuşdur (Виноградов 1940).

Sintaksisdə isə göstərilən məsələyə birinci dəfə D.S.Lottenin elmi-texniki terminologiyada omonimliyə həsr edilmiş məqaləsində toxunulmuşdur (Лотте 1944). Həmin əsərdə “газаход”, “пружинная шайба” kimi sözlər və söz birləşmələri “sintaktik omonimliyə” bir nümunə olaraq göstirilmişdir.*

1950-ci illərdən başlayaraq “sintaktik omonilik” anlayışı mühəndis-quruluş linqistikasında geniş işıqlandırılmışdır. Avtomatik tərcümə ilə ələqədar olaraq onun işlənilməsi tətbiqi dilçilikdə, hər şeydən öncə, mətnin komponentləri olan cümlələrdəki çoxmənalılığı aradan qaldırmaq cəhdilə bağlıdır (Данеш 1964: 4; Махмудов 1991). Buna görə də quruluş linqistikasında qrammatikanın “bilavasitə təşkil edənlər” (непосредственно составляющих) konsepsiyası işlənilib hazırlanmışdır (Хомский 1963: 237). Elə buradan da çıxış edilərək cümlənin semantik quruluşundakı omonimliyin və çoxmənalılığın aradan qaldırılması və transformasiya metodlarının tətbiqi dilçilikdə öyrənilmişdir (Хаимова 1965). Bu na baxmayaraq, istər maşın tərcüməsinin müafiq prinsiplərinin, istərsə də cümlələrdə çoxmənalılığın aradan qaldırılması metodlarının tam işlənilib hazırlanmasının daha XX yüzilin 80-ci illərinə qədər interlinqistikada gerçəkləşdirilmədiyi ortadadır (Пумянский 1983). Yalnız 1990-ci illərdən etibarən maşın tərcüməsi sahəsində bir dildən başqa bir dilə avtomatik olaraq edilən tərcümələrin adekvat örnəkləri ortaya çıxarılmışdır. Güñümüzdə isə artıq Yaponiya, Amerika, İngiltərə, Almaniya, Hollandiya, Fransa və Türkiyə kimi ölkələrdə sözügedən avtomatik maşın tərcüməsi

*Qeyd etmək lazımdır ki, “qazaxod” sözü sintaktik yox, leksik omonimdir. Ona görə də, o ya müstəqil leksik vahid, ya da mürəkkəb söz kimi izah olunmalıdır. Müəllifin göttirdiyi ikinci “пружинная шайба” ifadəsində isə oxşar mənalar saxələnir. Beləliklə, hər iki halda “sintaktik omonimlik” vəziyyəti istisna olunur.

ışları aparılmaqdadır. Bunların aparılmasını təmin edən konkret kompüter proqramları və müxtəlif dil materialları istifadəçilərinin xitmətinə verilmişdir (Oflazer 2005: 16).

Qeyd olunmalıdır ki, müasir nəzəri “törəmə (порождающая) qrammatika”da dil quruluşu tipologiyasının müəyyənləşdirilməsi işi nəticəsiz də qalmamışdır. Burada mühüm elmi nailiyyyatlar əldə edilmişdir. Heç də təsadüfi deyildir ki, dilçiliyin həmin sahəsinə aid olan tədqiqatları bütövlükdə müəyyən etaplar üzrə qruplaşdırmaq da olar. Bu baxımdan A.A.Kibrık “törəmə qrammatika”nın ayrı-ayrı inkişaf etaplarını amerikan nəzəri linqvistikasında aşağıdakı ardıcılıqla müəyyənləşdirmişdir. O, “törəmə qrammatika”nın zəif və güclü cəhətləri haqqında yazmışdır: “1960-ci illərin ortalarına doğru “törəmə qrammatika” amerikan nəzəri linqvistikasının diqqət mərkəzinə çixdı, sonra isə “anqlosentrik” nəzəriyyənin təsiri altında bir neçə şəklə düşdü. Məsələn, “törəmə semantika” kimi. 1970-ci illərin ortalarında və ikinci yarısında müxtəlif, həmçinin “ekzotik” dillərin materiallarının nəzəri linqvistikanın arsenalına daxil edilməsi dalğası başladı ki, bu da əks tərəfdə “törəmə qrammatika”nın formalizmini-tipoloji funksionalizmi ortaya çıxartdı, yəni onun apriorluğunu aşkarladı. Bunun nəticəsində “törəmə qrammatika”nın 1980-ci illərin əvvəllərində nüfuzu aşağı düşdü. Xomskinin “törəmə qrammatika”nı sağaltmaq və onun “yeni nəşlini” yaratmaq üçün etdiyi uğurlu cəhd də məhz buna cavab olaraq özünü göstərdi. “Törəmə qrammatika”nın müasir variantı – idarəetmə və əlaqələndirmə nəzəriyyəsi isə özünün böyük tipoloji istiqaməti ilə klassik sələfindən fərqlənir” (Кибрик 1990).

1970-ci illərdə daha çox ənənəvi dilçiliyə əsaslanan və dilin mənə tərəfi ilə məşğul olan nəzəri linqvistikada işə “sintaktik omonimlik” anlayışı H.Xomskinin yuxarıda adları çəkilən terminləri ilə isah edilmişdir. Belə ki, “sintaktik omonimlik” dilin “dərindəki” və “üzdəki” qurumları kimi adlandırılan anlayışlarla əlaqələndirilmişdir (Блох 1975). Burada nəzərə alınsa ki, “üzdəki” və “dərindəki” quruluşlar nəzəriyyəsi dilin forma və məzmun tərəflərinə tam uyğun gəlir, onda razılaşmaq lazımdır ki, həmin konsepsiya omonimliyə deyil, sinoimlik anlayışına daha çox aiddir. Yəni sinonim sintaktik konstyuyaların həm siqnifikativ-semantik, həm də paradigmatic-qrammatik quruluşlarında müəyyən fərqlər vardır. Bunun əksinə olaraq, omonimlik hadisəsi isə eyni bir dil vahidində müxtəlif semantik-funksional sahələrin qeyri-predikativ (normal) ifadəsi ilə xarakterizə olunur. Daha doğrusu, sinonimlik sintaktik səviyyədə də sözün əsl mənasında özünü göstərə bildiyi halda, omonimlik yalnız kon-

struksiyaların omomodelləri olaraq müəyyənləşdirilə bilir. Buna görə də V.M.Solntsev dil sistemində “dərindəki” və “üzdəki” quruluşlar konsepsiyanasının komponentlərini aşdırarkən, onlardan yalnız sözün məcəzi mənasında danışmağın mümkünlüyünü qeyd etmişdir (Солнцев 1976: 23).

Hind-Avropa dillərinin materialları əsasında yazılın bir sıra tədqiqatlarda isə sintaktik səviyyədə omonimlik əslində sif leksik-seman- tı kateqoriya kimi izah edilmişdir. Daha doğrusu, omonimilik burada ey- ni bir leksik dolunumla müəyyənləşən hər hansı bir sintaktik konstruksiyada müxtəlif məzmunların ifadə edilməsi kimi açıqlanmışdır (Щепин 1961; Гвоздев 1965: 388-395; Калечиц 1969; Колесников 1981). Məsə- lən, A.Q.Şepin sintaktik səviyyədə söz birləşmələrinin və cümlələrin omonimliyini aşağıdakı kimi təsəvvür etmişdir:

“1. Verilmiş sintaktik vahidə daxil olan sözlərin qrammatik formasının və leksik tərkibinin eyniliyi (sözlərin flektiv və başqa sözdə- yişdirici şəkilçilərlə tərtibi, şifahi intonasiyası-baxmayaraq ki, axırıncı, əgər o xüsusi olaraq ifadə edilmirsə, ola bilər ki, nəzərə alınmasın);

2. Sintaktik vahidlərin tərkibindəki qrammatik cəhətdən tərtib olunmuş sözlərin sırası və kəmiyyətinin eyniliyi;

3. Məntiqi vurğunun və intonasiyanın (pauza da daxil olmaqla) eyniliyi” (Щепин 1961:173).

Sintaktik səviyyədə omonimliyə verilən belə bir xarakteristika və göstərilən məqalədə onun “tam, yarımcıq, gizli” (Щепин 1961:173-180) bölgülərində üç qrupa ayrılması ilə sintaktik səviyyədə omonimliyin müəyyənləşdirilməsinə dair sualların heç birisinə konkret olaraq cavab verilmir. Bu suallar isə sintaktik omonimliyin müsbət, yaxud mənfi, dil və yaxud nitq faktı kimi açıqlanması ilə əlaqədar olaraq ortaya çıxməqdadır. Belə ki, müəllifin tam omonimliyə aid gətirdiyi “посещение врача” tipli birləşmələr də əslində dil-nitq faktı kimi deyil, danişq sintaksisi ilə bağlı olan nitq akti kimi xarakterizə olunmalıdır. Bundan başqa, A. Q. Şepinin yarımcıq və gizli omonimlər kimi təsnif etdiyi və işlənilməsi bütövlükde danişq sintaksisi ilə şərtlənən digər faktlar isə ya kalambur (söz oyunu), ya da sintaktik anomaliyalardır.

A.N.Qvozdevin “Rus dilinin üslubiyyatına dair öcerklər” adlı əsərində isə “sintaktik omonimlər” üslubi baxından izah edilir. Belə ki, müəllif nitqində onun müvafiq məqsədinə, eləcə də dilin əsas normalarına cavab verən və üslubi cəhətdən defektli olan konstruksiyalar “sintaktik omonimlər” kimi təsnif edilir (Гвоздев 1965: 358). Burada omonimlərin əmələ gəlməsinin cümlələrin bölünməsindən asılı olduğu göstərilir: “... iki

mənası olan belə konstruksiyaların başlıca mənbəyi odur ki, cümlənin məlum sözü konkret bir leksik vahidlə deyil, iki müxtəlif sözlə, yaxud da bir sözlə və söz qrupu ilə əlaqəyə girir” (Гвоздев 1965: 358).

Sintaktik səviyyədə omonimliyin bu cür müəyyənləşdirilməsinə rus dilçiliyinə dair digər linqvistik tədqiqatlarda da təsadüf edilməkdədir. Məsələn: “Она ахнула от изумления и он ахнул кулаком столу (О, heyrtədən ah çəkdi və o, yumruğunu stola vurdu). Bunlar sintaktik onomİnlərdir, çünki asılı formalarının tərkibi ilə fərqlənirlər, həm də leksik omonimlərdir, ona görə ki, achnul (ah çəkdi) səs, achnul (vurdu) isə fiziki hərəkəti bildirir” (Калечиц 1969: 76). Burada söz birləşmələrinin omonimliyi əvəzinə, feillərin coxmənalılığından bəhs edilmişdir.

Rus dili materialları əsasında omonimliyin yuxarıda göstərilən aspektidə tədqiqi daha geniş N.P.Kolesnikovun əsərlərində aparılmışdır. Onun əsərlərində tətbiqi quruluş linqvistikasında tez-tez nümunə kimi götərilən örnəklərə müraciət edilmişdir. “Приглашение учителя” (müəllimin dəvəti), “за водой (su üçün), “про себя” (özüm üçün) tipli ifadələr cümləyə daxil edilmədən öncə, iki cür izah edilə bilən söz birləşmələri kimi araşdırılmışdır (Колесников 1967: 65). Götərilən nümunələrə oxşar olan digər polisemantik birləşmələr də “sintaktik omonimlər” kimi izah edilmişdir. Məsələn, “Фотография Иванова (Ивановун şəkli). Bu birləşmənin üç mənası var: a) Сəkil Иванова məxsusdur; b) Иванов həmin şəklin müəllifidir, yəni şəkli o çəkmışdır; b) Иванов həmin şəkildə əks etdirilən şəxsin özüdür” (Колесников 1967: 68).

Daha sonra isə müəllif omonimliyi sadə cümlə quruluşu əsasında tədqiq edərək belə bir nəticəyə gəlir ki, dildə sintaktik omonimliyin təzahürü ancaq sintaktik vasitələrin işlənilməsilə şərtlənir (Колесников 1981:7). Onun dediyinə görə, əgər həmin hadisə bir vəziyyətdə mətn vasi-təsi ilə aradan qaldırılırsa, digər hallarda kənar olunmur və mənfi faktor kimi mətnin birmənali anlaşılmasına maneçilik törədir (Колесников 1981: 9).

N.P.Kolesnikov sintaktik səviyyədə omonimliyi inversiya ilə əlaqəndirərək, ona aid müxtəlif nümunələr götür. Məsələn, “Девочка вошла с дровами в сарай” (Qız odunla daxmaya girdi) cümləsi onu iki cür mənalandırmaq üçün heç bir əsas vermir. Bununla belə, əgər ikinci sintaqmada dəyişiklik edilərsə və cümlə basqa bir formada yazılsarsa, onda o dərhal ikimənali olacaqdır: Девочка вошла в сарай с дровами (девочка, имея при себе дрова, вошла в сарай; девочка вошла tot

сарай, где находились дрова) . – Qız daxmaya odunla girdi; Qız odun olan daxmaya girdi (Колесников 1981: 31).

“Sintaktik omonimliy”ə dair həmin əsərdə göstərilən başqa bir misal da mübahisə doğurur: “Nikolay, mənim böyük qardaşım, birinci dərəcə aldı... İkinci hissə omonimdir. Ona görə ki, iki cür başa düşülə bilər: 1. Nikolay, dərəcəni birinci aldı; 2. Nikolay, dərəcə aldı” (Колесников 1981: 34).

Oxşar dil-nitq nümunəsini Azərbaycan türkçəsində də götirmək olar: “Həsən, mənim böyük qardaşım, birinci dərəcə aldı”. Göründüyü kimi, göstərilən cümlədə ikimənalılıq yoxdur. Ona görə ki, türk dillərində təyin edənin yeri sabitdir və bu, çox hallarda sadə cümlə qurluşunda çoxmənalılığı istina edir. Deməli, “sintaktik omonimii” səviyyəsində izah edilən hadisə müxtəlif dillərdə eyni dil faktları əsasında universal-tinoloji keyfiyyət kimi özünü göstərə bilmədiyindən sintaktik sistemdə nitq fəaliyyəti ilə bağlı olan çoxmənalılıq kimi izah olunmalıdır. Flektiv dillərdə söz sırasının sərbəstliyi ilə bağlı olan ikimənalılıq konsituasiyadan asılı olaraq mətnlə aradan qaldırılır, əks halda sintaktik anomaliyalar özünə yer tapar.

Eyni leksik dolunumlu sintaktik konstruksiyalarda müxtəlif nitq faktorlarının təsiri ilə özünü göstərən çoxmənalılığın omonimlik kimi izah edilməsi dilçilikdə səhv bir ənənədir. Bu, əslində göstərilən və həmin hadisəni eyni cür açıqlayan digər tədqiqatlarda da omonimliyin sintaktik səviyyədə sərf leksikoloji prinsiplərlə öyrənilməsi deməkdir.

Omonimliyi sintaktik konstruksiyaların omomodelləri kimi izah edən və sintaktik səviyyədə çoxmənalılıqdan fərqləndirən tədqiqatlara da ənənəvi dilçilikdə təsadüf edilir (Шендельс 1955; Горбунова 1964; Гулыга 1965; Салькова 1967). Belə ki, hələ 1950-ci illərin birinci yarısında alman dili materialları əsasında qrammatik omonimlikdən danışan E. I. Şendels sintaktik səviyyədə omomodellər məsələsində də toxunmuş və onlarda leksik tərkibə görə eyniliyin vacib olmadığını göstərməsidır. “...istər omomodellər, istərsə də omomorfemlər üçün leksik tərkibin eyiliyi vacib deyildir, onlar müxtəlif leksik dolunumlarla da ifadə oluna bilər. Belə ki, leksik tərkibə görə müxtəliflik sintaktik omomodellərin vacib şərtidir” (Шендельс 1955: 19). Daha sonra isə T.P.Qorbunovanın ”Müasir ingilis dilində sintaktik omonimlik (bir birləşmə tipinin materialı əsasında)” məqaləsində də elə həmin fikir təsdiq edilir ki, eyni bir qrammatik formalı adlıq birləşmələr cümlədə müxtəlif sintaktik funksiyalara malik olur. Belə hallarda həmin birləşmələrin ikinci komponentləri, təbii ki,

müxtəlif leksik vahidlərlə ifadə edilir (Горбунова 1964:123). E.V.Qulqanın yazdığı “Sintaktik omonimliyin bəzi məsələləri” adlı tezisdə isə budaq cümlələrin omonimliyinin bağlayıcıların çoxmənalılığı və komponentlərin söz sırası ilə bağlı olduğu göstərilir. Burada belə bir fikir maraq doğurur ki, dilin daha yüksək səviyyələrində omonimlik azalır, çünkü onu aradan qaldıran faktorlar getdikcə çoxalır (Гулыга 1965: 67).

Sintaktik səviyyədə omonimliyin və çoxmənalılığın öyrənilməsinə həsr edilmiş tədqiqatlar içərisində D.A.Salkovanın (1967) araşdırmları nəzəri daha çox cəlb edir. Müəllif sintaktik səviyyədə omonmodellərin eyni mənali olmayan, lakin eyni səs tərkibinə malik olan fofmal-paradiqmatik əlamətlərini düzgün müəyyənləşdirir (Салькова 1967: 312). Bununla da o, həmin sahədə aparılan sonrakı araşdırmlarda istifadə oluna biləcək linqvistik prinsiplərdən birini işləyib hazırlayır.

Beləliklə, tədqiqatçılar Hind-Avropa dillərində omonimlikdən sintaktik səviyyədə bəhs edərkən çox vaxt onu sərf leksikoloji prinsiplərlə izah etməyə çalışmışlar. Bəziləri isə bir qədər də irəli getmiş və həmin dil-nitq faktını leksik omonimlikdən fərqləndirmişdir. Buna baxmayaraq, sözungedən söz birləşmələri, sadə və mürəkkəb cümlələrin sintaktik omonmodelləri konkret olaraq hələ indiyə qədər dilçilikdə müəyyənləşdirilməmişdir.

Türkoloji dilçilikdə isə sintaktik omonimlik məsələsinə H.Ə.Həsənovun “Azərbaycan dilində omonimlik” (1980: 32-39) adlı əsərində toxunulmuş və polisemantik söz birləşmələri, frazeoloji vahidlər omonim konstruksiyalar kimi təhlil olunmuşdur. Həmin əsərdə bütün sintaktik konstruksiyaların, o sıradan cümlələrin omonimliyinin müəyyənləşdirilməsi üçün ənənəvi dilçilikdə geniş yer tutan linqvistik araşdırmların nəticələrinə əsaslanılmışdır. Belə ki, yuxarıda konkret olaraq adları çəkilən dilçilərin əsərlərində sintaktik omonimliyə dair sadalanan ilkin xüsusiyyətlər H.Ə.Həsənovun yuxarıda göstərilən əsərində əsas elmi-linqvistik prinsiplər səviyyəsində qəbul edilmişdir. H.Ə.Həsənov da yuxarıda adları çəkilən digər dilçilər kimi sintaktik omonimliyin işlənilməsində eyni bir leksik-qrammatik dolunumun və ya sintaktik tərkibin möcudluğunu vacib olduğunu göstərmişdir. Bununla əlaqədar olaraq da yazmışdır: “Omonim cümlələr təkcə omonimik sözlərə və söz birləşmələrinə görə yox, həm də dilin digər sintaktik vasitələrinə əsasən meydan çıxır. Omonim cümlələr leksik tərkibə, sözlərin qrammatik formasına, onların kəmiyyətinə, sırasına və intonasiyasına görə bir-biri ilə uyğun gəlməlidir” (Гасанов 1980: 36).

Göstərilən əsərdə “ağzı açmaq, yoldan çıxmaq, əl vermək” və s. tipli frazeologizmlər sintaktik omonimlər kimi izah edilir (Гасанов 1980: 34), çünki həmin frazeoloji ifadələrdə ilkin və məcazi mənaların sinkretizmi omonimlik kimi dərk olunur. Verilmiş sabit feli birləşmələri təşkil edən sözlərin “yemək üçün ağzını açmaq, devrilərək yoldan çıxmaq, qu-yuya düşən bir adama əl vermək//uzatmaq” kimi ilkin leksik mənalarında da işlənilə bildiyi unudulur. Sözungedən sözlərin farzeolji səciyyəli ikinci adlandırmayı yalnız ilkin leksik mənalarından uzaqlaşaraq ifadə edə bildiyi düşünülmür. Əsl həqiqətdə də göstərilən frazeologizmlərin dünyasının dil xəritəsində yer alan ayrı-ayrı qavramların müəyyən konseptual kontekstlərdə diaxronik olaraq şəkilləndiyi müşahidə olunmaqdadır. Məsələn, sözungedən frazeologizmlərdə ümumi şəkildə dərk edilən qavrayışlar (konseptlər) ifadə edilməkdədir. Bunlar konkret olaraq aşağıdakılardan ibarətdir: **xahiş, rica, minnət etmək; Tanrıının buyurduğu və ya müvafiq surətdə hüquq və konstitusiyaya görə müəyyənləşdirilən qayda-qanunları pozmaq və mərhəmət, sevgi, yardım** duyğuları.

Bu tip frazeologizmlər ümumtürk dilində indi artıq interospektiv səciyyəli dil, etnoqrafiya, adət-ənənə kimi fenomenlərlə əmələ gələn frazeoloji kateqoriya səviyyəsində izah olunmaqdadır (Musayev, Həsənova 2006a: 45-51; 2006b: 46-53). Əgər xatırlatsaq ki, frazeologizmlər, hər şeydən öncə, leksikanın və leksikologianın tədqiqat obyektidir, onda burada söhbətin ancaq leksik-semantik kateqoriyalar haqqında getməli olduğu da aydınlaşar. Bundan başqa, dil sistemində ilkin və məcazi mənaların qovuşması ilkin mərhələdə omonimlik yox, çoxmənalılıq yaratmaqdadır.

Omonim cümlələrə gəldikdə isə müəllif onları “sadə və mürəkkəb” (Гасанов 1980: 36) olmaqla iki yerə böltür. O, birinciləri aşağıdakı kimi xarakterizə edir: “Sadə cümlələr omonimik münasibətə omonim sözlərin, sərbəst, sabit söz birləşmələrinin və intonasiyanın əsasında, eləcə də qrammatik formanın, söz sırasının dəyişilməsi ilə daxil olur. Məsələn, bəzi sadə omonim cümlələr omonim sözlərin və söz birləşmələrinin işlənməsi ilə meydana çıxır: O, **aşıq-aşıq** oynayırdı. “Он играл в бабки”; O **aşıq** oynayırdı. “Тот ашуг танцевал”; Mən Əlinin **başını piylədim**. “Я задурил голову Али.” Mən Əlinin başını piylədim. “Я смазал голову Али жиром” и др. (Гасанов 1980: 36).

Yuxarıda gətirilən birinci və ikinci cümlələrin arasında heç bir qrammatik və semantik oxşarlıq yoxdur, informasiyavericilikdə onlardan

hər biri ayrı-ayrı məlumatları bildirir. Üçüncü cümləyə gəldikdə isə, demək lazımdır ki, məcazi məna həmin konstruksiyalarda invariantdır.

Mürəkkəb cümlələrin omonimliyi haqqında isə həmin tədqiqatda aşağıdakılardır yazılmış: “Azərbaycan dilində elə tabeli mürəkkəb cümlələrə rast gəlinir ki, baş və budaq cümlələr tərkibinə və quruluşuna görə bir-birindən fərqlənmir. Məsələn:

Fərid elə işləyir ki, **bütün kollektiv ona hörmət edir** -tərzi-hərəkət budaq cümləsi;

Fərid elə həkimdir ki, **bütün kollektiv ona hörmət edir** -təyin budaq cümləsi;

Fəridin işi elədir ki, **bütün kollektiv ona hörmət edir** -xəbər budaq cümləsi” (Гасанов 1980: 37).

Yuxarıda göstirilən nümunələrdə baş və ya budaq cümlələrin omonimliyindən ancaq ayrı-ayrılıqda danışmaq olar. Əlbəttə, söhbət omonimliyin izah edilən aspektindən gedir ki, bu da sözügedən əsərdə səni surətdə təsəvvür edilir. Ona görə ki, mürəkkəb cümlə müstəqil sinsemanistik vahid kimi mətnin ayrıca bir komponentidir və vahid bir kommunikativ məqsəd daşıyır. Daha doğrusu, onu komponentlərə parçalayaraq təhlil etmək yanlış bir ənənədir. Elə buradakı “bütün kollektiv ona hörmət edir” cümləsi ayrılıqda heç çoxmənalı konstruksiya da deyildir. Buna baxmayaq, burada ondan omonim vahid kimi bəhs edilir. Bir sözlə, sintaktik omonimlik mürəkkəb cümlələrdə leksik dolunumuna və ya tərkibinə görə deyil, komponentlərin tabeliliyinin xarakterinə və onların leksik-sintaktik təyinediciləri olan xüsusi qurucu elementlərinə, başqa bir deyişlə konstituentlərə əsasən müəyyənləşdirilməlidir. Məsələn, burada göstirilən hər üç cümlə eyni bir **subordinativ-sintaktik omomodelə** aiddir. Daha doğrusu, hər üç halda budaq cümlələrin siqnalçısı, bütövlükdə isə həmin mürəkkəb cümlələrinin əsas konstituenti və ya bağlayıcı sözü yerində “elə” qəlib işarə əvəzliyi özünü göstərir, komponentlər arasında “ki” bağlayıcısı işlənir və s.

Daha sonra isə omonim budaq cümlələr sözügedən əsərdə əmələ gəlməsinə görə üç qrupa ayrılır:

“1. Baş cümləsi əhəmiyyətsiz dəyişikliyə məruz qalan budaq cümlələr; məsələn: **Dərsi kim öyrənibsə**, o danışın -mübtəda budaq cümləsi; **Dərsi kim öyrənibsə**, onu danışdırın -tamamlıq budaq cümləsi; Bu elə işdir ki, **həmişə ehtiyatlı olmayı tələb edir** -təyin budaq cümləsi; Bu iş elədir ki, **həmişə ehtiyatlı olmayı tələb edir** -xəbər budaq cümləsi.

2. Əsas komponenti dəyişməyən, asılı hisəsi dəyişikliyə məruz qalan cümlələr: Məsələn: **Qardaşımı günü qabaqdan yazmışam ki**,

məzuniyyətini mənim yanımda keçirsin – məqsəd budaq cümləsi; **Qardaşıma günü qabaqdan yazmışam ki**, məzuniyyətini mənim yanımda keçir -tamamlıq budaq cümləsi.

3. Komponentlərindən birinin dəyişikliyə uğraması nəticəsində tipi və hissələrinin yeri dəyişən cümlələr; məsələn: **O, həyətə çıxmışdı ki**, qonşusu ilə qarşılaşın -məqsəd budaq cümləsi; **O, hətətə çıxmışdı ki**, qonşusu ilə qarşılaşı -zaman budaq cümləsi” (Гасанов 1980: 37-38).

Yuxarıda göstərildiyi kimi, burada da budaq cümlələr ayrılıqda götürülür və omonim konstruksiyalar kimi izah edilir. Halbuki həmin polipredikativ vahidlərdə də budaq cümlələrin struktur-semantik tipləri əsas komponentlə tabeliliyin xarakterindən və siqnifikativ ifadənin semantik-funksional sahələrində asılı olaraq müəyyənləşir. Ümumiyyətlə, mürəkkəb cümlə sistemində çoxmənalılıq da hər hansı bir sintaktik konstruksiyani büyövlikdə ehtiva edir. Bir sözlə, yuxarıda göstərilmiş nümunələrdən birinci bölgündəki üçüncü, dördüncü, ikinci bölgündəki hər iki, üçüncü bölgündəki birinci cümlələr subordinativ-sintaktik omomodelə aid edilə bilər. Birinci bölgündəki birinci və ikinci misallar isə korrelyativ-sintaktik omomodelə aid olunmalıdır. Ona görə ki, həmin mürəkkəb cümlələrin komponentləri arasında tabelilik əlaqəsi qarşılıqlı olub, xüsusi konstituentlərlə (budaq cümlədə relyat-bağlayıcı söz; baş cümlədə korrelyat-qarşılıq söz) nizanlanır. Komponentlər arasında şərt quruluşunun-sa² morfoloji-cintaktik əlaməti işləmir və s. Yalnız üçüncü bölgündəki ikinci cümlə koordinativ omomodelə aid edilməlidir. Ona görə ki, həmin cümlədə asılı komponent əsas hissəyə bütövlükdə aid olur. Bu tip mürəkkəb cümlələrdə nə hər hansı bir bağlayıcı söz, nə də digər siqnalçı bağlayıcı vasitələr işlənir.

Dilin sintaktik sistemində təsəvvür və ya xəyal edilən hər hansı bir səni omonimlik yoxdur. Belə bir omonimlik dil sistemində ola da bilməz. Burada sintaktik konstruksiyaların komponentlərinin diskursiv-qrammatik xarakterinə və xüsusi linqvistik təyinedicilərinə görə qurulan omomodellər vardır. Bu leksik-qrammatik və diskursiv-sintaktik qurucu vasitələr isə müxtəlif saman, hal, mənsubiyyət və s. digər morfoloji əlamətlərədən; hər cür bağlayıcı vasitələr, bağlayıcı sözlər və qəlib-əvəzliklərdən ibarətdir. Mürəkkəb cümlə səviyyəsində əsas və asılı komponentlərin bir-birinə olan qarşılıqlı sintaktik tabeliliyinə, kontekstual olaraq sıralanmasına və müxtəlif mücərrəd və konkret qavramların konseptual-mütənasib ifadəsinə görə müəyyənləşən omomodellər isə, yuxarıda göstərildiyi kimi, üçdür:

1. -Subordinativ-sintaktik;
2. -Koordinativ-sintaktik;
3. -Korrelyativ-sintaktik.

Bunlar ümumtürk dilinin sintaktik sistemində həm də ona görə omomodellər olaraq adlandırılır ki, konseptual səciyyəli müxtəlif semantik-funksional sahələr onlarla omonimik səviyyələrdə mütənasib olaraq ifadə oluna bilməkdədir.

3.1.1.1. Semantik-funksional sahələr və mürəkkəb cümlə sintaksisində çoxmənalılıq

Mətn çağdaş linqvistikada, ənənəvi dilçilikdə olduğu kimi, sadəcə “dərindəki quruluş”la “üzdəki quruluş”un qarşılıqlı əlaqələrinə əsasən deyil, həm də dünyanın dil xəritəsini təşkil edən qavramların semantik-funksional sahələrlə ifadəsinə görə öyrənilir. Bu baxımdan indiyə qədər mənadan və funksiyadan konkret fonetik, qrammatik, leksik və s. dil quruluşlarına doğru öyrənilən semantik-funksional sahələr bu gün artıq qavramlardan hərəkətlə araşdırılır. Beləliklə, qavramlardan mənaya və funksiyaya, oradan da konkret dil quruluşlarına doğru araşdırma-öyrənilmə istiqamətində elmi-metadoloji prinsiplər müəyyənləşir. Buna görə çağdaş linqvistikada omonimlik və çoxmənalılıq məsələsi də artıq tətbiqi və ənənəvi dilçilikdəki səviyyədə qoyulmur.

Çağdaş nəzəri dilçiliyin əsas sahələrindən biri olan funksional qrammatikada daha çox insan ünsiyyətinin arxitektonikasının müxtəlif dil-nitq səviyyələrindəki uyğun modellərini müəyyənləşdirmək üçün araşdırımlar hələ də aparılmaqdadır. Burada sözügedən modellərin aktant, sir-konstant* kimi komponentləri və ya qurucuları, eləcə də ayrı-ayrı mənaların konkret dil quruluşlarında reallaşması və s. öyrənilməkdədir (Золотова 1973:13-18, 105-107; Колшанский 1980: 56-60; Касевич., Храповский 1983). Tədqiqat obyekti cümlənin sərhədlərindən kənara çıxan mətn dilçiliyində də (Звегинцев 1980: 14) sadəcə çoxmənalılıq, omonimlik və sintaktik konstyuişaların araşdırılması ilə kifaytlənilməməkdədir. Burada, frazadan böyük və ondan da böyük dil-nitq vahidlərinin tema-

* Aktant- (lat. ago-hərəkətə gətirmək,hərəkət etmək)- prosesdə iştirak edən, şəxs, əşya bildirən və feilə ifadə edilən hər hansı bir cümlə üzvüne deyilir. Sirkonstant-prosesin hal-vəziyyətini, yəni vaxtını, yerini, tərzini və s. göstərən cümlə üzvlərinə verilən ad-anlaysıdır. Birincisi daha çox mübtədaya, vasitəsiz və vasitəli tamamlılara, ikincisi isə zərfliklərə uyğun cəlir (ЛЭС 1990: 22).

rematik üzvlənməsi, kommunikativ məqsədi və qrammatikası diqqət mərkəzindədir (Москальская 1981; Вейхман 1984). Bilavasitə mono- və polipredikativ sintaktik konstruksiyaların kommunikativ-informatik quruluşunun qarşılıqlı olaraq öyrənilməsinə gəldikdə isə, burada daha çox nəzərə çarpan hələlik cümlənin aktual üzvlənməsinin aşdırılmasından ibarətdir (Слюсарева 1979; Крылова, Матвеева 1990).

Yuxarıda göründüyü kimi, istər nəzəri linqvistikada, istərsə də myqayisəli dilçilikdə semantik-funksional sahələr həm bütövlükdə, həm də hissə-hissə öyrənilir (Ахметжанова 1989). Elə buna görə informasiyave-ricilikdə ünsiyyətin ümumi arxitoktenikasını komponentləri ilə dəqiqlik təsvir etmək lazımlı gəlir. Buna bağlı olaraq hər hansı bir dili həm öz vətəndaşlarına, həm də xaricilərə çağdaş dil təlimi və tədrisi səviyyəsində öyrətmək üçün onun ayrı-ayrı səviyyələrinin struktur-semantik modelləri müəyyənləşdirilir. Hər hansı bir dilin sintaktik təsvirində də əsas məsələ, hər şeydən öncə, sadə və mürəkkəb cümlə modellərinin və söz birləşmələrinin sayının dəqiqlik göstərilməsidir (Черемисина., Скрибник 1988: 5). Yalnız belə bir halda bir dilin tarixini, onun leksik-sintaktik arxitoktenikasını dəqiqlik müəyyənləşdirmək olar.

Bəs semantik-funksional sahə və sahələr anlayışı həm bütövlükdə, həm də ayrı-ayrılıqda götürüldükdə özü nə deməkdir? Sözügedən anlayış çağdaş elmşunaslıq və linqvistika baxımından necə izah olunur?

Semantik-funksional sahə anlayışına sözün geniş mənasında ümumi gedışatın və gerəkliyin hadisə və predmetlərinin hər cür əlaqələri, həm də həmin əlaqələrə görə müəyyənləşən ümumi “predikativ və modal məzmun” aiddir. Funksianın eyniliyinə əsaslanan hər hansı bir dilin müxtəlif səviyyələri isə həmin anlayışın gözlə görünən tərəfidir. Məsələn, morfoloji, sintaktik, söz yaradıcılığı, leksik, həmçinin qarşıq leksik-semantik dil vasitələri, həm dilin ayrı-ayrı səviyyələri, həm də onun müxtəlif vasitələri olaraq bura daxil edilir. Sözün dar mənasında isə konkret semantik-funksional sahələr və həmin sahələrə görə müəyyənləşən dil səviyyələrinin müxtəlif təzahürləri, daha doğrusu, kateqoriyaları və ya kateqoriyalasdırmaları vardır. Məsələn; obyekt, müəyyənlilik//qeyri-müəyyənlilik, zaman, tərz, səbəb, məqsəd, kəmiyyət, şərt, güzəşt və s. semantik-funksional sahələrindən hər biri konkret kateqoriyalardır olaraq da seçiləkdir. Bu baxımdan əgər həmin semantik-funksional sahələri və ya kateqoriyaları qavamlardan və müvafiq olaraq qavramlaşdırılmalarından hərəkətlə müəyyənləşdirməyə çalışsaq, onda aşağıdakı mənzərə ortaya çıxar: dünyanın dillə dərk oluna bilən xəritəsində ümumi olaraq təsəvvür

edilən **kainat**, **xoşbəxtlik**, **müharibə**, **din**, **sevgi**, **kin**, **nifrət**, **yol**, **dostluq**, **düşmənlilik**, **su**, **acıma**, **təəssüf**, **mərhəmət** və s. qavramlar vardır. Bu qavramlar sözügedən kateqoriyalarla və həmin kateqoriyaları reallaşdırıran uyğun leksik, leksik-qrammatik, qrammatik, qrammatik-semantik, sintaktik mərkəzlərin və digər müxtəlif dil vasitələrinin işlənilməsilə dərk olunmaqdə və ya başqa bir ifadə ilə desək qavramlaşdırılmaqdə və kateqoriyalasdırılmaqdadır.

Bələ bir kontekstdə **xoşbəxtlik**, **sevgi**, **yol**, **ailə**, **bərabərlik**, **acıma**, **nifrət** kimi duyğu qavramları müəyyən zaman proseslərində həm cəmiyyətin, həm də hər bir fərdin həyatında gerçəkləşməkdə və dərk oluna bilməkdədir. Buna bağlı olaraq sözügedən *zaman semantik-funksional sahəsi* və *sahələri* və ya müvafiq üst və alt kateqoriyaları konkret olaraq zaman bildirən leksik, morfoloji, sintaktik vasitələrlə və digər dil səviyyələri ilə ifadə olunmaqdadır. Məsələn, morfologiyada zaman kateqoriyasının əsas formal-paradiqmatik vasitələri fəlin zaman şəkilləri ilə ifadə olunur. Sintaktsisdə isə onun əsas qrammatik-sintaktik ifadə mərkəzləri kimi sadə və mürəkkəb zaman konstruksiyaları, o cümlədən zaman budaq cümləli mürəkkəb cümlələr özünü göstərir. Həmin sintaktik konstruksiyaların formal-paradiqmatik əlamətləri də burada daha sırf qrammatik yox, leksik-sintaktik və sintaktik vasitələrlə müəyyənləşir. Məsələn, feli sıfət, feli bağlama, qoşma, bağlayıcılar, bağlayıcı sözlər, qəlib-əvəzliliklər, -sa, -sə; -mı, -mi, -mu, -mü şəkilçiləşmiş ədatları və s. həmin dil vasitələrindən bəziləridir.

Söz birləşmələri konkret bir sintaktik əhatəyə, monopredikativ və polipredaktiv quruluşlu cümlələr isə mətnə daxil olmamışdan önce, onlarda yaxın semantik-funksional mənaların bir çox hallarda oppozisiyasi və sıralanması olur. Yəni ayrı-ayrılıqda həmin sintaktik konstruksiyalardan hər birində bir neçə oxşar semantik-funksional sahə ifadə olunur ki, bu da hər hansı bir dilin sintaktik sistemində universal-tipoloji keyfiyyət kimi özünü göstərən coxmənalılıqdan ibarətdir.

Sintaktik sistemdə söz birləşmələrinin və cümlələrin semantik quruluşunda özünü göstərən coxmənalılıq qarşılıqlı oppozisiyada olan semantik-funksional sahələrin, yəni qrammatik mənaların sinkretikliyi ilə şərtlənir. Bununla belə, həmin sintaktik konstruksiyalar müəyyən fərqlənmələrlə də biri digərindən seçilir. Belə ki, coxmənalılıq monopredikativ və tərkibli, "genişlənmiş" cümlələrdə bir tərəfdən onların yarımpredikativ, yaxud da predikativ olmayan hissələrinnin coxfunksiyalılığı ilə bağlıdır. Digər tərəfdən yaxın semantik-funksional mənalar həmin sintaktik kon-

ruksiyalarda bütövlükde də sinkretik ifadə olunur. Mürəkkəb cümlələrin sintaktik-semantik təşkilində isə çoxfunksiyalılıq adekvat bir fakt olaraq özünü göstərmir. Ona görə ki, həmin cümlələr özləri bütövlükde predikativ hissələrdən ibarətdir və komponentlər arasındaki tabeliliyin subordinativ, koordinativ, yaxud da koppelyativ xarakteri həmin semantik keyfiyyəti istisna edir. Burada yalnız sintatik mənaların qarşılıqlı oppozisiyasına (tam və qismən) əsaslanan çoxmənalılıq nəzərə çarpir. Daha doğrusu, hər hansı bir nitq hissəsinin həm qrammatik, həm də sintaktik mənası olur. Elə həmin sintaktik məna da sadə cümlədə müxtəlif funksiyalarda reallaşır. Buna oxşar, lakin daha mürəkkəb və iyerarxik sintaktik məna mürəkkəb cümlədə də aktuallaşır. Bir sözlə, sintaktik məna ilə sintaktik fynksiya qarşılıqlı əlaqədə olan və biri digəri ilə şərtlənən, lakin eyni olmayan iki mahiyyətdir. Onlar öz aralarında imkan və həmin imkanın reallaşması əlaqəsindədirler. Qeyd olunmalıdır ki, elə məhz həmin potensiya (imkan) da mürəkkəb cümlə sintakasisində ya tam, ya da qismən reallaşır. *Yəni bir neçə potensiyadan heç birinin tam bir funksiyaya çevrilə bilməməsi burada çoxmənalılığın yaranmasına səbəb olur.* Göstərilən o biri ranqa aid olan sintaktik konstruksiyalarda isə potensiyalardan bir neçəsi eyni bir zamanda reallaşır. Buna görə də onlarda çoxmənalılıqla bərabər, çoxfunksiyalılıq da özünü göstərir.

Cümlələrin və söz birləşmələlərinin hissələrinin yerləşməsində sərbəst söz sırasına malik olan flektiv dillərdən fərqli olaraq, türk dillərinin sabit quruluşu “приглашение учителя, После ухода мастера /в цех// принесли макет” tipli sintaktik konstruksiyalararda omonimliyi istisna edir. Xüsusi hallarda sinkretik, ya da mənası tam diferensiallaşmış olan mürəkkəb cümlələr rus dilində də, əsasən, bağlayıcısız cümlə quruluşları ilə ifadə olunur (Ширяев 1964).

Universal-tipoloji dil kontekstində aparılan kontrastiv-müqayisli karşılaşdırma “bağlayızısız mürəkkəb cümlə” kimi adlandırılan sintaktik və mətnlinqvistik səciyyəli konstruksiyalara dair aşağıdakı nəticələrin ümumiləşdirilməsinə yol açmaqdadır:

-Türk dillərində bağlayıcısız mürəkkəb cümlə ayrıca bir sintaktik-semantik quruluş kimi mövcud deyiidir;

-Bağlayıcısız olaraq qələmə verilən cümlələr ya bağlayıcısız işlənən mürəkkəb cümlələr, ya frazadan böyük vahidlər, ya da tərkibli, genişlənmiş polipredikativ konstruksiyalardır.

Məsələ burasındadır ki, bütün sadə və mükəkkəb cümlələrin təkamülü, bunlarla bağlı ismin hallarının təsnifi, digər müxtəlif qrammatik

kateqoriya və anlayışların öyrənilməsində qohum olmayan dillərə aid fi-kirlərin türk dillərinə basma-qəlib tətbiqi yanlışdır. Bu, indiyə qədər çagdaş elmi qrammatikamızın yaradılmasını əngəlləyən başlıca səbəblərdən biri olmuşdur. Buna görə də Hind-Avropa dillərinə aid deyilmiş fikirləri yaxşı bilmək və yerindəcə təhlil etmək lazımdır. Lakin türk dillərinin elmi qrammatikası və tarixi inkişafı həmin fikirlərin mexaniki tətbiqi əsasında yox, öz daxili qanunauyqunluqlarına görə öyrənilməlidir.

Türk ədəbi dillərində sintaktik mənaların sinkretikliyi və ya çoxmənalılığı daha çox şərt, nəticə, tərz, müqayisə-kəmiyyət, səbəb, zaman və s. konstruksiyalarında özünü bürüzə verir; məsələn: Azərb. Madam ki, belə səhbət var, verə bilmərik (Ə. Babayeva. Adamlar və talelər, 1973, s.189); türk. Bak havadan laf açıldı mı, iş deymişir ‘Bax havadan səhbət açıldımı, iş dəyişir’ (A.Nesin. Deliler Boşandı, 1974, 675); qaq. Nekadar yaşadı Vani, nekadar tuter aklında dedusunu, nekadar biler bobasını, onnar fikaralıktan hep çıkmamışlar ‘Nə qədər yaşadı Vani, nə qədər tutar ağlında dədəsini, nə qədər bilir atasını, onlar həmişə kasıblıqdan qurtara bilməmişlər’ (Q.A.Qaydarji, 1973, s.52); türkmən. Her saňylan buraw nebit joşup duran bolsa, biz onda dünyəni nebit kölüne gark ederdik ‘Hər qazılan buruq neft verib dursa, biz onda dünyani neft gölünə qərq edərdik’ (B.Kerbabaew. Nebitdag, 1957, s.337).

Yuxarıda göstirilmiş cümlələrdə sintaktik mənaların şaxələnməsini aşağıdakı ardıcılıqla müəyyənləşdirmək olar: 1. Şərt – zaman – səbəb; 2. Zaman – şərt; 3. Kəmiyyət–zaman; 4. Şərt- zaman.

Mürəkkəb cümlələrin subordinativ, koordinativ və korrelyativ-omonimik modellərində müəyyənləşdirilən 23 struktur-semantik tipindən yalnız birində, yəni tərz çoxmənalı konstruksiyalarında sintaktik mənaların tam sinkretikliyi- sıralanması özünü göstərir. Bu da, hər şeydən önce, türk dillərində tərz kateqoriyasının özünün olub-olmaması məsəlesi (Musaoğlu, Kirişçioglu 2008) ilə də sıx bağlıdır. Belə ki, aspektuell türk dillərinin morfoloji-tipoloji sistemində invariant və konstituent ola biləcək formal-paradiqmatik əlamətlərə malik deyildir. Buna görə də aqqilütü-nativ-sintaktik səviyyədə, o cümlədən onun mürəkkəb cümlə quruluşunda bütövlükdə iş və ya hərəkətinancaq tərzini ifadə edən konkret struktur-semantik modellər yoxdur.


Mürəkkəb cümlələrin digər tiplərində çoxmənalılıq qismən ifadə olunur və onlarda, yuxarıdakı nümunələrdə göstərildiyi kimi, sintaktik mənalar şaxələnir. Mürəkkəb cümlələrin elə quruluşları da vardır ki, həmin konstruksiyalarda yalnız bir semantik-funksional məna ifadə edilir.

Buna görə də sintaktik mənaların diferensiallaşmasına görə mürəkkəb cümlələri üç qrupa bölmək olar:

- 1) Tam çoxmənalı xüsusi-mürəkkəb polipredikativ vahidlər;
- 2) Qismən çoxmənalı xüsusi-mürəkkəb polipredikativ vahidlər;
- 3) Çoxmənalı olmayan xüsusi-mürəkkəb polipredikativ vahidlər.

Aşağıda xüsusi-mürəkkəb polipredikativ vahidlərdən mürəkkəb cümlənin konseptual-struktur tipləri kimi daha geniş danişılacaqdır. Söyügedən mürəkkəb cümlə tiplərinin yuxarıda müəyyənləşdirilən mənaca növləri konkret olaraq işləniləcəkdir. Həmin sintaktik təsnifləndirmədə və ya konseptual kateqoriyalarda haqqında danişılan konstruksiyaların çoxmənalılığından da yeri gəldikcə bəhs ediləcəkdir.

Tam çoxmənalı xüsusi-mürəkkəb polipredikativ vahidlərin özəlliyi ondan ibarətdir ki, həmin konstruksiyaların bütün konseptual-struktur quruluşlarında semantik-funksional sahələrin qarşılıqlı oppozisiyası özünü göstərir, bəzən isə mənanın invariantlılığı müəyyənləşmir, çünki mənalar burada sıralanır. Qismən çoxmənalı xüsusi-mürəkkəb polipredikativ vahidlərdə isə çoxmənalılıq semantik-funksional məna sahələrinə görə müəyyənləşən ayrı-ayrı konstruksiyalardan hər birinin bütün quruluşlarında ortaya çıxmır. Daha doğrusu, bu və ya digər şəkildə sözügedən konstruksiyaların müəyyən tiplərində şaxələnir. Əyani olaraq çoxmənalı sintaktik konstruksiyalardan bəzilərinin sxemini aşağıdakı çərçivədə müəyyənləşdirmək olar; məsələn:



Qismən çoxmənalı



çoxmənalı olmayan Aydınlaşdırma-obyekt konstruksiyaları

Xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlərin içərisində yalnız yuxarıda göstərilən konstruksiyalarda semantik-funksional sahələrin sıralanması və şaxələnməsi özünü bürüzə verir.

Qeyd olunmalıdır ki, informasiyavericilikdə semantik-funksional sahələr bütün sintaktik konstruksiyalara xas olan universal-tipoloji keyfiyyətdir. Buna görə də xüsusi-mürəkkəb quruluşlu polipredikativ vahidlərin həmin sahələrə görə adekvat təsnifini aparmaq mümkün deyildir. Mərəkkəb cümlələrin dil sistemində adekvat linqvistik təsnifi bir tərəfdən omonimik-sintaktik tabeliliyə və konstituent bağlayıcı vasitələrə, digər tərəfdən isə polipredikativliyə görə müəyyənləşdirilə bilər.

3.2. Çoxmənalı xüsusi-mürəkkəb PV

MC quruluşunda çoxmənalılıq sözlərin qrammatik forması və sintaktik əlaqəsi ilə müəyyənləşir. Bütün çoxmənalı sintaktik vahidlər xüsusi-mürəkkəb quruluşda eyni bir səs, leksik dolum, vurğu və söz sırasına malik olur. Dilin başqa yaruslarından fərqli olaraq, sintaksisdə çoxmənalılıq diaxron inkişaf prosesində omonimiliyə çevrilmir və polisemianın xususi bir təzahür forması kimi PV yaxın mənaların sıralanması ilə səciyyələnir.

Yuxarıda göstərildiyi kimi, xüsusi-mürəkkəb quruluşda qismən çoxmənalı MC kimi özünü mübtəda, xəbər, təyin, zaman, səbəb, məqsəd, yer, nəticə, şərt, güzəşt konstruksiyaları göstərir. Obyekt mənalı aydınlaşdırma konstruksiyalarında bir əsas semantik-funksional sahə reallaşır. Elə buna görə də MC sistemində özgə nitqinin verilməsi, vasitəli və vasitəsiz nitq anlayışları həmin konstruksiyalarla bağlıdır. Tam çoxmənalı sintaktik vahidlər kimi isə xüsusi-mürəkkəb quruluşda subordinativ-tərz və -müqayisə mənalı, eləcə də korrelyativ-müqayisə və -kəmiyyət konstruksiyaları seçilir.

Tam çoxmənalı konstruksiyalarda yaxın semantik-funksional mənaların qarşılıqlı oppozisiyası olur. Məzmunun ifadəsinə görə çoxmənalı xüsusi-mürəkkəb PV tərz, müqayisə, dərəcə, məqsəd, kəmiyyət, şərt, qarşılaşdırma və nəticə mənaları sinkretikliyi ilə seçilir. İfadə planına görə həmin sintaktik konstruksiyaların struktur-tipoloji xarakteristikası subordinativ və korrelyativ tabelilikdə komponentlərin xüsusi-mürəkkəb ardıcılılığı ilə müəyyənləşir. Yəni əsas hissədəki feil-xəbərin semantik valentliyinə, yaxud onun predikativ mərkəzinin tələbinə görə söyləmin reması kimi özünü göstərən sirkonstant (tərz, hal-vəziyyət və s. bildirən sintaktik qrup) işlənir. Əsas komponentin feil-xəbərində tərz, hal-vəziyyət bildirən

biryerli bağlayıcı vasitə-zərf-əvəzlik də, bir çox hallarda fakultativ olaraq, özünü göstərir. Digər subordinativ konstruksiyalarda olduğu kimi, subordinativ-çoxmənali xüsusi-mürəkkəb PV tərəfləri “prepostpozitiv” (Mycaeb 1990a) vəziyyətdə yerləşir. Yəni əsas hissə öncə, asılı komponent sonra gəlir. Burada həm əsas, həm də asılı hissələrin predikativ mərkəzləri fəlin müxtəlif formaları ilə işlənir. Korrelyativ-çoxmənali konstruksiyalarda isə komponentlər “postprepozitiv” vəziyyətdə yerləşir. Burada əsas və asılı komponentlərin predikativ mərkəzləri təkcə feli deyil, həm də ismi xəbərlərlə ifadə oluna bilər.

Çoxmənali konstruksiyalar tədqiq edilən türk ədəbi dillərində tərzi-hərəkət, məqsəd, dərəcə, müqayisə, kəmiyyət, şərt, qarşılaşdırma mənalarının diferensiallaşmasına və onlara uyğun bağlayıcı vasitələrin işlənilməsinə görə beş qrupa bölünür. Həmin beş qrupa bölünən çoxmənali konstruksiyalarda semantik-funksional sahələrin oppozisiyası aşağıdakı kimi özünü göstərir. Birincilərdə və ikincilərdə dərəcə-tərz-nəticə, üçüncülərdə və dördüncülərdə müqayisə-tərz, beşinci lərdə isə kəmiyyət, müqayisə, şərt, qarşılaşdırma mənaları məzmunun ifadəsinə görə sıralanır. İfadə planına görə həmin mənaların reallaşması bağlayıcı vasitələrin işlənilməsində də özünü göstərir.

3.2.1. Cəbordinativ-tərz mənalı MC

Əsas komponentdə elə, belə, bir, necə, nə cür, nə təhər, o cür, bir növ və s. (Azərb.), öyle, böyle, şöyle, o şəkilde, o suretdə, öylesine və s. (Türk), öle, böle, osoy, o türlü ‘o cür’ və s. (qaq.) biryerli bağlayıcı vsitələr işlənir. Bundan başqa, həmin MC komponentləri arasında ki/kim (Azərb., Türk), ki, ani, aniki (qaq.) bağlayıcıları da özünü göstərir.; məs.: Azərb. Əsərin dili **elə** olmalıdır **ki**, yeknəsəklik, sünilik, yaranmasın... (“Ədəbiyat və incəsənət” qəzeti, 26 aprel 1985-ci il); *Öyle etti ki*, o beni seçemem hiç dünden günü ‘Elə etdi ki, o məni seçəməm dündən günü’ (Y. Emre. Şiiрleri, 1963, s. 48); Öle eşerərdi o kirlar, ani hayvannar şaşırardılar... ‘Elə yaşıllarırlardı ki, o çöllər, heyvanlar çəşib qalardılar’ (D. Tanasoglu. Uzun Kervan, 1985, s. 18).

Azərbaycan türkcəsində asılı hissəsi frazeoloji birləşmələrlə ifadə edilmiş subordinativ-çoxmənali-tərz xüsusi-mürəkkəb PV təsadüf edilir. Frazeoloji birləşməli MC xüsusi-mürəkkəb quruluşdakı normativ-sintaktik konstruksiyalardan müəyyən xüsusiyyətləri ilə fərqlənir. Bunları üslubi-sintaktik variantlar kimi izah etmək olar; məs.: **Elə** yalvarırkı **ki**, **gəl görəsən**; **Elə** ağladı **ki**, **ürəyim xarab oldu** (Danışıqdan).

Əsas komponenti kimi asılı hissəsi də frazeoloji birləşmələrlə işlənən MC üslubi-sintaktik variantlar səviyyəsində öyrənilməsi, hər şeydən önce, həmin tip konstruksiyalarda məzmunun ifadəsi ilə bağlıdır. Yəni mürəkkəb konstruksiyalardakı frazeoloji komponentlər, bir qayda olaraq, informasiyavericilikdə tema (verilən, məlum olan) sintaktik qrup-hissə mövqeyində dayanır. Ona görə ki, xüsusi-mürəkkəb quruluşda müəyyən sintaktik funksiya daşıya bilən frazeologizmlər bütövlükdə həmin türkçənin özünəməxsus keyfiyyətlərindən olub, hər hansı bir prosessual ifadə-anlayışın predikativ-normativ göstəricisidir.

3.2.2. Subordinativ-dərəcə mənalı MC

Ənənəvi dilçilikdə subordinativ-dərəcə xüsusi-mürəkkəb PV daha çox kəmiyyət budaq cümlələri ilə birlikdə, yəni “ölçü və dərəcə budaq cümlələri” (Кручинина 1982) adı altında öyrənilmişdir. Türkoloji dilçilikdə isə çox zaman hər iki budaq cümlə tipi sadəcə kəmiyyət budaq cümləsi olaraq adlandırılmışdır (Танаев 1965: 3; Хамзаев., Курбахов., Харланова., Амангельдыева 1977:167-168). Bununla bərabər, Azərbaycan dilçiliyində kəmiyyət və dərəcə budaq cümlələri ayrı ayrılıqda da tədqiqata cəlb olunmuşdur (Abdullayev 1974: 289-293).

Ənənəvi adları ilə adlandırsaq, dərəcə budaq cümləli tabeli mürəkkəb cümlələrlə kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələr arasında semantik-funksional sahələrin çoxmənalılığına əsaslanan müəyyən bir zahiri oxşarlıq vardır. Ancaq bunlar struktur-funksional quruluşuna görə biri digərindən fərqlənən sintaktik konstruksiyalardır. Belə ki, korrelyativ-kəmiyyət mənalı MC asılı hissə pre-, əsas komponent postpozisiyada gəlir. Həmin konstruksiyaların komponentləri arasında korrelyativ-nisbi tabelilik əlaqəsi olur və asılı tərəfdə işlənən relyat-bağlayıcı sözlər bir sıra hallarda “qeyri-müəyyən əşya anlayışı ifadə edir” (Sadıqov 1983: 81). Bir sözlə, korrelyativ-kəmiyyət konstruksiyalarındaki asılı hissə əsas komponentdəki hərəkət və əlamətin miqdarını, subordinativ-dərəcə xüsusi-mürəkkəb PV isə dərəcəsini bildirir. Bundan başqa, subordinativ-dərəcə konstruksiyalarında əgər dərəcə, tərz, nəticə mənaları sıralanırsa, korrelyativ-kəmiyyət xüsusi-mürəkkəb PV kəmiyyət, müqayisə, qarşılaşdırma, şərt çalarları həmin mövqedə oppozisiya təşkil edir.

Subordinativ-dərəcə mənalı MC əsas komponentində aşağıdakı biryerli bağlayıcı vasitələr işlənir: o qədər, o yerə, o dərəcədə, o dərəcəyə, elə bir dərəcədə, elə bir dərəcəyə (Azərb.), o kadar (Türk, qaq.). Bundan başqa, komponentlər arasında ki//kim Azərb., türk), ki, ani, aniki (qaq.)

bağlayıcıları da işlenir; məs.: Azərb. Qurultay iştirakçılarının doxsan doqquz faizini tərpədən, dingildədən “mator” **o dərəcədə** köhnə və primitiv idi **ki**, o “matoru” susdurmaq, söndürmək üçün heç bir əsaslı qüvvə sərf etmək lazım deyildi (“Aydınlıq” qəzeti, 12-18 aprel 1991-ci il, s.2); Hazırda Toğrul **o qədər** aciz deyildir **ki**, Aran xanı ona tərksilah olunmaq təklifini etsin (M.S.Ordubadi. Qılınc və qələm, 1983, s.626); Səba xanımın fitnəkarlığı **o dərəcəyə** çatmışdı **ki**, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vəd etmişdi (Yenə orada, s.83); Zülm **o yerə** çatıb **ki**, hakim sünbülün dənlərini sayır, kəndlidən ona nisbət taxıl tələb eləyir (“Azərbaycan” jurnalı, 1981, № 7, s.60); türk. Zartaban yokuşu **o kadar** aşağı indirilmişti **ki**, sokağın dibindən su çıxıyordu ‘Zartaban yoxusu o qədər aşağı endirilmişdi ki, küçənin dibindən su çıxırı’ (A.Nesin. Mahmut ile Nigar, 1964, s.21); qaq. ...**okadar** üzümüşü, **ki** yoktu nerası çıkarsın hiç bir lafta, sora götürdüler taa iki kiz ‘...o qədər üzümüşdü ki, heç bir söz söyləməyə hali yoktu, sonra da iki dəfə götürdürlər...’(N.Babaoglu. Bucak ecelleri, 1979, s.122); Ben **okadar** derin daldıydım işime, ani seslemezdim onu ‘Mən işimə o qədər dərindən daldım ki, heç onu səsləmədim’ (D.K.Çoban. Tamannık, 1977, s.118).

Qaqauzcada sözügedən MC komponentlərinin yerləşməsində inversiya hadisəsi özünü göstərir və asılı hissə postpozisiyada gelir; məs.: O bilməzdi şansora, ne türlü islee laflar demee, ne işlik yapmaa bu adama, **o kadar beenerdi onu** ‘O bilməzdi ki, nə desin, bu adamlı necə rəftar eləsin, o qədər bəyənirdi onu’ (D.N.Çoban. Tamannık, 1977, s.10).

Subordinativ-dərəcə konstruksiyaları əsasən çağdaş Azərbaycan, türk və qaqauz türkçələrində yayılmışdır. Məzmunun ifadəsinə görə həmin xüsusi-mürəkkəb PV dərəcə, tərz və nəticə semantik-funksional mənaları qarşılıqlı oppozisiya təşkil edərək sıralanır. İfadə planına görə isə haqqında danışılan MC əsas komponentində dərəcə mənalı biryerli bağlayıcı vasitələr işlənir. Məhz elə həmin özəlliyinə görə də dərəcə mənalı xüsusi-mürəkkəb PV nəticə konstruksiyalarından fərqlənir.

3.2.3. Subordinativ-müqayisə mənalı MC

Subordinativ, eləcə də korrelyativ çoxmənalı konstruksiyaların göstərilən quruluşu dilçilik ədəbiyyatında xüsusi-müqayisəli zərflik tabeli mürəkkəb cümlələri də adlandırılmışdır (Mycaeb 1990b). Məsələ burasındadır ki, həmin konstruksiyalarda məzmunun ifadəsinə görə müqayisə və tərz mənaları oppozisiya təşkil edir. Və müqayisə mənası daha üstün oldu-

ğundan asılı hissədə ona uygun bağlayıcılar, bağlayıcı elementlər işlənir. Forma planına görə müqayisə mənali bağlayıcıların və bağlayıcı elementlərin işlənilmə intensivliyi əsas hissədə özünü göstərən digər əvəzlik-zərf xarakterli biryerli siqnalçı vasitələrdən daha üstündür. Beləliklə, əsas komponentdə elə, belə, necə, ne (Azərb., qaq.) biryerli bağlayıcı vasitələri, asılı hissədə isə elə bil, sanki, guya, necə ki, deyəsən, deyirsən, deyirdin (Azərb.), sansın ‘sanki’, nica, niye sansın (qaq.), göyä, göyäki ‘guya ki’ (Türkmən) bağlayıcıları və bağlayıcı ifadələri işlənir; məs.: Azərb. **Elə** baxırdı, **elə** baxırdı **ki**, **sanki** onun gözləri qabağında yeddi oğlunu birdən öldürmüştülər (F. Kərimzadə. Xudafərin köprüsü, 1982, s. 321); Hərdən külək qazlardan birini qapıp **elə** aparırdı **ki**, **deyirdin** indicə hara gəldi çırpacaq, lap dünyyanın o başına atacaq (“Ulduz” jurnalı, 1981, № 7, s. 23); qaq. Onun kollarını hem ayaklarını **öle** çekerdi, **sansın** bir kimsey isterdi koparmaa onnarı ‘Onun həm qollarını, həm də ayaqlarını elə çəkirdi **ki**, sanki kimsə onları qoparmaq istəyirdi’ (D.Karaçoban. Tamannik, 1977, s.133); Uzakta görünən taa o ateşler **nije** şileerlər süünerek **şansora**, **sansın** bir fasıl soluyer bu kır... ‘Uzaqda görünən o atəşlər sürünərək necə işildayırdılar, sanki bu çöl bir fəsil solub gedirdi’(D.Tanasoglu. Uzun Kervan, 1985, s.265); Bu erkek sayilar onnarın, da **öle** şəşerlər onunnan hepsi bu kızlar, **nije sansın** kız kızlan ‘Bu kişi sayılır onları. Ancaq bu qızların hamısı elə çəşirlər ki, sanki qız qızladır’ (Yenə orada, s.32).

Qaqauz türkcəsində subordinativ-müqayisə konstruksiyalarının əsas komponentlərində işlənən siqnalçı əvəzlik-zərf xarakterli sözlər fakultativ olur. Türkmen türkcəsində isə həmin biryerli bağlayıcı vasitələrə uyğun sintaktik funksiyada təsadüf edilmir; məs.: qaq. Yaban sayucular şənnenerlər, ütnerler, üsek-üsek diyışik seslerlen baarışerlər, **sansın** bütün dunne onnarın olmuş ‘Gəlmələr şənlənirlər, öyünlər, qırıq-qırıq dəyişik səslərlə bağrışırlar, sanki bütün dünya onların olmuşdur’ (D.N.Tanasoglu. Uzun Kervan, 1985, s.82); Ayna ama karşileer Midoru keskin bakişlan, **nije** düşmanı ‘Ancaq Ayna Midoru kəskin baxışlarla qarşılıyır, sanki düşməni...’ (Yenə orada, s.106); türkmen. Ak yüzündə gara zülpün ýáýypdyr, Göyä aýyn yüzün bulut alyypdyr ‘Ağ üzünə qara zülfün yayıbdır, Guya aýın üzün bulud alıbdır’(Kemine. Saýlanan eserler); Ogly süýthor bolsa, ata bolar şat, **Göyäki** döwleti bolandyr zyýat ‘Oğlu faizçi olsa, ata olar şad, Sanki malı-dövləti olmuşdur ziyad’ (Magtymguly. Saýlanan eserler).

Müqayisə konstruksiyalarının başlıca konstituentləri kimi daha çox bağlayıcılar və bağlayıcı birləşmələr özünü göstərir. Həmin xüsusi-mürəkkəb

PV də asılı hissə kənara çıxır və qoşulduğu cümləyə uyğun bağlayıcılarla bağlanır; məs.: Dörd ilə yaxın bir dövrdə respublika rəhbərliyinin fərasətsizliyimi, səriştəsizliyimi, bəlkə də onlardan daha artıq şəxsi mənafeyi, vəzifə mənafeyini üstün tutması üzündənmi-bu məsələ o qədər qəlizləşib ki, indi onu həll etmək üçün bütün mümkün və qeyri-mümkün vasitələrdən istifadə etmək lazımlı gələcək. **Necə ki, vaxtilə Ermənistan belə üsulla 200 min bacı və qardaşımızın Vətən taleyini bir neçə gün ərzində, birdəfəyə “həll etdi”** (“Axtarış” qəzeti, 3 yanvar 1982-ci il, s.6).

Beləliklə, göstərilən MC ona görə eyni struktur-semantik bölgüdə qruplaşdırılır ki, onların üçünün də komponentləri subordinativ tabe-lilikdə tərz semantik-funksional sahəsinin digər mənalarla qarşılıqlı ifadəsi lə əlaqələnir.

3.2.4. Korrelyativ-müqayisə mənalı MC

Məzmunun ifadəsinə görə MC sistemində korrelyativ-müqayisə xüsusi-mürəkkəb PV yeri komponentlarının arasındaki müqayisə və tərz mənalarının oppozisiyasında müəyyənləşir. Forma planına görə isə həmin konstruksiyaların asılı hissəsində relyat-bağlayıcı vasitələr, əsas komponentdə isə korrelyat-qarşılıq sözlər işlənir. Asılı komponentdə necə, nə təhər, nə, necə ki, o ki və s. (Azərb.); niye, nasıl, nesoy (qaq.), nähili ‘necə, hansı’ (Türkmen) bağlayıcı sözləri işlənir. Əsas hissədə isə elə, elə də, eləcə də, o cür, o cür də, ona görə (Azərb.), öle de (qaq.), şonuň ýaly ‘onun kimi’, şoňa görə ‘ona görə’ (Türkmen) korrelyat-qarşılıq sözləri özünü göstərir. Digər korrelyativ konstruksiyalarda olduğu kimi, asılı hissə öncə, əsas komponent isə sonra gəlir. Asılı komponentin predikativ mərkəzi felin müxtəlif formalarında, daha çox isə şərt şəklində işlənir. Göstərilən sintaktik vahidlərə daha çox Azərbaycan, qaquz və Türkmen türkcələrində təsadüf edilir; məs.: Azərb. Mən sənin qapını indicə **necə** qəflətən döydümsə, bax, **o cür** döyüldü (F.Ağayev. İldirim ömrü, 1981, s.4); **Necə** məsləhət görüblərsə, **ona görə** iş görəlim (KDQ, 1962, s.34); qaqq. **Nasıl** düşünmüş, **öle de** yapmış ‘Necə düşünmüşsə, elə də eləmiş’ (Bucaktan sesler, 1959, s.151); **Nice** demiş kara inek, **öle de** yapmış Tuku ‘Qara inək necə demişdirsə, Tuku da elə eləmiş’ (Yenə orada); Türkmen. Meret **nähili** okasa, men hem **şonuň ýaly** okaýarın ‘Meret necə oxusa, mən onun kimi oxuyaram’ (Danışçıdan); ... **nähili** maslahat berse, **şoňa görə** bol ‘Necə məsləhət versə, ona görə hərəkət elə’ (Görogly, 1958, s.279).

Əsas komponentdə qarşılıq söz fakultativ olur. Asılı hissə inver-siyaya uğrayaraq postpozisiyada işlənir; məs.: Egilür yăş ağac **necük**

tiläsäng “молодое дерево сгибается так, как хочешь.” ‘Cavan ağac əyilir, necə istəsən’ (С.Сараи. Гулистан; Наджип, 1975, с.27).

Qədim türk dilində sözügedən MC komponentləri formanın ifadəsinə görə asılı və əsas hissələrdə həm bağlayıcı, həm də qarşılıq söz kimi özünü göstərən eynitipli leksik-sintaktik vasitələrlə əlaqələnir: məs.: jüzi körki qılqı qılıñčı ne ol/jašı qurı bod sün avinčı ne ol “каковы его облик, характер и поступки,/каковы его возраст, достоинство, внешность и увлечения.” ‘Onun sıfəti, xarakteri və hərəkətləri necədir, yaşı, ləyaqəti, zahiri görünüşü də elədir’(ДТС, с. 70).

Beləliklə, korrelyativ-müqayisə xüsusi-mürəkkəb PV coxmənalılıq yalnız müqayisə və tərz mənalarının oppozisiyasına görə müəyyənləşir. Bu isə həmin konstruksiyaları digər oxşar MC quruluşlarından fərqləndirir.

3.2.5. Korrelyativ-kəmiyyət mənalı MC

Çoxmənalı xüsusi-mürəkkəb PV korrelyativ-kəmiyyət konstruksiyalarının məzmunu “prepozitiv” kəmiyyət mənasının müqayisə, qarşılaşdırma və şərt çalarları ilə oppozisiyasında müəyyənləşir. Ümumtürk dilinin oğuz-qıpçaq arealında korrelyativ-kəmiyyət konstruksiyaları, digər korrelyativ-xüsusi-mürəkkəb PV kimi, sabit bir sintaktik quruluşda işlənməsi ilə seçilir. Yəni prepozisiyada gələn asılı hissədə bağlayıcı söz, postpozisiyada işlənən əsas komponentdə isə korrelyat özünü göstərir. Həm relyat-bağlayıcı, həm də korrelyat sözlər kəmiyyət mənalı olur. Asılı və əsas hissələrin predikativ mərkəzləri felin müxtəlif formalarında işlənir. Birinci tərəfin feil-predikativ qütbünün şərt formasında işlənilməsi də həmin xüsusi-mürəkkəb PV sintaktik quruluşu üçün xarakterik olan keyfiyyətlərdən biridir.

Korrelyativ-kəmiyyət konstruksiyalarının asılı hissəsində nə qədər, nə qədər ki (Azərb., türk), ne kadar, kaç (qaq.), näche, ne mukdar, hança (türkmən) bağlayıcı sözləri, əsas komponentində isə müvafiq olaraq o qədər, bir o qədər də, bir o qədər, bir elə, beş o qədər, on o qədər, yüz o qədər və s. (Azərb., türk), okadar, nekadər, taa çok, taa pek (qaq.), şonçada, şonça ‘bu qədər’, şol mukdar, şonam, şonçarak ‘ona yaxın, o qədər’ və s. (türkmən) korrelyat-qarşılıq ifadələri özünü göstərir. Asılı və əsas hissələrin feil-predikativ mərkəzləri felin şəxsə, zaman formalarına görə müəyyənləşən müxtəlif quruluşlarında işlənir. Bu tip korrelyativ-kəmiyyət konstruksiyaları şərt kateqoriyasının formal-morfoloji və sintaktik daşıyıcısı -sa//sar şəkilçi-ədatı ilə müəyyənləşən xüsusi-mürəkkəb PV olaraq dilçilikdə sintetik quruluş kimi də öyrənilmişdir (Musayev 1990a; Mycaev

1990b). Əlbəttə, felin müxtəlif zaman və şəxs əlamətlərindən və eləcə də feil köklərindən sonra artırılan -sa, -sə şəkilçiləri şərt kateqoriyasının feil paradigmásındaki ifadəsindən başqa bir şey deyildir. Ancaq asılı hissənin predikativ mərkəzi ismi xəbərlərlə ifadə olunan MC -sa,-sə şəkilçiləri artıq sərf morfoloji əlamətlər kimi deyil, ədat-şəkilçi kimi izah olunmalıdır; məs.: Əgər igid(dir)sə, qoy gəlsin (Danışqdan).

Asılı hissəsinin predikativ mərkəzi felin şərt şəklində deyil, onun digər formalarında işlənən uyğun korrelyativ-kəmiyyət konstruksiyalarına daha çox Azərbaycan və qazax türkçələrində təsadüf edilir; məs.: **Nə qədər** demişdiniz, **o qədər** gətirmişik (Danışqdan); Əsərin incəliyi **nə qədər ki** dilin incəliyi ilə əlaqədardır, **bir o qədər də** şairin məharət və sənətkarlığı ilə əlaqədardır (M.S.Ordubadi. Qılınc və qələm, 1983, s.24); **Nekadar** adam islee dinnener, **okadar** islee işler. ‘Adam nə qədər yaxşı dincəlirsə, o qədər yaxşı işləyir’(N.Babaoglu. Bucak eccleri, 1979, s.14); **Kaç** yaşındayım ben, **okadar** gün acıyecək ‘Mən neçə yaşındayamsa, o qədər gün gələcək’(D.Karaçoban. Tamannik, 1977, s.86).

Korrelyativ-kəmiyyət konstruksiyalarının asılı hissələrinin predikativ mərkəzinin qütbü felin şərt şəklini düzəldən -sa,-sə ədat-şəkilçisi ilə işlənir. Həmin xüsusi-mürəkkəb PV daha çox Azərbaycan, türk və türkmən türkçələrində yayılmışdır, məs.: Azərb. Qadın **nə qədər** tez aldadırsa, **o qədər də** tez aldanır (M.S.Ordubadi. Qılınc və qələm, 1983, s.413); Səməndərin sağ qalmasına **nə qədər** sevinirdisə, Rəşidin həlak olması qəlbini **bir o qədər** ağrıldırdı (F.Ağayev. İldırım ömrü, 1981, s.81); Artık Ayşe **ne kadar** karınsa, ben de **o kadar** karınım... ‘Artıq Aişə nə qədər arvadındırsa, mən də o qədər arvadinam’(R.N.Güntekin. Yaprak Dökümü, 1971, s.215); türkmən. Eline **näçe** pul berseň, **sonam** alyp giderdi ‘Əlinə nə qədər pul versən, o qədəri alıb gedərdi’ (Yenə orada); Göwher ejesiniň ýasyny tutup, **näçe** aglan bolsa, Halmyrat üçün-de **şonçarak** agladı ‘Gövhər anasının yasını tutub nə qədər ağladısa, Xalmurad üçün də o qədər ağladı’(Yenə orada, s.176); Her kimin **ne mukdar** bolsa yhlasy- **Şol mukdar** açykdır hakyň dergasy ‘Hər kimin nə qədər olsa ixləsi, o qədər açıqdır haqqın dərgahı’ (Magtymguly. Saýlanan eserler).

Qazax türkçəsində korrelyativ-kəmiyyət konstruksiyalarında komponentlərin yeri daha sərbəstdir. Belə ki, sözügedən komponentlər inversiyaya uğrayır; məs.: “Saa ol” deip, pinerdim taşgasına, diil **okadar** çəkinmek için, **nekadar** işitmee ondan bir eni annatmak ya da eni porezen ‘Sağ ol deyib minərdim arabasına. O qədər çəkinmirdim ondan, nə qədər

ki yeni bir söz, yeni bir əhvalat eşitmək istəyirdim ondan' (N.Babaoglu. Bucak ecelleri, 1979, s.144); Sveti Nikulay almış onnardan o kilimi, da yödemiş onnara, **o kadar** para, **nekadar** onnar istemişler 'Sveti Nikulay onlardan həmin palazı almış, ödəmiş onlara o qədər pul, nə qədər ki onlar istəmişlər' (Moşkov, 1904, s.26).

Korrelyativ-kəmiyyət konstruksiyalarının sözügedən normativ-sintaktik quruluşundan müəyyən fərqlərlə seçilən üslubi-sintaktik variantlarına həm qaqaуз, həm də digər türk ədəbi dillərdində təsadüf olunur. Belə ki, əsas komponent öncə gəlir və onda korrelyat sözün yerində kəmiyyət mənalı "taa çok, taa pek" ifadələri işlənir, yaxud da fakultativ olur; məs.: Biz ana-baba səna **taa çok** düşüneriz, **nekadar** sen kendi-kendine 'Biz ana-bala sənin haqqında daha çox fikirləşirik, nə qədər ki sən öz-özünə fikirləşirsən' (N.Babaoglu. Bucak ecelleri, 1979, s.71); Bense çok aaza bakmazdım, işlerdim **taa pek** havezlen, **nekadar** kendi tarlamda 'Mənsə heç nəyə fikir vermədən daha böyük həvəslə işləyirdim, öz tarlamda işlədiyim qədər...' (Yenə orada, s.7).

Qaqauz türkçisinin sintaktik quruluşunun nisbi sərbəstliyi, daha doğrusu, cümlə üzvlərinin və mürəkkəb cümlələri təşkil edən komponentlərin inversiyasının indiyə qədər dilçilik ədəbiyyatında rus dilinin təsiri ilə yarandığı göstərilmişdir (Дмитриев 1962: 251). Halbuki çağdaş oğuz qrupu türk ədəbi dillərinin istər sadə, istərsə də mürəkkəb cümlə sintaksısında cümlə üzvləri və komponentlərin yerləşməsinin sərbəstliyi qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlir. Müəyyən sintaktik hadisənin ayrı-ayrı dövrlərdə dilxarici təsirlərlə bağlı olaraq daha çox işlənilməsi isə dil-nitq sistemindəki hər hansı konkret bir faktı intensivləşdirə bilər. Ancaq onu yarada bilməz.

Ən qədim türk dilinin sintaktik arxitoktenikasını müəyyənləşdirmək üçün isə qaqauz türkçəsi kimi yazılı və ədəbi dili o qədər də inkişaf etməmiş türk dillərinin sintaksisi öyrənilməlidir. Bu baxımdan qaqauz, xələc, karaim, tofalar, xakas, tuva və s. türk dillərdində mürəkkəb cümlə və mətn sintaksısı özəlliklərinin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan türkçəsində korrelyativ-kəmiyyət xüsusi-mürəkkəb PV ayrıca bir üslubi-sintaktik variantında əvəzlilik-say xarakterli korrelyat söz əsas komponentin ismi xəbəri kimi işlənir; məs.: Keçən il bu vaxtı **neçə** şagirdimiz var idisə, indi də **o qədərdir** (Danışqdan).

Canlı danışq dilində və klassik yazı üslubunda işlənən korrelyativ-kəmiyyət xüsusi-mürəkkəb PV digər üslubi-sintaktik variantlarında

asılı komponentin bağlayıcı sözü kimi kəmiyyət mənali leksik vahidlər, yaxud da korrelyat sözlər işlənir; məs.: Azərb. **O qədə** hindi bir ineqdən süt sağımadı, **o qədə** beşinnən sağlamazdı qabağ (Cəfərzadə, 1990, s.272); türkmən. Günde **ýüz müň** göç hem bolsa, ol dünyüä; **Ol mukdar** bu dünyüä gelen-de bardyr ‘Gündə yüz min o dünyaya köçən olsa da, bu dünyaya o qədər gələn də vardır’ (Magtymguly. Saýlanan eserler, 2, 1983, s.39).

Asılı komponentin predikativ mərkəzinin xəbər qütbü felin şərt şəkli ilə ifadə olunur. Belə korrelyativ-kəmiyyət konstruksiyalarına qədim türk dilində rast gəlinir; məs.: avči nečä al bilsä aðýy anča yol bilir “сколько бы охотник не знал уловок, медведь знает столько же дорог.” ‘Ovçu nə qədər hilə bilirsə, ayı o qədər yol bilir’ (ДТС, с.43).

Beləliklə, korrelyativ-kəmiyyət konstruksiyaları MC sistemində həm müəyyən normativ-sintaktik quruluşu, həm də üslubi-sintaktik variantları olan və qədim türk dilində də özünü göstərən xüsusi-mürəkkəb polipredikativ vahidlərdir. Həmin sintaktik vahidlər ifadə edilən kəmiyyət məzmununa uyğun olan bağlayıcı vasitələrinin işlənilməsi ilə, korrelyativ-yer xüsusi-mürəkkəb PV olduğu kimi, zərflik konstrusiyalarının içərisində seçilir.

İkinci hissənin üçüncü bölümünə dair yoxlama sualları və tapşırıqlar

1. Sintaktik omonimlik və çoxmənalılıq hadisələri bir-birindən hansı linqvistik-konstruktiv özəlliklərinə görə fərqlənir? Dilçilikdə sintaktik omonimlik məsələsi indiyə qədər necə izah olunmuşdur? Sintaktik omonimliyə aid aparılmış linqvistik açıqlamalarda irəli sürürlən fikirlərlə razılaşmaq mümkündürmü? Əgər razılaşmaq mümkün deyildirsə, nə üçün?

2. Bəs türkoloji dilçilikdə sintaktik omonimlik məsələsi indiyə qədər necə izah olunmuşdur? Əslində dilçilikdə sintaktik omonimlik kimi izah edilən nitq-dil hadisəsi nədən ibarətdir?

3. Mürəkkəb cümlə sintaksisində çoxmənalılıq özünü hansı konseptual-struktur modellərdə və ya mürəkkəb cümlə növlərində göstərir? Mürəkkəb cümlənin hansı quruluşları tam və qismən çoxmənalı sintaktik vahidlər olaraq fərqləndirilir? Bunlara aid öyrənilən dillərdən konkret örnəklər göstərin.

4. Tam çoxmənalı mürəkkəb cümlələrin normativ-sintaktik quruluşuna, üslubi-sintaktik variantlarına və onların mətn düzəltmədəki roluna

aid dərs vəsaitindən və özünüzün müxtəlif mənbələrdən seçdiyiniz örnəkləri göstərin.

Ədəbiyyat

ABDULLAYEV, Əlövsət 1974, *Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr*. B.: “Maarif” Nəşriyyatı, 418 s.

АХМАТОВ И. Х. 1983, *Структурно-семантические модели простого предложения в современном карачаево-балкарском языке (основные вопросы теории)*, Нальчик: Изд-во “Эльбрус”, 355 с.

АХМЕТЖАНОВА З. К. 1989, *Функционально-семантические поля русского и казахского языков /опыт сопоставительного исследования/*. Алма-Ата: Изд-во “Наука” Казах. ССР, 107 с.

БЛОХ М. Я. 1975, *О различении так называемых глубинной и поверхностной структур предложения*. В кн.: Теоретические проблемы синтаксиса современных индоевропейских языков. Л: “Наука”, Ленинградское отделение, с. 16-18.

БУЛАХОВСКИЙ Л. А. Из жизни омонимов. –Русская речь, Новая серия, III, “Академия”: 1928, с. 47-60.

ЧЕРЕМИСИНА М. И., СКРИБНИК Е. К. 1988, *Глагольные грамматикализованные конструкции в алтайских языках*. – Сб.: Языки народов СССР. Новосибирск, с. 5-20.

ДАНЕШ Фр. 1964, *Опыт теоретической интерпретации синтаксической омонимии*. – Вопросы языкоznания, № 6, с. 3–16.

ДМИТРИЕВ Н. К. 1962, *Строй тюркских языков*. М.: Изд-во “Восточной литературы”, 607 с.

ХАМЗАЁВ М. Я., КУРБАНОВ., ХАРЛНОВА., АМАНГЕЛЬДЕВА К. Б. 1977, *Сравнительная грамматика русского и туркменского языков. Синтаксис*. Ашхабад: Ылым, 195 с.

ХОМСКИЙ Н. 1961, *Три модели описания языка*. –В кн.: Кибернетический сборник. М.: Изд-во “Иностранной литературы”, с. 237-266.

КАЛЕЧИЦ Е. П. 1969, *О синтаксической омонимии*. –Сб.: Вопросы синтаксиса русского языка. Калуга, с. 76-88.

КАСЕВИЧ В. Б., ХРАКОВСКИЙ В. С. 1983, *Конструкции с предикатными актантами. Проблемы семантики*. – Сб.: Категории

глагола и структура предложения конструкции с предикатными актантами. Л.: “Наука”, Ленинградское отделение, с. 5-41.

КИБРИК А. А. 1990, *Место типологии в американской теоретической лингвистики*. –Всесоюзная конференция по лингвистической типологии. Тезисы докладов. М.: “Наука” Главная редакция восточной литературы, с. 67-68.

КОЛЕСНИКОВ Н. П. 1967, *Омонимичные словосочетания в составе предложения*. –Филологические науки, НДВШ, № 6, с. 65-78

КОЛЕСНИКОВ Н. П. 1981, *Синтаксическая омонимия в простом предложении*. Ростов-на Дону: Изд-во Ростовского ун-та, 143 с.

КОЛШАНСКИЙ Г. В. 1980, *Контекстная семантика*. М.:Изд-во “Наука”, 148 с.

КРЫЛОВА О. А., МАТВЕЕВА Т. Ф. 1990, *Отдельное предложение – высказывание и связной текст*. –Филологические науки, НДВШ, № 1, с. 60-70.

Гасанов А. А. 1980, *Омонимия в азербайджанском языке*. АДД, 40 с.

ГВОЗДЕВ А. Н. 1965, *Очерки по стилистике русского языка*. Издание третье. М.: Изд-во “Просвещение”, 407 с.

ГОРБУНОВА Т. П. 1964, *Синтаксическая омонимия в современном английском языке /на материале одного типа сочетаний/*. – Уч. Записки 1-й МГПИЯ. Т. 31. М.: с. 119-131.

ГУЛЫГА Е. В. 1965, *Некоторые вопросы синтаксической омонимии*.– Научная конференция “Проблемы синхронного изучения грамматического строя языка”/ Тезисы докладов и сообщений. 1-й МГПИЯ. М.: с. 67-68.

LES:1990, *Лингвистический энциклопедический словарь*, Москва, “СОВЕТСКАЯ ЭЦИКЛОПЕДИЯ”, 1990, 683 с.

ЛОТТЕ Д. С. 1944, *Омонимы в научно-технической терминологии*.– Изв. АН СССР, Отделение технических наук, №1, с. 99-110.

МАХМУДОВ М. А. 1991, *Система автоматической переработки тюркского текста на лексико-морфологическом уровне*. Б.: “Элм”,132 с.

МОСКАЛЬСКАЯ О. И. 1981, *Грамматика текста*. М.: “Высшая школа”, 182 с.

МУСАЕВ М. М. 1990а, *Полипредикативная структура и структурно-типологическая характеристика синтаксических конструкций в тюркских языках*. –Всесоюзная конференция по лингвистической типологии. Тезисы докладов. М.: “Наука”, с. 112-113.

МУСАЕВ М. М. 1990, *Обстоятельственные сложноподчиненные предложения со сравнительным отношением в тюркских языках огузской группы*. –Доклады АН Азербайджана. № 2 с. 59-62.

MUSAYEV, Mehman, HƏSƏNOVA, Vəfa 2006a, *Türkoloji dilçilikdə frazeologiya və frazeologizmlərin kontrastiv- və konfrontativ-müqayisəli təsnifi*. Türkologiya Dərgisi, Beynəlxalq Elmi Jurnal, No 2-4, Aprel- Dekabr, Bakı, s. 29-54.

MUSAOĞLU, Mehman, HƏSƏNOVA Vəva 2006b, *Türkçede Deyimler*.–TÜRKSOY, Türk Dünyası Kültür ve Sanat Dergisi, Sayı 19, Ekim, Ankara, s. 46-53.

MUSAOĞLU, Mehman, KİRİŞÇİOĞLU, Fatih 2008, *Türk Dil Biliminde Görünüş Kategorisinin İncelenmesi Üzerine*. –Türkologiya, No 1-2, 2008, s. 32-54.

НАУМОВА И. А. 1965, *Применение трансформационного метода для установления омонимии на синтаксическом уровне*. –В кн.: Научная конференция “Проблемы синхронного изучения грамматического строя языка.” Тезисы докладов и сообщений. 1-й МГПИЯ. М.: с. 136-137.

OFLAZER, Kemal 2006, *Lehçeler Arası Dil Çevirisi*. BİLGİSAYAR DESTEKLİ DİL BİLİMİ ÇALIŞTAYI BİLDİRİLERİ, 14 Mayıs 2005, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dil Kurumu Yayınları, Ankara, s. 99-103.

ПУМЯНСКИЙ А. Л. 1983, *О принципе языковой многозначности*.–Вопросы языкоznания, No 1, с. 123-126.

SADIQOV, Əvəz 1983, *Nisbi əvəzlilikli tabeli mürəkkəb cümlələrin əmələ gəlmə məsələsi*. –Azərb. SSR EA Xəbərləri, Ədəbiyyat, dil və incəsənət seriyası, No 3, s. 81-84.

САЛЬКОВА Д. А. 1967, *К определению синтаксической омонимии*. –Уч. Записки 1-й МГПИЯ. М.: с. 307-324.

СЛЮСАРЕВА Н. А. Категориальная основа тематической организации высказывания-предложения. –Сб.: Синтаксис текста. М.: Изд-во “Наука”, с. 3-15.

- СОЛНЦЕВ В. М. 1976, *Относительно концепции “Глубинной структуры.”*—Вопросы языкоznания, № 5, с. 13-25.
- ШЕНДЕЛЬС Е. И. 1955, *О грамматической омонимии /на материале немецкого языка /.* —Иностранные языки в школе. М.: № 6, с. 15-25.
- ШИРЯЕВ Е. Н. 1964, *Основы системного описания бессоюзных сложных предложений.* —Вопросы языкоznания, № 1, с. 60-64
- ЩЕПИН А. Г. 1961, *К вопросу о синтаксической омонимии в современном русском языке.* —Уч. Записки Читинского Госпединститута. В. 5. Чита, с. 167-194.
- ТАНАСОГЛУ Д. Н. 1965, Сложноподчиненное предложение в современном гагаузском языке. АКД. Бакы, 43 с.
- ВЕЙХМАН Г. А. 1984, *Текст и его синтаксические конституенты.*—Филологические науки, НДВШ, № 4, с. 80-82.
- ЗВЕГИНЦЕВ В. А. 1980, *О цельнооформленности единиц текста.* Серия литературы и языка. Т. 39, № 1, с. 1-21.
- ЗОЛОТОВ Г. А. 1973, *Очерки функционального синтаксиса русского языка.* М.: Изд-во “Наука”, 350 с.

Mənbələr

- AĞAYEV F. 1981, *İldirim ömrü, roman.* B.: Gənclik, 303 s.
 “Axtarış” qəzeti, 3 yanvar 1992-ci il.
 “Aydınlıq” qəzeti, 12-18 aprel 1991-ci il.
 “Azərbaycan” jurnalı, 1981, № 7.
- BABAOGLU N. 1979, *Bucak ecelleri.* Kişinev: “Literatura artistike”, 209 s.
- BABAYEVA Ə. 1973, *Adamlar və telelər.* B.: “Gənclik” nəşriyyatı, 272 s.
 Bucaktan seslär 1959, Literatura yazıları. Kişiinev: “Kartya Moldovenyasyke”, 227 s.
- DMİTRİY, Kara Çoban 1977, *Tamannık.* Kişiinev: “Literatura artistike”, 158 s.
- DTS: Древнетюркский словарь. Л: “Наука”, Ленинградское отделение, 676 с.
- EMRE, Yunus 1963, *Şiirleri,* İstanbul: Varlık Yayınevi.
 “Ədəbiyyat və incəsənət” qəzeti, 26 aprel 1985-ci il.

Гайдаржи Г. А. 1973, *Гагаузский синтаксис. Относительное и бессоюзное подчинение придаточных*. Кишинев: Изд-во “Штиинца”, 92 с.

Görogly 1958, Aşgabat: Türkmenistan Döwlet Neşirýaty, 627 s.

GURBANOW A. 1982, *Gülnar. Powestler hem hekayalar*. Aşgabat: “Türkmenistan” Neşirýaty, 383 s.

GÜNTEKİN Reşat Nuri 1974, *Yaprak Dökümü*, Hadiye Güntekin İnkilap ve Ana kitapevleri, 136 s.

KEMİNE 1971, *Şahyryň ömriüne we döredijiligine degişli makalalar ýygyndysy*. Aşgabat: “Ylym” neşirýaty, 384 s.

KƏRİMZADƏ F. 1982, *Xudafərin köprüsü*, Bakı.

KERBABAEW B. 1957, *Nebitdag*, Aşgabat: Türkmenistan Döwlet Neşirýaty, 571 s.

KDQ: *Kitabi-Dədə Qorqud*. 1962, Bakı, Azərb. Dövlət Nəşriyyatı, 175 s.

Magtymguly 1983, *Sayılanan eserler*, iki tomluk, I, II, Aşgabat: “Türkmenistan”, 264 s.; 299s.

Мошков 1904, *Оразцы народной литературы Тюркских племен*. Издание В. Радловым. Часть I, Наречия бессарабских гагаузов, тексты собраны и переведены с Мошковым с двумя прибавлениями. С. Петербургъ.

NESİN A. 1964, *Mahmut ile Nigar*. İstanbul, 89 s.

NESİN A. 1974, *Deliler Boşandi*. Sunar Hüsnütabiat Matbaası, İstanbul, 183.

Наджип Э. Н. 1975, *Тюркоязычный памятник XIV века “Гулистан” Сейфа Сараи и его язык*, ч. II. Алма-Ата: Изд-во “Наука” Казах. CCP, 299 s.

ORDUBADİ M. C. 1983, *Qılinc və qələm*. B.: Azərb. Dövlət Nəşriyyatı, 663 s.

TANASOGLU Д. Н. 1985, *Uzun karvan*, Kişinev: “Literatura artistike”, 413 s.

“Ulduz” jurnalı, 1981, No 7.

4. KOORDİNATİV-QOŞULMA KONSTRUKSİYALAR

Türk dillerinin oğuz-qıpçaq layında elə MC quruluşları vardır ki, onların komponentləri yalnız koordinativ tabeliliklə əlaqələnir. Həmin xüsusi-mürəkkəb PV də, digər koordinativ konstruksiyalarda olduğu kimi, asılı hissə əsas komponentə bütövlilikdə aid olur. Koordinativ-qoşulma əlaqəli MC komponentlərində işlənən bağlayıcı vasitələr nə relyat-korrelat, nə də biryerli siqnalçı elementlər kimi özünü göstərir. Buna görə də xüsusi-mürəkkəb quruluşun həmin PV komponentlərin yeri informasiya-vericiliyə görə daha sərbəstdir və onların hamısı qismən çoxmənali konusksiyalar kimi izah oluna bilər.

Koordinativ-qoşulma əlaqəli MC adı altında ənənəvi dilçilikdə nəticə, şərt, güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr kimi öyrənilən sintaktik vahidlər nəzərdə tutulur.

Göstərilən xüsusi-mürəkkəb PV zərflik konstruksiyalarından, hər şeydən önce, komponentlərinin yekcins sintaktik-omonimik əlaqəyə görə müəyyənləşməsi ilə fərqlənir. Bundan başqa, sadə cümlə paradigmrasında zərflik konstruksiyalarındaki uyğun asılı hissələri ifadə edən tərzi-hərəkət, zaman, yer, kəmiyyət, səbəb, məqsəd zərflikləri kimi cümlə üzvləri vardır. Ancaq nəticə, şərt və güzəşt zərflikləri yoxdur. Doğrudur, dilçilik ədəbiyyatında şərt və qarşılaşdırma zərflikləri adı altında sintaktik konstruksiyalar müəyyənləşdirilir (Həsənov 1959: 292-296). Bununla belə, həmin sintaktik vahidlər əslində tərzi-hərəkət və zaman zərflikləridir və sadə cümlə sintaksisində çoxfunksiyalı sintaktik konstruksiyalar kimi öyrənilməlidir. Bütün bunlara görə də haqqında danışılan xüsusi-mürəkkəb quruluşlu sintaktik vahidləri zərflik konstruksiyalarının içərisində təsnif eləmək (Abdullayev 1974: 306-345) düzgün deyildir.

Beləliklə, şərt, güzəşt, eləcə də dərəcə (Həsənov 1959: 291-292) zərflikləri olaraq müəyyənləşdirilən sintaktik vahidlərdə uyğun semantik-funksional mənalar (tərz, dərəcə, müqayisə, zaman və s.) çoxmənaliqliq yaradır. Lakin bu nə omonimlik, nə də tam çoxmənaliqliq səviyəsində deyil, daha çox çoxfunksiyalılıq kimi özünü göstərir. Bu da sadə cümlə sintaksisinin semantikasına xas olan ümumi keyfiyyətlərdən biridir.* Bütün yuxarıda

* Dərəcə və müqayisə mənali xüsusi-mürəkkəb PV zərflik konstruksiyalarının içərisində öyrənilir. Baxmayaraq ki, həmin sintaktik vahidlərə də uyğun gələn cümlə üzvləri sadə cümlə paradigmrasında yoxdur. Lakin onlar tam çoxmənali sintaktik konstruksiyalar olduğundan həmin xüsusi-mürəkkəb PV tərzi-hərəkət saxələnən yox, sıralanan mənalardandır.

deyilənlərə və xüsusi-mürəkkəb quruluşda olmayan PV fərqləndiyinə görə də sözügedən konstruksiyalar koordinativ-qoşulma cümlələr kimi öyrənilir.

Qoşulma adı linqistik termin kimi parselyasiya hadisəsində özünü göstərən konstruksiyalara da aid edilir. Onlar da həm sadə və mürəkkəb cümlə sintaksisində, həm də mətn-frazadanböyük nitq kəsiklərində işlənilir. Mürəkkəb cümlələrdən danışılarda isə, yuxarıda göstərildiyi kimi, aydınlaşdırma-obyekt konstruksiyalarının bir qismi qoşulma budaq cümləli tabeli mürəkkəb cümlələr kimi təsnif edilmişdir (Adilov 1973: 5-6; Abdullayev 1974: 345-349). Əslində isə qoşulma adı linqistik bir termin kimi türk dillərində tərəfləri sabit səbəb-nəticə əlaqəsi ilə sıralanan, monopredikativ və xüsusi-mürəkkəb quruluşda olmayan PV komponentlərinin predikativ qütblənməsi ilə fərqlənən sintaktik konstruksiyalara verilməlidir.

4.1. Koordinativ-nəticə mənalı MC

Ümumtürk dilinin oğuz-qıpçaq arealında koordinativ-nəticə konstruksiyalarının komponentləri daha çox analitik üsulla, yəni müxtəlif bağlayıcı vasitələrlə əlaqələnir. Bununla belə, həmin xüsusi-mürəkkəb PV tərəflərinin analitik-sintetik üsulla bağlanmasına da təsadüf edilir. Yəni komponentlərin əlaqələnməsində bağlayıcılarından, digər bağlayıcı vasitələrdən əlavə -mi⁴ şəkilçiləşmiş ədati da özünü göstərir, yaxud da əsas hissənin xəbər-predikativ qütbü felin şərt şəklində işlənir.

Koordinativ-nəticə mənalı MC komponentlərin sıralanması sabit xarakter daşıyır. Belə ki, əsas hissə önce gəlir, iş və hərəkətin səbəbini bildirir, asılı komponent isə həmin səbəbdən irəli gələn nəticəni ifadə edir. Asılı komponentin əvvəlinə “bunun nəticəsində” və buna uyğun başqa sözləri artırmaq olar. Bundan mənaya xələl gəlməz. Koordinativ-nəticə mənalı MC zahirən kəmiyyət, dərəcə, təyin, tərz konstruksiyalarına oxşayır. Ancaq onlardan fərqlənən sintaktik vahidlərdir. Buna görə də həmin konstruksiyalar uyğun tədris prosesində də geniş öyrənilməlidir. Azərbaycan türkçəsində həmin konstruksiyalar indiyə qədər lazımlıca tədris olunmamışdır.

Ümumiyyətlə, yeni hazırlanmış təhsil konsepsiyasına uyğun olaraq mürəkkəb cümlə sintaksisi Azərbaycan türkçəsində yenidən işlənməli və digər sintaktik konstruksiyaların da yeni struktur-semantik təsnifati verilməlidir. Bununla bərabər, frazadanböyük vahid//mətn anlayışı açıqlanmalıdır. Mətnin komponentləri, onları bir-birinə bağlayan anaforik və kataforik leksik-grammatik vasitələr, aktual üzvlənməsi, həcmi, sərhədləri

və s. haqqındaki məlumatlar da proqramlarımıza, dərsliklərimizə və dərs vəsaitlərimizə daxil edilməlidir. Ona görə ki, istər sadə və mürəkkəb cümlələr, istərsə də söz birləşmələri informasiyavericilikdə mətnin komponenti kimi özünü göstərir.

Türkmən türkçəsində nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr daha çox uyğun sinonimik konstruksiyalarla və ya xüsusi-mürəkkəb quruluşda olmayan PV və frazadan böyük nitq kəsikləri ilə ifadə olunur (Дмитриев 1962: 419-420; Хамзаев., Курбанов., Харланова., Амангельдыева 1977: 174-176). Buna görə də türkmən dilçiliyində əsl nəticə budaq cümləli tabeli mürəkkəb cümlələr tədqiqata cəlb olunmamış, mürəkkəb cümləyə aid yazılmış ən əhatəli və son tədqiqatlarda da həmin konstruksiyalara toxunulmamışdır. Ancaq dil faktları üzərində aparılan müşahidələr tükmən türkçəsində də koordinativ-nəticə mənalı MC işləniləcəyi təsdiq edir. Bu isə onu göstərir ki, Azərbaycan dilçiliyi, türkmən dilçiliyi, qazax dilçiliyi, qırğız dilçiliyi, tatar dilçiliyi, başqırd dilçiliyi və s. bunun kimi anlayış-istiqamətlər əslində sərf nisbi xarakter daşıyır. Yəni türk dil-dialekt sistemlərinin ayrı-ayrı qollarını, laylarını, dövrlərini, abidələrini öyrənən və hər cür areal xarakter daşıyan tədqiqatlar indi artıq vahid bir türkoloji dilçilik yönümündə ümumiləşdirilməlidir. Yalnız belə olduqda türk dillərinin öz daxili qanuna uyğunluqlarına söykənən uyğun bir elmi qrammatikanı və tarixini yazıb ortaya qoymaqla ola bilər.

Koordinativ-nəticə mənalı MC asılı hissə əsas komponentə bütövlükdə aid olub, ondan hasil olan nəticəni bildirir: həm qrammatik, həm də semantik cəhətdən ondan asılı olur. Aktual üzvlənməyə görə isə əsas hissə tema-məlum olan, asılı komponenti isə rema-verilən yerində işlənir.

Beləliklə, qismən çoxmənalı sintaktik vahidlər kimi özünü göstərən koordinativ-nəticə konstruksiyaları komponentləri əlaqələndirən bağlayıcı vasitələrin işlənilməsinə görə ümumtürk dilinin oguz-qıpçaq layında iki normativ-sintaktik quruluşa bölünür.

4.1.1. Əsas komponentində bağlayıcı vasitə işlənənlər

Əsas hissədə kim, nə, hara, harada, necə, nə cür, nə təhər, nə vaxt, haçan, havaxt, neçə, nə qədər, nə üçün, və s. sual əvəzlikləri (Azərb., türk., türkmən), məgər, bəs, ha, a və s. ədatları (Azərb.) işlənir. Həmin bağlayıcı elementlər daxil olduğu sintaktik əhatədə, müxtəlif qrammatik funksiyalarda daha çox mətnin aktuallaşdırıcıları kimi işləndiyindən əsas

komponentdə hər hansı bir siqnalçı-sirkonsonant olaraq özünü göstərmir. Bundan başqa, sözügedən koordinativ-nəticə konstruksiyalarının komponentləri arasında konstituent-təyinedici vasitə kimi ki//kim bağlayıcısı işlənir; məs.: Azərb. Gör **nə** güne qalmışan **ki**, ölü üçün də sevinirsən (“Ulduz” jurnalı, 1982, №11, s.41); Tanımır a, soruşa; **Necə** verdi **ki**, sən görə bilmədin; Xalqımızın ən yaxşı ənənələri **harada** qalmışdır **ki**, belə oyunbazlıq toyularımıza yol tapır (Danışqdan); **Məgər** mən ölmüşəm **ki**, Koroğlu xiffət çäksin (“Ulduz” jurnalı, 1979, №10, s.41); türk. Ol can **nerde** ölüür **ki**, sen ona can olasın ‘O can harada ölü ki, sən ona can olasan’(Y. Emre. Şairleri, 1963, s.80); türkmən.

Çaý bile nan üstüde kaýsı pygamber durdy?
Ol kim idi koýlara çopan eýledi gurdy?
Ol kim idi gülüstan-erem bagyna girdi?
Ol kim idi dünýäde Reşit pirini gördü?
Ol ne kimdir, ötendir hem tyg, hem burany tört (Magtymguly.

Sayılanan eserler, 2, 1983, s.179).

‘Çay və çörək üstündə hansı peyğəmbər durdu?
O kim idi qoyunlara çobanlıq elədi qurdu?
O kim idi gülistanı-cənnət bağına girdi?
O nə kimdir, ötendir həm tiğ, həm boran- dörd’

Koordinativ-nəticə konstruksiyalarının komponentləri öyrənilən dil-dialekt sisteminin uyğun türkcələrində təkcə ki//kim bağlayıcısı ilə də əlaqələnir; məs.: Azərb. Bir qədər əvvəl isə prezident həmin xəstəxanaya 400 min dollar pul kecirmişdir **ki**, bu pulla xəstəxana üçün yapon tibb aparatları sıfariş verilmişdir (“Yeni fikir” qəzeti, 6 dekabr 1990-cı il, s.8); Bu gün respublikada demokratik quruculuğun yolları, üsulları və sürəti müəyyənləşir **ki**, məhz bunun nəticəsi ilə Azərbaycan Xalq Cəbhəsinin taleyi müəyyənləşəcəkdir (“Elm” qəzeti, 28 aprel 1990-cı il, s.1); Qüdrətim yox **ki**, qlam kimsəyə şərhi-qəmi-dil (M. Füzuli. Seçilmiş əsrləri, 1988, s.90); türk. Demek aklıma geliyordu ama, siir konusuna dalmış olan bayan sözüne hiç mola vermiyordu **ki**, bana da söz sırası gelsin (A.Nesin. Cözünde Cözlik, 1950, s.36); türkmən. Misli gençdir ki, haýrat olmadı ‘Misli gəncdir ki, heyrət olmadı’(Döwletməmmət Azady. Wagzy-azat, 1962, s. 123); Belaly köy idи kim, ugradym mundan belalarga ‘Bəlalı kənd idи ki, ugradım bundan bəlalara’(Baýram han. Sayılanan eserler, 1979, s.55).

Koordinativ-nəticə konstruksiyalarının göstərilən normativ-sintaktik quruluşu bağlayıcısız da işlənir; məs.: Sən nəçisən, xalxin yerin

məngirriyirsən? (M. Cəfərzadə, 1990, s.283); turkmən. Her köňli bar idi, mähnet-u gamga ýar idı, Yüz elem ygtyýar idı, galmady ygtyýar hem ‘Hər könlü ki var idı, möhnətü-qəmə yar idı; Yüz ələm ixtiyar idı, qalmadı ixtiyarı həm’ (Baýram han. Saýlanan eserler, 1979, s.76).

4.1.2. Əsas komponentində bağlayıcı vasitə işlənməyənlər

Asılı hissənin əvvəlində odur ki//odu~budu//odi, belə ki ona görə (də), buna görə (də), onun üçün (də), bunun üçün də, ondan ötrü, ta ki və s. (Azərb.) onun (şunun, bunun) için, ondan naşı, oyle ki və s. (türk), aniki, öle ki, te ne için, bunun için (de), onuştan ‘onun üçün’ və s. (qaq.), şol sebäpli ‘o səbəblə’, şonuň üçin, şonuň üçinem, şonun üçin hem ‘onun üçün’ və s. (turkmän) bağlayıcıları və bağlayıcı birləşmələri işlənir; məs.: Bu məsələni həll etmək onun üçün çətin idi, **odur ki**, vəziyyəttən çıxmaq üçün başqa bir çıkış yolu axtarırıdı; Keçən il xətrimə dəyib, **odu-budu** üzünə baxmiram; Gecələr hava ayz olurdu, **belə ki**, diqqətlə baxanda qarşı tərəfin istehkamları aydınca görünürdü (Danışıqdan); Xəmiri qayıya-qayıya (bərk-bərk) yoğrullar, odi cörək bərk olur (Cəfərzadə, 1990, s.285); Gülsüm əczaçılıq texnikumunun son kursunda oxuyurdu, bu gün-sabah diplom almış idi, **ona görə də** Cavad yamanca narahat oldu (İ. Məlikzadə. Yaşıl gecə, 1979, §.206); Habili məndən artuğraq sevərsən, **andan** ötrü gökcəgi ana verürsən (Şühədənamə; T. İ. Hacıyev., K. N. Vəliyev. Azərbaycan dili tarixi, 1983, s.23); Bu sərxoşdur (anun çün) cavab verməz... (KDQ, 1962, s.23); Eğitmenle çoban bakmışlar ki ağa yola gelmiyor, **onun için** hali kilim döşeli odadan dar atmışlar kendilerini dışarıya ‘Təlimçi ilə çoban baxmışlar ki, ağa yola getmir, onun üçün hali-kilim döşəli otaqdan özlərini bayira atmişlar’ (Ceyhun Atuf Kansu. Sevgi Elması, 1972, s.21); qaq. O hoca gelirdi bizim şkolaya hem pek islee metodika yardımınarı vererdı gençləre, **onuştan** hepsi üüredijiler sever-diler Gavril Petroviçen lafa durmaa ‘O müəllim bizim məktəbə gəlirdi, həm də gənclərə metodiki köməkliliklər edirdi, onun üçün bütün şagirdlər Qavril Petroviçlə səhbət etməyi sevərdilər’(N.Babaoglu. Bucak ecelleri, 1979, s.166); O pek severdi aşaalı, hodulsuz insannarı, **onun için** o göz almadı bu komşusundan ‘O təvazökar, səmimi insanları çox sevirdi, onun üçün qonşusundan gözlərini çəkməzdii’ (Dmitriy Karaçoban. Taman-nik, 1977, s.9); turkmən. –How, dostlar, siziň talap edişiňiz meniň pisindime oturmadi, **şol sebäpli** men ahyr bazar sizden ayrylmışdım ‘Hey dostlar, sizin tələbiniz mənə görə deyil, o səbəblə mən son bazar günü siz-dən ayrılmışam’ (Görogly, 1958, s. 412); Emma ben Arabıň üstüne topar

tutup barmaga namys edyärin, **şonun üçinem** siz yzyňza gaýdyň ‘Amma mən ərəbin üstünə getmyə cəhd edirəm, onun üçün siz yerinizə qayıdın’ (Yenə orada, s.124); **Ol** adam öz ady bilen atasynyň adyny bile tutup ýüzlenmeseň, gaty halamazdy, **şonuň üçin** hemme kişi ona Apollon Apolloniç diýerde ‘O adam öz adı ilə atasının adını birlikdə söyleməsən, bundan heç xoşu gəlməzdi, onun üçün də hər kəs ona Apollon Apolloniç deyərdi’ (H. Ysmayılow. Öküz gödeklər, 1963, s.180).

Bir məsələ də ayrıca qeyd olunmalıdır ki, bir çox hallarda koordinativ-nəticə mənali MC asılı hissəsi müstəqil bir intonasiya ilə deyilir və ayrıca tema-rematik üzvlənmə ilə seçilir. Bu zaman həmin sintaktik vahidlər MC asılı hissəsi kimi yox, frazadanböyük nitq kəsiklərinin sonluq-komponenti funksiyasında özünü göstərir; məs.: Azərb. Qoca qördü qün, daş qayya ras qəlif. **Oydu kun** özünü o yerə qoymadı (Cəfərzadə, 1990, s.285); Öyüñə geddim ağızzınna qihil (qıfil) götürülmədi: **odi-budı** heş salam bermirəm (Yenə orada); qədim uyğur. Oğuz kağan j (i) gitniň sözün j (a) kişi kördi, sevindi, küldi, taki aitti kim mengä köb altun jumşabsän balukni jakşı saklabsän deb dedi. Anuň üçün anga Saklab at koidi dostluk kildi “Огуз-кагану понравились слова юноши, обрадовался он, засмеялся и говорил: “Много золото прислал ты мне, город хорошо сохранил.” Поэтому имя дал ему “Саклаб”, дружественные отношения установил.” ‘Гәнечин sözləri Oğuz xaqqanın xoşuna gəldi, o sevindi, güldü və dedi: “Сән мәнə çoxlu qızıl göndərdin, şəhəri yaxşı saxladın.” Onun üçün ona “Saklab” adını verdi, dostluq əlaqələri qurdı’ (Шербак, 1959, s.44); qədim türk. Jdi oksız kök türk ança olurur ermis. Bilge-kağan ermisi, alp kağan ermisi, buyrukı yeme bilge ermisi alp ermisi erinçbegleri yeme budunu yeme tuz ermisi. Anı üçün ilig ança tutmis erinç, ilir tutsim torug itmis “Так они царствовали. Установливая порядок среди голубых тюрков, не имевших до того господина ни (организации по) стрелам. Они были мудрые каганы, они были мужественные каганы, и их “буюруку” были мудрыми, были мужественными и их беки, и народ были прямые (единодушные).” ‘Onlar beləcə hökm-ranlıq etdirilər. Sözungedən hökmdara qədər atış üzrə bir təlim görməyən göy türklər arasında nizam-intizam yaratdılar. Onlar müdrük xaqqanlar idi, onlar mərd xaqqanlar idi, onların köməkçiləri də müdrik idi, onların bəyləri də cəsarətli idi və xalq da həmrəy idi. Bunun üçün də onların uzun müddət içərisində dövləti oldu, qanunları təsis etdirilər’ (Айдаров, 1971, s.27).

MC və onların ayrı-ayrı tərəfləri frazadanböyük vahidlərin sonluq-komponenti kimi işlənilir. Sonluq-komponentlərlə mətnin öncəki hissələri

arasındaki qrammatik münasibətlərin xarakteri belə bir fikri əsaslan-
dırmağa imkan verir ki, mətn-frazadanböyük konstruksiyalar sintaksisdə
də öyrənilməlidir. Həmin konstruksiyaların komponentləri arasında ortaya
çıxan semantik-funksional sahələr (zaman, atributsiya, səbəb, nəticə və s.)
həm sadə, həm də mürəkkəb cümlə sintaksisindəki polipredikativ və mo-
noprdikativ hissələrin tərəflərinin münasibətində özünü göstərir. Sonuq-
komponenti asılı hissələrdən ibarət olan frazadanböyük vahidlərin tərəf-
lərinin əlaqələrinin leksik-qrammatik ifadəsi, bütün digər mətnlərdə oldu-
ğu kimi, mövcud sintaktik konstruksiyadakı ayrı-ayrı leksik vahidlərin
bir-biri ilə semantik-funksional uyuşmasından başlanır. Bununla bərabər,
cümlə sintaksisində geniş işlənən tabesizlik və tabelilik bağlayıcıları, bağ-
layıcı sözlər, bir sözlə, digər bağlayıcı vasitələr də həm anaforik (mətnin
əvvəlki və sonrakı hissələrinə işarə edən hər hansı bir üzv, yaxud
komponent), həm də kataforik (mətnin sonrakı hissələrinə işarə edən üzv,
yaxud komponent) aktualizator-elementlər kimi özünü göstərir; məs.:
Qatarlarda daşınan **bütün bu yükleri bir-birini** tanımayan cürbəcür
adamlar hazırlayırdı, düzəldirdi, **yükləyirdi, bir-birinə** göndərirdi. **Əbili**
bunu fikirləşirdi və hərdən **ona elə** gəlirdi ki, gözlərinin önündən ötüb
keçən bu yük **qatarları** adı **qatarlar** deyil, **bu yük qatarları** taxta-
şalbanla, traktorla, kombaynla bərabər adamların **sirrini bir-birinə** yetirir.
Adamların o sirrini ki, gecə yerində uzanırsan və uzaq-uzaq
ölklərdə, böyük-böyük şəhərlərdə yaşayanlar barədə fikirləşirsən
(Ə.Əylisli. Bu kənddən bir qatar keçdi, 1977).

Verilmiş məndə birinci cümlə başlangıç-komponentdir. Ikinci
cümlədə göstərilən nitq kəsiyindəki əsas məlumat, yəni başqa yüklərlə
birlikdə adamların sırrının də bir-birinə göndərildiyi çatdırılır. Üçüncü
cümlədə həmin sırr aşkarlanır. Özü də həmin üçüncü konstruksiya bila-
vasitə önceki əsas komponentdən kənara çıxan predikativ təyinli asılı
hissədən ibarətdir ki, burada o, mətnin sonluğu funksiyasında işlənir. İkinci
cümlədəki təkrar olunan və olunmayan “yük qatarları, qatarlar, bir-biri-
nə” və s. sözlər birinci-başlangıç-komponentdəki kataforik vasitələrə
(haqqında danışılan məndüzəldici elementlər kursivlə verilir) görə işlənən
anaforik leksik vahidlərdir. Həmin cümlədəki “bunu” əvəzliyi anaforik bir
vasitə funksiyasında işlənərək özündən önceki başlangıç-komponentin
remasına, yəni nəyin göndərildiyinə, hazırlanlığına işarə edir. “Ona” ana-
forik aktualizatoru və ya müəyyənləşdiricisi yerləşdiyi frazadanböyük va-
hidin temasına, yəni “Əbili” sözünə aiiddir. Təkrar olunan “bu” anaforik
əvəzliyi birinci cümlədə kataforik leksik vasitə olaraq işlənən və həmin

başlangıç-komponentin tema qrupuna daxil olan “yük” sözünə işarədir. Predikativ təyinli asılı hissə ilə ifadə olunan axırıncı cümlə isə verilmiş mətnin remasıdır. Mətndəki bağlayıcılar dəqiqləşdirici və ya aktualizator funksiyasında işlənir. Belə ki, “və” tabesizlik bağlayıcısı daxil olduğu frazadanböyük vahidin komponentlərini, “ki” tabelilik bağlayıcısı isə mürəkkəb cümlənin hissələrini əlaqələndirir.

Beləliklə, daha çox aydınlaşdırma, təyin, zaman, səbəb, məqsəd, nəticə və s. konstruksiyaların rema-asılı komponentləri ya predikativ təyinli asılı hissə kimi, ya da MC olaraq frazadanböyük vahidlərin sonluğu funksiyasında işlənir. Həmin dil-nitq faktı, dərs vəsaitinin öncəki hissələrində də gətirilən örnəklərdən göründüyü kimi, oğuz-qıpçaq arealında, özəlliklə də Azərbaycan türkçəsində çox geniş yayılmışdır.* Həmin sintaktik keyfiyyətə son dövr (60-ci illərdən bəri) Azərbaycan nəşrinin dilində daha çox təsadüf edilir. Bu da qədim türk dilində məzmunun cümlələrlə deyil, sətir-abzaslarla, yəni frazadanböyük vahidlərlə verilməsinə- etnik yaddaşa qayıdıشا bağlılıq kimi izah edilə bilər.

Buradan belə bir nəticə ortalığa çıxır ki, komponentləri səbəb-nəticə semantik-funksional sahələrinə görə əlaqələnən göstərilən konstruksiyalar xüsusi-mürəkkəb PV kimi yox, frazadanböyük nitq kəsikləri səviyyəsində öyrənilməlidir. Ona görə ki, mövcud semantik-funksional sahələr və dilin sintaktik sistemində onlara görə müəyyənləşən bağlayıcı vasitələr həm uyğun MC tərəfləri, həm də yuxarıda gətirilmiş frazadanböyük vahidlərin komponentləri arasında özünü bürüzə verir. Deməli, cümlə və mətn sintaksisləri arasındaki oxşar cəhətlər həm məzmunun, həm də formanın ifadəsində özünü göstərir. Onların arasındaki fərqli cəhətlər isə daha çox verilən məlumatın informasiya tutumuna görə müəyyənləşən çoxmərhələli və çoxpilləli aktual üzvlənmənin öyrənilməsində meydana çıxır ki, bu da xüsusi tədqiqat tələb edir.

Öyrənilən dil-danışq sistemində koordinativ-nəticə konstruksiyalarının aşağıdakı üslubi-sintaktik variantları da özünü göstərir.

a) Asılı hissədə “mən, sən” əvəzlikləri “ki” ədati ilə aktuallaşaraq bağlayıcı vasitə kimi reallaşır. Bu tip xüsusi-mürəkkəb PV komponentləri arasında başqa bir bağlayıcı vasitə işlənmir. Haqqında danışılan

* Parselyativ-qoşulma birləşməli göstərilən frazadanböyük vahidlərin, eləcə də bütövlükda mətn sintaksisi, onun komponentləri arasındaki semantik-funksional sahələrin və ayrı-ayrı mətn düzəldici leksik-qrammatik vasitələrin müəyyənləşdirilməsi ümumtürk dilində özünün hərtərəfli tədqiqini gözləyir.

koordinativ-nəticə mənalı MC Azərbaycan türkçəsində rast gəlinir; məs.: **Mən ki** dəliləri, xanımları özündən elə incitdim, onlar day bir də mənim üzümə baxmazlar (“Koroğlu” dastanı); **Sən ki** məni dar ayaqda tək qoymadın, mən də gərək əvəzini çıxam (Danışqdan).

b) Asılı hissədə “bir belə ki” bağlayıcı birləşməsi işlənir. Əsas komponentlə asılı hissənin arasında başqa bir bağlayıcı vasitə özünü göstərmir. Bu tip MC də Azərbaycan türkçəsində təsdüf edilir; məs.: **Bir belə ki**, qan tökürlük, **bir belə ki**, günaha batırıq, bu heyfi bizdə qoymayacaqlar (“Ulduz” jurnalı, 1981, № 7, s. 27).

c) Azərbaycan ədəbiyyatı klassiklərinin dilində koordinativ-nəticə mənalı MC elə üslubi-sintaktik variantları da işlənir ki, onların əsas hissələrinin əvvəlində çü//çünki səbəb bağlayıcısı özünü bürüzə verir. Asılı komponentdə isə “şol səbəbli” bağlayıcı birləşməsi özünü göstərir, yaxud da fakultativ olur; məs.: Çünkü Məcnundur tutan hali-məcanından xəbər, **Şol səbəbdən kim**, onunla olmuşuz addaşlər (İ.Nəsimi. Əsərləri, v, 1985, s.86); **Çü** düşdüm yardım ayrı, kərəm qıl, ey əcəl, bari, Bu canı məndən algıl kim, irür həm müzdü, həm minnət (Kişvəri. Əsərləri, 1984, s.9).

ç) Azərbaycan, türk, türkmən türkçələrində səbəb-nəticə mənalı MC əsas hissələrinin xəbəri felin şərt şəklində işlənir, yaxud da ona -mi⁴ şəkilçiləşmiş ədati qoşulur. Bu tip MC əsas komponentində siqnalçı bağlayıcı vasitə kimi işlənməyən “nə, necə, nə cür, nə təhər” və s. sual əvəzlilikləri də özünü göstərir; məs.: Mənim işsizliyimin sənə bir ziyani **varmı ki**, belə danışırsan (danışqdan); Səlminaz arvad Xanların ölümündən və Rəşidin başına gələn əhvəlatdan **necə** həyəcanlanmışdısa, mətbəxdə iri bir boşqabı yerə salıb sindirdi (H. Mehdi. Səhər); Uşaq **nə** dedisə, düşdü üstümə (Danışqdan); türk. ... bir **cimmiyim ki**, oğlumuzu onlar ziyaret ediyor da benim görmekligime müsaade buyurulmuyor (R. N. Güntekin. Gizli El, 1959, s. 43); türkmən. Emma ondan **çekindilermi**, **nätdilermi**, garaz, känbir garşysyna çıkan bolmadı ‘Amma ondan çekindilermi, nə etdilermi, qərəz, qarşısına çıxan olmadı’(Y. Mämmädiyew. Ene toprak; Nartyew, 1988, s.112).

Anadolu türkçəsində koordinativ-nəticə mənalı MC əsas komponentində *o kadar* ‘o qədər’ qarşılıq sözü siqnalçı bağlayıcı vasitə kimi yox, kəmiyyət zərfliyi funksiyasında özünü göstərir; məs.: İnsanlar benim güzel olduğumu **o kadar** çok tekrarladılar ki, ben de buna inanmaya başladım ‘İnsanlar mənim gözəl olduğumu **o qədər** çox təkrarladılar ki, mən də buna inanmağa başladım’(N. Hikmet. Yeşil Elmalar, 1965, s. 59). Qədim türk dilində də koordinativ-nəticə mənalı MC normativ-sintaktik arxetipi uyğun semantik quruluşda özünü göstərir. Fərq yalnız ondadır ki,

həmin MC bağlayıcı vasitələr ya yarımcıq işlənir, ya da ki faktutiv olur; məs.: ulu təşri ayırladı/anın qut qiv̄ tozı (?) toydı ‘Ulu Tanrı ona mərhəmət etdi, buna görə onun xoşbəxtliyi toz buludu kimi burum-burum oldu’(ДТС, s.45).

Beləliklə, koordinativ-nəticə mənali MC həm komponentlərin yerləşməsi, həm də mətnin digər hissələri ilə tema-rematik bağlılığına görə digər qoşulma-koordinativ xüsusi-mürəkkəb PV fərqlənir. Ona görə ki, koordinativ-qoşulma əlaqəli digər MC komponentləri postprepozitiv mövqedə sıralanır, yəni həmin sintaktik konstruksiyalarda öncə asılı, sonra isə əsas hissə gəlir. Bununla bağlı olaraq aşağıda haqqında bəhs ediləcək həmin xüsusi-mürəkkəb PV tema-rematik üzvlənmə də birinci-lərdən seçilir.

4.2. Şərt-güzəşt mənali MC

Koordinativ-qoşulma xüsusi-mürəkkəb PV bir sintaktik quruluşu kimi təsnif edilən şərt-güzəşt mənali MC əsas və asılı hissələrinin əlaqəsi şərtlili səbəb-nəticə semantik-funksional sahələrinə əsasən müəyyənləşir. Daha doğrusu, həm şərt, həm də güzəşt konstruksiyalarının struktur-semantik quruluşunda ifadə formasına görə oxşar cəhətlər çoxdur: hər ikisinin komponentləri koordinativ tabeliliklə, postprepozitiv vəziyyətdə, bir çox hallarda isə eyni bağlayıcı vasitələrlə əlaqələnir. Fərqləri isə ondadır ki, birincilərdə reallaşan ilkin məna şərt, ikincilərdə isə güzəştidir. Bir sözlə, ikincilərdə şərtlə bərabər, güzəşt mənası da olur.

4.2.1. Koordinativ-şərt mənali MC

Ənənəvi dilçilikdə şərt budaq cümləli tabeli mürəkkəb cümlələr hərəkətin icra edilib-edilməməsinə görə üç qrupda müəyyənləşdirilmişdir: 1. işin icra olunduğunu bildirən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr; 2. işin icra olunmadığını bildirən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr (Brockelman 1954: 398-410; Пощуповский 1975: 246); 3. işin icra olunacağı ehtimal edilən şərt budaq cümləli tabeli mürəkkəb cümlələr (Гордлевский 1928: 110-112; Abdullayev 1974: 323; Nartyýew 1981:74-80).

Ümumtürk dilinin oğuz-qıpçaq layında şərt budaq cümləli tabeli mürəkkəb cümlələr və ya MC hərəkətin icrasına görə təsnifi sırf semantik əlamətlərə əsaslanır. Buna görə də koordinativ-şərt mənali MC hərəkətin icrasının üç hissəyə bölünməsinin əsas və asılı komponentlərin predikativ mərkəzlərinin qrammatik forması ilə əlaqələndirilməsi və həmin xəbər-

lərin ayrı-ayrı növlərinin felin müəyyən zaman, eləcə də forma əlamətlərinə görə qruplaşdırılması özünü doğrultmur (Nartyew 1981:74-80). Ona görə ki, göstərilən sintaktik vahidlərin asılı və əsas komponentlərinin xəbəri təkcə feillərlə yox, həm də isimlərlə, bütövlükdə adlarla da ifadə edilir. Bundan başqa, koordinativ-şərt mənalı MC istər asılı, istərsə də əsas komponentlərinin xəbərləri felin müxtəlif zaman və şəkillərində işlənir. Burada mütləq bir qanunauyğunluq tapmaq çətindir. Yalnız bir sıra hallarda asılı hissənin xəbərinin felin şərt şəklinin hekayəsində (sa-idi) işlənməsi koordinativ-şərt mənalı MC hərəkətin icrasının qeyri-real olmasına ilə də şərtlənir (Abdullayev 1974: 330-336).

Heç də təsadüfi deyildir ki, koordinativ-şərt mənalı MC komponentləri arasında şaxələnən məna əlaqələri Azərbaycan dilçiliyində hərəkətin icrasının reallığına, yaxud da qeyri-reallığına görə deyil, əsas və asılı hissələr arasındaki zaman münasibətlərinə görə öyrənilir (Abdullayev 1974: 330-336).

Koordinativ-şərt mənalı MC qismən çoxmənalı sintaktik vahidlərdir. Həmin MC bu və ya digər şəkildə şərt, zaman, səbəb və nəticə semantik-funksional sahələri ehtiva olunur. Bir sözlə, çoxmənalılıq koordinativ-qoşulma konstruksiyalarının hamısına xasdır və mürəkkəb cümlə sistemində həmin sintaktik vahidlərin fərqləndirici əlamətlərindəndir.

Ifadə planına görə koordinativ-şərt mənalı MC dilin kommunikativ-sintaktik sistemində şərt semantik-funksional kateqoriyasının reallaşlığı əsas sintaktik vahidlərdəndir. Buna görə ənənəvi türkologiyada da şərt budaq cümləli tabeli mürəkkəb cümlələr şərt kateqoriyasının əsas ifadə vasitəsi olaraq “şərt dövrü” kimi izah olunmuşdur (Гордлевский 1928:110; Кононов 1956: 526-524). Bundan başqa, felin şərt şəklinə həsr olunmuş araşdırmalarda da uyğun budaq cümlələrin xəbərinin felin şərt şəkli ilə ifadə olunduğundan geniş danışılmışdır (Баскаков 1963; Рəhimov 1965:119-197). Bununla bərabər, türk ədəbi dillərinin MC sintaksi-sində digər budaq cümlələrin də predikativ mərkəzləri felin şərt şəklində işlənir (Abdullayeva 1975: 59-61).

Bir sözlə, predikativ mərkəzləri felin şərt şəkli və şərt quruluşun -sa² morfoloji-sintaktik əlamətinin qoşulması ilə adlardan düzələn sintaktik vahidlər dil sistemində şərt məzmununun müxtəlif quruluşlu sənonimik ifadə vasitələri kimi izah olunur. Koordinativ-şərt mənalı MC isə həmin sintaktik-semantik quruluşun bir səviyyəsidir. Bunlar komponentlərinin koordinativ tabeliliyi ilə seçilir. MC sistemində şərt konstruksiyanınancaq bir struktur-semantik tipi, yəni koordinativ-şərt mənalı MC

mövcuddur və “şərt dövrü” də təkcə həmin sintaktik vahidlərə görə müəyyənləşdirilə bilməz. Əslində “şərt dövrü” məzmunun ifadəsinə görə bir sıra xüsusi-mürəkkəb və xüsusi-mürəkkəb olmayan PV, eləcə də monopredikativ sintaktik sistemdə bir yarımsistem səviyyəsində öyrənilməlidir. Formanın ifadəsinə görə isə xüsusi-mürəkkəb quruluşda şərt mənali konstruksiyalar koordinativ tabeliliyin, yəni koordinativ-sintaktik modelin təzahür formalarındandır.

Beləliklə, bağlayıcı vasitələrin işlənilməsinə və asılı komponentin predikativ mərkəzinin felin şərt şəkli ilə, yaxud da -sa² şəkilçiləşmiş morfoloji-sintaktik elementinin qoşulması ilə adlardan düzəlməsinə görə koordinativ-şərt mənali MC iki normativ-sintaktik qrupa və müxtəlif üslubi-sintaktik variantlara ayrılır.

Koordinativ konstruksiyaların komponentlərinin bağlayıcı vasitələrə görə yuxarıda göstərilən şəkildə əlaqələnməsi də üç sintaktik üsulda müəyyənləşir: analitik, sintetik, analitik-sintetik (Mycaeb 1988; Mycaeb 1990). Yəni tərəfləri analitik üsula əlaqələnən koordinativ konstruksiyaların asılı hissələrinin predikativ mərkəzləri felin şərt forması, yaxud da -sa² və -mi⁴ şəkilçi-ədadtlar qoşulmuş sözlərlə ifadə edilmir. Asılı komponentdə bağlayıcılar və bağlayıcı birləşmələr işlənir. Əsas hissədə isə zaman mənasının ifadə vahidləri olaraq “onda, o vaxt, o zaman” və s. əvəzlik-zərflər özünü göstərir. Bununla belə, həmin konstruksiyaların asılı hissələrinin predikativ mərkəzi şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti ilə formalasdığından onlar hamısı, eləcə də ifadə formasına görə digər semantik məzmunlara malik olan və bağlayıcılarla, bağlayıcı birləşmələrlə işlənən koordinativ-şərt quruluşlu MC də üslubi-sintaktik variantlar kimi öyrənilməlidir.

Komponentləri sintetik üsulla əlaqələnən koordinativ-şərt konstruksiyalarında asılı hissələrin predikativ mərkəzləri felin şərt şəkli, yaxud da şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti ilə işlənən adlarla ifadə olunur. Bu tip konstruksiyalarda bağlayıcılar işlənmir, daha doğrusu, fakultativ olur və şərt-zaman mənalarının çoxmənalılığı özünü göstərir. Analitik-sintetik üsulla əlaqələnən koordinativ-şərt konstruksiyalarının isə asılı hissələrinin xəbərləri şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti ilə reallaşır. Həmin konstruksiyaların asılı komponentlərində digər bağlayıcı vasitələr də işlənilir. İkincilərlə (sintetik) üçüncülərin (analitik-sintetik) semantik-sintaktik quruluşu arasında elə bir fərq yoxdur. Yəni koordinativ-şərt konstruksiyalarının hər iki sintaktik üsulla əlaqələnən normativ-sintaktik quruluşlarında şərt-zaman çoxmənalılığı

özünü bu və ya digər şəkildə göstərir. Daha doğrusu, ifadə formasına görə həmin konstruksiyaları şərt bildirənlər və şərt-zaman bildirənlər adları altında iki yerə bölmək mümkün deyidir (Кондратьев 1981: 176). Bunuñla belə, şərt-zaman mənənlə bütün koordinativ-şərt konstruksiyalarının əsas komponentlərində “onda, o zaman, o vaxt” əvəzlik-zərf xarakterli sözlər özünü göstərir, yaxud da işlənə bilir. Bu da həmin vəziyyətdə çoxmənalılığın leksik-semantik göstəriciləri kimi müəyyənləşdirilir. Beləliklə, sonuncuların birincilərdən fərqi bağlayıcıların və bağlayıcı birləşmələrin onlarda fakultativ olmasından ibarətdir.

1. Sintetik üsul. Asılı hissənin predikativ mərkəzi şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti ilə formalasılır; məs.: Azərb. Söz bir **olsa**, zərbi kərən sindirar (Atalar sözü); Mən hər sənin kimi qadın düşkünlərinə qəlbimin açarını **versəydim**, Səba xanım ola bilməzdim (M. S. Ordubadi. Qılinc və qələm, 1983, s.263); hər necə azar **qılsa**, yar yarımdur həman (Kişvəri. Əsərləri, 1984, s.16); bir ığidin Qaradağ yumrusunca malı **olsa**, yiğär durur, tələb eylər, nəsibindən artığın (xanım) yeyə bilməz (KDQ, 1962, s.12); türk. O üç kişi **gelmeseydi**, türkü söyleyerek gidecekti tarlaya ‘O üç adam gəlməsəydi, mahni oxuyaraq gedəcəkdi tarlaya’ (N. Haviz. Cəvren, 1978, s.168); Kapundan red **olursak** yüzümüz yok ‘Qapından rədd olsaq, üzümüz yox’(K. Paşazade. Yusuf u Züleyha, s.33); Burada bir banyo **olsa**, annarsın sen benim sesimin gözellini! ‘Burada bir hamam olsa, sən mənim səsimin gəzəlliyyini başa düşərsən’(Bucaktan sesler, 1959, s.160); Bir uzak er **olsa**, hiç canım acımadır ‘Bir uzaq yer olsa, heç canım ağrımaz’ (Yenə orada, s. 51); türkmən. Mertler ata **çyksa**, söweş sarydyr ‘İgidlər ata minsə, döyüşə doğrudur’ (Magtymguly. Sayılanan eserler, I, 1983, s.12); Yşk eser **etmese**, ýanmaz çyraglar, yışka **düşse**, guşlar eñrər, gurt ağlar ‘Eşq əsər etməsə, yanmaz çıraqlar, eşqə düşsə quşlar ağlar, qurd ağlar’(Yenə orada, s.20); Qədim oğuz. Kulak eşitsə, köñil bilir, Köz körsə üzük kelir ‘Qulaq eşitsə könül bilər, Göz görsə üzük gələr’ (M. Koşgariy. Turkiy suzlar devoni-Devonu luğot-it turk, 1960, s.219); qırğız. Jeti tümön kol **kelse**, Jelbegey kirip kol saman... ‘Əgər yetmiş min düşmən hūcum etsəydi, Jelbegey yaxasıçıq onların üstünə atıldırı...’ (C.Mycaeb. Эпос “Манас”, 1989, s.188).

Komponentləri sintetik üsulla əlaqələnən koordinativ-şərt konstruksiyalarının asılı hissələrinin predikativ mərkəzlərini formalasdırıran şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti fakultativ olur; məs.: O yer yaxşıdı, day burda niyə yiğisiriq; Öyrən getmək istəyir, bir yerdə gedək (Danışıqdan).

Göstərilənlərdən başqa, Azərbaycan türkçəsində komponentləri sintetik üsulla əlaqələnən koordinativ-şərt mənalı MC asılı və əsas hissələrinin bir-birinə bağlanmasında ara sözlər də özünü göstərir; məs.: O qaban qalxsa, çox güman ki, bax buradan qayıdacaq geri (“Ulduz” jurnalı, 1981, № 7, s.42).

Komponentləri sintetik üsulla əlaqələnən koordinativ-şərt mənalı MC komponentlərinin inversiyaya uğraması da öyrənilən dil-danışq sisteminə aid olan türkçələrdə çox geniş yayılmışdır; məs.: Azərb. Ğəribliğ ixtiyar etməz kimin kim, **yarı yar olsa** (Kişvəri. Əsərləri, 1984, s.12); Oğul dəxi neyləsin, **baba ölüb mal qalmasa?** Baba malından nə fayda, **başda dövlət olmasa?** (KDQ, 1962, s.12); türkmən. Mert çykar myhmana güler yüz bilen, Namart özün gizlər, **myhman ýoluksa** ‘Mərd qarşılardan mehmanı gülər üz ilə, Namərd özün gizlər, mehman baş çəksə’ (Magtymguly. Sayılanın eserler, I, 1983, s.119); Ulug iller dagar, çasar, Mert ärden hany bolmasa ‘Böyük ellər dağılar, çasar, mərd ərdən xani olmasa’ (Yenə orada, s.230).

Koordinativ-şərt konstruksiyalarının hər iki hissəsi birlikdə frazadan böyük vahidlərin sonluq-komponenti kimi də özünü göstərir; məs.: Bir nəfər – təkcə ürəyi dağlı ana sakit ola bilmir, ona elə gəlirdi ki, dünya öz mehvərindən çıxıb. Mehvərindən **çıxmasayıdı**, oturduğu yerdə belə oyuna düşə bilərdimi? (A. Əliyev. Daşlar da ağlayarmış, 1985, s. 98).

2. Analitik-sintetik üsul. Asılı hissədə *gər//əgar//eer//eger; eer; qer//efer; hərgah, şayəd* bağlayıcıları işlənir. Söyügedən komponentin predikativ mərkəzi şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti ilə formalasır; məs.: **Əgər** büütüdən də **çixsa**, onda mən özüm onu öldürəcəyəm (Danışıldan); **hərgah** sən gözəl **olmasayıdın**, böyük şair Əbü'l-Üla səni öz evində saxlamazdı (M. S. Ordubadi. Qılınc və qələm, 1983, s. 95); **Dutsan** iqrarın **əgər**, təmkin verəm əğyarına (Məsihi. Vərqa və Gülşa, 1977, s. 28); türk. **Ger anlarsa** bu hikmet sözlerini, temaşa kıl gülistan defterini ‘Əgər bu hikmətli sözləri başa düşsə, onda gülüstan dəftərinə tamaşa et’(K. Paşazade. Yusuf u Züleyha, s.32); **Eger** gerçek kul **imişsen**, ona kulluk kılidaydım ‘Əgər həqiqi bəndəsənsə, ona bəndəlik edəydim’(Y. Emre. Şairleri, s.16); qaq. **Eer** ben bu döşekleri **çürüdurseydim**, yazıkdır benim gençliime ‘Əgər mən bu döşəkləri çütütsəydim, mənim gəncliyim hədər yerə keçəcəkdi’(Bucaktan sesler, 1959, s.54); türkmən. **Eger** şahyň adamlary bilip, derwezeleri baglap goysalar, onda Hüñkar biziň barymyzy gylyçdan ötürer ‘Əgər şahın adamları xəbər tutub darvazaları bağlasalar, onda Xünkar bizim hamımızı qılıncdan keçirər’ (Görögły, 1958, s.249);

Ger eşitse zarymy, Karun unudar pälini ‘Əgər eşitsə zarıltımı, Xarun unudar nəfsini’(Magtymguly. Saylanan eserler, I, 1983, s. 236); qədim muyğur. Ağär mädxin bitsä kök däbiri bitiltäs yüz yil içrä mindä biri ‘Əgər sənin Merkurinin şərəf-şanını təsvir etsə, onda min il müddətində onun minbir hissəsi təsvir ediməyəcək’ (Шербак 1959, s.131).

Asılı hissələrinin predikativ mərkəzlərini formalasdırıran şərt quruluşunun -sa² morfoloj-sintaktik əlaməti haqqında danışılan koordinativ-şərt mənali MC fakultativ olur; məs.: **Əgər** varındır, aləm yarındır (Atalar sözü); qaq. **Eer yaptırarsan**, dokuz günnen dokuz gejede iki puluk, ben sürecem bir günde hem bir gecede senin erlerini ‘Əgər doqquz gün doqquz gecədə iki tuluq elətdirsən, onda mən sənin yerlərini bir gün bir gecədə sürəcəm’ (Bucaktan sesler, 1959, s.137).

Analitik-sintetik üsulla əlaqələnən koordinativ-şərt mənali MC asılı hissələri inversiyaya uğrayır. Asılı hissənin predikativ mərkəzini formalasdırıran şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti fakultativ olur; məs.: Bu visalə yuxu əhvali demək mümkün idi, **əgər olsayıdı** yuxu dideyi-giryanimizə (M. Füzuli. Seçilmişl əsərləri, 1988, s.113); Dirilməz yarsız bir dəm kişi **gər** ixtiyar **olsa** (Kişvəri. Əsərləri, 1984, s.28); qaq. Beki xalız öle da bu işler gececeydi, **eer ilkyazın işidilmeydi ansızdan bir prost haber** ‘Bəlkə də həqiqətən bu işler beləcə keçəcəkdi, əgər yazda qəflətən bir pis xəbər eşidilməsəydi’ (Bucak ecelleri, 1979, s.17); türkmən. Miwe bitmez, ýapragy **ger** bolmasa ‘Meyvə bitməz, əgər yarpağı olmasa’ (Döwletmämmet Azady. Wagzy-azat, 1962, s.126).

Koordinativ-şərt mənali MC hər iki normativ-sintaktik forması yalnız bağlayıcı vasitələrin və semantik-funksional sahələrin çoxmənalılığının leksik-sintaktik göstəricilərinin işlənilmə intensivliyinə görə biri digərindən fərqlənir.

Koordinativ-şərt mənali MC üslubi-sintaktik variantları digərlərinin uyğun quruluşları ilə müqayisədə daha geniş yayılmışdır. Bu, əgər bir tərəfdən həmin konstruksiyaların qismən çoxmənalılığı və buna müvafiq olaraq digər semantik-funksional sahələrin leksik-sintaktik göstəricilərinin işlənilməsi ilə əlaqədardırısa, başqa bir tərəfdən şərt kateqoriyasının dilin kommunikativ-sintaktik sisteminin bütün səviyyələrində həm müxtəlif, həm də oxşar ifadə formalarına malik olmasına irəli gelir. Beləlik-lə, bağlayıcı vasitələrin işlənilməsinə və asılı hissələrin predikativ mərkəzinin ikinci tərəfinə şərt quruluşunun -sa² morfoloji-sintaktik əlamətinin qoşulub-qoşulmamasına görə, öyrənilən dillərdə şərt mənali MC aşağıdakı üslubi-sintaktik variantları müəyyənləşir.

a) Asılı hissədə *madam ki*, *indi ki*, *vaxta ki*, *bir halda ki* və s. zaman, şərt bildirən bağlayıcılar və bağlayıcı birləşmələr özünü göstərir. Əsas komponentdə “onda, o vaxt, o zaman” əvəzlik-zərf xarakterli leksik-sintaktik göstəricilər işlənilir, yaxud da fakultativ olur. Bu tip koordinativ-şərt mənali MC asılı hissələrinin predikativ mərkəzində şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti özünü göstərmir; məs.: Xeyir, gözəl qız, yormur. **Madam ki**, mən bu yorğunluğu çıxarmaq və dincəlmək üçün gəlirəm, **o zaman** nə üçün də yorulum... (M. S. Ordubadi. Qılınc və qələm, 1983, s.76); **Bir halda ki**, o mənimlə görüşmək istəmir, **onda** mən nə üçün danışığa getməliyəm (Danışıqdan); **İndi ki**, vüsələ yox məvane, Mümkünmi olam xəyalə qane?! (Məsihi. Vərqa və Gülsə, 1977, s.117); **Madem ki**, atım kaçmış gitmiş, onun kapısında durmuş, ne isterse ona veririm ‘Madam ki, atım qaçıb gedib və onun qapısında durub, nə istəssə ona verərəm’ (Y. Kemal. Ağrıdagı Efəsanəsi, 1978, s.17).

Türk ədəbi dillərinin mürəkkəb cümle sintaksisində qismən çoxmənali MC kimi özünü göstərən şərt konstruksiyalarının qrammatik-sintaktik mənaları xüsusisi-mürəkkəb quruluşda olmayan PV uyğun semantik-funksional sahələri ilə sinonimlik təşkil edir. Yəni həmin poliprediktiv vahidlərin, eləcə də digər sintaktik konstruksiyaların semantik-funksional sahələri bir-biri ilə həm sistem, həm də kontekstual sinonimlik münasibətlərində olur.* Məsələn, “madam ki” bağlayıcılı koordinativ-şərt mənali MC ilə feli sıfət tərkibli konstruksiyaların birincinin əlavə, ikincinin əsas mənalarının sistem sinonimliyinə aid aşağıdakı örnəkləri misal göstərmək olar; məs.:

ia. **Madam ki** belə söhbət var, verə bilmərik (Ə. Babayeva. Adamlar və talelər).

ib. **Gözümə yuxu gedən kimi** elə bil qulağımın dibində, daşlıq bir yerdə at çapırlar (Ə. Məmmədxanlı. Seçilmiş əsərləri).

Digər sintaktik konstruksiyaların, o cümlədən xüsusisi-mürəkkəb quruluşda olan və olmayan zaman konstruksiyalarının kontekstual sinonimliyi dil sistemində geniş yayılmışdır. Birincilərin əsas semantik-funksional sahəsi ilə ikincilərin əlavə qrammatik-sintaktik mənası sinonim olur. Məsələn, aşağıda götərilən örnəklərdən birincisinin əsas mənası zamandır. İkincinin əsas mənası kəmiyyət, əlavə mənası isə zamandır:

* Sintaktik konstruksiyaların sistem sinonimliyində birinci (əsas) və bəzən də ikinci (əlavə), kontekstual sinonimliyində isə yalnız ikinci və şaxələnən sonrakı mənalar özünü göstərir.

ia. Yekaterina barədəki yazının təhlili adı qaydası ilə rahatca sona yetməkdə idi ki, uşaqlardan Tofiq adlı birisi əlini qaldırıdı (M. İbrahimov).

ib. Səfər siqaretini çəkib qurtarana qədər Əhməd də dincəlirdi (Danışıldan).

Birincilərin əlavə, ikincilərin isə əsas semantik-sintaktik mənaları sinonimlik təşkil edir. Məsələn, aşağıda gətirilən örnəklərdən birincinin əsas semantik-sintaktik mənası kəmiyyət, əlavə qrammatik-sintaktik mənası zamandır. İkincinin isə əsas semantik-sintaktik mənası zamandır:

ia. Nə qədər ki o dəmirçi sağdır, onun başı üstündədir, biz belə şeylərə yol verə bilmərik... (M. İbrahimov. Pərvanə).

ib. Qızlar oxuyan zaman Sultan Mahmud fikrə gedir (Nağıllardan).

Birincilərin və ikincilərin zaman tərkibli semantik-sintaktik mənaları kontekstual sinonimlik təşkil edir:

ia. Nə qədər ki rəhmətlik Məmməd Rza bəyi şəxsən tanıyan zabitlər Tiflisdə idi, onun ailəsinin də qeydinə qalırdılar (M. İbrahimov. Pərvanə).

ib. O qayıdana kimi qız yalnız anası haqqında fikirləşdi (danışıldan).

Oğuz qrupu türk ədəbi dillərində koordinativ-şərt konstruksiylarının ikinci semantik-funksional sahəsi (zaman) ilə feli tərkibli sadə geniş cümlələrin birinci semantik-sintaktik mənası(zaman) arasında da sinonimlik münasibəti olur, məs.:

ia. Əgər gəlib Səfiqulu bəygillə açıq cəngi-cidala çıxsa, Səkinəni və Cəfəri buralardan uzaq bir yerə köçürməyi, Gəncədə və ya Qarabağda yerbəyər eləməyi də düşünmüşdü (M. İbrahimov. Pərvanə).

ib. Bulağa yaxınlaşdıqları zaman birdən qardaşımın qaşqabağı açıldı (Danışıldan).

iia. Madem ki kendi çocukların pek şikar matahlar olmadığını teslim ediyorum, şu halde ince eleyip sık dokumağa hakkım yok ‘Madam ki öz uşaqlarımın çox da əməli-saleh olmadıqlarını etiraf edirəm, onda başqalarına qarşı tələbkar olamağa haqqım yoxdur’ (R.N.Güntekin. Yaprak Dökümü).

iib. Musanın karısıyla Gülli avluya girdikleri sira Cemile oda kapısının yanına sinmiş... ‘Musanın arvadıyla Gülli həyətə girdikləri vaxt Cəmilə otağın qapısının yanında gizlənmişdir’ (O. Kemal. Cemile, 1966, s.133).

Beləliklə, həm xüsusi-mürəkkəb quruluşlu, həm də xüsusi-mürəkkəb quruluşda olmayan PV eyni bir məzmun ifadə edilir. Fərqli yalnız onların sintaktik quruluşunda, yəni formanın ifadəsindədir ki, bu da birincilərin predikativ mərkəzlərinin bir xəbər olaraq təsriflənməsinə görə müəyyənləşməsi ilə şərtlənir. Özü də predikativ mərkəz olaraq feil-xəbər qütbünün sintaktik mövqeyi burada daha həledicidir. Bir sözlə, istər eyni, istərsə də müxtəlif quruluşlu konstruksiyaların sinonimliyi türk ədəbi dillərinin sintaktik sistemində bütövlükdə aiddir. Konstruksiyaların omonimliyi isə sintaktik səviyyələrdə (söz birləşməsi, sadə və mürəkkəb cümlə) omomodellər kimi ayrı-ayrılıqda özünü göstərir. Buradan belə bir nəticə ortalığa çıxır ki, dilin digər səviyyələrində (leksiksda, morfolojiyada, söz yaradıcılığında, frazeologiyada vəs.) müstəqil kateqoriyalar kimi öyrənilən omonimlik və sinonimlik anlayışları sintaksisdə ayrı-ayrı baxımlardan araşdırılmalıdır. Yəni birincisi sintaktik konstruksiyaların quruluşu və konstituentləri (təyinedici bağlayıcı vasitələr), ikincisi isə həm quruluşu, həm də semantik-funksional sahələri ilə bağlı olaraq açıqlanmalıdır.

b) Asılı hissədə *ta*, *ki* və s. bağlayıcıları, *işdi-şayəd*, *o ki*, *herçənd ki*, *eğer ki* və s. bağlayıcı birləşmələri, *keşkə//keşki//kəşgə*, *məgər* və s. ədatları işlənilir. Koordinativ-şərt konstruksiyalarının bu tip üslubi-sintaktik variantlarının asılı hissələrinin predikativ mərkəzlərinə şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti həm qoşulur, həm də fakultativ olur; məs.: **Ta** işdən xəbəri **olmasa**, gəlməz (Danışıldan); Əmani, Kə'beyi-kuyin təvaf et, **Gər** istərsən **ki**, bolğay cövhərin yek (Əmani, Əsərləri, 1983, s.127); **işdi-şayəd** inək sabahacan tapılmadı, bil canavar yeyib (Danışıldan); Mən səndən ayrılmaman, **məgər** əcəl ayıra (bayatı); türk. **Keşki** yatağına girip **yatsayıdı** hastalığı bu hale gelmezdi ‘Keşkə yatağına girib yatsayıdı, xəstəliyi bu hala gəlməzdi’ (A. C. Emre. Türk Dilbilgisi); türkmən. **Kəşgä** ol yöne bir garaşma **bolsa**, gözünүň köküni gyryp okapdy ‘Keşkə o sadəcə bir gözləmək olsayıdı, gözünүň nurunu əridib oxuyardı’(A. Gurbanow. Gülnar, 1982, s.159); **Herçənd ki ýaşaşaň** özüň, ýağşy-ýaman galar, sözün ‘Hərçənd ki yaşısan özün, yaxşı-yaman qalar sözün’(Magtymguly. Saýlanan eserleri, 2, 1983, s.143); Gulzumy gyr sanyp kyrk ýol geçer men, **Eger ki** meyl etse ýar bizim sarı ‘Okeani çöl sanib qırx yol keçərəm, Əgər ki meyl etsə ýar bizə sarı’(Magtymguly. Saýlanan eserler, I, 1983, s.22); **Meger** eyäm istese, bolgáy nury-agla nur ‘Əgər Rebbim istəsə, nurdan nur olar’(Yenə orada, s.17).

Misallardan göründüyü kimi, koordinativ-şərt konstruksiyalarının haqqında danışılan üslubi-sintaktik variantları da inversiyaya uğrayır.

c) Asılı hissənin predikativ mərkəzi daxili obyektlə, yaxud da sintaktik təkrarlarla ifadə olunur; məs.: **Tikməyinə tikirsən**, bir az gen-bol elə (Danışqandan); Divin yerin **deyirsən de, demirsən** səni iki parça edəcəyəm (Nağıllardan); Axşamacan **getdik, getdik, getmədik**, onda qal oğlu qalıq burada (Danışqandan).

ç) Asılı komponentin xəbəri felin şərt şəkli ilə deyil, arzu formasında ifadə edilir; məs.: **Əgər qəvlin ola**, qövlü qərarın bərqərar olsun (Kişvəri. Əsərləri, 1984, s.76).

d) Koordinativ-şərt konstruksiyalarının asılı hissələri müxtəlif leksik-sintaktik dolumlarda təkrarlanır, yəni bu tip MC bütövlükdə açıq quruluşlu olması ilə fərqlənir; məs.:

Säher wagty derwüs nalyşa **gelse**,
Bilinden yüp alyp, boynuna **salsa**,
Taňry söýen bende bet doǵa **kylsa**,
Pelek titreder, arşy ýandyrar (Magtymguly, I, 1983, s.17).
'Səhər vaxtı dərvish nalayə gəlsə,
Belindən ip alıb, boynuna salsa,
Tanrı sevən qul bəddua qılsa,
Fələyi titrədər, ərşi yandırar.'

Koordinativ-şərt konstruksiyalarının üslubi-sintaktik variantları da dilin müxtəlif kommunikativ-sintaktik imkanlarının informasiyavericilikdə aktuallaşması hesabına müəyyənləşir. Deməli, informasiyavericilikdə özünü göstərən hər hansı bir üslubi məqam ayrı-ayrı söz usatalarının, yaxud da dövrün və zamanın fərdi və ümumi yaradıcılıq ixtirası olmayıb, dil sisteminin müəyyən məzmun-ifadə qanuna uyğunluqları ilə bağlı olaraq təzahür edən üslubi-sintaktik imkanlardır.

MC quruluşunun retrospektiv aspektidə müqayisəli-tarixi araşdırmasından göründüyü kimi, çağdaş türk ədəbi dillərində özünü göstərən xüsusi-mürəkkəb PV struktur-semantik tiplərinin eksər modelləri qədim türk dilində də işlənilir. Belə ki, koordinativ-şərt konstruksiyalarının asılı hissələrinin xəbəri qədim türk dilində də şərt quruluşunun-*sa//sar//sär* morfoloji-sintaktik əlaməti ilə formalaşır, *ägär* bağlayıcısı da həmin xüsusi-mürəkkəb PV komponentlərinin əlaqələnməsində özünü göstərir. Qeyd olunmalıdır ki, qədim türk dilində də göstərilən MC asılı komponentlərinin açıq quruluşda işlənilərək müxtəlif leksik-sintaktik dolumlarda təkrarlanması və inversiyası da özünü bürüzə verir; məs.: *ägeär mu'min* ərsəj təvazu qılıن 'Əgər möminsənsə, itaətkar ol' (ДТС, s.75); *ägeär* bilsə qaşyar tilin här kişi/bilür ol ädibniñ ne kim aymışır 'Əgər hər

hansı bir adam qasqar dilini bilsə, o, ədibin nə dediyini başa düşər' (Yenə orada, s.197); ərdämsizin ögünsə ejmägündə ejär 'Düşüncəsiz öyünərsə, sınaq vaxtı özünü itirər' (Yenə orada, s.381); bu qartlar qisilsar jumuşa eşkək süti bersünlər 'Nə zaman bu yaralar sixilsa, onda bütün yaralardan eşşək süti versinlər' (Yenə orada, s.447); edi tərs turur bu aš ičkü jegü/seziklig kişidin jesə 'Yeməyin qəbulu işi çox çətin olur, əgər yemək şübhəli bir adamin əlindən alınırsa'(Yenə orada, s.555).

Göründüyü kimi çağdaş türkçələrin normativ-sintaktik quruluşu özünün ilkin variantlarından o qədər də fərqlənmir. MC yayılmasında yeni türk (XVI-XX əsrlər) və türk-oğuz (XI-XV əsrlər) mərhələlərinin qədim türk dilindən fərqi birincilərdə əslubi-sintaktik variantların daha intensiv işlənilməsidir.

4.2.2. Koordinativ-güzəşt mənalı MC

Sözügedən MC şərt konstruksiyalarından fərqli olaraq qarşılaşdırma mənası da ehtiva olunur. Bununla belə, həmin MC qarşılaşdırma mənalı digər xüsusi-mürəkkəb quruluşu olmayan sintaktik vahidlərdən və uyğun frazadanböyük kəsiklərdən elə məzmunun ifadəsinə görə seçilir. Belə ki, haqqında danışılan konstruksiyalarda ilkin semantik-funksional sahə kimi özünü güzəşt mənası göstərir. Buna görə də onların MC sistemində yeri və burada göstərilən adı bir tərəfdən koordinativ-sintaktik tabeliliyi, digər tərəfdən isə güzəşt semantik-funksional sahəsinə əsasən müəyyənləşir. Sırf qarşılaşdırma mənalı konstruksiyalar isə xüsusi-mürəkkəb quruluşla ifadə edilmir. Onlar ya ənənəvi dilçilikdə qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr kimi açıqlanan (Bayramov 1981: 369-380) frazadanböyük konstruksiyalardır, ya da xüsusişmiş zərfliklər olaraq izah edilən (Bayramov 1981: 248-250) və xüsusi-mürəkkəb quruluşu olmayan polipredikativ vahidlərdir.

Koordinativ-güzəşt mənalı MC yuxarıda göstərilən hər iki mənanın və eləcə də şərt mənasının sıralanan sinkretik səviyyədə ifadə olunması MC sistemində fərqli sintaktik keyfiyyətdir və ayrıca bir monoqrafik tədqiqatın mövzusudur. Güzəşt və qarşılaşdırma mənaları şərtli səbəb-nəticə funksional asılılığında sıralanan-sinkretik səviyyədə ifadə edilir. Buna görə də haqqında danışılan konstruksiyalar müxtəlif cür adlandırılmışdır (Musayev 1987). Bununla bərabər, həmin sintaktik vahidlər tabesiz mərəkkəb cümlə kimi izah edilən frazadanböyük konstrusiyalarla da qarışdırılmışdır (Musayev 1987).

Qarşılaşdırma-ziddiyət əlaqəli frazadanböyük konstruksiyaların komponentlərində MC fərqli olaraq iki ayrı-ayrı bir-birindən asılı olmayan hərəkət icra edilir; onlardakı iş müxtəlif prosessual aktlardan ibarət olur. Bu tip sintaktik vahidləri, eləcə də xüsusi-mürəkkəb quruluşda olmayan PV təşkil edən komponentlərin əlaqəsi sadə cümlələrin, digər vəziyyətdə isə predikativ və yarımpredikativ hissələrin müəyyən ardıcılıqla sıralanması ilə şərtlənir. Yəni həmin sintaktik konstruksiyalar dil-nitq sistemində üslubi-sintaktik variantlar kimi müəyyənləşmir, hissələri inversiyaya uğramır və s. *Bir sözlə, qarşılaşdırma-ziddiyət əlaqəli frazadanböyük vahidlər tərkibi, xüsusi-mürəkkəb quruluşda olmayan PV xüsusiləşmiş, MC isə mürəkkəb-kompleksiv sintaktik konstruksiyalardır.* Ona görə də indiyə qədər ənənəvi dilçilikdə hipotaksis//parataksis qarşılaşdırılması ilə öyrənilən MC əsində xüsusi-mürəkkəb PV//xüsusi-mürəkkəb olmayan PV//monopredikativ vahidlər oppozisiyalarda mürəkkəb və sadə cümlələr kimi açıqlanmalıdır.

Subordinativ, koordinativ və korrelyativ-sintaktik modellərdə müəyyənləşən tabelilik əlaqəsi MC ayrı-ayrı struktur-semantik tiplərində müəyyən qrammatik vasitələrlə reallaşır. Yəni həmin struktur-semantik tiplərin normativ-sintaktik konstruksiyalarında özünü göstərən leksik-morfoloji vasitələr və tabelilik bağlayıcıları xüsusi-mürəkkəb quruluşun özünə məxsusdur. Elə məhz həmin fakt və semantik-funksional məna sahələrinin müxtəlif sintaktik səviyyələrdəki sinonimliyi ilə bərabər, çox-mənalılığı da linquistikada indiyə qədər lazımlıca işıqlandırılmışdır. Buna görə də son dövrlərə qədər frazadanböyük vahidlərlə tabeli mürəkkəb cümlələr arasında müəyyənləşdirilən semantik-qrammatik fərqlər, eləcə də mürəkkəb cümlələrlə “cümlələr ardıcılılığı”nı bir-birindən ayıran mövcud şərtlər nəzəri planada da son, tamamlanmış hədd hesab oluna bilməz (Toyn 1978: 286).

Koordinativ-güzəşt mənali MC və ya güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələrin normativ-sintaktik quruluşu və buna uyğun üslubi-sintaktik variantları ənənəvi dilçilikdə indiyə qədər müəyyənləşdirilmişdir. Həmin sintaktik vahidlərdə qarşılaşdırma semantik-funksional sahəsi bir çox hallarda ilkin məna olaraq izah edilmişdir ki, bu da özünü güzəşt budaq cümlələrinin adlandırılmasında da göstərmişdir. Belə ki, həmin sintaktik konstruksiyalar türk ədəbi dillərinə aid yazılmış əsərlərdə “Güzəşt budaq cümləsi” (Кононов 1956:534; Həsənov 1957: 150-151; Nartyýew 1981: 83-89), “Qarşılıq (güzəşt) budaq cümləsi” (Şirəliyev., Hüseynov 1951:154; Tağızadə 1960:137), “Qarşılıq budaq

cümləsi” (Dəmirçizadə 1948: 31-32; Həzirki zaman türkmen dili 1962: 282-285), “Qarşılıq-güzəşt budaq cümlesi” (Şirəliyev., Mehdiyev 1981: 421-423), “Qarşılaşdırma budaq cümlesi” (Abdullayev 1974: 337-345) adları altında öyrənilmişdir. Koordinativ-güzəşt mənali MC tərkibli sadə cümlələrlə, eləcə də digər xüsusi-mürəkkəb quruluşlu PV də qarışdırılmışdır (Гордлевский 1928:149; Дмитриев 1962: 409; Баскаков 1984: 169).

Koordinativ-güzəşt konstruksiyalarının normativ-sintaktik quruluşu və eləcə də onun əslubi-sintaktik variantları dil-danışlıq sistemində haqqında danışlan qarşılaşdırma-güzəşt mənalarının sinkretik-şaxələnən vəziyyətdə ifadəsinə görə müəyyənləşir.

Koordinativ-güzəşt konstruksiyalarının normativ-sintaktik quruluşunun asılı hissəsinin xəbəri -sa² morfoloj-sintaktik əlaməti ilə formalasılır. Asılı hissənin həmin predikativ mərkəzinə “da, də, belə” bağlayıcı ədatları da qoşulur. Asılı hissəsinin predikativ mərkəzi bu cür formalasılan koordinativ-güzəşt mənali NC birinci tərəflərində *əgər*, *hərgəh*, *hərçənd* (*ki*), *gərçi*, *necə*, *nə qədər*, *egerçi* (Azərb., türk), *makar ki*, *makar ani* ‘*məgər ki*’, *ne kadar* ‘*nə qədər*’ (qaq.), *ger//eger* ‘*əgər*’, *gerçə*, *egerçi*, *herçənt ki*, *nije* ‘*necə*’ (Türkmen) bağlayıcıları və bağlayıcı funksiyasında işlənən digər leksik-sintaktik vasitələr özünü göstərir. Bir sıra hallarda həmin sintaktik konstruksiyaların postprepozitiv mövqedə gələn əsas komponentlərində “amma,ancaq,lakin” bağlayıcıları da işlənir ki, bunlar da qarşılaşdırma mənasının leksik-sintaktik ifadəçiləridir; məs.: O, **nə qədər** çalışısdıa **da**, həmsöhbətini başa sala bilmədi (Danışqdan); Söz sahibi ölsə **də**, söz qalar (atalar sözü); Üzünü **görməmişdisə də**, amma (ancaq, lakin) gücünə, qüvvətinə bələd idi (“Koroğlu” dastanı); türkmən. Men ony näçe göresim **gelse-de**, görüp bilmeyärdim ‘Mən onu nə qədər görmək istəsəm də, görə bilmirdim’(A. Gurbanow. Gülnar, 1982, s. 28); **Gerçə** dilde dost **hem bolsa** şanynda, Bir it bilip, ağaç sakla ýanyńda ‘Gərçi dildə dost olsa da şanında, Bir it bilib, ağaç saxla yanında’(Magtymguly. Saýlanan eserler, 2, 1983, s.182); **Nije** zar **éylesem**, gulagyň tutmaz ‘Necə ah-vay eləsəm də qulağın eşitməz’ (Magtymguly. Saýlanan eserler, I, 1983, s.202); qədim qıpçaq. **Necə** kim fil häybətli **bolursa**, Tügär suri cibin lär şah filin ‘Fil nə qədər heybətli olsa da, ovçu çar filini öldürür’ (C. Сараш. Гулистан; Наджип, 1975, s.121).

Bir çox hallarda asılı hissənin xəbərində şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti özünü göstərmir, yaxud da fakultativ olur. Bu tip koordinativ-güzəşt mənali MC komponentləri şərt-güzəşt məzmunlu bağlayıcı vasitələrlə və güzəştli qarşılaşdırma intonasiyası ilə əlaqələnir;

məs.: Azərb. **Gərçi** öldürdün məni-bimarnı həsrət bilə, Şükr kim, tabutuma nəzzarə qıldın aqibət (Kişvəri. Əsərləri, 1984, s.10); türk. **Egerçi** şahlar olur taca muhtaç, Sana muhtaçdır bu taht ila tac ‘Gərçi şahlar olur taca möhtac, sənə möhtacdır bu taxt ilə tac’(K. FPaşazade. Yusuf u Züleyha, s.45); türkmən. **Gerçi** güzəri ýok maňa billahi senden, Ýokdur güzerim, ha ynan, ha ynanma ‘Gərçi güzəri yox mənə billahi səndən, Yoxdur güzərim, ha inan, ha inanma’ (Baýram han. Saýlanan eserler, 1970, s.40).

Qaqauz türkçəsində koordinativ-güzəşt konstruksiyalarının komponentlərini əlaqələndirən şərt-güzəşt mənalı bağlayıcılar o biri türkcə-lərdəki uyğun bağlayıcı vasitələrdən fərqlənir. Həmin türkcədə asılı hissəni əsas komponentə bağlayan ayrıca *makar ki/makar ani*, *makar* ‘məgər, məgər ki’ güzəşt bağlayıcıları vardır (Гайдаржи 1981: 90-94); məs.: **Makar ki** kurak havalar oldu, **ama** bereket kolhozda büyük ‘Gərçi quraq havalar oldu, amma kolxozda bərəkət çoxdur’(Гайдаржи 1973, s.91); **Makar ani** yorgundum, işimi brakmadım ‘Gərçi yorgundum, işimi buraxmadım’; **Makar ki** dilim usta, **ama** testereyi ben kullanerim isle ‘Gərçi usta deyiləm, amma mişarı yaxşı işlədirəm’ (yenə orada).

Koordinativ-güzəşt konstruksiyalarının normativ-sintaktik quruluşunda bəzən şərt-güzəşt mənalı bağlayıcılar və digər bağlayıcı vasitələr işlənmir, yaxud da fakultativ olur. Bu tip koordinativ-güzəşt mənalı MC asılı hissələrinin prediktiv mərkəzi şərt quruluşunun -sa² morfoloji-sintaktik əlaməti ilə formallaşır və bir çox hallarda burada “belə” ədat-bağlayıcısı da işlənir; məs.: Danışmaq gümüş olsa, danışmamaq qızıldır (Atalar sözü); Qoşun arasında mövcud olan qiyam Hüsaməddin tərəfindən düzəldilmiş **olsa belə**, yenə də bu onun öz fikri deyil (M. S. Ordubadi. Qılinc və qələm, 1983, s. 413); Sınıq qaba pinc **qoysan**, Yenə gedər su durmaz (Bayatı); türk. Her nereye **döner isem**, aşk iledir benim isim ‘Haraya dönsəm, eşqlədir mənim isim’(Y. Emre. Şiirleri, 1963, s. 76); Yanlarından geçerken burnunuza **tıkarsanız bile** bulaşan kokuları bir ay burnunuzdan gitmiyor ‘Yanlarından keçərkən burnunuza tıxasanız belə üstünüzə-başınıza hopan qoxular bir ay burnunuzdan getmir’ (A. Nəsin. Mahmut ile Nigar, 1964, s.33); qaq. Ben **kıydıysam** seni, sen kıyma beni ‘Mən sənə qydımsa, sən mənə qıyma’ (Bucaktan sesler, 1959, s. 51); türkmən. –Seniň agaň osmanly patyşasy hüñkar patyşa Göroglyny bir eşek ogrusy, adam öldürüp yören haywan diýip görkezýän **hem bolsa**, ol ata-babası bilen ýalan aýdypdyr ‘Sənin aġan osmanlı patışahi xünkər patışah

Koroğlunu bir eşşək oğrusu, adam öldürən heyvan kimi göstərsə də, o ata-babası ilə yalan deyibdir' (Görogly, 1958, s.277).

Güzəşt-qarşılaşdırma mənalı MC asılı hissələri inversiyaya uğrayır; məs.: Azərb. Görünür, biz imkan tapıb Orta Asiya respublikalarında da müəyyən izahat işi aparmalıyıq, **hərçənd ki, müsəlmanların belə tez oyanacağına güman azdır** ("Səhər" qəzeti, 24 mart 1992-ci il, s.1); türkmən. Yagşy niyetden sowap tataý kişi, **Gerçe kim işləmese hem ol işi** 'Yaxşı niyyətdən adam savab qazanar, gərçi adam həmən işi görməsə də' (Döwletmämmət Azady. Wagzy-azat, 1962, s.105).

Koordinativ-güzəşt mənalı MC normativ-sintaktik quruluşunun müəyyənləşməsində həm şərt-güzəşt mənalı bağlayıcılar və bağlayıcı vasitələr, həm -sa² morfoloji-sintaktik əlaməti, həm də qarşılaşdırma-güzəşt intonasiyası özünü göstərir.

Öyrənilən türkçelərdə koordinativ-güzəşt mənalı MC üslubi-sintaktik variantları da yayılmışdır. Belə ki, həmin MC asılı hissəsinin predikativ mərkəzi sintaktik təkrarlardan ibarət olan, yaxud da bütövlükdə ara sözlərlə, ədatlarla işlənən və s. quruluşlarını üslubi-sintaktik variantlar kimi müəyyənləşdirmək mümkündür. Koordinativ-güzəşt mənalı MC üslubi-sintaktik variantları normativ analoqlarından onunla fərqlənir ki, burada şərt-güzəşt bağlayıcıları, yaxud da güzəşt mənalı digər bağlayıcı vasitələr, -sa² morfoloji-sintaktik əlaməti işlənmir. Həmin MC komponentləri qarşılaşdırma-güzəşt intonasiyası ilə əlaqələnir. Mövcud leksik-sintaktik vasitələr isə burada gücləndirici və dəqiqləşdirici aktualizatorlar kimi özünü göstərir.

a) Koordinativ-güzəşt mənalı MC asılı hissəsində *lap*, *düzdü*, *xem veli* (Azerb., türkmən) ara söz və ədatları işlənir, yaxud da heç bir bağlayıcı vasitə özünü göstərmir; məs.: **Lap** valideyni gəlsin, yazmaram; O olmasın, bu olsun; Öldü var, döndü yox; Ac ol, kişi ol; Sən sən ol, mən də mən (Danışqdan); Düzdü mən razi deyiləm, amma qızı verək gərək (Danışqdan); türkmən. Gyş düşdi **hem weli**, ämma sowuk däldi 'Qış gəldi, amma soyuq deyildi' (Danışqdan).

b) Asılı hissənin predikativ mərkəzi sintaktik təkrarlarla ifadə olunur; məs.: Azərb. Kim nə **deyir**, **desin**, mən öz sözümüzdən geri dönməyəcəyəm; **Xoşladın**, **xoşlamadın**, gərək çıxış eləyəsən (Danışqdan); türk. **Hangi** motor **olursa olsun**, gözü bağlı söker takarım 'Hansı motor olursa olsun, gözübağlı söküb-yığaram' (O. Kemal. Bereketli Topraklar Üzerinde, 1967, s. 23); Ama ne **olursa olsun**, memnundu 'Amma nə olursa olsun, məmnundu' (Yenə orada, s. 48); türkmən. Gürrüň edebiýat

işiniň haýsy uçastogy barada **gitse-gitsin**, B. Kerbabýew her bir adamdan doly jogapkärligi, düşünjeligi, prinsipiallygy talap edýärdi ‘Söhbät ədəbiyyat işinin hansı sahesi haqqında gedirsə-getsin, B. Kerbabayev hər adamdan düzgünlüyü, düşüncəliliyi, prinsipiallığı tələb edirdi’ (“Edebiyat we sungat” gazeti).

c) Azərbaycan türkçəsində koordinativ-güzəşt mənali MC üslubi-sintaktik variantlarından birində asılı hissə əsas komponentə “o ki qaldı” bağlayıcı birləşməsi ilə bağlanır. Qeyd olunmalıdır ki, aslı hissənin predikativ mərkəzi də elə həmin bağlayıcı birləşmə ilə ifadə olunur; məs.: **O ki qaldı (1)** foneminə, onun üçün xüsusi hərf ayırmaga ehtiyac yoxdur (“Ana sözü” jurnalı, 1990, № 2, s.32); **O ki qaldı** çoxəsrlıq mədəniyyətimizin ərəb qrafikası ilə bizim nəslə gəlib çatmasına, burada da elə bir müşkül məsələ yoxdur (Yenə orada, s.33).

Koordinativ-güzəşt mənali MC qədim türk dilində işlənən sintaktik arxetipləri çağdaş türk ədəbi dillərindəki uyğun quruluşlarından, demək olar ki, fərqlənmir. Burada yalnız şərt-güzəşt bağlayıcılarından və digər uyğun leksik-sintaktik vasitələrdən **neçä** sözünə daha çox rast gəlinir. Haqqında danışılan sintaktik konstruksiyaların arxetiplərinin asılı hissələrinin predikativ mərkəzi -sä//sär morfoloji-sintaktik əlaməti ilə formallaşır; məs.: **neçä** jitig bičäk **ərsä** özi sabın jonumas ‘Nə qədər iti piçaq olsa, öz sapını kəsə bilməz’ (ДТС, s.98); esizlik ədikməz **neçä ədläsä** ‘Murdar yaxşı olmaz, ona nə qədər diqqət edilsə də’ (Yenə orada, s. 165); **neçä** eksük kərgæk boltı **ərsär** emti tənqim jazuyda boşunu ötünür biz ‘Nə qədər nöqsanlarımız olsa da, indi Allaha yalvarırıq ki, bizi günahlarımızdan xilas etsin’ (Yenə orada, s.168); negü **kəlsä** jüdgil sen inčiqlama ‘Nə olursa olsun, sən səbr et, alovlanma’(Yenə orada, s.283); jemə **neçä** otači otin birlə **kəlsär** anı otaju umayah ‘Nə qədər həkim dərmanla gəlsə də, onlar onu müalicə edə bilmir’ (Yenə orada, s.373).

Bələliklə, MC əksər struktur-semantik və ya konseptual-struktur modellərinin həm yeni türk (XX-XVI), həm türk-oğuz (XV-XI), həm də qədim türk (X-VII) mərhələlərində oxşarlığı və bütövlükdə ümumtürk dilinin qərb qoluna daxil olan türkçələrin arxitoktenikasının eyniliyi onların yenidən təsnifləndirilməsi zəruriyyətini qarşıya qoyur. Bu, o deməkdir ki, indiyə qədər türk ədəbi dillərinin və dialektlərinin təsnifində, yəni onların dil, dialekt, şivə xüsusiyyətlərinin göstərilməsində daha çox leksik, fonetik və morfoloji fərqlənmələrə üstünlük verilmiş, sintaksisin milli-özümlü əlamətləri isə diqqəti cəlb etməmişdir. Halbuki hər hansı bir dil ünsiyyət və ifadə vasitəsi olaraq özünün sintaksisi ilə müəyyənləşir.

İkinci hissənin dördüncü bölümünə dair yoxlama sualları və tapşırıqlar

1. Koordinativ-qoşulma konstruksiyaları digər MC quruluşlarından başlıca olaraq hansı sintaktik və semantik özəllikləri ilə fərqlənir? Bunlara nə üçün qoşulma konstruksiyaları adı verilir? Mürəkkəb cümlə və mətn sintaksisində daha hansı konstruksiyalar və sintaktik bütövlər koordinativ-qoşulma əlaqəli MC müqayisə oluna bilər?

2. Koordinativ-qoşulma əlaqəli konstruksiyaların MC olaraq mənaca hansı növləri vardır? Söyügedən konstruksiyalar nə üçün aydınlaşdırma, təyin, zərflik və çoxmənalı MC quruluşlarından fərqli bir sintaktik-semantik kontekstdə təsnifləndirilir?

3. Türk ədəbi dillərində bağlayıcı vasıtələrin işlənilməsi ilə müəyyənləşən hansı sintaktik əlaqə üsullarına görə koordinativ-qoşulma konstruksiyalarının komponentləri bir-biri ilə əlaqələnir? Koordinativ-nəticə konstruksiyaların ümumtürk dilinin oğuz-qıpçaq layında hansı normativ-sintaktik quruluşları və üslubi-sintaktik variantları işlənilir?

4. Koordinativ-nəticə mənalı MC mürəkkəb sintaktik bütövlərin təşəkkülündə və ümumiyyətlə mətn düzəltmədə oynadığı rol barədə nə deyə bilərsiniz? Söyügedən konstruksiyaların müxtəlif mikromətlərin ayrıca bir komponenti səviyyəsində işlənilməsinə dair dərs vəsaitində konkret olaraq hansı örnekler gətirilmişdir? Koordinativ-nəticə mənalı MC ümumtürk mətni sintaksisində oynadığı rolu həm bədii ədəbiyyatdan, həm də müxtəlif dil-danışq ortamlarından seçdiyiniz konkret örnekrlə izah etməyə çalışın.

5. Koordinativ-qoşulma əlaqəli PV içərisində təsrifləndidrilən şərt-güzəşt konstruksiyaları türk ədəbi dillərində hansı semantik-funksional məna sahələrinə görə diferensiallaşır? Söyügedən konstruksiyalar konkret olaraq hansı mürəkkəb cümlə növlərinə ayrıılır?

6. Türk ədəbi dillərində koordinativ-şərt mənalı MC hansı normativ-sintaktik quruluşları və üslubi-sintaktik variantları işlənilir? Örnəklərlə göstərin.

7. Türkoloji dilçilikdə “şərt dövrü” hansı morfoloji-sintaktik əlamətə bağlı olaraq izah edilmişdir? Koordinativ-şərt mənalı MC komponentləri hansı sintaktik əlaqə üsulları ilə bir-biri ilə əlaqələnir? Qədim türk dilində söyügedən konstruksiyaların sintaktik arxetipləri işlənilmiş dirmi? Örnəklərlə göstərin.

8. Koordinativ-güzəst mənali MC mürəkkəb şərt konstruksiyalarından fərqləndirən hansı sintaktik və semantik özəlliklər vardır? Söyügedən MC normativ-sintaktik quruluşlarına və üslubi-sintaktik variantlarına dair müxtəlif türk ədəbi dillərindən örnəklər seçməyə çalışın. Seçdiyiniz örnəkləri bir-biri ilə müqayisə edin.

Ədəbiyyat

ABDULLAYEV, Əlövsət 1974, *Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr*. B.: "Maarif" Nəşriyyatı, 418 s.

ABDULLAYEVA, Nabat 1975, *Müasir Azərbaycan dilinin sintaksisi üzrə xüsusi seminar materialları (Tərkiblər və budaq cümlələrin sinonimliyi)* B.: "Maarif" nəşriyyatı, 277 s.

ADİLOV, Musa 1973, *Qəzet dili*, B.: ADU nəşri, 111s.

БАСКАКОВ Н. А. 1963, *К вопросу о происхождении формы на -са, -се в тюркских языках*. –Сб.: Академику В. А. Гордлевскому к его семидесятилетию. М.: с. 35-63.

БАСКАКОВ А. Н. 1984, *Предложение в современном турецком языке*. М.: Изд-во "Наука", 198 с.

BAYRAMOV, Hüseyin 1981, *Mənə əlaqələrinə görə tabesiz mürəkkəb cümlələrin təsnifi*. –Müasir Azərbaycan dili, III, Sintaksis, B.: "Elm" nəşriyyatı, s. 369-380.

BROCKELMAN, Carl 1954, *Osttürkische grammatischer der Islamischen literatur Sprachen Mittelasiens*, Leiden. 429 s.

DƏMİRÇİZADƏ, Əbdüləzəl 1948, *Mürəkkəb cümlələr*. – "Azərbaycan məktəbi" jurnalı. No 1(25), s. 24-35.

ДМИТРИЕВ Н. К. 1962, *Строй тюркских языков*. М.: Изд-во "Восточной литературы", 607 с.

HƏSƏNOV, Ağamalı 1959, *Cümlənin ikinci dərəcəli üzvləri*. – Müasir Azərbaycan dili. Sintaksis. B.: ADU nəşriyyatı, s. 214-296.

HƏSƏNOV, Qasim 1957, "Dəhnəmə" dəki tabeli mürəkkəb cümlələr haqqında. ADU Aspirantlarının Elmi əsərləri, III buraxılış, B., ADU nəşriyyatı, s. 133-152.

ХАМЗАЕВ М. Я., КУРБАНОВ., ХАРЛАНОВА., АМАНГЕЛЬДЫЕВА К. Б. 1977, *Сравнительная грамматика русского и туркменского языков. Синтаксис*. Ашхабад: Ылым, 195 с.

Häzirki zaman türkmen dili. Sintaksis 1962, A. M. Gorkiý adındaky Türkм. Döwlet Uniwersiteti, 331 s.

КОНДРАТЬЕВ В. Г. 1981, *Грамматический строй языка памятников древнетюркской письменности VIII-XI вв.* Л: Изд-во Ленинградского ун-та, 191 с.

КОНОНОВ А. Н. 1956, *Грамматика современного турецкого литературного языка*, Издательство АН СССР, М. – Л., 562 с.

Гайдаржи Г. А 1981, *Гагаузский синтаксис. Придаточные предложения союзного подчинения*. Кишинев: Изд-во «Штиинца», 132 с.

ГОРДЛЕВСКИЙ Вл. 1928, *Грамматика турецкого языка (морфология и синтаксис)*. М.: Издание Института Востоковедения им. Н. Нариманова при ЦИК СССР, 159 с.

МУСАЕВ М. М. 1987, *Полипредикативные единицы с каузальным и целевым отношением в тюркских языках огузской группы*. –Советская Тюркология, № 6, с. 77-85.

МУСАЕВ М. М. 1988, *Сложноподчиненные предложения с причинно-следственными отношениями частей в тюркских языках огузской группы*. –Сб.: Языки народов СССР. Новосибирск, с. 83-92.

МУСАЕВ М. М. 1990, *Обстоятельственные сложноподчиненные предложения со сравнительным отношением в тюркских языках огузской группы*. –Доклады АН Азербайджана. № 2 с. 59-62.

NARTYÝEW N. 1981, *Häzirki zaman Türkmen dilinde goşma sözlemiň gurluşy*, II bölüm, Eýerjeňli goşma sözlem. Aşgabat, 120 s.

ПОЦЕЛУЕВСКИЙ А. П. 1975, *Избранные труды*. Ашхабад: «Ылым», 236 с.

RƏHİMÖV, Mirzə 1965, *Azərbaycan dilində feil şəkillərinin formallaşması tarixi*. B.: Azərb. SSR EA Nəşriyyatı, 268 s.

ŞİRƏLİYEV, Məmmədağa., HÜSEYNÖV, Muxtar 1951, *Azərbaycan dilinin qrammatikası*, II hissə, B.: Azərnəşr, 182 s.

ŞİRƏLİYEV, Məmmədağa., MEHDİYEV, Nəsib 1981, *Tabeli mürəkkəb cümlə*. –Müasir Azərbaycan dili, III, Sintaksis. B.: “Elm” nəşriyyatı, s. 387-426.

TAĞIZADƏ, Zeynal 1960, *Müasir Azərbaycan dilinin sintaksisi*. V. İ. Lenin adına APİ nəşri, Bakı, 154 s.

ТОЙН А. Ван Дейк 1978, *Вопросы pragматики текста*. –В кн.: Новое в зарубежной лингвистике. В. VII, Лингвистика текста , Москва: Прогресс, с. 259-336.

Mənbələr

- “Ana sözü” jurnalı, 1990, № 2.
- Айдаров Г. 1971, *Язык орхонских памятников древнетюркской письменности VIII века*. Алма-Ата: Изд-во “Наука” Казах. CCP, 377 s.
- AZADY, Döwletmämməd, 1962, *Wagzy-azat*. Aşgabat: TSSR Ilymlar Akademiyasyныň neşirýaty, 118 s.
- BABAOGLU N. 1979, *Bucak ecelleri*. Kişinev: “Literatura artistike”, 209 s.
- BAYRAM HAN 1970, *Sayılanan eserler*. Aşgabat: “Türkmenistan” neşirýaty, 157 s.
- Bucaktan seslär 1959, Literatura yazıları. Kişiinev: “Kartya Moldovenyasye”, 227 s.
- CƏFƏRZADƏ M. M. 1990, *Azərbaycan dilinin dialekt sintaksisi*, B.: Azərbaycan Dövlət Nəşriyyatı, 349 s.
- ДТС: Древнетюркский словарь. Л: “Наука”, Ленинградское отделение, 676 с.
- EMRE, Yunus 1963, *Şiirleri*, İstanbul: Varlık Yayınevi.
“Elm” qəzeti, 28 aprel 1990-cı il.
- ƏLİYEV A. 1985, *Daşlar da ağlayarmış*. B.: Gənclik, 184 s.
- ƏLİYEV S. 1985, *Cənub mirvarisi*. B.: Yaziçı, 232 s.
- ƏMANI 1983, *Əsərləri*. B.: Yaziçı, 335 s.
- ƏYLİSLİ Ə. 1977, *Bu kənddən bir qatar keçdi* (hekayələr, povestlər, pyeslər), B.: Azərnəşr, 267 s.
- FÜZULİ M. 1988, *Seçilmiş əsərləri*, 2, B.: Azərb. Dövlət Nəşriyyatı, 590 s.
- Görogly 1958, Aşgabat: Türkmenistan Döwlet Neşirýaty, 627 s.
- GURBANOW A. 1982, *Gülnar. Powestler hem hekayalar*. Aşgabat: “Türkmenistan” Neşirýaty, 383 s.
- GÜNTEKİN, Reşat Nuri 1959, *Gizli El, Roman*. İstanbul: İnkilab Kitabevi, 151 s.
- HACIYEV, Tofiq., VƏLİYEV, Kamil 1983, *Azərbaycan dili tarixi. Ocerklər və materiallar*. B.: “Maarif”, 182 s.

- HAFİZ N. 1978, Çevrem, Toplum, Bilim, Yazın ve sanat dergisi, Mart, VI, No 17.
- HİKMET N. 1965, *Yeşil Elmalar*, Roman, İstanbul: Pınar Yayınevi, 280 s.
- Ysmaýlow H. 1963, *Öküz gödek. Sayılanan eserler*. Aşgabat: 278 s.
- DMİTRİY, Kara Çoban 1977, Tamannik. Kişinev: "Literatura artistike", 158 s.
- KANSU C. A. 1972, *Sevgi Elması*, Ankara Üniversitesi Basımevi, 46 s.
- KEMAL O. 1966, *Cemile, Roman*, Varlık Yayınları, Ankara Caddesi, İstanbul, 138 s.
- KEMAL O. 1967, *Bereketli Topraklar Üzerinde*. Sofya: NP, 66 s.
- KEMAL Y. 1978, *Ağrıdağı Efsanesi*, Milliyet Yayınları, Ağaoğlu Yayınevi, 144 s.
- KEMİNE 1971, *Şahyryn ömrüne we döredižiligine degişli makalalar ýygyndysy*. Aşgabat: "Ylym" neşiryaty, 384 s.
- KDQ: *Kitabi-Dədə Qorqud*. 1962, Bakı, Azərb. Dövlət Nəşriyyatı, 175 s.
- KİŞVƏRİ 1984, *Əsərləri*, B.: Yaziçi, 163 s.
- KOSHQARİY, Mahmut 1960, *Turkiy suzlar devoni (Devonu luqot-it türk)*, üç tomluk, I tom. Taškent: Uzbek. SSR FanlarAkademiyası Naşiryeti, 499 s.
- Гайдаржи Г. А. 1973, *Гагаузский синтаксис. Относительное и бессоюзное подчинение придаточных*. Кишинев: Изд-во "Штиинца", 92 с.
- Magtymguly 1983, *Sayılanan eserler*, iki tomluk, I, II, Aşgabat: "Türkmenistan", 264 s.; 299s.
- Манас 1968, *Кыргыз элинин батырлык эпосу*. 2-китей, Москва, 685 с.
- MƏLİKZADƏ M. 1989, *Yaşıl gecə. Roman və povednlər*, B.: Yaziçi, 305 s.
- MƏSİHİ 1977, *Vərqa və Gülsə*. B.: Azərb. Dövlət Nəşriyyatı, 286 s.
- Мусаев С. 1979, Эпос "Манас". Фрунзе: Изд-во "Илим", 204 с.
- НАРТЫЕВ Н. 1988, *Строй сложного предложения в современном туркменском языке*, Aşhabad: Ылым, 200 с.

- NESİN A. 1960, *Güzünde Gözlük*. Karikatür Yayıncıları. İstanbul: Fan Matbaası, 96 s.
- NESİN A. 1964, *Mahmut ile Nigar*. İstanbul, 89 s.
- NESİN A. 1974, *Deliler Boşandı*. Sunar Hüsnütabiat Matbaası, İstanbul, 183.
- NƏSİMİ, İmadəddin 1985, *Əsərləri*, V. B.: Elm, 355 s.
- Наджип Э. Н. 1975, *Тюркоязычный памятник XIV века "Гулистан" Сейфа Сараи и его язык*, ч. II. Алма-Ата: Изд-во "Наука" Казах. CCP, 299 s.
- ORDUBADİ M. C. 1983, *Qılinc və qələm*. B.: Azərb. Dövlət Nəşriyyatı, 663 s.
- PAŞAZADE K. *Yusuf u Züleyha*. Hazırlayan Dr. Mustafa Demirel. Kültür ve Turizm Bakanlığı Yayıncıları, 248 s.
- "Səhər" qəzeti, 24 mart 1992-ci il.
- Шербак А. М. 1959, *Огузname. Мухаббатнаме. Памятники древнеуйгурской и староузбекской письменности*. М.: Изд-во "Восточной литературы", 170 s.
- "Ulduz" jurnalı, 1979, № 10; 1981, № 7; 1982, № 11..
- "Yeni fikir" qəzeti, 6 dekabr 1990-ci il

III HİSSƏ

TÜRK ƏDƏBİ DİLLƏRİNDE MÜRƏKKƏB CÜMLƏ KOMPONENTLİ MİKROMƏTN

Dərs vəsaitinin ikinci hissəsində əvvəlcə mürəkkəb cümlə və mikromətn səviyyələrində aktual üzvlənmədən və mürəkkəb sintaktik böötövlərin bəzi digər linqvistik özəlliklərdən bəhs edildi. Sonra isə MC üslubi-sintaktik variantlarından danışılarkən mürəkkəb sintaktik böötövlərin bəzi konseptual-struktur və -sintaktik əlamətləri üzərində duruldu. Daha doğrusu, komponentləri arasında MC quruluşlu sintaktik vahidlərin də yer tutduğu mikromətnlərin dil-danışlıq sistemindəki intensivliyinə dair konkret örnəklər göstərildi. Bu hissədə isə ümumtürk mətninin ontoloji-tipoloji mahiyyətindən və bəzi linqvistik-sintaktik özəlliklərdən bəhs ediləcəkdir.

1. Türkçə mətnin konseptual-intellektual mahiyyəti

Sözügedən mətnin nüvəsini və milli mentalitet fenomeni olaraq var ola bilmə əsasını önce əski şaman-türk və Gök Tanrı inancı, sonra isə türk-islam, təsəvvüf və çağdaş mədəniyyət tərkibli, monoloji, dialoji və ritmik səciyyəli nəql etmə və ya anlatım hadisəsi təşkil edir. Qopuza və saza söykənən şifahi xalq ədəbiyyatı örnəkləri, ümumxalq dilinin müxtəlif şəkilləri, dialektləri və şivələri həmin konseptual-intellektual mahiyyətin konkret ifadə vasitələridir. Yunus İmrə, M.P.Vaqif, Aşıq Ələsgər, Məhəmmədqulu, Əhmət Yəsəvi, Hacı Bektaş Veli, Cambul, Manas, Kitabi-Dədə Qorqud kimi real və əfsanəvi şəxsiyyətlərin dilində müşahidə edilən türkçə təhkiyə və ya anlatım tərzi sonrakı türk dil-danışlıq mətninin əsasında durur. Türkçə yazılın divan ədəbiyyatı, məsələn, Nəsimi, Füzuli və Nəvainin dili də başlanğıcda ümumtürk mətninin formalaşmasında çox böyük rol oynamışdır.

XIX yüzulin əvvəllərindən etibarən öncə heca, sonra isə sərbəst şeirlə, həm də nəsrlə yazılan, yeni bir nəql etmə hadisəsinə və ya dil-danışlıq sisteminə söykənən türk ədəbi dilləri təşəkkül tapır. XX yüzildə həmin yeni ədəbi dillərdə və onların mətnlərində güclü bir dəyişmə prosesi başlayır. XXI yüzildə isə ümumtürk ədəbi mətni artıq nətnlərarası əlaqələr kontekstində formalaşır. Azərbaycan türk ədəbi mətnində konseptual-intellektual mahiyyətli və mətnlərarası səciyyəli nəql etmə hadisəsinin ilk örnəklərini Kamal Abdullanın əsərlərinin dilində müşahidə edə bilərik. Məsələn, "Yarımçıq əlyazma" romanında əsərin süjet xəttini

təşkil edən yarı mifoloji, ədəbi-tarixi səciyyəli hadisələr və novellavari gedışatlar yazılıçının kəndinə məxsus bir Oğuz türkçəsi ilə nəql edilir. Daha doğrusu, XI-XIV yüzillərdə Anadolu-Qafqaz coğrafiyasında işlənilən Oğuz türkçəsi ilə günümüz Azərbaycan türkçəsi arasında konseptual-linqvistik səciyyəli ədəbi paralellik qurulur. Belə bir konseptual-intellektual açıqlanma gerçəkliliyi və ədəbi-linqvistik paralellik epik və nağılvari səciyyəli söyləm-diskurs anlatımı və ya şifahi nəql etmə hadisəsi əsnasında həyata keçirilir. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı mətninin anlatımına epik səciyyəli bir nəql etmə tərzi xasdır. Yazılıçının “Sehrbazlar dərəsi” əsərinin mətnində isə anlatım nağılvari bir üslubla yerinə yetirilir. Daha doğrusu, hər iki əsərin mətnində fonetik, morfoloji, leksik və frazeoloji dil-danişiq vasitələri XI-XIV və XX-XXI yüzillər arasında mövcud olmuş ümumtürk mətnləri arası tarixi kontekstin konseptual-intellektual mahiyyətinə və dil-danişiq üslubuna uyğun olaraq işlənilir. Söz birləşmələri, cümlə və mürəkkəb sintaktik bütövlər isə sözügedən mətnlərdə dialoji-çərçivəli kontekstual sıralanma və qafiyəli ümumtürk mətninin sintaktik bütövdən-bütövə açılımı arxitektonikası əsasında qurulur.

Günümüzdə müxtəlif türk ədəbi dillərində yazılan bədii mətnlərin ənənəvi səciyyəli filoloji elmlərin klassik prinsiplərinə görə araşdırılması hələ də bütün cidd-cəhdilə davam etdirilir. Belə ki, mətnlərin ədəbi-tənqidi nüsxələri klassik filoloji-tekstoloji prinsiplərlə hazırlanır. Bəzən hər hansı bir sözün oxunuşu aylarla və illərlə süren bir mübahisəyə səbəb olur. “Mətnin linqvistik təhlili” kurslarında isə ədəbi mətnlərdə fonemlər, morfemlər, sintaksemələr, leksemələr və frazemələr ənənəvi-təsviri dilçilik metodları ilə müəyyənləşdirilir. Halbuki, çağdaş filologiya elmində müxtəlif dillərdə yazılan bədii mətnlərin funksional və koqnitiv-konseptual yönüm və yöntemlərlə aparılan ədəbi-linqvistik təhlili getdikcə daha geniş bir miqyasda yayılmaqdadır. Həmin yönüm və yöntemlər artıq ali məktəb praktikasında da tətbiq olunmaqdır və bədii mətnlərin öyrənilməsində əsas elmi-metodoloji yönüm və yöntemlər olaraq özünü göstərməkdədir (Popovskaya 2006; Aktaş 2009).

2. Türkoloji dilçilikdə mətn dilçiliyi və sintaksisi araşdırılmaları

Mətnin cümlədən daha böyük bir sintaktik bütöv səviyyəsində araşdırılması problemi dilçilikdə XX yüzilin ikinci yarısından sonra ortaya çıxmışdır. Bütövlükdə isə mətn sintaksisi, bir filoloji elm sahəsi kimi, XX

yuzilin son qerinəsində formalasmışdır. XX yüzilin ortalarında Avropa dilçiliyi, xüsusilə də Praqa funksional dilçilik məktəbi nümayəndələrinin ugurları kommunikativ və semantik məzmunlu yeni linqvistik açıqlanmaların meydana çıxmasına və xüsusilə də cümlədən böyük mürəkkəb sintaktik bütövlərin filologiyada ayrıca olaraq tədqiqinə geniş yol açmışdır. Avropa və Rusiyada bu sahədə böyük ugurlar olsa da, türkoloji dilçilikdə mətn sintaksisi məsələsi o dövrdə hələlik nisbətən az öyrənilmişdir.

Qeyd olunmalıdır ki, filologiyada mətnin ümumi filoloji-ədəbi və - linqvistik özəllikləri daha Antik dövrdən, yəni Aristoteldən başlayaraq öyrənilməkdədir. Belə ki, mətnin ümumi və təfərrüatlı filoloji araşdırılması ilk önce mətnşünaslıq və ədəbi mətnlərin tənqidin nüsxələrinin hazırlanması və mətn nəzəriyyəsi və ya ədəbi mətnlərin müxtəlif funksional üslublar və ən yaygın ədəbiyyatşünaslıq və dilçilik metodları baxımından müstərək işıqlandırılmasıyla bilinməkdədir (Musaoğlu 2008:112). 1980-ci illərdən (Гальперин 1981) etibarən isə mətn dilçiliyi, qrammatikası, quruluşu və sintaksisi və ya mətnin həm fonetik-fonoloji və morfonoloji, həm də qrammatik-leksik, leksik-leksikoqrafik və farazeoloji-semantik və funksional özəllikləri mətn-diskurs, intertekstual və interdiskursiv kontekstlərdə bir bütün olaraq araşdırılmaqdadır. Bu isə özəlliklə mətn dilçiliyi və sintaksisinin türkoloji dilçilikdə ayrıca bir linqvistik sahə olaraq müəyyənləşdirilməsini şərtləndirməkdədir. Əslində ilk önce, mürəkkəb sintaktik bütövlər, frazadan böyük və ya cümlədən böyük vahidlər və bunlarla bağlı olaraq da mətn sintaksisi, mətn qrammatikası və mətn quruluşu anlayışları ortaya çıxmışdır. 1980-ci illərdən etibarən isə ən çox "mətn dililçiliyi" termin-anlayışının işlənilməsi yaygınlaşmışdır. Bu baxımdan mətn dilçiliyi termin-anlayışı üst qavram, "mətn qrammatikası", "mətn quruluşu" və "mətn sintaksisi" termin-anlayışları onun alt qavramları, "sintaktik bütövlər, mürəkkəb sintaktik bütövlər, frazadan böyük vahidlər" və s. isə onların altındakı alt qavramlar və ya başlıqlar olaraq müəyyənləşdirilə bilər. Dərs vəsaitində əsas etibarilə ümumtürk mətninin sintaktik özəllikləri üzərində durulur və bununla əlaqədar ən çox MC quruluşlu və ya MC quruluşlarının mətnqurucu vasitələr olaraq işlənildiyi sintaktik bütövlər öyrənilir.

Türkoloji dilçilikdə və onun müstəqil bir bölümü səviyyəsində səciyyələndirilə bilən Azərbaycan dilçiliyində sözügedən filoloji qavrama aid yuxarıda göstərilən adlandırılma səciyyəli terminlərdən daha çox "Mətn sintaksisi" termininin işlədilməsi və ya alt qavram olaraq açıqlanması tərcih edilmişdir (Novruzova 2002). Bu bir tərəfdən, aşağıda da göstərildiyi kimi, sözügedən problemin başlangıçıdan etibarən türkoloji dilçilikdə daha çox

“mürəkkəb sintaktik bütov” və “cümlədən böyük və ya frazadan böyük vahidlər” adlı sintaktik səciyyəli termin-anlayışlarla işıqlandırılması, digər tərəfdən isə Azərbaycan dilçiliyində sintaksisin və özəlliklə də mürəkkəb cümlə sintaksisinin çox geniş bir ölçüdə tədqiq olunması və buna bağlı olaraq da mövzunun sövq-təbii bir şəkildə metalinqvistik səciyyəli yönimdə açıqlana bilməsiylə də izah edilə bilər.

XX yüzilin 40-50-ci illərində mətn sintaksisinə dair Avropa və rus dilçiliyində əldə edilən uğurlar keçmiş Sovetlər birliyində yaşayan türkdilli xalqların da dil materialları əsasında bu və ya digər filoloji-linqvistik istiqamətlərdə yeni elmi araşdırmaların aparılmasına güclü təkan vermişdir. XX yüzilin 60-cı illərində Kazan Universitetinin professoru M. Z. Zəkiyev mətn sintaksisi sahəsində uğurlar qazanan ilk tədqiqatçı türkoloqlardandır. Onun «Синтаксический строй татарского языка» (1963) adlı əsəri bu baxımdan fundamental tədqiqat işi sayılır. Müəllif kitabın böyük bir bölməsini mürəkkəb sintaktik bütövlərin quruluşuna və onun tərkibindəki cümlələrin əlaqələnməsi məsələsinə həsr etmişdir. Tatar türkcəsinin materialları əsasında mətn üzərində araşdırmaclar aparan müəllif mürəkkəb sintaktik bütövlərin sərhədləri, həcmi, semantik xüsusiyyətləri, mətndə əlaqələndirici vasitələri haqqında ətraflı məlumat vermişdir. Tədqiqatçıya görə, mürəkkəb sintaktik bütövləri təşkil edən cümlələr arasındaki bağlılığı (münasibətləri), onları bağlayan vasitələri ətraflı öyrənmək əsas məsələlərdən biridir. Müstəqil-bərabərhüquqlu cümlələr arasındaki bağlılığı öyrənmək üçün lazıim olan tələblərə əlaqəli nitqin hansı hissəsi cavab verirsə, mürəkkəb sintaktik bütövün də hüdudları ondan asılı olaraq müəyyənləşir (Zakiev 1963: 361).

Türk ədəbi dillərində mətn sintaksisinə dair tədqiqatlar başlıca olaraq **mətnin qrammatikası və semantikası, mətn və üslubiyat** istiqamətlərində aparılan araştırma işlərinin mövzusu olmuş və ən çox mətnin **komponentlərinin bir-biri ilə bağlanması, bağlayıcı vasitələri, sərhədləri, həcmi** kimi məsələri öyrənilmişdir. Türkoloji dilçilikdə isə **mətn dilçiliyi terminlərinin** dəqiqləşdirilməsinə cəhd göstərilmişdir. Türk ədəbi dilləri materialları əsasında mətn sintaksisinə aid araşdırmaclar əsasən bədii mətnlər üzərində aparılmışdır. Bunun əsas səbəbi bədii mətnlərin üslub zənginliyi və bədii əsərlərdə fərdi mətn quruculuğunun daha rəngarəng formalarının mövcudluğu ilə əlaqəlidir. Lakin türk ədəbi dillərinə dair qədim yazılı abidələrin mətnləri və folklor mətnləri də zaman-zaman araştırma mövzusu olmuşdur. Mətn dilçiliyinə aid istər ümumi və xüsusi, istərsə də türkoloji dilçilik sahəsində aparılan araşdırmacların bəzilərinin adı yuxarıda

çəkilmişdir. Həmin araşdırmacların bəzilərinə isə aşağıda yeri gəldikcə toxunulacaqdır.

3. Mətn dilciliyində konseptual-linqvistik yönəmlərin tətbiqi

Mətn şifahi və ya yazılı olaraq gerçəkləşir. Klassik filologiya elmində daha çox yazılı olaraq gerçəkləşən mətnlər öyrənilmişdir. Hər seydən önce, yazılı abidələrimizin təqiqidi mətnləri hazırlanmışdır. Mətn nəzəriyyəsi kimi bilinən ümumi elm sahəsində istər ədəbiyyatşunaslıq və mətn dilciliyi, istərsə də üslubiyat və semiotika arasındaki fənlərarası əlaqələr işıqlandırılmışdır. Müasir mətn dilciliyində isə müəyyən bir iyerarxik bütövlüyə malik olan mətnin quruluş qaydaları və həmin qaydalara görə müəyyənləşdirilən semantik-funksional əlaqələr öyrənilir. Mətn araşdırmacları bir elm sahəsi olaraq filologyanın içərisində yer alır (LES 1990: 507).

Semiotkada hər cür sistemli, ardıcıl və mənalı işaretlər və ya kommunikativ şəkillənmələrlə bərabər; müəyyən bir tədbir, mərasim, rəqs, yuxu, oyun və s. kimi fərdi, kütłəvi və etnik-milli xarakterli fəaliyyətlər də ayrı-ayrı mətnlər olaraq tərif edilir. Linqvistikada isə mətn sözlü işaretlərin bütünlüyü və iyerarxiliyi formasında, sadə və mürəkkəb cümlələrlə mikro- və makromətn çərçivələrində struktur, semantik və funksional baxımlardan (LES 1990: 507), son illərdə isə konseptual-intellektual mahiyyətinə görə öyrənilir.

Günümüzdə hər hansı mətndə konkret bir mözü və ya hadisə olaraq ifadə olunanların və həmin mətnin struktur komponentlərinin konseptual səciyyəli “dərk etmə, şüur və təfəkkür müstəvisi”ndə müəyyənləşdirilən “*Tanrı haqqı, axırət, qədər, qonşuluq əlaqələri, ailə, bakırılık, xoşbəxtlik, sədaqət, qəhrəmanlıq, şəhidlik, dostluq, düşmənlik, kainat, yol, iltifat, sevgi, nifrət, gözəllik, acı, mərhəmət*” kimi uyğun üst və alt qavramlarla ələqələndirilərək araşdırılması gündəmə gəlməkdədir. Bu isə ümumtürk mətninin fəlsəfi, antropoloji, psixoloji, folklorik, linqvistik, koqnitiv və kompüter-mühəndis dilciliyi baxımlarından kompleksiv olaraq öyrənilməsinin yolunu açılmaqdadır. Artıq mətnqurucu dil vahidlərinin sıraları və bir-biri ilə struktur-semantik əlaqələri və mətndə ifadə edilən anamların koqnitiv müstəvi ilə bağlılıqları türkoloji dilciliyin də mövzularından birinə çevrilməkdədir. Daha doğrusu, ümumtürk mətni konseptual-linqvistik yönüm və yönəmlərlə də öyrənililməkdədir (Musaoğlu 2003a).

1970-ci illərdən etibarən müasir sinxronik dilcilik və diaxronik ədəbiyyatşunaslıqda struktur, semantik və funksional yönəmlərlə aparılan linqvistik-folklorik səciyyəli arşadırmaların nəticələrindən türkologiya

müəyyən bir ölçüdə təsirlənmişdir. Türkoloji mətn dilçiliyində folklorik mətnlərdə sintaktik paralellik, parselyatikləşmə və diskursların struktur-semantik sistemində dair aparılmış folklorik-mifoloji səciyyəli konseptual-intellektual açıqlanmalar həmin təsirin nəticəsində ortaya çıxmışdır (Üstünova 1998; Musaoğlu 2002: 66-71 v. s.).

Bu baxımdan “Kitabi-Dədə Qorqud” dastanı mətnində başlanğıçı “mübtədə-xəbər” və sonu “xəbər” semantik-funksional qütbləşməsilə işlənilmiş cümlələrin və mürəkkəb sintaktik bütövlərin araşdırılması maraq doğurur. Dərs vəsaitində də “qapalı” sintaktik quruluşlu mətnlinqvistik parçaların mətndə ifadə edilən tarixi hadisələrlə və gedışatlarla retrospektiv, interospektiv və prospektiv səciyyəli konseptual əlaqələri müəyyənləşdirilir.

4. Mətn nədir və onun hansı konseptual-linqvistik özəllikləri vardır?


İşarəli dil vahidləri zaman-məkan, səbəb-nəticə, şərt-müqayisə və s. mənalı funksional-semantik aurada paradigmatik və sintaqmatik komponentlər olaraq ifadə olunur. Mətn həmin komponentlərin hər hansı bir kommunikativ prosesdə ardıcıl birləşməsilə şifahi və ya yazılı olaraq gerçəkləşir. O, hər şeydən öncə, bir ünsiyyət vasitəsidir və konkret bir tərkib və ya rabitəli söyləm (diskurs) kimi tərif edilir. Bütövlük, ardıcılılıq və komponentlərin bir-birinə daxili bağlılığı, yəni linqvistik iyerarxiklik hər hansı bir mətnin indiyə qədər çox geniş bir miqyasada öyrənilən əsas struktur, semantik və funksional əlamətləridir. Bunların öyrənilməsi günü-müzədə artıq klassik mahiyyət daşıyır. Buna görə də mətn dərs vəsaitində konseptual-intellektual və -linqvistik özəllikləri ilə də araşdırılır.

Mətn yetərli ölçüdə daxili enerji ehtiva edən, həmin enerji əsasında təşəkkül tapan, öz-özünə inkişaf edən və etdirilən və sözün tam mənasında mədəniyyətlə qidalanan bir prosesdir. Sözügedən təşəkkül və tədrici inkişaf klassik tərifi ilə bütövlükdə verici və alıcı, ayrılıqda isə danışan və dinləyən arasında şifahi, yazıçı və oxucu arasında yazılı mətn olaraq gerçəkləşir. Danışan və dinləyən, yazıçı və oxucu, bir başqa sözə, verici və alıcı mətnquruculuğu prosesinin ayrı-ayrı konseptual-intellektual komponentləri olaraq müəyyənləşir. Mətnin qurulması və ya onunla ünsiyyət saxlamaq prosesi olaraq tərif edilə bilən mətn təşəkkülünün bütünüyü təşkil edən komponentlər çağdaş dil-danışq ortamında iç-içə gəlir. Çünkü bilgi akışı gündən-günə sürətlənir, dil ortamı şifahıləşir və çox hallarda görünən bir hala çevrilir, e-dil və buna bağlı olaraq e-türkçə və ya e-Azərbaycanca ehtiyacı getdikcə aktuallaşır. Bunun nəticəsində

linquistik-kommunikativ vahid olaraq “verici-alıcı” formulu şəklində tərif edilən mətnquruculuq işi çağdaş dil-işlənilmə ortamına görə yeni bir konseptual-filoloji müstəvidə öyrənilir. Başqa bir sözlə, mətn müasir dilçilikdə bir tərkib, bir linquistik-kommunikativ proses və təşəkkül şəklində və ya onu təşkil edən komponentlərinin bir yerdə yigilması olaraq qiymətləndirilir. Sözügedən yigilmaya görə müəyyənləşdirilən “verici-göndərilən-alıcı” formulu isə mətn komponentləri müstəvisində yenidən təsnifləndirilir (Zalevskaya 2002). Bu kontekstdə mətnin komponentlərinin yeni bir tərifi və ya “kommunikativ dövrə”si, “verici-göndərilən-alıcı” əlaqələrinin “bilavasitə-bilavasitə projeksiyalı gerçəkləşməsi”nə görə, aşağıdakı şəkildə formullaşdırılır:

- a-Verici
- b-Vericinin projeksiyası
- c-Mətnin gövdəsi və ya göndərilən
- ç-Mətnin projeksiyası
- d-Alıcı

Kommunikativ dövrə



Sxem 1

Verici-alıcı əlaqələrinin bilavasitə projeksiyalı gerçəkləşməsi danışan-dinləyən, bilavasitə projeksiyalı gerçəkləşməsi isə yazılıçı-oxucu

komponentləri ilə yerinə yetirilir. Birincidə şifahi, ikincidə isə yazılı mətnin gerçəkləşməsi prosesi həyata keçirilir.

Ümumtürk mətni XX yüzilin 70-ci illərindən bəri, yuxarıda göstərildiyi kimi, türkoloji dilçilikdə struktur-semantik və müəyyən bir ölçüdə funksional baxımlardan mətnlinqvistik meyarlarla araşdırılır. Bu araşdırma-larda ən çox mətni təşkil edən komponentlərin sintaktik və mətnlinqvistik sıralanması öyrənilir. Mətnin sərhədləri, məzmunu, “hökm-bilgi və cümlə-mətn” müstəvisində temaya və remaya ayrılması və mətn düzəldici struktural faktorlar göstərilir. Konkret mətn parçalarındaki cümlələrarası əlaqələr və həmin əlaqələri əvəzliklərlə və digər dil vahidləri ilə yaradan faktorlar müəyyənləşdirilir. Sonuncular **anaforiklik** və **kataforiklikdən** (Yun. anaphora-önə və arxaya göndərən; cataphoric reference: önə göndərmə elementi; anaphorik reference: önə və arxaya göndərmə elementi) ve koranaforiklik və korkataforiklik (co-reference: mətnin həm yuxarı, həm də aşağı hissələrinə göndərmə və göndərilmə faktorları) ibarətdir (LES 1900: 32; Dilçilik ensiklopediyası 2006: 49, 321). Göründüyü kimi, linqvistik ədəbiyyatda mətn komponentlərini bir-birinə bağlayan konkret dil vasitələri anafora, anaforiklik və katafora, kataforiklik; koranafora, koranaforiklik və korkatafora, korkataforiklik terminləri ilə adlandırılır. Həmin terminlər flektiv quruluşlu Hind-Avropa dillərinə aid mətnlərin komponentləri arşındakı struktur, semantik və funksional əlaqələri işarələyir. Bəzən bu terminlərlə ümumtürk mətninin komponentləri arasında əlaqə yaradan dil vasitələri göstərilərkən anafora //anaforiklik və katafora//kataforiklik terminlərinin işlədilməsində “fikir qarışığı” özünü göstərir. Birincilərin həm mətnin sonrakı, həm də öncəki hissələrinə bir “grammatik-semantik göndərmə götürə bilme” özəlliyi vardır. İkincilər mətnin sonrakı hissələrinə “grammatik-semantik göndərmə”ni birincilərin işləniməsilə gerçəkləşdirir. Ümumtürk mətninin mətnlinqvistik quruluşu simmetrik və asimetrik-sintaktik xarakterli komponentlərin bir yerdə yiğilaraq sıralanması ilə müəyyənləşir və sözügedən linqvistik terminlərin ümumtürk mətni komponentlərinin işrələnməsinə eynilə tətbiq olunması özünü doğrultmur. Buna görə də dərs vəsaitində *katafora* və *kataforiklik* termini, Türkiyə türkcəsində olduğu kimi, *öngöndərən*, *öngöndərimli* və *öngöndərimlilik*, *anafora* və *anaforiklik* termini isə *altgöndərən*, *altgöndərimli* və *altgöndərimlilik* sözləri ilə də ifadə olunur. *Koranafora*, *koranaforiklik* və *korkatafora*, *korkataforiklik* terminləri də, Türkiyə türkcəsində olduğu kimi, *eşgöndərimli* və *eşgöndərimlilik* “işçi termini” ilə əvəzlənir (Musaoğlu 2008: 113). Burada fikrin və ya ifadə olunan mesajın eşgöndərimli dil vahidləri ilə mətnin yuxarı və aşağı hissələrinə bərabər surətdə və

proporsional olaraq götürülə və göndərilə bilməsi başa düşülür. Yuxarıda sözügedən bütün mətn düzəldici elementlər indiyə qədər həm tarixi yazılı abidələrin, həm də çağdaş mətnlərin kompozisiyası ilə əlaqədar olaraq müəyyən bir ölçüdə işıqlandırılmışdır (Uzun 1995; Üstünova 1998; Abdullayev 1999; Musaoğlu 2003a vb.).

Gelinən nöqtədə sözügedən araşdırma lardakı mətnlinqvistik xarakterli bilgilər və nəticələr elmi-praktik şəkildə ümumiləşdirilir, onlardan mümkün olduğu qədər faydalانılır. “**Haqq, ədalət, demokratiya, insan, planet, kainat, xoşbəxtlik, dostluq, nifrat, sevgi, müstəqillik, vətən, torpaq, qəhrəmanlıq, şəhidlik, yalnızlıq, ekologiya, düşmənlik**” və s. qavramların “*subyekt-obyekt, zaman-məkan, səbəb-nəticə, şərt-qarşılaşdırma, tərz-müqayisə*” kimi kontekstual idrak etmə proseslərindəki ifadəsi üzərində durulur. Və ümumtürk mətninin bir ünsiyyət vasitəsi olaraq təşəkkül tapma prosesləri, nəticələri və növləri konseptual-linqivistik yöntemlərlə öyrənilir.

Ümumtürk mətninin kompozisiyasını təşkil edən əsas sintaktik-mətnlinqvistik növlər türkoloji dilçilikdə qismən öyrənilmişdir. Bunlar dialoji-çərçivəli, inversiyalı-sintaktik (Musaoğlu 2003b) və parselyatikli mətnlinqvistik quruluşlardan və ya mürəkkəb sintaktik bütövlərdən ibarətdir. Müasir türkoloji dilçilikdə ilk öncə əsl ontoloji ümumtürk mətni örnəyi olan dialoji-çərçivəli sintaktik konstruksiyalar işıqlandırılmışdır (Kononov 1980: 230-231; Quliyev 1990: 72). Daha sonra isə türk dillərində asimmetrik sintaktik hadisə olaraq qiymətləndirilə bilən inversiyalı-sintaktik və parselyatikli mətnlinqvistik quruluşlar araşdırma obyekti olmuşdur (Abdullayev 1999: 239). Dərs vəsaitində əsas etibarilə əsl ontoloji xarakterli ümumtürk mətni örnəyi olan dialoji-çərçivəli-sintaktik və simmetrik-asimmetrik dil-danişq hadisəsi olaraq qiymətləndirilə bilən parselyatikli və qismən də inversiyalı sintaktik bütövlərdən bəhs edilmişdir.

4.1. Dialoji-çərçivəli sintaktik quruluşlar və ya ontoloji* səciyyəli əsl ümumtürk mətni örnekleri

Tema (verilən, məlum olan) və rema (söylənilən, yeni verilən) cümlənin və mətnin bir-birinə bağlı olaraq işlənilən semantik-funksional

* Azərbaycan türkcəsində “ontoloji” şəklində işlənilən söz “ontologiya” isminin sıfətidir. “Ontologiya” isə varlıq haqqında elm deməkdir (Türkçe Sözlük 2005:1505). Burada “ontoloji” sözü bir işçi termin olaraq bütövlükdə ümumtürk dilinə, ayrılıqda isə türk ədəbi dillərinə məxsus olan simmetrik-tipoloji özellikli mürəkkəb cümlə və buna bağlı müəyyənləşən konkret bir mətn növünü ifadə etmək üçün işlədirilir.

komponentlərdir. Onların simmetrik xarakterli sıralanması ilə subordinativ-obyekt mənalı mürəkkəb cümlələrin cümlə və mətn səviyyələrində gerçəkləşən subordinativ-qapalı konstrusiyalarından dərs vəsaitinin üçüncü fəslində ayrıca olaraq bəhs edilmişdir. Cümlə və mətn üzvlərinin semantik-funksional üzvlənməsinə görə sıralanan dialoji səciyyəli çərçivəli-sintaktik quruluşlar dərs vəsaitində əsl ümumtürk mətni örnəkləri səviyyəsində müəyyənləşdirilir. "Ontoloji, dialoji və çərçivəli" sözləri sözügedən linqvistik qavramın açıqlanması üçün ilk dəfə tərəfimizdən işlədir (Musaoğlu 2002: 14). *Dialoji* (Yun. Diálogos-söhbət, iki və ya çox şəxsin bir-biri ilə danışması) leksemi *dialoq* sözünün sıfəti və ya təyini kimi *dialoqla* əlaqəli olan mənasına gəlir. Türk ədəbi dillərinə aid nəsrlə yazılan mətnlərdə özgə nitqi (vasitəli və vasitəsiz nitq) və daxili nitq şəkillərində danışq və qarşılıqlı dialoq qurulması ortamlarına görə gerçəkləşir. Buna görə türkçə əsl mətn hadisəsi semantik-funksional özəlliyini ifadə edən linqvistik terminin ilk komponenti *dialoji*, ikinci komponenti isə *çərçivəli* sözləri ilə ifadə olunur. Sözügedən linqvistik anlayışın çərçivəli alt qavramına görə ifadə olunması göstərilən sintaktik-mətnlinqvistik hadisənin "çərçivəlməmək" fəaliyyəti ilə gerçəkləşməsinə bağlıdır (Musaoğlu 2002: 318). Dialoji-çərçivəli-sintaktik quruluşlar türk ədəbi dillərində həm nəsrlə, həm də şeirlə nəql edilən və yazılın mətnlərdə işlənilir.

4.1.1. Nəsrlə söylənilən və ya yazılın türkçə mətn örnəkləri

Dərs vəsaitinin ikinci hissəsinin ikinci bölümündə türkçə əsl mətn örnəkləri, yuxarıda göstərildiyi kimi, qapalı sintaktik konstruksiyalar olaraq həm mürəkkəb cümlə, həm də mürəkkəb sintaktik bütöv çərçivələrində örnəklərlə işıqlandırılmışdır. Burada isə türkçə əsl mətn örnəkləri onlarda ifadə edilən qavramlara görə mürəkkəb sintaktik bütövlər olaraq konseptual-linqvistik yönəmlərlə öyrənilir. Belə ki, "Kitabi-Dədə Qorqud" dastanının mətnindən gətirilən örnəklərə görə, sintaktik-mətnlinqvistik quruluşla onlarda ifadə edilən qavramlar arasında koqnitiv-konseptual əlaqələr qurulur. Məsələn:

ia. Qonşuların çağırır ki; Qız Züleyxa! Zübeydə! Üreydə! Can qız, can paşa! Ayna Mələk! Qutlu Mələk! Ölüməyəitməyə getmişdim? Yatacaq yerim yine bu haraba olasıydı. Nolaydı benim evimə bir ləhzə baxaydınız. *Qonşu haqqı, Tanrı haqqı - deyib söylər* (Araslı 1978: 7).

ib. Geldük ol kim təlduran təbdur: Depretince yərinden örү turdu. Elin yüzün yumadın obanuj ol ucından bu ucıną, ol ucıną çarpışdurdı, kov

kovladı, dij diyledi, öyledeñce gezdi. Öyleden sonra eviné geldi. Gördikim oğrı köpek yiğé tanaq évini birbiriné katmış, tavuk kümésiné, şıgır tamına dönmüş, **konşularınq çağırur ki:** “*Kız Zaliha, Zübeydə, Ürüveydə, Cān Kız, Cān Paşa, Aynə Melik, Kutlu Melik, ölmegə yitmegə gətmemişidium. Yatacak yérüm gène bu harāb olasıydı. Nolaydı benüm évümə bir lahzə bakayduyuz. Koyşı hakkı Tanrı hakkı*” deyü söyler. Bunuj gibi-nüñ, hānum, bebekleri bitmesün, ocağuşaq bunuj gibi avrat gelmesün* (Tezcan 2001: 33).

ic. Beyrek aydır:

-Necə saht olmayayım? On altı ildir ki, (sənin) babanın dustağıyam. Ataya, anaya, qovuma, qardaşa həsrətəm və həm bir qara gözlü yavuğlum vardi. Yalancı oğlu Yalaçıq derlər bir kişi vardi. Varmış yalan söylemiş. Bəni öldürdü demiş. Qız ona varar olmuş –dədi (Araslı 1978: 59).

ic. Meger kāfir beginüñ bir bikr kızı varıldı. Her gün Beyreği görmegə gelürudi. Ol gün gerü görmegə geldi. Bakdı, gördü Beyrek saht olmuş, kız eydür: “Necün sāht-sın, hānum yigit? Geldüğümçə seni şən görüridüm, güleridüñ oynarıduñ. “Şimdi noldun?””, dədi. **Beyrek eydür:** “*Necə saht olmayayım? On altı yıldur kim babaşuñ tutsakiyam, ataya anayq, kavmə kardaşq hasretəm. Ve hem bir karq gözlü yavuklum vardi. Yalancı oğlu Yaltacuk dérler bir kişi varıldı, varmış, yalan söylemiş, beni Öldi dəmiş. Aşa varur olmuş*” **dədi.** Böylə dəgeç, kız Beyregi əşikləmişidi, eydür: “Eger seni hisərdən aşağı urğanılıq salınduracak olurısam, babaşuñ anaşaq sağlıgilə varacak olurısañ beni bunda gelüb həllallığa alurmısın?” dədi. Beyrek and içdi...(Tezcan 2001).

Sözügedən mikromətnlər danişiq və ya diskurs ortamına görə subordinativ-obyekt mənali mürəkkəb cümlə modelində işlənilir. Mətnin rema-komponenti sadə və mürəkkəb cümlələrdən ibarət olan sintaktik vahidlərlə ifadə olunur. Bunlar bütövlükdə nəşr üslubu və özünə məxsus nəql etmə tərzi ilə gerçəkləşən konkret bir mətnləşmənin linqvistik-konseptual nüvəsini təşkil edir.

Bəlli bir ölçüdə Azərbaycan türkçəsinə uyğunlaşdırılmış olan **ia.** və orijinal mətndəki **ib.-də** başda cümlə və sonda təkrar olunan

* Dərs vəsaitində “Kitabi-Dadə Qorqud” dastanından götirilən bütün örnəklər eyni olub, H. Araslinın (1978), S. Tezcan və H. Boeschotenin (2001) hazırladıqları tənqidli mətnlərdən alınmışdır. Yalnız ikincisi Qorqudşunaslıqdə dastanın orijinalinə ən yaxın olan tənqidli mətn hesab edildiyindən, oradan götirilən eyni örnəklər daha geniş bir həcmdə verilmişdir.

xəbərlə ifadə edilmiş **tema** və baş cümlə ilə təkrar olunan xəbərin arasındaki mətn parçasından ibarət olan **rema** arasındaki sintaktik-mətnlinqvistik əlaqələr mətndə ifadə edilən əsas qavrama görə qurulur. Mətndə ifadə edilən anlayış isə İslamiyyətdən gələn “Qonşu haqqı, tanrı haqqı” konseptual düşüncəsinə bağlı olaraq gerçəkləşən “qonşuluq əlaqələri” qavramından ibarətdir. **Qonşuluq əlaqələri** qavramı Türk-İslam mədəniyyətində konkret olaraq həyata keçirilən praktik tətbiq olunmaları ilə önəmli bir yer tutur. Sözügedən sintaktik-mətnlinqvistik quruluşda da qonşuluq əlaqələri qavramını bir dil-düşüncə qəlibi olaraq “**Qonşu haqqı, Tanrı haqqı!**” deyimi ifadə edir. Həmin qəlib-ifadə mətnin söyləmdəki qurucu-komponenti və ya frazeoloji xarakterli birləşməsi olaraq özünü göstərir. Sözügedən deyim-ifadə həm çağdaş Azərbaycan türkçəsinin mətn sintaksisi və durğu işarələri ilə müəyyənləşdirilə bilən və mətnlinqvistik kontekstdə işıqlandırılan **ia.** mikromətninin, həm də dastanın **ib-**dəki orijinal normal mətninin retrospektiv səciyyəli konseptual-linqvistik üzvü olaraq qiymətləndirilə bilər.

Azərbaycan türkçəsinə uyğunlaşdırılmış olan **ic.** sintaktik bütövündə və orijinal mətn olaraq verilən **ic.** mikromətnində tema ilə (başda baş cümlə, sonda xəbərlə) rema (baş cümlə ilə xəbərin arşindakı mətn parçası) sintaktik-mətnlinqvistik komponentlər olaraq bir-birini tamaqlayır. Sözügedən mətndə komponentlərin aktual üzvlənməsi türk-islam mədəniyyətini təşkil edən başqa bir dəyişməz amilə görə müəyyənləşir. Bu amil ailənin başından etibarən sağlam əsaslar üzərində qurulmasını təmin edən **bakırəlik** qavramından ibarətdir. Bakırəlik qavramı və ya etnik-dini əsasına görə isə ilk dəfə evlənən oğlanlar bakır, qızlar isə bakirə olmalıdır.

Bu kontekstdə dastanın mətnində ifadə edilən Beyrəklə Banu-çiçeyin eşqi və evlənmə səhnəsi hadisəsi böyük maraq doğurur. Həmin eşq və evlənmə səhnəsi hadisəsi türk ailə quruluşuna dair mentalitet xarakterli ilk özelliliklərdən birinin bariz örnəyi və ya simvoludur. Sözügedən yazılmamış ailə quruluşu qaydası mifoloji və ya yazısız eradan qopuz-dastan və ya yazı epoxasına kecid dönəmində “Türklük fenomeni” ni təşkil edən əsas elementlərdən biri olaraq özünü göstərir. Həmin etnik-milli özellilik dastanın mətnində sözügedən dialoji-çərçvəli-sintaktik quruluşla ifadə olunur. Buna görə də sözügedən dialoji-çərçivəli-sintaktik quruluş türk konseptual düşüncəsinin qurucu-koqnitiv elementərini ifadə edən əsl ümumtürk mətni örnəyi olaraq səciyyələndirilir.

Yuxarıda söyügedən konseptual-linqvistik xarakterli süjet-mətnləşmə hadisəsi antik dövr Hind-Avropa dastanların mətnlərində də özünü göstərir. Bir çox Hind-Avropa və dünya folklor mətnlərində yer tutan “ər öz arvadının toyunda, ərin qayıtması və ya qəhrəmanlıqla nişanlanma” folklorik süjetinə görə yeni evlənmiş bir gənc ər 3, 5, 7, 14 və s. il müddətində öz arvadından ayrırlar. O, ya bir iş dalınca uzaq səfərə gedir və ya düşmən qüvvələrinə əsir düşür. Ər evinə qayıtdıqda isə arvadının bir başqasına əre verildiyini görür və öz arvadının toyunda iştirak etmək məcburiyyətində qalır (Əfəndiyev 1992: 377-378). Türk qəhrəmanlıq və məhəbbət dastanlarında isə belə deyildir. Türk dastnları mətnlərinin təhkiyəsində ayrılib gedən bir ər deyildir, bakır bir nişanlıdır. Cənc nişanlıını gözləyən isə bakırə bir qızdır. Axırda bakır və bakırə nişanlıları bir-birinə qovuşur. Buna görə də antik dövr Hind-Avropa mənşəli dastanlardan fərqli olaraq ümumtürk dastanlarında mətnləşən tema və ya süjet bütövlükdə bakırəlik qavramından ibarətdir.

4.1.2. Şeirlə söylənilən və ya yazılın türkçə mətn örnəkləri

Ümumtürk folklorik mətninin ilk örnəklərində sərbəst olaraq ifadə olunan şeir parçaları əsasən 2-24-28 saylarında gerçəkləşən ritmik bir hecalanma sistemi ilə qafiyələnir. Mətnləşmə burada söz birləşmələri və qrupları, sadə və mürəkkəb cümlələrlə qurulan sintaktik bütövlərin simmetrik və asimetrik səciyyəli sıralanmaları ilə özünü göstərir. Dastan söyləmə anlatımına xas olan belə bir poetik mətnləşmə quruluşu daha çox asimetrik səciyyəli sintaktik-mətnlinqvistik hadisələrin ümumtürk mətnində işlənilməsilə gerçəkləşir. *Sintaktik paralellik, inversiya və parselyatikləşmə* həmin hadisələrə örnək olaraq göstərilə bilər (Musaoğlu 2003b).

Sintaktik paralellik hadisəsi hər hansı bir dil-danışışq ortamında fərqli və yaxın anamların eyni qrammatik meyarlarla müəyyənləşdirilə bilən cümlə komponentləri və cümlələrlə anlatılması deməkdir. Əslində belə bir dil-nitq hadisəsi qohum və qohum olmayan müxtəlif dillərdə özünü göstərən nisbi xarakterli sintaktik universallığıdır. Söyügedən sintaktik hadisə oxşar və fərqli leksik tərkiblərdə (лексическое наполнение) gerçəkləşir. Ancaq burada söz birləşmələri və qrupları, cümlələr və s. kimi eyni qrammatik quruluşda olan dil vahidləri eyni bir sintaktik-mətn-linqvistik vəzifəni yerinə yetirir. Ümumtürk folklorik mətninin müxtəlif janrlarında istər sadə, istərsə də mürəkkəb cümlələr və komponentləri

sözügedən poetik-folklorik mətnləşmə prosesində sintaktik paralellər olaraq işlənilir. Məsələn:

A. Sadə cümlə örnəyində:

Sxem 2.

- | | |
|----------------------|-----------------------------------------------------------------|
| Türkiyə türkcəsi: | Anasına bak, kızını al,
kenarına bak, bezini al. |
| Azərbaycan Türkçəsi: | Anasına bax, qızını al,
qırğına bax, bezini al. |
| Türkmən Türkçəsi: | Enesini gör-de gızını al,
girasın, gör-de bezini al. |

Yuxarıda hər üç oğuz qrupu türk yazı diindən eyni bir atalar sözü örnəyi götürür. Həmin atalar sözü genişlənmiş sadə cümlə ilə ifadə olunur və onun tək bir mübtədəsi vardır. Bu da “sən” şəxs əvəzliyi ilə ifadə olunan leksik vahiddən ibarətdir. Buradakı genişlənmiş sadə cümlə tarixidaxronik xarakterli bir poetik-folklorik mətnləşmə prosesi keçirmişdir. O, həmin prosesdə müəyyən bir konseptual-linqvistik mahiyyət qazanmış və ümumtürk dilində ədəbi mətn səviyyəsində gerçəkləşmişdir. Mətnin leksik-sintaktik paralellər olaraq işlənilən komponentləri sözügedən sadə genişlənmiş cümlədə şeir misraları kimi qafiyələnmişdir. Həmin atalar sözü örnəyi konkret bir sadə geniş cümlənin eyni sintaktik vəzifədəki “Anasına bax, kənarına bax; qızını al, bezini al” xəbərlərinin sintaktik paralellər olaraq təkrarlanması ilə qurulmuşdur.

B. Mürəkkəb cümlə örnəyində:

Sxem 3.1.

1.

85. Menin Manas kulunu
“Attanamın, jortom!” deyt,
“Alışka sapar baram!” deyt.
“Medineni sıdırıp,
çon Bukardı kıdırıp

2.

90. İt-Keçüüden keçem” deyt,
“Beş-Terekten ötem”, deyt,
“Bejindegi Konur-bay
barıp uruş salam”, deyt (Manas 1968:18)

Yuxarıda “Manas” dastanının mətnindən verilən sintaktik konstruksiyalar baş və budaq cümlələr arasındaki sintaktik bağlılıqla görə müəyyənləşən konseptual-struktur modeldə subordinativ-obyekt mənali mürəkkəb cümlə komponentlərinin təkrarlanması ilə qurulur. 85-ci və 90-cı sətrləri təşkil edən subordinativ-obyekt mənali mürəkkəb cümlələrdə qara hərflərlə yazılan asılı komponentlər sintaktik paralellər olaraq işlənilir. Həmin sintaktik paralellər mətndə xəbərləri həmcins olan və təkrarlanaraq işlənilən baş cümlələrlə, daha doğrusu həm birinci, həm də ikinci halda tək bir cümlə ilə çevrələnir (Musaoğlu 2003b:18-19).

Sxem 3. 2.

Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aralıqda söz olmasın (“Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı).

Yuxarıda gətirilən örnəkdə diaxronik səciyyəli poetik-folklorik mətnləşmə prosesi mürəkkəb cümlə komponentlərinin qafiyəli sıralaması ilə gerçəkləşmişdir. Qafiyəli sıralanma sözügedən mətndə sintaktik paralellilik hadisəsinə əsasən qurulmuşdur. Göstərilən mətn-şeir parçasının 2, 3, 4 misraları əslində oxşar bir leksik tərkibdə gerçəkləşən sintaktik paralellərlə ifadə olunur. Şerin ilk iki misrası subordinativ-məqsəd mənali MC və ya klassik terminologiya ilə ifadə etsək, məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Burada baş cümlə öncə, budaq cümlə sonra gəlir. Baş cümlədə bağlayıcı söz və bağlayıcının yeri poetik tələbə görə fakultativdir. Əslində isə sözügedən MC adı danişq dilində belə bir normativ-sintaktik quruluşda işləniləcəkdir: “Küçələrə su səpmişəm ki, yar gələndə toz olmasın”. Mətndə isə həmin MC bir üslubi-sintaktik variant olaraq işlənilir. Mətn-şeir parçasının üçüncü və dördüncü misraları isə qismən çoxmənali olan subordinativ-tərz-nəticə mənali MC və ya klasik terminologiya ilə ifadə etsək tərz budaq cümləli tabeli mürəkkəb cümlə ilə ifadə olunur. Baş cümlədə “elə” bağlayıcı sözü təkrarlanır. Beləliklə, sözügedən şeir parçasının “Küçələrə su səpmişəm” şəklində işlənilən ilk cümləsi bütövlükdə mətnin öngöndərimli bir komponenti olaraq qiymətləndirilə bilər. Çünkü həmin cümlə ilə mətnin sonrakı komponentlərində ifadə olunan fikrə işaret edilir. Şeir parçasının son misrası isə sözügedən durumda mətnin öncəki komponentlərində ifadə olunmuş ana fikri tamamlayan altgöndərimli mətnlinqvistik göstəricidir.

C. Mikromətn və ya mürəkkəb sintaktik bütöv örnəyində.

Sintaktik paralellərlə ilk ümumtürk poetik-folklorik mətninin dialoji-çərçivəli örnəkləri qurulur. Əsl ümumtürk mətninin sözügedən örnəkləri də həm bəşəri svilizasiya, həm də türk-islam mədəniyyəti özəlliklərini ehtiva edən üst qavramlara bağlı olaraq özünə məxsus konseptual-linqvistik quruluşları ilə gerçəkləşir. Məsələn, dostluq və dostluqda sədaqət qavramı epik mətnləşmədə komponentləri sintaktik paralellərlə qurulan mikromətn örnəyinin dialoji-çərçivəli sintaktik quruluşu ilə ifadə olunur:

11 a. -Qazana mən ası olmazam deyib and içdi — söylədi, aydır:

Mən Qazanın ne'mətini çox yemişəm,

Bilməzsəm gözümə dursun!

Qaraqoçda qazılıq atına çox minmişəm.

Bilməzsəm mana tabut olsun!

Yaxşı qaftanların çox geymişəm,

Bilməzsəm kəfənim olsun!

Ala barigah otağına çox girmişəm.

Bilməsəm mana zindan olsun!

Mən Qazandan dönmezəm, bəlli bilgil! – dedi (Araslı 1978: 155-156).

11 b. Beyrek: "Hoş, ola!" dedi. Atın çekdiler bindi, kırk yigidilə Aruzuñ évinə geldi. Taş Oğuz begleri otururiken girib selām vérdi. Beyregə Aruz eydür: "Bilürmisin seni neyə kiğirdük?" Beyrek eydür: "Neyə kiğirdunuz?" Aruz eydür: Heb şol oturan begler Kazaną āsī olduk, and içdük." Mushaf getürdilər: "Sen dahı and iç" dədilər. "Kazaną men āsī olmazam" déyü and içdi. Soyladı, eydür:

"Men Kazanuñ nimetini çok yemişem,
bilmezisem gözümə tursun.

Kazağucda kažılık atıną çok binmişem,
bilmezisem maşa tābüt olsun.

Yahşı kaftanların çok geymişem,
bilmezisem kefenüm olsun.

Ala bārgāh otağına çok girmişem,
bilmezisem maşa zindān olsun.

Men Kazandan dönmezem, bellü bilgil" dedi... (Tezcan 2001).

Azərbaycan türkcəsinə uyğunlaşdırılmış olan **iia.** və orijinal **iib.** kimi ümumtürk mətni örnəklərində qafiyələnmənin və ritmik ifadənin bir dil-işlənilmə vasitəsi olaraq qurulması heca vəznli epik-lirik şerimizin və

ya xalq mahnilarımızın və bayatılarımızın poetik şəkillənməsindən öncəki mifoloji epoxya və sözügedən dövrdən qopuz-dastan anlatımı çağına keçid dönəminə təsadüf edir. Buna baxmayaraq, sözügedən poetik-folklorik qafiyələnmə sistemi epik xarakterli dastan anlatımında hələ günü-müzdə də öz işləkliyini qoruyub saxlamaqdadır. Qeyd olunmalıdır ki, belə bir poetik-mətnlinqistik quruluş ən qədim ümumtürk mətninin ritmik hecalı şeir sistemi ilə təşkil olunmuşdur. Mətnindəki 1, 3, 5, 7 və 2, 4, 6, 8-ci misralar bir-biri ilə həmqafiyədir. Birincilərdə 10-14, ikincilərdə isə 9-10 heca vardır. Sözügedən şeir parçasındaki birinci misralar eyni qrammatik quruluşda və oxşar bir leksik tərkibdə və ikinci misralar da eyni bir qrammatik quruluşda və oxşar bir leksik tərkibdə müəyyənləşdirilə bilən sintaktik paralellərdən ibarətdir. Hər biri bir beyt kimi müəyyənləşdirilə bilən 1, 2; 3, 4; 5, 6; 7, 8-ci misralar isə ayrılıqda asimetrik formalı, koordinativ-şərt və səbəb mənalı MC səviyyəsində gerçəkləşən mikromətn komponentləridir.

Yuxarıda sözügedən beyləri təşkil edən birinci misralar sintaktik paralellər olaraq təkrar olunan iki komponentli mikromətnlərin və ya klassik terminologiya ilə ifadə etsək, qarşıq tipli tabeli mürəkkəb cümlələrin baş cümləsidir. İkinci misralar və ya budaq cümlələr birinciləri bütövlükdə tamamlayır və poetik anlatımda onların səbəb mənalı bir nəticəsi kimi ortaya çıxır. Sözügedən sintaktik konstruksiya adı danışq dilində bütövlükdə koordinativ-səbəb mənalı MC olaraq belə bir üslubi-sintaktik quruluşda işləniləcəkdir: “Əger bilməzsəm, gözümə dursun, çünki mən Qazanın nemətini çox yemişəm”. Buradakı budaq cümlələr ayrılıqda koordinativ-şərt mənalı MC kimi də qiymətləndirilə bilər. Çünkü, onlarda sintaktik paralellər olaraq işlənilən “bilmezisem” komponentləri budaq cümlədir. “Gözümə tursun, maşa təbüt olsun, kefenüm olsun, maşa zindən olsun” sintaktik paralelləri isə həmin mürəkkəb cümlə növündə baş cümlə vəzifəsini daşıyır. Mətn-şeir parçasındaki 1, 3, 5, 7 və 2, 4, 6, 8-ci misralar sintaktik paralellərlə simmetrik olaraq qafiyələnir. 1, 2; 3, 4; 5, 6; 7, 8-ci beyləri təşkil edən misralar isə MC baş və budaq cümlə komponentləri ilə asimmetrik olaraq ifadə olunur. Beləliklə, sözügedən poetik-folklorik mətnin sintaktik paralellərlə ifadə olunan komponentləri sintaq-matik olaraq sıralanır.

Sözügedən poetik-folklorik mətndə Beyrəkin dialoq nitqi şəklindəki sintaktik-çərçivəli cavablandırması ilə bütövlükdə dostluq qavramı ifadə olunur. Burada Türkük fenomenini təşkil edən ən əsas qavramlardan birinin və ya onun dosta sədaqət “teması və konkret mözusu”nun

(Aktaş 2009: 32) ayrıca olaraq mətnləşməsi poetik-folklorik anlatımla gerçəkləşir. Türk-islam mədəniyyətinə bağlı “Tanrı haqqı, axırət, qədər, qonşuluq əlaqələri, ailə, bakırəlik, qəhrəmanlıq, yol, sevgi, qonaqpərvərlik, nifrat” kimi digər qavramlar da ümumtürk mətninin poetik-folklorik təhkiyəsində geniş yer tutur. Belə bir mətnləşmə və ya diskursiv anlatım isə türkçə olaraq konseptual-linqvistik səciyyəli mikro- və makromətn komponentlərinin çərçivəli-sintaktik sıralamaları və sintaktik paralellərlə qurulur.

C. İnversiyalı ümumtürk mətni örnəyində. Normal bir anlatımda və ya danışq ortamında işlənilən cümlələri təşkil edən sintaktik vahidlər ümumtürk mətnində əsasən “mübtəda-təyin-tamamlıq-zərflik-xəbər” sırası ilə sıralanır. Mürəkkəb cümlənin baş və budaq cümlələri subordinativ-, koordinativ- və korrelyativ-sintaktik tabelilik əlaqələrinə görə kontekstual olaraq müəyyənləşən pre-, inter- və postpozisiya mövqelərində gəlir. Mətn sintaksisi komponentləri təşkil edən cümlələr və digər sintaktik vahidlərin mikromətdə və ya mürəkkəb sintaktik bütövlərdə ardıcıl və bir-birinə bağlı olaraq sıralanmasına görə müəyyənləşir. Belə bir ardıcıl və iyerarxik sıralanma isə, yuxarıda göstərildiyi kimi, öngöndərimlilik, altgöndərimlilik, eşgöndərimlilik ifadə edən vasitələrlə müəyyənləşən struktur, semantik və funksional əlaqələrə əsasən gerçəkləşir. Ümumtürk mətnində inversiya hadisəsi həm sadə və mürəkkəb cümlə, həm də mətn və mürəkkəb sintaktik bütövlərdə komponentlərin normal yerlərinin dəyişməsi və ya tərsinə sıralanması ilə müşahidə olunur. Sadə cümlələrdə ən çox mübtəda və xəbərlərin yerləri dəyişir. Məsələn, cümlənin mübtədası sonda, xəbəri öndə gəlir. Mürəkkəb cümlələrdə gerçəkləşən inversiya hadisəsi, dərs vəsaitinin önceki fəsillərində göstərildiyi kimi, ən çox üslubi-sintaktik variantlar olaraq ortaya çıxır. İnversiya ümumtürk mətnində sintaktik paraleller, parselyatikləşmə, kalambur (söz oyunu) və s. dil-nitq vasitələri kimi asimetrik-sintaktik bir hadisə olaraq dəyərləndirilir. Sözügedən dil-danışq hadisəsi konkret danışq-ünsiyət ortamlarında danışan-dinləyən səciyyəli və bilavasitə projeksiyalı söyləm-diskurs mətnlərində ortaya çıxır. Yazılı mətnlərdə isə inversiya yazıçı-oxucu və bilavasitə projeksiyalı mətn düzəltmə şərtlərinə bağlı olaraq müəyyənləşir. Ənənəvi qrammatikada istər inversiyadan, istərsə də digər asimetrik-sintaktik hadisələrdən daha çox üslubi-qrammatik vasitələr olaraq üslubiyyatda bəhs edilir. Müasir mətn sintaksisi və ya qrammatikası fənnində isə sözügedən dil-danışq hadisələri və inversiya artıq sözün geniş anlamında konseptual- və kontekstual-linqvistik özəllikləri ilə geniş

bir filoloji təhlilə cəlb olunur. Və inversiya sadəcə müasir türk ədəbi dillərində özünü göstərən asimetrik-sintaktik səciyyəli bir hadisə də deyildir. Çünkü, həmin dil-danışq hadisəsinin işlənilməsinə türk ədəbi dillərində şifahi olaraq söylənilən poetik-folklorik mətnlərdə də təsadüf edilir. Məsələn:

İa. 35 Sağımda güneş parlıyordu,
Solumda ay parlıyordu.

Alnímda sabah yıldızı parlıyordu.

Bunları anlatmış.

Baba büyük oğullarına (Radloff 1999: 34).

ib. 890 Geriye Kalan halk,

Sekiz bin dövüşü

Atalarından inmiş.

Börklerini koltuk altlarına sıkıştırıp,
Hep beraber eğilerek (Radloff 1999: 346).

Sözügedən poetik-folklorik və ya genişlənmiş cümlə-mətnlərin predikativ mərkəzləri “Bunları anlatmış” və “Atalarından inmiş” xəbər qrupları ilə ifadə olunur. Bu xəbər qrupları sözügedən mikromətn-şeir parçalarında misraların ritmik-qafiyələnmə sıralanmasının tələbinə uyğun olaraq inversiyaya uğrayır. İversiyaya uğraması sözügedən xəbər qruplarının mikromətnin eşgöndərimli üzvü olaraq işlənilməsini şartlaşdırır. Çünkü həmin xəbər qrupları mikromətnin sintaktik paralellərlə ifadə olunan önceki və sonrakı komponentlərinə eyni bir dil-danışq kontekstində aid olur. Birinci sintaktik bütövdə xəbər qrupu mətnin sintaktik paralellərlə ifadə olunmuş önceki sadə cümlələrinə və sonrakı inversiyaya uğramış mübtəda və tamamlığına aiddir. İkinci sintaktik bütövün mübtəda qrupu isə öndə gələn sintaktik paralellərlə işlənilən müxtəlif söz birləşməsi modellərindən, zərflik qrupu isə sonda gələn və sintaktik paralellərlə ifadə olunan feli bağlama tərkiblərindən ibarətdir. Bu ritmik-poetik səciyyəli şeir-anlatım sıralanmasını sadə-geniş cümləyə çevirsək, onda sözügedən poetik-folklorik mətn parçası aşağıdakı şəklə düşür:

İb. Geriye kalan halk, sekiz bin dövüşü;

börklerini koltuk altına sıkıştırıp,

hep beraber eğilerek atalarından inmiş.

‘Geriyə qalan xalq, səkkiz min dövüşü börklərini qoltuqlarının altına qoyub, hamısı bir yerdə əyilərək atalarından düşüb.’

4.2. Türkçə mətn örnəklərində parselyatikləşmə* hadisəsi

Sözügedən asimmetrik-sintaktik hadisə önce müxtəlif danişiq və ya diskurs ortamlarında, sonra isə yazılı olaraq ifadə olunan ədəbi-bədii mətnlərdə gerçəkləşir. Sintaktik-mətnlinqvistik xarakterli bir dil-nitq hadisəsidir. Parselyatikləşmə hadisəsi əslində sadə və mürəkkəb cümlələrin qırılıraq mətnləşməsi deməkdir və türk yazı dillərində mətnləşmənin əsas təşəkkül və həm nəsrlə, həm də şeirlə ifadə olunan təkamül yollarından biridir. Sadə və mürəkkəb cümlələrdən qopub ayrılan ayrı-ayrı komponentlər və ya cümlə üzvləri, baş və budaq cümlələr yeni sintaktik kontekstdə artıq müstəqil cümlə intonasiyası ilə deyilir. Cümlələrdən qopub ayrılmış parselyatiklərlə bazis-cümlələr bir mürəkkəb sintaktik bütöv təşkil edir. Qoşan bazis-cümlələrlə qoşulan parselyatik-konstruksiyalar arsında obyekt, zaman, məkan, səbəb-nəticə və s. semantik-funksional əlaqə sahələri ifadə olunur. Sözügedən sintaktik bütövlərdə bazis-cümlələr mətnlinqvistik əlaqələr baxımından öngöndərimli, parselyatiklər isə altgöndərimli mətnqurucu vasitələr olaraq göstərilir. Parselyatiklər bağlı olduqları bazis-cümlələrin mübtədasını, tamamlığını, təyinini, zərfliyini və s. digər açıq olaraq ifadə olunmamış üzvlərini və ya oxşar anlamlı cümlələrini tamamlayır və semantik baxımdan konkretləşdirir. Bu isə mətnin struktur-semantik quruluşunda altgöndərimli əlaqə ilə komponentlərin bir-birinə bağlanması mənasına gəlir. Bazis-cümlənin parselyatiklə bağlılığı daha çox öngöndərimli mətnlinqvistik əlaqə olaraq izah oluna bilər. Parselyatik-konstruksiya ilə özündən önce gələn bazis-cümlənin sintaqmatik əlaqəsi isə öngöndərimli və altgöndərimli sintaktik əlaqələr səviyyəsində öyrənilə bilər.

Parselyatikləşmə hadisəsinə həm folklorik, həm də çağdaş ümumtürk ədəbi-bədii mətni örnəklərində təsadüf edilir. Türk dillərinin qərb qoluna daxil olan “Koroğlu”, “Kitabi-Dədə Qorqud”, şərq qoluna

*Parselyasiya – sözünün lüvəgi-leksik mənəsi (fransız- parselle-hissə) yer sahələrinin bölünməsi deməkdir. Linqvistikada isə bu, hər şeydən önce, nitq fəaliyyətində özünü göstərən kommunikativ-informativ fakt kimi başa düşülür. Şifahi və yazılı olaraq gerçəkləşən söyləmlərin və mürəkkəb sintaktik bütövlərin ayrı-ayrı tiplərində qoşan (bazis-cüməl) və qoşulan (parselyatik) vahid bir struktur-semantik bütöv təşkil edir. Bu cür sintaktik formallaşma nitq fəaliyyətində bazis-cüməyə və parselyatiklərə bölünür. Parselyatik-qoşulma konstruksiyalar bazis-cümlənin hər hansı bir ifadə edilməmiş üzvünü (genişləndirici-determinant, mübtəda-agens, tamamlıq-obyekt və s.) konkretləşdirir, aydınlaşdırır, yaxud da ümumiləşdirir. Beləliklə, parselyatik-konstruksiyalar bazis-cüməl ilə birlidə dilin invariantı, nitqin isə variantıdır.

daxil olan “Manas” (qırğız), “Maaday-Qara” (Altay) qəhrəmanlıq dastanlarının mətnlərində sözügedən dil-nitq hadisəsi geniş yayılmışdır. Türk qəhrəmanlıq eposlarının dilində perselyatik-qoşulma konstruksiyalı sintaktik bütövlərin müxtəlif struktur- semantik tipləri işlənilir:

A) Parselyatiklər özündən əvvəlki bazis-cüməldən qopub ayrılır, onun ifadə edilməmiş, yaxud da “yarımcıq üzə çıxarılmış” agens-mübtədasını, obyekt-tamamlığını aydınlaşdırır və semantik baxımdan əvəz edir; məs.: Ayza menen geçtirdi. **Eşiginin köngögün** (Manas; P. Kıdırbaeva, 1988, c.17); Kılıç menen kestirdi. **Jeledəgi kulunun** (Yenə orada); Kettekiçik, karınar. **Bayjigit toktop kalganı;** Baştan ayak baarınar. **Kalkka süylop salgani** (“Manas” eposu); Aylangılap turbay kaytti. **Kara-Kula kaan kiji** (“Maaday-Kara” dastanı. Эпос народов СССР, M., 1973, c.175); At ayağı külük olur, Ozon dili çevik (KDQ); Cılasun goç jigitlərə qalaba ölkə verdi: şalvar, cübbə, çuqa (KDQ); Bu işə Mehri xanim da razi oldu. **Əhməd xan da** (“Koroğlu” dastanı).

B) Parselyatiklər bazis cüməldəki buraxılmış olan genişləndirici-determinat üzvləri konkretləşdirir; məs.: Atası Manas baatırday, Baatıry bolchu žan ekən. **Tayatasi Karakan;** Nogoydun Çagoo karı bar. **Oşo toptun içinde;** Kırgız, kazak çogulup. **Kara Kum, Sarı Arka** (“Manas” dastanı); Arban yattı, kargan yattı. **Kara-Tayı abakayda** (“Maaday-Kara” dastanı, s. 178); Başlar kəsildi. **Top kibi** (KDQ); Çadır digdilər. **Kafər içən** (Yenə orada); Paşalar Çənlibelə qoşun çəkirlər. **Boly bəy Ərzincan tərəfdən, Ərəb Reyhan Qars tərəfdən, Hasan paşa özü də Toqat tərəfdən** (“Koroğlu” dastanı).

Parselyatiik-qoşulma konstruksiyalı və xususi-mürəkkəb quruluş xarakterli sözügedən sintaktik bütövlərin müxtəlif struktur-semantik tipləri “Kopoğlu” və “Kitabi-Dədə Qorqud” dastanlarının mətnlərində işlənilir; məs.: Beyrək gördü Qazan bəegin xatunu boyı uzun Burla gəldi. **Qara qıyma gözləri qan yaşı.** (KDQ); Baxdı ki, gələn Koroğludu. **Dəlilərin arxası** (“Koroğlu” dastanı); Atı vurub sıldırımin başına qalxdı ki, oradan Arab Reyhani yaxşı görsün. **Düşməni** (Yenə orada).

Yuxarıda götirilmiş nümunələrdən də göründüyü kimi, parselyatik-qoşulma konstruksiyaların quruluşca sadə olan semantik-struktur tipləri daha çox söyləm//cümələ səviyyəsində özünü göstərir. Bununla bərabər, “Koroğlu” dastanının, eləcə də çağdaş Azərbaycan ədəbi-bədii mətnlərində parselyatik-qoşulma konstruksiyaların xüsusi-mürəkkəb quruluşlu tiplərinin işlənilməsinə də təsadüf edilir. Maraqlıdır ki, bu tip parselyatik-qoşulma konstruksiyalarda əsas və asılı hissələr, uyğun sintaktik

formalaşmaların sadə analoqlarındaki kimi, yarımcıq cümlə quruluşunda olur. Ancaq “mürəkkəb parselyasiya”ya uğramış komponentlər bazis-cümnlərlə birlikdə, quruluşa sadə olan uyğun analoqlardan mətnling-vistik quruluşu baxımından fərqlənir. Onlar, sözügedən mətnləşmə prosesində sıradan söyləm//cümlə deyil, sözün tam mənasında frazadan böyük vahidlər və ya mürəkkəb sintaktik bütövlər səviyyəsində özünü göstərir; məs.: Koroğluya özü kimi fəndgir adamlar lazımdı. **Elə adamlar ki, paşalara, xotkarlara qan uddura bilsin** (“Koroğlu” dastanı); Bizə, ümumiyyətlə, şeir deyil, zəmanəmizin, həyatımızın problemləri ilə ayaqlaşan, onun inkişafına təkan verən, böyük ideallarımızı vəsf edən, insanları ucaldan poeziya lazımdır. **Elə poeziya ki, bir yel kimi ötüb kecməsin, həmişə öz ətrini, təravətinini saxlasın** (“Kommunist” qəzeti, 12 yanvar 1985-ci il, s.4).

Sintaksisin petpospektiv istiqamətdə tarixi-müqayisəli tədqiqi qədim dilin bütün səviyyələrdəki apxetiplərinin uyğun modellərini bərpa etməyə kömək edə bilər. Bu isə həm hər bir türk yazı dilinin, həm də biri digəri ilə yaxın olan türk dil-dialekt sistemlərinin keçib gəldiyi yolu və məphələləri ətpaflı olaraq izləməyə imkan verər. Oğuz-qıpçaq və qırğız-yenisey dil-dialekt sistemlərinə daxil olan ayrı-ayrı türkçələrin struktur-tipoloji quruluşlarının özəlliklərinin müəyyənləşdirilməsi isə bütövlükdə Ural-Altay nəzəryəsinin nə dərəcədə doğru olub-olmadığını göstərər. Məhz belə bir tarixi-müqayisəli və müqayisəli-tipoloji təsnifatdan aydın olur ki, türk dillərinin qərb qolu, yəni oğuz-qıpçaq layı, şərq qolundan, o cümlədən həmin qola daxil olan və xarakterik türk dillərdən biri sayılan qırğız türkçəsindən sintatik quruluşunun analitikliyi ilə seçilir. Bu isə onu göstərir ki, birincilər hələ qədim türk dövründən önce Ön Asiyənin qonşu dilləri ilə yaxın temasda olmuşdur. İkincilərin quruluşundakı sintetiklik isə həmin dövrdə onların Mərkəzi və Şərqi Asiyənin sintetik quruluşu dilləri ilə yanaşı və birlikdə işlənilməsindən irəli gəlir. Orxon-Yenisey epoxasimdəki qədim türk dilinin bütün səviyyələrdəki analitizmi isə onun bir dövlət dili kimi güclü informasiyavericiliyə malik olması ilə izah edilir.

Türk dillərinin oğuz-qıpçaq dil-dialekt sistemində MC konseptual-struktur modelləri formal-paradiqmatik vasitələrlə sintakmatik əlamətlərin vahid bir sistem kimi inkişafına əsaslanaraq müəyyənləşdirilir. Bununla bərabər, sintaktik tabeliliyin xarakterindən asılı olaraq polipredikativ konstruksiyaların düzülüşündə ortaya çıxan çoxmənalılıq da burada mütləq nəsərə alınmalıdır.

4.2.1. Türkiyə və Azərbaycan türkçələrinin ədəbi-bədii mətnlərində parselyatikləşmə

Cümlələrin parselyatikləşmə nəticəsində qırılaraq mətnləşməsi hadisəsi subyekt-obyekt, zaman-məkan, səbəb-nəticə, kəmiyyət-keyfiyyət, müəyyənlik və qeyri-müəyyənlik kimi konseptual durumların ifadə edildiyi dil-danışq ortamlarında geniş yayılmışdır. Sözügedən asimmetrik-sintaktik hadisə Türkiyə türkcəsi ədəbi-bədii mətnlərində həm sadə, həm də mürəkkəb cümlə quruluşları əsasında gerçəkləşir. Aşağıda Türkiyə türkcəsi ədəbi-bədii mətnlərindən parselyatikləşmə hadisəsinə aid gətirilən örnəklər yuxarıda göstərilən semantik-funksional anlam sahələrinə, sadə və mürəkkəb cümlə quruluşlarının qırılaraq mətnləşməsinə görə sıralanmışdır:

1. Obyekt, zaman və məkan semantik-funksional anlam sahəsinə görə gerçəkləşən parselyatikləşmə hadisəsi və ya parselyatikli sintaktik bütövlərərin işlənilməsinə Türkiyə türkcəsi ədəbi-bədii mətnlərində çox təsadüf edilir. Sözügedən parselyatikləşmə hadisəsi sadə və mürəkkəb cümlə quruluşlarının qırılaraq mətnləşməsi nəticəsində formallaşır.

1.1. Sadə cümlə və ya cümlələr quruluşunda:

1.1.1. Türkiyə'de bir yilda **dört mevsimi de** yaşıyoruz. **İlkbahar, yaz, sonbahar ve kış** (2, s. 27). ‘Türkiyədə bir ildə dörd mövsümü də yaşayıraq. **Yaz, yay, payız və qış.**’

Mətn 1.1.1.1.

Türkiyə'de Dört Mevsim

Türkiyə'de bir yilda dört mevsimi de yaşıyoruz. İlkbahar, yaz, sonbahar ve kış. İnsanlar genellikle yazın denizlere, kışın dağlara gidiyorlar. İlkbaharda ağaçlar çiçekler açıyor ve havalar ısınıyor. Çok soğuk veya çok sıcak olmuyor. Yazın ise Antalya, Bodrum ve Kuşadası gibi yerler çok sıcak ve nemli oluyor. Sonbaharda yapraklar dökülüyor ve yavaş yavaş hava soğuyor. Sonbaharda, Abant ve Yedigöller çok harika oluyor. Kapadokya ise, her mevsimde çok güzel.

‘Türkiyədə dörd mövsüm

Türkiyədə bir ildə dörd mövsümü də yaşayıraq. Yaz, yay, payız və qış. İnsanlar əsasən yayda dənizlərə, qışda dağlara gedirlər. Yazda ağaçlar çiçek açır və havalar istiləşir. Çox soyuq və ya çox isti olmur. Yayda isə Antalya, Bodrum və Quşadası kimi yerlər çox isti və

nəmli olur. Payızda yarpaqlar töküür və hava yavaş-yavaş soyuyur. Payızda Abant və Yeddiğöllər xariq olur. Kapadokya isə hər mövsümdə çox gözəldir!

1.1.2. Burada iğneden ipliğe **her şey** bulunur; **kumaş, hali, kilim, kürk, tütün...** (2, s. 89). ‘Burada iynədən ipliyə **hər şey** tapılır: **parça, hali, kilim, kürk, tütün...**’

Mətn 1.1.2.2.

Urfə'nın Etrafi

Cumhuriyet Gazetesi muhabiri Zafer Dinçer Güneydoğu Anadolu üzerine bir yazı dizisi hazırlamakla görevlendirilir ve röportajlar yapmak üzere bölgeye gider. Zafer Dinçer'in bu gezisindeki ilk durağı Urfə'dır. Dinçer Urfə'da ilk olarak Zülfikar adında bir marangozla tanışır. Zülfikar doğma büyümə Urfalıdır; ilkokul mezunu olmasına rağmen şehrin tarihi ve folklorüyle ilgili pek çok bilgiye sahiptir. Bu durum Zafer Dinçer'in çok hoşuna gider, çünkü burada yapacağı araştırmalarda kendisine yardımcı olacak iyi bir rehber bulmuştur. Birlikte bir kahveye gidilir, birer bardak soğuk ayran içilir, hal hatır sorulur, uzun uzun sohbet edilir. Daha sonra Zülfikar, Zafer Dinçer'i Urfə Çarşısı'na götürür; **rengarenk, capcanlı, tarixî Urfâ Çarşısı'na...**

Zülfikar: Buralar benden sorulur, beyim. Kendimi bildim bileli bu çarşidayım. Büyük küçük herkes tarafından sevilip sayılırim burada. Benim dükkanım da az ileride. Bu şehirdeki birçok bebek benim yaptığım beşiklerde büyümüştür.

Zafer: Burası ne kadar büyük bir çarşı! Neler satılıyor burada?

Zülfikar: **Burada iğneden ipliğe her şey bulunur; kumaş, hali, kilim, kürk, tütün... Kumaşların bazıları komşu ülkelərdən getirilir, bazıları da Urfə'nın köylerinde genç kızlarımız tarafından el tezgahlarında dokunur.**

Zafer: Çarşı esnafi arasında güzel bir dostluk ve dayanışmanın olduğu ilk bakişa görülüyor, yanılıyor muyum Zülfikar?

Zülfikar: Doğrudur, beyim. Buranın esnafi birbirini rakip olarak görmez. Sabah erken saatlerinde hep beraber dükkanlar açılır, mallar yardımlaşarak kapı önlərinə taşınır. Sonra birer tütün sarılıp çaylar yudumlanır. İlk müşteriler beklenirken esnaf arasında tatlı bir sabah sohbeti başlar.

Zafer: Şu bakır işlemeler çok güzel. Bunlar da mı burada yapılıyor?

Zülfikar: Bakırcılık Urfa'da çok eski bir zanaattır. Son zamanlarda unutulmaya yüz tuttu, ama bu yanında birkaç kişi bu işi baba mesleği olarak sürdürüyor.

Zafer ile Zülfikar konuşa konuşa bir saate yakın Urfa Çarşısı'nda gezerler. Biraz dinlenmek için, yanında küçük bir çay ocağının önüne dizilmiş hasır taburelere oturup birer kahve isterler. Zülfikar cebinden tabakasını çıkarıp birer sigara sarar. Zafer, Zülfikar'ın Urfa'yla ilgili anlattığı her şeyi büyük bir dikkatle dinlerken bütün çevresini kaplayan bir türkü duyulur...

'Urfanın ətrafi

Cümhuriyyət qəzetiinin müxbiri Zəfər Dinçərə Şərqi Anadolu haqqında bir yazı seriyası yazmaq tapşırılır və o, reportajlar aparmaq üçün bölgəyə gedir. Zəfər Dinçərin bu səfərdə ilk dayanacağı Urfadır. Dinçər Urfada ilk olaraq Zülfüqar adında bir dülgerlə tanış olur. Zülfüqar Urfada doğulub boyra-başa çatmışdır və sadəcə ibtidai məktəb qurtarmasına baxmayaraq, şəhərin tarixi və folkloru ilə əlaqədar çox şey bilir. Bu durum Zəfər Dinçərin çox xoşuna gəlir, çünkü burada görəcəyi işlərdə ona kömək edə biləcək birini tapmışdır. Onlar birləşdə bir qəhvəxanaya gedir, hərəsi bir stəkan soyuq ayran içir və uzun-uzun söhbət edirlər. Daha sonra Zülfüqar Zəfər Dinçəri Urfa bazarına aparır: **rəngarəng, capcanlı, tarixi Urfa bazarına...**

Zülfüqar: Burada məni hamı çox yaxşı tanır. Ağlım söz kəsəndən bu bazardayam. Böyükələ böyüyəm, kiçiklə kiçiyəm. Mənim dükanım bir az qabaqdadır. Bu şəhərdəki bir çox körpə uşaq mənim düzəltdiyim beşiklərdə böyümüşdür.

Zəfər: Bu nə qədər böyük bir bazardır! Nələr satılır burada?

Zülfüqar: Burada iynədən ipliyə hər şey tapılır: parça, halı, kilim, kürk, tütün... Parçaların bəziləri qonşu ölkələrdən gətirilir, bəziləri də Urfanın kəndlərində gənc qızlarımız tərəfindən dəzgahlarda toxunur.

Zəfər: Bazardakılar arasında yaxşı bir dostluq və həmrəyliyin olduğu ilk baxışdan hiss edilir, səhv eləmirəm ki, Zülfüqar?

Zülfüqar: Doğrudur, qardaş. Burada işləyənlər bir-birini rəqib olaraq görmür. Sabah tezdənnən hamı birləşdə dükanını açır, mallar daşınır qapının önünə yığılır. Sonra çaylar içilir, siqaret çekilir. Bazara

gələn ilk müştəriləri gözləyərkən bazardakılar arasında şirin bir sabah səhbəti başlayır.

Zəfər: O mis əl işləri nə gözəldir! Bunları da burada düzəldilir?

Zülfüqar: Misgərlik Urfada çox köhnə sənətdir. Son zamanlarda unudulmağa başlayıb, amma bazarda bir neçə kişi bu işi hələ də baba sənəti kimi davam etdirir.

Zəfərlə Zülfüqar danişa-danişa bir saata yaxın Urfadən bazarında gəzdi. Bir az dincəlmək üçün bazarın içərisində kiçik bir çayxananın qabağına düzülmüş hasır taburetkalarda oturub bir fincan qəhvə içdi. Zülfüqar cibindən tütün torbasını çıxardıb hərəyə bir siqaret bükdü. Zəfər Zülfüqarın Urfadən ilə əlaqədar danişdılqlarına qulaq asarkən bütün bazarı başına alan bir mahni eşidildi...’

1.1.1.1-ci mətndə öngöndərimli komponentin yerində “dörd mövsum” şəklində işlənilən bir sintaktik vahid işlənilir. Mətnin göndəriləni vericinin və ya yazıçının bilvasitə xarakterli projeksiyisine görə müəyyənləşir. Türkiyədə bir ildə yaşanıla bilən və parselyatiklə konkretləşdirilən dörd mövsüm hadisəsi mətn gövdəsində “yaz, yay və payız” haqqında verilən biliklərlə ifadə edilir. Başlangıç cümlədə parselyatiklə konkretləşdirilən və vericinin mətnlinqvistik proyeksiyasına görə müəyyənləşən dörd mövsüm faktoru burada Türkiyəni yaxşı tanımayan bir xarici vətəndaşa, yəni alıcıya və ya oxucuya və dinləyiciyə ünvanlanaraq açıqlanır. Elə mətnin funksionallığı da buna görə müəyyənləşir. Mətnin bitiş komponenti “Kapadokya isə hər mövsüm də çox gözəldir!” cümləsi ilə ifadə olunur. Bitiş cümləsindən önce Türkiyədə yaşanan qış mövsümünə dair də mətndə hər hansı bir məlumat verilsəydi, onda anlatılan mövzu ilə sözügedən mətnləşmə arasında konseptual bir bütünlük mühafizə edilmiş olacaqdı. Çünkü mətnləşmədə ifadə olunan qavram bütövlükdə “turizm və Türkiyənin bir turizm ölkəsi olması” anlayışından ibarətdir və qış turizmi anlayışı da Türkiyəni bütövlükdə bir turistik ölkə olaraq tanıdan alt qavramlardandır.

Yuxarıda verilən 1.1.2.2-ci mətnləşmədə isə Türkiyənin xarici bir vətəndaşa və ya oxucuya və dinləyiciyə ünvanlanan tanıtımı vericinin bilavasitə və bilvasitə projeksiyalı göndəriləni ilə ifadə olunur. Çünkü mətnləşmə prosesi bir dialoq mətni ilə diskursiv olaraq gerçəkləşir. Sözügedən mətndəki parselyatiklər qara hərflərlə yazılmışdır. Parselyatiklər içərisində yer aldıqları sintaktik bütövləri təşkil edən önceki cümlələrdə öngöndərimli cümlə üzvlərini altgöndərimli dil vahidləri olaraq həm

struktur, həm də semantik quruluş baxımlarından tamamlayır. Birinci sintaktik bütövdə işlənilən ‘**rəngarəng, capcanlı, tarixi Urfa bazarına...**’ parselyatiki öncəki cümlənin buraxılmış olan obyekt-mübtədasını struktur bir komponent olaraq dəqiqləşdirir. Həmin parselyatik semantik baxımdan da sadəcə qoşan bazis-cümlənin bir komponenti deyildir. O, bütövlükdə mətnin giriş-remarka olaraq ifadə edilən sintaktik bütövünən altgöndərimli komponenti yerində işlənilir.

Dialoji mətnləşməni təşkil edən mikromətnlərdən birinin başlangıç komponenti, göründüyü kimi, qoşan bazis-cümlə və qoşulan parselyatikdən ibarət olan bir sintaktik bütövlə “**Burada iynədən ipliyə hər şey tapılır: parça, halı, kılım, kürk, tübüñ...**” ifadə olunur. Parselyatik burada bazis-cümlənin obyekt-mübtədasını tmamalyır. Həmin sintaktik bütövü təşkil edən parselyatik bütövlükdə sözügedən mətnləşmənin eşgöndərimli komponenti olaraq da özünü göstərir. Çünkü bu komponent sözügedən mətndə Urfanın tarixi keçmişinə dair konkret milli-ethno-qrafik saxlancların ifadəsinə ünvanlanaraq işlənilir və konseptual-linq-vistik xarakterli dil vasitsəsidir.

1.2. Mürəkkəb cümlə və ya cümlələr quruluşunda:

1.2.1. Ancak, bu felaketlerden daha önemli bir şey var ki, her zaman göz ardı edilmişdir: “**Çevre kirliliyi**” sorunu (II, s. 71). ‘Ancaq, bu fəlakətlərdən daha önemli bir şey var ki, hər zaman göz ardı edilmişdir: “**Ətraf mühitin çirkənləndirilməsi**” problemi.’

1.2.2. Belki de kendi kafanızın içinden sevdigimiz, hatırladığımız bir ses, ses olmadan sizi çağrırmıştır. **Olabilir**_(III, s. 26). ‘Bəlkə də öz qəlbimizin dərinliklərdən gələn sevdiyimiz, xatırladığımız bir səs, səs olmadan sizi çağrırmışdır. **Ola bilər.**’

Mətn 1.2.1.3.

Doğa Hak ettiğimiz Sürece Bizimle Olacak

İnsanlık, var oluşundan bu yana çeşitli dönenmlerde çok değişik felaketlerle karşılaşmıştır. Tarihimizdeki en büyük felaket “Nuh Tufanı”dır. Bu tufanda Nuh peygamber her canlıdan birer çifti gemisine alarak insanlığı yok olmaktan kurtarmıştır. Bazı dönenmlerde sitma, verem, cüzzam gibi hastalıklar insanlığı kırıp geçirmiştir. Günümüzde ise AIDS, kanser, hepatit B gibi önemli hastalıklar insanları öldürmekte, tibbi da düşündürmektedir. Ancak, bu felaketlerden daha önemli bir şey var ki, her zaman göz ardı edilmişdir: “**Çevre kirliliyi**” sorunu. Bu tehlike, toprağı,

havayı, suyu kirletmektedir. Türkiye de bu sorunla karşı karşıyadır. 1985 yılında NASA bu konuda bir araştırma yapmıştır. Araştırmanın sonucu ürkütücüdür; Türkiye 55 yıl sonra çöl olabilir! Gerçekten de dünya hızla çölleşmektedir. Bu konuda Türkiye'de duyarlı bir kurum vardır: TEMA Vakfı. Bu vakfin kurucusu Hayrettin Karaca "Türkiye'de her gün 150 kamyon dolusu, her yıl 500 milyon ton verimli toprağı erozyon sonucu kaybediyoruz." diyor. Nedeni ise ağaçları katletmemiz. Doğal olarak bu sonuç akıllı insanları düşündürüyor. Bu sözler, onlara filmlerdeki uşuz bucaksız çöllerini hatırlatıyor ve "Bugüne kadar bizden kilometrelerce uzaktaki coğrafyanın sorunu olarak düşündük bunu, şimdi bizim kapımızı mı çalışiyor acaba?" dedirtiyor.

Toprak yok olmakla kalmıyor, tarım alanlarını da sürükleyip götürüyor beraberinde. Bu da başka bir sorunu gündeme getiriyor; köyden kente göç. Erozyon, susuzluk ve kuraklığa doğuruyor. Böylece su kaynakları yeterince beslenemiyor, çoğu bitki örtüsü de yok oluyor. Yine araştırmalar gösteriyor ki, bugüne dekin Türkiye'de on iki tür bitki yok olmuş. Bu sorunla ancak insanları bilinçlendirerek başa çökübiliriz. TEMA Vakfı da bunun bilincinde. Bunun için herkesi ağaç dikmeye özendiriyor, halkı bilgilendirmek için eğitmenler yetiştiriyor. Vakıf herkesi çalışmalarına çağrıyor, her yardımı kabul ediyor, yeter ki "Türkiye çöl olmasın!" Bu sloganla çalışmalarına hiç yılmadan devam ediyor TEMA Vakfı.

İnsanlık, olumlu ya da olumsuz davranışlarının sonucunu mutlaka görecektir. Unutmayalım ki; doğa, bizim onu hak ettiğimiz sürece vardır.

‘Təbiət ona layiq olduğumuz müddətdə bizimlə olacaq

İnsanlıq var olduqdən bəri ayrı-ayrı vaxtlarda çox müxtəlif fəlakətlərlə qarşılaşmışdır. Tariximizdəki ən böyük fəlakət "Nuh Tufani"dır. Bu tufanda Nuh peyğəmbər hər canlıdan ayrı-ayrı cütləri gəmisinə götürürək insanlığı yox olmaqdan qurtarmışdır. Bəzi dönmələrdə qızdırma, vərəm, vəba kimi xəstəliklər insanları qırıb tökmüşdür. Günümüzdə isə AIDS (spit), xərçəng, hepatit B kimi önemli xəstəliklər insanları öldürür, tibbi də düşündürür. **'Ancaq, bu fəlakətlərdən daha önemli bir şey var ki, hər zaman göz ardı edilmişdir: "Ətraf mühitin çirkənləndirilməsi" problemi.'** Bu təhlükə torpağı, havanı, suyu çirkənləndirir. Türkiyə də bu problemlə qarşı-qarşıyadır. "1985-ci ildə "NASA" bu mövzuda araştırma aparmışdır. Araştırmanın nəticəsi qorxuducudur. Türkiyə 55 ildən sonra çöl ola bilər. Həqiqətən də dünya sürətlə çölləşəcəkdir. Türkiyədə bu problemlə məşhur olan həssas bir qurum vardır. "TEMA vəqfi". Bu vəqfin

qurucusu Xeyrəddin Qaraca “Türkiyədə hər gün 150 maşın dolusu, hər il 500 milyon məhsuldar toprağı erroziya nəticəsində itiririk” deyir. Bunun səbəbi ağacları kəsməyimizdir. Təbiidir ki, bu nəticə ağıllı insanları düşündürür. Bu sözlər onlara filmlərdəki ucsuz-bucaqsız çölləri xatırladır və “Bu günə qədər bizdən kilometrlərlə uzaqdakı coğrafiyanın problemi ola-raq fikirləşdik bunu, indi də bizim qapımızı çalır, görəsən?” dedirdir.

Torpaq yox olmaqla qalmır, təsərrüfat sahələrini də sürükleyib götürür özüylə. Bu da başqa bir problemi gündəmə gətirir: kənddən şəhərə köç. Erroziya, susuzluq və quraqlığı doğurur. Beləcə su mənbələri kifayət qədər qidalanmir, bir çox bitki örtüyü də yox olur. Yenə araşdırmaclar göstərir ki, bu günə qədər Türkiyədə on iki bitki növü yox olmuşdur. Bu problemi ancaq insanları maarifləndirərək həll edə bilərik. “TEMA vəqfi” də bunun fərqindədir. Bunun üçün hamını ağac əkməyə həvəsləndirir, xalqı maarifləndirmək üçün həmin sahədə mütəxəssilər yetişdirir. Vəqf hamını öz işlərinə cəlb etmək istəyir, hər yardımını qəbul edir, kifayətdir ki, “Türkiyə çöl olmasın!” Bu şəurla işlərinə heç yorulmadan davam edir “TEMA vəqfi.”

İnsanlıq müsbət, ya da mənfi davranışlarının nəticəsini mütləq görəcəkdir. Yaddan çıxartmayaq ki, təbiət bizim ona layiq olduğumuz müddətdə var olacaqdır.

Mətn 1.2.2.4.

Yolun kenarına oturdum. Az ötemde bir eşek otluyor. Onun da rəngi çağla bademi; ağızı, dişleri, kulakları, boynu ne güzel! Otluyor. Otları adəta çatırdıata çatırdıata yiyor. **Belki de** bu çitirtılı sesi “Hist, hist!” diye duymuşumdur. Eşeğin ot koparışının sesinden apayı bir ses “Hişt, hişt!” dedi. Hani bəzən kulağınızın dibinde çok tanıldığınız bir ses isminizi çağırıverir. Olur değil mi? Pek enderdir. **Belki de** kendi kafanızın içinden sizin sevdığınız, hatırladığınız bir ses, ses olmadan sizi çağrırmıştır. **Olabılır.**

“Yolun kənarında oturdum. Məndən az aralıda bir eşşək otlayır. Onun da rəngi yaşıl badamiya çalır. Ağızı, dişləri, qulaqları, boynu nə gözəldir! Otlayır. Otları sanki çitırdıata-çitırdıata yeyir. **Bəlkə də** bu çitirtılı səsi “Hoşşa, hoşşal!” deyə eşitmışdım. Eşşəyin otları qopartmasından təmamən başqa bir səs “Hoşşa, hoşşal!” dedi. Hani bəzən kulağınızın dibində çox tanıldığınız bir səs adınızı çağırır. Olur deyilmə? Çox nadir olan bir hadisədir. **Bəlkə də** ürəyinizin dərinliyindən sizin sevdiyiniz, xatırladığınız bir səs səs olmadan sizi çağrırmışdır. **Ola bilər.**”

1.2.1.3-cü mətnin gövdəsini təşkil edən cümlələr bir-birinin arxasında ətraf mühiti çirkləndirən obyektiv şərtlərin müəyyən bir zaman və məkan içərisində gerçəkləşməsilə ardıcıl olaraq sıralanır. Mürəkkəb cümlə əsasındaki ‘**Ancaq, bu fəlakətlərdən daha önəmlı bir şey var ki, hər zaman gözardı edilmişdir**: “Ətraf mühitin çirkləndirilməsi” problemi.’ parselyatikli sintaktik quruluşu həmin sıralanmada mətnin eşgöndərimli komponenti olaraq yer tutur. Parselyatikli quruluş ayrılıqda mətni təşkil edən birinci sintaktik bütövün, bütövlükdə isə sözügedən mətnin digər sintaktik bütövlərində yer tutan həm üst, həm də alt xarakterli linqvisistik komponentlərə işarə edir. Sintaktik bütövlərin komponentləri konseptual və kontekstual olaraq səciyyələndirilə bilən bir mətnləşmə prosesində mətndə ifadə edilən “məna yükü”nə görə ön-, alt- və eşgöndərimli göstəricilərlə bir-birinə bağlanır.

Parselyatikli quruluşun birinci komponenti mürəkkəb bir cümlədən ibarətdir: ‘**Ancaq, bu fəlakətlərdən daha önəmlı bir şey var ki**,’ baş, ‘**hər zaman göz ardı edilmişdir**’ isə budaq cümlədir. Budaq cümlə baş cümlənin tamamlanmamış və ‘bir şey’ bağlayıcı sözü ilə yarımcıq olaraq ifadə edilmiş sintaktik üzvünü konkretləşdirir. Ancaq gözardı edilən bir şeyin nə olduğu parselyatiklə, başqa bir sözlə, “**Ətraf mühitin çirkləndirilməsi**” problemi’ birləşməsilə ifadə olunur. Sözügedən cümlənin parselyatikləşməmiş durumu belə olacaqdır: ‘**Ancaq bu fəlakətlərdən “Ətraf mühitin çirkləndirilməsi” problemi kimi daha önəmlı bir şey var ki, hər zaman göz ardı edilmişdir**.’ Burada “**Ətraf mühitin çirkləndirilməsi**” üzvü bilvasitə səciyyəli mətn projeksiyasına görə göndərilənin yozum-komponenti yerindədir və mürəkkəb cümlənin parselyatikləşməsilə daha aktiv bir sintaktik-mətnlinqvistik vəziyyətdə parselyatik olaraq işlənilir. Beləliklə, sözügedən parselyatikli quruluş üç parçadan və ya sintaktik bütövdən ibarət olan ‘**Təbiət ona layiq olduğumuz müddət-də bizimlə olacaq**’ mətninin komponentləri arasında semantik və struktur bütünlük yaradır.

Konkret bir obyekt və səs assosiasiyasına görə gerçəkləşən 1.2.2.4-cü mətnləşmə prosesində sintaktik bütövün altgöndərimli komponent olaraq təkrar olunan “Bəlkə də” modal sözü özünü göstərir. “Bəlkə də” modal sözü sözügedən sintaktik-mətnlinqvistik vəziyyətdə içərisində yer aldığı cümlənin və sintaktik bütövün bir yozumu olaraq işlənilən ‘Ola bilər’ parselyatiki ilə tamamlanır. ‘Ola bilər’ parselyatiki həm də sözügedən sintaktik bütövün bir “bitiş cümləsi”dir.

2. Səbəbiyyət anlamlı semantik-funksional sahəyə görə gerçəkləşən parselyatikləşmə hadisəsi və ya parselyatikli quruluşlar

2.1. Mürəkkəb cümlə quruluşunda

2.1.1. A. İşten sonra markete uğradım, sonra kasaba. **Çünkü evde hiçbir şey yok** (I, s.97). ‘İşdən sonra əvvəl marketə getdim, sonra ət dükənинə. **Çünki evdə heç bir şey yoxdu.**’

B. Herkes Özlem'e selam verdi, **çünkü orada onun birkaç arkadaşı vardı** (I, s.92). ‘Hər kəs Özlemə salam verdi, **çünkü orada onun bir neçə yoldaşı vardı.**’

Metin 2.1.1.B.5.

Eşimle Nasıl Tanıştık?

İyi hatırlıyorum, on sekiz yaşındaydım. En iyi arkadaşım Özlem'le birlikte bir partiye gittik. Çok kalabalık bir partiydi. İçeri girdik. **Herkes Özlem'e selam verdi, çünkü orada onun birçok arkadaşı vardı.** Özlem uzun boylu, güzel ve cana yakın bir kızdı. Ben ise ufak tefek, hafif toplu ve oldukça sıkılgandım; üstelik pek de güzel değildim. Partide bütün gençler Özlem'le dans etmek istediler. Ben ise kenarda oturdum: Hiç kimse beni dansa kaldırmadı. Bu sırada Özlem arkadaşlarından birinin yanına gitti ve beni işaret etti, bir şeyler söyledi. Biraz sonra o genç yanına geldi ve beni dansa davet etti. Ben utandım ve teklifini kabul etmedim, ama o genç çok ısrar etti. Biraz dans ettik. Adı Ali'ydi, benimle aynı yaştáydı ve gerçekten çok kibar bir gençti. Danstan sonra bana “Yarın ne yapıyorsun, Meral? Meşgul müsün?” dedi. Ben de “Hiçbir işim yok.” dedim. Beni sinemaya davet etti, ben de memmuniyetle kabul ettim. Daha sonra Ali ve ben çok iyi anlaştık. Tam iki yıl sonra bana evlenme teklifi etti. Benim doğum günümde, yani 12 Mart'ta evlendik. Şimdi üç çocuğu var ve çok mutlu aileyiz. Sık sık Özlem'le buluşuyoruz, o hâlə benim en iyi arkadaşım. Özlem zaman zaman bana “o akşam iyi ki Ali'yı senin yanına gönderdim ve sen de onun teklifini kabul ettin, değil mi?” diyor. Özlem çok haklı.

‘Həyat yoldaşılıqla necə tanış olduq?

Yaxşı yadimdadır, on səkkiz yaşındaydım. Bir gün ən yaxın rəfiqəm Özləmlə birlikdə bir ziyafətə getdik. Cox qələbəlik bir ziyafətdi. İçeri girdik. **Hər kəs Özləmlə salamlaşdı, çünkü orada onun bir çox dostu vardı.** Özlem uzunboylu, gözəl və yaraşıqlı bir qızdı. Mən isə balacaboylu, bir az kök və olduqca utancaqdım. Bir sözlə, gözəl deyildim.

Ziyafrətdə bütün gənclər Özləmi rəqsə dəvət etdi. Mən isə bir tərəfdə oturdum. Heç kim məni rəqsə dəvət etmədi. Bu arada Özləm yoldaşlarından birinin yanına getdi, məni göstərdi, ona bir şeylər söylədi. Bir az sonra gənc oğlan yanına gəldi və məni rəqs etməyə dəvət etdi. Mən utandım və onun təklifini qəbul etmədim, amma o gənc çox israr etdi. Bir az rəqs etdik. Adı Əliydi, mənimlə bir yaşıdaydı və həqiqətən çox nəzakətli bir gəncdi. Rəqsdən sonra məndən “Sabah nə işin var Maral, boşsan?” deyə soruşdu. Mən də “Heç bir işim yoxdur!” dedim. Məni kinoya dəvət etdi, mən də məmənnuniyyətlə qəbul etdim. Daha sonra mən Əliylə çox yaxın dost oldum. Tam iki il sonra o, mənə evlənmək təklifi etdi. Mənim anadan olduğum gün, yəni Mart ayının 12-də evləndik. İndi üç uşağımız var və çox xoşbəxt bir ailəyik. Tez-tez Özləmlə görüşürük, yenə də o mənim ən yaxın rəfiqəmdir. Özləm indi də bəzən mənə “o axşam, yaxşı ki, Əlini sənin yanına göndərdim və sən də onun təklifini qəbul etdin” deyir. Özləm doğru söyləyir.

2.1.2. Hep birlikte yenen yemekten sonra Mahmut Bey, Alican ve Bahadırə çevreyi gezdi. Gesi'ye elli yıl önce yerleşmiş olan Hamdi Dede'ye de haber gönderdi, **Buraları en iyi bilen oydu_çünkü** (II, s. 164). ‘Hamımız birlikdə yemək yedikdən sonra Mahmut bəy Əlican və Bahadırə ətrafi gəzdirdi. Gesiyə əlli il öncə köçmüş olan Həmdi Dədəyə də xəbər göndərdi. **Buraları ən yaxşı tanıyan çunkü oydu.**’

2.1.3. İnsanların arasındaki iletişimde yalnız sözcükler değil, yüz, el, kol ve beden hərəketleri de oldukça önemlidir. **Çünkü yüz ifadeleri, el ve kol hərəketleri, bedenin duruş tarzi, sesin tonu gibi sözsüz mesajlar kullanarak da iletişim kurabiliriz** (II, 19). ‘İnsanların arasında ünsiyyətin saxlanması yalnız sözler deyil; üz, əl, qol və bədən hərəkətləri də çox böyük çox böyük rol oynayır. **Çünkü üz ifadələri, el və qol hərəkətləri, bədənin duruş tərzisi, səsin tonu kimi sözsüz mesajları işlədərək də ünsiyyət saxlaya bilərik.**’

2.1.4 Meslek yaşamınız konusunda önemli bir karar vermeniz gerekiyor. Bu kararı **verirken** partnerinize de danışın. **Çünkü, yaşamı onunla paylaşıyzsunuz** (II, s.109). ‘İş həyatınız haqqında önemli bir qərara gəlməyiniz lazımdır. Bu **qərara gələrkən** həyat yoldaşınızla da məsləhətləşin. **Çünkü həyatı onunla bölüşürsünüz.**’

Mətn 2.1.2.6.

“Gesi Bağlarında Dolanıyorum” metnindən parça:

Hep birlikte yenen yemekten sonra Mahmut Bey, Alican ve Bahadır'a çevreyi gezdi. Gesi'ye elli yıl önce yerleşmiş olan Hamdi Dede'ye de haber gönderdi; buraları en iyi bilen oydu cunkü.

Hamdi Dede: Buralar eskiden üzüm bağıydı; şimdi de bağlar var, ama benim gençliğimdeki gibi değil. Şu yamaçta gördüğünüz taş yapılara “güvercinlik” denir. Gesi’nin her yerinde bunlardan bulunur. Güvercinliklerin üstü açıktır; içeriye ancak yerin altına oyulmuş tunellerden geçilerek girilir.

‘Gesi bağlarında dolaşıram’ mətnindən bir parça

Hamımız birlikdə yemək yedikdən sonra Mahmut bəy Əlican və Bahadırə ətrafi gəzdirdi. Gesiyə əlli il öncə köçməş olan Həmdi Dədəyə də xəbər göndərdi. **Buraları ən yaxşı tanıyan cunkü oydu.**

Həmdi Dədə: Buralar keçmişdə üzüm bağıydı; indi də bağlar var, amma mənim gəncliyimdəki kimi deyil. O yamacda gördüyüünüz daş mağaralara “göyərçinlik” deyilir. Gesinin hər yerində bunlardan vardır. Göyərçinliklərin üstü açıqdır, içəriyə ancaq yerin altında oyulmuş tunellərdən keçilərək girmək mümkündür.

Mətn 2.1.3.7

Kelimelerin Ötesinde Sözsüz İletişim

Bir atasözümüz “Hayvanlar koklaşa koklaşa, insanlar konuşa konuşa anlaşır.” der.

İnsanların arasındaki iletişimde yalnız sözcükler değil, yüz, el, kol ve beden hərəketleri de oldukça önemlidir. Cunkü yüz ifadeleri, el ve kol hərəketleri, bedenin duruş tarzı, sesin tonu gibi sözsüz mesajlar kullanarak da iletişim kurabiliriz.

İnsanlar arasındaki iletişimde, hem sözlü hem de sözsüz mesajları aynı anda kullanırız. İki kişinin konuşmadan birbirleriyle iletişim kurması, birbirini anlamaya çalışması zordur, ama olağansız değildir. Aslında konuşmalarımızda sözlü mesajlar, mesaj alış verişinin ancak küçük bir bölgümünü oluşturur. Yüz ifadeleri, el kol hərəketleri, bedenin konumu ve sesin yüksələp alçalması gibi sözsüz mesajlar, iletişimdeki mesajların büyük bir bölümünü meydana getirir.

Kimi zaman insanların duygularını anlamak gerçekten zordur. Bazen de insanlar düşüncelerini ve duygularını başkalarıyla paylaşmak istemezler. Bu kişilerin kafalarının içine girerek düşüncelerini öğreneme-

yeceğimize göre yüz ifadelerine, beden hareketlerine bakarak duyguları ve düşüncelerini anlamaya çalışırız.

Sözsüz iletişim açısından insan vücutundaki en önemli bölge yüz, yüzde de en önemli organ gözlerdir. Ancak yüz ifadelerini anlamak o kadar kolay değildir. Çünkü yüz, karmaşık bir iletişim sistemi oluşturur. İnsanların konuşarak ya da konuşmayarak yüzleriyle birbirlerinden farklı, kaç ayrı ifade belirtebileceği konusu, henüz açılığa kavuşmuş değildir.

(Doğan Cüceloğlu'nun Yeniden İnsan İnsana adlı eserinden uyarlama)

‘Sözsüz ünsiyet’

Bir atalar sözündə ‘Şirin dil ilanı yuvasından çıxardar’ deyilir.

İnsanların arasında ünsiyetin saxlanılmasında yalnız sözlər deyil; üz, əl, qol və bədən hərəkətləri də önemli rol oynayır. *Cünki üz ifadələri, əl və qol hərəkətləri, bədənin duruş tərzi, səsin tonu kimi sözsüz mesajları işlədərək də ünsiyet saxlaya bilərik.*

İnsanlar arasındaki ünsiyətdə həm sözlü, həm də sözsüz mesajlardan eyni zamanda istifadə edirik. İki nəfərin danışmadan bir-biriləriylə ünsiyət saxlaması, bir-birini başa düşməyə çalışması çətindir, ancaq mümkün olmayan bir şey də deyildir. Əslində söhbətlərimizdə sözlü mesajlar mesaj alış-verişinin və ya fikir mübadiləsinin ancaq kiçik bir hissəsini təşkil edir. Üz ifadələri, əl-qol hərəkətləri, bədənin vəziyyəti və səsin yüksəlib-alçalması kimi sözsüz mesajlar ünsiyətdəki mesajların böyük bir hissəsini meydana gətirir.

Bəzən insanların fikirlərini başa düşmək həqiqətən çətin olur. Bəzən də insanlar fikirlərini və hissələrini başqlarıyla bələşdirmək istəmir. Bu adamaların başlarının içəinə girərək nə fikirdə olduğunu öyrənmək mümkün olmadığını görə, üz ifadələrinə, bədən hərəkətlərinə baxaraq duyguları və düşüncələrini başa düşməyə çalışırıq.

Sözsüz ünsiyət baxımından insan bədənidəki ən önemli hissə üz, üzdə də ən önemli organ gözlardır. Ancaq üz ifadələrini başa düşmək o qədər də asan deyildir. Çünkü üz çox qarışıq bir ünsiyət sistemini əmələ gətirir. İnsanların danışaraq ya da danışmayaraq üzləriylə bir-birlərindən fərqli neçə ifadə edə biləcəyi mövzusu daha müəyyənləşdirilməmişdir.’

Məlum olduğu kimi, mürəkkəb cümlənin konseptual-struktur növlərindən biri koordinativ-səbəb mənali sintaktik konstruksiyalardır. Məsələn, 2.1.1.5.B.5-ci mətnindəki “Hər kəs Özləmə salam verdi, çünkü orada onun bir neçə yoldaşı vardı” mürəkkəb cümləsində birinci birləşən

baş cümle, ikinci birləşən isə budaq cümledir. Budaq cümle baş cümleyə bütövlükdə aiddir və onu səbəbiyyət əlaqəli semantik-funksional sahəyə görə tamamlayır. Səbəbiyyət semantik-funksional sahəsinə görə müəyyənləşən 2.1.1.A; 2.1.2.6; 2.1.3.7; 2.1.4-cü mətnlərdəki kursivlə göstərilən parselyatikli sintaktik konstruksiyalar isə mürəkkəb cümlələr deyildir. Çünkü həmin mətnlinqvistik təşəkküllərdəki ardıcıl komponentlərin hər biri ayrıca bir sintaktik intonasiya ilə deyilir. Sözügedən mətnlinqvistik komponentlər bir-birinə ‘çünki’ tabelilik bağlayıcısı ilə bağlansa da, burada ikinci birləşənlər birinciləri səbəbiyyət əlaqəli semantik-funksional sahəsinə görə bir parselyatik olaraq tamamlayır. Sözügedən mətnlinqvistik təşəkküllərdə ‘Çünki’ bağlayıcısı böyük hərfle yazılır və ondan sonra yaşıda çox vaxt sövqi-təbii olaraq vergül işarəsi qoyulur. Koordinativ-səbəb mənalı mürəkkəb cümlələrdə isə vergül işarəsi ənəvi olaraq ‘çünki’ bağlayıcısından əvvəl qoyulur.

Beləliklə, ‘çünki’ bağlayıcılı parselyatikli sintaktik konstruksiyalar və ya cümlə-komponentlər türk ədəbi dillərində koordinativ-sintaktik omomedel olaraq gerçəkləşən mürəkkəb cümlələrin qırılıraq mətnləşməsi nəticəsində formallaşır. Onlar digər parselyatiklərdən fərqli olaraq müstəqil bir cümlə quruluşunda işlənilir.

3. Zaman və səbəb əlaqəli semantik-funksional sahələrə görə gerçəkləşən parselyatikləşmə hadisəsi və ya parselyatikli quruluşlar

3.1. Mürəkkəb cümlə əsasında

3.1.1. Yapımına ne zaman başlandığını bilmiyorum, ama **1953'te** ancak bitirilebildiğini biliyorum. **Çünkü 10 Kasım 1953'te** **düzenlenen bir törenle Atatürk'ün naaşı Anıtkabir'e nakledilmiş** (II, s. 146). ‘İnşaatına nə vaxt başlanıldığımı bilmirəm, amma 1953-cü ildə ancaq bitirilə bildiyini bilirəm. **Çünkü 10 Kasım 1953-cü ildə təşkil olunan bir mərasimlə Atatürkün məzarı Anıtgəbrə köçürülmüşdür.’**

Metin 3.1.1.8.

Anıtkabir

Paskazi: Hocam, Anıtkabir'in mimarisi bana çok değişik geliyor. Ne zaman yapılmış acaba?

Tülay: **Yapımına ne zaman başlandığını bilmiyorum, ama 1953'te** **ancak bitirilebildiğini biliyorum. Çünkü 10 Kasım 1953'te** **düzenlenen bir törenle Atatürk'ün naaşı Anıtkabir'e nakledilmiş.**

Paskazi: Peki hocam, Atatürk 1938'de ölmeli mi? O tarihte Anıtkabir yapılmamış demek ki!

Tülay: Söylediklerin doğru. Atatürk'ün İstanbul'da Dolmabahçe Sarayı'nda olduğunu biliyorsun değil mi? Naaşı, Atatürk'ün vasisi üzerine 21 Kasım 1938'de Ankara'daki Etnografya Müzesine getirildi. Anıtkabir'in yapımı bitirilinceye kadar da orada kaldı.

Paskazi: Hocam Anıtkabir kim tarafından yapılmış?

Tülay: Atatürk'ün vefatının ardından, ona yakışır bir anıt mezarın yapılacak yer olarak, Ankara'ya hakim konumu nedeniyle o yıllarda Rasattepe denilen alan seçildi. Proje için bir yarışma açıldı ve yarışma sonucunda Emin Onat ve Orhan Arda'nın ortak projesinin uygulanmasına karar verildi. Ancak bu proje çeşitli nedenlerle değiştirilerek günümüzdeki şekline getirildi.

Paskazi: Anıtkabir için seçilen yer çok güzel. Üstelik akşamları Ankara'nın her yerinden görünebiliyor.

Tülay: Tabii, orası eksiden Ankara'nın en yüksek noktası olduğu için "Rasattepe" olarak adlandırılmış.

Paskazi: Bence doğru bir seçim. Atatürk gibi bir devlet adamina da böyle bir yer yakışır. Ancak Anıtkabir'de Bir mezar daha gördüm. O kime ait?

Tülay: Himm, o mu? O, Atatürk'ün en yakın silah arkadaşı ve aynı zamanda ikinci cumhurbaşkanımız İsmet İnönü'nün mezarı. O da Türk halkı için Atatürk gibi önemli bir devlet adamıdır.

Paskazi: Verdiğiniz bilgiler için teşekkür ederim hocam, hoşça kalın.

Tülay: İyi günler Paskazi.

‘Anıtqəbir

Paskazi: Tülay müəllim, Anıtqəbirin memarlığı mənə çox fərqli gəlir. Nə vaxt inşa edilmişdir, görəsən?

Tülay: İňşasına nə vaxt başlanıldılığını bilmirəm, amma 1953-cü ildə ancaq bitirilə bildiyini bilirəm. Çünkü 10 Kasım 1953-cü ildə təşkil olunan bir mərasimlə Atatürkün məzəri Anıtqəbirə köçürülmüşdür.

Paskazi: Tülay müəllim, bəs Atatürk 1938-ci ildə vəfat etməmişdir? Həmin tarixdə, demək ki, Anıtqəbir daha tikilməmişdi?!

Tülay: Söylədiklərin doğrudur. Atatürkün İstanbulda Dolmabağça Sarayında vəfat etdiyini hər halda bilirsən. Cənazəsi, Atatürkün vəsiy-

yətinə görə, 21 noyabr 1938-ci ildə Ankaradakı Etnoqrafiya Muzeyinə gətirildi. Anıtqəbirin inşası bitirilincəyə qədər orada qaldı.

Paskazi: Tülay müəllim, Anıtqəbir kim tərəfindən inşa edilmişdir?

Tülay: Atatürkün vəfatından sonra, ona layiq olan bir mavzoleyin inşa olunacağı yer kimi Ankarada hər tərəfdən görünə bilən və həmin illərdə Rasattəpə deyilən sahə seçildi. Proyekt üçün yarışma açıldı və yarışmanın nəticəsində Emin Onat və Orxan Ardanın ortaqlıq proyektiinin həyata keçirilməsi qərara alındı. Ancaq bu proyekt nmüxtəlif səbəblərlə dəyişdirilərək günümüzdəki formasına göstirildi.

Paskazi: Anıtqəbir üçün seçilən yer çox gözəldir. Üstəlik axşamlar Ankarının hər yerindən görünür.

Tülay: Təbii, ora keçmişdə Ankaranın ən yüksək nöqtəsi olduğu üçün “Rasattəpə” adı ilə adlandırılmışdır.

Paskazi: Məncə də düzgün bir seçimdir. Atatürk kimi bir dövlət adamina da elə belə bir yer yaraşır. Ancaq Anıtqəbirdə başqa bir məzar da gördüm. O kimindir?

Tülay: Himm, omu? O Atatürkün ən yaxın silahdaşı və eyni zamanda ikinci prezidentimiz İsmət İnönü'nün məzarıdır. O da türk xalqı üçün Atatürk kimi bir dövlət adamıdır.

Paskazi: Verdiyiniz bilgilər üçün təşəkkür edirəm, Tülay müəllim, xudhafız.

Tülay: Xudhafız, Paskazi.’

3.1.1.8-ci mətndə ifadə olunan mövzu Atatürk Mavzoleyinin 1938-1953-cü illər arşında inşa olunduğu və bundan sonra 1953-cü ildə təşkil olunan xüsusi bir dövlət mərasimi ilə Atatürkü cənazəsinin Anıtqəbirə köçürülməsindən ibarətdir. Mətndə bəlli zaman içərisində baş verən bir hadisədən bəhs olunur ki, bu da onun zaman semantik-funksional sahəsinə görə gerçəkləşdiyindən xəber verir. Təbii ki, mavzoley Atatürkü məzarının ora köçürülməsi üçün inşa olunmuşdur. Bu isə hadisənin baş vermə səbəbilə əlaqədardır. Beləliklə də mətnin nə üçün zaman və səbəb əlaqəli semantik-funksional sahələrə görə gerçəkləşdiyi aydın olur.

Göründüyü kimi, ‘çünki’ bağlayıcısı ilə mürəkkəb cümlə əsasında gerçəkləşən parselyatikli sintaktik-mətnlinqvistik hissə həm müyyəyen bir zaman, həm də səbəbiyyət əlaqəli semantik-funksional sahəyə əsasən gerçəkləşir. Və bu hissə müstəqil bir cümlədən ibarətdir. Söyügedən sintaktik-mətnlinqvistik hissədə konkret bir zaman anlayışının ifadə edilməsi və lazımı mətnlinqvistik iyerarxiyalıının təmin olunması üçün, ikinci və

üçüncü komponentlərdə təkrar olunan “**1953-cü ildə**” altgöndərimli sözü işlənilir. 1953-cü il və özəlliklə də 10 noyabr tarixi (Atatürkün vəfat etdiyi gün) Türkiyə Cümhuriyyəti və türk milləti üçün çox böyük əhəmiyyətə malikdir. Buna görə də **10 noyabr 1953-cü ildə** sintaqmı parselyatikdə yer tutur.

4. Zaman və konkret bir obyekt əlaqəli semantik-funksional sahələrə görə gerçəkləşən parselyatikləşmə hadisəsi və ya parselyatikli quruluşlar

4.1. Sadə cümlə əsasında

4.1.1. O **sıradə** kocası da evde söylene söylene **kravatını arıyordu. “Hemen giyinmem gerek. Yoksa geç kalacağım. Kravatım nerede?”** (II, s.76). Həmin vaxt əri də evdə deyinə-deyinə **qalstukunu** axtarırıdı. “**Dərhal geyinməliyəm. Yoxsa gecikəcəyəm. Qalstukum haradadır?**”

4.1.1.9.

Annenin Bir Günü

Güzin, o sabah uyandıktan sonra hemen elini yüzünü yıkadı. Mutfağa gidip bebeği için mama hazırlamaya başladı. Mama piştikten sonra soğuması için tezgahın üstüne koydu. Kocasını uyandırmak için yatak odasına yöneldi. Yarım saat kadar sonra onlar kahvaltı ederken bebek de uyanıp ağlamaya başladı. Güzin bebeği kucağına alıp önce onun elini yüzünü yıkadı, altını değiştirdi. Sonra da karnını doyurdu. *O sıradə kocası da evde söylene söylene kravatını arıyordu. “Hemen giyinmem gerek. Yoksa geç kalacağım. Kravatım nerede?”* Güzin bebeği yatağına koyup kocasının kravatını getirdi. Orçun Bey sınırlı sınırlı kravatını alıp taktı ve karısına “Hoşça kal” bile demeden evden çıktı.

Kocası evden çıktıktan sonra bebeği yataktan kaldırıp bir yelek giydirdi; ev biraz serin gibi idi. Bebekle birlikde salona gitti, onunla biraz oynadı. Bebeğe oyuncaklarını verdikten sonra kendinse bir kahve yapıp dinlenmeye karar verdi. Neyse ki, bugün kızı sakin bir günündeydi. Bu sıradə kendi kendine mırıldanmaya başladı.

Bir bakiçi tutup işe başlamanın zamanı geldi de geçiyor bile. Sanırım bu benim için daha iyi olacak. Bazen annelik de evlilik kadar zor. Bebek doğduğundan beri çok yoruluyorum. Galiba ben de evde oturmaktan sıkıldım. Çünkü her gün evde aynı işleri yapmaktan bıktım. Hiç

sosyal yaşıntım kalmadı. Hem para da kazanmam gerek. Yarın eski patronuma bir telefon etsem iyi olacak galiba.

Bebeğin ağlamasıyla düşüncelerinden sıyrıldı. Öğle uykusuna yatmasına daha iki saat vardi. Onu biraz dışarıya çıkarmaya ve parkta gezdirmeye karar verdi. Bebeği hazırladı, kendisi de hazırlanıktan sonra evden çıktı.

‘Ananın bir günü

Güzin həmin gün yuxudan oyandıqdan sonra əlini-üzünü yudu. Mətbəxə gedib uşağı üçün yemək hazırlamağa başladı. Uşağın yeməyi bişdikdən sonra soyuması üçün stolun üstünə qoydu. Həyat yoldasını oyatmaq üçün yataq otağına getdi. Yarım saatdan sonra onlar sabah yeməyi yeyərkən uşaq da yuxudan oyanıb ağlamağa başladı. Güzin uşağı qucağına alıb əvvəlcə onun əlini-üzünü yudu, altını dəyişdirdi. Sonra da yeməyini yedizdirdi. *Həmin vaxt əri də evdə deyinə-deyinə qalstukunu axtarırdı. “Dərhal geyiməliyəm. Yoxsa gecikəcəyəm. Qalstukum haradadır?”* Güzin uşağı yatağına qoyub ərinin qalstukunu götürdü. Orçun bəy hirsli-hirsli qalstukunu alıb taxdı və arvadına “Sağ ol” belə demədən evdən çıxdı.

Əri evdən çıxdıqdan sonra uşağı yatağından götürüb geyindirdi, ev bir az sərindi. Uşağı götürüb qonaq otağına getdi, onunla bir az oynadı. Oyuncaqlarını uşağı verdikdən sonra, bir qəhvə bişirib içmək istədi. Nəysə bu gün qızının sakit bir günüydü. Bu arada öz-özünə danışmağa başladı.

Bir baxıcı tutub işə başlamaq lazımdır. Zənn edirəm ki, belə daha yaxşı olar. Bəzən analıq da evlilik qədər çətin olur. Uşaq anadan olandan bəri çox yoruluram. Deyəsən, artıq evdə otura bilmirəm. Çünkü evdə hər gün eyni işləri görməkdən bezdim. Heç adam arasına çıxmıram. Həm də artıq pul qazanmaq lazımdır. Sabah keçmiş müdürümə bir zəng etsəm, çox yaxşı olar!

Uşağın ağlamağa başlamasıyla düşüncələrindən ayrıldı. Onun günortadan sonra təkrar yatmasına daha iki saat vardi. Ona görə də uşağı bir az bayırı çıxartmaq və parkda gəzdirmək qərarına gəldi. Əvvəl uşağı hazırladı, sonra özü də hazırlanıqdan sonra evdən çıxdı.’

Sözügedən parselyatikli sintaktik-mətnlinqviistik parçanın birinci komponenti bir sadə cümlədən ibarətdir və müəllif nitqi ilə ifadə olunur. Birinci komponenti tamamlayan və sadə cümlələrdən təşkil olunan parsel-yatiklər isə ikinci komponent olaraq ərin daxili nitqi ilə ifadə olunur. Buna

görə də parselyatiklər qoşan-cümlənin ənənəvi dilçiliyə görə müəyyən-ləşdirilən buraxılmış konkret bir mübtədasını, xəbərini, tamamlığını, təyinini və ya zərfliyini əvəz etmir. Onlar mətnin müəllif nitqindəki funksional olaraq konkret bir zamana və obyektə işarə edən aktual üzvlərini tamaqlayır. Birinci komponentdə zaman semantik-funksional sahəsinə işarə edən altgöndərimli aktual üzv olaraq ‘o sıradə’ sintaqmı işlənilir. İkinci komponentdə mətnləşmədəki həmin zamanı tamaqlayan altgöndərimli aktual üzvlər kimi ‘hemen//dərhal’ sözü və ‘geç kalacağım//gecikəcəyəm’ sintaqmı özünü göstərir. Mətnləşmədəki konkret bir obyekt semantik-funksional sahəsini ifadə edən altgöndərimli təkrarlanan aktual üzv olaraq isə həm birinci, həm də ikinci komponentlərdə işlənilən ‘kravat//qalstuk’ sözünü göstərmək olar.

Sözügedən mətn müəllifin, arvadın və ərin daxili nitqlərindən təşkil olunur. Belə ki, mətnin “Gün həmin gün yuxudan oyandıqdan sonra əlini-üzünü yudu. Mətbəxə gedib uşağı üçün yemək hazırlamağa başladı. Uşağın yeməyi bişdikdən sonra soyuması üçün stolun üstünə qoydu. Həyat yoldaşını oyatmaq üçün yataq otağına getdi. Yarım saatdan sonra onlar sabah yeməyi yeyərkən uşaq da yuxudan oyanıb ağlamağa başladı. Gün uşağı qucağına alıb əvvəlcə onun əlini-üzünü yudu, altını dəyişirdi. Sonra da yeməyini yedizdirdi. **Həmin vaxt əri də evdə deyinə-deyinə qalstukunu axtarırdı.**”; “Gün uşağı yatağına qoyub ərinin qalstukunu götürdü. Orçun bəy hirsli-hirsli qalstukunu alıb taxdı və arvadına “Sağ ol” belə demədən evdən çıxdı.”; “Əri evdən çıxdıqdan sonra uşağı yatağından götürüb geyindirdi, ev bir az sərindi. Uşağı götürüb qonaq otağına getdi, onunla bir az oynadı. Oyuncaqlarını uşağa verdikdən sonra, bir qəhvə bişirib içmək istədi. Nəysə bu gün qızının sakit bir günüydü. Bu arada öz-özünə danışmağa başladı” və “Uşağın ağlamağa başlamasıyla düşüncələrdən ayrıldı. Onun günortadan sonra təkrar yatmasına daha iki saat vardi. Ona görə də uşağı bir az bayırı çıxartmaq və parkda gəzdirmək qərarına gəldi. Əvvəl uşağı hazırladı, sonra özü də hazırlanıqdan sonra evdən çıxdı.” parçaları müəllif, **“Dərhal geyinmə-liyəm. Yoxsa gecikəcəyəm. Qalstukum haradadır?”** parçası ərin nitqidir. Mətnləşmədə yer tutan “Bir baxıcı tutub işə başlamaq lazımdır. Zənn edirəm ki, belə daha yaxşı olar. Bəzən analıq da evlilik qədər çətin olur. Uşaq anadan olandan bəri çox yoruluram. Deyəsən, artıq evdə otura bilmirəm. Çünkü evdə hər gün eyni işləri görməkdən bezdim. Heç adam arasına çıxmırıam. Həm də artıq pul qazanmaq lazımdır. Sabah keçmiş

müdirimə bir zəng etsəm, çox yaxşı olar!” parçası isə arvadın nitqindən ibarətdir.

Burada ərin parselyatikli sintaktik-mətnlinqvistik parça ilə ifadə edilən nitqi müəllif nitqinin içərisində yer tutur. Həmin daxili nitq birinci komponentlə birlikdə ayrıca bir sintaktik bütöv olaraq da qiymətləndirilə bilər. Çünkü ərin daxili nitqi sözügedən birinci komponentlə mətnin “semantik-funksional nüvəsi”ni və ya mətnlinqvistik-kontekstual mərkəzini təşkil edir.

5. Keyfiyyət-kəmiyyət əlaqəli semantik-funksional sahəyə görə gerçəkləşən parselyatikləşmə hadisəsi və ya parselyatikli quruluşlar

5.1. Sadə cümlə əsasında

5.1.1.. “Lider” ilk olanı yapan, ilk olanı keşfedendir. *Tipki Colomb'un Amerika'yı keşfi, Edison'un elektrik ampulü icadı gibi* (III, s. 145-146). ‘Lider ilk olanı yerinə yetirən, ilk olanı kəşf edəndir. Eynilə Kolumbun Amerikani kəşfi, Edisonun elektrik lampasını icad etdiyi kimi.’

Metin 5.1.1.10.

Liderlik

A. Bir liderde bulunması gereken özellikler sizce neler olmalıdır? Bu özelliklerin sizde olduğuna inanıyor musunuz?

Zordur liderlik. Bir topluma yön vermek, tek bir yürek olmuş milyonlarca insanı meydanlarda toplayabilmek, hele hele on binlerce insandan o ideal uğruna canlarını bile vermelerini beklemek zordur, zor. İşte bu nedenle liderlerin sayısı azdır. O denli üstün özellikler ister ki; tüm bu özellikler sıradan insanlarda bulunmaz. İşte onun içindir ki, “Yurtta sulh, cihanda sulh.” sözlerini duyduğumuzda Mustafa Kemal Atatürk’ü, “Bir hayalim var.” sözünü duyduğumuzda Martin Luter King’i hatırlırız. Onların, yani tarihin seyrini değiştiren, evrensel mesajlarla toplumlara önderlik eden “gerçek” liderlerin insanları ortak değerler etrafında birleştirdiklerini kabul ederiz. Onların kılavuzluğunda yolumuzu çizer, onların ilkelerini kendi ilkelerimiz biliriz.

Burada eskilerin değişि ile bir mim koyalım:”Lider” birçok kişinin sandığı gibi bir yönetici, bir ülkeyi ya da bir kurum veya kuruluşu yöneten insan değildir. “Lider” ilk olanı yapan, ilk olanı keşfedendir. *Tipki Colomb'un Amerika'yı keşfi, Edison'un elektrik ampulü icadı gibi*. Ama, liderin işi daha zordur. Çünkü, o tüm alışkanlıklarını, tüm kokuş-

muşlukları yıkmaya çalışandır. Çünkü, o insanın kurtuluşunu insana rağmen sağlamaya çalışır. Ama, en garip olanı birçoğu çöpün, batağın içinden çıkardıkları tarafından öldürülür. Gandhi gibi, bir kısmı ise katili yakalanmayanlar safindadır Luther King gibi... Sonra yıllar geçer, meydalar dolmaya başlar yine o insanları anmak, o insanlara vefa borcunu ödemek isteyenlerce.

Yaşanan tüm toplumsal sorunlara rağmen her toplumun zor durumlarda siğınacağı bir lider var yüreğinde. Bir kişinin değil, bir toplumun yüreğinde yer etmek, lider olmayı gerektiriyor. Hemen hemen toplumun her katmanında farklı sözcüklerle de olsa bu coşkun sevginin dile getirildiğini duyabilirsiniz. Türk halkın Atatürk'e duyduğu sevgi ve bağlılık bunun bir örneğidir. Her birimiz farklı görüşleri savunuyor olsak da Atatürk söz konusu olduğunda duruyor ve sanki aramızdaymış, sanki her an onunla karşı karşıya kalacakmış gibi sözlerimizi tartıyorsak; bizim için yaptıklarını düşündüğümüzde en kuvvetli görünenimiz bile bir yutkunup susuyorsa bu, çekindiğimizden, korktuğumuzdan değil, her birimizin farklı bir güçle bu lidere bağlı oluşumuzdandır. Şüphesiz bizim gibi toplumlar çok. Pek çok ülkeden pek çok insan kendi ülkesi ve insanları için böyle bir liderin olduğunu dile getirektir. İşte bu, bedeni çoktan toprak olsa da ruhu yaşayan liderlerin niçin unutulmadığı sorusunun cevabı; bize tüm değişen yaşam şartlarına, kendimizi oyalama taktiklerimize rağmen yüryücek bir yolumuz olduğunu hatırlatmalarıdır. Henüz yürümeye başlamasak da bir liderin sesini duyduğumuzda dilini anlamıyor olsak da yüreğimiz ona cevap veriyor. Gitgide daha da küçülen dünyamızda, özünde aynı sözleri farklı dillerde söyleyen gerçek liderlerimizin bizi birbirimize yakınlaştıracığı günlere hazırlıyoruz.

‘Liderlik

Bir liderdə olması zəruri olan özəlliklər, sizcə, nələr olmalıdır? Bu özəlliklərin sizdə olduğuna inanırsınız mı?

Liderlik çətindir. Bir cəmiyyəti istiqamətləndirmək, tək bir yumruq olmuş milyonlarla insanı meydanlara toplaya bilmək, hələ-hələ on minlərlə insandan bir ideal uğrunda canlarından belə keçmələrini gözləmək çətindir, çox çətin! Məhz buna görə də liderlərin sayı azdır. Lider olmaq o qədər özəlliklər istəyir ki, bütün bu özəlliklər adı insanlarda olmur. Məhz bunun üçündür ki, “Yurdda sülh, cahanda sülh” sözlerini eşidəndə Mustafa Kamal Atatürkü, “Bir xəyalım var” sözünü eşidəndə isə Martin Luter Kinqi xatırlayarıq. Onların, yəni tarixin istiqamətini dəyişdirən,

bəşəri mesajlarla cəmiyyətlərə öndərlik edən “gerçək” liderlərin insanları ortaqlıq dəyərlərə ətrafında birləşdirdiklərini qəbul edirik. Onların rəhbərliyi ilə yolumuzu müəyyənləşdirir, onların söylədiklərini öz prinsiplərimiz hesab edirik.

Burada köhnə kişilərin dediyi kimi “bala, bir dayan görək” deyək. Lider bir çox adamın zənn etdiyi kimi, sadəcə bir rəhbər, bir ölkəni və ya qurum və quruluşu idarə edən insan deyildir. **Lider ilk olanı yerinə yetirən, ilk olanı kəşf edəndir.** *Eynilə Kolumbun Amerikani kəşfi, Edisonun elektrik lampasını icad etdiyi kimi.* Amma liderin işi daha çətindir. Çünkü o bütün yaramaz vərdişləri, bütün pislikləri ortadan qaldırmağa çalışandır. Çünkü o, insanların qurtuluşunu insana baxmayaraq təmin etməyə çalışır. Ancaq ən qəribə olanı da odur ki, bir çoxu zibilin, bataqlığın içərisindən çıxardıqları tərəfindən öldürülür. Qandi kimi. Bir qismi isə qatili tutulmayanlar cərgəsindədir Luter Kinq kimi... Sonra illər keçər, meydanlar dolmağa başlayar yenə o insanları xatırlamaq, o insanlara vəfadarlıq etmək istəyənlər tərəfindən.

Yaşanılan bütün ictimai problemlərə baxmayaraq, hər bir cəmiyyətin çətin vəziyyətlərdə sağınacağı bir lideri var ürəyində. Bir adamın deyil, bir cəmiyyətin hər layında fərqli sözlərlə də olsa bu coşqun sevginin dilə gətirildiyini eşidə bilərsiniz. Türk xalqının Atatürkə qarşı hiss etdiyi sevgi və bağlılıq bunun bir örnəyidir. Hər birimiz fərqli görüşləri müdafiə etsək də, Ataturkdən bəhs ediləndə dayanır və sanki o aramızdaymış, sanki hər an onunla qarşı-qarşı gələcəkmişik kimi ehtiyatla danışırıq. Onun bizim üçün elədiklərini fikirləşəndə ən qüvvətli görünənimiz belə udqunaraq susursa, bu, çəkindiyimizdən, qorxdugumuzdan deyil, hər birimizin fərqli bir güclə həmin liderə bağlı olduğunu bildirir. Şübhəsiz ki, bizim kimi cəmiyyətlər çoxdur. Çox ölkədən çox insan öz ölkəsi və insanları üçün belə bir liderin olduğunu dilə gətirə bilər. Məhz bu, bədəni torpaq olsa da, ruhu yaşayan liderlərin nə üçün unudulmadığı sualının cavabı; bizə bütün dəyişən həyat şərtlərimizə, başımızı bir şeylərlə qarışdırma oyunlarımıza baxmayaraq, gedəcək bir yolumuz olduğunu daima xatırlatmaqlarından ibarətdir. Daha hərəkət etməyə başlamasaq da, bir liderin səsini eşidəndə onun dilini başa düşməsək də, ürəyimiz ona cavab verir. Getdikcə daha da balacaşan dünyamızda özündə eyni sözləri fərqli dillərdə söyləyən həqiqi liderlərimizin bizi bir-birimizə yaxınlaşdıracağı günlərə hazırlanırıq.’

Sözügedən sintaktik-mətnlinqvistik parçanın parselyatiklaşmamış şəkli bir sadə cümlə olaraq aşağıdakı quruluşda özünü göstərir: “Lider ey-nilə Kolumbun Amerikanı kəşfi, Edisonun elektrik lampasını icad etdiyi kimi, ilk olanı yerinə yetirən, ilk olanı kəşf edəndir.” Göründüyü kimi, parselyatiklaşmə ilə sözügedən “lider səciyyələndirilməsi” xüsusu mətndə daha açıq və lakonik bir şəkildə ifadə olunur. Bir başqa sözlə, parselyatikli sintaktik konstruksiya və onun yer tutduğu paraqraf bütövlükdə “Liderlik” adlı mətnin birinci paraqrafına görə altgöndərimli, ikinci paraqrafına görə isə öngöndərimli mətnlinqvistik mövqedə işlənilir. Bu baxımdan parselyatikli sintaktik konstruksiyanın həm yer tutduğu sintaktik bütövün, həm də üstdə və altda yerləşən digər sintaktik bütövlərin “mətnlinqvistik mərkəzin”ni təşkil etdiyi söylənilə bilər.

6. Müəyyənlik-qeyri-müəyyənlik semantik-funksional sahəsinə görə gerçəkləşən parselyatiklaşmə hadisəsi və ya parselyatikli quruluşlar

6.1. Sadə cümlə əsasında

6.1.1. **Kökaldəş ve Ebul Kasım medreseleri de Taşkent’te görülmeden geçilmemesi gereken yerler. Özellikle de Orta Asya tarihini merak edenler için...** (III, s. 171). ‘Kökaldəş və Əbü'l Qasım mədrəsələri də Daşkənddə görüləndən keçilməməsi vacib olan yerlərdəndir. Özellikle də Orta Asiya tarixi ilə maraqlananlar üçün...’

Metin 6.1.1.11 Özbekistan Notları

Özbekistan’ın her köşesi tarih kokuyor. Taşkent’te dolaşırken bu tarihi dokunun büyülüyici güzelliği insanı bir anda eski zamanlara götürüyor. Yalnızca Taşkent mi? Ya Semerkant, Hive ve Buhara’ya ne demeli.

Bu diyarlarda eğitime, folklore, kültüre ne kadar önem verildiği ilk bakışta görülüyor. Taşkent Devlet Üniversitesi ve Cihan Dilleri Üniversitesi bunun örneklerinden yalnızca ikisi. Taşkent’İN merkezinde, Türkçenin zenginliğini kanıtladığı Muhakemet’ül Lugateyn adlı eseriyle nam salan Ali Şir Nevai’nin adını taşıyan Edebiyat ve Tarih Müzesi bulunuyor. Nevai’nin adına bir de tiyatro kurulmuş şəhirdə. **Kökaldəş ve Ebul Kasım medreseleri de Taşkent’te görülmeden geçilmemesi gereken yerler. Özellikle de Orta Asya tarihini merak edenler için...**

Özbekler çok sıcak kanlı insanlar. Türk konukseverliği yalnızca Türkiye’de görebileceklerini düşünenler, Özbekistan'a gelince bu fikirlerini değiştireceklerdir mutlaka. Ortak bir tarihi ve kültürü paylaştığımız Orta Asya halkı bizlere o kadar benziyor ki!...

Semerkant'ta bulduğum süre içinde öyle güzel anılarım oldu ki, Özbek konukseverliği, bize ikram edilen hoş kokulu kavunlar ve yüzlerce çeşidi bulunan tandır ekmeği üzerine bir makale yazabilirim.

Semerkant'ta da pek çok tarihi yapı var; okullar, şifahaneler, külliye... Bunlardan belki de en önemlisi; tarihçi, matematikçi, gök bilimci ve devlet adamı olan, Semerkant'ı İslam uygarlığının başlıca merkezlerinden biri durumuna getiren Uluğ Bey'in adını taşıyan rasathane...

Uluğ Bey'in bir de medresesi var. Ayrıca Tilla Kari ve Şerdar medreseleri de mutlaka görülmeli. Registan Meydanı'nın yakınında bulunan bir parkta yüzleri birbirine dönük dört bahçe (ozan) heykeli var. Bunnar; İslam Şair, Erşey Cümenbülbüloğlu, Fazıl Yoldaş ve Muhammedkul'a ait heykeller.

Özbek heykel sanatçıları, Ali Şir Nevai'nin de görkemli bir heykelini yapmışlar. Yüzyıllar önce yaşamış bu ozanların heykelleri Özbek tarihinin bekçileri gibi duruyor meydanlarda; heybetli, sessiz ve dimdik.

Özbekistan seyahatimiz boyunca tarihin koridorlarında dolaştık. Orta Asya kültürünün izlerini medreselerde, külliyeerde, şehrin sokaklarında aradık. Özbeklerin yerel müzik aletleri “rehab, dutar ve daire” ile çalıp söyledikleri şarkılar kulağımızın pasını sildi.

Dilimizde şarkılarda Özbekistan'a veda ederken, bayramlarda çalınan iki metre uzunluğundaki bir çalgı olan Kerney'in sesi peşimizden geliyordu sanki...

‘Özbekistan qeydləri

Özbekistanın hər bir bucağından tarix iyi gəlir. Daşkənddə dolaşarkən bu tarixi məzmunun sehrii gözəlliyi insanı bir anda keçmiş zamanlara aparır. Yalnız Daşkəndmi? Bəs Səmərqənd, Xivə və Buxaraya nə deyirsən.

Bu yerlərdə təhsilə, folklorla, mədəniyyətə nə qədər əhəmiyyət verildiyi ilk baxışda görünür. Daşkənd Dövlət Universiteti və dünya Dilləri Universiteti bu örnəklərdən yalnız ikisidir. Daşkəndin mərkəzində türk dilinin zənginliyinin sübut olunduğu Mühakemet'ül Lügəteyn adlı əsəri ilə şöhrət qazanan Əli Şir Nəvainin adını daşıyan Ədəbiyyat və Tarix muzeyi vardır. Şəhərdə Nəvainin adına bir teatr da qurulmuşdur. **Kökal-**

daş və Əbül Qasim mədrəsələri də Daşkənddə görülmədən keçilməməsi vacib olan yerlərdəndir. Özəlliklə də Orta Asiya tarixi ilə maraqlananlar üçün...

Özbəklər çox istiqanlı insanlardır. Türk qonaqpərvərliyini yalnız Türkiyədə görə biləcəklərini fikirləşənlər Özbəkistana gedincə bu fikirlərini mütləq dəyişdirəcəkdir. Ortaq bir tarixi və mədəniyyəti bölüşdürüümüz Orta Asiya xalqı bizlərə o qədər bənzəyir ki!...

Səmərqənddə olduğum müddətdə elə gözəl xatirələrim oldu ki, özbək qonaqpərvərliyi, bizi qonaq etdikləri xoş qoxulu yemişlər və yüzlərlə növü olan təndir çörəyi haqqında bir məqalə yaza bilərəm.

Səmərqənddə də çoxlu tarixi yerlər vardır: məktəblər, şəfaxanələr, külliyyələr...

Tarixçi, riyaziyyatçı, astronom və dövlət adamı olan, Səmərqəndi İslam mədəniyyətinin başlıca mərkəzlərindən biri vəziyyətinə gətirən Uluq Bəyin adını daşıyan rəsətxanə bunların içərisində bəlkə də ən önemlisidir.

Uluq Bəyin bir də mədrəsəsi var. Ayrıca Tila Kari və Şərdar mədrəsələri də mütləq görülməlidir. “Registan Meydanı”nın yaxınlarında olan bir parkda üzləri bir-birinə baxan dörd baxşı (ozan) heykəli var. Bunlar İslam Şair, Erges Cümenbülbüloğlu, Fazlı Yoldaş və Məhəmmədqulun heykəlləridir.

Özbək heykəltaraşları Əli Şir Nəvainin də möhtəşəm bir heykəlini qoymuşdur. Yüz illər öncə yaşamış bu ozanların heykəlləri özbək tarixinin qoruyucuları kimi dayanırlar meydanlarda. Heybətli, səssiz və dimdik.

Özbəkistana səyahətimiz boyunca tarixin koridorlarında dolaşdıq. Orta Asiya mədəniyyətinin izlərini mədrəsələrdə, külliyyələrdə, şəhərin küçələrində axtardıq. Özbəklərin yerli musiqi alətləri “rəhab, dutar və dairə” çalıb söylədikləri mahnilər könlüməzü oxşadı.

Dilimizdə mahnilər Özbəkistanla vidalaşarkən bayramlarda çalışnan iki metrə uzunluğundakı bir çägli aləti olan “Kerney”in səsi arxamızca gəlirdi sanki...’

Sözügedən parselyatikli sintaktik konstruksiyani bir sadə cümlə ilə də ifadə etmək mümkündür. O zaman həmin konstruksiya aşağıdakı şəklə düşər: “Kökaldəş və Əbül Qasim mədrəsələri də Daşkənddə, özəlliklə də Orta Asiya tarixi ilə maraqlananlar üçün, görülmədən keçilməməsi vacib olan yerlərdəndir.” Ancaq burada sadə cümlə qırılaraq mətnləşir. Mətndə işlənilən “Özəlliklə də Orta Asiya tarixi ilə maraqlananlar

“ üçün” parselyatiki ilə Kökaldəş və Əbül Qasım mədrəsələri ilə kimlərin maraqlandığına konseptual olaraq işaret edilir. Sözügedən mətndə bütövlükdə ifadə olunan əsas qavram turistik səciyyəli yerləri və abidələri ilə məşhur olan Orta Asiya türk tarixidir. Bu qavramın uyğun dil vahidlərinin leksik-qrammatik əlaqələri ilə və ünsiyyət vasitəsi olaraq sözügedən mətnlə bütövlükdə ifadəsi asimmetrik-sintaktik səciyyəli bir sintaktik bütövün işlənilməsi ilə mümkün olur. Sintaktik bütöv isə sözügedən parselyatiklə formalaşır. Həmin parselyatik mətndə həm “Kökaldəş və Əbül Qasım mədrəsələri” sintaqmi, həm də mətnin digər parçaları ilə bağlı olaraq işlənilir. O, mətnin ön-, alt- və eşgöndərimli bir komponentidir və buna görə də onun konseptual-linqvistik mərkəzi səciyyəsini daşıyır.

Beləliklə, yuxarıda göstərilən örnəklərin hamısı Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə müxtəlif ədəbi mətnlər səviyyəsində uyğunlaşdırılır və ya çevirilir. Burada Türkiyə türkcəsindən göstərilən örnəklər qaynaq (orijinal) və həmin örnəklərin Azərbaycan türkcəsinə uyğunlaşdırılan variantları isə hədəf mətnlər olaraq qiymətləndirilir. Buna müvafiq olaraq sözügedən durumda Türkiyə türkcəsi qaynaq dil, Azərbaycan türkcəsi isə hədəf dil səciyyəsi daşıyır. Qaynaq dil çevrilən və ya uyğunlaşdırılan, hədəf dil isə üzərində uyğunlaşdırma və ya çevirilmə işinin gerçəkləşdirildiyi dildir. Qaynaq mətnin hədəf mətnə çevrilməsi ədəbi mətn uyğunlaşdırması işini təşkil edir.

Çevrilmə prosesində önce qaynaq mətn mövzu və məzmun baxımdan öyrənilir. Bundan sonra qaynaq və hədəf dillərdəki eyni və fərqli olan, bir-biri ilə dil-üslub variantları, çoxmənalılıq və omonimlik təşkil edən sözlər müəyyənləşdirilir. Və müxtəlif qrammatik vasitələr, söz birləşməri, sadə və mürəkkəb cümlələr çevrilmənin edildiyi dilə və tərtib edilən hədəf mətnə görə seçilərək işlənilir. Qaynaq və hədəf dillər və mətnlər interospektiv səciyyəli milli-mədəni kontekstdə dəyərləndirilərək ədəbi mətn uyğunlaşdırması işinə cəlb olunur. İştir simmetrik, istərsə də asimmetrik quruluşlu sintaktik vahidlər və eksəriyyət etibarilə bir və ya iki-üç sözdən ibarət olan mikro mətnlər də qaynaq dildən hədəf dilə çevrilir. Çevrilmə işi bütün hallarda hədəf dilin imla qaydalarına və ümumi mətn kompozisiyasına görə həyata keçirilir. Sadə və mürəkkəb cümlələrin qırılaraq mətnləşməsi prosesində gerçəkləşən parselyatikləşmə hadisəsi isə qaynaq və hədəf dillərdə eyni bir sintaktik-linqvistik quruluşda özünü göstərir. Qaynaq və hədəf mətnlərdə özünü göstərən digər qrammatik-sintaktik fərqliliklərdən isə aşağıda bəhs ediləcəkdir.

5. Qaynaq və hədəf mətnlərin linqvistik-sintaktik özəllikləri

Ümümtürk dili əsasında hər hansı şifahi və ya yazılı mətn bir türk ədəbi dilindən digərinə dil-danışlıq eynilikləri, fərqləri, variantları və şəkilcə eyni və mənaca fərqlilikləri olan sözlərlə çevirilir. Qaynaq və hədəf dillərə və mətnlərə dair fonetik-, fonoloji- morfoloji-, sintaktik-, leksik-, frazeoloji-linqvistik özəlliklər öncəliklə müqayisəli-təsviri yönəmlərlə sinxronik olaraq müəyyənləşdirilir. Həmin özəlliklər tarixi-müqayisəli yönümlə və ret-, pros-, pers- və interospektiv aspektlərdə kompleksiv olaraq da dəyərləndirilir. Bundan sonra isə türk ədəbi dillərinin türk-islam mədəniyyətinə və hər bir dilin daşıyıcılarının da özünün söykəndiyi milli dünyagörüşünə, məsələn Azərbaycanlıların Azərbaycançılğa bağlı olaraq öyrənilməsi məsələsi gündəmə gətirilir. İntellektual-sintaktik özəlliklər Kamal Abdullanın Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevrilən “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Tarixsiz gündəlik” əsərlərinin qaynaq və hədəf mətnlərinə görə işıqlandırılır. Öncəki uyğun araşdırırmalardan fərqli olaraq mətni təşkil edən müxtəlif linqvistik vasitələr burada artıq müxtəlif istəvələr və alt qavramlara söykənilərək konseptual dərk olunma əsnasında öyrənilir. Və müxtəlif dil-danışlıq eynilikləri, fərqləri, variantları və leksik-frazeoloji paralelləri sözügedən mətnlərdə konkret mətnlinqvistik örnek'lərlə göstərilir.

5.1. “Yarımçıq əlyazma” romanından bir mətn parçasının linqvistik-sintaktik təhlili

Ia. Və mən başladım söz söylədim. At ayağı yel kimi olursa, ozan dili dəxi çevik olur. Amma hər ozanın dili yox. Mən isə Tanrıının buyruğu ilə ozanam. Hərdən mənə elə gəlir ki, mən qayıbdən dəxi dürlü xəbərlər söyləyə bilərəm. Nə olacaq, necə olacaq? – bunları kimsə bilməz. Mən isə bilərəm. Başladım nə başladım. Danışmağım düz üç gün, üç gecə çəkdi. Düz üç gün, üç gecə Bayandır Xan bir kəlmə səs çıxarmadı, bir kərə də olsun mənim sözümü kəsmədi, arada bir aş gəldi, səssiz-səmirsiz yedik, sonra yenə mən davam etdim. Arada bir Bayandır Xanı küçük ölüm tutdu, uyquya getdi, mən də, Qılbaş da başımızı hərə bir tərəfə atıb elə Xan otağındaca gözümüzün acısını çıxardıq. Bayandır Xanın ayılmadan bir an önce Qılbaş məni dümsüklədi, “dur” işarəti verdi, mən mürgünü gözümən qovub yenidən özümü danışığa hazır edən zaman gördüm ki, Bayandır Xan gözünü açdı və heç nə demədən üzünü üzümə, gözünü gözümə zillədi, bu bir işarət idi, yəni “davam et”. Mən dəxi davam

edirdim. Beləcənə üç gün üç gecə keçdi. Bu müddətə bir dəfə də olsun Xan həyətində ürəyi niyarançılıq çəkən Salur Qazan yada düşmədi, Şirşemsəddin də, Uruz da, bütün digər Xanın xidmətinə gəlməyin növbətini gözləyənlərin heç biri. Heç kim yada düşmədi. Üç gün və üç gecə. Mən Qorqud danışdım, Xanlar Xanı Bayandır mənim sözümə kəsildi, ünümə diqqət etdi. Nə danışdım?! Nə üçün danışdım? Bəlkə heç bütün bunları danışmamalı idim Bayandır Xana? Burasını bilmirəm. Bircə onu bilişəm ki, Qadir Tanrı könlümə ilham verdi, danışdıqca boşaldım, boşaldıqca yumşaldım və düz üç, gün üç gecədən sonra, nəhayət ki, yarımcان, yarımnəfəs az qala bayılaraq sözümə yum verdim, ağızımı yumdum... (Abdulla 2004: 58).

Ib. Ve ben başladım anlatmaya. At ayağı yel gibi olursa ozan dili de çevik olur. Ama her ozanın dili değil. Ben Tanrıının buyruğuyla ozan olmuşum. Bazen gaipten türlü haberler verebildiğimi sanıyorum. Ne olacak, nasıl olacak? Bunları kimse bilemez. Ben bilirim. Başladım ama ne başlamak!... Anlatmam tam üç gün üç gece sürdü. Tam üç gün üç gece Bayındır Han bir kelime konuşmadı, bir kere olsun benim sözümü kesmedi, arada bir yemek geldi, sessiz sedasız yedik, sonra yine devam ettim. Arada bir Bayındır Han'ı küçük ölüm tutuyordu, uyuyordu, ben de, Kılbaş da başımızı rast gele bir yerlere koyup Han odasında kestiriyorduk. Bayındır Han'ın uyanmasından biraz önce Kılbaş beni dürtüyör, “kalk” işaretini veriyor, ben tam mahmurluğu atıp yeniden anlatmaya hazırlandığım zaman Bayındır Han'ın da gözlerini açtığını görüyordum. Hiçbir şey demeden yüzünü yüzüme, gözlerini gözlerime dikiyordu, bu bir işaretti, yani “devam et” diyordu. Ben de devam ediyordum. Böylece üç gün üç gece geçti. Bu müddət zarfında bir defa da olsun Han aylusunda huzursuz bekleyen Salur Kazan aklımıza gelmedi. Ne Şir Şemseddin, ne Uruz, ne de Han'ın hizmetine gelmek için sıra bekleyenlerin hiç biri... Hiç kimse aklımıza gelmedi. Üç gün üç gece ben konuştu, Hanlar Hanı Bayındır Han kulak verdi, benim sözlerimi dinledi. Ne konuştu? Neden konuştu? Belki de bunları hiç anlatmamalıydım Bayındır Han'a? Burasını bileyimiyorum. Sadece Kadir Tanrıının gönlümə ilham verdiğini, anlattığca rahatladığımı, rahatlaşıkça yumuşadığımı biliyorum. Tam üç gün üç gece sonra nihayet yarı canlı halde, neredeyse bayılmak üzəreyken sözlerime son verdim, ağızımı kapattım... (Abdulla 2006a: 62-63).

Yuxarıda “Yarımçıq əlyazma” romanının qaynaq və hədəf mətnlərindən eyni bir parça göstirilir. Mətn parçasında ən qədim köçəri türk

mədəniyyəti və sonrakı oturaq türk-islam sivilizasiyası ənənələrini əlaqə-ləndirən konseptual komponentlərindən biri ifadə olunur. Həmin konseptual komponet və ya qavram isə bütövlükdə oğuz türklərinin həyat-davraniş tərzinin hər yönü ilə eks olunmasından ibarətdir. Burada Dədə Qorqudun Bayanadır Xanın hüzurunda oğuz türklərinnin davranışlarına dair söylədiyi uzun hekayəsindən bir parça verilir. Sözungedən hekayə ayrılmışda milli şūra, bütövlükdə isə türkün həyat-təfəkkür tərzinə çevrilən konseptual dərk etmə əsasında nəql edilir. Və konseptual məzmunlu bütün şifahi amillər qaynaq və hədəf mətnlərdə eyni quruluşlu sadə və mürəkkəb cümlə növləri ilə ifadə edilir. Məsələn:

- ia. Azerb: At ayağı yel kimi olursa, ozan dili dəxi çevik olur.
- ib. Türk: At ayağı yel gibi olursa ozan dili de çevik olur.
- iia. Azerb. Mən isə Tanrıının buyruğu ilə ozanam.
- iib. Türk. Ben Tanrıının buyruğuya ozan olmuşum.
- iia. Azerb. Hərdən mənə elə gəlir ki, mən qayıbdən dəxi dürlü xəbərlər söyləyə bilərəm.
- iib. Türk. Bazen gaipten türlü haberler verebildiğimi sanıyorum.

Yuxarıda götirilən örnəklərdən sadəcə üçüncüü qaynaq və hədəf mətnlərdə işlənilərkən bir-birindən fərqlilik göstərir. Sözungedən örnək qaynaq mətndə subordinativ-obyekt mənalı mürəkkəb cümlə, hədəf mətn-də isə sadə geniş cümlə ilə ifadə olunur. Eyni məzmun və ya konkret bir mətləb Azərbaycan türkcəsində çox zaman mürəkkəb cümlələrlə, Türkiyə türkcəsində isə tərkibli sadə geniş cümlələrlə ifadə olunur. Ümumiyyətlə, sözungedən dil-nitq hadisəsi digər türk ədəbi dillərinin də sintaksisində geniş yayılmış əsas sintaktik fərqliliklərdən biridir. Bununla bərabər, qaynaq və hədəf mətnlərdə digər müxtəlif dil fərqlilikləri və variantlarının işlənildiyinə də təsadüf edilir. Məsələn:

Fərqliliklər; Azərb: Mən isə bilərəm. Türk: Ben bilirim.

Göründüyü kimi, eyni bir örnəkdə yer tutan **bil-** feli qaynaq mətndə qeyri-müəyyən gələcək zamanda, hədəf mətndə isə geniş zamanda işlənilir. Çünkü, Azərbaycan türkcəsində geniş zaman qavramı Türkiyə türkcəsində olduğu kimi, özünə məxsus qrammatik göstərici (şəkilçi) ilə qrammatikləşməmişdir. Həmin qavram yerinə görə həm qeyri-müəyyən gələcək zaman, həm də indiki zaman morfoloji əlaməti ilə ifadə edilir.

Bununla bərabər, qaynaq mətndə işlənilən ‘yada düşmək’(xatırlamaq), ‘gözünün acısını çıxarmaq’ və ya ‘almaq (kestirmek) frazeoloji ifadələri isə sadəcə Azərbaycan türkçəsində işlənilən və buna bağlı olaraq da interospektiv aspektdə qiymətləndirilə bilən dil vahidləridir.

Variantlar: Azərb. Ağzını yummak; Türk. Çenesini kapatmak .

Yuxarıda göstərilən frazeoloji ifadənin Azərbaycan türkçəsində və Türkiyə türkçəsində işlənilən variantlarının etimologiyası fərqli linqvistik açıqlamalarla müəyyənləşdirilə bilər. Birinci türk mənşəli olub, göründüyü kimi, Dədə Qorqud mətnində də işlənilir. İkincisi isə birincisi ilə hər nə qədər yerinə yetirilən işin eyniliyinə görə bir-birinə bənzəsə də, Hind-Avropa dillərindən semantik olaraq çevrilmiş kalkadan (Müq. Et: İng. Shut up; Rusça. Zakroy rot) başqa bir şey deyildir. Türk-islam mədəniyyətinə görə ölen bir insanın son dəfə olaraq gözləri və çənəsi bağlanılır, ancaq yumulmur. Əgər canlı bir insan həqiqətən susdurulmaq istənilirsə, onda onun ağızı bağlanmalıdır (kapatılmalı) deyil, türkçəyə və türk-islam məntiqinə görə yumulmalıdır. Beləliklə, sözügedən frazeoloji ifadənin Türkiyə türkçəsində işlənilməsi xarici dillərin təsiri olaraq da izah oluna bilər.

Yuxarıda gətirilən mətn dastanın əsas qəhrəmanı Dədə Qorquduñ daxili nitqi olaraq söylənilir. Dədə Qorqud “Diş Oğuz və İç Oğuz”da olub-bitənləri “üç gün, üç gecə” içərisində Bayandır Xana və onun yanındakı digər dastan qəhrəmanlarına nəql edir. Türk mifik təfəkküründə müəyyən bir zaman hündudunu şərtli məqamlarda ifadə edən “üç gün, üç gecə” folklorik ifadəsi sözügedən mətnin təkrar olunan qurucu-altgöndərimli komponenti olaraq işlənilir.

5.2. “Sehrbazlar dərəsi” romanından bir mətn parçasının linqvistik-sintaktik təhlili

IIa. Karvan hayla-küylə yola düşməyə artıq hazır idi. Hami yiğışış hərə öz yerində hərəkət əmrini gözləyirdi. Bircə Karvanbaşının çadırı təzəcə ağaran dan işığında yavaş-yavaş qaralmağındaydı. Xacə İbrahim ağa bir daha əməllicə yüklənmiş dəvələrə, qatırlara, karvan boyu öz yerini tutmuş səbirli atlara, çadırın yanındakı böyük ocağın külünü eşələyib söndürən və onu gözləyən üç nəfər nökərə ötəri nəzər saldı, çadırın ağızında “öhö, öhö”ləyib boğazını arıtladı, ehmalca başını əyib içəri keçdi:

-Qurbanın olum, sabahın xeyirli olsun, biz hazır.

Karvanbaşı artıq səfər geyimində idi, bardaşını qurub hələ də isti yatağında fikrə gedib oturmuşdu, Xacə İbrahim ağanın bu sözlərini gözləyirmiş kimi dərhal ayağa qalxdı, ətəyini çırpıb əziklərini səliqəyə saldı:

-Çox gözəl, çox pakizə. Yolcu yolda gərək, sənin də sabahın xeyirli olsun, ədəri de söksünlər (Abdulla 2006b: 25-26).

IIb. Kervan curcuna içinde yola çıkmaya artık hazırıldı. Herkes toplanmış, hareket emrini beklemektedi. Yalnız Kervancıbaşı'nın ədəri yeniden parlamaya başlayan tan yeri işıklarında yavaş yavaş aydınlanıyordu. Hoca İbrahim Ağa, denkleri esaslı biçimde yerleştirilmiş olan develeri, katırları, kervanın başından sonuna yerini almış olan atları, keza ədərin yanındaki büyükçe ateşin külüünü karıştırarak söndürmekte olan ve kendisini bekleyen üç sağa gözden geçirdi; ədərin girişinde “öhö, öhö” diye girtlağını temizledi, yavaşça başını eğerek içeri girdi.

“Kurban olduğum hayırlı sabahlar, biz hazırız.”

Kervancıbaşı artık yolculuk giyisilerini kuşanmış, bağdaş kurarak, sıcaklığını hâlâ korumakta olan yatağının üstünde düşünceli düşünceli oturmaktaydı. Hoca İbrahim Ağadan bu sözlerini bekliyormuş gibi derhal ayağa kalktı, eteklerini silkip, buruşuklarını düzeltti:

“Çok iyi, çok güzel. Yolcu yolunda gerek, sənə da iyi sabahlar, söyle ədəri da çözşünler.” (Abdulla 2007: 21).

“Sehrbazlar dərəsi” romanının qaynaq və hədəf mətnlərindən gətirilən örnəklərdə qrammatik, leksik və frazeoloji səciyyəli dil eynilikləri və fərqlilikləri geniş bir ölçüdə işlənilir. Bununla bərabər, şəkilcə eyni, mənaca fərqlilikləri olan sözlərin işlənilməsinə də sözügedən mətnlərdə çox təsadüf edilir. Məsələn:

Eyniliklər: Bardaş qurmaq və ya bağdaş kurmak;

Fərqliliklər: Hay-küy//curcuna; yiğışmaq//toplasmak; gözlemek-//beklemek; boğazını arıtlamak//girtlağını temizlemek;

Variantlar: Yola düşmək//yola çıkmak; sabahın xeyir//hayırlı sabahlar; ətəyini çırpmak//eteğini silmek;

Şəkilcə eyni, mənaca fərqlilikləri olan sözlər:

Nökər//uşak; qaralmaq//karalmak//kararmak.

Yuxarıda gətirilən mikromətnin əsas qurucu komponenti təkrar olunaraq işlənilən “Karvan-Karvanbaşı” sözləri və bunlarla bir yerdə təsəvvür edilən “Dəvə Karvani” leksik paralelləridir. Mikromətni təşkil edən birinci sintaktik bütöv və ya bütövlükdə makromətn “Karvan” sözü ilə başlayır. “Karvan” sözü burada öngöndərimli leksik-sintaktik vahid olaraq da qiymətləndirilə bilər. Ondan sonraki durumlarda isə “Karvanbaşı, karvan, Karvanbaşı” şəkillərində təkrar olunaraq işlənilən eyniköklü leksik vahidlər artıq altgöndərimli mətn komponentləri olaraq özünü göstərir. Sözügedən leksik vahidlər və ya sintaktik-linqvistik paralellər əslində romanın və ya bütün makromətnin də ön-, alt- və eşgöndərimli qurucu kompenetlərindəndir. Onlar romanda əks olunan mifik dünyanın konseptual və bəlli bir ölçüdə də linqvopoetik səciyyəli ifadə vasitələrindəndir. “Karvan qavramı” və bunu ifadə edən “karvan” leksik vahidi türk-islam dünyasının milli-mənəvi həyatının və yaşam tərzinin ən yayğıн şəfahi ifadə vasitələrindən biri olaraq ümumtürk dilində çox geniş yayılmışdır. Məsələn, “İt hürər, kavran keçər” ifadəsində “karvan” sözünün sözügedən frazeologizmin qurucu komponenti olaraq işlənilməsi də bunu sübut edir.

5.3. “Tarixsiz gündəlik” povestindən bir mətn parçasının linqvistik-sintaktik təhlili

Kamal Abdullanın sözügedən əsəri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə türk ədəbi dilləri arası dil-danışq eynilikləri, fərqlilikləri, variantları əsasında və şəklicə eyni, mənaca fərqli sözlərin işlənilməsi paralellərində uyğunlaşdırılmışdır (Musaoğlu 2010: 75-152). Ədəbi uyğunlaşdırma prosesində, hər şeydən öncə, leksik-leksikoqrafik olaraq bir-birindən həm şəkilcə, həm də mənaca fərqli olan sözlərin qarşılıqları Türkiyə türkcəsində tapılmış və hədəf mətnə dil-danışq ortamına görə uyğunlaşdırılmışdır. Məsələn: *berk* (Azərb.) sözü. Türkiyə türkcəsinin lügət tərkibində olmayan sözügedən leksik vahidin uyğun mənaları ‘*sağlam, kati, sərt, çabuk*’ (müstəqim mənalar) və ‘*hasis, cimri*’(məc.) sözləri ilə hədəf mətndə işlənilmişdir. Və ya Azərbaycan türkcəsində işlənilən ‘*maraqlı*’sözü Türkiyə türkcəsi hədəf mətnində ‘*ilginç, bes-peki, sentyabr-eytlül, vəzifə-görev*’ olaraq adlandırılmışdır.

Türkiyə türkcəsində “*yalancı eşdeğerler*” olaraq adlandırılan kəlmələr ümumtürk dilində şəkilcə eyni, mənaca fərqlilikləri olan leksik vahidlər kimi başa düşülür. Bunların deyilişi və yazılışı eyni olur, ancaq fərqli mənaları və məna çalarları ilə türk ədəbi dillərində bir-birində seçilir. Azərbaycan türkcəsində də işlənilən həmin kəlmələrin Türkiyə

türkçesində müvafiq qarşılıqları tapılmışdır. Azərbaycan və Türkiyə türkçələrində, uyğun olaraq da qaynaq və hədəf mətnlərdə fərqli mənaları və məna çalarları ilə işlənilən aşağıdakı sözlər sözügedən leksikoqrafik vahidlərə örnək olaraq göstərilə bilər. Məsələn:

İsimlər: adam, dal, dəstə//deste, dəstək//destek, düz, qızıl//kızıl, nəfər//nefer, bayır, il, pul, mis, yay, tətil//tatil, söz, öz və s.

Feillər: gözləmək-gözlemek, danışmaq-danışmak, qurtarmaq-kurtarmak, oxşamaq-okşamak, köçürmək-göçürmek, çatmaq-çatmak, diysinmək-tiksinmek; dayanmaq-dayanmak, çəkmək-çekmek, bulamaq-bulamaq, düşmək-düşmek, sixmaq-sikmek, qaralmaq-kararmak və s.

Yuxarıda göstərilən kəlmələrin bir çoxu və oxşarları Kamal Abdullanın “Tarixsiz gündəlik” əsərinin aşağıda götərilən qaynaq və hədəf mətn parçalarında işlənilmişdir. Sözügedən kəlmələr qaynaq və hədəf mətnlərdə kursivlə göstərilmişdir.

IIIa. Həmən gün. Altıncı dərsdən sonra. Məktəb həyəti.

...Altı dərs və tənəffüsler azlıq etmişdi. Uzun *yay tətilindən* sonra *hamimizin* bir-birinə deyiləsi nə qədər *sözümüz* vardi. Kim yayı harda, necə keçirdi?! Nə gördü, hara getdi, həyatda *maraqlı* nə baş verdi?! Çoxumuz yay tətili zamanı bir-birimizi görməmişdi, əlbəttə ki, bir-birimizcün darixmişdiq. Bir-birimizin sözünü kəsə-kəsə hər kəs ancaq *özündən*, yay “macəralarından” *danışmağa* cəhd edirdi:

-Mən isə...

-Qulaq as...

-Yox e... Bilirsən nə gözəl qızlar var orda?!

-.... *qaraldım*, bir qaraldım ki, indi-indi keçir.

Bəs mən nədən *danışacaqdım*?! Bircə mən idim susan. Bunun da səbəbi var idi. Elə ona qulaq asırdım, buna qulaq asırdım. Məktəbin həyətindən uzun müddət dağlışmaq bilmədiq.

Mən təşviş içində *sentyabrın* birinci dərs gününün bitməsindən sonra *gözlədim* ki, yenə də keçənilki şit zarafatlar, “şairəm çünki vəzifəm budur... ənam alım” kimi atmacalar... Bunu Arif uydurmuşdu və hər dəfə ədəbiyyat xaric bəzi o biri dərslərdən məsələn, cəbrdən, həndəsədən, kimyadan qeyri-obyektiv alındığım yazıq “üç”lərə, “dörd”lərə (əlbəttə ki, bunlar mənim ədəbi uğurlarımın” məktəb tərəfindən bir növ “cavabı” idi) beləcə mənim arxamca yana-yana *istehza edirdi*. Yəni şairliyinin hesabına o biri dərslərdə sənə edilən *güzəştəri* elə bilmə başa düşmürük – eşşək deyilik və *çörəyi də ağızımıza yeyirik...*

Qəribədi, bu dəfə heç bir atmaca, *zarafat* olmadı. Elə bil sözləşib-lər. Əksinə, hamısı, Arifin özü də mənə nəsə *qəribə* bir... baxışla baxırdılar, gözlərində istilik vardı...

Qeyd: Mən bunu nə zamansa deməliyəm, indi deyirəm. Şeir yazmaq çox *asandır* mənim üçün. Qafiyəni bildinsə, ritmi tutdunsa dahi asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım. Bu yay ilk dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir saat, saat yarım vaxt *aparırdı*, sonra boş vaxt nə qədər istayırsən.

Sərin, amma balaca palatada tək idim, gün ərzində yanımda həmişə *adam* olurdu, anam və atam, qohum-qardaş. Amma axşama yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa məktəb özü özünü mənim yadına saldı, başladım nə başladım, misra misranın dəlinca gəldi, bəzən məndən qaçıb *gizləndi*, gedib *tapıb* qulağından tutub saldım “dörtlüyü”ün içİNƏ, pəncərəyə vurulan bu dörd dəmir milin hər biri kimi *cağbacağ* dayandılar bir-birinin yanında, ortalarından ancaq *balaca* bir quş uçub keçə bilərdi, o da xəstəxana həyatındakı ağacın budağında idi, haradan gəlib düşəcəkdi o çəlimsiz quşcuğaz xəstəxananın bu balaca palatasına?! (Abdulla 2005: 19-21).

...İlk dəfə idi ki, gecələr istədiyim yuxunu görə bilirdim. Xəstəxanada yatdığını müddətdə buranın bir xeyri o oldu ki, öyrəsdirdim artıq özümü buna, yəni ürəyim istəyən yuxunu görməyə. Demək olar ki, sıfariş kimi idi, hansı yuxunu, hansı məzmunda istəyirdim, özüm özümə sıfariş edirdim (əlbəttə ki, xüsusi üsulu var idi bunun). Ən çox sevdiyim yuxu isə üzməklə bağlı idi. Elə-belə üzməyi demək olar ki, bacarmıram. Bax, bizim aramızda əsl üzgüçü İlkindir. Saatlarla üzə bilir-qəribədir. Mən isə “demək olar”sız da üzməyi bacarmıram, həqiqəti demək lazımdır. Amma yuxuda... Sürətlə, əl-qolumu geniş ata-ata, az qala bütün dənizi qucaqlaya-qucaqlaya hər gecə nə zaman, nə qədər istəsəm üzdükcə üzürəm. Ləzzət eləyir.

IIIb.Aynı gün. Altıncı dersten sonra. Okul bahçesi.

“...Altı ders ve teneffüsler az gelmişti. Uzun *yaz* tatilinden sonra *hepimizin* birbirine diyecek çox sözü vardı. Kim yazı nerede, nasıl geçirdi? Ne gördü, nereye gitti, hayatında *ilginç* ne oldu? Çoğumuz yaz tatilinde birbirimizi görememiştik, elbette ki birbirimizi özlemiştik. Birbi-

rimizin sözünü kese kese herkes sadece kendinden, kendi yaz maceralarından konuşmaya çalışıyordu.

-Ben ise...

-Beni dinle...

-Yok e... Biliyor musun ne güzel kızlar var orada?

-Karardım, öyle karardım ki daha yeni geçiyor.

Peki, ben neden konuşacaktım? Bir tek bendim susan. Bunun da bir sebebi vardı. Öylece onu bunu dinliyordum. Okulun bahçesinden uzun bir müddet dağılmak bilmedik.

Ben telaş içinde *eylülün* ilk ders gününün bitmesinden sonra bekledim ki yine geçen yıldı tatsız şakalar, "şairim čünkü görevim budur... Ödül alıyorum" gibi sataşmalar... Bunu Arif uydurmuştu ve her defasında edebiyat hariç bazı derslerden, mesela matematikten, geometristen, kimya- dan hiç de objektif olmadan, aldığı zavallı üçlerle, dörtlerle (elbette ki bunlar benim edebi uğurlarımın okul tarafından bir tür cevabı idi) benim arkamdan *alay ediyordu*. Yani şairliğinin karşılığında diğer derslerde sana gösterilen hoşgörüyü sanki anlamıyoruz, eşek değiliz ya *ekmeği de ağızımızla yiyoruz*.

Gariptir ki bu defa hiçbir laabalilik, *şaka* olmadı. Sanki sözleşmişlerdi. Aksine hepsi, Arif'in kendisi de bana nedense *tuhaf* bir bakışla baktılar, bakışlarında bir içtenlik vardı.

Not: Ben bunu ne olursa olsun söylemeliyim, şimdi söylüyorum. Şiir yazmak benim için çok *kolay*. Kafiyeyi biliyorsan, ritmi tutturduysan gerisi *kolaydır*. Okulun yıl dönümüne de çokça şiir yazmıştım. Bu yaz ilk defa hastanede yattım. Boş vakit çoktu. Muayeneler neredeyse günde bir-bir büçük saatı alıyordu, sonra ne kadar boş vakit istiyorsan.

Serin ama küçük odada tektim, gün içinde yanında daima biri olurdu, annem ve babam, hisim akraba. Ama akşamda doğru tek kalirdim. Böyle yalnız kaldığım akşamların birinde nasıl olduysa okul *kendi kendini* aklıma getirdi. Başladım ki ne başladım, misra misranın ardına geldi, pencereye vurulan dört milin her biri gibi dört bir taraftan dayandılar birbirlerinin yanına, ortalarından ancak küçük bir kuş uçup geçebilirdi, o da hastane bahçesindeki ağacın dalındaydı, nereden gelip düşecekti o çelimsiz kuşçağız hastanenin bu küçük odasına."


...İlk defa gece istedigim bir rüya gördüm. Hastanede yattığım müddetçe buranın bana yararı bu oldu, artık kendimi alıştırdım buna, yani istedigim rüyayı görmeye. Öyle diyebilirim ki, sipariş gibi idi, hangi rüyayı, hangi konuda istiyorsam kendi kendime sipariş ediyordum (elbette ki hususi usulü vardı bunun). En çok sevdigim rüya ise yüzmeyle ilgiliydi. Ne yaparsam yapayım yüzmeyi bir türlü öğrenemiyordum. Bizim aramızda asıl yüzücü İlkin'dir. Saatlerce yüzebilir; ilginçtir. Ben ise yüzmeyi beceremiyorum, gerceği söylemek gerekirse. Ama rüyada... Süratle, el-kolumu geniş ata ata, az daha bütün denizi kucaklayacakmışım gibi her gece ne zaman, ne kadar istiyorsam yüzdükçe yüzüyorum. Bu çok keyif veriyor.'(Musaoğlu 2010: 81-83).

Yuxarıda həm qaynaq, həm də hədəf mətnlərdən gətirilən digər parçalarda türk ədəbi dilləri arası dil-danışq eynilikləri, fərqlilikləri, vari-antları əsasında ayrı-ayrı qrammatik, sintaktik, leksik və frazeoloji özəlliklərdən bəhs edildi. Ancaq qaynaq və hədəf mətnlərdə də təsadüf edilən fonetik fərqliliklərə toxunulmadı. Eyniliklərdə təsadüf edilən ən önəmlili fonetik fərqlərdən biri Azərbaycan türkcəsində bir çox türk mənşəli leksik vahiddə və ya artıq dilimizdə vətəndaşlıq hüququ qazanmış sözdə açıq ‘ə’ səsinin işlənilməsidir. Türkiyə türkcəsində isə uyğun sözlərdə sözügedən açıq ‘ə’ səsinin yerində ya açıq ‘a’, ya da yarı qapalı ‘e’ səsi özünü göstərir. Yuxarıda gətirilən qaynaq və hədəf mətn parçalarında yer tutan uyğun sözlərdə də sözügedən fonetik fərqlilik asanlıqla müşahidə olunur. Məsələn: dərs//ders, tətil//tatil, tənəffüs//tenəffüs, nə qədər//ne kadar, gözəl//güzel, və//ve, dəfə//defa, ədəbiyyat//edebiyat, bəzi//bezi, gəldi//geldi, pəncərə//pencere, mən//ben, eşşək//eşek, xəstəxana//hastane və s.

Azərbaycan türkcəsi və Türkiyə türkcəsinin fonetikası arasında sözügedən fərqliliyin ortaya çıxmاسının səbəblərindən birisini incəlik və qalınlığa, cingiltılılık və karlığa görə müəyyənləşdirilən fonetik məxrəc-lərdəki sait-samit ahəngi təşkil edir. Belə ki, Azərbaycan və Türkiyə türk-cələrindəki bəzi sözlərdə açıq ‘ə’ saitinin ‘q’ və ‘k’ cingiltili və kar samit-lərlə heca təşkil edərkən yaratdığı fonetik ahəng sözügedən fonetik fərqli-liyin ortaya çıxmاسına yol açır. Yuxarıda göstərilən bəzi örnəklərə, Azərbaycan və Türkiyə türk-cələrindən gətirilən digər leksikoqrafik faktorlara diqqət edildikdə, göstərilən dil-danışq hadisəsi uyğun kəlmələrin tələffüzündə asanlıqla müşahidə edilir. Məsələn, nə qədər//ne kadar, qələm//ka-lem, qənəd//kanat, Əkrəm//Ekrem kimi örnəklərə diqqət yetirək. O zaman nəyi müşahidə edirik? Müşahidə edirik ki, Azərbaycan türkcəsində ‘ə’ səsi

‘q’ səsi ilə, Türkiyə türkçəsində isə ‘a’ və ‘e’ səsləri ‘k’ və ‘ç’ səsləri ilə fonetik ahəng yaradır. Beləliklə, sözügedən fonetik fərqliliyin yaranması na açıq ‘ə’ səsinin aşağıdakı fonetik kubda göstərilən fərqli artikulyasiya mövqeyi və ‘a’ ve ‘e’ fonemləri ilə yaratdığı qarşılıqlı oppozisiya (fonoloji qarşı diurma) səbəb olur.

Sxem 4



Məlum olduğu kimi, Kamal Abdullanın “Tarixsiz gündəlik” povesti bəlli bir ölçüdə avtobioqrafik əsərdir. Əsərdə yazıçının da məktəb illərində yaşadığı hadisələrdən, keçirdiyi psixoloji durumlardan və s. bəhs olunur. Həmin illərdə gənclərimizin gələcəyə dair qurduğu müxtəlif planlar və bu planlar haqqında düşüncələri əslində əsərin intellektual-bədii özəyini və ya fabulasını təşkil edir. Beləliklə, 1960-1970-ci illər Azərbaycanının məktəb həyatı; Bakının 190 sayılı məktəbinin timsalında illər sonra ret-, pros-, pers- və interospektiv aurada ədəbi-bədii və puplisistik dəyərləndirilməylə canlandırılır.

Povestin süjet xəttini təşkil edən əsas hadisələr, yuxarıda da göstərildiyi kimi, Bakının məşhur 190 sayılı məktəbində baş verir. Burada sözügedən bir çox bədii surətin prototipi, məsələn ədəbiyyat müəllimi Zərbəli Səmədov, məktəb direktoru Sona xanım həyatda yaşamış həqiqi insanlar olmuşdur. Sözügedən məktəbin son siniflərindən birində baş verənlər isə əsərin əsas mövzusu olaraq ümumiləşdirilir. Sinifdə baş verən hadisələr və gənclərin yaşadıqları bütün mənəvi-psixoloji vəziyyətlər əsərdə işıqlandırılır. Gənclərin sevincləri, üzüntüleri, özəlliklə də dəcəllilikləri və yaramazlıqları çox orijinal bir mətn kompozisiyası ilə ifadə edilir. Əsər çox yerdə nəşr və nəzmlə yazılır.

Əslində əsəri oxuduqda gözlərimiz qarşısında bütün həyəcan və coşqusuya Azərbaycanın çağdaş bir lisey sinfi canlanır. Gənclərinin həm keçmişə və indiyə, həm də gələcəyə və milli mentalitetimizə görə dəyərləndirilə bilən interospektiv səciyyəli dərk olunma özellikləriylə. Və yuxarıda Kamal Abdullanın “Tarixsiz gündəlik” povestindən gətirilən parçada da həmin sinifdə yaşanan hadisələrin birindən, konkret bir gündən, yəni məktəblilər üçün çox özəl günlərdən biri sayılan sentyabrın birində bəhs edilir.

Məktəblilər, burada son sinif şagirdləri; sevinc, qayğı və uzun yay tətilində yaşıdlıqları xatırərlə dolu olaraq doğma məktəblərinə geri qayıtmışlar. Hər kəs bir şeyi və ya yaşıdlarını yoldaşlarıyla, dostlarıyla və rəqibləriylə bölüşməyə can atır. Belə bir gündə əsərin qəhrəmanı və məktəbin şairi Nazimin sentyabrin birində altıncı dərsdən sonra nə düşündüyünü ifadə edən konkret bir mətn yuxarıda örnək olaraq gətirilmişdir. **“Həmən gün. Altıncı dərsdən sonra. Məktəb həyəti.”** başlığı altında əsərin ümumi makromətnində ayrıca bir yer tutan həmin mətn özü ayrı-ayrı mikromətnlərdən və ya təbir caizsə sintaktik bütövlərdən təşkil olunur. Bu mətn əsərin baş qəhrəmanının daxili nitqi ilə ifadə olunur. Mətn bütövlükdə üç hissədən ibarətdir. Birinci hissə əslində dörd mikromətnindən və ya sintaktik bütövdən ibarətdir. Birinci mikromətn:

1. ...Altı dərs və tənəffüsler azlıq etmişdi. Uzun yay *tətilindən* sonra *hamımızın* bir-birinə deyiləsi nə qədər *sözümüz* vardi. Kim yayı harda, necə keçirdi?! Nə gördü, hara getdi, həyatda *maraqlı* nə baş verdi?! Çoxumuz yay tətili zamanı bir-birimizi görməmişdik, əlbəttə ki, bir-birimizcün darixmişdik. Bir-birimizin sözünü kəsə-kəsə hər kəs ancaq *öziündən*, yay “macəralarından” *danişmağa* cəhd edirdi:

-Mən isə...

-Qulaq as...

-Yox e... Bilirsən nə gözəl qızlar var orda?!

-.... *qaraldım*, bir qaraldım ki, indi-indi keçir.

Sözügedən mikromətn üç sintaktik bütövdən təşkil olunur:

1.1. ...Altı dərs və tənəffüsler azlıq etmişdi. Uzun yay *tətilindən* sonra *hamımızın* bir-birinə deyiləsi nə qədər *sözümüz* vardi. **Kim** yayı harda, necə keçirdi?! Nə gördü, hara getdi, həyatda *maraqlı* nə baş verdi?!

Yuxarıdakı sintaktik bütövün birinci cümləsi gətirilən mətnin bütövlükdə öngöndərimli komponenti olaraq özünü göstərir. İlk iki cümlə tema, son iki cümlə isə rema olaraq qiymətləndirilə bilər. İkinci cümlədə yer tutan ‘**kim**’ əvəzliyi də sintaktik bütövün və mətnin öngöndərimli

komponenti yerinde işlenilir. Çünkü həmin əvəzliliklə mətnin sonrakı parçalarında xatirələrini yoldaşlarıyla bölüşmək istəyənlərə işaret edilir.

1. 2. Çoxumuz yay tətili zamanı bir-birimizi görməmişdik, əlbəttə ki, bir-birimizcün dairxmişdiq. Bir-birimizin sözünü kəsə-kəsə hər kəs ancaq özündən, yay “macəralarından” *danişmağa* cəhd edirdi:

Sözügedən sintaktik bütövün birinci cümləsi koordinativ-səbab və nəticə mənali mürəkkəb cümlə ilə ifadə olunur. Mürəkkəb cümlənin baş cümləsi ilə budaq cümləsi arasında işlənilən ‘əlbəttə ki’ ara sözünü asanlıqla ‘buna görə (də), bunun üçün’ və s. bağlayıcılarla əvəz etmək olar. Sintaktik bütövün teması olaraq özünü göstərən həmin cümlə ilə reması olaraq işlənilən ikinci cümlə arasındaki əlaqə də səbab-nəticə çalarlıdır.

1. 3. -Mən isə...

-Qulaq as...

-Yox e... Bilirsən nə gözəl qızlar var orda?!

-... *qaraldım*, bir qaraldım ki, indi-indi keçir.

Sözügedən sintaktik bütöv qısa-qısa ifadə olunan rema-cümlələrdən ibarətdir.

2. *Bəs mən nədən danışacaqdım?*! Bircə mən idim susan. Bunun da səbəbi var idi. Elə ona qulaq asırdım, buna qulaq asırdım. Məktəbin həyətindən uzun müddət dağılışmaq bilmədik.

Sözügedən sintaktik bütöv beş cümlədən ibarətdir. Həmin sintaktik bütövün eşgöndərimli komponenti olaraq “Elə ona qulaq asırdım, buna qulaq asırdım” cümləsi özünü göstərir.

3. Mən təşviş içində *sentyabrin* birinci dərs gününün bitməsindən sonra *gözlədim* ki, yenə də keçənilki şit zarafatlar, “şairəm çünki vəzifəm budur... ənam alım” kimi atmalar... Bunu Arif uydurmuşdu və hər dəfə ədəbiyyat xaric bəzi o biri dərslərdən məsələn, cəbrdən, həndəsədən, kimyadan qeyri-obyektiv aldığım yazıq “üç”lərə, “dörd”lərə (əlbəttə ki, bunlar mənim ədəbi uğurlarımın” məktəb tərəfindən bir növ “cavabı” idi) beləcə mənim arxamca yana-yana *istehza edirdi*. Yəni şairliyinin hesabına o biri dərslərdə sənə edilən *giizəştərləri* elə bilmə başa düşmürük – eşşək deyilik və *çörəyi də ağızımıza yeyirik...*

Sözügedən sintaktik bütövün birinci cümləsi subordinativ-obyekt mənali mürəkkəb cümlədən ibarətdir. Budaq cümlə burada yarımcıqdır, yəni onun xəbəri düşməsdür. Sintaktik bütövün ikinci və üçüncü komponentləri sadə geniş cümlələrlə ifadə olunur. Üçüncü cümlədə işlənilən “eşşək deyilik və *çörəyi də ağızımıza yeyirik*” ifadəsi artıq frazeo-

logizmləşmişdir. Onu əslində qoşan-cümlədən qopub ayrılmış bir “*semantik parselyatikləşmə hadisəsi*” kimi də qiymətləndirmək olar. İkiinci cümlənin başında işlənilən ‘*bunu*’ əvəzliyi isə sintaktik bütövün öncəki cümlədə deyilənə işarə edən altgöndərimli və konkretləşdirici aktual üzvüdür.

4. Qəribədi, bu dəfə heç bir atmaca, *zarafat* olmadı. Elə bil sözləşiblər. Əksinə, hamısı, Arifin özü də mənə nəsə *qəribə* bir... baxışla baxırlar, gözlərində istilik vardı...

‘*Qəribə*’ sözü burada sintaktik bütövün təkrar olunan mətnqurucu üzvü yerində özünü göstərir. Birinci cümlədə həmin söz subordinativ-obyekt mənalı mürəkkəb cümlənin transformasiyaya uğramış əsas komponenti yerindədir və ya münasibət bildirən ara söz kimi də qiymətləndirilə bilər. Üçüncü komponentdə isə ‘*qəribə*’ sözü cümlənin təyini yerində işlənilir.

İkinci hissə iki sintaktik bütövdən və ya mikromətdən ibarətdir. Bu parçada və mətnin buna oxşar digər parçalarında yazıcıının baş verən hadisələrə əsərin baş qəhrəmanının dili ilə ifadə olunan konkret bir münsibət bildirilir. Bəzən bu münasibət əsərdə şeirlərlə də ifadə olunur.

2. Qeyd: Mən *bunu nə zamansa deməliyəm, indi deyirəm*. Şeir yazmaq çox *asandır* mənim üçün. Qafiyəni bildinsə, ritmi tutdunsa dali asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım. Bu yay ilk dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir saat, saat yarı� vaxt *aparırdı*, sonra boş vaxt nə qədər istəyirsən.

Sərin, amma balaca palatada tək idim, gün ərzində yanımda həmişə *adam* olurdu, anam və atam, qohum-qardaş. Amma axşama yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa məktəb özü özünü mənim yadına saldı, başladım nə başladım, misra misranın dalınca gəldi, bəzən məndən qaçıb *gizləndi*, gedib *tapıb* qulağından tutub saldım “dörtlüy”ün içini, pəncərəyə vurulan bu dörd dəmir milin hər biri kimi *cağbacağ* dayandılar bir-birinin yanında, ortalarından ancaq *balaca* bir quş uçub keçə bilərdi, o da xəstəxana həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o *çəlimsiz* quşcuğaz xəstəxananın bu *balaca* palatasına?! (Abdulla 2005: 19-21).

Sözügedən mətdə yer tutan birinci mikromətn iki sintaktik bütövdən təşkil olunur.

2.1.1.Qeyd: Mən *bunu nə zamansa deməliyəm, indi deyirəm*. Şeir yazmaq çox *asandır* mənim üçün. Qafiyəni bildinsə, ritmi tutdunsa dali asandır. Məktəbin yubileyinə də şeiri artıq yazmışdım.

Yuxarıdakı sintaktik bütöv dörd cümlədən ibarətdir. Onun birinci, ikinci və dördüncü komponentləri sadə cümlələrlə ifadə olunur. Üçüncü cümlə isə koordinativ-şərt mənalı müərəkkəb cümlədir. İlk cümlədə işlənilən və mətnin sonrakı parçalarında söylənilən xüsusa işaret edən ‘*bunu*’ əvəzliyi sintaktiv bütövün öngöndərimli üzvü olaraq özünü göstərir.

2.1.2. Bu yay ilk dəfə xəstəxanada yatası oldum, boş vaxt çox idi, müayinələr gündə bir saat, saat yarım vaxt aparırdı, sonra boş vaxt nə qədər istəyirsən.

Sözügedən sintaktik konstruksiya ənənəvi qrammatika kitablarında çox zaman tabesiz, sadə geniş və ya bağlayıcısız mürəkkəb cümlə kimi öyrənilir. Ancaq əslində həmin sintaktik konstruksiya dörd sadə cümlədən ibarət olan sintaktik bütövdür.

2.2. ‘Sərin, amma balaca palatada tək idim, gün ərzində yanında həmişə *adam* olurdu, anam və atam, qohum-qardaş. Amma axşama yaxın tək qalırdım. Belə tək qaldığım axşamların birində necə oldusa məktəb *özü özünü* mənim yadına saldı, başladım nə başladım, misra misranın dalınca gəldi, bəzən məndən qaçıb *gizləndi*, gedib *tapıb* qulağından tutub saldım “dördlüy”ün içiñə, pəncərəyə vurulan bu dörd dəmir milin hər biri kimi *cağbacağ* dayandılar bir-birinin yanında, ortalarından ancaq *balaca* bir quş uçub keçə bilərdi, o da xəstəxana həyətindəki ağacın budağında idi, haradan gəlib düşəcəkdi o *çəlim-siz* quşcuğaz xəstəxananın bu balaca palatasına?!’

Sözügedən mikromətnin birinci komponenti parselyatikli sintaktik konstruksiyadan ibarətdir. Baradakı “*anam* və *atam*, *qohum-qardaş*” parselyatiki qosan-cümlənin “*adam*” sözü ilə ifadə olunmuş mübtədasını tamamlayır. Mikromətnin ikinci komponenti isə “**Amma axşama yaxın tək qalırdım**” olaraq ifadə edilən tək bir sadə cümlədən ibarətdir. Mikromətdə yer tutan sonrakı tip sintaktik konstruksiyalar isə ənənəvi qrammatikada indiyə qədər əsasən qarışq tipli tabesiz və tabeli mürəkkəb cümlələr olaraq öyrənilir. Ancaq sözügedən sintaktik konstruksiya əslində dörd sadə və bir üslubi-sintaktik variant şəklində ifadə olunan mürəkkəb cümlədən ibarətdir və sadalayıcı intonasiya ilə ifadə olunur.

Mətnin üçüncü hissəsi geniş bir sintaktik bütövdən ibarətdir. Bu sintaktik bütövün komponentləri sadə və mürəkkəb cümlələrdən ibarətdir:

3. ‘...İlk dəfə idi ki, gecələr istədiyim yuxunu görə bilirdim. Xəstəxanada yatdığını müddətdə buranın bir xeyri o oldu ki, öyrəşdirdim artıq özümü buna, yəni ürəyim istəyən yuxunu görməyə. Demək olar ki,

sifariş kimi idi, hansı yuxunu, hansı məzmunda istəyirdim, özüm özümə sifariş edirdim (əlbəttə ki, xüsusi üsulu var idi bunun). Ən çox sevdiyim yuxu isə üzməklə bağlı idi. Elə-bələ üzməyi demək olar ki, bacarmıram. Bax, bizim aramızda əsl üzgüçü İlkindir. Saatlarla üzə bilir-qəribədir. Mən isə “demək olar”sız da üzməyi bacarmıram, həqiqəti demək lazımdır. Amma yuxuda... Sürətlə, əl-qolumu geniş ata-atı, az qala bütün dənizi qucaqlaya-qucaqlaya hər gecə nə zaman, nə qədər istəsəm üzdükcə üzü-rəm. Ləzzət eləyir.

Sözügedən sintaktik bütövün altgöndərimli mətnqurucu üzvü təkrar olunan ‘yuxu’ leksik vahidi ilə ifadə olunur. Həmin leksik vahid sözügedən sintaktik bütövdə beş dəfə təkrarlanır. “Ən çox sevdiyim yuxu isə üzməklə bağlı idi.” cümlesi isə sözügedən sintaktik bütövün eşgöndərimli üzvüdür. Cünki həmin cümlə sintaktik bütövün həm öncəki hissə-sində ifadə olunan baş qəhrəmanın gecələr yuxu görmə, həm də sonrakı hissədə bildirilən onun yuxuda üzə bilmə qabiliyyətinə eyni bir kontekstual durumda işarə edir.

Üçüncü hissəyə dair yoxlama sualları və tapşırıqlar

A. Filologiya elmində və çağdaş türkoloji dilçilikdə mətnin ənənəvi və yeni filoloji yönüm və yönəmlərlə öyrənilməsinə və ümumtürk mətninin konseptual-linqvistik özəlliklərinə dair tərtib olunmuş aşağıdakı suallara qaynaqlardan gətirilən örnəklərlə konkret olaraq cavab verin.

1. Türkçə mətnin varlıq əsasını və ya var ola bilmə kontekstini təşkil edən başlıca konseptual amillər hansılardır? Hansı real və əfsanəvi şəxsiyyətlər, saz və söz ustaları ümumtürk mətninin və ya türkçə nəql etmə tərzinin formallaşmasında çox böyük rol oynamışdır?

2. Müasir filologiya elmində mətnlərarası əlaqə üsulunun elmi-tədbiqi baxımdan açıqlanması və çağdaş ədəbiyyatımızda buna uyğun yazı-anlatım tərzi və konkret örnəkləri nə zaman ortaya çıxmışdır? Bu yazı üslubunun və dil-anlatım tərzinin çağdaş Azərbaycan ədəbiyyatındaki nümayəndəsi kimdir və onun hansı əsərləri məhz mətnlərarası əlaqələr kontekstində yazılmışdır?

3. Mətn dilçiliyi, qrammatikası, sintaksisi, quruluşu, semantikası və s. anlayışları tək bir linqvistik qavram olaraq müasir filologiya elmində nə vaxtdan etibarən öyrənilməyə başlanmışdır? Türk ədəbi dillərində mətn

sintaksisinə dair aparılan konkret dilçilik araştırmaları başlıca olaraq hansı mövzuları əhatə edir?

4. Ümumtürk mətni struktur, semantik və funksional özəlliklərinə görə türkoloji dilçilikdə nə vaxtdan etibarən öyrənilməyə başlanmışdır? Bəs mətn dilçiliyində konseptual-linqvistik yöntemlərin tətbiq olunması günümüzə hansi elmi-fəlsəfi müstəvidə, nəyə və hansı elmi prinsiplərə görə həyata keçirilir?

5. Mətn nədir və onun kommunikativ dövrədə gerçəkləşən şifahi və yazılı formalarının bir-birindən fərqlənən hansı özəllikləri müşahidə olunur? Mətnqurucu dil-danışışq vasitələri dərs vəsaitində hansi özəllinqvistik terminlərlə adlandırılır və nə üçün? Ümumtürk mətninin nəsrlə və şeirlə yazılan hansı konkret örnəkləri vardır?

6. Sintaktik paralellik və parselyatikləşmə hadisələri və bunlarla bağlı olaraq simmetrik- və asimetrik-sintaktik quruluşlar haqqında nə deyə bilərsiniz? Türkçə folklorik və digər ədəbi-bədii mətnlərdə özünü göstərən parselyatikləşmə hadisəsi başlıca olaraq hansı kontekstual-linqvistik şərtlər və qrammatik-sintaktik əsaslarda gerçəkləşir?

B. Mətn dilçiliyinə və sintaksisinə dair indiyə qədər öyrəndiyiniz elmi-praktik bilgiləri tətbiq edərək çağdaş Azərbaycan ədəbiyyatından götürülən aşağıdakı bədii mətn örnəklərini konseptual-linqvistik özəlliklərinə görə təhlil edin.

1. I. Şixlinin “Çiskin” hekayəsini tapıb oxuyun və həmin hekayədən alınmış aşağıdakı mətn parçasını Türkiyə türkçəsinə uyğunlaşdırın.

‘Çiskin

O, dirsəkliyi sürtülmüş kreslonu pəncərənin qabağına çəkdi. Qalın yun şalı kəmər yerinə qədər dartıb, dizlərini möhkəm bürüdü. Otağa qaranlıq çöksə də, işığı yandırmadı. Gözünü pəncərəyə zillədi. Pəncərənin nəfəslisi açık idi. *Çisələyirdi*. Küçə ilə şütüyüb gedən maşınların təkərləri sırlıdayırdı. Arxa tərəfdəki qırmızı işıqlar yaş yollarda közərirdi. Səkilərin yaxası boyu cərgələnən ağacların yarpaqlarını narın damlalar döyəcəyirdi. Onların yeknəsək tappiltisi qarşısındaki bağçanın xəzəl xışlılarına qarışış otağa dolurdu. İçərini nəm yarpaqların rütubəti bürüyürdü.

I. Şixlinin “Çiskin” hekayəsinin mətninin bütününe dair verilən aşağıdakı suallara cavab verin:

Suallar: 1. Sözügedən hekayə “Çiskin” adı ilə adlandırılır. “Çisələyirdi” feli mübtədasız, zərfliksiz və digər cümlə komponentləri olmadan

sadəcə xəbərdən ibarət bir cümlə üzvü olaraq hekayə mətnində iki dəfə işlənilir. Söyügedən birvariantlı feil və “Yağış yenə çisələyirdi, Yağış çisələyirdi” cümlələri və “çisək, çiskin, çiskinli hava//havada, çiskinli yağış” sözləri və birləşmələri hekayənin mətnində hansı mətnqurucu dil-danişq vasitələri olaraq işlənilir?

2. Söyügedən hekayədə konkret təbiət hadisəsinin gerçəkləşməsi sözlərin, müxtəlif fonetik, qrammatik-sintaktik və frazeoloji vasitələrin uyğun bir ədəbi-bədii kontekstə mətnləşməsilə ifadə edilir. Bununla da yazıçı tərəfindən orijinal bir konseptual kontekst yaradılır. Söyügedən kontekstin hekayənin qəhrəmanı “qoca professor”un ruhi vəziyyəti ilə əlaqələrinin bədii-linqvistik həlli mətnləşmədə necə yerinə yetirilmişdir?

II. Orxan Fikrətoğlunun “Səhər” hekayəsini tapıb oxuyun. Həmin hekayənin mətnini ədəbi-linqvistik baxımdan təhlil edin. Həmin hekayədən verilmiş aşağıdakı mətni mikromətnlərə ayırin. Onların komponentlərini və aralarındaki mətnqurucu öngöndərimlilik, altgöndərimlilik və eşgöndərimlilik linqvistik əlaqələrinin hansı sözlərə və qrammatik-sintaktik vasitələrə görə görə müəyyənləşdirildiyini göstərin.

Mətn

Üçüncü mənzilin kök kişisi eyvanda idman eləyir. İki əlini boy-nuna dayayıb, nəfəsini udur. İçəridən arvadının yoğun, xırıltılı səsi eşidilir: “Bu gün də soyuq suynan çımsən, ölcəksən daha, bəsdi yoq çıxardın”, - deyir arvad. – “Heç yoq köpəkoğlu belə oyun çıxartmir!” Sözlər kişiyyə çatmır. İndi də başını yerə qoyub, ayaqlarını göyə qaldırır. Binanın arxasından keçən torpaq yoldan maşın uğultusu eşidilir. Səs gecənin içindən səhərə qədər dartılır. Bir-iki eyvanın qapısı açılır. Yuxulu gözlər həyətə baxır. Sıqnal səsi. Bir dəstə aq çöl göyərçini özlərini göyə vurur. İkişi lap dərin uçur. İyirminci mənzildə yaşayan kişi maşının şüşəsini qu-rulaya-qurulaya quşların dalınca baxır. Qara it gecəni qovub, indi də quşlara hürür. Çiyinlərində ağır çanta bir dəstə uşaq məktəbə gedir. Eyvandan analarının gözləri və sözləri eşidilir. Uşaqlar analarının səslərindən tutub məktəbə gedir. İri ombalı, sürmə gözlü, gəl-gəl sinəli kirayənişin qız gəl-gəl deyə-deyə dərsə gedir. Həyətin bütün yeniyetmələrini kişi eyləyən bu qızın ayaqları dəyən yerə min göz dəyir. Süpürgəçi arvad gözlərini içinə tutub süpürgəsinə söykənir. Fikrə gedir. Cavan ölmüş ərinin iri əllərini gözünün qabağına gətirir. İçindən bir istilik axır, boğazı qəhərlənir.

Süpürgəsini hırslı yerə çırır. Toz qalxır. Sərçələr uçuşur. İri, qara it hürür...

Ədəbiyyat

ABDULLAYEV, Kamal 1999, *Azərbaycan dili sintakasisinin nəzəri problemləri*, Ali məktəblər üçün dərs vəsaiti, "MAARİF" Nəşriyyatı, Bakı, 279 s.

AKTAŞ, Şerif 2000, *Şiir Tahlili. Teori ve uygulama*, Akçağ Yayıncılığı, 280 s.

DİLÇİLİK ENSİKLOPEDİYASI 2006-2008, I cild, 513 s.; II cild, 526 s (dərs vəsaiti), Bakı, Mütərcim.

ƏFƏNDİYEV, Paşa 1992, *Azərbaycan şifahi xalq ədəbiyyatı*, Ali məktəblər üçün dərslik, "MAARİF" Nəşriyyatı, 479 s.

Кононов А. Н. 1980, *Грамматика языка тюркских рунических памятников VII-IX вв.* Ленинград, "Наука", Ленинградское отделение, 225 с.

Гальперин И. Р. 1981, *Текст как объект лингвистического исследования*, Наука, М.

QULİYEV, Əbülfəz 1990, *Qədim Türk yazılı adidələrinin sintaksisi*, Bakı, 72 s.

LES: Лингвистический энциклопедический словарь, Москва, "СОВЕТСКАЯ ЭЦИКЛОПЕДИЯ", 1990, 683 с.

MUSAOĞLU, Mehman 2002, *Türkoloji'nin Çeşitli Sorunları Üzerine Makaleler-İncelemeler*, Kültür Bakanlığı Yayıncılığı, Ankara.

MUSAOĞLU, Mehman 2003a, *Türkçenin İşlevsel Dilbilgisi ve Metin Kompozisyonu*, Dil Dergisi, Sayı 120 Mayıs-Haziran, s. 22-40.

MUSAOĞLU, Mehman 2003b, *Türk Folklorik Metinlerinin Ontolojik-Folklorik Temelleri// -Dil Dergisi*, Sayı: 118, Ocak-Şubat, Ankara Üniversitesi Basımevi, s. 16-25.

MUSAOĞLU, Mehman 2008, *Dede Korkut Metninin Sentaksi Üzerine. -Dil, ədəbiyyat və onların tədrisi metodikasının aktual problemləri*, Bakı, s.108-128.

MUSAOĞLU, Mehman 2010, *Kemal Abdullanın Eserleri Türkiye Türkcesinde*, Kültür Ajans Yayıncılığı, Ankara, 2007 s.

NOVRUZOVA, Nuridə 2002, *Mətn sintaksisi*, Bakı.

POPOVSKAYA L. V. 2006, *Linqvistiçeskiy analiz xudojestvennoqo teksta v vuze*, Uçebnoe posobie, Rostov-na-Donu: “Feniks”, 510 s.

UZUN, Leyla Subası 1995, Orhon Yazıtlarının Metindilbilimsel Yapısı. Simurg, 176 s.

ÜSTÜNOVA, Kerime 1998, Dede Korkut Destanları ve Cümleden Büyük Birlikler, İstanbul, 380 s.

Закиев М. З. 1963, Синтаксический строй татарского языка, Казань.

Zaevskaya A.A. 2002, Nekotorie problemi teorii ponimaniya teksta, -Voprosi Yazikoznaniya, 2002, 4, s. 62-73.

Mənbələr

ABDULLA, Kamal 2004, *Yarımçıq əlyazma*. Roman, XXI YNE, Bakı, 286 s.

ABDULLA, Kamal 2005, *Tarixsiz gündəlik*, povest, XX YNE, Bakı, 191 s.

ABDULLA, Kamal 2006, *Eksik El Yazması*. Aktaran: Ali Yılmaz, Ötüken, Ankara, 291 s.

ABDULLA, Kamal 2006, *Sehrbazlar Dərəsi*. Roman, Mütərcim, Bakı, 222 s.

ABDULLA, Kamal 2007, *Büyüküler Deresi*. Roman, Türkiye Türkçesine aktaran: Arif Acaloğlu, Avrupa Yakası Yayınları, İstanból, 188 s.

ARASLI, Həmid 1978, Kitabi- Dədə Qorgud, Gənclik, Bakı.

FİKRƏTOĞLU, Orxan 2006, Azərbaycan ədəbiyyatı antologiyası, Beş cilddə, V cild, “ŞƏRQ-QƏRB” Bakı, s.

Hittit. Yabancılar İçin Türkçe, 1, A.Ü. TÖMER, 2002.

Hittit. Yabancılar İçin Türkçe, 2, A.Ü. TÖMER, 2002.

Hittit. Yabancılar İçin Türkçe, 1, A.Ü. TÖMER, 2002.

Кыдырбаева Р., Кырбашев К., Жайнакова А. 1988, “Манас” эпосунун вариантлары. Фрунзе: Изд-во “Илим”, 158 с.

Kitabi-Dədə Qorqud, Bakı, Azərnəşr, 1962, 175 s.

Koroğlu dastanı, Bakı, 1957

Manas. Kırgız elinin batırılık eposu. 2 – Kitap, Moskova, 1968, 685 s.

Maaday Kara. Epos narodov SSSR (SSCB Halkları Eposu), Moskova, 1973.

RADLOFF, Wilhelm 1999, *Türkierin Kökleri, Dilleri ve Halk Edebiyatından Denemeler*. I Cilt, 458 s., II Cilt, 810 s. Ankara, EKAV Eğitim ve Kalkınma Vakfı.

ŞİXLİ, İsmayı̄l 1971, *Seçilmiş əsərləri*, 2 cilddə, C. I, Bakı, s. 36-42.

Tezcan, Semih ve Boeschoten, Hendrik 2001, *Dede Korkut Oğuznameleri*, Yapı Kredi Yayınları, İstanbul, 315 s.

Türkçe Sözlük 2005, 10. Baskı, Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu, Türk Dil Kurumu, Ankara, 2244 s.

IV HİSSƏ

ƏLAVƏLƏR

I ƏLAVƏ

Azərbaycan türkçəsi-Türkiyə türkçəsi qısa feil lügəti

Lügətdə “Azərbaycan Dilinin Izahlı Lügəti”ndən (Bakı, 1964, I cild; Bakı, 1980, II cild; Bakı, 1983, III cild; Bakı 1987, IV cild) alınan 600-dən çox feil sıralanmışdır. Məstər şəkillərində yazılan həmin feillərin Türkiyə türkcəsindəki qarşılıqları, qarşılığı olmayanların isə açıqlamaları verilmişdir. Azərbaycan Türkcəsindən kök və bəzi sözdüzəldici şəkilçilərdən düzələn gövdə və Türkiyə türkcəsində qarşılığı olmayan söz morfemlər seçilmişdir:

1. Azərbaycan türkcəsindəki kök feillər. Məsələn: **almaq** (almak); **acmaq** (acılmak); **qırxmaq** (saçını kestirmek; tıraş olmak, tıraş etmek) və s.

2. Azərbaycan türkcəsində yalnız etimologiyası baxımından əsas və köməkçi mofemlərə ayrıla bilən bəzi feillər. Məsələn: **bacarmaq** (becermek; yapmak); **bələmək** (belemek); **yuxalmaq** (hafifleşmek, yumuşamak) və s.

3. **-ir**, **-ir**, **-ur**, **-ür** formadüzəldici şəkilçi ilə düzələn feillər. Məsələn: **bışirmək** (pişirmek); **qayırmaq** (imal etmek, hazırlamak); **yetirmək** (iletmek); **keçirmək** (geçirmek); **süpürmək** (süpürmek) və s.

4. Azərbaycan Türkcəsində işlənilən, ancaq Türkiyə Türkcəsində qarşılığı olmayan və ya fərqli mənalar ifadə edən feillər. Məsələn: **bürəmək** (sendelemek); **qayıtmaq** (gittiği yerden geri dönmek); **qalamaq** (istiflemek); **düşmək** (inmek); **kürümək** (temizlemek); **oğurlamaq** (çalmak); **sayrışmak** (titreşmek) və s.

“A

acımaq - acımak
acmaq - açıklamak
açmaq - açmak
axmaq - akmak
axsamaq - aksamak
axtarmaq - aramak
almaq - almak
anmaq - anmak
aramaq - aramak
arıtmaq - arıtmak
artmaq - artmak
asmaq - asmak
aşınmaq - aşınmak
aşırımaq - aşırımak
aşmaq - aşmak
atmaq - atmak

B

bacarmaq -becermek; yapmak
bağırmاق - bağırmak
baxmaq - barmak
barınmaq - barınmak
barışmaq - barışmak
basmaq - basmak
batmaq - batmak
bayılmaq - bayılmak
bərkimək - sertleşmek (berkimek)
bəsləmək - beslemek
bıqmaq - bıkmak
bışmək - bışmek
bilmək - bilmek
bışirmək - pişirmek
bişmək - pişmek
bitirmək - bitirmek
bitmək - bitmek

boğmaq - boğmak
boşamaq - boşamak
boyamaq - boyamak
bölmək - bölmek
böyüümək - büyümek
böyüütmək - anırmak
böyüütmək - büyütmek
budamaq - budamak
bulamaq - bulamak
bulaşmaq - bulaşmak
buraxmaq - bırakmak
burmaq - burmak
buyurmaq - buyurmak
büdrəmək - sendelemek
bükəmək - bükmek
büzəmək - büzmek

C

calamaq - iki ağacı birbirine bağlayarak yeni bir ağaç yetiştirmek; bağlamak; karıştırmak
cırmaq - yırtmak
cırnamaq - herhangi bir şakaya dayanamayarak alınganlık etmek; çabuk güçenmek; kırılmak
cızmaq - çizmek
coşmaq - coşmak
cummaq - hızlı koşmak; hızlı gitmek; dalmak
cücermek - yetişmek; üremek; büyümek

Ç

çağıirmaq - çağırılmak
çaxmaq - kurşunlamak; çakmak

çaxnaşmaq - herhangi bir düzennin bozulması; kargaşa; birbirine girmek.

çalmaq - müzik aletinde herhangi bir şeyi, bir müzik parçasını ifade etmek; vurmak (kapayı); sokmak; çalmak; karıştırarak pişirmek vs.

çapmaq - parçalamak; koşturmak; çapmak vs.

çarpmaq - çarpmak

çaşmaq - şasa kalmak; şaşırmak

çatmaq - ulaşmak; varmak; birleşmek; idrak etmek vs.

çeçəmək - nefes yoluna bir şeyin düşmesi sonucunda boğulmak

çevirmək - çevirmek

çevrikmək - çevrilmek

çeynəmək - çiğnemek

çəkmək - çekmek

çəmkirmək - çemkirmek

çərtmək - bıçakla veya başka bir aletle yarıyı kesmek; yonmak; bilemek vs.

çığırmaq - bağırmak; çığırmak

çixmaq - çıkmak

çimxırmaq - çemkirmek

çirmamaq - dürmek; pantalonun paçasını veya ceketin kollarını

çırpməq - çırpmak

çiləmək - çilemek

çimçişmək - iğrenmek; ikrah etmek

çimmək - yıkanmak; banyo yapmak

çiyrənmək - ikrah etmek; iğrenmek

çovumaq - ileri geri gitmek

çökmək - çökmek

çönmək - dönmek

çürümək - çürümek

D

dadmaq - tatmak

dağılmaq - dağılmak

dalamaq - dalamak

dalaşmaq - dalaşmak

dalmaq - dalmak

dammaq - damlamak

danişmaq - konuşmak

danmaq - danmak

daramaq - taramak

darıxmaq - canı sıkılmak

darımaq - yırtmak; konuşmak (dedikodu yapmak)

darişmaq - bir şeyin üzerine konmak

dartmaq - çekmek

daşımaq - taşımak

daşmaq - taşmak

davranmaq - davranışmak

dayamaq - dayamak

demək - demek, söylemek

deşmək - delmek

devirmək - devirmek

dəbərmək - kırıldamak

dəlmək - delmek

dəyişmək - değişimek

dəymək - tokunmak

didmək - parçalara ayırmak, bölmek

dikmək - dikmek

dinmək - konuşmak, söylemek

dirəmək - dayamak, dikkatle bakmak

doğramaq - doğramak

doğurmaq - doğurmak

dolamaq - dolamak; dalga geçmek

dolmaq - dolmak

donatmaq - süslemek

donmaq - donmak

döyməq - doymak
döndərmək - çevirmek
dönmək - dönmek
döşəmək - döşemek
döymək - dövmek
döyükmək - şasırmak
dözmək - dayanmak
durğuzmaq - yerinden kaldırırmak
durmaq - durmak
duruxmaq - şasırmak, düşünmek
duymaq - duymak
duyuxmaq - anlamak, duymak
dürtmək - dürtmek
düşmək - inmek
düşürmək - düşürmek
düymək - bağlamak; bağlanmak
düzmək - düzmek
düzənmək (bəzənib-düzənmək) - süslenmek

E

eləmək - yapmak
enmək - inmek
erişmək - ermek, erişmek
eşitmək - duymak
esmək - kazımak
etmək - yapmak
eymənmək - korkmak
eynimək - iyileşmek

Ə

əkmək - ekmek (bir bitkiyi)
ələmək - elemek
əmmək - emmek
əndərmək - sıvı bir şeyi veya suyu boşaltmak, dökmek

əprimək - eprimek
ərimək - erimek
ərinmək - tembellilik etmek
əritmək - eritmek
əskilmək - azalmak
əskimək - eskimek
əsmək - esmek
əsnəmək - esnemek
əsimək - kızmak
əymək - yamultmak
əzmək - ezmek

F

finxırmaq - sümkürmek

G

gecikmək - gecikmek; geç kalmak
getmək - gitmek
geymək - giymek
gəbərmək - gebermek
gəlmək - gelmek
gəmirmək - kemirmek
gənəşmək - birisine sormak; istişare etmek
gərmək - germek
gərnəşmək - gerinmek
gətirmək - getirmek
gəvələmək - gevelemek; bir şeyi istemeden, gönülsüz yemek
gəyirmək - geğirmek
gəzmək - gezmek
gicəlmək - başı dönmek
gicikmək - aptallaşmak
gicişmək - kaşınmak
gırləmək - pusu kurmak; fırsat beklemek; tâkip etmek

gırlənmək - gezip dolanmak;
idare etmek
girmək - girmek
giyışmək - kaşınmak
gizildəmək - sızıldamak; sızlaşmak; incinmek
gizləmək - saklamak
gizlənmək - saklanmak
gödəlmək - kısalmak
gömmək - gömmek
göndərmək - göndermek
görəmək - görmek
göstərmək - göstermek
götürmək - götürmek
gövşəmək - geviş getirmek (hayvanlar)
göyərmək - mavileşmek; bitmek, yeşillenmek
göynəmək - sızlamak; kaşınmak
gözəmək - dikmek, yamamak
güçənmək - güç sarfetmek, çok çalışmak
güdmək - gütmek
gülmək - gülmek
güləşmək - güreşmek
güvənmək - güvenmek

H

hayxırmaq - balgam çıkarmak
hayqırmaq - haykırıkmak
hərləmək - dolamak
həvəsimək - heveslenmek; ilgilənmek; bir şeyi istemek, ilgi göstermek
hiçqırmaq - hiçkırıkmak
hırıldamaq - boşuna gülmek; hırıldamak

hopmaq - sorulmak
hoppurmaq - zıplamak
hovxurmaq - ellerini ağzına tutarak nefesi ile ısıtmak
hörmək - örmek
hövkələmək - ovmak
hürmək - havlamak

X

xısıldamaq - fisıldamak

i

içmək - içmek
ilinmək - biraz ısınmak
imrənmək - imrenmek
inanmaq - inanmak
incimək - incinmek; kırılmak
inildəmək - sızlanmak; inlemek
irişmək - erişmek; boşuna gülmek
irkilmək - irkilmek
irmək - erişmek
isinmək - ısınmak
isitmək - ısıtmak
islənmaq - İslənmək
islatmaq - islatmak
ismarlamaq - ismarlamak
istəmək - istemek
ışarmaq - hafifçe ışıklanması
ışıldamaq - hafifçe ışıklanması
itələmək - itmek
itilmək - çıçıp gitmek
itirmək - kayıp etmek
itmək - kaybolmak
iyrənmək - iğrenmek

K

karıxmaq - şaşmak
kecînmək - süslenmek
keçirmək - geçirmek
keçmək - geçmek
keyimək - uyuşmak
kəhildəmək - zorlukla soluklamak, nefes almak
kəhrimək - ihtiyacırlamak, yıpranmak, yaşılanmak
kəkəmək - kekelemek
kərtmək - kertmek
kəsmək - kesmek
kırıxmaq - şaşmak; şaşırmak
kiçilmək - küçülmek
kirimək - susmak
kişnəmək - kişnemek
korşalmaq - kütleşmek
koruxmaq - sağalmak, iyileşmek
köçmək - göçmek
köçürmək - göçürmek
köhnəlmək - yıpranmak, eskimek
kökəlmək - kilo almak
köpmək - şişmek, içi havayla dolmak
köpürmək - köpürmek
kövrəlmək - duygulanmak
kövəşimək - biraz şişmek
közərmək - alevsiz yanmak, yavaş yavaş yanmak
kükərmək - kükremek
kürümək - bir şeyle (aletle) temizlemek; atmak
küsmək - küsmek
küsənmək - küsmek, incinmek

Q

qacımaq - eğrilmek
qaçırməq - kaçırmak
qaçmaq - koşmak; sakınmak
qaxmaq - bir şeyi bütün gücüyle yere vurmak
qaxsımaq - eskiyerek kokuşmak, acı olmak
qalamaq - istiflemek
qalxmaq - kalkmak
qalmaq - kalmak
qanamaq - kanamak
qaniqmaq - alışmak; avlanmağa alışmak (hayvanlar söz konusudur)
qanmaq - anlamak
qanrıhmaq - geriye çevrilmek; geriye dönmek
qapamaq - kapamak
qapmaq - kapmak
qarğamaq, qarğımaq – kargımak
qarıxmaq - şaşırmak, şaşmak
qarımaq - ihtiyacırlaşmak; yıpranmak
qarışmaq - karışmak
qarşımaq - kapışmak
qarpımaq - kapmak
qarsımaq - hafifçe yakmak
qartımaq - yıpranmak; ihtiyacırlamak
qaşımaq - karışmak
qatılmaq - katılmak
qatmaq - katmak
qavramaq - kavramak
qayırməq - imal etmek; hazırlamak
qayıtmaq - gittiği yerden geri dönmek
qaynamaq - kaynamak
qaytarmaq - kaytarmak

qazımaq - kazımak
qazmaq - kazmak
qıçamaq - sinirinden, nefretinden veya başka nedene göre dişlerini birbirine sıkmak
qıcqırmaq - ekşimek
qılmaq - kılmak
qımışmaq - gülümsemek; hafifçe gülmek
qınamaq - kınamak
qınanmaq - naz etmek
qırxmaq - saçını kestirmek; tıraş olmak, tıraş etmek
qırmaq - kırmak
qırpinmaq - açılıp yumulmak; kimildanmak
qırpmaq - kırpmak
qırtmaq - biraz kesmek; kesinti yapmak
qısqanmaq - kıskanmak
qısqınmaq - utanmak, sıkılmak
qısaq - kısmak
qısnamaq - ısrar ederek (ısrarla) bir şeyi istemek; baskı yapmak
qışqırmaq - bağırmak
qıvrılmaq - kıvrılmak
qiymaq - kıymak
qızmaq - kızmak
qocalmaq - ihtiyarlanmak, yıpranmak
qoxumaq - kokuşmak
qondarmaq - uydurmak
qonmaq - konmak
qonuşmaq - konuşmak
qopmaq - kopmak
qorxmaq - korkmak
qorumaq - korumak
qoşmaq - bağlamak; koşmak

qovmaq - kovmak
qoymaq - koymak
qucmaq - kucaklamak
qudurmaq - kudurmak
qurcuxmaq - kurcalanmak
qurmaq - kurmak
qurşamaq - beline kılıç bağlamak
qurtarmaq - kurtarmak
qurtulmaq - kurtulmak
qurumaq - kurumak
qusmaq - kusmak
quylanmaq - batmak

L

ləlimək - yalvarmak
ləngimək - gecikmek; geç kalmak

M

mızıldamaq - mırıldamak
minmək - binmek
muşqurmaq - binek ve diğer hayvanları harekete getirmek, köpek vs. hayvanları çağırırmak için çıkarılan ses
mələmək - melemek
məzdəmək - herhangi bir teklif beklemeksizin çabuk bir şekilde yemek

N

nərildəmək - bağırmak
nıqqıldıamaq - hastalıktan, ağrıdan inlemek, sızlanmak veya şikayetlenmek

nırçıldımaq - “yok” demek
anlamında ses çıkarma
nırıldamaq - bağırmak
nəmçimək - yaş olmak, rutubet-
lenmek, nemlenmek

O

oğurlamaq - çalmak
oxşamaq - sevmek
oxumaq - okumak
olmaq - olmak
otarmaq - otarmak, otlatmak
oturmaq - oturmak
ovxalamaq - ovmak
ovmaq - ovmak
ovunmaq - sakinleşmek
ovuşdurmaq - ovuşturmak
ovutmaq - sakinleştiritmek
oyanmaq - uyanmak
oyatmaq - uyatmak
oymaq - delmek
oynamaq - oynamak

Ö

öcəşmək - sürtüşmek; tartışmak;
rahatsız etmek
ödəmək - ödemek
ölçmək - ölçmek
öləzimək - ateşi hafiflemek;
yavaş yavaş yanmak
ölmək - ölmek
öpmək - öpmek
örtmək - örtmek
öskürmək - öksürmek
ötmək - geçmek, geçip gitmek;
ötmek

ötürmək - uğurlamak; gönder-
mek; vermek
övkələmək - ovmak
öymək - övmek
öyrənmək - öğrenmek
öyrəşmək - alışmak
öyrətmək - öğretmek
öyünmək - övünmek

P

parlamaq - parlamak
pıçıldamaq - fisıldamak
piləmək - üfürmek; üflemek
pisikmək - korkmak; ürkmek
pozmaq - silmek
pörətmək - kızarmak
pusmaq - pusu kurmak
püskürmək - püskürmek

S

saçmaq - saçmak
sadalaməq - adları, eşyaları her-
hangi bir şeyi birer-birer saymak
sağalmaq - hastalıktan kurtul-
mak; sağlığına kavuşmak
sağmaq - sağlamak
saxlamaq - durdurmak; sakla-
mak; sahip olmak vs.
saqnınmaq - sakinmak
salmaq - salmak; koyuvermek;
bırakmak; inşa etmek vs.
sanamaq - saymak
sancmaq - sokmak
sanmaq - sanmak
sapmaq - sapmak
saralmaq - sararmak

sarılmak - sarılmak
sarımaq - sarmak, çevrelemek
sarmaq - sarmak; yayılmak; kaplamak; etkilemek
sarmaşmaq - sarmaşmak
sarpmaq - sapmak
sarsılmaq - sarsılmak
sarsımaq - sarsılmak
sarsıtmaq - sarsmak
sataşmaq - taciz etmek; rahatsız etmek
satmaq - satmak
savaşmaq - savaşmak
sayxaşmaq - sakinleşmek
saymaq - saymak
sayışmaq - titreşmek; karışmak
seçmək - seçmek
sevmək - sevmek
seyrəlmək - seyrelmek
sezmək - sezmek
səkmək - sekmek
səndələmək - sendelemek
səpmək - toprağa tohum atmak; ekmek
sərimək - sarmak
sərmək - sermek
səyirtmək - çapmak (ati)
səyimək - sinirden, öfkeden yüz kasları titremek
sığramaq - sıçramak
sığınmaq - sığınmak
sığışmaq - sığmak
siğmaq - siğmak
sixmaq - sıkmak
sinamaq - denemek
sinixmaq - zayıflamak; üzülmek; kilo vermek
sinmaq - sınmak; kırılmak

sırımaq - sırimak
sırınmaq - sırinmak
sızmaq - sızmak
silkəmək - silkmek
silkinmək - silkinmek
silmək - silmek
sinmək - sinmek
sinsimək - sinsileşmek
sivişmək - kimseye belli etmek; sizin, gizli olarak çıkış yapmak; ayrılmak, sıvişmek
siyirmək - soymak; temizlemek; kınından çıkarmak
soxmaq - sokmak
solmaq - solmak
soluxmaq - solmak
sormaq - sormak; emmek
soruşmaq - sormak
sovurmaq - savurmak
sovuşmaq - savuşmak
soymaq - soymak
soyumaq - soğumak
sökmək - sökmek
sönmək - sönmek
söykəmək - dayamak
söyləmək - söylemek
söymək - sövmek; küfür etmek
sulamaq - sulamak
susamaq - susamak
susmaq - susmak
suvamaq - malalamak
suvarmaq - suvarmak
sülənmək - her zaman yemek aramak; yemek hakkında düşünmek
sümsürmək - dilenmek; her zaman yemek aramak
sümürmək - emmek; sorumak
süpürmək - süpürmek

sürmək - kullanmak (arabayı);
sürmek
sürtmək - sürtmek
sürümək - sürümek
sürüşmək - kaymak
süzmək - süzmek

Ş

şaşmaq - şaşırmak
şaxımaq - etkilenmek (güneşten); vurmak
şığımaq - çok hızlı bir biçimde hedefe doğru saldırmak; çakmak
şışirmək - şışirmek
şışmək - şışmek
şitənmək - şımarıklık etmek; şırmarmak
şötdəmək - acele olarak dikmek
şütümək - hızlı koşmak; hızlı gitmek

T

taxmaq - takmak
talamaq - talan etmek; yağmalamak
tanımaq - tanımk
tapdamaq - ayaklamak
tapmaq - bulmak
taytimaq - aksamak; topallamak
tələsmək - acele etmek
təngimək - bıkmak; canı sıkılmak
təntimək - acele etmek; canı sıkılmak
təpcimək - kumaşı üst üste dikmek
təpimək - kurumak

təpinmək - korkutmak; firçalamak; tehdit etmek
təpmək - tepmek; saldırmak
tərgitmək (siqareti tərgitmək) - herhangi kötü bir alışkanlığı bırakmak, sigarayı bırakmak
tərpənmək - kımıldamak; kımil-danmak
tərpəşmək - kımıldamak
tərpətmək - kımıldatmak
tixamaq - tıkamak
tixanmaq - tikanmak
tincixmaq - nefesi daralmak; nefesi kesilmek
tırıldamaq - motorun çalışması veya çalışmaya başlaması
tisıldamaq - fazla yemekten sonra zorlukla nefes almak
tikmək - kurmak; inşa etmek; tikmek vs.
titrəmək - titremek
toxtamaq - sakinleşmek; dayanmak
toxumaq - dokumak
toxunmaq - dokunmak; hafifçe değmek; deiginmek vs.
toqquşmaq - tokuşmak; çarpışmak
tökəmək - dökmek
törəmək - üremek; doğmak; ortaya çıkmak vs.
tövşümək - nefesi daralmak
tullamaq - atmak
turşumaq - ekşimek
tutaşmaq - kavga etmek; savaşmak
tutmaq - tutmak
tutuşmaq - kavga etmek
tükənmək - tükenmek

tüləmək - belli zamanlarda hayvan veya kuşların tüyünün dökülmesi; tüyünü dökmesi

tüpürmək - tükürmek

tütmək - yanmak

U

ucalmaq - yücelmek

uçmaq - uçmak

uçurmaq - uçurmak

udmaq - yutmak; zorla almak; tahammül etmek; yenmek; kazanmak vs.

uduzmaq - yenilmek

ufuldamaq - inlemek

uğramaq - uğramak

uğraşmaq - uğraşmak

uğratmaq - uğratmak

uğunmaq - gülmekten kırılmak

ulamaq - ulumak

ummaq - ummak

umsunmaq - hevesi kursağında kalmak

unutmaq - unutmak

usanmaq - usanmak

utanmaq - utanmak

uydurmaq - uydurmak

uymaq - uymak

uyumaq - uyumak

uyuşmaq - uyuşmak

uzanmaq - uzanmak

uzasmaq - uzaklaşmak

uzatmaq - uzatmak

uzlaşmaq - uzlaşmak

Ü

üfürmək - üfürmek, üflemek

ürkmək - ürkmek

ürpərmək - ürpermek

üşümək - üzülmek

ütmək - ütmek

üyüşmək - uyuşmak; soğuk, basınc vb. yüzünden vücudun bir yerinde duygusal ve hareketin geçici olarak azalması

üyütmək - öögütmek

üzmək - yüzmek

V

varmaq - varmak

vazımaq - kaçmak

vermək - vermek

vurmaq - vurmak

Y

yağmaq - yağmak

yaxarmaq (yalvarib-yaxarmaq)-
yalvarmak

yaxmaq - sürmek

yalamaq - yalamak

yalmanmaq - yaltaklanmak

yalvarmaq - yalvarmak

yamamaq - yamamak

yanaşmaq - yaklaşmak

yanmaq - yanmak

yapışmaq - yapışmak

yapmaq - yapmak

yaramaq - yaramak

yaranmaq - olusmak; yaltaklanmak, yalakalık etmek

yaraşmaq - yakışmak

yarımaq - gerek olmak, faydalı olmak

yarınmaq - yaltaklı etmek
yarmaq - yarmak
yaşamaq - yaşamak
yaşırımaq - gizlemek
yaşmanmaq - yaşmaklanmak
yatixmaq - çökmek
yatırmaq - uyutmak
yatmaq - yatmak; uyumak
yayxanmaq - yayilarak oturmak
veya uzanmak
yayxınmaq - kaçınmak
yaymaq - yarmak
yazmaq - yazmak
yedirmək - yedirmek
yükəlmək - büyümek
yeltənmək - çalışmak; heves
göstermek, yeltenmek
yenmək - yenmek
yerimək - yürümek
yetirmək - iletmek
yetişmək - ulaşmak, varmak
yetmək - ulaşmak
yığılmaq - yığılmak
yığmaq - yiğmək
yıxmaq - yıkmak
yıpranmaq - yıpranmak
yırtmaq - yırtmak
yoğrulmaq - yoğrulmak

yoğurmaq - yoğurmak
yoxalmaq - yokolmak
yolmaq - yolmak
yoluxmaq - ziyaret etmek
yonmaq - yontmak
yormaq - yormak
yortmaq - boşuna dolaşmak;
yürümek
yovuşmaq - uymak
yozmaq - yorumlamak
yönəlmək - yönelmek
yubanmaq - geç kalmak, gecikmek
yubatmaq - geciktirmek
yuxalmak - hafifleşmek; yumuşamak
yüyürmək - koşmak

Z

zarımaq - inlemek
zəvzəmək - çok konuşmak; fazla
konuşmak” (Musaoğlu 2002:
219-229).

II ƏLAVƏ

-ir (-ir,-ur,-ür) etdirənlik feilləri

-A-

aşır-

-S-

sızır-
(sızdırmaq, süzmek, s. 1977)

-B-

batır-

-Ş-

bitir-

şaşır- (2)
şışır-

-D-

değir-

-T-

(duyurmak, bildirmek, s. 540)

taşır-

doğur-

-U-

doyur-

uçur-

-G-

geçir-

-Ü-

göçür-

üşür- (saldırtmak, s. 2320)

-İ-

-V-

ichern-

vazgeçir-

-K-

-Y-

kaçır-

yatır-

kayır-

yetir-

yitir-

-P-

pişir-

III ƏLAVƏ

T (-it, -it, -ut, -üt) etdirənlik feilləri

-A-	büyült- büyük-	-D-
acıt-		damlat-
afallat-		daralt-
ağart-		darilt-
ağlat-	cayırdat-	dehlet-
ağrıt-	cazırdat-	delirt-
akıt-	cırlat-	dinlet-
aksat-	cıvıt-	dirilt-
aksırt-	cıyaklat-	doğrult-
animsat-	cıyırdat-	domalt-
anırt-	cızırdat-	donat- (2)
anlat-	cumbuldat-	duraklat-
arıklat-		durult-
aşağılat-		duyumsat-
ayart(<ayırt-)		düzelt-
ayılt-	çakıldat-	düzlet-
azalt-	çarpıt-	
-B-	-Ç-	-E-
bayatlat-	çatırdat-	eğrilt-
bayilt-	çatflat-	eğrit-(<eğrilt-)
belert-	çayırlat-	eksilt-
belirt-	çemberlet-	ekşit-
bellet-	çıldırt-	ergit-
benimset-	çinçinlat-	erit-
benzet-	çinqırdat-	eskit-
berkit-	çınlat-	esnet-
bocalat-	çitırdat-	esrit-
boşalt-	çitlat-	evirt-
boynuzlat-	çoğalt-	
	çökelt-	
	çuvallat-	
	çürüt-	

-F-	hoplat- hisırdat- hortlat-	kıvrat- kızart- kocalt-
ferahlat- fikırdat- fırlat- fişırdat- fişkırt- fokurdat- foslat- fosurdat- foşurdat-	I- ilt- ısırıt- ıslat- ışlat- ışıldat- ışıt-	kokut- korkut- koyult- körelt- kudurt- kurut- küçült- kütleter-
-G-	İ-	kütürdet-
gacırdat- geber- genişlet- gerilet- gevret- gevşet- gıcırdat- gözet- (2) gümbürdet- gümlet- güneşlet-	ihtiyarlat- ilerlet- incelt- inildet- inlet- irkilt- işet-	-M- miyavlat- morart-
-H-	K-	-O- otlat-
hafiflet- hapşırt- harlat- hatırlat- havlat- haykırt- hiçkırt- hırlat- hırpalat- hisıldat-	kabart- kanat- kapat- karart- katılt- kavlat- kavrata- kaykılt- kaynat- kıkırdat- kimıldat- kipırdat- kısalt- kitırdat-	-Ö- öğürt- öksürt- özlet-
		-P- parıldat- parlat- patırdat- patlat- pitırdat- pislet- pofurdat-

püskür-	-T-	yaşart-
-R-	takırdat-	yaşat-
rahatlat-	tangırdat-	yavaşlat-
-S-	tanıt-	yayımlat-
sağalt-	tavsat-	yeğnilt-
sarart-	terlet-	yeşert-
sarkıt-	tıkırdat-	yıllat-
savurt-	tingıldat-	yıprat-
semirt-	tingırdat-	yoğalt-
serinlet-	tipırdat-	yont-
sersemlet-	titret-	yönelt-(2)
seyrelt-	tokurdat-	yumuşat-
sıçrat-	tozut-	yücelt-
sızlat-	töskürt-	yükselt-
sivrilt-	türet-	-Z-
soğut-	-U-	zangırdat-
solut-	ucuzlat-	zayıflat-
susat-	ufalt-	zingirdat-
sümkürt-	ulut-	zırlat-
-Ş-	uyut-	zonklat
şakırdat-	uzat-	
şaklat-	-Ü-	
şangırdat-	üret-	
şapırdat-	ürküt-	
şaplat-	ürpert-	
şaşalat-	üşüt-	
şenelt-	-Y-	
şıkırdat-	yadırgat-	
şımart-	yalpalat-	
şışmanlat-	yanılt-	
	yansıt-	

IV ƏLAVƏ

Oğuz qrupu türk dillərində fəlin sadə və mürəkkəb zaman şəkillərinin morfoloji əlamətləri

Türkiyə türkcəsi	Azərbaycan türkcəsi	Qaqauz türkcəsi	Türkmən türkcəsi
1. İndiki zaman	1.İndiki zaman	1. İndiki zaman	1. İndiki
-yor (-iyor, -uyor, -üyör)	-ir -ir, -ur, -ür (-yr, -yır, -yur, -ür)	1.1.Samitlə bitən feillərdə	zaman//häzirki zaman
sev-iyor-um	sev-ir-əm	1.1.I(-i)er	1.1. Sadə indiki zamanın şəkilləri
sev-iyor-sun	sev-ir-sən	al-iər-ım	1.1.1.Ümumi indiki zaman
sev-iyor	sev-ir	al-iər-sin	-ýar/-ýär (-ýa:r /-ýä:r)
sev-iyor-uz	sev-ir-ik	al-iər	ýaz-ýar-yn, gel-ýär-in
sev-iyor-sunuz	sev-ir-siniz	al-iər-iz	ýaz-ýar-syň, gel-ýär-siň
sev-iyor-lar	sev-ir-lər	al-iər-lar	ýaz-ýär, gel-ýär
sev-mi-yor-um	sev-m-ir-əm	ál-me-iər-ım	ýaz-ýar-ys, gel-ýär-is
sev-mi-yor-sun	sev-m-ir-sən	ál-me-iər-sin	ýaz-ýar-syňyz, gel-ýär-siňiz
sev-mi-yor	sev-m-ir	ál-me-iər	ýaz-ýar-lar, gel-ýär-ler
sev-mi-yor-uz	sev-m-ir-ik	ál-me-iər-iz	ýaz-ma-ýar-yn, gel-me-
sev-mi-yor-sunuz	sev-m-ir-siniz	ál-me-iər-siniz	ýär-in
sev-mi-yor-lar	sev-m-ir-lər	ál-me-iər-lar	ýaz-ma-ýar-syň, gel-me-
<i>idi</i>	<i>idi</i>	1.1.2.(-i)er	ýär-siň
<i>iyor+-du</i>	<i>ir+-di</i>	ver-iər-ım	ýaz-ma-ýär, gel-me-ýär
sev-iyor-du-m	sev-ir-di-m	ver-iər-sin	ýaz-ma-ýar-ys, gel-me-
sev-iyor-du-n	sev-ir-di-n	ver-iər	ýär-is
sev-iyor-du	sev-ir-di	ver-iər-iz	ýaz-ma-ýar-syňyz, gel-
sev-iyor-du-k	sev-ir-di-k	ver-iər-siniz	me-ýär-siňiz
sev-iyor-du-nuz	sev-ir-di-niz	ver-iər-ler	ýaz-ma-ýar-lar, gel-me-
sev-iyor-lar-dı	sev-ir-di-lər	vér-me-iər-ım	ýär-ler
sev-m-iyor-du-m	sev-m-ir-di-m	vér-me-iər-sin	1.1.2. Konkret indiki zaman
sev-m-iyor-du-n	sev-m-ir-di-n	vér-me-iər	du:r, oty:r, ýaty:r, ýö:r
sev-m-iyor-du	sev-m-ir-di	vér-me-iər-iz	du: r-un, oty: r-yn, ýaty:
sev-m-iyor-du-k	sev-m-ir-di-k	vér-me-iər-siniz	r-yn
sev-m-iyor-du-nuz	sev-m-ir-di-niz	vér-me-iər-ler	du: r-suň, oty: r-syň ýaty:
sev-m-iyor-lar-dı	sev-m-ir-di-lər	1.2. Saitlərlə bitən feillərdə	r-syň
<i>imiş</i>			

<i>iyor+-muş</i> sev-iyor-muş-um sev-iyor-muş-sun sev-iyor-muş sev-iyor-muş-uz sev-iyor-muş-sunuz sev-iyor-lar-mış	<i>imiş</i> <i>ir+-miş</i> sev-ir-miş-əm sev-ir-miş-sən sev-ir-miş sev-ir-miş-ik sev-ir-miş-siniz sev-ir-miş-lər	<i>1.2.1. Açıq saitlərlə bitən feillərdə</i> <i>1.2.1.1.(-i)er</i> başle-ier-im başle-ier-sin başle-ier başle-ier-iz başle-ier-siniz başle-ier-lar	du: r, oty: r, ýaty: r du: r-us, oty: r-ys, ýaty: r-ys du: r-suňyz, oty: r-syňz, ýaty: r-syňz, du: r-lar, oty: r-lar, ýaty: r-lar inkarı yoxdur
sev-m-iyor-muş-um sev-m-iyor-muş-sun sev-m-iyor-muş sev-m-iyor-muş-uz sev-m-iyor-muş- sunuz sev-m-iyor-lar-mış	sev-m-ir-miş-əm sev-m-ir-miş-sən sev-m-ir-miş sev-m-ir-miş-ik sev-m-ir-miş-siniz sev-m-ir-miş-lər	<i>1.2.1.2.(-i)er</i> iste-ier-im iste-ier-sin iste-ier iste-ier-iz iste-ier-siniz iste-ier-lär	Bununla bərabər, <i>agla:p du:r, garrap ýö:r, işlə:p oty:r, ýuwdup yaty:r kimi-yp/-ip feli bağlama şəkilləri köməkçi feillərlə işləndikdə inkarlıq şəkli də sözügedən köməkçi feillərlə verilir. Məsələn: aglama: n du: r, garrama: n ýö: r, işlemə: n oti: r, ýuwutma: n yati: r vb.</i>
<i>ise (-sa, -se)</i> <i>-iyor+-sa</i> yap-iyor-sa-m yap-iyor-sa-n yap-iyor-sa yap-iyor-sa-k yap-iyor-sa-nız yap-iyor-lar-sa	<i>isə (-sa, -sa)</i> <i>-ir+-əm+-sə// -sə-</i> <i>m</i> gol-ir-əm- sə//gəl+səm gol-ir-sən- sə//gəl+sən gol-ir-sə//gəl+sə gol-ir-sə-k //gəl-sə- k gol-ir-sə-nız* //gəl- ir-siniz-sə gol-ir-sə//gəlsə	<i>1.2.2.Qapalı saitlərlə bitən feillərdə</i> <i>1.2.2.1.(-i)er</i> tanı-er-im tanı-er-sin tanı-er tanı-er-iz tanı-er-siniz tanı-er-lar	<i>1.2. İndiki zamanın modal şəkilləri</i> <i>1.2.1. Olası indiki zaman</i> Ýa: n, -ýä: n+dyr/-dir ýaz-ýa: n-dyr-yn, gel-ýä: n-dir-in ýaz-ýa: n-dyr-syň, gel- ýä: n-dir-sin ýaz-ýa: n-dyr, gel-ýä: n- dir ýaz-ýan-dyr-ys, gel-ýän- dir-is ýaz- ýa: n-dyr-syňz, gel-ýä: n-dir-siniz ýaz- ýa: n-dyr-lar, gel- ýä: n-dir-ler
<i>2. Keçmiş zaman</i> <i>2.1.Şühudi keçmiş zaman</i> <i>-di (-di, -du, -dü), -ti (-ti, -tu, -tü)</i> sev-di-m sev-di-n sev-di sev-di-k sev-di-niz sev-di-ler	<i>gol-m-ir-əm-sə</i> <i>gol-m-ir-sən-sə</i> <i>gol-m-ir-sə</i> <i>gol-m-ir-sə-k*(gəl- mə-sə-k)</i> <i>gol-m-ir-sə-nız*</i> <i>(gəl-m-ir-siniz-sə)</i> <i>gol-m-ir-sə</i> <i>2.Keçmiş zaman</i> <i>2.1.Şühudi keçmiş zaman</i> <i>-di (-di, -du, -dü), -ti (-ti, -tu, -tü)</i> sev-di-m sev-di-n	<i>1.2.2.2.(-i)er</i> i-er-im i-er-sin i-er i-er-iz i-er-siniz i-er-lär	ýaz-ýa: n-dyr-yn, gel- ýä: n-dir-in ýaz-ýa: n-dyr, gel-ýä: n- dir ýaz-ýan-dyr-ys, gel-ýän- dir-is ýaz- ýa: n-dyr-syňz, gel-ýä: n-dir-siniz ýaz- ýa: n-dyr-lar, gel- ýä: n-dir-ler
sev-me-di-m sev-me-di-n		<i>2. Keçmiş zaman</i> <i>2.1.Şühudi keçmiş zaman</i> <i>-di (-di, -du, -dü), -ti (-ti, -tu, -tü)</i> al-di-m al-di-n al-di	ýaz-ma-ýa: n-dyr-yn, gel-me-ýä: n-dir-in ýaz-ma-ýa: n-dyr-syňz, gel-me-ýä: n-dir-sin ýaz-ma-ýa: n-dyr, gel-

sev-me-di sev-me-di-k sev-me-di-niz sev-me-di-ler	sev-di sev-di-k sev-di-niz sev-di-lər	al-di-k al-di-niz al-di-lar ál-ma-dı-m al-ma-dı-n	me-yä: n-dir ýaz-ma-ýa: n-dyr-ys, gel- me-yä: n-dir-is ýaz-ma-ýa: n-dyr-syňz, gel-me-yä: n-dir-siňiz ýaz-ma-ýa: n-dyr-lar, gel-me-yä: n-dir-ler
<i>idi</i> <i>-di+y+-di</i> gel-di-y-di-m gel-di-y-di-n gel-di-y-di gel-di-y-di-k gel-di-y-di-niz gel-di-y-di-ler	sev-mə-di-m sev-mə-di-n sev-mə-di sev-mə-di-k sev-mə-di-niz sev-mə-di-lər	<i>idi</i> <i>-di+y+-di</i> al-di-y-di-m al-di-y-di-n al-di-y-di al-di-y-di-k al-di-y-di-niz al-di-y-di-ler	Türkməncədə felin <i>ise</i> (- <i>sa</i> , - <i>se</i>) şəkilçisi ilə formalaşan mürəkkəb şəkli işlənir. ‘ <i>Bolmak</i> ’ felinə - <i>sa</i> , - <i>se</i> şəkilçisi artırılır. Bunun nəticəsində sözügedən feil aşağıdakı şəkillərdə işlənilir: al-ýa: n bolsa, gel-ýä: n bolsa, al-an bolsa, gel-en bolsa, al-jak bolsa, gel-jek bolsa, al-ar bolsa, gel-er bolsa
gel-me di-y-di-m gel-me di-y-di-n gel-me di-y-di gel-me di-y-di-k gel-me di-y-di-niz gel-me di-y-di-ler	yox	al-di-y-di-m al-di-y-di-n al-di-y-di al-di-y-di-k al-di-y-di-niz al-di-y-di-ler	
<i>-di+y+-sa</i> yap-tı-y-sa-m yap-tı-y-sa-n yap-tı-y-sa yap-tı-y-sa-k yap-tı-y-sa-nız yap-tı-lar-sa	<i>-di+m+-sə</i> sev-di-m-sə sev-di-n-sə sev-di-sə sev-di-k-sə sev-di-niz-sə sev-di-lər-sə	2.2. <i>Nəqli keçmiş zaman</i> <i>-miş</i> (- <i>miş</i> , - <i>muş</i> , - <i>müs</i>) al-mış-im al-mış-in al-mış al-mış-ık al-mış-iniz al-mış-lar	1.2.2. <i>İndiki zamanın rəvayəti</i> Ýa: r+- myş/-miş ýaz-ýa: r-myş-ym, gel- ýä: r-miş-im ýaz-ýa: r-myş-yň, gel- ýä: r-miş-iň ýaz-ýa: r-myş, gel-ýä: r- mış ýaz-ýa: r-myş-yk, gel-ýä: r-miş-ik ýaz-ýa: r-myş-yňyz, gel- ýä: r-miş-iňiz ýaz-ýa: r-myş-lar, gel-ýä: r-miş-ler
yap-ma-di-y-sa-m yap-ma-di-y-sa-n yap-ma-di-y-sa yap-ma-di-y-sa-k yap-ma-di-y-sa-nız yap-ma-di-lar-sa	sev-mə-di-m-sə sev-mə-di-n-sə sev-mə-di-sə sev-mə-di-k-sə sev-mə-di-niz-sə sev-mə-di-lər-sə	ál-ma-mış-im ál-ma-mış-in ál-ma-mış ál-ma-mış-ık ál-ma-mış-iniz ál-ma-mış-lar	ýaz-ma-ýa: r-myş-ym, gel-me-ýä: r-miş-im ýaz-ma-ýa: r-myş-yň, gel-me-ýä: r-miş-iň ýaz-ma-ýa: r-myş, gel- me-ýä: r-miş ýaz-ma-ýa: r-myş-yk,
2.2. <i>Nəqli keçmiş zaman</i> <i>-miş</i> (- <i>miş</i> , - <i>muş</i> , - <i>müs</i>) sev-miş-im sev-miş-sin sev-miş sev-miş-iz sev-miş-siniz sev-miş-ler	2.2. <i>Nəqli keçmiş zaman</i> <i>-miş</i> (- <i>miş</i> , - <i>muş</i> , - <i>müs</i>) sev-miş-əm	<i>idi</i>	

sev-me-miş-im sev-me-miş-sin sev-me-miş sev-me-miş-iz sev-me-miş-siniz sev-me-miş-ler	sev-miş-sən//sev-ib-sən sev-miş (-ib) sev-miş-ik sev-miş-siniz//sev-ib-siniz sev-miş-lər//sev-ib-lər	<i>mış+ti</i> al-miş-ti-m al-miş-ti-n al-miş-ti al-miş-ti-k al-miş-tin-ız al-miş-ti-lar	gel-me-ýä: r-miş-ik ýaz-ma-ýa: r-myş-yňyz, gel-me-ýä: r-miş-iňiz ýaz-ma-ýa: r-myş-lar, gel-me-ýä: r-miş-ler
<i>idi</i> <i>mış+ti</i> gel-miş-ti-m gel-miş-ti-n gel-miş-ti gel-miş-ti-k gel-miş-ti-niz gel-miş-ler-di	sev-mə-miş-əm sev-mə-miş-sən// sev-mə-yib-sən sev-mə-miş (-yib) sev-mə-miş-ik sev-mə-miş- sınız//sev-mə-yib- siz	ál-ma-miş-ti-m ál-ma-miş-ti-n ál-ma-miş-ti ál-ma-miş-ti-k ál-ma-miş-tin-ız ál-ma-miş-ti-lar	<i>1.2.3. İndiki keçmiş zaman</i>
gel-me-miş-ti-m gel-me-miş-ti-n gel-me-miş-ti gel-me-miş-ti-k gel-me-miş-ti-niz gel-me-miş-ler-di	<i>idi</i> <i>mış+di</i> sev-miş-di-m sev-miş-di-n sev-miş-di sev-miş-di-k sev-miş-di-niz sev-miş-di-lər	<i>3. Gələcək zaman</i> <i>3.1. Müəyyən gələcək zaman</i> -(y)acek, -(y)ecek al-acə-m al-acə-n al-acek al-ace-z al-ace-nız al-acek-lar	<i>1.2.3.1. -amo: k</i> ýaz-amo: k, gel-emo: k ýaz-aňo: k, gel-eňo: k ýaz-anو: k, gel-eno: k ýaz-amyo: k, gel-emizo: k ýaz-aňyo: k, gel-eňizo: k ýaz-anо: k-lar, gel-eno: k-lar
<i>imiş</i> <i>mış+mış</i> bil-miş-miş-im bil-miş-miş-sin bil-miş-miş bil-miş-miş-iz bil-miş-miş-siniz bil-miş-ler-miş	sev-miş-di sev-miş-di-k sev-miş-di-niz sev-miş-di-lər	al-ma-y(a)ca-m al-ma-y(a)ca-n al-ma-y(a)ce-k al-ma-y(a)ce-z al-ma-y(a)ce-nız al-ma-y(a)cek-lar	ýaz-amo: k-miş-im, gelemo: k-miş-im, yaz- oňo: k-miş-iň, gel-eňo: k-miş-iň, yaz-ono: k-miş, gel-eno: k-miş
bil-me-miş-miş-im bil-me-miş-miş-sin bil-me-miş-miş bil-me-miş-miş-iz bil-me-miş-miş- siniz bil-me-miş-ler-miş	sev-mə-miş-di-m sev-mə-miş-di-n sev-mə-miş-di sev-mə-miş-di-k sev-mə-miş-di-niz sev-mə-miş-di-lər	<i>ace(y)+di</i> al-acey-dı-m al-acey-dı-n	Bununla bərabər, sözügedən feil şəkli inkarlıq forması olmadan inkar şəklində işlənilir. Başqa sözlə, türkmən dilinin tarixi inkişafı prosesində alanım yok- dan <i>alamok</i> , gelenim <i>yok-</i> dan <i>gelemok</i> əmələ gəlməsidir.
<i>-mış+sa</i> yap-miş-sa-m yap-miş-sa-n yap-miş-sa yap-miş-sa-k	<i>imiş</i> <i>mış+mış</i> gol-miş-miş-əm gol-miş-miş- sən//gol-ib-miş-sən gol-miş-miş (ib- mış) gol-miş-miş-ik gol-miş-miş- sinez/gol-ib-miş-	al-acey-dı al-acey-dı-k al-acey-dı-nız al-acey-dı-lar	<i>1.2.3.2. eken</i> ýaz-ýa: r eken-im, gel- ýä: r eken-im ýaz-ýa: r eken-iň, gel-ýä: r eken-iň ýaz-ýa: r eken(i), gel-ýä: r eken(i) ýaz-ýa: r eken-ik , gel- ýä: r eken-ik ýaz- ýa: r eken-iňiz, gel- ýä: r eken-iňiz

yap-mış-sa-nız yap-mış-lar-sa	siniz gəl-mış-mış- lər//gəl-ib-mış-lər	al-ma-y(a)cey-di- niz al-ma-y(a)cey-di- lar	ýaz-ýá: r eken-ler, gel- ýä: r eken-ler
yap-ma-mış-sa-m yap-ma-mış-sa-n yap-ma-mış-sa yap-ma-mış-sa-k yap-ma-mış-sa-nız yap-ma-mış-lar-sa	gəl-mə-mış-mış- əm gəl-mə-mış-mış- sən// gəl-mə-yib-mış-sən gəl-mə-mış-mış (- yib-mış) gəl-mə-mış-mış-ik gəl-mə-mış-mış- siniz// gəl-mə-yib-mış- sıniz gəl-mə-mış-mış- lər// gəl-mə-yib-mış-lər	3.2. <i>Qeyri- müəyyən gələcək zaman</i> 3.2.1. <i>saitlərlə bitən feillərdə</i> -r başla-r-ım başla-r-sın başla-r başla-r-ız başla-r-sınız başla-r-lar	ýaz-ma-ýá: r eken-im, gel-me-ýä: r eken-im ýaz-ma-ýá: r eken-iň, gel-me-ýä: r eken-iň ýaz-ma-ýá: r eken(i), gel- me-ýä: r eken(i) ýaz-ma-ýá: r eken-ik , gel-me-ýä: r eken-ik ýaz- ma-ýá: r eken-iňiz, gel-me-ýä: r eken-iňiz ýaz-ma-ýá: r eken-ler, gel-me-ýä: r eken-ler
3. Gələcək zaman -acak (-ecek) sev-eceğ-im sev-ecek-sin sev-ecek sev-eceğ-iz sev-ecek-siniz sev-ecek-ler	- gəl-mə-mış-mış-ik gəl-mə-mış-mış- siniz// gəl-mə-yib-mış- sıniz gəl-mə-mış-mış- lər// gəl-mə-yib-mış-lər	3.2.2. <i>Samitlərlə bitən feillərdə</i> -ar, -är, -ır, - ir, -ur, -ür al-ar-ım//al-ır-ım al-ar-sın//al-ır-sın al-ar//al-ır al-ar-ız//al-ır-ız al-ar-sınız//al-ır- sınız al-ar-lar//al-ır-lar	2. Felin keçmiş zamanı 2.1. Sadə və təkmənəli müəyyən keçmiş zaman -dy (-di, -du, -dü) ýaz-dy-m, gel-di-m ýaz-dy-ň, gel-di-ň ýaz-dy, gel-di ýaz-dy-k, gel-di-k ýaz-dy-ňiz, gel-di-ňiz ýaz-dy-lar, gel-di-ler
sev-me-y-eceğ-im sev-me-y-eceğ-sin sev-me-y-ecek sev-me-y-eceğ-iz sev-me-y-ecek-siniz sev-me-y-ecek-ler -ecek+-ti gel-ecek-ti-m gel-ecek-ti-n gel-ecek-ti gel-ecek-ti-k gel-ecek-ti-niz gel-ecek-ler-di gel-me-y-ecek-ti-m gel-me-y-ecek-ti-n gel-me-y-ecek-ti gel-me-y-ecek-ti-k gel-me-y-ecek-ti-niz gel-me-y-ecek-ler- di -acak+-mış bil-ecek-mış-im bil-ecek-mış-sin bil-ecek-mış	-mış+m+sa yaz-mış-am-sa yaz-mış-san- sa//yaz-ıb-san-sa yaz-mış-sa//yaz-ıb- sa yaz-mış-sa-q*/yaz- mış-ıq-sa yaz-mış-sa-nız (siniz-sa)**/yaz- mış-sınız-sa//yaz- ıb-sınız-sa yaz-mış-lar-sa //yaz-ıb-ar-sa yaz-ma-mış-am-sa yaz-ma-mış-san- sa//yaz-ma-yib-san- sa yaz-ma-mış- sa//yaz-ma-yib-sa yaz-ma-mış-sa- q//yaz-ma-mış-ıq- sa yaz-ma-mış-sa-nız (siniz-sa)//yaz-ma-	al-ma-r-ım//al-ma- m al-ma-r-sın//al-ma- z-sın al-ma-r//al-ma-z al-ma-r-ız//al-ma- zız al-mar-sınız//al- ma-z-sınız al-ma-r-lar//al-ma- z-lar -ar-di al-ar-dı-m//al-ır-dı- m al-ar-dı-n//al-ır-dı- m	ýaz-ma-dy-m, gel-me-di- m ýaz-ma-dy-ň, gel-me-di- ň ýaz-ma-dy, gel-me-di ýaz-ma-dy-k, gel-me-di- k ýaz-ma-dy-ňiz, gel-me- di-ňiz ýaz-ma-dy-lar, gel-me- di-ler 2.1.1. Müəyyən davamlı mürəkkəb keçmiş zaman və ya indiki zamanın hekayəsi ýar-dy/-di ýaz-ýá: r-dy-m, gel-ýä: r- di-m

bil-ecek-mış-iz	yib-sınız-sa	n	ýaz- ýa: r-dy-ň, gel-ýä:r-di-ň
bil-ecek-mış-siniz	yaz-ma-mış-lar-sa//yaz-ma-yib-lar-sa	al-ar-dı//al-ır-dı	ýaz- ýa: r-dy, gel-ýä: r-di
bil-ecek-ler-mış		al-ar-dı-k//al-ır-dı-k	ýaz- ýa: r-dy-k, gel-ýä: r-di-k
bil-me-y-ecek-mış-im	3. <i>Gələcək zaman</i>	al-ar-dı-nız//al-ır-dı-nız	ýaz- ýa: r-dy-ñyz, gel-ýä: r-di-ñiz
bil-me-y-ecek-mış-sin	3.1. <i>Qəti gələcək zaman</i>	al-ar-dı-lar//al-ır-dı-lar	ýaz- ýa: r-dy-lar, gel-ýä: r-di-ler
bil-me-y-ecek-mış	-acəq, -əcək (-yacaq, -yəcək)	al-mar-dı-m//al-maz-dı-m	ýaz-ma-ýa: r-dy-m, gel-me-ýä: r-di-m
bil-me-y-ecek-mış-iz	sev-əcəy-əm	al-mar-dı-n//al-maz-dı-n	ýaz-ma-ýa: r-dy-ň, gel-me-ýä: r-di-ň
bil-me-y-ecek-mış-siniz	sev-əcək-sən	al-mar-dı//al-maz-dı	ýaz-ma-ýa: r-dy, gel-me-ýä: r-di
bil-me-y-ecek-ler-mış	sev-əcəy-ik	al-mar-dı-k//al-maz-dı-k	ýaz-ma-ýa: r-dy-k, gel-me-ýä: r-di-k
	sev-əcək-siniz	al-mar-dı-niz//al-maz-dı-niz	ýaz-ma-ýa: r-dy-ñiz
	sev-əcək-lər	al-mar-dı-lar//al-maz-dı-lar	ýaz-ma-ýa: r-dy-lar, gel-me-ýä: r-di-ler
-acək+sa			2.1.2. <i>Qeyri-müəyyən davamlı mürəkkəb keçmiş zaman və ya geniş-gələcək zamanın həkayəsi ar-dy</i>
yap-acak-sa-m	sev-mə-yəcəy-əm		ýaz-ar-dy-m, gel-er-di-m
yap-acak-sa-n	sev-mə-yəcək-sən		ýaz-ar-dy-ň, gel-er-di-ň
yap-acak-sa	sev-mə-yəcək		ýaz-ar-dy, gel-er-di
yap-acak-sa-k	sev-mə-yəcəy-ik		ýaz-ar-dy-k, gel-er-di-k
yap-acak-sa-nız	sev-mə-yəcək-siniz		ýaz-ar-dy-ñyz, gel-er-di-ñiz
yap-acak-lar-sa	sev-mə-yəcək-lər		ýaz-ar-dy-lar, gel-er-di-ler
yap-ma-y-acak-sa-m	əcək+di		ýaz-maz-dy-m, gel-mez-di-m
yap-ma-y-acak-sa-n	gəl-əcək-di-m		ýaz-maz-dy-ň, gel-mez-di-ň
yap-ma-y-acak-sa	gəl-əcək-di-n		ýaz-maz-dy-k, gel-mez-di-k
yap-ma-y-acak-sa-k	gəl-əcək-di		ýaz-maz-dy-ñyz, gel-mez-di-ñiz
yap-ma-y-acak-sa-nız	gəl-əcək-di-k		ýaz-maz-dy-lar, gel-mez-di-ler
yap-ma-y-acak-lar-sa	gəl-əcək-di-niz		
	gəl-əcək-di-lər		
4. Geniş zaman	gəl-mə-yəcək-di-m		
-r (-ar, -er, -ir, -ir, -ur, -ür)	gəl-mə-yəcək-di-n		
sev-er-im	gəl-mə-yəcək-di		
sev-er-sin	gəl-mə-yəcək-di-k		
sev-er	gəl-mə-yəcək-di-niz		
sev-er-iz	gəl-mə-yəcək-di-lər		
sev-er-siniz	-acək+-mış		
sev-er-ler	gəl-əcək-mış-əm		
sev-me-m	gəl-əcək-mış-sən		
sev-mez-sin	gəl-əcək-mış		
	gəl-əcək-mış-ik		
	gəl-əcək-mış-siniz		

sev-mez	gəl-əcək-mış-lər		di-ňiz
sev-me-yız	gəl-mə-yəcək-mış-		yáz-maz-dy-lar, gel-mez-
sev-mez-siniz	əm		di-ler
sev-mez-ler			
-ir+-di	gəl-mə-yəcək-mış-		2.1.3. <i>Niyyat bildirən</i>
gel-ir-di-m	sən		<i>mürəkkəb keçmiş zaman</i>
gel-ir-di-n	gəl-mə-yəcək-mış		<i>və ya gələcək zamanın</i>
gel-ir-di	gəl-mə-yəcək-mış-		<i>hekayəsi</i>
gel-ir-di-k	ik		<i>jak-dy</i>
gel-ir-di-niz	gəl-mə-yəcək-mış-		ýaz-jak-dy-m, gel-jek-
gel-ir-ler-di	sınız		di-m
gel-mez-di-m	gəl-mə-yəcək-mış		ýaz-jak-dy-ň, gel-jek-di-
gel-mez-di-n	(-lər)		ň
gel-mez-di			ýaz-jak-dı, gel-jek-di
gel-mez-di-k	-acaq+-m+-sa		ýaz-jak-dy-k, gel-jek-di-
gel-mez-di-niz	yaz-acəq-am-sa		k
gel-mez-ler-di	yaz-acəq-san-sa		ýaz-jak-dy-ňyz, gel- jek-
-ir+-mış	yaz-acəq-sa		di-ňiz
bil-ir-mış-im	yaz-acəq-iq-sa		ýaz-jak-dy-lar, gel-jek-
bil-ir-mış-sin	yaz-acəq-sız(-		di-ler
bil-ir-mış	sınız)-sa		
bil-ir-mış-iz	yaz-acaq (-lar) -sa		İnkar şəkli <i>dä</i> : <i>l</i> inkarlıq
bil-ir-mış-siniz			bildirən sözə işlənilir:
bil-ir-ler-mış	yaz-ma-yacağ-am-		ýaz-jak <i>dä</i> : <i>l-di-m</i> , gel-
	sa		jek <i>dä</i> : <i>l-di-m</i>
bil-mez-mış-im	yaz-ma-yacaq-san-		ýaz-jak <i>dä</i> : <i>l-di-ň</i> , gel-
bil-mez-mış-sin	sa		jek <i>dä</i> : <i>l-di-ň</i>
bil-mez-mış	yaz-ma-yacaq-sa		ýaz-jak <i>dä</i> : <i>l-di</i> , gel-jek
bil-mez-mış-iz	yaz-ma-yacaq-iq-sa		<i>dä</i> : <i>l-di</i>
bil-mez-mış-siniz	yaz-ma-acəq-sız (-		ýaz-jak <i>dä</i> : <i>l-di-k</i> , gel-
bil-mez-ler-mış	sınız)-sa		jek <i>dä</i> : <i>l-di-k</i>
-r+-sa	yaz-ma-yacaq (-lar)		ýaz-jak <i>dä</i> : <i>l-di-ňiz</i> , gel-
yap-ar-sa-m	-sa		jek <i>dä</i> : <i>l-di-ňiz</i>
yap-ar-sa-n	gəl-ər-əm		ýaz-jak <i>dä</i> : <i>l-di-ler</i> , gel-
yap-ar-sa	gəl-ər-sən		jek <i>dä</i> : <i>l-di-ler</i>
yap-ar-sa-k	gəl-ər		
yap-ar-sa-nız	gəl-ər-ik		
yap-ar-lar-sa	gəl-ər-siniz		
	gəl-ər-lər		
yap-maz-sa-m			2.2. <i>Keçmiş zamanın</i>
yap-maz-sa-n			<i>modal şəkilləri</i>
yap-maz-sa			2.2.1. <i>Qeyri-müəyyən</i>
			<i>hekayə keçmiş zamanı</i>
			<i>(sadəcə üçüncü şəxs</i>
			<i>takdə və cəmdə işlənilir)</i>
			<i>-an/-en</i>
			<i>gören (O nə zamansa</i>
			<i>gördü)</i>

yap-maz-sa-k yap-maz-sa-nız yap-maz-lar-sa	sən) gəl-m-əz gəl-m-ər-ik gəl-əz-siniz gəl-əz-lər -ər+-di gəl-ər-di-m gəl-ər-di-n gəl-ər-di gəl-ər-di-k gəl-ər-di-niz gəl-ər-di-lər gəl-m-əz-di-m gəl-m-əz-di-n gəl-m-əz-di gəl-m-əz-di-k gəl-m-əz-di-niz gəl-m-əz-di-lər -ər+-mış gəl-ər-mış-əm gəl-ər-mış-sən gəl-ər-mış gəl-ər-mış-ik gəl-ər-mış-siniz gəl-ər-mış-lər gəl-məz-mış-əm gəl-məz-mış-sən gəl-məz-mış gəl-məz-mış-ik gəl-məz-mış-siniz gəl-məz-mış-lər -ar+am-sa yaz-ar-am-sa yaz-ar-san-sa yaz-ar-sa yaz-ar-ıq-sa yaz-ar-sız(sınız)-sa yaz-ar-(lar)-sa yaz-mar-am-sa yaz-mar(-maz)-san-		görenler (Onlar nə zamansa gördülər) İnkari yoxdur. 2.2.2. <i>Keçmiş zamanın özəl-mürəkkəb şəkilləri</i> 2.2.2.1. <i>Ən qədim keçmiş zaman</i> -ypdy (-ipdi, -updy, -üpdi) ýaz-ypdy-m, gel-ipdi-m ýaz-ypdy-ň, gel-ipdi-ň ýaz-ypdy, gel-ipdi ýaz-ypdy-k, gel-ipdi-k ýaz-ypdy-ňiz, gel-ipdi-ňiz ýaz-ypdy-lar, gel-ipdi-ler İnkari: -ma:n/-mä:n ýaz-ma: n-dy-m, gel- mä: n-di-m ýaz-ma: n-dy-ň, gel- mä: n-di-ň ýaz-ma: n-dy, gel- mä: n-di ýaz-ma: n-dy-k, gel- mä: n-di-k ýaz-ma: n-dy-ňiz, gel- mä: n-di-ňiz ýaz-ma: n-dy-lar, gel- mä: n-di-ler 2.2.2.2. <i>Subyektiv keçmiş zaman</i> -ypdyr (-ipdir, -updir, -üpdir) ýaz-ypdyr-n, gel-ipdir-in ýaz-ypdyr-syň, gel-ipdir-siň ýaz-ypdyr, gel-ipdir ýaz-ypdyr-ys, gel-ipdir-is ýaz-ypdyr-syňiz, gel- ipdir-siniz ýaz-ypdyr-lar, gel-ipdir-ler
--------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	--	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

	<p>sa yaz-maz-sa yaz-mar-iq-sa yaz-maz-sız(sınız)-sa yaz-maz-(-lar)-sa</p>		<p>ýaz-ma: n-dyr-yn, gel- mä: n-dir-in ýaz-ma: n-dyr-syň, gel- mä: n-dir-siň ýaz-ma: n-dyr, gel- mä: n-dir ýaz-ma: n-dyr-ys, gel- mä: n-dir-is ýaz-ma: n-dyr-syňiz, gel- mä: n-dir-siňiz ýaz- ma: n-dyr-lar, gel- mä: n-dir-ler</p>
		<p>3. Felin gələcək zanmani</p> <p><i>3.1. Müəyyən gələcək zaman -jak/-jek</i></p> <p>Men ýaz-jak, gel-jek Sen ýaz-jak, gel-jek O ýaz-jak, gel-jek Biz ýaz-jak, gel-jek Siz yaz-jak, gel-jek Olar ýaz-jak-lar, gel-jek-ler</p> <p>İnkari: dä: l sözü ilə</p> <p>Men ýaz-jak dä:1 , gel- jek dä: 1 Sen ýaz-jak dä: 1, gel-jek dä: 1 O ýaz-jak dä: 1, gel-jek dä:1, Biz ýaz-jak dä:1, gel-jek dä:1, Siz ýaz-jak dä:1, gel-jek dä:1, Olar ýaz-jak- dä:l(ler), gel-jek- dä:l(ler)</p>	<p><i>3.1.1. Müəyyən gələcək zamanın modal şəkilləri</i></p> <p><i>3.1.1.1.Müəyyən gələcək zamanın hekayəsi</i></p>

			<p><i>jak+dyr, -dir</i> <i>ýaz-jak-dyr-in, gel-jek-dir-in</i> <i>ýaz-jak(dyr)-siň, gel-jek(dir)- siň</i> <i>ýaz-jak-dyr, gel-jek-dir</i> <i>ýaz-jak-dyr-ys, gel-jek-dir-is</i> <i>ýaz-jak(dyr)- syňz, gel-jek(dir)-siňz</i> <i>ýaz-jak-dyr-lar, gel-jek-dir-er</i></p> <p>İnkari: dä: l sözü ilə i</p> <p><i>ýaz-jak dä:l-dir-in, gel-jek dä:l-dir-in</i> <i>ýaz-jak dä:l-dir-siň, gel-jek dä:l-dir-siň</i> <i>ýaz-jak dä:l-dir, gel-jek dä:l-dir</i> <i>ýaz-jak dä:l-dir-is, gel-jek dä:l-dir-is</i> <i>ýaz-jak dä:l-dir-siňz, gel-jek dä:l-dir-siňz</i> <i>ýaz-jak dä:l-dir-ler, gel-jek dä:l-dir-ler</i></p> <p><i>3.1.1.2. Müəyyən gələcək zamanın rəvayəti</i></p> <p><i>3.1.1.2.1. jak+mış, -mış</i> <i>ýaz-jak-mış-ym, gel-jek-mış-im</i> <i>ýaz-jak-mış-yň, gel-jek-mış-iň</i> <i>ýaz-jak-mış, gel-jek-mış</i> <i>ýaz-jak-mış-yk, gel-jek-mış-ik</i> <i>ýaz-jak-mış-yňyz, gel-jek-mış-iňiz</i> <i>ýaz-jak-mış-lar, gel-jek-mış-ler</i></p> <p><i>ýaz-ma-jak-mış-ym, gel-me-jek-mış-im</i></p>
--	--	--	--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

			<p>ýaz-ma-jak-myş-yň, gel-me-jek-miş-iň ýaz-ma-jak-myş, gel-me-jek-miş ýaz-ma-jak-miş-yk, gel-me-jek-miş-ik ýaz-ma-jak-myş-yňyz, gel-me-jek-miş-iňiz ýaz-ma-jak-miş-lar, gel-me-jek-miş-ler</p> <p><i>3.1.1.2.2. jak+eken</i> ýaz-jak eken-im, gel-jek eken-im ýaz-jak eken-iň, gel-jek eken-iň ýaz-jak eken(i), gel-jek eken(i) ýaz-jak eken-ik , gel-jek eken-ik ýaz-jak eken-iňiz, gel-jek eken-iňiz ýaz-jak eken-ler, gel-jek eken-ler</p> <p>İnkari: dä:l sözü ilə ýaz-jak dä:l eken-im, gel-jek dä:l eken-im ýaz-jak dä:l eken-iň, gel-jek dä:l eken-iň ýaz-jak dä:l eken(i), gel-jek dä:l eken(i) ýaz-jak dä:l eken-ik , gel-yek dä:l eken-ik ýaz-jak dä:l eken-iňiz, gel-jek dä:l eken-iňiz ýaz-jak dä:l eken-ler, gel-jek dä:l eken-ler</p> <p><i>3.2. Qeyri-müəyyən gələcək zaman -ar, -er</i> ýaz-ar-yn, gel-er-in ýaz-ar-syň, gel-er-siň ýaz-ar, gel-er</p>
--	--	--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

			<p>ýaz-ar-ys, gel-er-is ýaz-ar-syñyz, gel-er-siñiz ýaz-ar-lar, gel-er-ler</p> <p>Ínkari: -ma, -me ilə. Üçüncü şəxs təkdə və cəmdə -mar,-mer-in yerinə -maz,-mez işlənir.</p> <p>ýaz-mar-ar-yn, gel-mer- in ýaz-mar-syñ, gel-mer-siñ ýaz-maz, gel-mez ýaz-mar-ys, gel-mer-is ýaz-mar-syñyz, gel-mer- siñiz ýaz-maz-lar, gel-mez-ler</p>
--	--	--	----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Ədəbiyyat

1. Hengirmen, Mehmet 1999, Yabancılar için Türkçe Dilbilgisi, Engin Yayınevi, Ankara, s. 149-176; 350 s.
 2. Hüseynzadə, Muxtar 1973, Müasir Azərbaycan dili, Morfologiya, III Hissə ; Dərslik, “Maarif” Nəşriyyatı, Bakı, s. 190-193; 358 s.
 3. Pokrovskaya L. A. (1964), Grammatika Gauzskogo Yazika, Fonetika i Morfolodiya, İzd-vo “Nauka”, Moskva, s. 179-214; 298 s.
 4. Grammatika Turkmeneskogo Yazika (1970), çast I, Fonetika i Morfologiya, İzd-vo “Ilım”, Aşxabad, s. 256-287; 503 s.
 5. Türkmen Diliniň grammaticasy 2000, Morfologiýa, Aşxabad, s. 251-279; 601 s.
- İstoriko-sravnitelnaya grammatika tyurkskih yazikov, II tom.
Morfologiya, 1987, Moskva. s. 368-423; 556 s.

V ƏLAVƏ

Azərbaycan türkçəsində feil şəkillərinin şəkilçilərinin cədvəli
Azərbaycan türkçəsində felin təsdiqdə təsriflənməsi
Cədvəl A

	1 İndiki zaman	2 Qeyri-qəti gələcək zaman	3 Qəti gələcək zaman	4 Şühudi keçmiş zaman	5 Nəqli keçmiş zaman I	6 Nəqli keçmiş zaman II	7 Şərt şəkli
Zaman	alıram alırsan alır alırıq alırsız (sınız) alır (lar)	alaram alarsan alar alarıq alırsız (sınız) alar (lar)	alacağam alacaqsan alacaq (dir) alacağıq alacaqsız (sınız) alacaq (dir)(lar)	aldım aldın aldi aldıq aldınız aldı (lar)	almışam almı(ş)san almışdır almışıq almışınız almışdır (lar)	alıbsan alib alıbsız (sınız) alib (lar)	alsam alsan alsə alsaq alsanız alsə (lar)
Hekayə	alırdım alırdın alırdı alırdıq alırdınız alırdı (lar)	alardım alardin alardi alardıq alardınız alardi (lar)	alacaqdim alacaqdin alacaqdi alacaqdiq alacaqdmız alacaqdu (lar)	yox	almışdım almışdın almışdı almışdıq almışdnız almışdı (lar)	yox	alsayıdım alsayıdın alsayıdı alsayıdıq alsayıdınız alsayıdı (lar)
Rəvayət	alırmışam alırmışsan alırmış alırmışıq alırmışınız alırmış (lar)	alarmışam alarmışsan alarmış alarmışıq alarmışınız alarmış (lar)	alacaqımışam alacaqımışsan alacaqımış alacaqımışıq alacaqımışınız alacaqımış (lar)	yox	almışımışam almışımışsan almışımış almışımışıq almışımışınız almışımış	alıbmışsan alıbmış alıbmısız (sınız) alıbmış (lar)	alsayımışam alsayımışsan alsayımış alsayımışıq alsayımışınız alsayımış (lar)
Şərt	alırama// alırsam alırsan// arırsan alırsa alırısa alırsız (sınız) sa alır (lar) sa	alaramsa// alarsam alarsan// alırsan alar alarısa alarısa alırsız (sınız) sa alar (lar) sa	alacağamsa alacaqsansa alacaq(dir)sa alacağıqsə alacaqsız(sınız)sa alacaq (dir) (lar) sa	aldımsa aldınsa aldısa aldıqsa aldınızsa aldi (lar) sa	almışamsa almı(ş)sansa almış(dir)sa almışıqsa almışınızsa almış (dir) (lar) sa	alıbsansa alib(dir)sa alıbsız(sınız)sa alib(dir)(lar)sa	yox

Cədvəl B-1

	8	9	10	11	12	13	14
	Felin davam şəkli	Felin vacib şəkli I (indiki zamanda)	Felin vacib şəkli II (gələcək zamanda)	Felin lazıim şəkli	Felin arzu şəkli	Felin əmr şəkli	Felin bacarıq şəkli
Zaman	almaqdayam almaqdasan almaqdadır almaqdayıq almaqdasınız almaqdadır (lar)	almalı(y)am (oluram) almalı-san (olursan) almalı-dir (olur) almalı(y)ıq (oluruq) almalı-sız (sınız) (olursunuz) almalı-dir (lar) (olurlar)	almalı olacağam (olaram) almalı olacaqsan (olarsan) almalı olacaq(dır) (olar) almalı olacağıq (olarıq) almalı olacaqsız (sınız) (olarsınız) almalı olacaq (dir) (lar) (olarlar)	alasiyam alasian alasidir alasiyiq alasisiz (sınız) alasidir (lar)	gərək alam alasan ala alaq alasiz (sınız) ala (lar)	alim al alsin alaq alin (iz) alsin (lar)	ala bildim ala bildin ala bildi ala bildik ala bildiniz ala bildi (lər)

Cədvəl B-2

Hekayə	almaqdaydım// idim almaqdaydın// idin almaqdaydı// idi almaqdaydıq// idik almaqdaydırınız// idiniz almaqdaydırılar// idilər	almalı(y)dım//idim (oldum) almalı(y)dın//idin (oldun) almalı(y)dı//idi (oldu) almalı(y)dıq (olduq) almalı(y)dınız (oldunuz) almalı(y)dı (lar) (oldular)	almalı olacaqdım//idim (olardım) almalı olacaqdın//idin (olardın) almalı olacaqdı//idi (olardı) almalı olacaqdıq//idik (olardıq) almalı olacaqdınmız//idiz (olardınmız) almalı olacaqdı (lar) idilər (olardılar)	alasıydım alasıydın alasıydi alasıydıq alasıydınız alasıydi (lar)	gərək alaydım alayodyn alaydy alaydyq alaydynız alaydy (lar)	yox	yox
Rəvayət	almaqdaymışam// imişəm almaqdaymışsan// imişsən almaqdaymiş// imiş almaqdaymişiq// imişik almaqdaymişsiniz// imişsiniz almaqdaymışlar// imişlər	almalıymışam almalıymışsan almalıymış almalıymışiq almalıymışsiniz almalıymış (lar)	almalı olacaqmışam almalı olacaqmışsan almalı olacaqmış (dır) almalı olacaqmışiq almalı olacaqmışsiz (siniz) almalı olacaqmış (dır) (lar)	alasıymışam alasıymışsan alasıymış alasıymışiq alasıymışsiniz alasıymış (lar)	gərək alaymişam alaymişsan alaymiş alaymişiq alaymişsiniz alaymiş (lar)	yox	ala bilmışəm ala bilmışsən ala bilmışdır ala bilmışik ala bilmışsiniz ala bilmışdır(lər)

Cədvəl B-3

Sərt	almaqdayamsa almaqdasansa almaqdadırsa almaqdayıqsa almaqdasınızsa almaqdadırlarsa	almaliyamsa (oldumsa) almalısanса (oldunsa) almaldırsa (oldusa) almaliyıqsa (olduqsa) almalısınızsa (oldunuzsa) almalıdır(lar)sa (oldularsa)	almalı olacağamsa (olaramsa) almalı olacaqsansa (olarsansa) almalı olacaq(dir)sa (olarsa) almalı olacağıqsa (olariqsa) almalı olacqsız(sınız)sa (olarsınızsa) almalı olacaq(dir)(lar)sa (olarlarsa)	alasiyamsa alasisansa alasıdırsa alasiyıqsa alasisınızsa alasıdır(lar)sa	yox	yox	ala bilsəm ala bilsən ala bilsə ala bilsək ala bilsəniz ala bilsə (lər)
------	---------------------------------------------------------------------------------------------------	-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------	-----	-----	----------------------------------------------------------------------------------------

Azərbaycan türkçəsində felin inkarda təsriflənməsi
Cədvəl A

	1	2	3	4	5	6	7
	İndiki zaman	Qeyri-qəti gələcək zaman	Qəti gələcək zaman	Şühudi keçmiş zaman	Nəqli keçmiş zaman I	Nəqli keçmiş zaman II	Şərt şəkli
Zaman	almıram almırsan almır almırıq almırsız (sınız) almır (lar)	almaram almarsan// almazsan almaz almarıq almazsız (sınız) almaz (lar)	almayacağam almaycaqsan almayacaq (dir) almayacğıq almaycaqsız (sınız) almayacaq (dir) (lar)	almadım almadın almadı almadiq almadını z almadı (lar)	almamışam almamı(s)san almamışdır almamışiq almamışsınız almamışdır	almayıbsan almayıb almayıbsız (sınız) almayıb (dir) (lar)	almasam almasan almasa almasaq almasanız almasa (lar)
Hekaye	almırdım almırdın almırıldı almırıldıq almırıldınız almırıldı (lar)	almazdım almazdın almazdı almazdıq almazdınız almazdı (lar)	almaycaqdım almaycaqdın almayacaqdı almayacaqdıq almayacaqdınız almayacaqdı (lar)	yox	almamışdım almamışdın almamışdı almamışdıq almamışdırınız almamışdı (lar)	yox	almasayı- dım almasayıdın almasayıdı almasayıdıq almasayıdi- niz almasayıdı (lar)

Rəvayət	almırımsam almırımsan almırıms almırımsıq almırımsız(sınız) almırıms (lar)	almazmısam almazmısan almazmıs almazmısq almazmıssız (sınız) almazmıs (lar)	almayacaqmısam almayacaqmısan almayacaqmıs almayacaqmısq almayacaqmıssız almayacaqmıs (lar)	yox	almamısmısam almamısmısan almamısmıs almamısmısq almamısmıssız almamısmıs (lar)	almayıbmışa n almayıbmış almayıbmıssi niz almayıbmış (lar)	almırımsam sa almırımsan sa almırımsa almırımsıqs a almırımsız (sınız)sa almırıms (lar)sa
Şərt	almıramsa// almırsam almırsansa //almırsan almırsa almırıqsa almırsız (sınız) sa almır (lar) sa	almaramsa//alm azsam almarsansa//alm azsan almazsa almazsaq almazsanız almaz (lar) sa	almayacağaması almayacaqsansa almayacaq (dır) sa almayacğıqsı almayacaqsızınsa almayacaq (dır) (lar) sa	almadımsa almadınsa almadısa almadıqsı almadınsı za almadı lar) sa	almamışamsa almamı(ş)sansa almamış (dır) sa almamısqısa almamıssızınsa almamış (dır) (lar) sa	almayıbsansa almayıb (dir) sa almayıbsız (sınız) sa almayıb (dir) (lar) sa	almıramsa// almırsam almırsansa //almırsan almırsa almırıqsa almırsız (sınız) sa almır (lar) sa

Cədvəl B

	8	9	10	11	12	13	14
	Felin davam şəkli	Felin vacib şəkli I (indiki zamanda)	Felin vacib şəkli I (gələcək zamanda)	Felin lazımlı şəkli	Felin arzu şəkli	Felin əmri şəkli	Felin bacarıq şəkli
Zaman	yox	almamaliyam almamalısan almamalıdır almamalyıq almamalısız (sınız) almamalıdır (lar)	almalı olmayacağam almalı olmyacaqsan almalı olmayacaq (dr) almalı olmayacağıq almalı olmayacaqsız (sınız) almalı olmayacaq(dır) (lar)	almayasiyam //alası deyiləm almayasınan //alası deyilsən almayasıdır //alası deyil (dir) almayasiyiq //alası deyilik almayasisiniz //alası deyilsiniz almayasıdır //alası deyil (dir) (lər)	Gərək almayam almayasan almaya almayaq almayın (iz) almasın (lar)	almayım alma almasın almayaq almayın (iz) almasın (lar)	ala bilmədim ala bilmədin ala bilmədi ala bilmədik ala bilmədiniz ala bilmədi(lər)
Hekayə	yox	almamalyidim almamalyidin almamalyidi almamalyıq almamalyidiniz almamalyidi (lar)	almalı olmayacaq- dim//idim almalı olmayacaq- din//idin almalı olmayacaq- di//idi almalı olmayacaq- diq//idik almalı olmayacaq- dimiz//idiz almalı olmayacaq- dilar//idilər	almayasiydim //alası deyildim almayasiydn //alası deyildin almayasiydi //alası deyildi almayasiydiq //alası deyildik almayasiydniz //alası deyildiniz almayasiydi //alası deyildi (lər)	gərək almayaydım almayaydın almayayıdı almayaydıq almayaydnız almayayıdı (lar)	yox	Yox

Rəvayət	yox	almamalıymış-am almamalıymış-san almamalıymış almamalıymışq almamalıymışsiniz almamalıymışlar	almalı olmayacaqmış-am//idim almalı olmyacaqmış-san//idin almalı olmaycaqmış//idi almalı olmayacaqmış-iq//idik almalı olmayacaqmış-siniz//idiz almalı olmayacaqmış-lar//idilər	almayasiyışam //alası deyilmışəm almayasiyışsan //alası deyilmışson almayasiyış //alası deyilmış almayasamışq //alası deyilmışik almayasiyışsınız //alası deyilmış almayasiyışınız //alası deyilmışiniz almayasiyışsiniz //alası deyilmışiniz almayasiyış //alası deyilmış(lər)	gərək almayayışam almayayışsan almayayış almayayışq almayayışsiniz almayayış (lar)	yox	ala bilməmişəm ala bilməmişən ala bilməmişdir ala bilməmişik ala bilməmişsiniz ala bilməmişdir (lər)
Sərt	yox	yox	almamalıyamsa almamalısanşa almamalıdırsa almamalıyıqsa almamalısınızsa almamalıdır (lar) sa	almalı olacağamsa almalı olacaqsansa almalı olacaq (dır) sa almalı olacağıqsa almalı olacaqsız (sınız) sa almalı olacaq (dır) (lar) sa	almayasiyamsa almayasisanssa almayasidırsa almayasiyıqsa almayasisınızsa almayasıdır (lar) sa	yox	ala bilməsəm ala bilməsən ala bilməsə ala bilməsək ala bilməsəniz ala bilməsə (lər)

VI ƏLAVƏ

Azərbaycan türkçəsi-Türkiyə türkçəsi frazeoloji lügəti

TÜRK ALFABESİ		AZƏRBAYCAN ƏLİFBASI	
Aa	Mm	Aa	Qq
Bb	Nn	Bb	Ll
Cc	Oo	Cc	Mm
Çç	Öö	Çç	Nn
Dd	Pp	Dd	Oo
Ee	Rr	Ee	Öö
Ff	Ss	Əə	Pp
Gg	Şş	Ff	Rr
Ğğ	Tt	Gg	Ss
Hh	Uu	Ğğ	Şş
Iı	Üü	Hh	Tt
İi	Vv	Xx	Uu
Jj	Yy	Iı	Üü
Kk	Zz	İi	Vv
Ll		Jj	Yy
		Kk	Zz

QISALTMALAR

Açık.	açıqlama	açıklama
b./Bkz.	bakın//baxın	bakınız
eşses.	omonim	eşsesli
kar.	qarşılığı	karşılığı
var.	variant	varyant

“A

Abır eləmək: *açık*. Utanma duyusu, utanç; haya etmek, utanmak, sıkılmak.

Abır gözləmək: *açık*. Saygılı olmak, edeplenmek.

Abır-həya eləmək (etmək): *açık*. ve *var*. Utanmak, hicap duymak (veya etmek).

Abır-həyadan salmaq: Bkz. Abırdan salmaq.

Abır vermək: Bkz. Abrını almaq.

Abırdan düşmək: *açık*. ve *var*. Rezil kepaze olmak, rezil rüsvay olmak; (bir işi) yüzüne gözüne bulaştırmak; sağlığını yitirip zayıflamak.

Abırdan salmaq: *açık*. ve *var*. Rezil kepaze etmek; pişman etmek; tahkir etmek, aşağılamak.

Abi-neysan (abi-leysan) kimi göz yaşı axıtmaq (tökmək): *kar*. Nisan yağmuru gibi gözyaşı dökmek.

Abra mindirmək: *açık*. ve *var*. (Birine, bir şeye) çeki düzen vermek; düzeltmek, düzenlemek; çeki düzen verdirmek; düzeltirmek, düzenlettirmek.

Abrı getmək (tökülmək): *açık*. ve *var*. Rezil olmak; aşağılanmak; utandırılmak; itibardan düşmek; gözden düşmek.

Abrina qışılmaq: *açık*. Saygılı olmak, utanmak, çekinmek; konuşmaktan kaçınmak, tepkisini göstermemek, utancından ağını açmamak. *O kötü olaydan sonra ağını bile açmadı*.

Abrına sataşmaq: *var*. Namusuna dokunmak; namusunu ayaklar altına atmak.

Abrindan keçmək: *açık*. Utanmayı bir tarafa bırakmak, yüzsüzleşmek.

Abrını almaq: *açık*. Utandırmak, ayıplamak.

Abrını aparmaq: *açık*. ve *var*. Canından bezdirmek; utandırmak.

Abrını atmaq: *açık*. Utanmamak, yüzsüzleşmek.

Abrını əlinə vermək: Bkz. Abrını ətəyinə bükmək.

Abrını ətəyinə bükmək: *açık*. ve *var*. Ayıplamak, yüzünü kızartmak; utandırmak; haddini bildirmek; ağızının payını vermek.

Abrını götürmək (tökmək): Bkz. Abrını aparmaq.

Abrını göy əskiyə bükmək: Bkz. Abrını ətəyinə bükmək.

Abrını gözləmək: Bkz. Abrına qışılmaq.

Abrını vermək: *açık*. Utandırmak.

Ac qurd: *açık* ve *var*. Açı kurt gibi, aç gözlü, doymak bilmeyen.

Açı bağırsaq kimi uzanmaq: *var*. Yılan hikayesine dönmek.

Açı göz yaşları: *açık*. ve *var*. Kanlı yaş/yaşlar dökmek.

Açığa düşmek: *var*. İnada binmek; inadı tutmak.

Açığa salmaq: *var*. İnada bindirmek.

Açığı gëlmek: *var*. Sinirine dokunmak, hoşuna gitmemek.

Açığı soyumaq: *var*. Sinirleri gevşemek (veya yatışmak).

Açığı tutmaq: *açık*. ve *var*. Kızmak, öfkelenmek, hiddetlenmek; Siniri oynamak/sinir olmak.

Açıından (hirsindən) boğulmaq: *açık*. Sinirinden (hirsindən) boğulmak.

Açıından (hirsindən) partlamaq: *açık*. Sinirinden küplere binmek.

Açıından zəncir çeynəmək: *açık*. ve *var*. Sinirleri altüst olmak; sinirleri ayakta olmak.

Açığını basmaq (yemək): *var*. Sinirlerine hakim olmak.

Açığını çıxarmaq (çixmaq): *var*. Acısını çıkarmak.

Açığını tutdurmaq: *açık*. *var*. Sinirlendirmek; sinirine dokunmak, sinirini bozmak.

Açığını... <üstüne> tökmək: *var*. Öfkesini almak/çıkarmak.

Acından qarnı quruldamaq: *var*. Karnı zil çalmak. *Acısından karnı gurlar, başında nergiz parlar*.

Açıq çəkmək: *açık*. ve *var*. Birisine karşı kin beslemek (veya tutmak); istirap çekmek.

Açıq vermək: *açık*. ve *var*. Takılmak, sataşmak; (birine) huzursuzluk vermek.

Acısını almaq (çixarmaq): *açık*. ve *var*. Acısını çıkarmak; öcünü almak.

Acizin qənimi: *açık*. Gücü acizlere yeten.

Açıq elan etmək: *var*. Açılik grevi, ölüm orucu.

Açaram sandığı, tökərəm pambığı: *var*. Açırtma kutuyu, söyletme kötüyü.

Açıb ağartmaq. *açık*. Aydınlığa kavuşturmak, gün yüzüne çıkarmak.

Açıb ortalığa tökmək: *açık*. ve *var*. (Birinin) ayıp, kusur veya suçlarını açıklamak, söylemek, dolayısıyla kirli çamaşırlarını ortaya dökmek.

Açıq alınlı: *kar*. Alnı açık.

Açıq qapını itələmək: *var*. Havanda su dövmek.

Açıq qəlbə (ürəklə): *kar*. Açık kalple (yürekle).

Açıq qıfla açar salmaq: Bkz. Açıq qapını itələmək.

Açıqlığa (açığa) çıxmaq: *kar*. Açıga çıkmak, meydana çıkmak.

Açıq olmaq. *açık*. ve *var*. Açık olmak; samimi olmak.

Açmamış qapı qoymamaq: *açık*. Çalmadık kapı bırakmamak.

Ad batırmaq: *var*. Adını kirletmek.

Ad çıxarmaq: *var*. Adı çıkmak; ün salmak.

Ad eləmək: *var*. Adı çıkmak; ün salmak; nişanlamak.

Ad qoşmaq: *var*. Lâkap takmak.

Ad qoymaq: *açık*. ve *var*. Nişanlamak, ad koymak/takmak.

Ad qoyub getmək: *açık*. İyi bir isim bırakmak.

Ad vermək: *açık*. İhbar etmek, haber vermek.

Adam cərgəsinə qoymamaq: *açık*. Adam yerine koymamak.

Adam eləyib ortaya çıxarmaq: *var*. Adam etmək.

Adam görmək: *açık*. Genellikle yasak olan bir işin yapılması için torpil bulmak.

Adam kimi: *kar*. Adam gibi. *Bu işi adam gibi yap, yoksa kovulursun*.

Adam olmaq: *kar*. Adam olmak.

Adam olub ortaya çıxmaq: *açık*. ve *var*. İyi bir duruma gelmek; Adam olmak.

Adam salmaq: *açık*. Herhangi bir işin yapılması için birisinin aracı veya arabulucu olarak hizmetinden yararlanmak.

Adam saymamaq: *açık*. ve *var*. Birini saymamak, değerli bulmamak; adam yerine koymamak.

Adam yerinə qoymamaq: *kar*. Adam yerine koymamak.

Adam yerində tutmamaq: Bkz. Adam yerinə qoymamaq.

Adamin yerə baxanı: *var*. Yere bakan yürek yakan.

Addım atmağa qoymamaq: *kar*. Adım attırmamak.

Addımına haram qatmaq: *var*. Adımlarını sıklaştırmak.

Adəmdən xatəmə: *açık*. Ezelden Ebede.

Adət görmək: *kar*. Adet görmek:

Adı adlara qoyulsun!: Bkz. Adı batsın!

Adı batmaq: *kar*. Adı batmak.

Adı batmış: *kar*. Adı batmış.

Adı batsın!: *kar*. Adı batsın!

Adı çıxmaq: *kar*. Adı çıkmak. Bu deyim, Azerbaycan Türkçesinde çوغunlukla ‘iyi ad sahibi olmak, ün kazanmak’ anlamında

kullanılmaktadır. Bunun yanı sıra, Azerbaycan Türkçesinde söz komusu deyimin olumsuz anlamda kullanımı da gözlemlenmektedir. Sözgelimi: Kənd uşaqları arasında **adı çıxmışdı**. ‘Köy çocukları arasında kötü *ad çıxarmıştı*’. Türkiye Türkçesinde ise, söz konusu deyim sadece olumsuz anlamıyla kullanılmaktadır. Sözgelimi: Bir kere *adi çıkmış* artık ne yaparsa boşuna: İnsanın *adi çıkacağına canı çıksın* daha iyi. ‘Bir dəfə *adi çıxmışdır*, artıq nə etsə bir faydası yoxdur. İnsanın *adi çıxınca canı çıxsı* yaxşıdır’. Böylece ‘Adı çıxmak: *kar.* Adı çıkmak’ deyimi, açıklamalı aktarmalı bağlamda eşsesli dil birimi olarak seçilmektedir.

Adı dildən-dilə düşmək: *var.* Dile düşmek.

Adı dilindən düşməmək: *kar.* Adı dilinden düşmemek.

Adı dillərə düşmək: Bkz. Adı dildən-dilə (dillərə) düşmək.

Adı dillərdə dastan olmaq: *kar.* Adı dillerde destan olmak.

Adı dillərdə gəzmək (söylənmək): *kar.* Adı dillerde gezmek (söylənmək).

Adı it dəftərində (də) yoxdur: *açık.* Adı sani bilinmemek.

Adı qalmaq: *kar.* Adı kalmak.

Adı qara gəldi: *açık.* ve *var.* Dünyası değişimek; kara haberi gelmek.

Adı pisə çıxməq: *var.* Adı kötüye çıkmak.

Adı var, özü yox: *açık.* Adı var, kendisi yok.

Adı yanmaq: Bkz. Adı batmaq.

Adına dəyməz: *açık.* Adına layık olmamak.

Adına təbil vurulmaq (döyülmək, çalınmaq): *var.* Dile düşmek.

Adını başqasına (özgəsinə) qoymaq: *açık.* Kötü ününü başkasına yakıştırırmak.

Adını başqasından soruşturmaq: *açık.* Kendi adını bile hatırlamamak.

Adını baturmaq: *açık.* ve *var.* Adını (kötüye) çıkarmak, rezil etmek; Adı (kötüye) çıkmak, rezil (rüsvay) olmak; adını kirletmek (veya lekelemek).

Adını əzbər bilmək: *açık.* Çok iyi tanımak.

Adını tut (çək), qulağını bur: *açık.* ve *var.* Lafının üstüne gelmek.

İyi adam lafinin üstene gelir; İti an, çomağı hazırla.

Adını tutmaq (çəkmək); adını tutmamaq (çəkməmək): *açık.* Adını anmak; adını anmamak.

Ağ at arpa yeməz?: *açık.* ve *var.* Yaşına durumuna uygun olmayan isteklerde bulunmak. *Kırkindan sonra azanı teneşir paklar.*

Ağ bayraq qaldırmaq: *var.* Beyaz bayrak çekmek, teslim olmak.

Ağ böhtan: *var.* Kuru iftira.

Ağ eləmək: *açık.* Suistimal etmek; şırmarmak.

Ağ gün ağlamaq: *açık.* İyi dilekte bulunmak.

Ağ gün: *açık.* İyi gün.

Ağ günə çıxarmaq: *açık.* Feraha çıkarmak, rahata erdirmek; mutlu etmək.

Ağ günə çıxmaq: *açık.* Feraha çıkmak, rahata ermək; mutlu olmak.

Ağ ləkələr: *açık.* Yarım yamalak yapılmış işler.

Ağ yalan: *var.* Kuyruklu yalan.

Ağa ağ, qaraya qara demək; ağa ağ demək, qaraya qara: *açık.*

Doğru söylemek, həkkini vermek.

Ağacı əlindən düşmək: *açık.* ve *var.* İhtiyarlanmak; elden ayaktan düşmək (veya kesilmək).

Ağa qara demək. *var.* Aki kara, karayı ak göstermek.

Ağacın (çomağın) o biri başından yapışmaq: *açık.* Zor kullanmak.

Ağacın iki başı var: *var.* Madalyonun iki yüzü.

Ağaç-ağaca qoymaq (gölmək): *açık.* Karşı karşıya gelmek, birbirine ters düşmək.

Ağciyərlik eləmək: *açık.* Korkaklık etmek.

Ağdan qaraya söz deməmək: *var.* Gözün üstünde kaşın var dememək.

Ağı qaradan seçməmək (seçə bilməmək): *açık.* ve *var.* Akla karayı seçememək.

Ağıl dəryası: *açık.* Akıl deryası, akıl küpü.

Ağıl eləmək: *kar.* Akıl etmek.

Ağıl işlətmək: *var.* Kafayı çalıştırmaq, kafayı işletmek.

Ağıl öyrənmək: *var.* Akıl almak/danışmak/sormak.

Ağıl öyrətmək: *kar.* Akıl öğretmek/vermek.

Ağıl vermək: *kar.* Akıl vermek.

Ağıl-ağıla vermek: *açık.* Danışmak, istişare etmek, akıl danışmak.

Ağıldan kasıb (köypək): *var.* Akıl fukarası.

Ağıldan yavan, cibdən yağlı: *açık.* Akı kít, parası çok.

Ağıllara hakim: *açık.* Akıllara hakim (Çok akıllı).

Ağına-bozuna baxmamaq; ağına-bozuna baxmadan: *açık.* İyisine kötüsüne bakmamak, iyisine kötüsüne bakmadan.

Ağır gəlmək: *kar.* Ağır gelmek.

Ağır oturmaq: *var.* Pahaliya mal olmak/oturmak. *eşes.* Söz konusu deyim, Türkiye Türkçesinde aynı eşsesli deyimselleşme biçimile ve aşağıdaki belirtilen anlamıyla bir deyimbilimsel uyuşma olarak da kullanılmaktadır: *Uşlu durmak; aniden bir işe atılmamak, söz dinler olmak, aklına estiği gibi hareket etmemek; ciddi olmak; çevreye saygı asılamak.* Bunun yanı sıra Türkiye Türkçesinde ikincil bir sözlüksel-deyimbilimsel anlamıyla da kullanılan söz konusu deyimin, Azerbaycan Türkçesi söz varlığında ağırlık ölçüsü bildiren ‘*batman*’ deyim kurucu ve arkaik nitelikli sözcüğü ile deyimbilimsel kavuşma olarak gerçekleşen ‘**Ağır oturub, batman gelmek**’ varyantı da bulunmaktadır.

Ağır tərpənmək: *var.* Ağırdañ/ağır almak.

Ağır-yüngül eləmək: *var.* İnce eğirip/eleyip sık dokumak.

Ağırı qoyub yüngülü götürmək: *var.* Zora gelememek.

Ağırlıq satmaq: *var.* Kendini ağır/ağıra/ağırdan satmak.

Ağız açmaq: Ağız eğmek. *eş.* Söz konusu deyim, Türkiye Türkçesinde eşsesli ‘*ağız açmak*’ deyimselleşme biçimile ve aşağıdaki belirtilen anlamıyla bir deyimbilimsel uyuşma olarak da kullanılmaktadır: Söz söylemek, konuşmak; kavgaya başlamak, hiddet göstermek, taşmak. Bunun yanı sıra Azerbaycan ve Türkiye Türkçeleri söz varlığında söz konusu eşsesli deyimin, birleşenleri sözdizimsel paralellerle gerçekleşen ‘**Ağzını açıb gözünü yummaq**’ ve ‘**Açıtı ağzını yumdu gözünü**’ deyimbilimsel kavuşma varyantları da bulunmaktadır.

Ağız-ağıza vermek: *var.* Hep birlikte konuşmak, ağız ağıza vermek.

Ağızbir etmək (eləmək): *var.* Ağız/söz bir/birliği etmek.

Ağız burmaq: *var.* Dudak bükmek.

Ağız-burnunu büzüsdürmək (turşutmaq): *var.* Dudak bükmek; ağız burun ekşitip çehre etmek.

Ağız-burnunu düzəltmək: *var.* Çeki düzen vermek.

Ağız-burnunu əymək//ağız-burun əymək: *var.* Ağız burun ekşitip çehre etmek.

Ağız-burnunu əzişdirmək: *var.* Ağzını burnunu dağıtmak.

Ağız-burnunu ovmaq: *var.* Ağzını çarşamba pazarına çevirmek.

Ağız büzmək (büzüsdürmək): *var.* Dudak bükmek.

Ağız deyəni qulaq eşitmər: *var.* Ağzından çıkanı/çıkan sözü kulağı duymamak/ışitməmək.

Ağızdolusu danışmaq (demək): *açık.* Kendine güvenerek, kibirli kibirli konuşmak.

Ağız əymək: *açık*. Taklit etmek; öykünmek.

Ağız ləzzəti ilə yemək: *açık*. Ağız tadıyla yemek.

Ağız sözü: *var*. Boş laf.

Ağızdan ağıza (ağızlarda) dolaşmaq: *kar*. Ağızdan ağıza dolaşmak.

Ağızdan ağıza düşmək (köçmək): *var*. Dile düşmek.

Ağızdan bilmək: *var*. Ezbere bilmek.

Ağızdan boş: *var*. Boş boğaz/geveze.

Ağızdan iti (diri): *var*. Çenesi kuvvetli.

Ağızdan olmaq: *açık*. Konuşmaktan yorulmak.

Ağızlarını bir yerə yığmaq: *var*. Sözbirliği etmek, ağız birliği etmek.

Ağla batmaq; ağla batmamaq: *var*. Akla sığmak/sığmamak.

Ağla gəlmək: *var*. Akla gelmek.

Ağla sığmaq. Bu məsələ heç ağlıma sığmir: *kar*. Akla sığmak: Bu mesele hiç akıma sığmıyor.

Ağlar günə qalmaq (düşmək): *kar*. Acınacak duruma düşmek.

Ağlar günə qoymaq: *kar*. Acınılacaq duruma düşürmek.

Ağlı ala qayada (ala talada): *var*. Aklı başından bir karış yukarı veya yukarıda.

Ağlı azmaq: *var*. Aklinı kaçırıkmak/kaybetmek.

Ağlı başdan çıxarmaq: *var*. Aklinı başından almak; aklinı çalmak; (birinin) aklinı çelmek.

Ağlı başına gəlmək: *kar*. Aklı başına gelmek.

Ağlı başında (olmaq): *kar*. Aklı başında (olmak):

Ağlı başından getmək (uçmaq, çıxməq): *kar*. Aklı başından gitmek.

Ağlı <birşey> kəsməmək: *kar*. Aklı <birşey> kesmemek.

Ağlı çəşmaq: Bkz. Ağlı azmak.

Ağlı getmək: Bkz. Ağlı başından getmək.

Ağlı kəsmək; ağlı kəsməmək; uşaqdır ağlı kəsmir!: *kar*. Aklı kesmek; aklı kesmemek: Cöcuktur yapar, henüz aklı kesmez!

Ağlı qaçmaq: Bkz. Ağlı azmaq.

Ağlı özünə getmək: *var*. Kendi bildiğini okumak.

Ağlı uçmaq: Bkz. Ağlı başından getmək.

Ağlı yerində olmamaq: Bkz. Ağlı azmaq.

Ağlin çıxlığından: *var*. Sivri akıllı.

Ağlına (ağlına-başına) vurmaq: *açık*. Ölçüp biçmek; bir işe girişmeden önce tüm olasılıkları düşünmek ve değerlendirmek.

Ağlına batmaq; ağlına batmamaq. Heç ağlıma batmir: *var*. Akla sığmak veya sığmamak.

Ağlına dua yaz! (yazdır!): *açık*. Hocaya git de sana akıl öğretsin.

Ağlına gəlmək; ağlına gəlməmək. *kar*. Bu heç ağlıma gəlmədi: Aklına gelmek, aklına gelmemek. Bu hiç aklıma gelmedi.

Ağlına gətirmək; ağlına gətirməmək: *kar*. Aklına getirmek; aklına getirmemek.

Ağlına güc vermək; ağlına güc verməmək: *var*. Kafayı kullanmak; kafayı kullanmamak.

Ağlına siğışdırı bilməmək. Bunu heç ağlıma siğışdırı bilmirəm: *kar*. Aklına siğdırıramamak. Bunu aklıma hiç siğdırıramıyorum.

Ağlına yatmaq; ağlına yatmamaq: *kar*. Aklına yatmak; aklına yatmamak.

Ağlını aparmaq: *var*. Aklını başından almak.

Ağlını azdırmaq (aşırımaq): *var*. Aklını karıştırmak.

Ağlını başına qoymaq: *açık*. Aklını başına almak, toplamak veya aklını başına devşirmek.

Ağlını başına yiğdirmaq: *açık*. Aklını başına devşirmek.

Ağlını başına yiğmaq (toplamaq): *var*. Aklına başına almak/dermek/toplamak.

Ağlını başından almaq (aparmaq): *kar*. Aklını başından almak.

Ağlını cəm etmək (cəmləşdirmək): Bkz. Ağlını başına yiğmaq.

Ağlını itirmək: *var*. Aklını kaçırmaq/kaybetmek/oynatmak.

Ağlını külək aparıb: *var*. Başında kavak yeli/yelleri esmek. Henüz başında kavak yelleri estiği için ne demek istediğimizi anlamıyor.

Ağnağaz üyütmək: *açık*. Boş boğazlık etmek, boş yere konuşmak.

Ağrım ürəyinə! ağrısı ürəyinə!: *açık*. Allah belanı versin.

Ağrımayan başına saqqız (sarımsaq) bağlamaq: *var*. Ağrısız başa sakız yapıştırmak.

Ağrımız başına dəsmal bağlamaq (çalmaq): *var*. Ağrısız başa kaşbastı bağlamak.

Ağrımız başını bəlaya salmaq: *var*. Ağrımız başını derde sokmak.

Ağrin alım! ağrin mənə gəlsin!: *var*. Kurban olayım, ağrin bana geçsin!

Ağrısını çəkmək: *var*. Acısını çekmek.

Ağrıyan yerinə toxunməq (dəymək): *var*. Yarasına basmak.

Ağsaqqallıq etmək (eləmək): *açık*. Büyüklük göstermek, etmek.

Ağusuz ilan: *açık*. Hilebaz.

Ağza (ağızlara) salmaq: *var*. Dile düşürmek.

Ağza alası (alınası) deyil: *açık*. Ağza alınmadık (söz).

Ağza baxmaq: *kar*. Ağza bakmak.

Ağzı açılmaq; izdihamın ağzı açıldı: *açık*. ve *var*. Önü açılmak, izdihamın önü açıldı; dili çözülmek.

Ağzı aralanmaq: *var*. Dili çözülmek.

Ağzı ayrıla (açıla) qalmaq: *var*. Ağzı açık kalmak.

Ağzı dadsız olmaq: *var*. Aş yermek/ermek.

Ağzı değil: *var*. Aklı ermemek.

Ağzı əyri olmaq: *açık*. Hoşnutsuz, hoşnut olmayan, memnun olmayan; ekşi surat.

Ağzı fal imiş: *açık*. Sanki fala bakmış.

Ağzı günə buraxmaq: *var*. Herşeyi oluruna bırakmak; (bir işi) oluruna bırakmak (veya bağlamak).

Ağzı günə qalmaq: *açık*. Sahipsiz; sahipsiz, bakımsız kalmak.

Ağzı ilə milçək tutmaq (qovmaq): *var*. Sinek avlamak.

...Ağzı ilə oturub durmaq: *açık*. Başkasının ağııyla hareket etmek.

Ağzı ilə quş tutmaq: *kar*. Ağziyla kuş tutmak.

Ağzı isti yerdə olmaq. Ağzı isti yerdədir: *açık*. ve *var*. Durumu iyi olmak; umurunda olmamak.

Ağzı işdə olmaq (isləmək): *açık*. Ağzı boş durmamak; devamlı olarak bir şeyler yemek.

Ağzı kilidlənmək: *var*. (kendi) ağını kapamak (veya kilitlemek).

Ağzı köpüklənmək; ağzı köpüklənə-köpüklənə...: *açık*. ve *var*. Sinirlenmek, öfkelenmek; cin ifrit kesilmek/olmak.

Ağzı qatıq (pendir) kəsmir: *açık*. Sözü geçmemek; herhangi bir işte söz geçirememek.

Ağzı qıffılanmaq (kilidlənmək); Bkz. Ağzı kilidlənmək.

Ağzı qızışmaq: *açık*. ve *var*. Çok ve düşüncesiz konuşarak ağzına geleni söylemek.

Ağzı qulağının dibinə getmək: *var*. Ağzı kulaklarına varmak.

Ağzı nədir (ki...): *var*. Ne haddine... Hangi cesaretle...!

Ağzı soyudu: *açık*. Bir şeyden soğumak.

Ağzı söz tutmamaq. Ağzı söz tutmur: *açık*. ve *var*. Herhangi bir nedenle konuşamamak veya ağzı dili bağlanmak.

Ağzı sulanmaq: *kar*. Ağzı sulanmak.

Ağzı süd qoxumaq: *kar*. Ağzı süt kokmak.

Ağzı sürüşmək: *var*. Dili dolaşmak/sürçmek.

Ağzı var, dili yox: *kar*. Ağzı var, dili yok:

Ağzı-ağzına (ağız-ağıza) dəymək: *açık*. Bir başkasıyla konuşmak imkanı elde ederek herhangi bir iş üzerine onun fikrini örenmek.

Ağzına (ağzıma) <heç> bi şey dəyməyib: *var*. Ağzına bir şey (veya bir çöp) koymamak.

Ağzına <bir> şapalaq vurmaq: *var*. Ağzının payını vermek; lafi ağzına tıkamak.

Ağzına ağız (dil) vermək: *açık*. Konuşmaya cesaretlendirmek; tahrik etmek, kıskırtmak; telkin etmek.

Ağzına almaq. Alov bütün evi ağzına aldı: *var*. İçine almak. Alev bütün evi içine aldı.

Ağzına at başı almaq: *var*. Avaz avaz bağırmak.

Ağzına atmaq: *var*. Ağzına atmak, ağzına bir kemik atmak.

Ağzına baxan yoxdur (kimdir): *açık*. Sözü dinlenmemek.

Ağzına baxmaq: *kar*. Ağzına bakmak.

Ağzına çullu dovşan yerləşmir (sığışmir): *açık*. Atıp tutan, kendini beğenmiş birisi...

Ağzına dil atmaq (vermək, qoymaq): Bkz. Ağzına ağız (dil) vermək.

Ağzına düşmək: *kar*. Ağzına düşmek.

Ağzına gələni danışmaq: *var*. Ağzına geleni söylemek.

Ağzına gələni demək (söyləmək): *açık*. Azarlamak, utandırmak.

Ağzına gəlmək: *var*. Dilinin ucuna gelmek.

Ağzına gətirmək: *var*. Dilinin ucuna getirmek.

Ağzına it başı salmaq (almaq): Bkz. Ağzına gələni danışmaq.

Ağzına qıfil vurmaq: *var*. Ağzına kilit takmak (veya vurmak).

Ağzına qovut almaq: *var*. Ağzına taş almak.

Ağzına qovut verən yoxdur (kimdir): *açık*. Adam yerine koymamak; admdan saymamak. Sana kemik atan yok!

Ağzına qurd düşüb: *açık*. Saygınlığını kaybetmiş.

Ağzına söz atmaq: *açık*. Fikir vermek.

Ağzına su alıb oturmaq: *var*. Dilini yutmak.

Ağzına su almaq (götürmək): Bkz. Ağzına su alıb oturmaq.

Ağzına şirə salmaq (vermek): *açık*. Teşvik etmek, övmek.

Ağzında dili qurumaq: *var*. Dili kurumak.

Ağzında dili yox: *var*. Ağzı var dili yok.

Ağzında şirə qalib: *açık*. Bir şeye alışmış, tadını almış.

Ağzından (dilindən) qaçırmاق: *kar*. Ağzından kaçmak/kaçırmak.

Ağzından bal tökülür: *var*. Ağzından/dudağından bal akmak/damlamak.

Ağzından çıxmaq: Bkz. Ağzından (dilindən) qaçırmاق.

Ağzından dürr tökülmək: *açık*. Yanlışlığı sebebiyle gülünc olan söz veya cümle. Birisine alay etmek için söylenilir.

Ağzından düşməmək: *var*. Ağzından/dilinden düşmemek(veya düşürmemek).

Ağzından gələni (çıxanı) demək: Bkz. Ağzına gələni (demək) söyləmək.

Ağzından inci saçmaq: Bkz. Ağzından dürr tökülmək.

Ağzından köpük qusmaq: Bkz. Ağzı köpüklənmək.

Ağzından qan iyi (qoxusu) gəlir: *var*. Kana susamış.

Ağzından qılıfı götürmək: *açık*. Dilini çözmemek; konuşturmak.

Ağzından od (od-alov) püskürmək: *var*. Ateş püskürmek/saçmak; ağızından ateş saçmak.

Ağzından od (od-alov) tökülmək: Bkz. Ağzından od (od-alov) püskürmək.

Ağzından od (od-alov) yağıdmaq: Bkz. Ağzından od (od-alov) püskürmək.

Ağzından od yağımaq: Bkz. Ağzından od (od-alov) püskürmək.

Ağzından söz qaçırmاق: Bkz. Ağzından (dilindən) qaçırmاق.

Ağzından süd iyi (qoxusu) gəlir: *var*. Ağzı süt kokmak.

Ağzından vurmaq: *var*. Ağzına tikamak.

Ağzını aça bilməmək: *açık*. Ağzını açamamak; korkudan ağızını açıp konuşamamak. *O ağzını bile açamaz*.

Ağzını açan kimi. Ağzını açan kimi onu başa düşdüm: *açık*. Ağzını açınca; ağzını açınca onu anladım.

Ağzını açdırmaq: *açık*. Ağzını açtırmak; konuşturmak.

Ağzını açıb göyə baxmaq: *açık*. ve *var*. İki olmayıp boş oturmak, hiçbir iş yapmamak; sinek avlamak.

Ağzını açıb gözünü yummaq: *kar*. Ağzını açıp gözleri yummak.

Ağzını açıb havaya vermek: Bkz. Ağzını açıb göyə baxmaq.

Ağzını açıb qulaq asmaq: *var*. Ağzinin içine bakmak.

Ağzını açıb yummaq: *açık.* ve *var.* Son nefesinde olmak; son nefesi vermek, ruhunu teslim etmek.

Ağzını Allah yoluna açmaq: *açık.* Dilenmek, dilençilik etmek; ağızına geleni söylemek, heyezan etmek.

Ağzını Allah yoluna qoymaq: *açık.* ve *var.* Boş laf etmek/katmak; gevezelik etmek.

Ağzını aramaq: *kar.* Ağzını aramak/yoklamak.

Ağzını aya tutub ulamaq: *açık.* Boşuna konuşmak, bağırmak.

Ağzını ayırıp göyə baxmaq: Bkz. Ağzını açıb göyə baxmaq.

Ağzını ayırmaq: *var.* Ağzını açmak.

Ağzını bağlamaq: *var.* Çenesini kapamak/kesmek; dilini bağlamak/kesmek.

Ağzını bədə (şərə) açmaq: *var.* Ağzı kara; şom ağızlı.

Ağzını boş qoymaq (saxlamaq): *açık.* Yumuşak davranışmak, zaaf göstermek.

Ağzını boza vermek: Bkz. Ağzını Allah yoluna qoymaq.

Ağzını büzmək (büzüsdürmək): Bkz. Dudak bükmek.

Ağzını dağıtmak: *açık.* ve *var.* Çenesini dağıtmak; ağızına geleni söylemek.

Ağzını əzmək: *var.* Çenesini dağıtmak.

Ağzını göyə açmaq: *açık.* ve *var.* Tembellik etmek; sinek avlamak; beddua etmek.

Ağzını xeyrə açmaq: *kar.* Ağzını hayra açmak.

Ağzını qaytarmaq: Bkz. Ağzından vurmaq.

Ağzını gifillamaq: Bkz. Ağzına qifil vurmaq.

Ağzını qızışdırmaq: *açık.* Tahrik etmek, kıskırtmak.

Ağzını malalamaq: *açık* ve *var.* Ağzını kapatmak, ağızına bir kemik atmak.

Ağzını mismarlamaq: *var.* Çenesini kapamak/kesmek.

Ağzını mumlamaq: Bkz. Ağzına qifil vurmaq.

Ağzını ovmaq (ovuşdurmaq): *var.* Ağzını burnunu dağıtmak.

Ağzını öyrənmək: Bkz. Ağzını aramaq.

Ağzını piyləmək: *açık.* Rüşvet vermek.

Ağzını saxlamaq: *var.* Dilini tutmak.

Ağzını sulandırmaq: *açık.* İmrendirmek; ayartmak; iştah açmak.

Ağzını sürümək: *var.* Ağzını eğmek.

Ağzını şərə açmaq: Bkz. Ağzını bədə (şərə) açmaq.

Ağzını təmiz saxlamaq (açmaq): *açık*. Ağzını temiz tutmak (küfretmemek).

Ağzını tutmaq: Bkz. Ağzını saxlamaq.

Ağzını yağılamaq (piyləmək): Bkz. Ağzını piyləmək.

Ağzını yiğmaq: *var*. Ağzını toplamak.

Ağzını yormaq: *var*. Çene yormak.

Ağzını yoxlamaq: Bkz. Ağzını aramaq.

Ağzını yum!: *var*. Kapa çeneni!

Ağzını yumdurmaq: *var*. Çenesini kapatmak.

Ağzının dadını (ləzzətini, tamını) bilmək: *var*. Ağzının tadını bilmek.

Ağzının kəsəri yoxdur: *açık*. Sözü degersiz olmak.

Ağzının küləyinə dayana bilməmək: *açık*. ve *var*. Karşı koyamamak; cevap verememek, cevaplandıramamak.

Ağzının qaşığı deyil: *var*. (Birisinin) harcı değil.

Ağzının qaytanını boş buraxmaq: Bkz. Ağzını boş qoymaq (saxlamaq).

Ağzının ləzzətini bilmək: Bkz. Ağzının dadını (ləzzətini, tamını) bilmek.

Ağzının sözünü bilmək: *açık*. Ağzından çıkanı (konuşmasını)bilmek.

Ağzının suyu axmaq: *kar*. Ağzının suyu akmak.

Ağzının suyunu axıtmaq: Bkz. Ağzını sulandırmaq.

Ağzının tamını bilmək: Bkz. Ağzının dadını (ləzzətini, tamını) bilmək.

Ağzının üstündən vurmaq: Bkz. Ağzından vurmaq.

Ahı yerdə qalmamaq; ahı yerdə qalmaz. *açık*. ve *var*. Ahı yerde kalmamak; ahı yerde kalmaz; ahı tutmak.

Ahin daqlara!: *açık*. ve *var*. Birisine acımak; acısını anlayışla karşılaşmak; daqlara taşlara.

Axına qarşı getmək: *var*. Akıntıya karşı kürek çekmek.

Axinla getmək: *var*. Akıntıya kapılmak.

Axır nəfəs; axır nəfəsə kimi: *var*. Son nefes; son nefesine kadar.

Axırı bir yana çatmaq (çixmaq): *açık*. Bir neticeye varmak.

Axırı birdir: *açık*. Akibeti aynı olmak.

Axırı xeyir olmaq: *açık*. Akibeti (sonu) hayır olmak.

Axırı pis qurtarmaq: *açık*. Kötü sonuçlanmak.

Axırına çıxmaq: Bkz. Axırı bir yana çatmaq.

Axırına daş atmaq: Bkz. Axırı bir yana çatmaq veya axırına çıxmak.

Axırına nöqtə qoymaq: Bkz. Axırına daş atmaq.

Axırıcı köynəyini əynindən çıxarmaq: *açık*. Donuna kadar soymak.

Axırını eləmək: Bkz. Axırı bir yana çatmaq.

Aqibətin(iz) xeyir! (Xeyir olsun!): *açık*. Sonumuz/sonunuz hayır olsun.

Al dilə tutmaq: *açık*. Kandırmak; tatlı dille kandırmaya çalışmak.

Ala düşmək: *var*. Tuzağa düşmek.

Ala itdən məşhur (dur): *kar*. Ala itten meşhur...

Alaca qarğaya da borcludur: *var*. Uçan kuşa borcu/borçlu olmak.

Alaqqarğı balasına aşiq olub: *var*. Kirpi yavrusunu kadife tüylüm diye sever. Kuzguna yavrusu anka görünür.

Albxara torbası kimi: *açık*. İşe yaramayan kimse.

Aləmə car çəkmək: *var*. Yedi mahalleye duyurmak, dünyayı başına toplamak.

Aləmi başına almaq (yiğmaq, götürmək): *açık*. Bağırnak; herkesi başına toplamak.

Aləmi bir-birinə vurmaq (qatıb-qarışdırmaq): *açık*. Birbirine düşürmek.

Alığını aşırmaq: *açık*. Hakkından üstesinden gelmek.

Alın təri ilə: *kar*. Alın teriyle.

Alın təri tökmək: *kar*. Alın teri dökmek.

Alın yazısı: *kar*. Alın yazısı.

Allah ağıl versin: *kar*. Allah akıl fikir/akıllar versin.

Allah ağızın (ız) dan eşitsin!: *açık*. İnşallah; Allah ağızından duysun!

Allah, amandır!: Allah rızası için!: *açık*. Aman Allah'ım.

Allah bağışlasın!: *kar*. Allah bağışlasın! Bu deyim, Azerbaycan Türkçesinde ‘Allah günahlarını aff etsin veya Allah esirgesin’ anlamında kullanılmaktadır. Türkiye Türkçesinde ise söz konusu deyimin, ‘Allah (çocuğunu, sevgilini) kazadan beladan esirgesin, kötülüklerden korusun’ anlamında kullanıldığı gözlemlenmektedir. Bu bakımdan ‘Allah bağışlasın!: *kar*. Allah bağışlasın!’ deyimi, aynı kökenli yakın anımların açıklamalı-aktarmalı bağlamında eşsesli-çokanamlı dil birimi olarak seçilmektedir.

Allah başına daş salsın!: *var.* Başına taş düşmek (veya yağmak).
Başına taş yağışın!

Allah bələ(sını) versin! *kar.* Allah belasını versin!

Allah bəndəsi: *var.* Allah kulu.

Allah bilir: *var.* Allah bilir.

Allah canımı alsın!... Allah canımı alsın!

Allah cəzasını versin!... *kar.* Allah cezani vermesin/versin!

Allah eləməmiş; Allah eləməyə; Allah eləməsin: *kar.* Allah etmesin.

Allah eləsin (ki): *var.* İňşallah; Allah izin verirse...

Allah ətini töksün! *açık.* ve *var.* Ayıp günah değil mi?; Allah beləni vermesin!

Allah göstərməsin! *kar.* Allah göstərməsin!

Allah qoysa: *var.* Allah izin verirse...

Allah qüvvət versin! *kar.* Allah kuvvet versin!

Allah saxlasın!: *var.* Allah korusun!

Allah şeytana lənət eləsin!: *var.* Kör şeytana lanet!

Allah tərəfi...: *açık.* Doğrusunu söylemek lazım gelirse (veya gerekirse).

Allah uzaq eləsin! *kar.* Allah uzak etsin!

Allah üzümə (üzüne) baxdı (baxıb): *açık.* Allah esirgemiş.

Allah vergisi: *kar.* Allah vergisi.

Allah vurmuşdu: *açık.* Onun işi değil; Hak etmiyor.

Allah vursun...: *var.* Allah beləni versin!

Allaha bax! *açık ve var.* Allah'ın işine bak!

Allahçına buraxmaq: *açık.* Allah'ın merhametine bırakmak; oluruna bırakmak.

Allahdan olan kimi: *var.* Ne mutlu ki.

Allahı sevərsən: *kar.* Allah'ı seversen!

Allahın bələsi: *kar.* Allah'ın beləsi!

Allahın dilsiz heyvanı: *açık.* Allah'ın zavallı kulu.

Allahın heyvanı: *açık.* Allah'ın zavallı kulu; Budala.

Allahın tənbəli: *açık.* Tembel; çalışma gücü varken çalışmayan, aylaklı eden.

Allahın verən (var) günü: *kar.* Allah'ın/Tanrıının günü.

Allahın verdiyindən: *var.* Allah'ın ne verdiyse.

Allahın yaxşıq bəndəsi: *açık.* Allah'ın fakir kulu.

Allahından olmaq: *açık.* ve *var.* Şansı yaver gitmek; Allah yürü ya kulum demiş...

Allahü əkbərin eşidilməyən (çatmayan) yeri: *açık.* ve *var.* Issız yer; kuş uçmaz kervan geçmez...

Alnı pak: *kar.* Alnı pâk, alnı açık.

Alnında yazılməq; alnında yazılıb: *var.* Alnına yazılmak; alnına yazılmış.

Alnında yazılmayıb ki...: *açık.* Alnında yazmıyor ki...

Alnının təri ilə: *kar.* Alnının teriyle...

Alt-altdə, üst-üstdə: *açık.* Her şey eskisi gibi...

Alt dodağı <ilə> yer süpürür: *var.* Suratı yer süpürmek.

Alt-üst etmək: *kar.* Alt üst etmek. Bu deyim, Azerbaycan Türkçesinde ‘herhangi bir ciddi arama işinin yapılması’ ve eleştirmek, yıkmak’ anlamında kullanılmaktadır. Türkiye Türkçesinde ise söz konusu deyimin, ‘alt yüzünü üst yüzüne getirmek ve çok karışık duruma getirmek, düzenini pozmak’ anlamında kullanıldığı gözlemlenmektedir. Bu bakımdan ‘Alt-üst etmək: *kar.* Alt üst etmek’ deyimi, aynı kökenli yakın anlamların aktarmalı- açıklamalı bağlamında eşsesli-çokanlımlı dil birimi olarak seçilmektedir.

Alt-üst olmaq: *kar.* Alt üst olmak.

Altdan geyinib üstdən qıflanmaq: *açık.* ve *var.* Bürünmek, sarınmak, örtünmek; giyinip kuşanmak.

Altdan su yeritmək: *var.* Saman altından su yürütmemek.

Altdan yuxarı baxmaq (süzmək): *var.* Tepeden tırnağa bilmək süzmək.

Altına od qoymaq: *var.* Yangına körükle gitmek.

Altına vurmaq: Bkz. Altını doldurmaq

Altından çıxməq: *var.* Altından kalkmak, üstesinden gelmek.

Altından girib üstündən çıxməq: *açık.* Altından girib üstündən çıkmak. Bu deyim, Azerbaycan Türkçesinde ‘her yere sokulabilen, kurnaz veya becerikli, eli uzun bir kimse’ anlamında kullanılmaktadır. Türkiye Türkçesinde ise söz konusu deyimin, ‘her serveti gereksiz yere ve düşüncesizcesine harcayarak kısa zamanda bitirmek’ anlamında kullanıldığı gözlemlenmektedir. Bu bakımdan ‘Altından girib üstündən çıxməq: *açık.* Altından girib üstündən çıkmak’ deyimi, aynı kökenli yakın anlamların aktarmalı- açıklamalı bağlamında eşsesli-çokanlımlı dil birimi olarak seçilmektedir.

Altını çəkmək: *açık.* ve *var.* Sonuçlarına katlanmak; cezasını çekmek.

Altını doldurmaq: *var.* Küpünü doldurmak.

Altını üstünə çevirmek: *var*. Altını üstüne getirmek.

Amanı kəsilmək: *var*. Amanı kesilmek; dermanı kesilmek (veya dermandan kesilmek).

Amanını kəsmək: *açık*. Dermanını kesmek.

Amerika kəşf etmək: *kar*. Amerika'yı yeniden keşfetmek

Amin demək: *kar*. Amin demek.

Ana-bala etmək (eləmək): *açık*. Mevcut olan bir şeyden bir tane daha bulundurmak durumunda söylenen alayçı laf.

Ana xəttini təşkil etmək: *açık*. Ana hattını oluşturmak.

Ana südü kimi (halal): *açık*. ve *var*. Ana sütü gibi helal; Ananın ak südü kimi (helal olsun).

Anadan (anasından) əmdiyyi süd burnundan gəlmək (tökülmək): *kar*. Anasından emdiyi süt burnundan (fitil fitil) gelmek.

Anadan əmdiyyi südü burnundan gətirmək: *kar*. Anasından emdiyi sütü burnundan getirmek.

Anan olsun!: *açık*. ve *var*. Annenin kötü durumda olan çocuğuna söylediği acıma sözü; Bana gelsin!.

Anası mələr qalmaq: *açık*. Çocuğu ölen anne.

Anası ölmüş (olsun): *açık*. Öksüz, fakir.

Anasını ağlar (mələr) qoymaq: *açık*. Anasını gözü yaşlı koymak.

Anasını ağlatmaq: *kar*. Anasını ağlatmak.

Anasının əmçəyini kəsən: *açık* ve *var*. Hileci, düzenbaz, dolandırıcı, kaltaban, alçak; Anasının gözü.

Anasının oğlu: *açık*. ve *var*. Piç; anası ile babası arasında evlilik bağı olmadan dünyaya gelen çocuk; piç kurusu.

Anasının südü ilə əmmək: *açık*. Anasının sütü gibi helal.

Anasının südü ilə dolanmaq: *açık*. Helâl paryla yaşamak.

Ancaq adı qalıb: *açık*. Kendisi yok adı var.

And içib qanqusmaq: *açık*. Israrla yemin ederek inkâr etmek.

Andırı qalmış: *açık*. Kahrolmuş.

Anqut kimi ağızını açmaq: *açık*. Angut gibi ağızını açmak; aç gözlü olmak, avalaval bakmak.

Anqut kimi udmaq: *açık*. Angut gibi yutmak; önüne gelen yiyeceği çabucak bitirmek.

Anquta dönəmək: *açık*. Çok zayıflamak, iğne ipliğe dönəmək.

Apar-gətirə salmaq: *açık*. Bugün git, yarın gel.

Ara (aralıq) qarışmaq: *var*. Ortalık karışmak. Türkiye Türkçesinde söz konusu deyimin 'akşam olmak' kimi ikinci bir anlamı da

bulunmaktadır. Bu bakımından ‘Ara (aralıq) qarışmaq; var. Ortalık karışmak’ deyimi, aynı kökenli yakın anlamların aktarmalı-açıklamalı bağlamında Türkiye Türkçesine göre eşsesli-çokanlımlı dil birimi olarak seçilmektedir.

Ara (aralıq) sözü (söhbəti): *açık*. Dedikodu.

Ara açılmaq: Bkz. Ara pozulmaq.

Ara pozulmaq: Bkz. Ara dəymək.

Ara dəymək: var. Arası (veya araları) açılmak (açık olmak veya bozulmak); darılmak, kırılmak, incinmek, dostluğun bozulmak.

Ara düzəltmək: var. Arası düzelmek.

Ara karışdırmaq: var. Ortalığı karıştırmak.

Ara qatmaq: var. Ara bozmak.

Ara qızışdırmaq: kar. Arayı kızıştırmak.

Ara qurmaq: var. Ara buluculuk etmek.

Ara pozmaq: kar. Ara bozmaq

Ara sayxaşmaq (sakitləşmək): kar. Ortalığın sakinleşmesi.

Ara sazlamaq: var. Arayı düzeltmek.

Ara soyumaq: *açık*. ve var. Arası bozulmak, Araya soğukluk girmesi.

Ara vurmaq (vuruşdurmaq): var. Ara bozmaq (bozdurmak).

Ara yerdə qalmaq: var. İki arada bir derede kalmak.

Ara yerdə: kar. Ara yerde.

Araba ilə dovşan tutmaq: *açık*. Bir şeyi hileyle halletmeye çalışmak, Olmayacak duaya amin demek.

Arabanın dal çarxı: var. Zurnanın son deliği, dış kapının mandali.

Arabanın səkkizinci təkəri: Bkz. Arabanın dal çarxı.

Arada (aralıqda) qalmaq: kar. Arada kalmak.

Aradan çıxarmaq: kar. Aradan çıkarmak.

Aradan çıxməq. kar. Aradan çıkmak.

Aradan sürüşmək: var. Aradan sıvışmak.

Arakəsməyə almaq (salmaq): var. Ablukaya almak.

Araları dəymək (sərirləşmək, soyumaq): var. Araları soğumak.

Aralarından qara pişik keçdi: kar. Aralarından kara kedi geçmek.

Aralarından su (qıl, yel) keçməz: kar. Aralarında su sızmamak.

Aralarını vurmaq: var. Aralarını bozmaq.

Aralığa söz qatmaq. var. Ortaya laf atmak.

Aralığa tökmək: var. Ortalığa dökmek.

Aralıq adımı: var. Ara bulucu.

Aralıqda qalmaq: *kar*. Arada kalmak.

Aranda tutdan olmaq, dağda qovutdan (govut): *açık*. ve *var*. Dimyat'a pirinç giderken evdeki bulgurdan olmak.

Aranı xəlvət eləmək: *açık*. ve *var*. Birinin yokluğunu fırsat bilmek, fırsatı yakalamak.

Aranı saz eləmək (sazlamaq): *var*. Arayı düzeltmek.

Aranı vurmaq: *var*. Arayı bozmak.

Arası açılmaq: *kar*. Arası açılmak.

Arası dəymək: *var*. Arası bozulmak.

Arası kök (saz) olmaq; arası olmamaq: *kar*. Arası iyi olmak; arası olmamak.

Arası olmaq: *var*. Arası iyi olmak

Arası var. (...arısı sazdır); yaxşı yeməklərlə arası var Arası var (Arası iyidir); *açık*. İyi yemeklerle arası var.

Araya çıxarmaq: *var*. Ortaya çıkarmak.

Araya düşmək: *var*. Ara buluculuk etmek.

Araya girmək. *kar*. Araya girmek.

Araya it öldüsü salmaq. *açık*. ve *var*. Ortaya konuşmak.

Araya qoymaq: *var*. Alay etmek.

Araya salmaq: Bkz. Araya qoymaq

Araya soxulmaq: *açık*. ve *var*. Her işe burnunu sokmak..

Araya söz salmaq: *var*. Araya laf atmak.

Arxa durmaq: *kar*. Arka durmak (çıkmak).

Arxa vermək: *var*. Sırtını dayamak.

Arxası bağlı olmaq: *var*. Arkası kuvvetli olmak.

Arxası üstə qoymaq: *var*. Arkası üstü, sırt üstü koymak, yüz üstü bırakmak.

Arxası yerə dəymək (gəlmək); arxasını yerə dayamaq: *açık*. ve *var*. Sırtı yere değmek, arkasını yere dayamak.

Arxasını işə verməmək: *açık*. Tembellik etmek.

Arxasını yerə vurmaq: *var*. Sırtını yere getirmek.

Arı yemek: *açık*. ve *var*. Ardan olmak, utanma, arlanma bilmemek.

Arı yeyib namusu dalına bağlamaq: *var*. Arı, namusu bir kenara bırakmak.

Arı yuvasına çöp soxmaq: *var*. Arı kovanına çomak sokmak.

Arı yuvasına dönəmək: *var*. Arı kovanına dönmek (benzemek).

Arpası artıq (çox) düşmək: *kar*. Arpası fazla gelmek.

Artıq-əskik danışmaq: *var*. İleri geri konuşmak.

Arvad söhbəti: *kar*. Karı sohbeti.

Arxa-axaya vermek. *var*. Omuz omuza vermek (arka arkaya vermek; dayanmak).

Arxa çevirmək: *kar*. Arka çevirmek (sırt çevirmek).

Aslan ürəyi yeyib: *var*. Aslan sütü emmiş.

Aslanın erkəyi, dışısı olmaz: *açık*. Cesur yürekli (Özellikle cesur bayanlar için kullanılır).

Asta qaçan namərd (dir): *açık*. ve *var*. Tabanları yağlamak.

Astananın ağızında durmaq: *açık*. Hedefe yaklaşmak.

Astarı çıxməq: *açık*. ve *var*. Lile lime olmak, ahı gitmek vahı kalmak.

Astarı üzündən baha: *kar*. Astarı yüzünden pahalı olmak.

Aşı bişib: *var*. Defteri dürülülmüş.

Aşığı (maçası) alçı durub: *var*. Aşığı cuk oturmak, işleri rast gitmek.

Aşına duz (su) qatmaq: *var*. Pişmiş aşa su katmak.

Aşını bişirmək: *var*. Defterini dürümüş.

Aşının suyunu vermek: *var*. Ağzının payını vermek.

At başı salmaq: *var*. Her işe burnunu sokmak.

At gedib, örкəni də aparıb: *açık*. Gerekli olan, diğer şeylerin de kaybolması.

At kimi üzə durmaq: *açık*. Yalancı şahitlik etmek.

At oynatmaq: *açık*. ve *var*. Meydanı boş bulmak.

Ata malı kimi bölüşmək: *açık*. Miras gibi bölüşmek.

Atam da (atası da) gəlsə (dirilsə)... *var*. Babam bile mezardan kalkıp gelsi... Asla.

Atası yanmaq: *açık*. ve *var*. Anası ağlamak.

Atasına od vurmaq: *açık*. ve *var*. Anasını ağlatmak.

Atasından xəbərsiz: *açık*. Babası belli olmamak, Piç.

Atasını dalına sərimək: Bkz. Atasına od vurmak.

Atasını yandırmaq: Bkz. Atasına od vurmak.

Atəş-od püskürmək: *kar*. Ateş püskürmek.

Atdan düşüb eşşəyə minmək: *kar*. Attan inip eşege binmek

Ati baş aparmaq: *açık*. Haddini aşmak.

Atila-atila gəlmək: *açık*. Eli boş gelmek.

Atilan dırnağına dəyməz: *var*. Tırnağı bile olmamak.

Atın quruğu yerə dəyəndə: *açık.* ve *var.* Balık kavağa çıkışınca, kırmızı kar yağlığında...

Atını <sağa-sola> çapmaq: *açık.* Başıboş dolaşmak.

Atını daşa bağlamaq: *açık.* Teskin olmak.

Atlı olub (oldu), mən piyada: *kar.* O atlı ben yaya.

Atüstü görmək: *açık.* ve *var.* Yol üstü uğramak, gezerken uğramak.

Avara dolanmaq: *var.* Avare gezmek, başıboş gezmek.

Avara düşmək; avara-sərgərdan düşmək. *var.* Avare kalmak; avare-başıboş kalmak.

Avara qalmaq: Bkz. Avara düşmək.

Avara qoymaq (salmaq): *kar.* Avare koymak. İşinden gücünden etmek.

Ay parçası: *kar.* Ay parçası.

Aya deyir: sən çıxma, mən çıxım: *açık.* ve *var.* Ayın on dördü gibi.

Aya-günə dönmək: *açık.* ve *var.* Ayda yılda bir.

Aya hürmək: *açık.* Boşa iş yapmak.

Ayağa bağlanmaq (dolaşmaq): *açık.* ve *var.* Ayağına bağ vurmak. Engellemek, Ayağını bağlamak.

Ayağa döşənmək (düşmək, yixılmaq): *var.* Ayağına düşmek.

Ayağa düşmək: Bkz. Ayağa döşənmək.

Ayağa qaldırmaq: Ayağa kaldırıkmak.

Ayağa salmaq: *var.* Ayağa düşürmek.

Ayağa vermek; ayağa verməmək: Bkz. Ayağa salmaq.

Ayağı (ayaqları) yer almaq (yer tutmaq): *var.* Ayaklarının üstünde durmak.

Ayağı açılmaq: *kar.* Ayağı açılmak (yeniden gidip gelmeye başlamak).

Ayağı bağlanmaq (bağlı olmaq): *açık.* ve *var.* Kabız olmak.

Ayağı dəyməmək: *var.* Ayak basmamak.

Ayağı düşmək; ayağı düşməmək: *açık.* Ayağı uğurlu gelmek, ayağı uğursuz gelmek.

Ayağı gordan sallanmaq: *var.* Bir ayağı çukurda olmak.

Ayağı işləmək: *açık.* Bağırsaklı bozulmak. İshal olmak.

Ayağı kəsilmək: *kar.* Ayağı kesilmek.

Ayağı uğurlu olmaq: *kar.* Ayağı uğurlu olmak.

Ayağı üzəngidə: *kar.* Ayağı üzengide.

Ayağı yer tutan; ayağı yer tutan xəstələr: *kar*. Ayağı tutan, yürüyebilen.

Ayağı yerə dəyməmək: *kar*. Ayağı yere değmemek.

Ayağı yüngül: *açık*. ve *var*. Ayağı hafif, ayağı uğurlu.

Ayağına aparmaq: *var*. Ayağına getirmek.

Ayağına bir daş!: *var*. Ayakları kırılsın!

Ayağına çağırmaq: *kar*. Ayağına çağırırmak.

Ayağına çidar olmaq: *kar*. Ayağına bağ olmak.

Ayağına daş olmaq (bağlanmaq): Bkz. Ayağına çidar olmaq.

Ayağına duzaq (çidar) olmaq: Bkz. Ayağına çidar olmaq.

Ayağına düşmək (döşənmək): *var*. Ayağına düşmek.

Ayağına gəlmək: *kar*. Ayağına gelmek.

Ayağına getmək: *kar*. Ayağına gitmek.

Ayağına qalxmaq (durmaq): *kar*. Ayağa kalkmak.

Ayağına yazmaq; öz ayağına yazmaq: *açık*. Birisinin üstüne atmak.

Ayağına yixılmaq: Bkz. Ayağına düşmək.

Ayağında qalmaq: *açık*. ve *var*. Başına kalmak.

Ayağından çəkmək: *açık* ve *var*. Ayağını sürümek, topallamak; ayağı kesilmek.

Ayağından silmək: *açık*. ve *var*. Başından atmak.

Ayağını açmaq: *açık*. Kabızlığın giderilmesi.

Ayağını basmaq: *var*. Ayak basmak.

Ayağını basmamaq: Bkz. Ayağı dəyməmək.

Ayağını başından aşırmaq: *açık*. İşini bitirmek, öldürmek.

Ayağını boğazına dirəmək: *açık*. ve *var*. Girtlağına çökmek.

Ayağını düz atmamaq: *açık*. Yoldan çıkmak.

Ayağını kəsmək (çökmək): *kar*. Ayağını kesmek.

Ayağını yan basmaq: Bkz. Ayağını düz atmamaq.

Ayağını yerdən götürmək: *var*. Ayağını yerden kesmek. Bir vasıtası olmak.

Ayağını yorğanına görə uzatmaq: *kar*. Ayağını yorganına göre uzatmak.

Ayağının altı möhkəm olmaq: *var*. Ayağının altı sağlam olmak.

Ayağının altına baxmadan (qaçmaq): *açık*. ve *var*. Tabanları kaldırırmak, tabanları yağlamak.

Ayağının altına dəmir (ərsin, maşa) at (atın): *açık*. ve *var*. Aşağına sıcak sumu dökelim, soğuk su mu?

Ayağının altına düşmek: *var*. Ayağına düşmek.

Ayağının altında yer (torpaq) yanır: *kar*. Ayağının altında toprak yanyor. Savaş zamanı söylenen bir deymen.

Ayağının altından zeminə (torpaq) qaçmaq: *var*. Ayağının altından toprak kaymak.

Ayağının altını görmemek: *açık*. ve *var*. Burnu havada olmak.

Ayağının altını qazımaq (oymaq): *var*. Birisinin kuyusunu kazmak.

Ayağının altını öpmek: *kar*. Ayağının altını öpmek.

Ayağının tozu <da> ola bilməz: *kar*. Ayağının tozu bile olamaz.

Ayağının tozu da iyi də qalmasın: açık. Esamesi okunmasın.

Ayağının tozuna dəyməz: *var*. Ayağının tozu bile olmamak.

Ayaq açıb yerimək: *açık*. Çocuğun yürümeye başlaması.

Ayaq açmaq: *açık*. Adımlamaya başlamak, adım atmak.

Ayaq almaq: *var*. Yol almak.

Ayaq altına almaq: *kar*. Ayak altına almak.

Ayaq altına düşmək: *kar*. Ayak altına düşmek.

Ayaq altına salmaq: *var*. Ayak altına bırakmak.

Ayaq altında qalmaq: *kar*. Ayak altında kalmak.

Ayaq basmağa yer yoxdur: *var*. Adım atacak yer olmamak.

Ayaq basmamaq: *kar*. Ayak basmamak.

Ayaq çalmaq: *açık*. ve *var*. Bir işi yapmak için sürekli gidip gelmek zorunda kalmak. Ayak vurmak

Ayaq çəkmək: *kar*. Ayak çekmek (kesmek).

Ayaq dirəmək: *kar*. Ayak diremek.

Ayaq götürmək: *açık*. Hızlı adımlarla gitmek.

Ayaq kəsmək (çəkmək): Bkz. Ayaq çəkmək.

Ayaq olmaq: *açık*. Bir işe ortak olmak, katılmak.

Ayaq sürmək: *kar*. Ayak sürümek.

Ayaq sürümək: Bkz. Ayak sürümək.

Ayaq tutmaq: *açık*. Ayaklanmak, Emekledikten sonra ayaklanmak.

Ayaq üstə qalmaq: *var*. Ayakta kalmak.

Ayaq vurmaq (döymək): *açık*. Bir işi yapmak için sürekli gidip gelmek zorunda kalmak.

Ayaq yiğilmaq (kəsilmək); axşama yaxın küçələrdən ayaq yiğildi: *var*. Ayak çekilmek; akşama yakın sokaklarda ayak çekildi.

Ayaq yoluna düşmək: Bkz. Ayağı işləmək.

Ayaqaltı etmek (eləmək): *açık*. Beşparalık etmek, ayağının altına almak.

Ayaqaltı olmaq: *kar*. Ayakaltı olmak.

Ayaqda qalmaq (sürünmək): *kar*. Ayakta kalmak (sürünmek).

Ayaqdan dırnaqdan düşmək: *açık*. ve *var*. Eli ayağı tutmamak, yorulmak.

Ayaqdan diri (cəld): *var*. Ayağı tez, ayağı çabuk.

Ayaqdan düşmək: Bkz. Ayaqdan dırnaqdan düşmək.

Ayaqdan salmaq: *açık*. Yormak, yorgun duruma getirmek.

Ayaqdan yüngül: Bkz. Ayağı yüngül.

Ayaplarda sürünmək: *açık*. Ayaklar altına almak.

Ayaqları ardınca (dalınca) getməmək (gəlməmək): *var*. Ayakları geri geri gitmek.

Ayaqları ardınca (dalınca) sürünmək: *açık*. Yorgunluktan yürüyemez olmak.

Ayaqları (ayağı) yerdən üzülmək: *var*. Ayakları (ayağı) yerden kesilmek.

Ayaqları güclə ardınca (dalınca) gəlmək: *var*. Ayaklarını sürümek. Güçlükle yürümek.

Ayaqlarını bir başmağa dirəmək (dayamaq): *var*. İki ayağını bir pabuca sokmak.

Ayaqları sözünə baxmır: *açık*. Ayağı dolaşmak. Sorhoşluktan yürüyememek.

Ayaqları yerə yapışmaq (mixlanmaq): *var*. Ayakları yere civilenmek.

Ayaqlarda sürünmək: *açık*. Ayaklarında kalmak.

Ayaqların altını sabunlamaq: *açık*. Ayağının altına karpuz kabuğu koymak, ayağını kaydılmak.

Ayaqların ikisini də bir başmağa dirəmək: Bkz. Ayaqlarını bir başmağa dirəmək (dayamaq).

Ayaqlarına yrixılmaq (düşmək, qapanmaq): *var*. Ayaklarına kapanmak.

Ayaqlarını dalısınca sürünmək: Bkz. Ayaqları ardınca (dalınca) sürünmək.

Ayaqlarını güclə sürümək: Bkz. Ayaqları ardınca (dalınca) sürünmək.

Ayaqlarını uzatmaq: *kar*. Ayaklarını uzatmak.

Ayaqqabılılarını cütləyib qabağına qoymaq: *açık*. Nazikçe kapıyı göstermek, kovmak.

Ayaqqabılılarını yalamaq: *açık*. Yalakalık etmek.

Aydan arı (təmiz) sudan (gündən) duru: *kar*. Aydan arı (temiz) sudan (gündən) duru. Tertemiz.

Aydınlığa çıxməq: *kar*. Aydınlığı çıkmak.

Ayı yuvasına kösöv soxmaq: *açık*. ve *var*. Arı kovanına çomak sokmak.

Ayıb olmasın: *açık*. Affedersiniz (Kötü bir söylemeden önce ifade edilir).

Ayıbına kor olmaq: *açık*. Utancından konuşamamak.

Ayıq vaxtı olmamaq: *açık*. Ayık gezmemek, alkolik olmak.

Aynası (eyni) açıq olmaq: *açık*. Keyfi yerinde olmak.

Aynası (eyni) açılmaq; xəstənin aynası açıldı: *açık*. Keyfi yerine gelmek.

Az (azacıq) aşın duzu dəyil: *açık*. Az akıllı değil.

Az görmək: *var*. Azına gelmek.

Azarı qalxmaq (tutmaq); köhnə azarı qalxıb: *açık*. Hevesi tutmak; eski hevesi tutmak.

Azarı var: *açık*. Hevesi var, meyli var.

Azarnı öldürmək: *açık*. Hevesini almak.” (Musaoglu 2010:185-207).

Ədəbiyyat

Atasözleri ve Deyimler Sözlüğü, 2, Deyimler Sözlüğü, Ömer Asım Aksoy, Türk Dil Kurumu Yayınları, 1976, 968 s.

Atasözleri ve Deyimşer Sözlüğü, 2, Deyimler Sözlüğü, Mehmet Hengirmen, Engin, Ankara, 2007, 606 s.

Azərbaycan Dilinin İzahlı Lügəti, I, 1964; II, 1980; III, 1983; IV, 1987, “Elm” Nəşriyyatı, Bakı.

Dîvân-u Lugâti ’t-Türk tercümesi, çeviren: Besim Atalay, cilt: I, II, III, 3. baskı, Türk Dil Kurumu Yayınları, Türk Tarih Kurumu Basımevi, Ankara, 1992.

GÖZLER, H. Fethi 1983, *Örnekleriyle Türkçemizin Açıklamalı Büyüük Deyimler Sözlüğü*, II, Deyimler Sözlüğü, Genişletilmiş 7. Baskı, İnkılap Kitabevi, İstanbul, 475 s.

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Kılavuz Kitap), Kültür Bakanlığı Yayınları, I, II Dizin, Ankara, 1992.

Лингвистический энциклопедический словарь, Москва, “СОВЕТСКАЯ ЭНЦИКЛОПЕДИЯ”, 1990, 683 с.

2004, *Türk Sözlükçülüğü ve Türkçe Karşılaştırmalı-Açıklamalı Sözlükler* (*Türkiye Türkçesi-Azerbaycan Türkçesi Karşılaştırmalı-Açıklamalı Sözlüğü'nün Düzenlenme Prensipleri*), Zeynep Korkmaz Armağanı, Türk Dil Kurumu yayınları, Ankara, s. 276-282.

MUSAOĞLU, Mehman 2004, *Türkçe Dilbilgisinin düzenlenmesinde Yeni Dilbilimsel Yöntemlerin Uygulanması Üzerine*. V. Uluslararası Türk Dili Kurultayı Bildirileri, 20-26 Eylül, Türk Dil Kurumu yayınları, Ankara, s. 2139-2155.

MUSAOĞLU, Mehman 2010, *Kemal Abdullanın Eserleri Türkiye Türkçesinde*, Kültür Ajans Yayınları, 207 s.

Оруджов А. А. 1976, Азербайджанско-русский фразеологический словарь (5500 выражений), Изд-во “Элм”, Баку, 247 с.

Türkçe-Kırgızca Sözlük (2005), Hazırlayan: GÜLZURA Cumakunova, Kırgızistan-Türkiye Manas Üniversitesi Yayınlar, Bişkek.

Türkçe Sözlük 1998, 1, A – J, 9. Baskı, 2. K – Z, Türk Dil Kurumu, Ankara.

Türkçe Sözlük 2005, 10. Baskı, Türk Dil Kurumu, Ankara.

YÖRÜK S, YÖRÜK Y. 1997, *Açıklamalı Deyimler Sözlüğü*, İstanbul, 221 s.

YURTBAŞI M. 1996, *Örnekleriyle Deyimler Sözlüğü*, Türkçenin zenginliğini ve yaratıcılığını kanıtlayan 25.000 deyim, 30. 000 örnek cümle, binlerce resim, İstanbul, 521 s.

YÜZBAŞIOĞLU N, YÜZBAŞIOĞLU M. 1990, *Deyimler Sözlüğü*, İstanbul, 346 s.

SON SÖZ YERİNƏ

Filologiya elmləri doktoru, professor Əlövsət Abdullayev 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetində mənim müəllimim olmuşdur. 1972-ci ildə onun rəhbərliyi altında “**Tabeli mürəkkəb cümlənin tərkib hissələrinin transformasiyası**” adlı diplom işini müdafiə etmişəm. O, diçilik elminə qarşı məndə çox böyük maraq oyandırılmışdır. 1972-ci ildən bəri keçən 40 ilə yaxın bir müddət içərisində “sintaksis mövzusu”na dair araşdırımlarımı durmadan davam etdirmişəm. Əlinizdəki kitab da həmin mövzuya aid yazdığım əsərlərdən biridir.

Allah Əlövsət müəllimə rəhmət eləsin!

Elövset Muallime

1920'de doğdu.

Dolunaylı,

Sabah yıldızlı

Bir kiş gecesinde,

Kadim Şirvan ilinde

Karaca Çoban bellekli,

Terekeme şecereli

Oğuzumun

Melikçoban köyünde.

İlk okul,

Orta okul

Lise

Ve üniversite derken

Savaş çıktı

Dünya karişti

Yeniden birleşip,

Bütünleşip

Oğuza

Melikçobana

Hükmetmek için,

Savaş sonrası

Azerbaycan

Adlı bir
Türk Dünyası
Yeniden
Hem açık hem gizli
Savaşa sarıldı
Azerbaycan
Türklüğü
Türkçesi
Türküsü uğruna
Ki'li
Birleşik cümleli
Z'li, r'li
Önsesli
Türk-Moğol
Paralelli
Bir dilin
Tarihi
Bugünü, yarını uğruna

1980'li yılların sonu
Türkler yerleşik
Millet değil
Kafkaslara, gelmedir
denen Ermeni
iddiası,
Üç deniz arasında,
önünde veya arkasında
sözde
“Büyük Ermenistan” sevdası
Hortladı.

Bilginler kaleme
Sarıldı
Ve
Azerbaycan
Tarihi,
Türklüğü,
Türkçesi,

Türküsü

Kavramsallaştırıldı.
Elövset Muallimse
 Bir bilgin
 Bir ata
 Bir oğul
Bir öncü olarak
Bunları görerek
Dünyasını değiştı
Eski bir soyağacı,
Yeni bir gelecek uğruna

Mehman Musaoğlu (Musayev)

10.03.05

Ankara

МЕХМАН МУСАЕВ

**TÜRK ӘДӘВІ DİLLƏRİNDE MÜRƏKKƏV
CÜMLƏ SİNTAKSİSİ**

Чапа имзаланыб: 11.07.2010

Формат: 60x84 1/16, Сифариш 027. Тираж 500.

**Азярбайжан Республикасы Тящсил Назирлийи
Бакы Славийан Университети**

«Китаб алями» Няшриййат-Полиграфийа Мяркязи

Цнван: Бакы, С.Рцстям 25.